

MUXTAR HÜSEYNZADƏ

MÜASİR  
AZƏRBAYCAN  
DİLİ

MORFOLOGİYA

ÜÇÜNCÜ HİSSE

ÜÇÜNCÜ NƏŞR

Azərbaycan Respublikası Təhsil Nazirliyi  
tərəfindən təsdiq edilmişdir

SUMOAYIT 102  
DÖVLƏT UNIVERSİTETİ  
KITABXANA

ŞƏRQ-QƏRB

BAKİ 2007

28508

01  
98

*Bu kitab “Müasir Azərbaycan dili. III hissə. Morfologiya”  
(Bakı, Maarif, 1988) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

*Dərslik Azərbaycan Respublikasının  
Dövlət mükafatına layiq görülmüşdür*

Redaktoru:

**Tofiq Hacıyev**

*filologiya elmləri doktoru,  
professor*

**ISBN 978-9952-34-179-9**

**494.3615-dc22**

Azərbaycan dili – Morfolojiya

**Muxtar Hüseynzadə. Müasir Azərbaycan dili. III hissə. Morfologiya.**  
Bakı, “Şərqi-Qərb”, 2007, 280 səh.

Ali məktəblərin filologiya fakültələrinin müəllimləri və tələbələri üçün  
nəzərdə tutulmuş bu dərslikdə morfologiyanın mühüm məsələləri – əsas nitq  
hissələri (isim, sıfət, say, əvəzlik, fel və zərf), köməkçi nitq hissələri (qoşma,  
bağlayıcı, ədat və modal sözlər) və xüsusi nitq hissələri (nida və yamsılamalar)  
haqqında geniş məlumat verilir.

© “Şərqi-Qərb”, 2007

## GİRİŞ

### MORFOLOGİYA HAQQINDA ÜMUMİ MƏLUMAT

Qrammatika dilin qrammatik quruluşunu öyrənen bir elmdir. Morfologiya da qrammatikanın bir hissəsidir. Morfologiyanın obyekti sözdür. Morfologiya leksikologiyadan fərqli olaraq, sözün vahid leksik mənasını yox, onun (sözün) geniş qrammatik mənalarını öyrənen bir elmdir. Morfologiyanı, hər şeydən əvvəl, müxtəlif qrammatik mənaları ifadə edən müxtəlif qrammatik şəkillər (formalar) maraqlandırır. Morfologiya bütün nitq hissələrini əhatə edir, onların oxşar və fərqli cəhətlərini öyrənir. Bu baxımdan ayrı-ayrı nitq hissəsinin öz daxili quruluşu da morfologiya daxidirdir öyrənir.

Sözün qrammatik mənası və qrammatik şəkli (forması). Sözler tek-tek, yəni bir-birindən təcrid edilmiş halda deyil, nitqdə başqa sözlərlə əlaqədə yaşayır. Buna görə de hər bir sözün öz əsas, leksik mənasından başqa, nitqdə – cümlə daxilində bir və bir neçə qrammatik mənası olur. Sözün qrammatik mənası leksik mənasına nisbətən çox olur; məsələn, *güllər açıldı* cümləsində *güllər* və *açıldı* sözlərinin leksik mənası ilə bərabər bir neçə qrammatik mənası da vardır. *Güllər* sözü qrammatik mənasına görə isimdir, cəmdir, adlıq haldadır, mübtədadır. *Açıldı* sözü feldir, təsirsizdir, qayıdış növdədir, təkdir, şühudi keçmişdədir, üçüncü şəxsədir, xəber formasındadır, xəbərdir. Bütün bunlar qrammatik mənalardır.

Sözün qrammatik mənasının nitqdə əhəmiyyəti böyükdür. Əvvələn, qrammatik məna nitqdə sözün anlaşılması dəqiqləşdirir; məsələn, isim eşyanın adını bildirməklə onun kəmiyyətini, məna növünü, halını və sairəni də bildirir.

Digər tərəfdən, qrammatik məna sözlərin bir-biri ilə əlaqəsini göstərir; məsələn, *güllər açıldı* cümləsində *güllər* sözü mübtəda, *açıldı* sözü xəber olduğu üçün bir-biri ilə əlaqələnmişdir.

Bundan başqa, qrammatik məna danışan şəxsin haqqında danışlığı əşya və ya hadisəyə münasibətini də bildirir; məsələn, *o kitabı mən də oxudum*, *o kitabı mən də oxumuşam*, *o kitabı mən də oxuyuram*, *o kitabı mən də oxuyacağam*, *o kitabı mən də oxuyasıyam*, *o kitabı*

*mən də gərək oxuyam, o kitabı mən də oxumalıyam, o kitabı mən də oxusa idim, o kitabı mən də oxuyardım* və s.

Bu cümlələrdəki felin qrammatik mənaları şəxs əvəzliyinin birinci şəxsin təki olan *mən* sözünün *kitab* əşyasına və *oxumaq* hadisəsinə müxtəlif münasibətlərini bildirir. Həmin qrammatik mənalarda *mən* sözü faktın artıq olub bitdiyini, faktın hələ başlanmadığını, daşanıb davam etdiyini və sairəni bildirir.

Müxtəlif qrammatik mənaları ifadə etmək üçün istifadə edilən bütün dil materiallarına qrammatik forma deyilir.

## SÖZÜN TƏRKİBİ HAQQINDA ÜMUMİ MƏLUMAT

Azərbaycan dilinin sözləri tərkibcə kök və şəkilcidən ibarətdir. Başqa sözlə desək, müasir Azərbaycan dilində işlənən sözlərin quruluşu əsas və qeyri-əsas olaraq iki hissəyə bölünür. Sözün əsas hissəsi dilçilik elmində *kök*, qeyri-əsas hissesi isə *şəkilçi* adlanır. Sözün kökü şəkilcidən yalnız şəkli əlamətlərinə görə deyil, eyni zamanda məzmununa görə də fərqlənir; çünkü dilimizdə elə söz kökləri vardır ki, onlar şəkli əlamət, hətta fonetik tərkib etibarilə belə, şəkilçilərdən fərqlənmir. *Sən, san, siz, süz, inci, un, qan, dən, dan, daş, iş, aş* kimi vahidlər eyni şəkildə, eyni fonetik tərkibdə söz kökü olduqları kimi, müxtəlif köklərlə birləşib işləndikləri zaman şəkilçi də ola bilər. Şəkilçilər mənşə etibarilə müstəqil söz köklərindən əmələ gəldikləri üçün onların bir qismi hələ də müstəqil işləndiyi zaman əsas söz kimi müəyyən məna ifadə edə bilir; məsələn: *Sən çalış, əlaçı ol. Fələ, özünü sən də bir insanmı sanırsan?* (M.Ə.Sabir). *Siz vəzifənizə ciddi yanaşın. Armudu stəkanda bir dənə məxməri çay süz.* Füzuli şerinin *inciləri* Azərbaycan ədəbiyyatının xəzinəsini bəzəmişdir. *Un dəyirmənda hasıl olur. Zabitin yarasından xeyli qan axmışdı. Toyuqlara yenə də dən səpmək lazımdır.* *Sənə kim deyib ki, haqqı dan?* *Daş tikintidə hər şeyə yarayır. Sən öz dəstəni yan tərəfə çək!* Çalış, nə cür olursa olsun, təpənin başına sən birinci çıx! İş insanın cövhəridir. Gərək günəş bu dağları aş mayaydı.

Yuxarıdakı cümlələrdə işlənən *sən, san, siz, süz, inci, un, qan, dən, dan, daş, çək, çıx, iş, aş* sözləri müstəqil mənaya malik, müəyyən

suala cavab ola bilən, cümlədə vəzifə daşıyan sözlərdir. Eyni fonetik tərkib başqa bir münasibətlə müxtəlif müstəqil sözlərə əlavə olunaraq, bitişdiyi əsas sözün qeyri-əsas hissəsi (şəkilçisi) olur; məsələn: *Bilirəm, həm cavan müəllim sən, həm də fəal idmançısan. Biliksiz insanlar qüsurlu olurlar. Məruzəçi çox könülsüz danışırı. O, uzun deyil, uzunsovdu. Rasim səkkizinci sinifda oxuyur. Çalışın səhrlər tezdən durun. Çalışqan şagirdlər əlaçı olurlar. Qapı birdən açıldı, Hafız içəri girib uca dan salam verdi. Sən həm yoldaş, həm də vətəndaşsan. Hörümçək öz torunu höürüdü. Direktor sinif rəhbərlərinə göstəriş verdi. Pəhlavanlar möhkəm tutasdılar.*

Misallardan aydın görünür ki, dilimizdəki şəkilçilərin müəyyən bir qismi şəkilcə köklərdən fərqlənmir. Onların kök və ya şəkilçi olması müstəqil və ya qeyri-müstəqil işlənib-işlənməməsi və müstəqil məna daşıyb-daşımaması ilə müəyyənləşdirilir.

## KÖK

Sözləri kök və şəkilciyə ayıraq, onları yalnız şəkli əlamətinə görə bir-birindən fərqləndirmək mümkün deyildir. Onları söz tərkibində oynadığı rola və məzmuna malik olub-olmamalarına görə müəyyənləşdirmək olar. Buna görə də sözün kökü ilə şəkilçisi arasında mövcud olan aşağıdakı fərqləri nəzərə almaq lazımdır:

I. 1. Kök sözün əsasını təşkil edir. 2. Sözün kökü şəkilcidən ayrıca işlənə bilir. 3. Kök müstəqil leksik mənaya malik olur. 4. Kök sabit qalır, dəyişmir. 5. Bir söz kökü müxtəlif şəkilçi qəbul edə bilir. 6. Azərbaycan dilinin öz söz köklərinin yalnız sonuna şəkilçi əlavə oluna bilir.

Sözün ayrıca işlənib müstəqil leksik mənaya malik olan və dəyişməyən hissəsinə k ök deyilir.

II. Şəkilçilər isə, köklərin tamamilə əksinə olaraq, sözün əsasını təşkil edə bilmir. Onlar kökdən ayrı işlənmir, müstəqil mənaya malik olmur və söz kökünün tələbinə görə dəyişir. Sözün ayrılıqda işlənməyən, müstəqil mənaya malik olmayan və söz köklərinə bitişikdə onların ya şəklini, ya da şəkli ilə birlikdə məzmununu dəyişən hissəsinə şəkilçi deyilir.

III. Sözlərin hamısı eyni quruluşa malik olmur, yeni dilimizdə işlənən sözlərin hamısı sadə söz köklərindən ibarət deyildir. Əgər

bütün sözlər sadə kökdən ibarət olsa idi, dilimizdəki sözdüzəldici şəkilçilərin yaranmasına ehtiyac qalmazdı. Digər tərəfdən, dil yalnız sadə söz kökləri ilə kifayətlənə bilməz. Dilin inkişafı bir sözdən yeni bir sözün yaranmasını tələb edir. Sadə bir söz kökünün ibtidai menasının əsasında yeni bir mənanın yaranması lazımlıdır ki, bu da sadə söz kökünün fonetik tərkibini, öz şəklini dəyişməsilsə mümkün ola bilər. Lakin bu dəyişmə elə bir şəkildə olmalıdır ki, sözün yalnız formasına deyil, onun məzmununa da təsir etmiş olsun. Buna görə də dilimizdə işlənən sözlərin bəzisi bir kökdən, bəzisi bir köklə bir sözdüzəldici şəkilçidən, bəzisi də iki və dərə artıq sözün birləşməsindən ibarət olur.

Odur ki, sözləri quruluşuna görə üç qismə ayırmak olar: 1) sadə sözlər; 2) düzəltmə sözlər; 3) mürəkkəb sözlər: *iş*, *işçi*, *istiot*.

**Sadə sözlər.** Bu misallarda *iş* sözünün fonetik tərkibini daha kiçik hissələrə bölmək qeyri-mümkündür. Deməli, heç bir kiçik hissəyə bölünməsi mümkün olmayan, yalnız bəsit bir sözdən – bir morfoloji vahiddən ibarət olan sözlər sadə sözlərdir.

**Düzəltmə sözlər.** Düzəltmə sözlər isə həm şəkil, həm də məzmunca sadə sözlərdən fərqlənir. *iş* sözü bir kökdən ibarət olduğu halda, *işçi* sözü düzəltmə sözdür, çünki *işçi* sözünü *iş* və -ci şəklində iki ayrı-ayrı hissəyə bölmək mümkündür. Bu hissələrdən birinci müstəqil, ikincisi qeyri-müstəqildir; birinci hissənin məzmunu olduğu halda, ikinci hissənin təklikdə heç bir məzmunu yoxdur. Yalnız *iş* sözüne bitişdiyi zaman müəyyən məzmunu malik olur; yeni müəyyən mənalı sadə bir sözdən başqa bir mənalı söz düzəldir. Deməli, *işçi* sözü ona görə düzəltmə söz olur ki, onun tərkibində sözdüzəldici şəkilçi vardır. Buradan da ümumi bir nəticə çıxır ki, tərkibində sözdüzəldici şəkilçi olan sözlər düzəltmə sözlər deyilir.

Sadə sözlər sözdəyişdirici şəkilçi qəbul edərək, öz sadəliyini itirmədiyi kimi, düzəltmə sözlər də həmin şəkilçiləri qəbul etdikdə öz düzəltmə sözlüyüni itirmir; *islər* sözü sadə, *işçilər* sözü isə düzəltmə sözdür. Sadə sözlər sözdüzəldici şəkilçi qəbul edərkən yeni məzmunlu bir sözə çevrildiyi kimi, düzəltmə sözlər də başqa bir sözdüzəldici şəkilçi qəbul etdikdə tamamilə eyni məzmunlu bir söz olur, lakin düzəltmə sözlükdə çıxmır. Məsələn: *yaz* müəyyən məzmunlu sadə bir söz, *yazı* başqa məzmunlu düzəltmə söz, *yazıcı* daha başqa məzmunlu düzəltmə söz, *yazılıq* isə tamamilə yeni məzmunlu malik düzəltmə sözdür.

Deməli, söz kökünə sözdüzəltmə məqsədindən asılı olaraq bir neçə dəfə şəkilçi artırıla bilər: *gül – gülçü – gülçülüklə; yarat – yaradıcı – yaradıcılıq; səs – səslə – səsləndir* və s.

Düzəltmə sözlərin müəyyənləşdirilməsində iki cəhəti əsas tutmaq lazımdır. Birincisi, köklə düzəltmə söz arasında üzvi bağlılıq olmalıdır, yəni yeni yaranmış söz, yeni məna məhz kökdəki mənanın əsasında yaranır. Məsələn, *bağla, bağça* və *qulaq* sözlərini nəzərdən keçirək. *Bağla* (maq) və *bağça* sözləri kök etibarilə zahirən oxşar görünür.

Əgər bu sözlərin *bağ* sözünün omonim mənaları əsasında yaranlığını sezməsək, onları səhvən eyniköklü söz hesab etmiş olarıq. Halbuki *bağça* sözündə fərqli olaraq, *bağla* sözü *ip, kəndir* mənasında olan *bağ* ismindən yaranmışdır. Eləcə də *qulaq* sözündə -aq ünsürü zahirən şəkilçi kimi görünür, əslində isə -aq feldən isim düzəldən şəkilçi olduğundan o yalnız felə artırıla bilərdi. Müasir Azərbaycan dilində *qul* sözü fel kimi işlənmir. O biri tərefdən, *qulaq* sözü ilə dilimizdəki *qul* ismi arasında üzvi bağlılıq olmadığından o, quruluşuna görə yalnız sadə söz kimi götürüle bilər.

İkincisi, söz o vaxt düzəltmə söz kimi götürüle bilər ki, onun kökü dilimizdə ayrıca işlənmiş olsun. Ərəb dilindən dilimizə keçmiş *səda-qət, şücaət* sözləri, eləcə də Azərbaycan dilinin öz sözlərindən olan *barış, yarış, güləş, dağııntı* sözləri məhz bu cəhətdən düzəltmə söz sayıyla bilməz.

Deməli, köklə bir və ya bir neçə sözdüzəldici şəkilcidən ibarət olan sözlər düzəltmə söz hesab olunur.

**Mürəkkəb sözlər.** Mürəkkəb sözlər həm sadə, həm də düzəltmə sözlərdən fərqlənir. Mürəkkəb sözlər vasitəsilə ayrı-ayrı kəmiyyət və keyfiyyətlərdən yeni keyfiyyət yaradılır. Burada ayrı-ayrı məzmunlardan yeni məzmun əmələ gətirilir.

*Istiot* sözünün tərkibində iki müstəqil söz vardır: *isti, ot*. Bu sözlərin hər ikisi təklikdə ayrı-ayrı mənalara malik sözlərdir. Bunlardan birincisi hərarət, ikincisi əşya (göyərti) məzmununu ifadə edir. Lakin bu müxtəlif mənalara malik ayrı-ayrı sözlər birləşdiyi zaman tamamilə başqa bir mənaya malik yeni bir söz şəklini alır. Bu birləşmə nəticəsində sözlərin şəkli əlaməti dəyişmədiyi halda, məna tamamilə dəyişir. Hər iki söz öz əvvəlki mənasını itirir, ikisi birlikdə bir məna ifadə etməli olur. Həqiqətən, *istiot* sözü ilə bugünkü anlayışa görə nə istilik, nə bitki mənası dərk edilir. Bugünkü anlayış onu

tamamilə başqa bir varlıq kimi dərk edir. Lakin bu o demək deyildir ki, istiotun göyərti növündən olması və istilik keyfiyyəti yaratmaq xassəsinə malik olması inkar edilir; əksinə, bu söz tamamilə doğru olaraq öz növünə və xassəsinə əsasən yaranmışdır. Başqa sözlə desək, həmin otda istilikeyratma əlaməti olduğu üçün də istiot adını daşıyır. Lakin əlamət və xassəsinə görə ona verilən ad ayrı-ayrı mənalar əsasında iki sözün birləşməsi nəticəsində əmələ gələn yeni bir sözdür. Deməli, iki və daha artıq müstəqil söz birləşib əvvəlki ayrı-ayrı mənalar əsasında yeni məna ifadə edən bir mürekkeb söz əmələ getirir. Başqa cür desək, ayrı-ayrı kəmiyyətlərin birləşmə-sindən yeni bir kəmiyyət əmələ gəlir, yeni bir söz yaranır.

## ŞƏKİLÇİ

Əvvəldə qeyd edildiyi kimi, şəkilçilər kökdən ayrı işlənə bilmir. Onlar kökün ya əvvəlinə, ya ortasına, ya da sonuna əlavə edilərək işlənir. Söz köküne əlavə edildikləri yerə görə onlar ön (prefiks), iç (infiks) və son (suffiks) şəkilçi adı ilə üç yerə bölünür. Azərbaycan dilinin öz sözlərində ön və iç şəkilçi yoxdur; dilimizə məxsus şəkilçilərin hamısı sözün yalnız sonuna əlavə olunur. Başqa dillərdən alınan və ya keçən sözlərin mühüm bir qismi geniş şəkildə yayıldığı üçün onlarla işlənən ön şəkilçilər də qismen Azərbaycan dili şəkilçiləri sırasına keçmişdir, hətta bəzi təsadüflərde onları dilimizin şəkilçiləri ilə əvəz edib işlətmək də mümkün olmur. Məsələn: *namərd, naxoş, antifaşist* və s. kimi sözlərdə *na-*, *anti-* ön şəkilçilərinin həmin sözlərdə əmələ getirdiyi mənfi məzmunu Azərbaycan dilində yalnız müstəqil sözə ifade etmək olur, onları heç bir Azərbaycan dili şəkilçisi ilə əvəz etmək olmur.

Deməli, müasir dilimizin şəkilçiləri sırasında yalnız son şəkilçiləri deyil, ön şəkilçiləri də öyrənməliyik.

Azərbaycan dili şəkilçiləri ilə yanaşı olaraq, başqa dillərdən alınmış və ya keçmiş bir sıra sözlərdən son şəkilçilər də müasir dilimizdə işlənməkdədir. Bu şəkilçiləri də dilimizin öz şəkilçiləri ilə əvəz etmək qeyri-mümkündür; çünkü başqa dillərdən alınmış və ya keçmiş bu sözlər müvafiq şəkilçilərlə birlikdə alındığı və işləndiyi üçün dilimizdə həmin söz və şəkilçilərin müqabilini yaratmağa ehtiyac qalmamışdır. Məsələn: *elmi, tarixi, kütləvi, nümunəvi, materialist*,

*marksist, marksizm* kimi sözlərdəki son şəkilçiləri əvəzedici başqa bir şəkilçimiz olmadıqdan onlar bugünkü dilimizin öz şəkilçiləri kimi dərk edilir. Bu kimi sözlər müəyyən dərəcədə azərbaycancalaşdıqdan və müasir dilimizin lügət tərkibində hesab olunduğundan onların şəkilçiləri də eyni dərəcədə azərbaycancalaşmışdır.

Dilimizdə işlənən şəkilçilər kökə əlavə olunduqları yerə görə iki qismə ayrıldıqları kimi, köklərdə əmələ gətirdikləri məzmun və şəkil dəyişikliyinə görə də iki qismə ayrılırlar: 1) sözdüzəldici; 2) sözdəyişdirici.

**Sözdüzəldici şəkilçilər.** Şəkilçilərin bir qismi kökə əlavə olunduqda onun yalnız şəklinə deyil, eyni zamanda məzmununa da ciddi təsir edib, ilk mənə əsasında yeni mənalı söz əmələ getirir. Belə şəkilçilərə sözdüzəldici şəkilçilər deyilir. Bunların əsas rolu bir sözdən yeni bir söz yaratmaq olduğu üçün dildə çox böyük ehəmiyyətə malikdir. Bu şəkilçilər dilin inkişafında, yəni yeni yaranmış sözlər hesabına söz ehtiyatının çoxalması və zənginleşməsi işində əsas amillərdən hesab olunur. Müasir Azərbaycan ədəbi dilinin lügət tərkibində yeni əmələ gələn sözlərin eksəri yalnız bu şəkilçilər vasitəsilə yaranmışdır. Bunlar ya bir nitq hissəsindən yeni bir nitq hissəsi əmələ getirir, ya da eyni bir nitq hissəsinin sadə köklərdən düzəltmə sözlər yaradır; məsələn: *qorxu, qorxunc, qorxuz* və s.

Bu misallardakı **-u**, **-unc**, **-uz** şəkilçiləri ona görə sözdüzəldici şəkilçilərdir ki, onlar *qorx* felinin yalnız şəkli cəhətində dəyişiklik əmələ getirməmiş, onun məzmununu da tamamilə dəyişmişdir. Həmin şəkilçilər ya bir nitq hissəsindən başqa bir nitq hissəsi, ya da eyni nitq hissəsindən düzəltmə söz yaratmışdır, yəni *qorx* felindən isim (*qorxu*), sıfət (*qorxunc*), fel (*qorxuz*) əmələ getirmişdir.

Sözdüzəldici şəkilçilər bir nitq hissəsindən başqa bir nitq hissəsi əmələ getirdiyi zaman söz kökünə daha ciddi təsir edir; kökün əvvəlki məzmununu tamamilə dəyişdirir. *Qorxu* sözü *qorx* felindən əmələ gəldiyinə baxmayaraq, insanda *qorxu* hissini təsəvvürünü yox, hiss-həyəcan adı təsəvvürü yaradır. Lakin bu şəkilçilər bəzən bir nitq hissəsindən eyni nitq hissəsinə məxsus düzəltmə söz əmələ getirdikdə söz kökünün əvvəlki məzmununa o qədər də ciddi təsir edə bilmir. Əvvəlki məzmun başqa bir şəkildə ifadə olunur. Odur ki, həmin nitq hissəsi öz xüsusiyyətlərini itirib başqa nitq hissəsinə çevrilə bilmir.

Həqiqətən, *qorxuz* feli yenə də fel olaraq qalır və felə məxsus bütün xüsusiyyətləri daşıya bilər. *Qorx* feli ilə *qorxuz* felinin fərqi yalnız işin icrasının bu və ya başqa şəxsə aid olmasından ibarətdir. Başqa təsadüflərdə isə bu şəkilçilər söz kökünün mənasına elə ciddi təsir edir ki, bir nitq hissəsindən eyni nitq hissəsinə aid yeni bir söz əmələ gətirdikdə belə, söz kökünün əvvəlki məzmununu tamamilə dəyişilir və əmələ gələn yeni söz yeni təsəvvürə çevrilir. Məsələn: *çörək* sözü bir məna, bir təsəvvür, *çörəkçi* sözü isə başqa məna və başqa təsəvvür kimi dərk edilir.

Bu müqayisədən aydın olur ki, bəzi şəkilçilər hələ tam sözdüzəldici şəkilçi halına keçməmişdir. Onlar sözün əvvəlki məzmununu tamamilə dəyişdirmək qabiliyyətinə malik deyildir (buraya felin məna növlərini əmələ getirən şəkilçiləri daxil etmək olar).

Müasir Azərbaycan dilində sözdüzəldici şəkilçilər sözün həm əvvəlində, həm də sonunda işlənə bilir. Sözün əvvəlində yalnız başqa dillərdən keçmiş şəkilçilər, sözün sonunda isə həm Azərbaycan dilinin öz şəkilçiləri, həm də başqa dillərdən keçmiş şəkilçilər işlənir. Onu da qeyd etmək lazımdır ki, başqa dillerdən alınan şəkilçilərin hamısı sözdüzəldici şəkilçilərdir<sup>1</sup>. Başqa dillərdən dilimizə heç bir sözdəyişdirici şəkilçi keçməmişdir. Buna görə də söz kökünün əvvəline artırılan şəkilçilərin hamısı sözdüzəldici şəkilçilərdir.

Sözdüzəldici şəkilçilər əlavə olunduqları nitq hissələrinə görə də müxtəlif olur. Onların bir qismi yalnız isimlərlə, bir qismi yalnız fellərlə, bir qismi də həm isim, həm sifət, həm say, həm də əvəzliliklərlə işlənə bilir. Başqa dillərdən keçmiş həm ön, həm də son şəkilçilər isim, sifət və zərflərlə işlənir. Azərbaycan dilinə məxsus şəkilçilərin nitq hissələri ilə işlənməsinə bir neçə misal verək.

1. -*çı* (-*çı*, -*çu*, -*çü*) şəkilçisi, əsasən, peşə və sənət məzmunu yaratlığına görə əksərən ümumi isimlərlə işlənib cansız bir varlıqdan canlı varlıq təsəvvürü, xüsusən insan təsəvvürü yaratdığı üçün başqa nitq hissələri ilə istisna hallarda (məsələn, saya əlavə olunduğu hallar var: beşminçi, otuzminçi və s.) işlənə bilir. Lakin müasir ədəbi dilimizdə bu şəkilçinin yaratdığı məzmun dairəsi müəyyən dərəcədə genişlənir. Peşə və sənətdən başqa, ayrı-ayrı məzmunlar da yarada bilir. Məsələn: *çörəkçi*, *çəkməçi* sözlərindən hasil olan peşə

<sup>1</sup> Başqa dillərdən dilimizə keçən şəkilçilər müstəqil, ayrılıqda deyil, sözlərlə birlikdə keçmişdir.

və sənət məzmununu *əlaçı*, *abunəçi*, *təbliğatçı*, *təşviqatçı*, *növbətçi* kimi sözlər ifadə etmir. Doğrudan da, *Məruzəçi icra hakimiyyətinin başçısıdır* cümləsində *məruzəçi* sözündə heç bir peşə və ya sənət məzmunu yoxdur.

2. **-lı** (*-li*, *-lu*, *-lü*) şəkilçisi, əsasən, isimlərlə işlənərək, onların müxtəlif məzmun ifadə etməsinə xidmət göstərir. Bu şəkilçi eyni şəkildə bitişdikləri sözün əvvəlki məzmununa müvafiq yeni müxtəlif məzmunlar yaradır. Məsələn: *yağlı* sözü keyfiyyət məzmunu ifadə etdiyi halda, *haqlı* sözü hüquq, ixtiyar, *atlı* sözü hal-vəziyyət, *bakılı* sözü yer münasibəti, *evli* sözü ailə və ictimai vəziyyət, *Sultani* sözü nəsil, familiya münasibəti və sair məzmunlar ifadə edir.

Bu şəkilciler sıfət, say və əvəzliklərlə də işlənərək, onlardan yeni məzmunlu başqa nitq hissələri əmələ gətirir. Bunlar sıfətlərə əlavə olunarkən biri digərinə zidd olan iki sıfətin yanaşı işlədilməsini tələb edir: *ağlı-qaralı*, *böyüklü-kiçikli* və s. Bu şəkilciliyi artırmaq üçün də ayrı-ayrı şəxs əvəzliklərinin yanaşı işlədilməsi lazımlı gəlir: *mənli-sənli*, *bizli-sizli* və s.

3. **-sız** (*-sız*, *-suz*, *-süz*) şəkilçisi, əsasən, isimlərə artırılsa da, sıfət, say və əvəzliklərlə də işlənərək, müxtəlif məzmunların meydana çıxmasına xidmət edir. Bu şəkilçi, başlıca olaraq, mənfilik məzmunu yaradır. Lakin mənasında mənfilik olan sözlərlə işləndikdə müsbət məzmun ifadə edir. Məsələn: *günahsız*, *təqsırsız*, *qorxusuz*, *şübhəsiz*, *ölümüsüz*, *zərərsiz*, *ziyansız* kimi sözlər şəkilcə mənfi olsalar da, müsbət məzmun ifadə edir. Belə çıxır ki, riyaziyyatda iki mənfinin hasilinin bir müsbətə bərabər olması qanunu dildə də özünü göstərir və mənfi məzmunlu bir söz mənfi məzmunlu şəkilçi qəbul etdikdə müsbət məzmunu çevirilir.

Belə sözlər mənfi məzmunlu üçüncü bir sözlə işləndikdə mənfi məzmun ifadə edir: *günahsız deyil*, *qorxusuz deyil*, *təqsırsız olmaz* və s. Bu şəkilçi müsbət məzmunlu sözlərlə işləndikdə mənfi məzmun ifadə edir. Lakin həmin şəkilçi ilə işlənən sözlərə mənfi məzmunlu başqa bir söz əlavə olunarkən, yenə də iki mənfi bir müsbət məzmunu ifadə edir: *ədəbsiz deyil*, *biliksiz deyil*, *tərbiyəsiz deyil*, *adamsız olmaz* və s.

4. **-lıq** (*-lik*, *-luq*, *-lük*) şəkilçisi dilimizdə geniş yayılmaqla, isim, sıfət, say, əvəzlik və bəzən də əvəzlikdən müxtəlif məzmunlu isim düzəldir.

Bu şəkilçi, hər şeydən əvvəl, isim və başqa nitq hissələrindən hal-vəziyyət, keyfiyyət, kəmiyyət, adət, xasiyyət və sair məzmunlu

düzəltmə isimlər əmələ getirir: Hətta isimlərdən əmələ getirdiyi bəzi düzəltmə isimləri tərkib daxilində işlədib sıfət halına salmaq belə mümkün olmur. Məsələn: *adamlıq, dostluq, qohumluq, qardaşlıq, yoldaşlıq, atalıq, insanlıq, nənəlik* kimi sözlər həmişə düzəltmə isim olaraq qalır və tərkib daxilində sıfət rolu oynaya bilmir.

Bu şəkilçi sıfətlərlə işləndiyi zaman onlardan keyfiyyət, xasiyyət və sairə bildirən isimlər əmələ getirir: *yaxşılıq, pislik, gözəllik, qoçaqlıq, açılıq, tənbəllik, ağlıq, qırmızılıq, sarılıq, böyüklik, kiçilik, dilxorluq, mehribanlıq, nigaranlıq, peşmanlıq, avaralıq* və s.

Qeyd etməliyik ki, *dilxor, mehriban, nigaran, peşman, avara, bekar, kasib* kimi sıfətlərə *-lıq* (-lik, -luq, -lük) şəkilçisi arasına *-çı* (-çi, -çu, -çü) şəkilçisini artırıb *dilxorçuluq, mehribançılıq, nigarançılıq, peşmançılıq* və s. şəklində işlətmək, ədəbi dil baxımından doğru deyil və dilimizin məntiqi-grammatik qanunlarına ziddir.

*-lıq* (-lik, -luq, -lük) şəkilçisi saydan və istisna hallarda əvəzlikdən də isim düzəldə bilir: *azlıq, coxluq, birlilik, beşlik, yüzlük, minlik, necəlik, kimlik* və s.

Bu şəkilçinin xüsusiyyətlərindən biri də odur ki, yuxarıda göstərilən başqa sözdüzəldici şəkilçilərdən sonra işlənib onları sıfətleşmək hüququndan məhrum edir: *işsizlik, dadsızlıq, dadlılıq* və s.

Müasir dilimizdə isim, sıfət, say və fellərlə işlənib, müxtəlif nitq hissəsi əmələ getirən şəkilçilərin daha bir çox başqa növləri vardır ki, bunlar müvafiq nitq hissələri ilə əlaqədar olaraq izah ediləcəkdir.

**Sözdəyişdirici şəkilçilər.** Şəkilçilərin ikinci qisminə sözdəyişdirici şəkilçilər daxildir. Bu şəkilçilər xalis Azərbaycan dili şəkilçilərindən ibarət olub, həmişə sözün sonunda işlənir. Bunlara sözdəyişdirici şəkilçi adı ona görə verilmişdir ki, bunlar yalnız sözün şəklini dəyişdirir, məzmununa ciddi təsir etmir. Lakin hər bir şəkilçi sözün şəklini dəyişdiyi kimi, məzmununa da az və ya çox təsir etmiş olur. Bu təsir, xüsusən bir nitq hissəsinin başqa nitq hissəsi ilə əlaqələndiyi zaman özünü göstərir. Başqa sözlə desək, bu şəkilçilər ayrı-ayn sözlər arasında əlaqə yaradır və sözlərin həm şəkil, həm də məzmunca bir-birinə bağlanmasına xidmət göstərərək, fikrin ifadesini təmin edir. Buna görə də belə şəkilçiləri sözdəyişdirici şəkilçi adlandırmışdır; çünkü sözler arasındaki bütün sintaktik əlaqələr yalnız bu şəkilçilər vasitəsilə yaranır. Dilimizdə olan bütün kateqoriya məzmunları bu şəkilçilərde ifadə olunur.

Nitq hissələrinə xas olan kateqoriyalar daha çox sintaktik kateqoriyalar kimi özünü göstərir. Bu kateqoriyalar, başlıca olaraq, isim

ve fellərə məxsus olur. Başqa nitq hissələri bunların vəzifəsini daşıdı ğı zaman həmin kateqoriyaların şəkilçilərini qəbul edə bilir. Bu baxımdan kateqoriyaların əlamətlərini – şəkilçiləri aşağıdakı qrup-lara bölmək olar:

1) kəmiyyət kateqoriyası şəkilçiləri; 2) hal kateqoriyası şəkil-çiləri; 3) mənsubiyət kateqoriyası şəkilçiləri; 4) xəbərlik kate-qoriyası şəkilçiləri; 5) inkarlıq kateqoriyası şəkilçiləri; 6) zaman kateqoriyası şəkilçiləri; 7) şəxs kateqoriyası şəkilçiləri. Fel köklərinin sonuna artırılıb onları ad halına salan və köhnə qrammatika-larda “ədati-məsder” adlanan şəkilçini sözdəyişdirici deyil, sözdü-zəldici şəkilçi hesab etdiyimiz üçün o bu bölgəyə daxil olmamışdır. *-maq* (*-mək*) şəkilçisi fel köklərinə artırıllarkən iş və hərəkətin adı anlayışını ifadə edir. Həmin söz də isimlər kimi hallanır. Buna görə də *-maq* (*-mək*) şəkilçisini tamamilə sözdəyişdirici şəkilçi adlan-dırmaq doğru deyildir.

Miqdar saylarından sıra sayı düzəldən şəkilçini də sözdəyişdirici deyil, sözdüzəldici şəkilçi hesab etdiyimiz üçün o bu bölgəyə daxil edilməmişdir; çünkü o şəkilçilər bir nitq hissəsindən başqa bir nitq hissəsi əmələ gətirməsə də, həmin nitq hissəsindən yeni məzmunlu bir söz əmələ gətirə bilir. Həqiqətən, yaz feli ilə *yazıl* felinin mənası arasındaki fərq *beş* sözü ilə *beşinci* sözünün mənası arasındaki fərqdən daha zəifdir. Bundan başqa, sıra sayı düzəldən şəkilçi sözlər arasında da heç bir sintaktik əlaqə yarada bilmir.

Deməli, sözdüzəldici şəkilçilərin müəyyənləşdirilməsində onların bir sözdən başqa məzmunlu yeni bir söz əmələ gətirməsini nəzərdə tutmaq lazımlı kimi, sözdəyişdirici şəkilçilərin müə-yenləşdirilməsində də onların sözlər arasında sintaktik əlaqə yarat-masını nəzərə almaq lazımdır.

Onu da qeyd etmək lazımdır ki, dilimizdə eyni şəkildə işlənən bəzi şəkilçilər həm sözdəyişdirici, həm də sözdüzəldici şəkilçi ola bilir. Xüsusilə, şəkilçə sözdəyişdirici şəkilçilərin eyni olan *-ma* (*-mə*); *-dir* (*-dir*, *-dur*, *-dür*); *-da* (*-də*); *-mış*, (*-miş*, *-muş*, *- müş*); *-ar* (*-ər*); *-acaq* (*-əcək*); *-ır* (*-ir*, *-ur*, *-ür*); *-ım* (*-im*, *-um*, *-üm*); *-in* (*-in*, *-un*, *-ün*); *-ış* (*-ış*, *-uş*, *-üş*); *-mali* (*-məli*); *-ası* (*-əsi*); *-a* (*-ə*); *-aq* (*-ək*) və sair şəkilçilər bitişdikləri nitq hissələri və ya yarat-diqları monalara əsasən bir münasibətlə sözdəyişdirici, başqa müna-sibətlə sözdüzəldici şəkilçi olur: *bağı suvarma*, *suvarma işləri*; *indi yazdır*, *məktubu yazdır*; *çoxdan zərər gəlməz*, *səni çoxdan*

*gözləyirdim; bahar gəlir, gəlir çoxdur; su içdim, bir içim su; pambığı vaxtında əkin, əkin nəzarət tələb edir; xörək yeməlisən, yeməli xörəkdir; oraya kim gedəsidir, gedəsi yerim var; adam gərək hər şeyi tez qana, onun barmağı qanadı; biz düşməndən nə səbəbə qorxaq, mühəribədə qorxaq özünü tələf edər və s.*

Deməli, belə hallarda sözün və ya sözdə olan şəkilçinin şəkli cəhətinə deyil, onun məzmununa əsaslanmaq lazımdır. Bu cür şəkilçilərin həm morfoloji, həm də sintaktik xüsusiyyətləri nəzərə alınarsa, nitq hissələrini ve onların cümlədəki rolunu düzgün müəyyənləşdirmək mümkün olar.

## NİTQ HİSSƏLƏRİ

Müstəqil mənasına, morfoloji əlamətinə və sintaktik roluna görə qruplaşan söz siniflərinə nitq hissələri deyilir. Müstəqil məna dedikdə, sözün yalnız ayrılıqda götürülmüş leksik və ya lüğəvi mənası deyil, onun leksik-qrammatik mənası da nəzərdə tutulur. Dilin lügət tərkibinə daxil olan hər hansı bir söz özüyündə götürürlükdə nitq hissəsi hesab oluna bilməz; çünkü öz-özüyündə söz yalnız leksik-lüğəvi mənaya malik olur, qrammatik mənaya malik olmur. Hər hansı bir sözün hər hansı bir nitq hissəsinə aid olması üçün həmin söz leksik məna ilə yanaşı, qrammatik məna da kəsb etməlidir. Qrammatik məna isə sözün öz daxilində olmur, qrammatik formalarla meydana çıxır. Deməli, sözlər nitq hissələrinə bölünmək üçün dilin qrammatik quruluşuna xas olan qrammatik kateqoriyalara malik olmalıdır. Qrammatik kateqoriyaların da maddi əsasını qrammatik formalar (morpholoji əlamətlər, sintaktik vasitələr) təşkil edir.

Bələliklə, leksik mənaya malik olan sözlər qrammatik məna kəsb etdikdə qrammatik formaya yiyələnir və müvafiq sintaktik vəzifə daşıyırlar. Bütövlükdə qrammatik məna, ilk növbədə, cümlədə başqa sözlərlə əlaqə və münasibətlərdə müəyyənleşən mənadır.

Qrammatik mənanın həm morfoloji, həm də sintaktik ifadə vasitələri vardır. Qrammatik mənanın morfoloji ifadə vasitəsinə sözlərin dəyişməsi (şəkilçilər və vurğular), qrammatik mənanın sintaktik ifadə vasitələrinə isə sözlərin bir-birinə yanaşması, intonasiya və sözlərin sırası daxildir.

Dilimizdəki nitq hissələrini müstəqil mənalarına, qrammatik formalarına (morpholoji əlamətlərinə) və sintaktik roluna görə *əsas*, *köməkçi* və *xüsusi nitq hissələri* olmaqla üç qrupa ayırmak olar.

1. *Əsas nitq hissəleri* leksik (lügəvi) mənaya malik olur, müəyyən sintaktik vəzifə daşıyır, müvafiq suala cavab verir, eyni zamanda, söz yaradıcılığı prosesində yaxından iştirak edir. Onlar əşyanın adını, əlamət və keyfiyyətini, miqdarını, hal-hərəkətini, hal-hərəkətin əlamətini, əlamət-keyfiyyətin də əlamətini bildirir. *Əsas nitq hissələrinə* isim, sıfət, say, əvəzlik, fel və zərf daxildir. *Əsas nitq hissələri* içərisində əvəzlik xüsusi səciyyəye malikdir. Belə ki, hər hansı əvəzlik müəyyən əsas nitq hissəsi ilə bağlı olur; həmin nitq hissəsinin müvafiq tərzdə əvəz edib, onun yerində işlənir və bu vaxt əvəz etdiyi nitq hissəsinin səciyyəvi əlamətlərini daşıyır.

2. *Köməkçi nitq hissələrinin müstəqil leksik mənaları* olmur, heç bir suala cavab vermır və buna görə də cümlə üzvü ola bilmir. Mənşə etibarilə əsas nitq hissələrindən töreyən köməkçi nitq hissələri cümlənin təşkilində yardımçı rola malikdir. Onlar ya sözlər və cümlələr arasında qrammatik əlaqə və münasibətləri təmin edir, ya da fikrin formallaşmasında rəngarəng çalarlıqlar və emosional-ekspressiv boyalar yaradaraq, danişan şəxsin, bəzən də başqasının müxtəlif hissi münasibətlərinin ifadəsinə xidmət göstərmiş olur. Bu baxımdan köməkçi nitq hissələrinin özlərini də iki qismə ayırmak olar:

- a) sözlər və cümlələr arasında müxtəlif əlaqə və münasibətləri təmin edən köməkçi nitq hissələri. Bunlara qoşma və bağlayıcı daxildir;
- b) müxtəlif emosional-ekspressiv və hissi münasibətlərin ifadəsinə xidmət edən köməkçi nitq hissələri. Bunlara ədat və modal sözləri daxil etmək olar.

Köməkçi nitq hissələri içərisində modal sözlərin ilkin məna ilə, yəni yarandığı nitq hissəsi ilə bağlılığı daha aydın hiss olunur və buna görə digər köməkçi nitq hissələrinə nisbətən modal sözlərin bir qismində lügəvi məna bildirmək meyli qüvvətlidir.

3. *Xüsusi nitq hissələrinə* yamsılama vənidalar daxildir. Yamsılama və nida ona görə xüsusi nitq hissələri adlandırılır ki, bunlarda həm əsas, həm də köməkçi nitq hissələrindən fərqli xüsusiyyətlər özünü göstərir. Nida və yamsılamalar daha çox hiss və duyğuların verilməsi və ya müəyyən təbiət səslərinin, görünüşün yamsılanması ilə bağlı olan nitq hissələridir. Nidalar hiss və həyəcan ifadə etsələr də, əsas nitq hissələrindən fərqli olaraq, onları

adlandıra bilmir. Yamsılamalar isə söz yaradıcılığında iştirak etməklə əsas nitq hissələrinə yaxın olsalar da, müəyyən təbiət səslərinin, bəzən də görünüşün təqlid olunması bunlara xüsusi nitq hissəsi səciyyəsi qazandırır. Demək, yamsılamalar (təqlidi sözlər) müəyyən səslənmə prosesinin və ya görünüşün (parıldama, işildama kimi) danışiq səsləri ilə əslinə oxşar təsvirini verən nitq hissəsidir. Məsələn, biz konkret lügəti məna axtarmadan “uf” sözünü ağrı, “paho” sözünü təəccüb və ya kinayə məqamında işlədir, “cik-cik” fonetik tərkibi ilə sərçənin çıxardığı səsi ifadə edirik və s. Yəni sözün mənasını onun hansı hissi bildirməsi, ya da hansı vəziyyəti təqlid etməsi əsasında izah etmiş oluruq.

Beləliklə, dilimizdə on iki nitq hissəsi vardır: 1) isim; 2) sıfət; 3) say; 4) əvəzlik; 5) fel; 6) zərf; 7) qoşma; 8) bağlayıcı; 9) ədat; 10) modal sözlər; 11) nida; 12) yamsılamalar.

# ƏSAS NİTQ HİSSƏLƏRİ

## İŞİM

### ÜMUMİ MƏLUMAT

İsim əsas nitq hissələrindən biridir. İsimlər dildə olan sözlerin ən mühüm bir qismini təşkil edir. İsimlər bütün varlıqların adlarını bildirən sözlərdən ibarətdir. İsimlər bizi əhatə edən bütün maddi varlıqların şüurumuzdakı müxtəlif təzahürlərinin adlarını bildirən sözlərdir. İsimlər yalnız maddi varlıqların deyil, bütün mənəvi və abstrakt anlayışların da adlarını bildirir. Müxtəlif varlıqların adlarını bildirmək baxımından isimlərin aşağıdakı növləri vardır:

1. Şəxs bildirən isimlər; bunlar da xüsusi və ümumi olmaqla iki yerə bölünür:

a) ayrı-ayrı şəxslərə cəmiyyət tərəfindən verilən xüsusi adlardır ki, bunlar eyni zamanda rəsmi adlar hesab olunur. Cəmiyyətin müəyyən bir şəxsə verdiyi belə xüsusi ad dövlət tərəfindən təsdiq edilir, rəsmiləşir və dəyişilməsi lazımlı gəldikdə, qanuni rəsmiyyət tələb olunur. Bu adları başqa adlardan fərqləndirmək və yalnız bir varlığın xüsusi adı olmasını göstərmək üçün bunlar cümlənin hər yerində baş hərfə (böyük hərfə) yazılır: *Elxan, Bağır, Hafız, Nəcəf, Sevil, Yaşar, Almaz, Novruzəli, Səlim, Şeyda, Əlikram, Ədhəm* və s. Məsələn: *Bəzən Əbillə söhbət zamanı Dildar deyirdi: "Arvadin gücü ağzına çatmir"* (Ə.Veliyev). *Xatun hər il məktəb bağlananda oğlunun aldığı qiymətlə maraqlanırdı* (S.Rəhimov). *Şirzadın bu tədqiqat işi gecədən xeyli keçənə qədər davam etdi* (M.İbrahimov). *Nərgiz Gülsənəm arvaddan azacıq sonra gəldi* (M.Hüseyn). *Xan çıxdı və gördü ki, qapı döyən xanın öz kəndlisi, İtqapan kəndin əhli Novruzəlidir* (C.Məmmədquluzadə). *Səlim Şeydanın səhhətini və tələblərini, Əlikramın düzliyə, qohumluğa qayitmasını, Ədhəmin yanına özü ayağı ilə gedib kövrəlməsini, yaşıının ötməkdə, xidmət müddətinin azalmaqdə olduğunu kədərlə fikrindən keçirdi* (B.Bayramov);

b) insanlar arasında ictimai və ailə münasibətlərini göstərən ümumi insan adlarıdır ki, bunlar bir tərəfdən ictimai münasibətləri, digər tərəfdən, ailə münasibətlərini ifadə etmək üçün cəmiyyətin qəbul etdiyi və ailənin üzvlərinə münasibətinə görə dəyişilə bilən

ümumi adlardır: *ata, ana, bacı, qardaş, əmi, dayı, xala, bibi* və s. Məsələn: *Son zamanlar Rüstəm kişi oğlunun tora düşməsindən qorxurdu. Qardaşının evlənmək fikri Fərmani hamidan artıq sevin-dirdi* (M.İbrahimov). *Sən nəvə nədir, nəticəni də görəcəksən, hələ kötүcəni də* (M.Hüseyn). *Məndən dua yetirərsiniz əmioğ-lum Kərbəlayı Qasima, dayıoğlu Cəfərə, bibimə, Səkinə xalama, Gülsüm əmiqizimə* (C.Məmmədquluzadə). *Qiraətimi atam çox bəyəndi. Ay tutulan ili qışın son ayında anam oldu. Bu qız kişinin qızı və ya bacısı olmalıdır* (Çəmənzəminli).

Qeyd etmək lazımdır ki, ata adlanan bir şəxsin atılıq adından başqa bir də xüsusi adı vardır ki, həmin xüsusi ad hər bir ailə və cəmiyyət üzvü üçün eyni olaraq qalır. Halbuki *ata* sözü yalnız övlad üçün daimi hesab oluna bilir, başqları üçün həmin şəxs qardaş, yeznə, qayınata, əmi, dayı, əmioğlu, xalaoğlu, bibioğlu və sair kimi adlarla da çağırıla bilər. Deməli, xüsusi insan adları bir varlıq üçün sabit, ümumi insan adları isə ailə üzvləri ilə münasibətinə görə qeyri-sabit olur. Azərbaycan dilində bütün insan adları (həm xüsusi, həm də ümumi) *kim?* sualına cavab olur.

2. Bütün başqa canlı varlıqların (heyvanların) adlarını bildirən isimlərdir ki, bunlar eynicinsli varlıqların hamısına aid olan ümumi bir adı ifadə etdikləri üçün ümumi isim hesab olunur: *at, ulaq, toyuq, cüca, it, ceyran* və s. Məsələn: *Mehman ilə Mirzəoğlu öz atlarının yanaşı sürürdü* (S.Rəhimov). *Qapını açıb bir yüklü ulağın "çoşa-çoşa!" deyə-deyə sürdü həyatə və yükün arasından üç-dörd toyuq-cüccəni çığırda-çığırda yerə qoyub, yükü açıb dolu çuvalları saldı yerə* (C.Məmmədquluzadə). *İtlərin səsi lap yaxınlaşmışdı. Sən həmən Tahir deyilsən ki, ceyranı diri-diri tutub gətirərdin?* (M.Hüseyn). *Ey maral baxışlı, sona siğallı; Nə gözəldir səndə o qara tellər* (M.P.Vaqif).

3. Bəzi dillərdən fərqli olaraq, Azərbaycan dilində insanlardan başqa bütün canlı varlıqların adlarını bildirən isimlər *nə?* sualına cavab verir.

Qeyd etmək lazımdır ki, botanikada canlı varlıq hesab edilən bitki adları qrammatikaya görə cansız isimlərdir: *gül, çiçək, bənövşə, yasəmən, reyhan, süsən, sünbül, sərv* və s. Məsələn: *Bir üzü güllə, rəngi lalə, zülfü tər; Seyrə çıxıb dərir taza bənövşə* (M.P.Vaqif).

4. Bədən üzvlərinin adlarını bildirən isimlərdir: *üz, göz, qas, ağız, burun, dil, dodaq, əl, ayaq* və s. Məsələn: *Məclis qızışmışdı. Ağız*

*deyəni qulaq eşitmirdi. Əl gödək olsa, dil uzun olar. Baş bədəninin tacıdır. Barmaqları da qolu kimi uzun idi. Üzü hədsiz dərəcədə parlaq görünürdü. Dil, diş, dodaqlar danışq üzvləridir. Qaş qayırmaq əvəzinə göz çıxardı. Ayaqları sözünə baxmırıldı. Burundan nəfəs almaq faydalıdır.*

5. Cansız varlıqların adlarını bildirən isimlər: *torpaq, telefon, qutu, portret, divar, qələm, kitab, qəzet, kağız* və s. Məsələn: *Torpaq* demiş: – *Məni əkən şad olar, əkməyən isə qəmgin olar* (Çəmənzəminli). *Qəhvəyi telefon qutusu* Miçurinin portretinin düz altından divara vurulmuşdu (M.Hüseyn). *Diqqətlə qulaq* asanda buradan yalnız üzərində qələm işlənən kağızların xışltısı eşidilirdi (S.Rəhimov). Xurcundakı kitablardan birini çıxarıb bir qədər oxudu (Ə.Vəliyev).

6. Mənəvi və abstrakt məfhumların adlarını bildirən isimlərdir ki, bunlar da ümumi isim hesab olunur və nə? sualına cavab verir: *ideal, eşq, arzu, həyat, xəyal, fikir, düşüncə* və s. Məsələn: *Bir ideal, bir eşq, bir arzu* yolunda ölümə gedən qəhrəmanlarsız isə həyat dədsiz və yeknəsəq olardı (M.İbrahimov). *Xəyalı öz evinə* getdi (Ə.Vəliyev). *Yol* uzunu Mehmanın beynində müxtəlif fikirlər canlandı (S.Rəhimov). *Dalğaların şırıltısı* Qüdrəti düşüncələrdən ayırdı (M.Hüseyn).

7. Təbiət hadisələrini bildirən ümumi isimlərdir ki, bunlar da nə? sualına cavab verir: *külək, tufan, yağış, ildirim* və s. Məsələn: *Ala, qara köpəklər eyvanın küncündə, həyətin kütlək tutmayan yerində büzüşüb* yatır, başlarını qılılı boyun dəriləri içərisində gizlədirdilər (S.Rəhimov). *Görəsən, tufan vaxtı adanı su basmaz ki?* (M.Hüseyn). *Şəhərin işqları* gecənin qaranlıq pərdəsini yırtır və sanki narın-narin tökülen yağışa yol açırdı (M.İbrahimov). *İldirim* bizə böyük xidmət göstərir (Çəmənzəminli).

8. İctimai və başqa müxtəlif hadisələrin adlarını bildirən isimlərdir ki, ümumi isim hesab olunur və nə? sualına cavab verir: *təbligat, təşviqat, vuruş, müharibə, mitinq, izdiham, qələbə* və s. Məsələn: *Ordudan qayıtdıqdan sonra Əbil rayon partiya komitəsinin təbliğat-təşviqat şöbəsinin müdürü vəzifəsində işləməyə* başladı (Ə.Vəliyev). *O indi bu böyük izdihamın ayrılmaz bir parçası olduğunu* yavaş-yavaş duyurdu (M.İbrahimov). *Şiddətli vuruşma davam edirdi. İrəlidə olacaq müharibə üçün* böyük tədarükərlər görülməyə başladı (Çəmənzəminli). *Qələbə* günü yaxınlaşırıdı.

9. Müxtəlif elm adlarını bildirən isimlərdir: *dilçilik, ədəbiyyatşü-nashıq, riyaziyyat, fəlsəfə, tibb, hesab, cəbr* və s. Məsələn: *Son zaman-lar dilçilik elmi* çox inkışaf etmişdir. *Ədəbiyyatşünaslıq maraqlı elmdir.* Mühəndislik üçün gərək riyaziyyatdan basın çıx-sın (S.Rəhimov). *Bu, tibbin son icadıdır* (Çəmənzəminli). Özbaşına buraxılmış bir uşaq hesabın dörd əməliyyatını nə qədər yaxşı bilsə də, *cəbr və loqarifm qanunları* kəşf etmək dərəcəsinə heç bir zaman gəlib çıxa bilməz (M.Ibrahimov).

10. Zaman bildirən ümumi isimlərdir: *yaz, yay, payız, qış, gün, həftə, ay, il* və s. Məsələn: *Yayda bura Təbriz mülkədar və tacir-lərinin istirahət yeridir* (M.Ibrahimov). *Rüstəm kişi rayona verdiyi məlumatlarda göstərirdi ki, "Yeni həyat" bu il yaza keçən illər-dən yaxşı hazırlanmışdır* (M.Ibrahimov). *O, həftə tamam olmamış geri qayıtdı. Qırıq birinci ilin iyul ayında Gülsəhər Əbili cəbhəyə yola saldı* (Ə.Vəliyev).

11. Keyfiyyət və əlamət bildirən isimlərdir. Bunlar, əsasən, sıfotlərdən düzəlir və eyni məzmunlu sıfotlərdən fərqlənir: *paklıq, təmizlik, xəstəlik, istilik, yaxşılıq* və s. Məsələn: *Heç bilirsənmi, Mehman nə qədər paklıq, təmizlik istəyir* (S.Rəhimov). *Həlim Qüdrətov axtarıyla məşğul olan zaman Məşədi Şərif özünü xəstəliyə vurub yorğan-döşəkdə yatırdı* (Ə.Vəliyev). *Mütəmadiyən canından çıxmayan istilik onu tamamilə yatağa saldı. Heç şey hissə-hissə ölümə təslim olan, yaxşılıq görməyən bir bədəni yaşada bilməyə-cəkdi* (M.Ibrahimov).

12. Müxtəlif peşə, vəzifə, dərəcə, rütbə və ixtisas bildirən isimlərdir: *həkim, mühəndis, müəllim, artist, tərbiyəçi, katib, professor, təyyarəçi* və s. Məsələn: *Həkim əlində kağıza bükülmüş bir şey tutub "spirt", "spirt" deyirdi* (C.Məmmədquluzadə). *Xeyr, mən hələ mühəndis olmamışam* (M.Hüseyn). *Nədənsə, Rüstəm kişi belə incə və gözəl bir qızın ya həkim, ya müəllimə, ya da aktrisa olduğunu güman etmişdi* (M.Ibrahimov). *Müşgünaz istəyirdi ki, katib çıxbı getsin* (Ə.Vəliyev). *Mehman professor verdiyi kitabların birini açdı, vərəqlədi, burada onu maraqlandıran xeyli material olduğunu görüb çox sevindi* (S.Rəhimov). *Təyyarəçi özünü itirmədi* (Çəmənzəminli).

13. Hal-hərəkət, vəziyyət bildirən isimlərdir. Bu isimlər, əsasən, fellərdən düzəlir və hal-vəziyyət məzmununu ifadə edir: *vuruş, çax-naşıq, göstəriş* və s. Məsələn: *Sabaha qədər davam edən qəti vuruş-dan sonra Xaqqan ordusuna çaxnaşıq düşdü* (Çəmənzəminli). *Bu*

*barədə göstəriş verdikdən sonra eşitmışdı ki, Şirzad kolxoz partiya təşkilatının bürosunu çağırıb həmin məsələni müzakirə etmək istəyirmiş* (M.İbrahimov).

14. Yer, çay, dağ və s. adlarını bildirən isimlərdir ki, bunlar da xüsusi və ümumi olaraq iki yere bölünür: a) varlıqları tek olan yer adları xüsusi isim hesab olunur: *Moskva, Bakı, Kür, Kapaz, Volqa* və s.; b) eyni cinsdən olan yer adları ümumi isim hesab olunur: *küçə, ev, kənd, şəhər, bağ* və s. Bunlar da başqa ümumi isimlər kimi nə? sualına cavab olur. Məsələn: *Habelə Tehran, Təbriz, İrəvan, Tiflis, Bakı, ya qeyriləri* (C.Məmmədquluzadə). Zəvvvar ziyarətdən qayıdanda sübh namazı üçün o tayda, *Araz çayı qırağında düşmüşdü* (S.Rəhimov). Bu gün mənəm Samur çayı sahilində dayanıb; Bu canana öz sinəmdən söz dastanı düzəldən (S.Vurğun). *Tiflis dən yola düşən təyyarə Kürdəmirə qədər rahat gəldi* (Çəmənzəminli). Heydərbaba, gün dalını dağlasın; Üzün gülsün, bulaqların çağlasın; Uşaqların bir dəstə gül bağlasın; Yel gələndə ver gətirsin bu yana; Bəlkə mənim yatmış bəxtim oyana (Şəhriyar). *Şəhərin gurultusu, radio, elektrik işığı və izdiham onu ayıltdı* (Çəmənzəminli). Nə üçün mən bu kəndi seçib bura gəldim; *Qənbərovun ailəsi rayon mərkəzinin görkəmli küçələrindən birində ayrıca binanın ikinci mərtəbəsində bir mənzildə yaşayırırdı* (Ə.Veliyev).

Qeyd etmək lazımdır ki, yer adları müəyyən bir varlıq kimi təsəvvür edildiyi zaman isim olur və onun sualını tələb edir. Doğrudur, bəzən yer adları adlıq halda nə? sualı ilə yanaşı, *hara?* sualına da cavab verə bilir, yəni qoşasualı isim olur. Lakin bu suallardan yenə də nə? sualı əsas hesab olunur; çünkü yer bildirən isimlər də başqa isimlər və ya başqa nitq hissələri kimi yalnız cümlə daxilində öz həqiqi qrammatik mənasını ala bilir. Cümlə daxilində isə bəzən elə yer adlarına təsadüf edilir ki, onlar qətiyyən *hara?* sualına cavab verə bilmir. Məsələn: *Hə, demək, sizin evinizin yerində küçə salınmışdır* (C.Cabbarlı). *Bakının şimal-şərqində böyük şəhər salınmışdır.* Bakıda gözəl evlər tikilir kimi cümlələrdə küçə, şəhər, evlər sözləri yer adları olduqları halda, yalnız nə? sualına cavab verə bilir, *hara?* sualına cavab verə bilmir. Halbuki *hara?* sualına cavab verən bütün yer adları eyni zamanda nə? sualına da cavab verə bilir; məsələn: *Balkon gözəl bəzənmişdir.* Ev görünür kimi cümlələrdəki *balkon* və *ev* sözləri *hara?* sualı ilə yanaşı olaraq nə? sualına da cavab verə bilir. Bu sözlər həm nə *gözəl bəzənmişdir?* nə

*görünür?* həm də *hara gözəl bəzənmişdir?* *hara görünür?* kimi sual cümlələrinin cavabı ola bilir. Misallardan aydın olur ki, yer adlarına *nə?* sualını vermek *hara?* sualından daha münasib və daha düzgündür, çünkü *hara?* sualını istənilən zaman *nə?* sualı ilə əvəz etmek mümkün olduğu halda, *nə?* sualını bəzən *hara?* sualı ilə əvəz etmek mümkün deyildir.

Onu da qeyd etmək lazımdır ki, bəzi qitə, ölkə, şəhər, idarə, müəssisə və başqa yer adları canlı varlıq, xüsusən, insan (xalq və əhalı) kimi təsəvvür edildikdə, yəni şəxsləndirildikdə nəinki *nə?* sualına, hətta *kim?* sualına belə cavab verir; məsələn: *Bakı yarışa qalib gəldi. Universitet elmi mühazirə təşkil etmişdir* kimi cümlələrdə *Bakı, universitet* sözləri yer adları olduğuna baxmayaraq *hara?* sualına deyil, *kim?* sualına cavab olur.

## İSMİN MƏNACА NÖVLƏRİ

Müxtəlif məfhumları ifadə edən bütün isimləri məna növlərinə görə üç qismə ayırmak olar:

- 1) konkret və abstrakt varlıqların – məfhumların adlarını bildirən isimlər;
- 2) xüsusi və ümumi isimlər;
- 3) təklik və topluluq bildirən isimlər.

**Konkret və abstrakt varlıqların – məfhumların adlarını bildirən isimlər.** Canlı və cansız varlıqların adlarını bildirən bu isimlərin məzmununda əşya (canlı və cansız) anlayışı vardır. Belə isimləri ifadə edərkən insanın şüurunda müəyyən bir varlıq dərk edilir: *adam, ağaç, daş, balta, heyvan, meyvə, ot, su, çörək, kağız* və s. Mənşə etibarilə də konkret məfhumları bildirən isimlər abstrakt məfhumları bildirən isimlərdən əvvəl yaranmışdır; çünkü insan hər şəydən əvvəl konkret varlıqları dərk etmişdir. Abstrakt məfhumları bildirən isimlər əşyadan xaricdə dərk edilir. Abstrakt isimlər abstrakt məfhumların adlarıdır. Belə adların bir qismi şeylərin keyfiyyət, əlamət və halını əşyadan xaric bildirən sözlərdir: *forma, uzunluq, səth, ağırlıq, yaxsılıq, pislik, gözəllik* və s.

Dildə konkret məfhumları bildirən isimlər böyük əhəmiyyətə malik olduğu kimi, abstrakt məfhumları bildirən isimlərin də xüsusi əhəmiyyəti vardır. Bunlar dildə ayrı-ayrı silsilə təşkil etmir, yanaşı işlənərək bir-birini tamamlayırlar. Məsələn:

*Xəyal – səyyar pərilər tək sözür göylərdə ülfətlə; Çiçəklər, quşlar, insanlar dil açmış bir məhəbbətlə. Qovuşmuş ayrı ümmanlar... Nə qurbət var, nə həsrət var; Bir eşqin şanlı hüsnilə gəlir dünyaya insanlar... Kamal hakim... Söz azaddır... Xəyal səyyar... Ürək şaddır... Bütün dünya deyir guya. Bu qardaşlıq şüarımdır! Təbiətdə, həqiqətdə, Nə mənə varsa əvvəldən... O sevdadan yarandım mən – Gözəllik ilk baharımdır!* (S. Vurğun)

Bu misalda *xəyal*, *pəri*, *qurbət*, *həsrət*, *eşq*, *hüsn*, *kamal*, *dil*, *qardaşlıq*, *şüar*, *həqiqət*, *söz*, *məna*, *sevda*, *gözəllik* sözləri abstrakt məfhumları; *göy*, *çiçək*, *quş*, *insan*, *ürək*, *ümman*, *dünya*, *təbiət* sözləri konkret məfhumları bildirən isimlərdir.

**Xüsusi və ümumi isimlər.** Konkret məfhumları bildirən isimlər öz növbəsində ya xüsusi, ya da ümumi isim olur. Abstrakt məfhumları bildirən isimlər isə yalnız ümumi isimlərdən ibarətdir.

**Xüsusi isimlər.** Xüsusi isimlər varlığı tək olan, yəni bir-birinin eyni olmayan eşyanın adını bildirir.

Xüsusi isimlərə insan ad və soyadlar (*Həzi Aslanov*, *Kamal Qasimov*); təxəllüs (*Nizami Gəncəvi*, *Füzuli*, *Vaqif*, *Zakir*, *Sabir*); ölkə adları (*Azərbaycan*, *Gürcüstan*); şəhər və kənd adları (*Moskva*, *Baki*, *Maştağa*); dağ, dəniz və çay adları (*Kəpəz*, *Savalan*, *Araz*, *Volqa*, *Kür*); idarə, müəssisə adları (“*Qayğı*” şirkəti); qəzet və jurnal adları (“*Azərbaycan*” jurnalı); planet adları (*Mars*, *Yupiter*); heyvanlara verilən adlar (*Məstən*, *Alagöz*) və s. daxildir.

**Ümumi isimlər.** Xüsusi isimlər eynicinsli varlıqları bir-birindən ayırmak və həmin varlığın tək olduğunu, digərinin eyni olmadığını bildirmək üçün işlənir, ümumi isimlər müəyyən bir qrupa daxil olan eynicinsli varlıqların ümumi adını bildirmək üçün işlənir. Varlığına görə çox olan adlar ümumi isim hesab olunur. Məsələn: *insan*, *daş*, *ağac*, *kitab* dedikdə müəyyən bir şəxs, müəyyən bir daş, ağac və kitab nəzərdə tutulmur. Belə isimlərlə daşın, ağacın, kitabın bütün növləri ümumi şəkildə dərk edilir.

**Təklik və topluluq bildirən isimlər.** Ümumi isimlərin çoxu tək bir sözdən ibarət olub, ayrı-ayrı varlığın adını bildirdiyi halda, bir qismi də cəmlək şəkilçisi qəbul etmədən tək bir sözlə varlığın topluluğunu – çoxluğunu bildirir: *adam*, *quş*, *inək*, *at* (təklik bildirir), *xalq*, *el*, *cəmiyyət*, *ordu*, *sürü*, *naxır*, *ilxi* (topluluq bildirir).

Topluluq bildirən adlar şəkilcə başqa ümumi adlardan fərqlənmədiyi kimi, morfoloji əlamət qəbul etdiyi zaman da onlardan fərqlənmir. Onlar da cəmlək şəkilçisi qəbul edib, *xalqlar*, *ellər*, *cəmiyyət-*

*lər, ordular, sürünlər, naxırlar, ilxılar* şəklində işlənə bilir. Cəmlənmiş toplu isimlərdə topluluq məzmunu sözün kökündə özünü saxlayır və **-lar, -lər** cəmlək şəkilçisi bu məzmunun qeyri-müəyyən miqdərinin artmasını bildirir.

Q e y d. Topluluq məfhumu ifadə edən *camaat* ismi **-lar** cəm şəkilçisini qəbul etmir.

## İSMİN QURULUŞCA NÖVLƏRİ

Müasir ədəbi dilimizdə işlənən isimlər mənaca müxtəlif olduğu kimi, şəkilcə də müxtəlifdir. Bəzi isimlər yalnız bircə söz kökündən, bəzisi köklə şəkilcidən, bəzisi də iki və daha artıq sözün birləşməsindən ibarət olur. Sözün tərkibindəki bu müxtəlifliyə ismin quruluşu deyilir.

İsimlərin quruluşca üç növü vardır: 1) sadə isimlər; 2) düzəltmə isimlər; 3) mürəkkəb isimlər.

**Sadə isimlər.** Sadə isimlər heç bir sözdüzəldici şəkilçi qəbul etmədən əşyaların adlarını bildirən isimlərdir; bunlar isimlərin ən bəsит şəklidir: *meşə, su, balıq, kitab, məktəb, at, ağac, daş* və s.

**Düzəltmə isimlər.** Düzəltmə isimlər xarici əlamətlərlə, yəni sadə sözlərin şəklini dəyişməklə əmələ gələn isimlərdir. Belə isimlərə morfoloji yolla düzələn isim deyilir. Sadə sözlərin üzərinə sözdüzəldici şəkilçi artırmaqla müxtəlif nitq hissələrindən düzəltmə isimlər əmələ gətirilir. Düzəltmə isimlər isim, sıfət, say, əvəzlilik, fel və yamsılamalardan (təqliidi sözlərdən) düzəlir. Düzəltmə isimlər sadə isimlərdən şəkilcə fərqli olduğu kimi, mənaca da fərqlənir. Məsələn: *yaz* sözü bir fonetik tərkib, bir quruluş, bir mənaya malik fel olduğu halda, *yazı* sözü başqa fonetik tərkib, başqa quruluş və başqa mənaya malik isimdir. Müasir ədəbi dilimizdə işlənən düzəltmə isimləri, başlıca olaraq dörd qismə ayırmak olar:

1. Azərbaycan dili şəkilçiləri ilə dilimizə məxsus isim, sıfət, say və əvəzliliklərdən, eləcə də dilimizə fars, ərəb, rus dillərindən və rus dili vasitəsilə başqa dillərdən keçmiş isim və sıfətlərdən düzələn isimlərdir.

2. Fars, ərəb dilləri şəkilçiləri ilə fars, ərəb isim və məsdərlərindən düzələn isimlərdir.

3. Rus dili və rus dili vasitəsilə başqa dillərdən keçən şəkilçilərlə rus və başqa dillərin isimlərindən düzələn isimlərdir.

4. Azərbaycan dili şəkilçiləri ilə Azərbaycan dili fellərindən düzələn isimlərdir.

Birinci qismə daxil olan düzəltmə isimlər aşağıdakı şəkilçilər vasitəsilə emələ gelir.

1. **-lıq** (-lik, -luq, -lük) şəkilçisi vasitəsilə sadə isim və sıfətlərdən, həmçinin feldən düzələn sıfətlərdən, eləcə də say və əvezliklərdən keyfiyyət, xasiyyət, vəzifə, peşə, hal-vəziyyət, yer və əşya adı ifadə edən isimlər düzəlir: *adamlıq, insanlıq, rəhbərlik, qohumluq, qonşuluq, ucuzluq, başlıq, gözlük, döşlük, arxalıq, satqınlıq, əzginlik, yorğunluq, süzgünlük, yaxşılıq, gözəllik, təmizlik, əsgərlilik, həkimlik, müəllimlik, komandirlilik, marsallıq, birlilik, azlıq, çoxluq, mənlik, atalıq, analıq* və s. Məsələn: *Qardaşlarım, nəhayət, böyük aza dlıq günü gəldi* (M.İbrahimov). *Axi sədaqət və gözəllikdə anasının misli yox idi* (M.İbrahimov). *Balam, mən saqqalimin bu ağı vaxtında necə sizə izin verim ki, gedib quldurluq edəsiniz* (C.Məmmədquluzadə). *Mənəvi təmizlik insana məglubedilməz qüdrət, vətən, xalq qarşısında hədsiz bir hörmət verir* (S.Rəhimov). *Çiyələk busadələvhiliyə qarşı qaş-göz atıb, bir az da nazlandı* (B.Bayramov). *Bununla belə özündə qəribə bir yüngüllük, bir fərəh hiss elədi* (İ.Əfəndiyev). *Yalnız küçələrdə deyil, limanda da qələbəlik vardi* (M.Hüseyn). *Mövlamverdi baba qəlyanın gözlüyüնə baxaraq, sərt cavab verdi* (İ.Əfəndiyev). *Yaxşı rəhbərlik rəhbərdən eyni zamanda adamlıq, insanlıq, mehribanlıq və insan pərvərlik tələb edir.*

2. **-laq** şəkilçisi vasitəsilə yer bildirən isimlər düzəlir: *yaylaq, otlaq, duzlaq, qışlaq* və s. Məsələn: *Önümüzdə sulu, meşəli torpaq görünür. Otlaq da çoxdur* (Cəmənzəminli). *Naxçıvanda çox böyük duzlaq var. Hər iki yaylaq yay zamanı Tehran küberləri və ağalarının istirahət və eyş-işrət yeridir* (M.İbrahimov). *Aşağı qışlaq xarabdır, qoyunların da vəziyyəti yaxşı deyil* (İ.Əfəndiyev).

3. **-ça, -çə** şəkilçisi vasitəsilə kiçitmə mənalı isimlər düzəlir: *dəftərçə, tarixçə, meydança, bağça* və s. Məsələn: *Qüdrətov gülüm-sündü, yenə də dəftərçəsinə qeyd edib soruşdu* (Ə.Vəliyev). *Qabaqda geniş bir meydancaya çıxan yerdə qırmızı rəngli palṭar geyib, atırlanmış və özünə xüsusi bir bəzək vurmuş Şəmsiyyə qonaqları qəbul etdi* (M.İbrahimov).

4. **-çı (-çi, -cu, -çü)** şəkilçisi vasitəsilə Azərbaycan, fars, ərəb, rus dili sözlərindən və rus dili vasitəsilə başqa dillərdən keçmiş isimlərdən peşə, sənət, məşğələ, adət, xasiyyət, əqidə, meyil (təmayül),

hal-vəziyyət, keyfiyyət və s. mənaları ifadə edən düzəltmə isimlər əmələ gəlir: *arabaçı, yazıçı, əməkçi, dilçi, ədəbiyyatçı, traktorçu, topçu, odunçu, üzümçü, gülçü, tarixçi, təbliğatçı, təşviyatçı, əlaçι, dənizçi, gəmiçi, işçi, tankçı* və s. Məsələn: *Əbil ata məhəbbətini, ana nəvazişini uşaq evlərində müəllim və tərbiyəçilərdən görmüşdü* (Ə.Vəliyev). Bu şəxs darvazadan məni içəri ötürəndə bir ayri özü kimi *qulluqçu məni elə qələmə verdi ki, guya mən qarakəmərlə Həsənəliyəm* (C.Məmmədquluzadə). *Hücumçu ciddi bir ahənglə davam etdi.* (B.Bayramov). Yeddi üsyancı günəş doğmadan ata minib şəhərdən kənara çıxdı. *Musiqicilər gəldi. Hərə bir dəstə çiçək hazırladı* (B.Bayramov). *Qartallı dərədə yaxşı xalçacılardan biri sayılan Gülnisə bu xalçanı oğlu Şahların bəxtinə toxumuşdu* (İ.Əfəndiyev).

5. **-ciq (-cik, -cuq, -cük); -ciğaz (-ciyəz, -cuğaz, -cüyəz)** şəkilçiləri vasitəsilə Azərbaycan dili isimlərindən kiçiklik və əzizləmə məzmunu bildirən isimlər düzəlir: *evcik, gözcük, qızçıqaz, evciyəz, uşaqçıqaz, quşcuqaz, gülciyəz, daxmacıq, dilciyəz* və s. Məsələn: *Bura ancaq ilk istintaq üçündür, bizim bu üçgözlü evcik* (S.Rəhimov). *Qızçıqazı göyərçinlərə doğru çəkən yalnız onların zahiri gözəlliyi, göz oxşayan rəngləri deyildi* (M.İbrahimov). *Bütün günü quşcuqaz qəfəsdə cirpındı.*

6. **-lı (-li, -lu, -lü)** şəkilçisi vasitəsilə isim köklərindən cümlədəki yerlərinə görə yer münasibəti, keyfiyyət, sahiblik, familiya, əlamət, nəsil, ailə mənalarını ifadə edən düzəltmə isim əmələ gəlir: *kəndli, şəhərli, dağlı, məktəbli, atlı, dağıstanlı, Sultanlı, Rəcəbli* və s. Məsələn: *Sevgilisinin olmadığını yaqın elyəyən kimi "Moskviç" i döndərib üzüuaşığı sürdü* (M.Hüseyn). *İstəklisinin şəkli qoltuq cibindəki balaca dəftərçəsinin arasında idi* (İ.Əfəndiyev). *Keçmişdə şəhərli kəndlini bəyanmazdi, indi isə kəndli şəhərlini bəyanmir. Dağlılar şəhərin yuxarı hissəsində yaşayırlar. Dünən Rəcəbli də çıxış etdi.* İ. Osmanlı Azərbaycan səhnəsində yaddaqlanan obrazlar yaratmışdır.

7. **-daş** şəkilçisi vasitəsilə yerlilik, həmrəylilik və iştirak bildirən isimlər düzəlir: *yoldaş, vətəndaş, əməkdaş, məsləkdaş, ciğirdaş, sirdaş* və s. Məsələn: *Təbliğ elədiyin sıfətləri yaxın yoldaşlarından təlab elədiyin kimi, özün də göstər* (Ə.Vəliyev). *"Molla Nəsrəddin" in əməkdaşları getdikcə çoxalırdı. Bir zaman məşhur yazıçı Ə.Haqverdiyevə də ciğirdaş deyirdilər. O öz məsləkdaşlarını ətrafına toplamağı bacarırdı. Rəşid də Hafızın yaxın sirdaşı idi.*

İkinci ve üçüncü qismə daxil olan düzəltmə isimlər haqqında danişdılqda bir cəhəti qeyd etmək mütləq zəruridir. Biz başqa dildən alınma sözü o vaxt düzəltmə söz hesab edə bilərik ki, onun kökü Azərbaycan dilində ayrıca söz kimi mövcud olsun, işlədilsin: *şəxsiyyət, fəaliyyət, kəşfiyyat, materializm, idealist* və s. Bəzi məqamlarda şəkilçi eyni saitlə başlandığına görə söz kökündəki son saitin düşdüyüünü də nəzərə almaq lazımdır: *səmimiyyət, mədəniyyət, şirniyyat, ictimaiyyat* və s.

İkinci qismə daxil olan düzəltmə isimlər aşağıdakı şəkilçilər vasitəsilə düzələrlər:

1. *-iyat* şəkilçisi ile ictimai məfhum, hal-vəziyyət bildirən isimlər düzəldilir: *hakimiyyət, nailiyyət, cəmiyyət, şəxsiyyət, zəruriyyət, qalibiyət, fəaliyyət, səmimiyyət, ümumiyyət* və s. Məsələn: *Əhməd "Maarif işçisi"* klubunda ibtidai mədəniyyətə dair məruzə edəcək idi (Çəmənzəminli). *Tahir Lətifənin aydın baxışlarındakı səmimiyyətə şübhə elmirdi* (M. Hüseyn). *Qızın səsindəki qətiyyət kişiyə qəribə göründü* (İ. Əfəndiyev). *Onun şəxsiyyəti, xasiyyəti haqqında suallar verdi* (Ə. Vəliyev). *Fəaliyyət müvəffəqiyyətin rəhnidir*.

2. *-iyat* şəkilçisi ilə elm, nəzəriyyə, proses, bütövlük bildirən isimlər düzəldilir: *ədəbiyyat, ictimaiyyat, külliyyat, nəqliyyat, kəşfiyyat, əməliyyat* və s. Məsələn: *Heç kəs bilməsə, tək bir sən özün bilsən belə, mənəviyyatını gün kimi saf, ay kimi parlaq saxla* (S. Rəhimov). *Şəmsiyyət* kiçik bir padnosda üç stəkan çay, şokolad və başqa şirniyyat gətirdi (M. İbrahimov). *Şahsuvarın bu qiyamətdə kəşfiyyat apara-apara bu qədər yol getməsi sarıbanız şoferin ürəyini lap riqqatə gətirmişdi* (İ. Əfəndiyev). *Riyaziyyat müəllimi təbiyyat müəlliminə, o da hüquqşünəsa nəzər saldı* (Çəmənzəminli).

3. *-dar* şəkilçisi vasitəsilə isimlərdən peşə, vəziyyət bildirən isim düzələr: *maldar, heyvandar, hökmədar, hesabdar, havadar, tərəfdar* və s. Məsələn: *Cəməsb də buna tərəfdardır*. *Onun da özünə-məxsus havadarları var idi*. *Hökmdar ilə təbəələr arasında sədlər çəkmişdilər* (Çəmənzəminli). *Cavan maldarlar uğunub getdilər* (İ. Əfəndiyev). Baba gəlməsə hesabdar Məsud əmidən borc alaq... (H. Abbaszadə).

4. *-keş* şəkilçisi vasitəsilə isimlərdən peşə sahibi və əlamət məzmunu ifadə edən isim, bəzən də sıfət düzələr: *zəhmətkeş, azarkeş* və s. Məsələn: *Ancaq, mənca, biz İran zəhmətkeşlərinin həmkarlar*

*ittifaqını da yaratmalyıq* (M.İbrahimov). *Samovarın dəmkeşini yerə düşməndü*. Son zamanlar futbol azarkeşlərinin sayı xeyli artmışdır.

5. **-at**, **-ət** şəkilçisi vasitəsilə isimlərdən xasiyyət, keyfiyyət, əxlaq, adət və sairə bildirən isimlər düzəlir: *məlumat, təbliğat, təşviqat, təchizat, tədqiqat, heyvanat, mühacirət, qəflət* və s. Məsələn: *Ümumiyyətə, Nəsib dayı sözün, təbliğatın gücünə inanırıldı* (İ.Şıxlı). *Cəməsbin qurdüğü təşkilat axın-axın gələn qaçqınlara örnək oldu* (Çəmənzəminli). *Həsənzadə tədqiqatın nəticələri barədə məlumat verdi*. *Zoologiya heyvanat aləmini öyrənir*. *Mühacirətdə yaşamaq* onu vaxtsız qoçaltmışdı.

6. **-stan** şəkilçisi ilə yer, ölkə bildirən isimlər düzəldilir: *Gürcüstan, Dağıstan, Türkmanistan, gülüstan, Macarıstan, Yunanistan* və s. Məsələn: *Onun fikri Gürcüstana kömək idi*. *Dağıstan* dağ yeridir. *Türkmanistan* da neft diyarına çevrilmişdir. *Budapeşt* Macarıstanın paytaxtidir. *Yunanistan* qədim ölkələrdən bıdır. *O günləri Başqırdıstanə bizlərdən adam yollayırdılar* (M.Hüseyn). *Çalışırıq ki, kəndimiz abad olsun*, çünki vətənimizin *gülüstan olmasına istəyirik* (M.İbrahimov).

7. **-iyyə** şəkilçisi vasitəsilə ləqəb, idarə, nəzəriyyə bildirən isimlər düzəlir: *nəzəriyyə, fərziyyə, Səfəriyyə* və s. Məsələn: *Tiflisdə İslamiyyə mehmanxanasının üçüncü nömrəsinə iki nəfər müsafir düşməndü* (C.Məmmədquluzadə). *Hansi bir nəzəriyyə baş qaldıran kimi o sahaya keçdin, yazdır, məqbul oldu* (B.Bayramov). *Rayon Maarif Şöbəsinin müdürü Şükür İsrafilov rayon icraiyyə komitəsinin sədri* seçilmişdi (Ə.Vəliyev).

8. **-i**, **-vi** şəkilçisi vasitəsilə ləqəb, titul bildirən isimlər düzəlir: *Nizami Gəncəvi, Füzuli, Nəsimi, Xətayi, Xaqani, Fələki, Şirvani, Nəbatı, Təbrizi, Qarabaği, Dilbazi* və s. Məsələn: *Səlimi* kiçik bir fasılə verib, *Rza xana baxdı*. *Hikmət İsfahanı də qəlbən Pəhləvi səltənətinin dağılmmasını istəyirdi* (M.İbrahimov). *Füzuli şahin şahpərli bir şairdir* (S.Rəhimov.). *Xanburabi* gözlərini silib mətanətli bir vəziyyətə düşərək dərsə başladı. *Nizami Gəncəvi Azərbaycanın dahi şairidir*.

9. **-zadə** şəkilçisi vasitəsilə familiya bildirən isimlər düzəlir: *Həsənzadə, Quluzadə, Kərəmzadə, Ağazadə* və s. Məsələn: *N. Həsənzadə* inçə ruhlu şeirlərin müəllifidir. *Kərimzadə* özü haqqında danışmağı sevməzdı. *F. Ağazadə* bir çox tədqiqat əsərləri yazmışdır.

10. **-şünas** sözünü bəzi isimlərə əlavə etməklə sənət, elm sahəsinə mənsubiyət bildirən düzəltmə isimlər yaranır: *şərqşünas, hüquqşünas, ədəbiyyatşünas, tarixşünas, mətnşünas* və s.

Məsələn: *Şərqşünas* mətbuatda maraqlı məqalə ilə çıxış etdi. *O* bəzi sözlərin düzgün oxunuşu üçün *mətnşünas* müraciət etdi. *Tahir gələcəkdə adəbiyyatşünas olmaq* arzusundadır və s.

Üçüncü qismə daxil olan düzəltmə isimlər, başlıca olaraq, aşağıdakı şəkilçilər vasitəsilə əmələ gəlir:

1. **-izm** şəkilçisi ilə məfkurə, quruluş, dünyagörüşü bildirən isimlər düzəlir: *idealizm, realizm, kapitalizm, marksizm, leninizm, materializm, sosializm* və s. Məsələn: *Realizm prinsiplərinə riayət edən* yazıçılar *romantik* çalarlardan da kifayət qədər istifadə edirlər; *kapitalizm ictimai-iqtisadi formasiyaların son həlqəsidir*.

2. **-ist** şəkilçisi ilə elm, nəzəriyyə, cərəyan bildirən isimlər düzəlir: *marksist, materialist, realist, idealist, sosialist* və s. Məsələn: *Sən fikir ver: atomçu materialist, atomçu idealist, atomçu humanist, atomçu realist* (B.Bayramov). *M.F.Axundzadə təbiət hadisələrinin izahında əsil materialist kimi* çıxış edirdi.

Bu şəkilçi ilə peşə, sənət bildirən isimlər də düzəlir: *maşinist, jurnalist* və s. Məsələn: *Maşinist sükan arxasında sayiq dayanmışdı. Jurnalist gözəl* çıxış edirdi.

Dördüncü qismə daxil olan düzəltmə isimlər aşağıdakı şəkilçilər vasitəsilə düzəlir:

1. **-iq (-ik, -uq, -ük, -q)** şəkilçisi ilə müəyyən proses və hərəkətin nəticəsində əmələ gələn məfhumları bildirən isimlər düzəlir: *tapşırıq, bacarıq, bilik, minik, qoruq, buruq, böyük* və s. Məsələn: *Gülöyşə stolun məxmər örtüyü siğallaya-sığallaya təəssüflə dil-ləndi* (B.Bayramov). *Bütün bilik və tacribələrimə baxmayaraq, xəstənin mürəkkəb vücudu qarşısında daima acizliyimi duyurdum* (Çəmənzəminli). *Kişi qar sovrugündən gözlərini tez-tez qırparaq atlıya baxdı* (İ.Əfəndiyev).

2. **-ış (-ış, -uş, -üş, -yiş, -yiş)** şəkilçisi vasitəsilə hal-vəziyyət, hərəkət bildirən isimlər düzəlir: *çağıriş, baxış, açılış, çıxarış, gəliş, gediş, düzəliş, vuruş, duruş, uduş, gülüş, döyüş, dönüş, yaşıyış, anlayış* və s. Məsələn: *Sənubərin bərkədən şirin gülüşü ara qapını deşib keçdi. Könüllü o biri otaqda, gəncliyin, şənliyin yanında olan Həkimoğlu baxışları ilə sanki dedi: "Açıq danışın, professor"* (B.Bayramov). *Yaşıyış* bu iki qüvvənin mübarizəsindən ibarətdir. *Şiddətli vuruş*

*davam edirdi* (Çəmənzəminli). Lakin bu baxışlar da, arvadının səsindəki titrəyiş də Rüstəm kişini inandırmadı (M.İbrahimov).

3. **-ma** (-*mə*) şəkilçisi vasitəsilə proses, hal-vəziyyət bildirən isimlər düzəlir: *uydurma, döşəmə, gəlmə, qızdırma, dolma, vuruşma, döyüşmə, deyişmə, dondurma, çalışma, suvarma, bölmə, qovurma, güləşmə, uzlaşma* və s. Məsələn: *Bu kimi fikirlər gəlmələrin uydurmasıdır. İkisi də döşəmənin üzərinə yixildi* (Çəmənzəminli). Mən burada hava udana qədər uşaqlar evdə dolmanı udarlar, qalaram ac (İ.Əfəndiyev). Əlində bağlama vardır (Ə.Vəliyev). *Vuruşma* xeyli davam etdi. *Deyişmə* aşıqların çox sevdiyi formadır. *Dondurma* körpəyə xoş gəlirdi. *Çalışma* çətin idi. *Suvarma* vaxtında başa çatdı. *Bölmə* uzun əziyyətdən sonra diviziyaya çatdı. *Güləşmə* bir nəticə vermedi. *Uzlaşma* tabelilik əlaqəsidir.

4. **-aq, -ək** (saitlə bitənlərdə -*q*, -*k*) şəkilçisi vasitəsilə müxtəlif əşya adlarını bildirən isimlər düzəlir: *yataq, döşək, dayaq, ələk, çökək* və s. Məsələn: *Bir neçə gün də öz yataq yerində istirahət edəndən sonra Züleyxa qalxdı* (S.Rehimov). *Külək əsdikcə xirdaca qar dənələrinə oxşayan qrovu süpürüb aparır*, aşağıdakı çökəklərdə bir-birinin üstünə qalayırdı (M.Hüseyn). *Daraq həm sümükəndən, həm də plasmastdan hazırlanır*. Anası körpənin döşəyini düzəltdi. Ələk gözəl toxunmuşdur.

5. **-caq (-cək)** şəkilçisi vasitəsilə əşya və alət adlarını bildirən isimlər düzəlir: *yelləncək, diyircək* və s. Məsələn: *Arzu yelləncəkdə yellənirdi. Zavod diyircəklər, yastiqlar buraxır*.

6. **-im (-im, -um, -üm)** şəkilçisi vasitəsilə hal-vəziyyət, hadisə, ölçü, qədər, bacarıq bildirən isimlər düzəlir: *yığım, biçim, ölüm, qırpmım, dözüm* və s. Məsələn: *Bu geyimlər Tahirə yaraşırıldı* (M.Hüseyn). *Biz ölümə qarşı zəiflik göstərsək, divləri sevindirərik* (Çəmənzəminli). *Kənddə qızğın üzüm yığımı gedirdi*. *Tövlələrdən birini doğum evi eləyirlər* (İ.Əfəndiyev).

7. **-gə** şəkilçisi vasitəsilə: *süpürgə, döngə*. Məsələn: *Birinci döngədə iki süpürgəci durmuşdu, əllərində də süpürgə var idi*.

8. **-ar (-ər)** şəkilçiləri vasitəsilə: *açar, Sevər, Yetər, çıxar* və s. Məsələn: *Sevər açarı Yetərə verdi. O, gəlirini, çıxarını yaxşı hesabladı*.

9. **-ti (-ti, -tu, -tü)** şəkilçisi vasitəsilə müəyyən bir prosesin nəticəsində meydana çıxan (hadisə, əşya, əlamət və s. adları) isimlər əmələ gəlir: *bağırtı, qaraltı, ağarti, göyərti* və s. Məsələn: *Ağarti,*

*göyərtidən nə varsa, gətir. Bağırtı uzaqdan eşidilirdi. Qaraltı çətinliklə seçilirdi.*

10. **-qi** (-qu, -ğı, -ğu, -ki, -kü, -gi, -gü) şəkilçisi vasitəsilə əşya, vəziyyət, məcərrəd məfhumları bildirən isimlər düzəlir: *pusqu, çalğı, durğu, vurğu, sorğu, sevgi, seçki, səpki, bölgü* və s. Məsələn: *Heç kəs xalqın sinəsində yuva salmış yüksək mənalar və müqəddəs duygular dünyasının sözlə açılan qapısından geri dönmək, ayılmaq istəmirdi* (M.İbrahimov).

11. **-qın** (-qın, -qun, -gün, -gin, -kin, -gün, -kün) şəkilçisi vasitəsilə hadisə və vəziyyət bildirən isimlər düzəlir: *basqın, qırğın, daşqın, qaçqın, yanğıın, uçqun* və s. Məsələn: *Yəqin yanğından qorxmuşam* (B.Bayramov). Ancaq camaat qoymadı qırğın olsun (İ.Əfəndiyev). *Bir il çəkmədi ki, milli qırğın nəticəsində Sağ-sağanlı camaati qaçqın oldu* (Ə.Vəliyev). *Basqın uzun müddət davam etdi. Uçqın çayın qabağını kəsdi.*

12. **-in** (-in) şəkilçisi vasitəsilə hadisə, proses, nəticə və s. bildirən isimlər düzəlir: *bıçın, səpin, əkin, gəlin, axın* və s. Məsələn: *Hansi kolxoz qalib çıxsa, toy orada olacaq. Bəy də, gəlin də orda qalacaq* (M.İbrahimov). *Anam cavab verdi ki, bıçın üstünə gedib* (İ.Əfəndiyev). *Çayın o tərəf-bu tərəfi əkin yerləri idi* (Ə.Vəliyev). *Səpin on iş günündə başa çatdırıldı. Bir zaman kənddən şəhərə böyük bir axın var idi.*

13. **-id** (-üd) şəkilçisi vasitəsilə nəsihət, yer və s. bildirən isimlər əmələ gəlir: *keçid, öyüd* və s. Məsələn: *Özün başlayırsan müsibətnamədən, sonra da mənə öyüd verirsən, sözün var söz danış* (M.İbrahimov). *Əmirxan "şəşqoşa" atanda döşünü lap qabağa verdi, Hidayətin keçid yollarını tamam tutub başını qaldırdı* (B.Bayramov).

14. **-i** (-i, -u, -ü) şəkilçisi vasitəsilə fiziki proses və nəticə bildirən isimlər düzəlir: *yazı, qorxu, çəki, ölçü, ölü, sürü* və s. Məsələn: *O, ağır günlərdə Səkinənin şəklini qoynuna basmış, altındakı yazının təkrar-təkrar oxuduqca ürəyi dağa dönmüşdü* (M.İbrahimov). *Sürü kimi bizi buradan oraya dərtirdilar* (Çəmənzəminli). *Axşam düşür, sürürlər qayıdırıldı* (S.Rəhimov). *Bu biri otaqda divara söykənib ölü rəngi alan Gülöşənin yanına keçdi* (B.Bayramov). *Qorxu onu tərk etmirdi. Çəkin i düzgün çəkmirdi, Asif ölüñü unutmuşdu.*

15. **-ıcı** (-ici, -ucu, -ücü) şəkilçi ilə peşə, sənət, xasiyyət və s. bildirən isimlər əmələ gəlir: *atıcı, yırtıcı, satıcı, alıcı, qurucu, sürücü* və s. Məsələn: *Sürücü təcrübə nəticəsində sədrin əylənmək, görmək, göstərmək istədiyi yerləri bilirdi* (B.Bayramov). *Filip yırtıcı*

*kimi sıçradı (Çəmənzəminli). Ərbab alıcını zorla dükana salıb oturtdu (M.İbrahimov). Atıcı hədəfi nişanladı. Akif satıcını məzəmmət etdi.*

16. **-inc (-inc)** şəkilçisi vasitəsilə hal-vəziyyət bildirən isimlər əmələ gəlir: *qaxinc, sevinc* və s. Məsələn: *Xəyal, həyəcan və sevinc-lərdən yorulmağa başlayan Maya artıq adamları bir-birindən ayıran cizgiləri seçə bilmirdi* (M.İbrahimov). *Bu da mənim başıma bir qaxincdır.*

17. **-acaq (-acək)** şəkilçisi ilə alet, vəsait, hal-vəziyyət və s. bildirən isimlər əmələ gəlir: *yanacaq, çapacaq, qanacaq, döñəcək, gələcək, duracaq, dayanacaq* və s. Məsələn: *Respublikamızda yanacaq boldur. Çapacaq çox qədim alətlərdən biridir. Qanacaq hamida eyni dərəcədə olmur. Deməli, bizim ürəyimizi qızdırın məhəbbətin duracağı yoxdur, sərhəd-zad tanımır* (M.İbrahimov). *Eyni zamanda o, işin gələcəyini düşünür, özüňə müavin axtararaq, danışqarası gəncləri bir-biri ilə müqayisə edirdi* (M.İbrahimov). *Güzgüdən azca aralı oturaçağı toxunma iki kürsü qoyulmuşdu* (Ə.Vəliyev).

18. **-cə** şəkilçisi vasitəsilə mücərrəd mənalı isimlər əmələ gəlir: *düşüncə, əyləncə* və s. Məsələn: *Təsəlliverici bir əyləncə tapmaya-raq düşüncəyə daldım; lakin uzun düşüncələr də çıxacaq yol göstərə bilmədi* (Çəmənzəminli).

19. **-gəc** şəkilçisi vasitəsilə alət adları bildirən isimlər əmələ gəlir: *süzgəc, üzgəc* və s. Məsələn: *Elə bu dəmdə süzgəc onun əlin-dən yerə düşdü. Üzgəc onun sürətlə üzməsinə kömək edirdi.*

20. **-ir (-ir)** şəkilçisi ilə fayda, mənfəət bildirən isimlər əmələ gəlir: *gəlir* (mədaxil), *yatır* (xəzinə). Məsələn: *Bu il pambıqçuların gəliri xeyli artmışdı. Görünür yatır üstündə oturub.*

21. **-ic** şəkilçisi vasitəsilə hüdud bildirən isim əmələ gəlir: *ayric*. Məsələn: *O, iki yol ayricında dayanmışdı.*

22. **-inti (-inti, -untu, -üntü)** şəkilçisi vasitəsilə müəyyən bir prosesin nəticəsini bildirən isimlər əmələ gəlir: *qazıntı, yeyinti, çırıntı, çöküntü, gəzinti, əzinti, ovuntu, çürüntü* və s. Məsələn: *Yeyinti demək azdır, talan var, lap belə yekə talan, – deyə Salman ağızdolusu səsini ucaldaraq söyləndi* (M.İbrahimov). *Bu fikirlər onun ürəyində bir çırıntı yaratdı* (M.İbrahimov). *Qabin dibinə xeyli çöküntü çökmüşdü. Süfrədən çörəyin ovuntularını səliqə ilə yiğisdirdi. Dənizkənarı parkda böyük gəzinti var idi. Qazıntı sürətlə davam edirdi. Bədənimdə bir əzinti hiss etdim.*

**Mürəkkəb isimlər.** İsimlərin quruluşca üçüncü qismine mürəkkəb isimlər daxildir. Mürəkkəb isimlər iki və daha artıq sözün birləşməsindən əmələ gəlir. Mürəkkəb isimlər sintaktik yolla düzələn isimlərdir. Müasir ədəbi dilimizde mürəkkəb isimlər müxtəlif şəkilde düzəlir:

1. İnsan adı bildirən iki isim heç bir şəkilçi qəbul etmədən birləşib, mürəkkəb isim əmələ gətirir və bitişik yazılırlar: *Hüseynqulu, Rəcəbəli, Gülbahar* və s. Məsələn: *Hüseynqulu ova getmişdi. Oğlu Rəcəbəlini içəri dəvət etdi. Gülbahar dərsə səylə hazırlaşırdı. Gulsəhər yerindən sıçradı. Müşgünəz çıxıb evə qayıdanda bir qədər sakitləşdi də, yenə ürəyi rahat deyildi* (Ə.Vəliyev). Ay bala, ay pardon *Qurbanəli*, yazıqsan, axı belə boş-boş gəzməkdənsə, get işlə, yenə yarım gün qazanarsan (M.İbrahimov). *Gülnaz çayı alıb qızın qabağına qoydu* (İ.Əsfəndiyev).

2. Birincisi heç bir ləqəb mənəsi verməyən iki isim birləşərək mürəkkəb isim düzəldir və bitişik yazılırlar: *Mirzağa, Şahsənəm, Sultanəli, Xanimbacı, Ağabacı, Hacibala* və s. Məsələn: *Mirzağa Şahsənəmin böyük qardaşı idi. Sultanəlini Xanimbacı yaxşı tanyirdi. Şahpələng atasına elə cavab verdi ki, Güləbətin onun sözündən dəhşətə gəldi* (M.İbrahimov). Nədənsə *Güləndəm* insan-dan çox heykələ oxşayırırdı (Ə.Vəliyev).

3. İkincisi heç bir ləqəb və rütbə mənəsi verməyən iki isim birləşərək mürəkkəb isim düzəldir və bitişik yazılırlar: *Balabəy, Əhmədxan, Hüseynağa, Anaxanum* və s. Məsələn: *Balabəy öz fikirlərini açıq deyə bilmirdi. Əhmədxanı bütün dostları sevirdi. Hüseynaga Anaxanının ilk övladıdır*.

İki isim heç bir şəkilçi qəbul etmədən birləşərək mürəkkəb isim əmələ gətirir və bitişik yazılırlar: *sacayaq, hacileylək, Arpaçay, maşın-qayırma, Güloğlan, qayınata, rəsmxət* və s. Məsələn: *Sacayaq qədim ev aşyasıdır. Hacileylək özünə yuva qurdur. Arpaçay nəğmələrdə səslənir. Bakada bir neçə maşın qayırma zavodu var* və s.

4. Bir sade sıfetlə bir ümumi isim birləşərək mürəkkəb isim əmələ gətirir və bitişik yazılırlar: *Xoşqədəm, Balabaci, sarıköynək, istiot, aqsaaqqal, ağbirçək, qarabatdaq, yeniyetmə* və s. Məsələn: *Cavid Balabacidan bərk incimişdi. Sarıköynək gözəl quşdur* və s.

5. Bir və ya iki ümumi isimlə bir feli sıfət birləşərək mürəkkəb isim əmələ gətirir: *ağacdələn, günəbaxan, əlüzyryan, aşsüzən, günbatan, gündoğan, taxıldöyən, taxilbiçən, nefstayiran* və s. Məsələn: *Ağacdələn faydalı quşdur. Günəbaxan yağılı bitkidir. Aşsüzən*

*və əlüzüyuan ev aşyasıdır. Günbatan qərb, gündoğan şərq deməkdir. O, tozsoran aldı.*

6. İkincisi mənsubiyət şəkilçisi ilə işlənən iki ismin birləşməsindən mürəkkəb isim əmələ gəlir və bitişik yazılır: *ayaqqabı*, *quzuqulağı*, *dəvədabani*, *kəklikotu*, *dünyagörüşü*, *quşəppəyi*, *ilanbalığı*, *itburnu*, *suiti*, *çayırotu*, *əmiqizi*, *xalaoğlu*, *əlyazması* və s. Məsələn: *Ayaqqabı fabrikdə istehsal olunur. Kəklikotu, quzuqulağı, dəvədabani dağlarda bitir. Onun dünyagörüşü genişdir.*

Qeyd etmək lazımdır ki, müasir Azərbaycan ədəbi dilində bu qayda üzrə əmələ gələn mürəkkəb isimlərin sayı çox artmışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduğandan sonra yaradılmış bir çox idarə, müəssisə, təşkilat və yer adları bu qayda üzrə düzəlir, lakin mürəkkəb isim hesab olunmur: *Nərimanov rayonu*, *maarif nazirliyi*, *rayon komitəsi*, *Bakı Soveti*, *elmlər akademiyası*, *dövlət universiteti*, *pedagoji institut*, “*Ədəbiyyat və incəsənət*” qəzeti və s.

7. İkincisi yer adı olan iki sözdən mürəkkəb isim əmələ gəlir və bitişik yazılır: *Göyçay*, *İçərişəhər*, *Qaraşəhər*, *Qonaqkənd*, *Ağdam*, və s. Məsələn: *Respublikamızda Göyçay narı*, *heyvası ilə məşhurdur. Qaraşəhər paytaxtımızın fəxridir. Qonaqkənd*, *Ağdam* *respublikamızda yerləşir.*

8. *Oğlu* sözü ya xüsusi, ya da etnonim səciyyəli başqa bir isimlə birləşərək mürəkkəb isim əmələ getirir və bitişik yazılır: *Həsən-oğlu*, *Azəroğlu*, *Eloğlu*, *Kürdoğlu* və s. Məsələn: *Həsən oğlunu nəfəs və Azərbaycan dillərində divan yaratdığı təxmin olunur. Balaş Azəroğlu xalq şairidir. Eloğlu onun təxəllüsü idi.*

9. Mürəkkəb sıfetlərə *-lıq* (*-lik*, *-luq*, *-lük*) şəkilçisi əlavə etdikdə mürəkkəb isim əmələ gəlir: *qanuna uyğunluq*, *özbaşınalıq*, *ağzıbü tövlük*, *dikbaşlıq*, *əliyərilik*, *gözütoxluq* və s. Məsələn: *Qanuna uyğunluq fiziki hadisədir. Özbaşınalıq pis, ağzıbü tövlük gözəl adətdir. Dikbaşlıq heç də qürur demək deyildir.*

10. Təkrar olunan iki felin arasına *ha*, *a*, *ə* ünsürlərini artırmaqla mürəkkəb isim əmələ gəlir və bitişik yazılır: *vurhavur*, *gəlhagəl*, *yehaye*, *çalhaçal*, *basabas*, *tutatut*, *kəshakəs* və s. Məsələn: *Vurhavur*, *gəlhagəl*, *yehaye*, *çalhaçal* uzun sürdü. *Basabas*, *tutatut* başlandı. *Kəshakəs* düşdü.

11. Eyni isim təkrar olunaraq mürəkkəb isim əmələ getirir və defislə yazılır: *kos-kos*, *üzük-üzük*, *daş-daş* və s. Məsələn: *Uşaqlar bağçada kos-kos oynadı. Üzük-üzük, daş-daş qədim oyunlardır.*

12. Sinonimlər defislə yazılır və mürəkkəb isim kimi işlənir: *əl-qol*, *qol-budaq*, *künc-bucaq*, *oğul-uşaq*, *dava-dərman*, *dost-aşna*, *yan-yörə* və s. Məsələn: *Oğlan suda əl-qol atdı*. *Qol-budaq* ağacın yaraşığıdır. *Künc-bucaq* təmizləndi. *Oğul-uşaq* öz işini bilir. *Dava-dərman* kar etmədi. *Dost-aşna* onun harayına çatdı. *Yan-yörə* təmizləndi.

13. Qismən antonim, qismən də mənaca bir-birinə yaxın isimlər defislə yazılır və mürəkkəb isim olur: *əl-ayaq*, *qaş-göz*, *baş-ayaq*, *var-yox*, *ata-ana*, *yer-göy*, *ana-bala*, *ata-bala*, *baci-qardaş*, *gediş-geliş*, *qohum-qardaş*, *dil-ağız*, *əl-üz*, *dağ-daş*, *qoyun-quzu*, *dərə-təpə* və s. Məsələn: *Əl-ayağı sözünə baxmadı*. *Qaş-göz* oynadı. *Baş-ayaq* atmağın faydası yoxdur. *Var-yoxdan çıxdı*. *Ata-ana* dadına çatmadı. *Yer-göy* titrəyirdi. *Ana-bala*, *ata-bala* çox mehriban idilər. *Baci-qardaş* yola düzəldilər. *Gediş-gəliş* kəsildi və s.

14. Mürəkkəb isim əmələ gətirən ikinci sözün müstəqil məzmunu olmur və birinci (məzmunlu) sözle uzlaşırlar: *dil-mil*, *ağac-uğac*, *uşaq-muşaqq*, *adam-madam*, *inək-minək*, *ağıl-mağıl*, *təhər-töhür* və s. Məsələn: *Dil-mil* anlamır. *Ağac-uğac* qalmadı, hamisini tapdadi. *Uşaq-muşaqq*, *adam-madam* hesaba alınmadı. *Ağıl-mağıl*, *təhər-töhür* mürəkkəb isimdir.

## ÜMUMİ QRAMMATİK KATEQORİYALAR

Azərbaycan dilində bir sıra qrammatik kateqoriyalar vardır ki, bunlar sözlərin bir-birinə bağlanmasında, sözlər arasında əlaqə yaratmaqdə çox mühüm rol oynayır. Bu kateqoriyaların bir qismi ümumi xarakter daşıyır və yalnız bir nitq hissəsinə xas olmur, bütün nitq hissələrini əhatə edir. Dilimizdə ümumi qrammatik kateqoriyalar aşağıdakılardır: 1. Kəmiyyət kateqoriyası. 2. Mənsubiyət kateqoriyası. 3. Hal kateqoriyası. 4. Xəbərlik kateqoriyası.

Bu ümumi kateqoriyalar yalnız isimlərə aid deyildir; bunlar sıfət, say, əvəzlik, fel və köməkçi nitq hissələrinə də aiddir. İsimlərə daha çox aid olduğu nəzərə alındıqda bunların isim bəhsində izah edilməsi münasibdir.

Ümumi qrammatik kateqoriyalar öz vəzifələri, məzmun və formal əlamətlərinə görə həm sintaktik, həm də morfoloji kateqoriya hesab olunur. Buna görə də bunlara ümumi kateqoriya adı verilmişdir.

## İSMİN KƏMİYYƏT KATEQORİYASI

Azərbaycan dilində kəmiyyət kateqoriyası yalnız isimlərə məxsus deyildir. Bəzi morfoloji əlamətlər isimlərlə birlikdə kəmiyyətin çoxluğu və ya azlığını daha aydın göstərir. Dilimizdəki isimlərin müəyyən qismi məzmunca həm tək, həm də cəm kimi dərk edilir. Belə isimləri mətndən xaricdə tək və cəmə ayırmak qeyri-mümkün olur. *Üzüm, tut, alma, gül, baliq, daş* və bu kimi sözlər həm bütövü, həm də onu təmsil edən bütövün ayrı-ayrı vahidini bildirir. Məsələn: *Üzüm faydalı meyvədir. Biz tut yedik. Şərif bazardan alma aldı. Bağçada gül əkmişlər. Dənizdə baliq tuturdular. Uşaq çaydan daş yiğirdi* kimi cümlələrdə bütövün vahidi olan tək bir üzüm, tut, alma, gül, baliq və daş dərk edilmir; eyni zamanda bütöv də dərk edilir. Halbuki adları çəkilən isimlər formaca tək şəkildə işlənmişdir. Buradan da belə bir nəticə çıxır ki, Azərbaycan dilində olan isimlərin çoxu həm təki, həm də çoxluğu; yeni həm ayrı-ayrı vahidləri, həm də bu vahidlərin bütövünü (küllünü) bildirir. Ayrı-ayrı vahidlərə ayrıla bilən bütövü ya vahidlərini nəzərə çarpdırmaq, ya da növünü göstərmək nəzərdə tutulursa, isimlərə *-lar, -lər* cəmlik şəkilçisi artırılır: *üzümlər, tutlar, almalar, güllər, baliqlar, daşlar* və s. Məsələn: *Mən səhər sağıclarla məşğul olandan sonra taxta çəkanların yanına getdim* (İ.Əfəndiyev). *Öküzlərin gücü çatmir, hə? Gəl köməkləşək, daldan itəlayək* (M.Hüseyn). *O sandıqlar bizim üzümüzə bağlıdır, – Sənubər köksünü ötdürdü* (B.Bayramov). *Qızın iri ala gözləri ilk gəncliyə məxsus bir maraq və həvəslə Firdunə dikilib durmuşdu* (M.Ibrahimov).

Azərbaycan dilində cəmlik, əsasən, aşağıdakı morfoloji vasitələrlə ifadə olunur:

1. *-lar, -lər* cəmlik şəkilçisi hansı bir nitq hissəsinə əlavə olunursa, qeyri-müəyyən çoxluq məzmunu yaranır: *adamlar, kitablar, böyüklər, kiçiklər, yaxşilar* və s. Məsələn: *Adamlar təbiətə gözəllik gətirir. Kitablar rayonlara vaxtında göndərildi. Böyüklər kiçiklərə qayğı göstərir. Yaxşilar heç zaman yaddan çıxmır.*

Lakin bəzi hallarda isim abstrakt məfhum ifadə etdikdə *-lar (-lər)* şəkilçisi həmin abstraktlığınisbətən konkretləşdirir. Məsələn: *Daş bərk cisimdir* dedikdə *daş* sözü müəyyən bir daşa deyil, dünyada olan bütün daşlara aid olur. *Daşlar yerin şumlanmasına mane olur* cümləsində isə *daşlar* sözü dünyada olan bütün daşları deyil, yalnız

müəyyən yerdə müəyyən miqdarda olan daşları əhatə edir. Deməli, bu misallardakı *daş* sözü *daşlar* sözündən daha ümumidir.

2. *-q*, *-k* ünsürləri heç bir başqa samitlə (ünsürlə) birləşmədən müvafiq saitler vasitəsilə *-iq* (*-ik*, *-uq*, *-ük*) şəklində ismi cümlələrdə cümlənin şəxs bildirən xəbərlik dərəcesində birinci şəxsin kəmiyyətə çoxluğunu ifadə edir. Bu ünsürlər bütün şəxsləri deyil, yalnız birinci şəxsin cəmini bildirir: *əlaçıyıq*, *mərdik*, *qoçağıq*, *müləllimik* və s. Məsələn: *Keçən ildən əlaçıyıq*. *Düşmənə qarşı vuruşda mərdik* və s.

Deməli, *-lar* (*-lər*) şəkilçisi əşyanın çoxluğunu göstərdiyi halda, *-iq* (*-ik*, *-uq*, *-ük*) şəkilçisi ismi xəbərdə əksini tapan əlamətin şəxsə görə çoxluğunu bildirir. Bu şəkilçi fellərdə də birinci şəxsin cəmini ifadə edir: *yazırıq*, *gəlirik*, *qururuq*, *görürük* və s.

Qeyd etmək lazımdır ki, *-lar*, *-lər* şəkilçisi də xəbərlik kateqoriyasında həm isimlərin, həm də fellərdə üçüncü şəxsin çoxluğunu göstərə bilir: *onlar tələbədirlər*, *tələbələr həzırlaşırlar* və s.

3. *-iz* (*-iz*, *-uz*, *-üz*) şəkilçisi. Bu şəkilçi əvvəlkilərdən fərqli olaraq, yalnız şəxsin çoxluğunu ifadə edir. O, mənsubiyyət şəkilçisi olarkən birinci və ikinci şəxsin cəmini (*atamız*, *anamız*), xəbərlik kateqoriyası şəkilçisi olarkən ikinci şəxsin cəmini (*tələbəsiniz*), fellərdə şəxs kateqoriyası şəkilçisi olarkən yenə də ikinci şəxsin cəmini (*yazırısunız*), feli sıfət şəkilçisinin tərkibində olarkən mənsubiyyətcə həm birinci, həm də ikinci şəxsin cəmini (*alğıımız*, *alğıınız*, *alacağımız*, *alacağınız*) ifadə edir. Bütün bu misallardan aydın olur ki, həmin şəkilçi hansı kateqoriya şəkilçisi olursa olsun, yalnız şəxsin çoxluğunu ifadə edir.

## İSMİN MƏNSUBİYYƏT KATEQORİYASI

Mənsubiyyət kateqoriyası iki söz arasında attributiv əlaqə bildirir. Bu kateqoriyanın məzmununda anlayışın tərkibi dərk edilir: yəni mənsubiyyət kateqoriyası şəxs əvəzlilikləri ilə ifadə olunan sahib anlayışı və isimlə ifadə olunan mənsub əşya anlayışından ibarət olur. *Mənim kitabım* birləşməsində *mənim* sözü şəxs əvəzliyinin birinci şəxs təki ilə ifadə olunmuş subyekt, *kitabım* sözü isə isimlə ifadə olunmuş obyektdir. Həmin birləşmədə hər iki məfhüm (subyekt və obyekt) ayrı-ayrı müstəqil sözlə təzahür etdirilmişdir.

Mənsubiyət məzmununun yaranması üçün həmişə iki sözin bir tərkib şəklində işlənməsi şərt deyildir; sahib anlayışı verən subyekt (şəxs əvəzliyi) iştirak etmədən də obyektlə – isimlə (mənsub əşya ilə) həmin məzmunu yaratmaq mümkündür. Məsələn, *kitabım*, *dəftərin*, *bağçası* ifadələrində yenə də iki məfhum: sahib şəxs və mənsub əşya məfhumu dərk edilir; çünkü sözlərin kökləri (*kitab*, *dəftər*, *bağça*) ayrı-ayrı əşyanı bildirdiyi halda, *-ım*, *-in*, *-ı* şəkilçilərini qəbul etdiqdən sonra mənsub əşya anlayışı verir. Sözlərin köklərinə artırılan şəkilçilər isə iki anlayış yaradır; onlar həm əşyanı müəyyən şəxsə mənsub edir, həm də sahib məzmunu yaradır və mənsubiyət kateqoriyası da buradan meydana çıxır. Bir sözlə, iki məfhumun dərk edilməsi dilimizdə mənsubiyət kateqoriyasının çox mühüm rola malik olduğunu göstərir. Rus dilində bu kateqoriya yalnız sintaktik üsulla (*моя книга*) yarana bilir. Azərbaycan dilində isə, gördüyüümüz kimi morfoloji üsulla, yəni şəkilçi vasitəsilə də yaranır; məsələn: *kitabım*, *kitabın*, *kitabı*.

İsimlərin mənsubiyət kateqoriyası yalnız sahiblik məzmunu deyil, bir sıra başqa məzmunlar da yaradır. Bütün isimlər mənsub əşya olmur və onların qəbul etdiyi mənsubiyət kateqoriyası şəkilçiləri (mənsubiyət şəkilçiləri) başqa münasibətlər də bildirir. Məsələn, *qardaşım*, *atam*, *müəllimim*, *yoldaşım*, *rəhbərim*, *tələbəm* kimi sözlərdə mənsubiyət kateqoriyası mənsub əşya (sahib olunan əşya) münasibəti bildirmir. Burada ailəvi, hüquqi, ictimai və sairə münasibətlər dərk edilir.

Yuxarıda qeyd etdik ki, mənsubiyət kateqoriyası müəyyən şəkilçi vasitəsilə emələ gəlir və bu kateqoriya şəkilçiləri əşya ilə şəxs arasında münasibət yaradır; yəni müəyyən əşyanın hansı şəxsə mənsub olduğunu bildirir. Deməli, əşyanın şəxsə mənsub olması, əsasən, bu şəkilçilərlə meydana çıxır. Bu şəkilçilərin isə şəxs əvəzliklərindən emələ gəlməsinə heç bir şübhə ola bilməz; çünkü bunlar əşyanın hansı şəxsə aid olduğunu göstərirkən şəxs əvəzliklərinin yiyəlik hal şəkilçiləri ilə sözün əvvəlində təkrar edilməsinə ehtiyac olmadığını təmin edir və onları (əvəzlikləri) əvəz edə bilir. Bunu daha etraflı izah edək.

Birinci və ikinci şəxsə aid mənsubiyət şəkilçilərinin *mən*, *sən*, *biz*, *siz* şəxs əvəzliklərindən emələ gəldiyini və hər hansı bir nitq hissəsinin sonuna əlavə edildikdə eyni şəxsi ifadə etdiyini bilirik. Doğrudan da, bu şəkilçilərin üç əsas ünsürü vardır ki, bunlar da *mən*

əvəzliyindən törəmiş **m**, **sən** əvezliyindən törəmiş **n** və **biz**, **siz** əvezliklərindən törəmiş **z** ünsürlərindən ibarətdir. Bunlar sözün ahənginə uyğun olaraq sait qəbul edib, mənsubiyyət kateqoriyasını yaradır, **m** və **n** ünsürləri yalnız birinci və ikinci şəxsin təkini ifadə edir. Eyni şəxslərin cəmini ifadə etmək üçün hər ikisində dilimizdə çoxluq məfhumu ifadə edən **z** ünsürü işlədirilir ki, bu da ahəngə görə müxtəlif saitlərin vasitəsilə **m** və **n** ünsürlərinə bağlanır.

*Mən* əvezliyinin sonuna artırılan -im şəkilçisi ilə *dəftər* isminə artırılan -im şəkilçisi arasında şəkilcə fərq olmasa da, məzmunlarında çox ciddi fərq vardır. Belə ki, birincisində (*mənim*) -im yiyəlik hal, ikincisində (*dəftərim*) mənsubiyyət şəkilçisi vasitəsilə birinci şəxsin təki anlayışı çox aydın təsəvvür edildiyindən mənsubiyyət birləşməsinin birinci tərəfi (*mənim*) Azərbaycan dilində atıla da biler. O zaman *dəftərim* sözü əvezlik olmadan da dəftərin mənə aid olduğunu ifadə edər. Əger biz əşyanın çoxluğunu deyil, şəxsin çoxluğunu nəzərdə tuturuqsa, yəni əşyanın bir neçə şəxsə mənəsub olduğunu bildirmək istəyiriksə, o zaman *dəftər* sözünün həmin şəxsin çoxluğunu bildirən -imiz şəkilçisini artırmaçıq. Beləliklə, *dəftərimiz* sözünü əldə edirik ki, bu da dəftərin çoxluğunu deyil, şəxsin çoxluğunu bildirir.

Eyni halı ikinci şəxsdə də görmək olar. *Sənin dəftərin* tərkibindəki -in şəkilçisi müxtəlif münasibətlərle həm əvezlik, həm də isimdə təkrar edilmişdir. *Dəftər* sözünün sonundakı -in şəkilçisi ikinci şəxsin təkini ifadə edə bildiyi üçün *sənin* sözünə ehtiyac qalmır. *Dəftərin* sözünə yenə də **z** ünsürü artırıllarsa, ikinci şəxsin çoxluğunu bildirən *dəftəriniz* sözü alınacaqdır.

Buradan da belə bir nəticəyə gəlmək olar ki, əşyanın hansı şəxsə mənəsub olduğunu bildirmək üçün onların adını bildirən isimlərin sonuna **m**, **n** ünsürlərini artırmaq lazımlı gəlir. Əşyanın çox adama mənəsub olduğunu bildirmək üçün **m**, **n** ünsürlərindən başqa, bir **z** ünsürünü də artırmaq lazımdır.

Mənsubiyyət kateqoriyası şəkilçiləri dilimizin səciyyəvi xüsusiyyətlərindən birini nümayiş etdirir.

Müasir ədəbi dilimizdə işlənən mənsubiyyət kateqoriyasının şəkli əlamətləri aşağıdakılardır:

Birinci şəxsin təki saitlə bitən isimlərdə -**m** (*atam*, *nənəm*), samitlə bitən isimlərdə -**im**, -**um**, -**üm** (*ayağım*, *əlim*, *topum*, *gözüm*). Məsələn:

*Sənsən mənim ayım, günüm, hilalim,  
Dövlətim, iqbalm, cahim-cəlalim.  
Gözəl üzün daim fikrü xəyalım.  
Sözün dildə şirin hekayətimdir.*

(M.P.Vaqif)

*El bilir ki, sən mənimsən,  
Yurdum, yuvam, məskənimsən.  
Anam, doğma vətənimsən.  
Ayrılarımı könül candan?  
Azərbaycan, Azərbaycan!*

(S.Vurğun)

Birinci şəxsin cəmi saitlə bitən isimlərdə -miz, -miz, -muz, -müz (*atamız, nənəmiz, ordumuz, ütümüz*), samitlə bitən isimlərdə -imiz, -imiz, -umuz, -ümüz (*ayağımız, əlimiz, topumuz, gözümüz*). Məsələn: *Əlbəttə, bizim də atamızın alnına bu dünyada bir gün doğar? Onda görərlər analar necə oğlan doğub* (S.Rəhimov). *Elə mən də çalışıram ki, kəndimizin adını batırmayım* (M.Hüseyn). *Öz tərafımızdən 50 faiz artıq verməyi öhdəmizə götürürük* (M.İbrahimov).

İkinci şəxsin təki saitlə bitən isimlərdə -n (*atan, nənən, ordun, ütün*), samitlə bitən isimlərdə -in, -in, -un, -ün (*ayağın, əlin, topun, gözün*). Məsələn: *Kəmərin bağla belinə; Naxış götür gül əlinə; Şana çək siyah telinə; Sığallanıb düzən, gözəl* (Aşıq Ələsgər). *Camalın günəşdir, qəmərdir üzün; Şəkərdir dəhanın, şirindir sözün; Yağıdır müjganın, cadudur gözün...* (M.P.Vaqif).

İkinci şəxsin cəmi saitlə bitən isimlərdə -niz, -niz, -nuz, -önüz (*atanız, nənəniz, ordunuz, ütünüz*), samitlə bitən isimlərdə -iniz, -iniz, -unuz, -önüüz (*ayağınız, diliniz, topunuz, gözünüz*). Məsələn: *Can, mənim balalarım, qadanız ürəyimə gəlsin. Ancaq bilmək istərdim ki, gözləriniz niyə yaşardı. Kolxozunuzun qoyun-quzu su çoxdurmu?* (M.İbrahimov). *Qızınızız tibb institutunun hansı şöbəsində oxuyur? Sizinə miniz həqiqəti anlasa, yəqin ki, belə etməz* (İ.Əfəndiyev).

Üçüncü şəxsin təki və cəmi sait ilə bitən isimlərdə -si, -si, -su, -sü (*atası, nənəsi, ordusu, ütüsü*), samitlə bitən isimlərdə -i, -i, -u, -ü (*ayağı, əli, topu, gözü*). Məsələn: *A tası, nənəsi onu ürəkdən sevirdi. Ordusu sayıq olan ölkə basılmaz. Ütüsü isti idi. Ayağı şikəst idi. Əli şəkil çəkməyə öyrənmişdi. Topu gözü görmürdü.*

Şəkilçilərin fonetik tərkibindən aydın olur ki, mənsubiyyət kateqoriyasını əmələ gətirən əsas ünsür **m**, **n**, **z** samitləridir. Sait isə köməkçi rol oynayaraq, ya həmin ünsürləri söz köküne, ya da təklif və çoxluq bildirən ünsürləri bir-birinə bağlamağa xidmət edir.

Əşya cəm götürüldükde mənsubiyyət şəkilçilərindən əvvəl (**-lar**, **-lər**) kəmiyyət kateqoriyası şəkilçisi isimlərə əlavə olunur və mənsubiyyət şəkilçilərinin fonetik tərkibi dəyişir. Lakin əsas ünsür sayılan **m**, **n**, **z** samitləri olduğu kimi qalır. Yalnız şəkilçilərdə dodaq saitləri düşür, damaq saitləri iştirak edir və kəmiyyət kateqoriyası (**-lar**, **-lər**) şəkilçisinin tələbinə görə bütün mənsubiyyət şəkilçiləri saitlə başlanır: *kitablarım, gülərim* və s.

Mənsubiyyət kateqoriyasını əmələ gətirən mənsubiyyət şəkilçilərini isimlərin tərkibində aşağıdakı cədvəllər üzrə göstərmək olar (bax: səh. 43 və 44).

Cədvəldə verilən misalların hamısı bir sözlə ifadə olunan mənsubiyyət kateqoriyasına aiddir. Həmin kateqoriyanın iki sözlə ifadə olunması üçün misallardan əvvəl şəxslərə görə *mənim, bizim, sənin, sizin, onun, onların* sözlərini artırmaq lazımdır; *mənim kitabım, kitablarım; bizim kitabımız, kitablarımız; sənin kitabın, kitabların; sizin kitabınız, kitablarınız; onun kitabı, kitabları; onların kitabı, kitabları*.

#### *I-ci cədvəl*

Şəxsler	Sahib şəxs və mənsub əşya tək		Sahib şəxs cəm, mənsub əşya tək	
	Samitlə bitənlərdə	Saitlə bitənlərdə	Samitlə bitənlərdə	Saitlə bitənlərdə
I şəxs	kitab-ım dəftər-ım qol-um göz-üm	alma-m iynə-m quzu-m güzgü-m	kitab-ımız dəftər-ımız qol-umuz göz-ümüz	alma-mız iynə-mız quzu-muz güzgü-müz
II şəxs	kitab-in dəftər-in qol-un göz-ün	alma-n iynə-n quzu-n güzgü-n	kitab-ınız dəftər-iniz qol-unuz göz-ünüz	alma-nız iynə-nız quzu-nuz güzgü-nüz
III şəxs	(onun) kitab-ı dəftər-i qol-u göz-ü	(onun) alma-sı iynə-sı quzu-su güzgü-sü	(onların) kitab-ı dəftər-i qol-u göz-ü	(onların) alma-sı iynə-sı quzu-su güzgü-sü

Şəxslər	Mənsub eşa cəm, sahib şəxs tek		Sahib şəxs və mənsub eşa tək	
	Samitlə bitənlərdə	Saitlə bitənlərdə	Samitlə bitənlərdə	Saitlə bitənlərdə
I şəxs	kitablar-im dəftərlər-im qollar-im gözlər-im	almalar-im iyənələr-im quzular-im güzgülər-im	kitablar-imiz dəftərlər-imiz qollar-imiz gözlər-imiz	almalar-imiz iyənələr-imiz quzular-imiz güzgülər-imiz
II şəxs	kitablar-in dəftərlər-in qollar-in gözlər-in	almalar-in iyənələr-in quzular-in güzgülər-in	kitablar-iniz dəftərlər-iniz qollar-iniz gözlər-iniz	almalar-iniz iyənələr-iniz quzular-iniz güzgülər-iniz
III şəxs	(onun) kitablar-i dəftərlər-i qollar-i gözlər-i	(onun) almalar-i iyənələr-i quzular-i güzgülər-i	(onların) kitablar-i dəftərlər-i qollar-i gözlər-i	(onların) almalar-i iyənələr-i quzular-i güzgülər-i

### İSMİN HAL KATEQORİYASI

Azərbaycan dilində ismi, sifəti, sayı, əvəzliyi, feli isimləri, feli sifətləri və məsdlərləri əhatə edən kateqoriyalardan biri də hal kateqoriyasıdır. Sifət, say və başqa nitq hissələri öz-özlüyündə yox, yalnız substantivləşdiyi zaman hal kateqoriyasının əlamətlərini qəbul edir.

Hər bir nitq hissesi cümlə daxilində müəyyən vəzifə daşıdığı kimi, isimlər də cümlədə müxtəlif vəzifələr daşıyır. Bu müxtəlif vəzifələri daşımaq üçün isimlər, hər şeydən əvvəl, xəbərlərlə, xüssusən feli xəbərlərlə sintaktik əlaqə yaratmalıdır; yəni xəber olan felin və ya feldən əmələ gələn başqa sözlərin tələbinə görə isimlər öz şəkillərini dəyişməli olur. Məsələn: *baxıram* felinin tələb etdiyi *naya?* suali *kitab* isminin bir şəkildə (*kitaba* şəklində), *görürəm* feli isə başqa bir şəkildə (*kitabi* şəklində) işlənməsini tələb edir. Digər tərəfdən, iki isim arasında yiyəlik münasibətini bildirmək üçün də isimlər öz əvvəlki şəklini dəyişməli olur, yəni birinci isim elə şəkildə (haldə) işlənməli olur ki, o, qəbul etdiyi şəkilçi vasitəsilə müəyyən yiyəlik mezmunu ifadə edə bilsin. Buradan da belə nəticə çıxır ki, isimlərin hallanması formaca morfoloji, vəzifəcə sintaktik

tələblərdən irəli gəlir. Daha doğrusu, hallanma qrammatikanın həm morfologiya bəhsinə, həm də sintaksis bəhsinə aid bir məsələdir. Morfologiya bəhsində ismin yalnız hal şəkilçilərindən və onların növlərindən, hallanma sistemindən – şəkli dəyişmədən danışmaq mümkündür. Həmin şəkilçilər vasitəsilə ismin müxtəlif cümlə üzvü olması, müxtəlif məzmunlar ifadə etmesi üçün başqa sözlərlə (cümlənin başqa üzvlərlə) nə kimi münasibət və əlaqə yaratmasından yalnız sintaksis bəhsində danışla bilər. Buna görə də ismin hal kateqoriyasından danışarkən onların morfoloji əlamətləri ilə birlikdə bəzi sintaktik xüsusiyyətlərinə də toxunmaq lazımlı gəlir.

İsimlərin halları və hal adları dilimizə aid qrammatikalarda müxtəlif şəkildə, müxtəlif kəmiyyətdə izah edilmişdir.

İnqilabdan sonra yazılın “Türkcə sərf-nəhv” kitabında ismin hallarına heç bir ad verilmədiyindən hallar yalnız qəbul etdikləri şəkilçilər görə izah edilmişdir. Halların miqdarı isə bu kitabda səkkizə çatdırılmışdır, yəni bu kitabdan əvvəl yazılmış kitablardakı yeddi hala bir də üçün (-çin, -cün) qoşması ilə işlənən səkkizinci hal əlavə edilmişdir. Deməli, 1934-cü ilə qədər isimlərin heç bir hal adı olmadığı kimi, miqdarı da düzgün olmayıaraq səkkiz qəbul edilərək işlənmişdir.

1934-cü ildə birinci dəfə olaraq, isimlərin azərbaycanca hal adları yaranmışdır. Həmin ilin kitablarında yeddi hal qəbul edilmişdir ki, onların altısı bugünkü qrammatika kitablarında işlənən hallardır, biri isə sonralar qrammatika kitablarından çıxarılan birləşik halıdır.

1939-cu ilin qrammatikalarında həm birləşik, həm də yiyəlik hal atılıraq, isimlərin beş hali qəbul edilmişdir. 1944-cü ildə yiyəlik hal yenə də qəbul edilərək, halların miqdarı altıya çatdırılmışdır. Beləliklə, bugünkü qrammatika kitablarımızda isimlərin altı hali qəbul edilmişdir ki, bunlar da adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik və çıxışlıq hallarından ibarətdir.

İsmi birləşik hali qrammatika kitablarından tamamilə haqlı olaraq çıxarılmışdır, çünkü isimlərin hallanması (qeyri-müəyyən təsirlik və qeyri-müəyyən yiyəlik haldan başqa) yalnız şəkilçilər vasitəsilə icra olunur. Şəkilçilər isə mütləq sözə bitişik yazılmalıdır. Halbuki birləşik hal şəkilçi deyil, qoşma vasitəsilə ilə, yəni *ilə* (-la, -lə) qoşması vasitəsilə ifadə olunurdu ki, bu qoşmanın da sözə bitişik yazılması məcburi deyildi. Hətta sait ilə bitən isimlərdə onların bitişik yazılmaması mümkün deyildi. Bu halın qrammatika kitablarında verilməsinin bir sıra səbəbləri var idi. Bu halın əvvəlcə *ilə* (-la, -lə)

qoşması ilə, sonralar isə birgəlik hal adı ilə izah edilməsi həmin qoşmanın samitlə bitən isimlərdə şəkilçi kimi sözə bitişik yazıla bilməsinə əsaslanmaqdan irəli gəlmişdir. Başqa bir səbəb isə *ilə* (-la, -la) qoşması ilə işlənən sözlərin cümlə daxilində tamamlıq rolu oynamasına əsaslanmaqdan ibarət idi. Şübhəsiz, bu sözlərin hər ikisində müəyyən dərəcədə həqiqətə uyğun cəhətlər vardır. Lakin isimlərin qoşma vasitəsilə bir haldan başqa bir hala düşməsinin qeyri-mümkün olduğu bu həqiqətə uyğunluğu tamamilə aradan qaldırır və birgəlik halin qoşma ilə işlənən qeyri-müəyyən yiyəlik haldan başqa bir hal olmadığını sübut edir.

Yiyəlik hala gəlinçə, onun da müəyyən zamanda hallar sırasından çıxarılması iki başlıca səbəbdən irəli gəlmişdir. Bunlardan biri guya halların yalnız fellərlə bağlı olması, yəni ismin fellərin tələbinə görə hallanması, yiyəlik halin isə fel ilə heç bir əlaqəsi olmayıb yalnız özündən sonra gələn isimlə əlaqədar olmasına əsaslanmaqdan ibarət idi.

İkincisi də “yiyəlik birləşməsi” adlanan təyini söz birləşməsinin səhv olaraq morfologiya bəhsində verilməsi və bunun nəticəsində də yiyəlik hal şəkilçisinin yiyəlik birləşməsinin birinci tərəf şəkilçisi kimi qəbul edilməsindən irəli gəlirdi ki, eyni şəkilçinin iki münasibətlə izah edilməsinə yol verilməsin.

Yiyəlik halin qəbul edilməsinə mane olan birinci səbəb əsassız idi. Eyni zamanda yiyəlik birləşməsinin haqlı olaraq, morfologiyadan çıxarılıb sintaksisə aid edilməsi, həmin şəkilçilərin morfologiyada yenə hal şəkilçisi kimi qəbul edilməsi zərurəti də bu halın qrammatikaya qaytarılması lüzumunu qarşıya qoydu.

Azərbaycan dilində ismin halları iki qrupa bölünür:

1. Qrammatik hallar.
2. Məkani-qrammatik hallar.

Adlıq, yiyəlik və təsirlik hallar xalis qrammatik hallardır. Yönlük, yerlik və çıxışlıq hallar isə həm məkani, həm də qrammatik hal olsada, əsasən, məkani hallardan hesab olunur.

Müasir Azərbaycan dilində işlənən halların aşağıdakı xüsusiyyətləri vardır.

**Adlıq hal.** Bu hala verilən addan məlum olur ki, o, yalnız əşyanın adını göstərmək vəzifəsini daşıyır; yəni bu hal vasitəsilə təkcə əşyanın adı çəkilir. Həqiqətdə isə bu hal hind-avropa dillerində fərqli olaraq türk dillərində ancaq əşyanın adını göstərməyə xidmət etmir; eyni zamanda mücərrədlik məzmununu da ifadə edir. Məsələn: *Kitab insa-*

*nin ən yaxın dostudur* cümlesiinde ümumiyyətlə kitabdan danışılır. Bu cümlədə *kitab* sözündə bir ümumilik məfhumu dərk edilir. Bu hal heç bir şəkilçi qəbul etmədiyi üçün bir də qeyri-müəyyənlik məzmunu bildirir<sup>1</sup>. Bütün ümumi isimlər bu halda işlənərkən qeyri-müəyyən bir əşyanın mücərrəd məzmununu ifadə edir. Doğrudur, *kitab* sözü başqa əşyaya nisbətən müəyyəndirse də, müəyyən bir kitab yox, ümumiyyətlə kitab haqqında danışıldığı üçün qeyri-müəyyəndir.

Deməli, bugünkü qrammatika kitablarımızdə adlıq hal adı ilə işlənən halın vəzifəsi yalnız müəyyən varlığın adını göstərməkdən ibarət deyildir. Azərbaycan dilindəki isimlər adlıq halda işlənərkən həm mücərrədlik, ümumilik və qeyri-müəyyənlik bildirir, həm də müəyyən varlığın adını göstərir.

Adlıq hal həm fel, həm də başqa nitq hissələri ilə əlaqədar olur. Başqa sözle desək, adlıq halda işlənən söz həm feli, həm də ismi cümlələrdə işlənərək, həm feli, həm də başqa nitq hissələri ilə işlənən ismi xəbərlərlə əlaqədar olur. Məsələn: *Rəşid oxuyur* cümləsində adlıq halda işlənən *Rəşid* sözü (mübtəda) *oxuyur* feli ilə ifadə olunan xəbərlə əlaqədar olduğu halda, *Kitab maraqlıdır* cümləsindəki *kitab* sözü sıfətlə ifadə olunan xəbərlə əlaqədardır.

Adlıq haldakı söz, əsasən, cümlənin mübtədası olur. Buna görə də inqilabdan əvvəlki bəzi qrammatika kitablarında buna ismin mübtəda halı adı da verilmişdir. Lakin bu halda işlənən söz cümlənin sonunda xəbər şəkilçisi qəbul edərsə, xəbər də ola biler. Ümumiyyətlə, bütün mübtədalar mücərrəd halda ifadə olunduğu kimi, bəzən xəbərlər də mücərrəd halda ifadə oluna bilir. *İnsana həqiqi bilik verən kitabdır*.

Adlıq halda işlənən isimlər bəzən peşə, sənət, qohumluq mən-subiyəti, titul bildirərək təyinlik məzmunu daşıyır və buna görə də izah etdiyi sözün hansı cümlə üzvü olmasından asılı olmayaraq cümlənin ayrıca üzvü – təyin olur. Məsələn: *Mühəndis Kərimov fəhlərlə söhbət edir. Hami ustə Cəlilin işini təriflədi. Qardaş oğlu Tahir ali məktəbə daxil oldu. Əmim Həsən məni gəzməyə aparcacaq. Akademik Abdullayev öz kəşfləri ilə bütün dünyada tanınır*.

Adlıq halda işlənən isimlər əşyanın düzəldiyi materialı bildirərək birinci növ təyini söz birləşməsinin birinci tərefi kimi də işlənə bilər və bu zaman təyinlik məzmunu bildirdiyi üçün mübtəda vəzi-

<sup>1</sup> Adlıq hal ilə qeyri-müəyyən təsirlik halının fərqini bilmək üçün təsirlik hala baxmaq lazımdır.

fəsi daşımır. Məsələn: *Kərpic ev daş evdən isti olur. Qızıl saatı gümüş saatə dəyişməzlər. Onun ayağında rezin çəkmə var idi.*

**Yiyəlik hal.** Yiyəlik hal tam qrammatik haldır. Bu hal iki əşya arasında sahiblik, aidlik məzmunu ifadə etdiyindən fellərlə əlaqədar olmur. Bunun yiyəlik hal adlanması da ifadə etdiyi mənaları əhatə edə bilmir. Yiyəlik məzmunu ən çox nəyə isə malik ola bilən şəxsə aid olduğundan *tələbənin kitabı* birləşməsində *tələbənin* sözü həmin məzmunu ifadə edə bilir. Halbuki *tələbələrin beşi* birləşməsindəki *tələbələrin* sözü yiyəlik halda işlənmişsə də, heç bir sahiblik məzmunu ifadə etmir; bəlkə də bir çox tələbənin müəyyən bir miqdarını ayırib göstərməyə xidmət edir. Buna görə də “yiyəlik” sözü qrammatik ədəbiyyatda şərti bir termin kimi işlənməkdədir. Yiyəlik hal *kimin? nəyin? haranın?* suallarına cavab verir və cümlənin ayrıca üzvü ola bilir, xüsusən xəbər şəkilçisi qəbul etdiyi zaman təklikdə cümlənin xəbəri ola bilir. Məsələn: *İndi söz cavanlarındır* cümləsində *cavanların* sözü yiyəlik halda işlənən xəbərdir. Başqa vəziyyətdə yiyəlik hal, ümumiyyətlə, müəyyənlik məzmunu ifadə etməsinə baxmayaraq, özündən sonra gələn sözlə birlikdə cümlənin müvafiq mürəkkəb üzvü olur. Bəzi hallarda bu iki sözü bir-birindən ayırib ayrı-ayrı cümlə üzvü kimi işlətmək mümkün olmur. Məsələn: *Gecənin yarısı yağış başladı* cümləsində *gecənin yarısı* sözləri bir-birindən ayrılsa, təklikdə heç biri eyni cümlədə müəyyən bir üzv kimi işlənib məna ifadə edə bilməz.

Yiyəlik hal iki cür olur: 1. Müəyyən yiyəlik hal. 2. Qeyri-müəyyən yiyəlik hal.

Müəyyən yiyəlik hal şəkilçi qəbul edir, qeyri-müəyyən yiyəlik hal isə heç bir hal şəkilçisi qəbul etmir. Müəyyənlik kateqoriyası da hal şəkilçilərinin iştirakından hasil olur.

Müəyyən yiyəlik halın şəkli əlaməti *-in* (*-in*, *-un*, *-ün*) şəkilçisindən ibarətdir. Saitlə bitən isimlərdə söz kökü ilə saitlə başlanan şəkilçi arasına *n* samiti əlavə olunur və nəticə etibarilə həmin şəkilçinin *-nin*, *-nin*, *-nun*, *-nün* variantları meydana çıxır: *kitabin*, *elmin*, *dostun*, *gözün*; *buğdanın*, *Rəhilənin*, *ordunun*, *güzgünün* və s. Məsələn: *Maya Pərşənin azca pörtdüyüünü hiss edib yeni suallar verədi. Kolxozun su duruldanları, su kəməri yoxdurmu?* (M.İbrahimov). *Sənubər kədərin gözlərinə vurdugu naxışı gizlətmək niyyətilə başını çevirdi* (B.Bayramov). *Zinyət bacının əmanətini aparaq verək* (İ.Əfəndiyev). *Briqadir o saat körpünün o tərəfinə keçdi. Külək elə şiddətlə əsirdi ki, pəncərənin şüşələri cingildəyirdi.*

*Arzunun özündən doğan arzular* (B.Vahabzadə). *Üzümün şirəsi faydalıdır.*

Bu misallarda iyilik halda işlənən isimlərin hamısı müəyyənlilik məzmunu bildirir və ikinci tərəfi təyin edir.

Qeyri-müəyyənlilik bildirən iyilik hal şəkil və məzmunca müəyyənlilik bildirən iyilik haldan fərqlənir. Bu hal şəkilçi qəbul etmədiyi üçün öz müəyyənlilik məzmununu itirir, qeyri-müəyyənlilik anlayışı verir: *el bayramı, el gücü, sel gücü, göz qaydası, üz qaydası* və s. Məsələn: *Atalar deyiblər: el gücü – sel gücü. Xumar-xumar baxmaq göz qaydasıdır; Lalə tək qızarmaq üz qaydasıdır* (M.P.Vaqif). *Dağların köysündə qar nişanası; Gül üstə görünür xar nişanası; Ölürəm qəlbimdə yar nişanası, Gözüm yolda, intizara yetmədi* (Aşıq Ələsgər).

Bu misallarda *el bayramı, el gücü, sel gücü, göz qaydası, üz qaydası, qar nişanası, yar nişanası* kimi ikinci növ təyini söz birləşmələrinin birinci tərəflərindəki *el, sel, göz, üz, qar, gül, xar, yar* sözləri qeyri-müəyyən iyilik halda işlənən isimlərdir. Çünkü adlıq halda işlənən isim heç vaxt nisbət şəkilçisi qəbul etmiş başqa bir sözlə yenidən birləşib tərkib əmələ gətirə bilmədiyi kimi, qoşma ilə də idarə olunmaz.

**Təsirlik hal.** Təsirlik hal da tam qrammatik haldır. Bu hal bir neçə xüsusiyyətlə başqa hallardan fərqlənir. Əvvələn, bu hal üzərində təsir göstərilən əşyanı bildirdiyi üçün qrammatika kitablarında “təsirlik hal” adını almışdır. Əvvəlki qrammatika kitablarında ismin təsirlik halı başqa hallardan az da olsa fərqləndirilmişdi. Bu haldakı söz cümlə daxilində müstəqim obyekti olduğu üçün həmişə cümlənin müstəqim obyekti-tamamlığı olur. Digər tərəfdən, bu halda işlənən sözlərə aid xüsusiyyətlərdən biri də onların, adətən, feli cümlələrdə işlənməsidir ki, bu da təsirlik halının, əsasən, fellərlə əlaqədar olduğundan irəli gəlir. Təsirlik halda işlənən isimlər obyekti-tamamlıq (vasitəsiz tamamlıq) sıfəti lə o zaman ismi cümlələr daxilində iştirak edə bilər ki, həmin cümlələrin müəyyən bir üzvü fəldən əmələ gəlmış sözlərlə ifadə olunsun və obyekti-tamamlıq da cümlənin xəbərinə deyil, həmin üzvünə aid olsun. Məsələn: *Kitabi yazan adam budur* cümləsində təsirlik halda işlənmiş *kitabı* sözü yazan feli sıfəti ilə əlaqədar olduğu üçün ismi cümlədə işlənə bilməşdir.

İsmin təsirlik halı üzərində təsir icra olunan əşyanı bildirdiyi üçün o, təbii olaraq, cümlənin feli xəbəri ilə bilavasitə bağlı olur.

Onu da əlavə etmək lazımdır ki, təsirlik halda işlənən sözlər bütün fellərlə deyil, yalnız təsirli fellərlə əlaqədar olur; yeni xəbəri təsirli fellərlə ifadə olunan, yaxud üzvlərindən biri təsirli fellərdən əmələ gəlmış sözlərdən ibarət olan cümlələrdə təsirlik halda işlənmiş sözlər (müstəqim obyekt-tamamlıq) iştirak edə bilər. Azərbaycan dilində ismin təsirlik halında işlənən obyekt-tamamlığı tələb edən heç bir təsirsiz fel və ya təsirsiz feldən əmələ gəlmış başqa nitq hissəsinə təsadüf edilmir.

İsmiñ təsirlik halının əsas xüsusiyyətlərindən biri də onun xəbər şəkilçisi qəbul etməməsi və cümlənin xəbəri ola bilməməsidir. İsmiñ bütün başqa halları xəbər şəkilçisi qəbul edərək, xəbər vəzifəsi daşıdıgi halda, bu hal nə xəbər şəkilçisi qəbul edir, nə də xəbər vəzifəsində işlənə bilir. Məsələn: *Azərbaycan xalqının qəhrəman qızlarından biri də Zibadır. Bu avtomat Zibanındır. Dəstənin bütün ümidi Zibayadır. Ən yaxşı silah Zibadadır. Dünən aldiğimiz məktub Zibadandır*. Göründüyü kimi, bu cümlələrin Zibadır, Zibanındır, Zibayadır, Zibadadır, Zibadandır xəbərləri təsirlik haldan başqa, bütün hallarda işlənmiş isimlərdir. Burada yalnız təsirlik halda işlənən ismə təsadüf edilmir və bu, mümkün də deyildir. Bunun da əsas səbəbi həmin halın müstəqim obyekt ifadə etməsi və müstəqim obyekt ifadə edən bir sözün xəbər rolunda çıxış etməsinin qeyri-mümkün olmasıdır. Ümumiyyətlə, bu halda işlənən sözlər cümlə daxilində obyekt-tamamlıqdan başqa bir üzv kimi işlənə bilməz. Qoşmaların təsirlik haldan sonra işlənməməsi də həmin halın xüsusiyyətlərindən biridir. Məlum olduğu üzrə, qoşmalar müvafiq hallarla işlənib, ismiñ başqa nitq hissələri, xüsusən felle əlaqələnməsinə xidmət edir. Onlar (qoşmalar) müəyyəyen haldan sonra işlənə bilir. Qoşmalar başlıca olaraq qeyri-müəyyəyen yiyləlik (*Rəşid üçün*), yönük (*Rəşidə görə*), çıxışlıq (*Rəşiddən ötrü*) hallarla işlənir. Yerlik hal şəkilçilərindən sonra heç bir qoşma işlənmir. Müstəsna olaraq, şəxs, bəzi işaret və sual əvəzliklərində yiyləlik haldan sonra qoşmalar işlənə bilir: *mənim üçün, sənin üçün, onun üçün, bunun üçün, kimin üçün, mənimlə, səninlə* və s.

Deməli, özündən sonra qoşma qəbul etməyen hallardan biri də təsirlik haldır.

Təsirlik halın şekli əlaməti *-ı* (-i, -u, -ü) şəkilçisidir. Əgər isim saitə bitirse, iki sait arasına (köklə şəkilçi arasına) bir *n* samiti əlavə edilərək, şəkilçi *-ni*, *-ni*, *-nu*, *-nü* şəklində söz kökünə bitişdirilir: *kitabı*, *dəftəri*, *kolxozu*, *gözü*, *Musani*, *təyyarəni*, *ordunu*, *körpünü*.

Məsələn: *Şahlar məşini yola saldı* (İ.Əfəndiyev). *Safə əli ilə Alonu tərpədib oyatdı, əhvalatı açıb ona söylədi* (S.Rəhimov). *Bəyin yaxın adamları gəlini gətirməyə getdilər. Cücəni payızda sayarlar* (Atalar sözü). *Quşu quş ilə tutarlar* (Atalar sözü).

Təsirlilik halının başlıca xüsusiyyətindən asılı olaraq, bu şəkilçinin hər zaman həmin halda iştirak etməsi vacib deyildir. Şəkilçinin iştirakı obyektin müəyyən və qeyri-müəyyən olmasından asılıdır. Demək, ismin yiyəlik həli kimi, təsirlilik halının da müəyyən və qeyri-müəyyən təsirlilik hal olmaqla iki növü vardır. Əgər obyektdə tam müəyyənlik məzmunu bildirmək nəzərdə tutulursa, təsirlilik hal mütləq şəkilçi ilə işlədirilir və müəyyən təsirlilik hal adlanır: *Rəhim kitabı oxuyur*. Əksinə, obyektin məzmununda heç bir müəyyənlik nəzərdə tutulmursa və qeyri-müəyyənlik ifadə olunursa, həmin hal şəkilçisiz işlənir və qeyri-müəyyən təsirlilik hal adlanır. Məsələn: *Rahim kitabı oxudu*. *Rahim kitabı oxudu* cümlələrinin hər ikisində *kitab* və *kitabı* sözləri obyektdir, çünki hər iki cümlədə Rahimin təsir etdiyi obyekt həmin sözlərlə ifadə olunmuş əşyadan ibarətdir. Başqa sözlə desək, hər iki cümlədə təsir kitabın üzərinə edilmişdir, yəni *kitab* sözü hər iki təsadüfdə təsirlilik halda işlənmişdir. Bu obyektlərin arasındaki fərq yalnız ondan ibarətdir ki, birinci cümlədə qeyri-müəyyən bir kitabdan danışıldığı halda, ikinci cümlədə müəyyən bir kitab, xəbər verilən şəxsə qabaqcadan məlum olan bir kitab haqqında danışılır.

İsmi müəyyən və qeyri-müəyyən yiyəlik və təsirlilik halları dilimizdə müəyyənlik və qeyri-müəyyənlik kateqoriyalarının qrammatik ifadə vasitələrindən sayılır.

Qeyd. Cox vaxt adlıq halda işlənən qeyri-müəyyən isimlə qeyri-müəyyən təsirlilik halda işlənən ismi hal etibarilə qarışq salır, yaxud eyniləşdirirlər. Bu hallar formal cəhətcə bir-birinə oxşasa da, məzmunca tamamilə fərqlidir. Daha doğrusu, adlıq halda işlənən isimlər cümlənin subyekti, qeyri-müəyyən təsirlilik halda işlənən isimlər isə cümlənin obyekti olur. Obyektlə subyektin fərqi nedirsə, eyni şəkildə işlənən müxtəlif halların fərqi də elədir. Bundan başqa, adlıq halda işlənən isimlər *bu*, *o* işaret əvəzlikləri ilə təyin oluna bilir: *Bu kitab maraqlıdır*. *O kitab evdə qaldı*.

Qeyri-müəyyən təsirlilik halda işlənən isimləri isə həmin əvəzliliklərle təyin etmək mümkün deyildir. Qeyri-müəyyən təsirlilik hal mütləq təsirlili feldən evvəl gəlir və onları bir-birindən ayırmaya ya aralığa söz daxil etmək qətiyyən mümkün olmur: *kitab oxumaq, yanacaq gətirmək* və s.

**Yönlük hal.** Bu hal, bir tərəfdən, iş, hərəkət və əşyanın istiqamətini, digər tərəfdən, iş, hərəkət və əşyanın çatacağı son nöqtəni bildirir. Yönlük hal, əsasən, fellərin tələbinə görə işlənirse də, bəzən həmin halda işlənen sözlər ismi cümlələrdə də iştirak edə bilir. Məsələn: *Tələbəyə kitab lazımdır*. Bu hal həm təsirsiz, həm də təsirli fellərin tələbinə görə işləndiyi kimi, mütəhərrik (dinamik) və qeyri-mütəhərrik (statik) hərəkət bildirən fellərin tələbinə görə də işlənə bilir. İsim və ya başqa nitq hissəsi təsirli fellərin tələbinə görə o zaman yönlük halda işlənə bilər ki, cümlə daxilində təsirlik halda işlənmiş başqa bir söz iştirak etmiş olsun, yaxud təsirlik halda işlənən söz həmin cümlədən əvvəlki və ya sonrakı cümlədə işlənmiş olsun. Məsələn: *Mən kitabı yoldaşımı verdim. Hökumət əlaçı tələbələrə yüksək təqquḍ verir*.

Xəbəri məchul fellə ifadə olunmuş cümlələrdə obyekt subyekti əvəz etdiyi üçün yönlük halda işlənən söz təsirlik halda işlənən ikinci isim və ya başqa nitq hissəsinin iştirakını tələb etmir. Məsələn: *Tələbələrə təqquḍ verilir*. Hər iki təsadüfdə yönlük halda işlənən sözlər cümlənin qeyri-müstəqim tamamlığı olur. Təsirsiz və qeyri-mütəhərrik hərəkət bildirən fellərin tələbinə görə yönlük halda işlənən sözlər də cümlənin qeyri-müstəqim tamamlığı olur. Məsələn: *Kamil Nazimin hərəkətlərinə gülürdü*. Təsirsiz və mütəhərrik hərəkət bildirən fellərin tələbinə görə yönlük halda işlənən sözlər cümlənin müxtəlif zərfliyi rolunu oynayır. Məsələn: *Əşrəf Moskvaya gedir*.

Yönlük halın şəkli əlaməti *-a* (*-ə*) şəkilçisidir. Həmin şəkilçinin əvvəlinə söz saitlə bitdikdə y bitişdirici samiti, III şəxs mənşəbiyyət şəkilçili isim hallanırsa, *n* samiti (*atasına, babasına* və s.) əlavə olunur.

Yönlük halın aşağıdakı vəzifələri vardır:

1) Yönlük hal hərəkətin yönəlmə obyektini bildirir. Məsələn: *Mən kitabə baxıram. Uşaq dəftərə yazır. Qardaşım kitabı Rəşidə verdi. Sənə tapşırılan vəzifəni yerinə yetir. Buna ehtiyac çoxdur* və s.

2) Əşyanın yönəlmə və istinad obyektini bildirir. Məsələn: *kəndə yol, dosta məktub, Həsənə tapşırıq, Marksə istinad, sanatoriyyaya put-yovka, briqada üzvlərinə göstəriş, düşmənə nifrat, şəhərə hücum, insana məhəbbət, dosta etibar* və s.

Yönlük halın fellə bağlılığı bu tipli misalların özündə də hiss olunur: *dosta məktub* (göndərmək), *sanatoriyyaya put-yovka* (almaq, vermək) və s.

3) Mütehərrik fellərin tələbinə görə hərəkətin yönəldiyi son nöqtəni bildirir. Məsələn: *O, evə getdi. Surxay məktəbə gəlir. Səyyah bəğə çıxmışdı* və s.

4) Qədər mənası bildirən qoşmalarla işlənərək, cümlədə məsafə, zaman və sair ölçü miqdarı bildirir: *axşamacan, evədək, məktəbə qədər* və s. Məsələn: *Axşamacan işi qurtarmalıyam. Evədək 450 metr yoldur. Məktəbə qədər qaçdım.*

5) İstiqamət məzmunu bildirən qoşmalarla işlənərək, tərəf və istiqamət məzmunu yaradır: *evə səri, məktəbə tarəf*. Məsələn: *Məktəblilər evə səri döndülər. Uşaqlar məktəbə tarəf gedirdilər.*

6) Görə qoşması ilə işlənərək, hərəkətin icrasının səbəb və məqsədini bildirir: *iclasa görə, Abbasə görə, buna görə, sənə görə, mənə görə* və s. Məsələn: *Buna görə işi qurtara bilmədim. Ona görə cavab verə bilmədim. Iclasa görə tez gəldim. Sənə görə güzəştə getdim.*

7) Nisbət və müqayisə məzmunları ifadə etmək üçün *görə* və *nisbətən* qoşmalarının həmin sözlərlə işlənə bilməsinə xidmət edir. Məsələn: *Adiləyə görə Afaq daha zirəkdir. Səlimə görə Səməd yaxşı yazar. Afaq bəşqaların a nisbətən zirəkdir. Səməd Səlimə nisbətən tez yazar.*

8) Fikrin ümumi deyil, müəyyən və ya bir qrup şəxsə aid olmasına bildirmək üçün həmin sözün *görə* qoşması ilə işlənə bilməsinə və nəticə etibarilə istinad mənası yaranmasına xidmət edir: *mənə görə, sənə görə, İmrana görə* və s. Məsələn: *Mənə görə, o düz danışmadı. Sənə görə, o heç nə bilmirmiş. İmrana görə, mən haqlıymışam.*

9) Məsdərlər və bəzən *-lıq* (*-lik*, *-luq*, *-lük*) şəkilçisi ilə düzənlən isimlər yönelik halda işlənərək, məqsəd məzmunu bildirir. Məsələn: *Ramiz oxumağa getdi. Mən işləməyə gəlmışəm. O, kəndə müəllimliyə gedir* və s.

Belə hallarda yönelik hal şəkilçisini *üçün* qoşması ilə də əvəz etmək mümkündür. Məsələn: *Adil Moskvaya oxumağa gedir.* Yaxud: *Adil Moskvaya oxumaq üçün gedir.*

**Yerlik hal.** İsimlərin bu halı, başlıca olaraq, yer məzmunu ifadə edir. Bu halda işlənən sözlər ya iş, hərəkətin, ya da əşyanın yerini bildirir. Bunlar feli cümlələrdə iş və hərəkətin yerini bildirdiyi zaman yer zərfliyi, əşyanın nisbi yerini bildirdiyi zaman tamamlıq rolü oynayır. Məsələn: *Tələbələr evdə dərsə yaxşı hazırlaşırlar* (zərflik).

*Bugünkü qəzətdə institutumuz haqqında məqalə vardır* (tamamlıq). Yerlik halda işlənən sözlər hem də ismi cümlələrdə iştirak edə bilir. İsmi cümlələrdə yerlik halda işlənən söz yer məzmunu daşıyıb, hadisə və əşyanın yerini bildirdikdə yer zərfliyi, əşya məzmunu daşıdıqda isə tamamlıq olur. Məsələn: *Yubiley təntənəsi universtitətdə keçiriləcəkdir. Roman da diqqəti cəlb edən obrazlar az deyil.*

Yerlik halın şəkli əlaməti **-da** (-də) şəkilçisidir. Lakin bu şəkilçi hər zaman və hər yerdə hal şəkilçisi kimi işlənmir, müxtəlif nitq hissələri ilə işləndikdə aşağıdakı vəzifələri daşıyır:

1) Yerlik hal əşyanın və ya hərəkətin olduğu yeri bildirir. Məhz əşyalıq və ya məkan münasibətləri bildirməsindən asılı olaraq həmin sözlər cümlədə ya tamamlıq, ya da yer zərfliyi olur: *kitabda, evdə, küçədə, böyükdə, kiçikdə, məndə, səndə, uzaqda, bayırda, içəridə, yuxarıda, üstdə, altda* və s. Məsələn: *Kitabda gözəl illüstrasiyalar var. Məktəbdə uşaqlar maraqlı görüş təşkil etmişdilər. Asif küçədə bacısı Zərnışanı gözləyirdi. Böyükdə də, kiçikdə də tələbkarlıq olmalıdır. Qəzətdə maraqlı bir məqalə dərc olunmuşdur.*

2) Zaman və fəsil bildirən isimlər yerlik halda zaman zərfi və zərfliyi əmələ getirir: *saatda, gündə, ayda, ildə, yazda, yayda, payızda, qışda* və s. Məsələn: *Gündə teatra gedir. Ayda bir mənə müraciət edir. ildə bir dəfə istirahətə gedir. Yazda havalar xoş olur. Yayda bu yerlər cannağa dönür.*

3) **-lıq** (-lik, -luq, -lük) şəkilçili isimlər yerlik halda zaman məzmunu bildirir: *cavanlıqda, qocalıqda, uşaqlıqda, tələbəlikdə* və s. Məsələn: *Bu yerləri cavanlıqda çox gəzmişəm. Qocalıqda cavanlıq etmək olmaz. Uşaqlıqda öyrənməmisən, tələbəlikdə öyrən.*

4) Yenə də **-lıq** (-lik, -luq, -lük) şəkilçisi isimlərlə işlənib, yer məzmunu əmələ getirir: *ortaliqda, aralıqda* və s. Məsələn: *Ortalıqda dayanma. Aralıqda gəzmə, ayaq altında qalarsan.*

5) *Qaranlıq, işıq* kimi isimlər yerlik halda hal-vəziyyət məzmunu bildirir: *qaranlıqda, işıqda*. Məsələn: *Qaranlıqda gözgözü görürdü. İşıqda hər yan apaydin görünürdü.*

6) *O* işaret əvəzliyindən yerlik halda zaman zərfi əmələ gəlir. Məsələn: *Kamal onda ali məktəbin ikinci kursunda oxuyurdu.*

7) Saylardan düzəlmüş isimlər yerlik halda işlənərək, müxtəlif zərfələr əmələ getirir: *birlikdə, təklikdə, ikilikdə, azähləqda, çoxluqda* və s. Məsələn: *Gəlin, mahnını birlikdə oxuyaq. İkililikdə gəzmək onlara xoş gəlirdi. Azlıqda olmaqdansa, çoxluqda olmaq faydalıdır.*

**Çıxışlıq hal.** İsmen bu hali həm iş və hərəkətin, həm də əşyanın çıxış, yəni başlanğıc nöqtəsini bildirir. Bu hal da həm mütəhərrik, həm qeyri-mütəhərrik, həm təsirli və həm də təsirsiz fellərlə əlaqədardır; yəni onların tələbinə görə isimlər çıxışlıq halda işlənməli olur. Şübhəsiz, ismen bu hali cümlədə müxtəlif vəzifə daşımaq üçün meydana gəlmüşdir. Çıxışlıq halda işlənən söz mütəhərrik və təsirsiz felli cümlələrdə işləndiyi zaman iş və hərəkətin çıxış nöqtəsini bildirən yer zərfliyi rolu oynayır. Məsələn: *Uzaqdan həzin bir səs gəlirdi. Dünən yoldaşım Bakıdan Moskvaya yola düşdü*. Həmin halda işlənən sözlər xəbəri qeyri-mütəhərrik, təsirli və təsirsiz fellərlə ifadə olunan cümlələrdə, əsasən, tamamlıq rolu oynayır, yəni iş, hərəkəti deyil, əşyanın çıxış nöqtəsini bildirir. Məsələn: *Tələbə kitabdan səmərəli istifadə etməlidir. Mən kitabxanaçıdan bir maraqlı kitab aldım*.

İsmen çıxışlıq halının şəkli əlaməti **-dan** (**-dən**) şəkilçisidir. Lakin yönük və yerlik hallarda olduğu kimi, bu şəkilçidən də həmişə və hər yerdə hal şəkilçisi kimi istifadə olunmur. Bu şəkilçinin daşıdığı vəzifələr başqalarına nisbətən daha genişdir. **-dan**, **-dən** şəkilçisi, başlıca olaraq, aşağıdakı vəzifələri daşıya bilir:

1) Çıxışlıq hal iş və hərəkətin çıxış nöqtəsini bildirir; məsələn: *Qardaşım Moskvadan qayıdı*.

2) Əşyanın çıxış nöqtəsini bildirir; məsələn: *Arif Eldardan bir kitab aldı*.

3) Bəzi hallarda çıxışlıq halında isim zahirən felin köməyi olma-dan başqa bir isimlə əlaqələnir, ismi birləşmələrin formallaşmasında iştirak edir: *yoldan telegram, rəhbərdən məktub, idarədən göstəriş, zavoddan göndəriş* və s.

Çıxışlıq hal hərəkətin və ya hal-vəziyyətin başvermə səbəbini bildirir: *tənbəllikdən, utancaqlıqdan, xəstə olduğundan, irəlidə getdiyindən, əlaçı olduğundan* və s. Məsələn: *Tənbəllikdən bu hala düşmüşdür*.

4) Çıxışlıq hal iki iş arasında müqayisə əlaməti olur. Məsələn: *Paltarı zinətləndirməkdən ağlı zinətləndirmək yaxşıdır* (Atalar sözü).

5) Çıxışlıq hal iki əşya arasında müqayisə əlaməti kimi iştirak edir. Məsələn: *Araz Oqtaydan qoçaqdır. Əl əldən ötkündür* (Atalar sözü). Müqayisə əlaməti olan **-dan** (**-dən**) şəkilçisi istenilən zaman görə və *nisbətən* qoşmaları ilə əvəz oluna bilər və

sözlərin əsas məzmununa xələl gəlməz. Məsələn: *Yaşar Kamila nisbətən* yaxşı yazar.

6) **-dan (-dən)** şəkilçisi sözdüzəldici şəkilçi mövqeyində çıxış edərək müxtəlif nitq hissələrindən düzəltmə zaman zərfi əmələ gətirir: *çoxdan, qabaqdan, dünəndən, bu gündən, qədimdən, sonradan* və s. Məsələn: *Bunu çoxdan arzu edirdim. Qabaqdan desəydi, əməl edərdim. Dünəndən Akit Nuşirəvanı gözləyir. Bu gündən Asif yeni həyata qədəm qoyur. Qədimdən ölkəmiz alımlar diyarıdır* və s.

7) Çıxışlıq hal *sonra, qabaq, əvvəl* zərfəleri ilə birlikdə zaman məzmunu bildirir: *bundan sonra, iclasdan qabaq, bundan əvvəl* və s. Məsələn: *Bundan sonra Asifə deməyə sözüm yoxdur. İclasdan qabaq Zərnisanı görməliyəm. Bundan əvvəl dərsdə olduq.*

8) Müxtəlif nitq hissələri çıxışlıq halda *başqa, əlavə, özgə, qeyri, savayı, ötrü* qoşmaları ilə birlikdə yerinə görə gah seçilmə, gah da səbəb məzmunu yaradır: *bundan başqa, dərsdən başqa, ondan əlavə, səndən savayı, ondan ötrü, dərsdən ötrü* və s. Məsələn: *Bundan başqa arzum yoxdur. Dərsdən başqa Nuşirəvanın özgə işi yoxdur. Səndən savayı pənahım yoxdur. Dərsdən ötrü gəldim* və s.

9) Yerlik hali əvəz edərək, seçilmə, bütövlə hissənin münasibəti məzmununu ifadə edir: *tələbələrdən beşi, siniflərdən biri*. Məsələn: *Tələbələrdən beşi əlaçıdır. Siniflərdən biri əlavə məşğələ üçün ayrılmışdır.*

10) Əşyanın cinsini ifadə etməyə xidmət edərək maddilik məzmunu ifadə edir: *dəmirdən qapı, ipəkdən paltar*. Məsələn: *Dəmirdən qapı möhkəm, ipək dən paltar zərif olar.*

11) Müqayisə məzmunu yaradır: *aydan arı, sudan duru, dildən iti* və s. Məsələn: *Zərnisan aydan arı, sudan duru, dildən iti qızdır.*

İsimlərin hallanmasında bəzi fonetik xüsusiyyətlər vardır ki, bu da sait ilə və *q, x, k* samitləri ilə bitən isimlərin yiylilik, yönlük və təsirlik hallarında nəzərə çarpır. Həmin xüsusiyyətləri aşağıdakı misallarda göstərmək olar.

A.	buğda	təpə	quzu	ütü	su
Yiy.	buğdanın	təpənin	quzunun	ütünün	suyun
Yön.	buğdaya	təpəyə	quzuya	ütüyə	suya
T.	buğdəni	təpəni	quzunu	ütünü	suyu
Yer.	buğdada	təpədə	quzuda	ütüdə	suda
C.	buğdadən	təpədən	quzudan	ütüdən	sudan

A.	çıçək	örtük	torpaq	quyruq	Qazax
Yiy.	çıçəyin	örtüyün	torpağın	quyruğun	Qazaxın
Yön.	çıçəyə	örtüyə	torpağa	quyruğa	Qazaxa
T.	çıçəyi	örtüyü	torpağı	quyruğu	Qazaxı
Yer.	çıçəkdə	örtükdə	torpaqda	quyruqda	Qazaxda
Ç.	çıçəkdən	örtükdən	torpaqdan	quyruqdan	Qazaxdan

A.	ox	bağ	rəng	ittifaq	şəfəq
Yiy.	oxun	bağın	rəngin	ittifaqın	şəfəqin
Yön.	oxa	bağa	rəngə	ittifaqa	şəfəqe
T.	oxu	bağı	rəngi	ittifaqi	şəfəqi
Yer.	oxda	bağda	rəngdə	ittifaqda	şəfəqde
Ç.	oxdan	bağdan	rəngdən	ittifaqdan	şəfəqden

Mənsubiyət şəkilçili isimlərin hallanmasında da bəzi fonetik xüsusiyyətlər vardır; məsələn:

	<i>I şəxsin təki</i>	<i>II şəxsin təki</i>	<i>III şəxsin təki</i>
A.	kitabım	kitabın	kitabı
Yiy.	kitabımın	kitabının	kitabınının
Yön.	kitabımıma	kitabına	kitabına
T.	kitabımı	kitabını	kitabını
Yer.	kitabımda	kitabında	kitabında
Ç.	kitabımdan	kitabından	kitabından

	<i>I şəxsin cəmi</i>	<i>II şəxsin cəmi</i>	<i>III şəxsin cəmi</i>
A.	kitabımız	kitabınız	kitabları
Yiy.	kitabımızın	kitabınızın	kitablarının
Yön.	kitabımıza	kitabınıza	kitablarına
T.	kitabımızı	kitabınızı	kitablarını
Yer.	kitabımızda	kitabınızda	kitablarında
Ç.	kitabımızdan	kitabınızdan	kitablarından

	<i>I şəxsin cəmi</i>	<i>II şəxsin cəmi</i>	<i>III şəxsin cəmi</i>
A.	atam	atan	atası
Yiy.	atamın	atanın	atasının
Yön.	atama	atana	atasına
T.	atamı	atanı	atasını
Yer.	atamda	atanda	atasında
Ç.	atamdan	atandan	atasından

	<i>I şəxsin cəmi</i>	<i>II şəxsin cəmi</i>	<i>III şəxsin cəmi</i>
A.	atamız	atanız	ataları
Yiy.	atamızın	atanızın	atalarının
Yön.	atamıza	atanıza	ataşarına
T.	atamızı	atanızı	atalarını
Yer.	atamızda	atanızda	atalarında
Ç.	atamızdan	atanızdan	atalarından

## İSİMLƏRDƏ XƏBƏRLİK KATEQORİYASI

Azərbaycan dilində xəbər vəzifəsini xəbər ola bilən hər bir nitq hissəsi ifadə edə bilir. Lakin onlar bunun üçün müəyyən morfoloji əlamətlər qəbul etməlidir. İsimlərin xəbər vəzifəsi ancaq xəbər şəkilçisi adlanan şəkilçilərlə yaradılır.

Bu kateqoriyanı ifadə edən şəkilçilər cümlədə xəbər ola bilən bütün nitq hissələrinin sonuna artırılıb, həmin nitq hissəsinin hansı şəxs ilə ifadə olunduğunu müəyyənləşdirir. Bunlar mezmuncuca cümlənin əsas hökmünü ifadə edir. Cümələ bu şəkilçilərlə bitir və hökm də bunlarla zahirə çıxır. Cümələdə mübtədaya aid hər bir hadisə, hökm və hal-vəziyyətin xəbər vasitəsilə meydana çıxmışında bu şəkilçilər yegane amildir; yəni mübtədə ilə xəbər arasındakı əlaqə yalnız bu şəkilçilər vasitəsilə yaranı bilir. Bunlar olmazsa, cümələ bitməz və heç bir hökm ifadə oluna bilməz. Buna görə də bunlara xəbərlik kateqoriyası şəkilçisi adı verilmişdir. Əvvəlki qrammatika kitablarında çox zaman mənsubiyət kateqoriyası şəkilçilərinə izafət zəmirləri, xəbərlik kateqoriyası şəkilçilərinə isə nisbet zəmirleri adı veril-

mişdir ki, bunun da səbəbi xəbərin mübtədaya olan nisbətini bu şəkilçilərin ifadə etməsidir. Lakin bu qrammatikalarda “ədati-isnad”, yaxud “zəmiri-nisbi” adı altında yalnız isimlərə və üçüncü şəxsə aid olan *-dır* (*-dir*, *-dur*, *-dür*) şəkilçisi nəzərdə tutulurdu. *Ənvər müəllimdir*, yaxud *O qəhrəmandır* cümlələrinə oxşar misallar götürüb, xəbərlərin axırındaki *-dır* (*-dir*) şəkilçisi əvəzlik, ya da ədat adlandınlırdı.

Şübhəsiz, bütün ismi cümlələrin xəbəri üçüncü şəxsi ifadə etmir. Cümlənin mübtədası birinci və ikinci şəxs əvəzlikləri ilə ifadə olunduğu zaman xəbəri də birinci və ikinci şəxsin əlaməti ilə bitməlidir, yəni mübtəda ilə xəbər arasındaki münasibət və əlaqə şəxsə görə uzlaşmalıdır. Başqa sözlə desək, cümlədə irəli sürülen hökm birinci və ikinci şəxsə müvafiq olaraq, yəni şəxsi əks etdirərək ifadə olunmalıdır ki, bu da *-dır* (*-dir*, *-dur*, *-dür*) şəkilçisi ilə deyil, *-am* (*-əm*); yaxud *-yam* (*-yəm*); *-san* (*-sən*) və sair şəkilçilərlə meydana çıxa bilər.

Həqiqətən, *Ənvər müəllimdir* cümlesiində *-dir* şəkilçisi iştirak etmədiyən, *Ənvər, müəllim* sözləri cümlə ola bilmədiyi və heç bir hökm ifadə edə bilmədiyi kimi, *Mən müəlliməm* cümlesiində də *-m* şəkilçisi olmazsa *mən*, *müəllim* sözləri nə cümlə ola bilər, nə də mənalı bir hökm ifadə edər. Buradan aydın olur ki, xəbərlik kateqoriyası şəkilçiləri də şəxslərə görə bölünür və cümlədəki hökmün şəxsə münasibətini bildirir.

Bu kateqoriyanın şəkli əlamətləri birinci şəxsin təkində *-am* (*-əm*) (*adamam*, *müəlliməm*), birinci şəxsin cəmində *-ıq* (*-ik*, *-uq*, *-ük*) (*adamiq*, *müəllimik*, *qohumuq*, *böyüyük*) şəkilçilərindən ibarətdir. Saitlə bitən isimlərdə həmin şəkilçilərin əvəzinə y samiti artırılır: *tələbəyəm*, *kolxoçuyam*, *tələbəyik*, *kolxoçuyuq* və s. Məsələn: *Bura gəlməyi özümə borc bildim*, çünkü *Rüstəm* kişi ilə *mən dostam* (M.İbrahimov). *Biz şəkiliyik, muxali deyilik*. *Biz sizinlə qohumuq*. *Biz də canlı insanıq, səhvimiz ola bilər*. *Bəli, kənd kitabxanasının müdürüyəm* (M.Hüseyn). *Mən zootexnikəm*. *Görürsənmi mən necə oğlanam*. (İ.Əfəndiyev). *Sənsiz bu dünyanın ən bədbəxtiyəm*; *Səninlə dünyada bəxti yaram mən* (B.Vahabzadə).

İkinci şəxsin təkində sait və samitlə bitən isimlərdə *-san*, *-sən* (*əlaçisan*, *tələbasən*, *müəllimsən*); cəmində *-siniz*, *-siniz*, *-sunuz*, *-sünüz* (*əlaçisiniz*, *müəllimsiniz*, *üzümçüsünüz*) şəkilçilərindən ibarətdir. Məsələn: *Qeyrətlə danış, yenə sərkarsan*. *Ela bil, kor-sunuz* (S.Rəhimov). *Sən ki dünya görmüş adamsan*. *Bura da sizin*

*evinizdir, siz də əziz övladımızsınız* (M.İbrahimov). *Neyləsin, gözünün ağı-qarası bircə qızısan.* Zəri cütləmə, – dedi, – adam oğlusən (İ.Əfəndiyev). *Deyirəm sağır bir qızınızın* (İ.Əfəndiyev). *Ana torpaq, ana diyar, sən mənim sən;* *Ömrüm, günüm, ruhum, canım, Vətənimsən* (F.Qoca). *Siz onunla qohumsunuz, ya tanışsınız?* *Deyəsən, siz küsülsünüz axı.*

Üçüncü şəxsin təkində samit və saitlə bitən tək isimlərdə -dir (-dir, -dur, -dür) (*əlaçıdır, müəllimdir, üzümçüdür*); cəmində isə bu şəkilçinin üzərinə bir də -lar (-lər) cəm şəkilçisinin artırılmasından əmələ gələn -dirlər (-dirlər, -durlar, -dürlər) şəkilçisindən ibarətdir: *əlaçidirlər, tələbədirlər, üzümçüdirlər.* Məsələn: *Gözəl professordur, heyifki, bir az şəkkakdır, həm də bir xeyli əsəbidir* (S.Rəhimov). *Evdə nigarandırlar* (İ.Əfəndiyev). *Bu da mənim övladlarımdır* (B.Bayramov). *Evdədirlər, yaman tünlükdür* (M.İbrahimov). *Onlar böyük, əzəmətli, əzəm, əbədi dünya və axırətin sahibidirlər* (Çəmənzəminli). *Onlar həqiqi anadırlar, həm də vətəndaşlıq borcunu unutmayan anadırlar* (M.Hüseyn).

Başqa sistemdən olan bir çox dillərdə xəbərlik kateqoriyasını da bir sözlə (morpholoji üsulla) ifadə etmək mümkün olmur. Subyekt məzmunu müstəqil bir sözlə, xəbərlik məzmunu isə başqa bir sözlə verilir. Məsələn: rus dilində *я с тудеи* sözləri subyektlə predikatdan ibarət bir cümlədir və xəbərlik kateqoriyası yalnız hər iki sözün birgə işlənməsi nəticəsində meydana çıxır. Azərbaycan dilində isə əksinədir. Bizim dilimizdə subyekt məzmunu xəbərin özündən meydana çıxdıqda, yəni xəbər olası söz subyekt əlamətlərini qəbul edib, subyekt məzmunu ilə xəbərlik ideyası tək bir sözlə ifadə olunduğu zaman xəbərlik kateqoriyası yaranmış olur: *tələbəyəm, tələbəsən, tələbədir.*

Maraqlı burasıdır ki, Azərbaycan dilində iki sözü birlikdə *mən tələbə* şəklində işlətməklə heç bir xəbərlik kateqoriyası yaratmaq mümkün deyildir. Belə hallarda subyektin ayrıca sözlə ifadəsi heç bir rol oynaya bilmir, xəbərlik məzmunu yalnız ikinci sözün qəbul edəcəyi -yəm şəkilçisi vasitesilə yaranmış olur: *mən tələbəyəm.*


Buradan tamamilə aydın olur ki, Azərbaycan dilində xəbərlik kateqoriyası yaratmaq üçün subyektin ayrıca sözlə ifadəsi məcburi deyildir; lakin bir neçə subyekt bir-biri ilə müqayisə edildikdə, onların şəkli əlamətləri (şəkilçiləri) xəbərlə birləşmək şərti ilə, özləri ayrıca sözlə ifadə olunmalı və cümlədə iştirak etməlidir: *mən müəl-*

*liməm, sən tələbəsən, mən növbətçiyməm, sən çalışqansan, o daha çalış-qandır, siz çalışqan tələbəsiniz.*<sup>1</sup>


Subyekt sözlə – *biz*, *siz*, *onlar* sözləri ilə ifadə olunduğu zaman xəbər *-lar* (-*lər*) cəm şəkilçisini də qəbul edə bilər: *biz müəllim-lərik*, *siz müəllimlərsiniz*, *onlar müəllimlərdir*. Belə hallarda xəbərdə hem şəxsi bildirən cəm şəkilçisi, hem də kəmiyyətin çoxluğununu bildirən cəm şəkilçisi iştirak edir və seçilən məna xüsusiyyəti yaradır. Məsələn, *Biz müəllimik* cümləsində *müəllimik* xəbəri ümumi mütərrəd məna (kollektiv mənası) ifadə etdiyi halda, *Biz müəllimlərik* cümləsində *müəllimlərik* xəbəri ayrı-ayrı fəndlərin toplusunu bildirir.

Xəbərlik kateqoriyasının inkarı ayrıca sözlə (*deyil* sözü ilə) ifadə olunur; lakin həmin söz xəbər şəkilçisi qəbul etdikdən sonra bu vəzifəni daşıya bılır. Məsələn:

### Təsdiq



### İnkər



Qeyd. *Deyil* sözündə III şəxsin təkində və cəmində xəbər şəkilçisinin iştirakı həmişə vacib deyildir. Məsələn: *O, müəllim deyil. Onlar müəllim deyillər.*

<sup>1</sup> Subyektlər müqayisə edildiyi zaman nəticə sonrakı cümlələrdə verilərsə, subyektlərin ayrıca sözlə ifadəsi vacib olduğu halda, xəbər şəkilçilərinin işlənməsinə ehtiyac qalmaz. Məsələn: *Mən ağa, sən ağa, inəkləri kim sağa?* (Atalar sözü). *Sən bir aşiq, mən bir xoşkar qızı, səninlə mənim nə sövdəm?* *Sənin o varın, karın haradayı ki, məni ala-san* ("Koroğlu").

Xəbərlik kateqoriyasını bildirən isimlərə misal:

### Təsdiq

#### Tək

- I ş. bağbanam
- II ş. bağbansan
- III ş. bağbandır
- I ş. sürücüyəm
- II ş. sürücüsən
- III ş. sürücüdür
  
- I ş. tələbəyəm
- II ş. tələbəsən
- III ş. tələbədir

#### Cəm

- bağbanıq
- bağbansınız
- bağbandırlar
- sürücük
- sürücüsünüz
- sürücüdülər
  
- tələbəyik
- tələbəsiniz
- tələbədirlər

### İnkar

#### Tək

- I ş. bağban deyiləm
- II ş. bağban deyilsən
- III ş. bağban deyildir
  
- I ş. sürücü deyiləm
- II ş. sürücü deyilsən
- III ş. sürücü deyildir
  
- I ş. tələbə deyiləm
- II ş. tələbə deyilsən
- III ş. tələbə deyildir

#### Cəm

- bağban deyilik
- bağban deyilsiniz
- bağban deyidirlər
  
- sürücü deyilik
- sürücü deyilsiniz
- sürücü deyidirlər
  
- tələbə deyilik
- tələbə deyilsiniz
- tələbə deyidirlər

Xəbərlik kateqoriyasının şəkilçiləri mənsubiyət kateqoriyası şəkilçilərindən sonra işlənir və bir sıra xüsusiyyətə malik olur. İsimlərə artırılan xəbərlik şəkilçilərində bütün şəxslər iştirak etdiyi halda, mənsubiyət şəkilçilərindən sonra işlənən xəbərlik şəkilçilərinin şəxsə görə hamısı iştirak etmir. Bu xüsusiyyət aşağıdakılardan ibarətdir:

1) İsimlərin mənsubiyət kateqoriyası şəkilçilərinin birinci şəxs tək və cəmindən sonra xəbərlik kateqoriyası şəkilçilərinin birinci şəxs tək və cəm şəkilçiləri işlənmir; yalnız ikinci və üçüncü şəxsin təki

ve cəmi işlənir: *müəllim + im+sən*, *müəllim + im + siniz*, *müəllim + imiz + sən*, *müəllim+imiz + siniz*, *müəllim + im + dir*, *müəllim + im + dirlər*, *müəllim + imiz + dir*, *müəllim + imiz + dirlər*, *baci + m + san*, *baci + miz + san*, *baci + m + siniz*, *baci + miz + siniz*, *baci + m + dir*, *baci + m + dirlər*, *baci + miz + dir*, *baci + miz + dirlər*.

Qeyd etmək lazımdır ki, mənsubiyyət şəkilçisi qəbul etmiş isim-dən əvvəl təyin əvəzliyi olan öz sözü işlənərsə, mənsubiyyət şəkilçi-sindən sonra hər üç şəxs üzrə xəbərlik şəkilçilərini işlətmək olar: *özüm öz müəllimiməm*, *özümüz öz müəllimimizik*, *özün öz müəlli-minsən*, *özünüz öz müəlliminizsiniz*, *özü öz müəllimidir*, *özləri öz müəllimləridir*.

2) İsimlərin mənsubiyyət kateqoriyası şəkilçilərinin ikinci şəxs tek və cəmindən sonra xəbərlik kateqoriyası şəkilçilərinin ikinci şəxs tek və cəm şəkilçiləri işlənmir, ancaq birinci və üçüncü şəxsin təki və cəmi işlənir: *müəllim + in + əm*, *müəllim + in + ik*, *müəllim + iniz + əm*, *müəllim + iniz + ik*, *müəllim + in + dir*, *müəllim + in + dirlər*, *müəllim + iniz + dir*, *müəllim + iniz + dirlər*; *baci + n + am*, *baci + n + iq*, *baci + niz + am*, *baci + niz + iq*, *baci + n + dir*, *baci + n + dirlər*, *baci + niz + dir*, *baci + niz + dirlər*.

3) İsimlərin mənsubiyyət kateqoriyası şəkilçilərinin üçüncü şəxs tek və cəmindən sonra xəbərlik kateqoriyası şəkilçilərinin şəxse görə bütün şəkilçiləri işlənir; məsələn: (onun) *müəllim + i + yəm*, *müəllim + i + yik*, *müəllim + ləri + yəm*, *müəllim + ləri + yik*, *müəllim + i + sən*, *müəllim + i + siniz*, *müəllim + ləri + sən*, *müəllim + ləri + siniz*, *müəllim + i + dir*, *müəllim + i + dirlər*, *müəllim + ləri + dir*; *baci + si + yəm*, *baci + si + yik*, *baci + ləri + yəm*, *baci + ləri + yik*, *baci + si + san*, *baci + si + siniz*, *baci + ləri + san*, *baci + ləri + siniz*, *baci + si + dir*, *baci + ləri + dir*, *baci + si + dirlər*, *baci + ləri + dirlər*.

Biz yuxarıda xəbərlik kateqoriyası şəkilçilərinin ismin adlıq halından sonra işlənməsini göstərmışik. Nəzərə almaq lazımdır ki, bu şəkilçilər yalnız adlıq hal deyil, təsirlik halından başqa, ismin bütün hal şəkilçilərindən sonra da işlənə bilir. Məsələn: *Mən tələbəyəm*. Kitab *tələbənindir*. Pişik dedi: "Mən insanınam". *Sən gözəllərinsən*. *Sən tankçı hissəsindənsən*, *mən topçu*. Yolumuz *bağlaradır*. Siz *şəhərəsiniz*, biz *kəndə*. *Mən şəhərdəyəm*. Siz *rayondasınız*. Onlar *Gəncədəndirlər*. *Mən Muğandanam*. Biz *Azərbaycandanıq*. Nümayəndə *hərbi hissədəndir* və s.

## SİFƏT

### ÜMUMİ MƏLUMAT

Sifət əşyanın əlamət və keyfiyyətini bildirən nitq hissəsidir. Sifətlərin bir qismi başqa nitq hissələrindən xüsusi şəkli əlamətlərə görə deyil, vəzifə və mənalarına görə fərqlənir. Buna görə də bir sözün sıfat olub-olmamasını xarici əlamətlərə deyil, onun vəzifəsi və daxili məzmunu ilə müəyyənləşdirmək lazımlı gəlir. Məsələn, *qırmızı* sözünü sifət adlandırmaq üçün (dərəcə əlamətlərindən başqa) heç bir xüsusi əlamətə, yəni xarici şəklə əsaslanmaq mümkün deyildir: çünki bu sözün tərkibində onu sifət edə biləcək heç bir şəkilçiye təsadüf edilmir. Digər tərəfdən, bu söz müəyyən bir rəngin adını ifadə edir. Şübhəsiz, müxtəlif rəngləri bir-birindən fərqləndirmək məqsədi ilə onlara müxtəlif adlar verilmişdir. Bu cəhətdən *qırmızı* sözü də həmin rənglərdən birinin adından başqa bir şey deyildir.

Buradan belə bir nəticə çıxarıla bilər ki, guya Azərbaycan dilində heç bir əsl - sadə sifət yoxdur. Şübhəsiz, belə nəticəyə gələnlər ilk görüşdə müəyyən dərəcədə haqlı hesab oluna bilərlər; çünki həqiqətən, dilimizdə xüsusi şəkilçilər vasitəsilə şəkilləşmiş və başqa nitq hissələrindən (dərəcə əlamətlərindən başqa) öz xüsusi əlamətləri ilə ayrılmış sadə sifətlər yoxdur; dilimizdə yalnız məna, vəzifə və dərəcə əlamətlərinə görə əsl sifətlər vardır. *Qırmızı* sözü ona görə sifət hesab olunur ki, bir tərəfdən, onun mənasında sifətlik məzmunu vardır, digər tərəfdən, bu söz təyinlik vəzifəsi daşıya bilir; yəni onun yaranmasından məqsəd bir rəngi başqa rənglərdən ayırmak və müəyyənləşdirməkdən ibarətdir. Doğrudan da, sifət yalnız əşyanı müəyyənləşdirmək məqsədində xidmət edir. Məsələn: *Qırmızı karan-dash yaxşıdır. Karandaş qırmızıdır* misallarındakı *qırmızı* sözü cümlənin müxtəlif üzvü olmasına baxmayaraq, karandaşın *qırmızı* olmasını müəyyən etdiyi üçün her iki cümlədə sifət hesab olunur. Bundan başqa, *qırmızı* sözünü *qırmızıtraq, qıpçırmızı* və sairə şəkillərdə də işlətmək mümkündür ki, bu şəkilləri isimlərə və başqa nitq hissələrinə tətbiq etmək olmur.

Beləliklə, aydın olur ki, Azərbaycan dili sifətlərini müəyyənləşdirərək, bir tərəfdən onların mənasına, digər tərəfdən vəzifəsinə və dərəcələnməsinə əsaslanmaq lazımdır, çünki *qırmızı* sözünün mənasında sifət olduğu üçün heç bir şəkli əlamətə ehtiyac olmadan *karan-dash* sözünün rəngi kimi müəyyən edilə bilir.

Dilimizdə işlənən sifətlərin hamısı yalnız rəng bildirən sözlərdən ibarət deyildir. Əşyanın rəngini müəyyən edən sözler olduğu kimi, onun keyfiyyət, əlamət, xasiyyət və sairəsini də müəyyənləşdirən sözlər vardır ki, bunlar sifət hesab olunur. Keyfiyyət və əlamət bildirən sifətlər də heç bir xarici əlamətlə başqa nitq hissələrindən fərqlənmir. Bunlar da vəzifələrinə, mənalarına və qismən də dərəcələnmələrinə əsasən sifət hesab olunur. Məsələn: *yaxşı*, *pis*, *bərk*, *boş*, *gözəl* kimi sözlər həm cümlədə daşıdıqları vəzifə, həm ayrılıqda qəbul etdikləri dərəcə əlaməti, bütövlükdə isə öz əsil mənalarına görə sifət sayılır. Sifətlərin mənasındaki bu xüsusiyyətə əsasən onlara *əslı sifət* adı verilmişdir. Əsl sifətləri, başlıca olaraq, üç qismə ayırmalı olaq: 1) keyfiyyət bildirən; 2) əlamət bildirən; 3) rəng bildirən.

Qeyd etmək lazımdır ki, bəzi keyfiyyət bildirən sifətlərlə əlamət bildirən sifətlərin mənaları arasındaki fərq rəng bildirən sifətlərin mənaları arasındaki fərqdən çox az hiss edilir; yəni əsl (sadə) sifətlərin keyfiyyət və ya əlamət mənaları arasında qəti bir sərhəd yoxdur. Məsələn: *gözəl* sözü həm keyfiyyət, həm də əlamət mənasını ifadə edə bilir. *Gözəl adamdır* cümləsində *gözəl* sözü adamin zahiri əlamətlərini (zahiri görünüşünü) bildirir, əlamət bildirən sifət olur. *Gözəl* sözü adamin daxili əlamətlərini, yəni xasiyyət və əxlaqını bildirir, keyfiyyət bildirən sifət olur. Yaxud: *Tarix bir çox böyük şəxsiyyətlər yetişdirmişdir. İclas böyük zalda olacaqdır* kimi cümlələrdə işlənən *böyük* sözü bir yerdə keyfiyyət, başqa yerdə əlamət mənasını bildirir.

Lakin dildə mövcud olan əşyanın yalnız rəngini, keyfiyyətini və əlamətini müəyyənləşdirməklə kifayətlənmir. Onun başqa cəhətlərinin (həcmi, səthi, vəzni, uzunluğu, xasiyyəti, cinsi, mənsubiyəti, hal-vəziyyəti və s.) də müəyyənləşdirilməsi tələb olunur. Digər tərəfdən, əsl (sadə) sifətlər keyfiyyət və ya əlaməti ümumi şəkildə ifadə edə bilir. Bu ümumi keyfiyyət və əlamətlərin ayrı-ayrı cəhətlərini göstərmək üçün başqa nitq hissələrindən də istifadə olunur. Başqa sözlə desək, dil daima inkişaf edir, bir nitq hissəsindən yeni məzmunlu başqa bir nitq hissəsi əmələ gəlir. Məsələn: *ağılı uşaq* birləşməsində *ağılı* sözü də uşağın keyfiyyətini müəyyən etdiyi üçün sifət hesab olunur, lakin bu sifət xüsusi şəkilçi vasitəsilə başqa nitq hissəsindən (isimdən) əmələ gəlmışdır. Deməli, uşağın ağılı olmasını bildirmək üçün *yaxşı*, *gözəl* və s. kimi əsl sifətlər işə yaramır; uşağı məxsus bir keyfiyyəti bildirmək üçün ümumi adlardan biri olan *ağıl* sözünün sifət şəklinə salınması lazım gəlir.

*Ağıllı uşaq* birləşməsində *ağıllı* sözünün məzmunca *uşaq* sözünü müəyyən etdiyini görürük; lakin bu sözü öz ibtidai şəklində, yəni isim şəklində işlətdiyimiz zaman *ağıl* sözünü əldə edirik ki, bu da müəyyən fonetik tərkibə və müəyyən məzmunə malik olan isimdən başqa bir şey deyildir. Deməli, *ağıl* sözü sıfət məzmunu ifadə etmək üçün öz əvvəlki şəklini (fonetik tərkibini) dəyişməli olur; isimdən xüsusi şəkilçi vasitəsilə sıfət düzəlir. Buradan da nəticə çıxararaq belə sıfətlərə düzəltmə sıfət adı verilir.

Bəzən müəyyən bir varlığın bu və ya başqa cəhətini təyin etmək üçün sadə, yaxud düzəltmə bir söz kifayət etmir; yəni sadə və ya düzəltmə sıfətlə müəyyən bir ismin məqsədə müvafiq bir xüsusiyyətini (rəngini, keyfiyyətini, əlamətini, xasiyyətini və s.) göstərmək mümkün olmur. Belə hallarda iki sözün birləşməsindən istifadə olunur; lakin bu birləşmə adı söz birləşməsi şəklində işlənə bilmir. Belə birləşmələrdə iki söz bir vurğu altında işlənir, daha doğrusu, iki sözdən yeni mürəkkəb bir söz – mürəkkəb sıfət əmələ gelir; *həll-edici* (söz), *diribaş* (uşaq), *gözüüaçıq* (adam) və s. Həqiqətən, bu tərkiblərdəki söz, *uşaq*, *adam* isimlərini təyin edən mürəkkəb sıfətlər ayrı-ayrı sözlərə parçalanarsa, həmin isimləri təyin etmək qabiliyyətinə malik ola bilməz. Nəzerdə tutulan məqsədi əldə etmək üçün *diri* sözü ilə *baş* sözünün birləşdirilib, bir söz kimi, bir vurğu altında, *diribaş* şəklində işlənməsi lazımlıdır.

## SİFƏTİN QURULUŞCA NÖVLƏRİ

Müasir Azərbaycan dilində sıfətlər quruluşca üç qismə ayrıılır:  
1) sadə (əsl); 2) düzəltmə; 3) mürəkkəb.

### Sadə sıfətlər

Sadə bir söz öz vəzifəsi, mənası vasitəsilə əşyanın həcmini, keyfiyyətini, xasiyyətini, müxtəlif cəhətdən ölçüsünü və s. bildirir. Madam ki, bir söz heç bir xarici əlamətə (dərəcə şəkilçilərindən başqa) ehtiyac olmadan müəyyən bir varlığın və ya hadisənin əlaməti ola bilir; deməli, o sözün vəzifəsi və ilkin məzmunundakı sıfətlik mənasına əsasən onu sıfət adlandırmaq mümkündür. Buna görə də belə sıfətlərə sadə sıfət adı verilmişdir.

Azərbaycan dilində a) rəng bildirən – *ağ* (kağız), *qara* (mürəkkəb), *qırmızı* (alma), *sarı* (yarpaq), *göy* (çəmən), *yaşıl* (paltar), *mavi* (səma), *ala* (göz) və s.; b) keyfiyyət bildirən – *yaxşı* (adam), *pis* (hərəkət), *bərk* (ağac), *boş* (söz), *isti* (su) və s.; c) müxtəlif cəhətdən ölçü və həcm bildirən – *kicik* (ev), *uca* (divar), *alçaq* (barı), *uzun* (adam), *gödək* (boy), *dərin* (quyu), *dayaz* (çay), *ağır* (yük), *yüngül* (daş), *yoğun* (sap), *nazik* (məftil), və s.; ç) dad bildirən – *şirin* (çay), *aci* (istiot), *turş* (alça), *şor* (xörək) və s.; d) zahiri əlamət bildirən – *kar* (uşaq), *kor* (qız), *şil* (adam), *çolaq* (keçi), *topal* (Həsən), *keçəl* (kişi), *cöpur* (Əli), *qoca* (Piri), *qarı* (nənə) və s. sözlər sadə (əsl) sıfət hesab olunur.

### Düzəltmə sıfətlər

Müasir Azərbaycan dilində işlənən düzəltmə sıfətlər yaranmalarına görə müxtəlifdir. Onlar həm xalis Azərbaycan söz və şəkilçilərindən düzəlmış sıfətlər, həm də başqa dillərdən keçmiş düzəltmə sıfətlərdir. Bəzi müstəsnalar nəzərə alınmazsa, düzəltmə sıfətlər, başlıca olaraq, isim və fellərdən əmələ gelir. Şübəsiz, düzəltmə sıfət olmaq üçün hər nitq hissəsi özünəməxsus ayrıca şəkilçi tələb edir. Buna görə də isimlərdən düzələn sıfətlərlə fellərdən düzələn sıfətlərin həm məzmun, həm şəkil, həm də başqa dillərdən keçmiş sözlərin iştirak edib-etməməsi cəhətdən böyük fərqi vardır. Bu fərqi izah etmək üçün burada düzəltmə sıfətlərin növlərindən ayrılıqda bəhs etmək məqsədə müvafiq hesab edilir. Düzəltmə sıfətləri, başlıca olaraq, iki hissəyə bölmək olar: 1) isimdən düzələn sıfətlər; 2) feldən düzələn sıfətlər.

**İsimdən düzələn sıfətlər.** Azərbaycan dilində işlənən isimdən düzələn sıfətlər aşağıdakı növlərə ayrılır:

- Azərbaycan dili isimlərindən və dilimizə başqa dillərdən keçmiş isimlərdən Azərbaycan dili şəkilçiləri vasitəsilə düzələn sıfətlər;
- ərəb, fars isimlərindən ərəb, fars dillərində ön və son şəkilçilər vasitəsilə düzəlib, Azərbaycan dilində də işlənən sıfətlər;
- rus dilində və başqa dillərdə isimlərdən ön və son şəkilçilər vasitəsilə düzəlib, Azərbaycan dilində də işlənən sıfətlər.

**Azərbaycan dili isimlərindən və dilimizə başqa dillərdən keçmiş isimlərdən Azərbaycan dili şəkilçiləri vasitəsilə düzələn sıfətlər.** Məlum olduğu üzrə, Azərbaycan dilinin öz sözlərində heç

bir önsəkilçi iştirak etmir, çünkü dilimizdə belə şəkilçilər yoxdur. Müasir dilimizdə işlənən ön şəkilçilərin hamısı yalnız başqa dillərdən keçmiş sözlərlə (*nadinc*, *nakişı* tipli sözləri istisna etməklə) işlənə bilir. Buna görə də öz dilimizdə olduğu kimi, ərəb, fars, rus və sair dillərdən keçmə isimlərdən də Azərbaycan dilinin aşağıdakı son şəkilçiləri vasitəsilə sıfət əmələ gətirilir:

1. **-lu** (-li, -lu, -lü) şəkilçisi ilə keyfiyyət, dad, yer mənsubiyəti, ailə mənsubiyyəti, kəmiyyət çoxluğu, xasiyyət, əlamət və s. bildirən sıfətlər düzəlir: *ağlılı* (uşaq), *düşüncəli* (uşaq), *duzlu* (xörək), *güclü* (adam), *maraqlı* (məsələ), *sədaqətli* (yoldaş), *şüurlu* (iş), *üzürlü* (səbəb), *istedadlı* (şair) və s.

Qeyd etmək lazımdır ki, qeyri-müəyyən say məzmunu ifadə edən *çox* sözü də bəzən *-lu* şəkilçisini qəbul edərək *çoxlu* şəklində işlənə bilir. Bu söz sıfət şəkilçisi qəbul etsə də, tərkib daxilində yenə də say məzmunu bildirir. Məsələn: *çoxlu adam* birləşməsində *çoxlu* sözü şəklən sıfətə oxşasa da, məzmunca say olaraq qalır və adamın qeyri-müəyyən çoxluğunu bildirir.

**-li** (-li, -lu, -lü) şəkilçisi vasitəsilə, başlıca olaraq, isimlərdən sıfət əmələ gəlir. Doğrudur, feldən düzələn isimlərdən də sıfətlər əmələ gəlir və belə sıfətlər yalnız Azərbaycan dilinə məxsus olur. Lakin belə sıfətlərin kökü fel olsa da, isimdən düzələn sıfət hesab olunur, çünkü fel kökləri ilə sıfət şəkilçiləri arasında müəyyən isim şəkilçiləri iştirak edir ki, onların vasitəsilə fellər isim halına düşdükdən sonra *-li*, *-lu*, *-lü* şəkilçisi qəbul edib, sıfət ola bilir. Öks təqdirdə həmin şəkilçiləri fel kökünə əlavə etdikdə heç bir sıfət əldə etmək mümkün deyildir: *qorxulu* (iş), *vurğulu* (heca), *bilikli* (tələbə), *bacarıqlı* (adam), *döngəli* (küçə), *dözümlü* (oğlan), *kəsərli* (söz), *qanacaqlı* (uşaq) və s.

Bütün bu misallardakı fel köklərindən isim əmələ gətirən şəkilçilər çıxarılib, yalnız sıfət şəkilçisi (-li, -li, -lu, -lü) həmin köklərə əlavə edilsə, heç bir sıfət əldə etmək mümkün olmaz.

2. **-siz** (-siz, -suz, -süz) şəkilçisi vasitəsilə *-lı* (-li, -lu, -lü) şəkilçisinin yaratdığı mənaların əksi, yəni mənfi mənə ifadə edən sıfətlər düzəlir: *dadsız* (meyvə), *bacarıqsız* (adam), *prinsipsiz* (hərəkət), *susuz* (yer), *üzümsüz* (bağ) və s. Misallardan göründüyü kimi, bu şəkilçilərlə əmələ gələn düzəltmə sıfətlər birincilərin eks mənasını ifadə edir; yəni bunlar, başlıca olaraq, yoxluq məzmunu bildirir. Lakin bu hal hər yerdə və hər təsadüfdə özünü göstərmir. Belə sıfətlərin

nə kimi mezmun ifadə etməsi şəkilçinin bitişdiyi sözün əvvəlki məzmunu ilə əlaqədardır. Əgər sıfət olası sadə ismin əvvəlki məzmununda mənfilik varsa, bu şəkilçini qəbul etdikdən sonra o, müsbət məzmunlu sıfət mənasını ifadə edəcəkdir: *günahsız* (müqəssir), *qüsursuz* (iş) və s. Bu sıfətlər də birincilər kimi həm sadə isimlərdən, həm də feldən düzələn isimlərdən əmələ gələ bilir.

Sadə isimlərdən düzələn sıfətlər Azərbaycan, ərəb, fars, rus dil-ləri isimlərindən düzəldiyi halda, feldən düzələn isimlərdən əmələ gələn sıfətlər yalnız Azərbaycan dilinə məxsus olur; çünkü dilimizdə heç bir başqa dilin felləri işlənmədiyi üçün başqa dillərin feldən düzəldən isimlərindən əmələ gəlmış düzəltmə sıfətlərə də Azərbaycan dilində təsadüf edilmir və yalnız Azərbaycan dilinin fel köklü isimlərindən düzəltmə sıfətlər əmələ gəlir; *ölçüsüz* (şey), *çalğısız* (məclis), *vurğusuz* (heca), *biliksiz* (tələbə), *bəzəksiz* (otaq), *qorxusuz* (iş), *biçimsiz* (paltar), *açarsız* (qıfil), *bacarıqsız* (uşaq) və s.

İsimdən düzələn isimlərin bəzisinə həm *-lı* (-li, -lu, -lü), həm də *-siz* (-siz, -suz, -süz) şəkilçisi artırmaqla əks mənali düzəltmə sıfətlər yaradılır: *şəkilçili* (söz), *şəkilçisiz* (söz) və s.

Əlavə edilməlidir ki, *-siz* (-siz, -suz, -süz) şəkilçisini qəbul edən isimlər bəzi hallarda tərkib daxilində, yəni başqa bir ismin qarşısında düzəltmə sıfət məzmunu ifadə etməyə də bilər. Məsələn: *Çalğısız məclis xoşuma gəlmədi*. *Mübahisəsiz məsələni həll etmək asandır*. *Açarsız qifili açmaq çətindir* cümlələrində *çalğısız*, *mübahisəsiz*, *açarsız* sözlərinin sıfət olub-olmaması heç bir şəkli xüsusiyyətdən və tərkib daxilində işlənməsindən asılı deyildir. Burada vurğu və fasılə əsas rol oynayır ki, bu da fikrin ifadə tərzində asılı olaraq, həmin sözlərin sıfət olub-olmamasını müəyyən etmiş olur. Əgər vurğu təkcə həmin sözlərin üzərinə düşərsə və bu sözlərlə bunlardan sonra gələn isimlərin arasında heç bir fasılə edilməzsə, onlar *hansi məclis?* *hansi məsələ?* və *hansi qifil?* suallarına cavab verən sıfət olacaqdır. Əksinə, vurğu həmin sözlərin və onlardan sonra gələn isimlərin üzərinə düşərsə və aralarında müəyyən qədər fasılə edilərsə, o sözlər sıfət deyil, *çalğı olmadığı üçün*, *mübahisə etmədən*, *açar olmadan* sözlərinin məzmununu ifadə edər.

Yuxarıda göstərilən cümlələrdəki sözlərin sıfət olub-olmaması *şübhəsiz* sözünün sıfət olub-olmaması kimidir. *Şübhəsiz məsələləri həll etmək lazımdır* cümləsində *şübhəsiz* sözü sıfət olduğu halda, *Şübhəsiz, məsələləri həll etmək lazımdır* cümləsində sıfət deyil, modal

sözdür. Buraya həmin şəkilçilərlə işlənən *mənsiz*, *sənsiz*, *onsuz*, *bizsiz*, *sızzız*, *onlarsız* və s. əvəzliklərini də əlavə etmək mümkündür.

**-ki (-ki, -kü)** şəkilçisi vasitəsilə zaman bildirən isim və ya zərf-lərdən hadisə və ya əşyanı müəyyən vaxtla əlaqədar olaraq təyin edən sıfətlər əmələ gəlir: *axşamkı* (hadisə), *səhərki* (iclas), *dünənki* (məsələ), *bildirkı* (əhvalat), *çoxdankı* (hadisə) və s. Məsələn: *Axşamkı hadisə daim yadda qalacaqdır. Səhərki söhbət yarımçıq qaldı. Dünənki söhbətimizi sabah davam etdirərik. Bildirkı əhvalat təkrar olunmasın* və s.

**-kı (-ki)** şəkilçisini ismin yerlik halında işlənən hər hansı bir nitq hissəsinin sonuna əlavə etməklə əşyanın, hadisənin yerini ifadə edən sıfətlər əmələ gəlir ki, bunlar müəyyən bir əşya və hadisənin yerini göstərməklə onları başqalarından ayırib, təyin etməyə xidmət edir. Bu sıfətlər keyfiyyət, hal-vəziyyət, xasiyyət, rəng və s. kimi xüsusiyyətləri göstərə bilmir: *bağdakı* (ağac,), *evdəki* (stol), *teatr-dakı* (söhbət), *düşərgədəki* (oyun), *Kamıldəki* (bilik) və s. Məsələn: *Bağdakı tənəklər bol məhsul verdi. Evdəki stollar azlıq edəcək. Teatrdağı söhbət yaxşı yadimdadır* və s.

**-cıl (-cil, -cul, -cül)** şəkilçisi vasitəsilə bacarıq, xasiyyət, hal-vəziyyət və s. bildirən sıfətlər əmələ gəlir: *qabaqcıl* (dəstə), *ardıcıl* (iş), *ıscıl* (adam), *zarafatcıl* (adam), *ölümçül* (yara), *kefcıl* (oğlan) və s. Məsələn: *Qabaqcıl dəstə yarışda qalib gəldi. Ardıcıl iş yarımçıq qalmaz. İscıl adımı hamı bəyənir. Zarafatcıl adımı hamı sevər. Ölümçül yara onu qorxutmadı* və s.

**-lıq (-lik, -luq, -lük)** şəkilçisi vasitəsilə isimlərdən, saylardan və əvəzliklərdən çoxluq – topluluq, sənət, peşə, vəzifə, hal-vəziyyət, xasiyyət, adət, aidiyyət, ölçü və s. bildirən düzəltmə isim əmələ getirilirsə də, bəzi hallarda həmin şəkilçi ilə sıfət də düzəldilir<sup>1</sup>: *həftəlik* (qəzet), *gündəlik* (məsələ), *aylıq* (plan), *onluq* (şüşə) və s. Məsələn: *Asif həftəlik qəzeti redaktoru seçildi. Yiğincaq gündəlik məsələni müzakirəyə başladı. Onluq lampa yaxşı işıqlandırır.*

<sup>1</sup> Bu şəkilçilər həm isim, həm də sıfət şəkilçisi kimi izah edilmişdir. İnqilab qədərki qrammatika kitablarında bunlar müxtəlif (həm isim, həm də sıfət) nitq hissəsi düzəldən şəkilçi kimi verilmişdir. İndiki məktəb qrammatikalarında da bunlar həm isim, həm də sıfət şəkilçisi kimi işlədir. İndi bu şəkilçiyə daha çox isim düzəldən şəkilçi kimi yanaşılmalıdır. Yalnız bir neçə sözdə (*gündəlik*, *həftəlik*, *aylıq*, *onluq* və s.) sıfət mənalarının yerinə görə güclü olduğunu qeyd etməliyik.

**Ərəb, fars isimlərindən ərəb, fars dillərində ön və son şəkilçilər vasitəsilə düzəlib, Azərbaycan dilində də işlənən sıfətlər.** Tarix boyunca ərəb, fars dillərindən dilimizin lügət tərkibine bir çox söz keçmişdir. Həmin sözlərin çoxu dilimizin qrammatik quruluşu və əsas lügət fondunun möhkəm müqaviməti, kəskin mübarizəsi nəticəsində sonralar tədricən dilimizdən çıxmışdır. Keçmə sözlərin müəyyəyen bir qismi isə geniş xalq kütləsi içərisində yayıldığından və ədəbi dildə vətəndaşlıq hüququ qazandığından dilimizdə qalmışdır. Dilimizdə qalmış və ümumxalq dili sözlərinə qarışmış ərəb, fars sözlərinin bir qismi isimdən düzeltmə sıfətlərdir ki, onların bəzisi ön şəkilçilər, bəzisi də son şəkilçilərlə düzəlmüşdür.

Ərəb, fars sözlərindən aşağıdakı ön şəkilçilərlə düzeltmə sıfətlər əmələ gəlir:

a) ***bi-*** ön şəkilçisi vasitəsilə Azərbaycan dilindəki ***-siz*** (***-siz*, *-suz*, *-süz***) şəkilçisi ilə düzəlmış sıfətlərin mənasını verən sıfətlər düzəllir: ***bivəfa*** (gözəl), ***biədəb*** (söz), ***bihal*** (xəstə), ***biqəraz*** (hərəkət), ***bisavad*** (adam) və s. Məsələn: *Bivəfa gözəli heç kim yad eləməz. Bi hal xəstəni həkim müayinə etdi. Bi qəraz hərəkət heç kimi narahat etmədi. İndi ailəmizdə b i s a v a d adam tapılmaz.*

b) ***na-*** ön şəkilçisi vasitəsilə yenə də mənfi məzmun bildirən və Azərbaycan dilindəki ***olmayan*** feli sıfətinin əlavəsi ilə ifade oluna bilən düzeltmə sıfətlər əmələ gəlir: ***namərd*** (adam) – (mərd olmayan adam), ***namünəsib*** (hərəkət) – (münasib olmayan hərəkət), ***nanaçib*** (adam) – (nəcib olmayan adam) və s. Məsələn: *Namərd adam xoşbəxt ola bilməz. Namünəsib hərəkət çoxlarını pərt etdi. Nanəcib adımı tənbeh etdilər.*

Qeyd etmək lazımdır ki, ***na-*** ön şəkilçisi ilə düzələn sıfətlərin bir qismində ön şəkilçini dilimizdəki ***-siz*** (***-siz***) şəkilçisi ilə əvəz edə bildiyimiz halda (***nahaq iş* – *haqsız iş*, *nainsaf kişi* – *insafsız kişi*, *naümid qadın* – *ümidsiz qadın***), başqa bir qismində belə əvəzetmə mümkün olmur: ***naxələf*** (övlad), ***naşükür*** (insan) və s. Məsələn: *Naşükür adımı heç nə doydura bilməz. Naxələf övlad nəslin şərafı barədə düşünməz.*

***na-*** ön şəkilçisi istisna hallarda Azərbaycan sözlərinə də əlavə olunub düzeltmə sıfət əmələ gətirir: ***nadinc*** (uşaq), ***nakişi*** (adam) və s. Məsələn: *Nadinc uşaq bədəncə zəif olar. Nakişi adam başqasının xoşbəxtliyini istəməz.*

c) ***ba-*** ön şəkilçisi vasitəsilə Azərbaycan dilindəki ***-li*** (*-li*, *-lu*, *-lü*) şəkilçisinin mənasını ifadə edən düzəltmə sıfətlər əmələ gelir: *basəfa* – *səfəli* (yer), *baməzə* – *məzəli* (adam) və s. Məsələn: *B a s ə f a y e r lə r də g ü n k e ç i r m ə k o l d u q c a x o ş d u r . B a m ə z ə a d a m k o l l e k t i v i n s e v i m l i s i o l u r .*

Ərəb və fars isimlərindən aşağıdakı son şəkilçilər ilə düzəltmə sıfətlər əmələ gelir:

a) ***-i*** şəkilçisi vasitəsilə nisbət, aidiyyət bildirən düzəltmə sıfətlər yaranır: *mülki* (hüquq), *hərbi* (xidmət), *elmi* (əsər), *tarixi* (hadisə), *iqtisadi* (problem), *xarici* (iş), *zahiri* (görünüş), *daxili* (xəstəlik), *inqilabi* (fəaliyyət), *sərti* (hökəm), *Şimali* (Koreya), *Cənubi* (Afrika), *tibbi* (yardım) və s. Məsələn: *A d i l i n m ü l k i h ü q u q u v a r d ı r . A s i f h ə r b i x i d m a t i b a ş a v u r d u . A k i f e l m i ə s ə r i b a ş a ç a t d i r d i . I q t i s a d i p r o b l e m h ə l l e d i l d i . D ü z g ü n x a r i c i s i y a s a t d a x i l i i ş q ə d ə r v a c i b i d i r . Z a h i r i g ö r ü n ü ş d ə g ö z ə l o l m a l i d i r v e s . ;*

b) bəzən sonu *ə* saiti ilə bitən isimlərə ***-vi*** şəkilçisi artırılaraq düzəltmə sıfət əmələ getirilir: *nümunəvi* (iş), *kütləvi* (yardım), *tərbiyəvi* (iş), *dairəvi* (meydan) və s. Məsələn: *N ü m u n ə v i i ş h ö r mə t g a t i r ə r . K ü t l ə v i y a r d ı m t ə ş k i l o l u n d u . T ə r b i y ə v i i ş s o n i l l ə r g ə n c ə l ə r a r a s ə n d a d a h a y a x ə s i t ə ş k i l o l u n m u ş d u r*<sup>1</sup>;

c) ***-kar*** şəkilçisi vasitəsilə: *təcavüzkar* (qüvvələr), *fitnəkar* (siyasetçi), *peşəkar* (inqilabçı), *tələbkar* (müəllim), *davakar* (adam), *təmizkar* (qadın), *günahkar* (şəxs) və s. Məsələn: *T ə l ə b k a r m ü ə l l i m b i l i k l ə r i n ə s a s l a r i n i y a x ə s i m ə s ə d ə r . D a v a k a r a d a m t e z u n u d u l a r . T ə m i z k a r ş a g i r d m ü ə l l i m i n s e v i m l i s i d i r ;*

ç) isimlərin sonuna ***-bəz*** şəkilçisinin əlavəsi ilə: *kələkbaz*, *sözbaz*, *siyasətbaz*, *hoqqabaz*. Məsələn: *K ə l ə k b a z S ə f ə r a r t ı q ö z i ş i n i g ö r m ü ş d ü . S ö z b a z F a t m a n i n ə l i n a m ə q a m d ü ş m ü ş d ü . K a p i t a l i s t ölkələrində bəzi siyasətbaz başçılar həqiqəti xalqdan gizlədirlər;*

d) isimlərin sonuna ***-pərəst*** şəkilçisinin əlavəsi ilə: *vəzifəpərəst* (işçi), *şöhrətpərəst* (adam), *millətpərəst* (siyasetçi), *xəyalpərəst* (filosof) və s. Məsələn: *V ə z i f ə p ə r ə s t i ş ç i , a x i r k i , b i r v ə z i f ə t a p d i . Ş ö h r ə t p ə r ə s t a d a m a r z u s u n a ç a t m a d i . M i l l ə t p ə r ə s t s i y a s ə t ç i x i t a b a t k ü r s ü s ü n d ə g ö r ü n d ü ;*

<sup>1</sup>*Kimyəvi* (hadisə), *dünyəvi* (ədəbiyyat), *mənəvi* (keyfiyyət) sıfətləri də bu yolla əmələ gəlmışdır. Lakin alındığı dilin özündəcə həmin dillərin flektivliyi ilə bağlı olaraq kökdeki *a* səsi *ə* səsinə çevrilmişdir. Məsələn: *Kimyəvi hadisə mahiyətçə fizi ki hadisədən fərqlidir. Dünyəvi ədəbiyyat insanda nikbin hisslər tərbiyə edir.*

f) *-pərvər* şəkilçisini isimlərin sonuna əlavə etməklə: *vətən-pərvər*, *xəyalpərvər* (şair), *insanpərvər* (dövlət xadimi). Məsələn: *Vətən pərvər adam hamının sevimli olur. Xəyalpərvər şair yeni yazdığı şeiri ehtirasla oxuyurdu. Bu insanpərvər dövlət xadiminin ən böyük arzusu sülh idi;*

ə) *-xah* şəkilçisini sıfətlərin sonuna əlavə etməklə: *xeyirxah* (insan), *bədxah* (adam), *azadxah* (qüvvələr). Məsələn: *Xeyirxah insanlar bədxah adamlara həmişə qalib gələr. İranın azadxah qüvvələri şahlıq quruluşunu devirdi;*

e) *-dar* şəkilçisi həm ərəb, fars dillərindən keçən, həm də Azərbaycan dilinin öz sözləri ilə işlənərək bəzi hallarda düzəltmə sıfat də əmələ getirir: *əlaqədar* (təşkilat), *evdar* (qadın), *əməkdir* (müəllim), *dindar* (təbəqə). Məsələn: *Bu məsələni əlaqədar təşkilatlar həll etməlidir. Kütlənin dindar təbəqələri arasında ateist təbliğatı qüvvətləndirmək zəruridir. Dostumun anası isləmir, evdar qadındır. Əməkdir müəllim öz yetirməsindən təbrik telegramı alı.*

Misallardan göründüyü kimi, alındığı dildə mürəkkəb sıfat hesab olunan bu sözlər Azərbaycan dilində yalnız düzəltmə sıfətlər və ya isimlər kimi özünü göstərir.

**Rus dilində və başqa dillərdə isimlərdən ön və son şəkilçilər vasitəsilə düzəlib, Azərbaycan dilində də işlənən sıfətlər.** Dilimizin inkişafı tarixində ictimai, iqtisadi və mədəni əlaqə nəticəsində rus dilindən və rus dili vasitəsilə başqa dillərdən də bir sıra isimdən düzəltmə sıfətlər alınmışdır. Müasir Azərbaycan dilində işlənən bu isimdən düzələn sıfətlərin bir qismi ön şəkilçilər, bir qismi də son şəkilçilərlə əmələ gəlmişdir.

Ön şəkilçilərlə düzələn sıfətlər:

a) *anti-* şəkilçisi vasitəsilə eks, əleyh məzmunu ifadə edən sıfətlər düzəlir: *antifaşist* (təşkilat), *antiimperialist* (hərəkat) və s. Məsələn: *Antiimperialist hərəkat get-gedə genişlənir;*

b) *a-* şəkilçisi vasitəsilə mənfi məzmun ifadə edən sıfətlər əmələ gəlir; *normal – anormal hal*, *simmetrik – asimetrik* (parçalar), *sinxron – asinxron* (cihaz), *semantik – asemantik* (şəkilçi), *sintetik – asintetik* (quruluş) və s. Məsələn: *Anormal hal diqqəti tez cəlb edir. Dilçi-alim asemantik şəkilçilər barədə məruzə etdi. Bu cümlə asintetik quruluşa malikdir;*

Bu tipli sözlərin işlənməsi daha çox elmi üslub üçün xarakterikdir.

Son şəkilçilərlə düzələn sıfətlər:

a) -iv şəkilçisi ilə: *obyektiv* (səbəb), *subyektiv* (hiss). Məsələn: *Obyektiv səbəbləri nəzərə almaq lazımdır. Subyektiv hissənin əsiri olmaq pis cəhətdir;*

b) -l şəkilçisi ilə: *norma – normal* (hal), *forma – formal* (cəhət) və s. Məsələn: *Normal hal yaxşı, formal cəhət pis əlamətdir.*

c) -a (tik) şəkilçisi ilə: *problematik* (məsələ), *sistematik* (nəzarət) və s. Məsələn: *Sistematiq nəzarət problematik məsələnin həllini sürətləndirdi;*

ç) sözlərin sonundakı a səsini -i şəkilçisi əvəz edir: *fiziki* (əmək), *mekaniki* (hərəkət), *texniki* (iş) və s. Məsələn: *Fiziki əmək sağlamlığın rəhnidir. Mekaniki hərəkətin təsərrüfat əhəmiyyəti böyükdür. Texniki hazırlıq indi mühüm şərtdir.*

**Feldən düzələn sıfətlər.** Feldən düzələn sıfətlərə Azərbaycan dili şəkilçiləri vasitəsilə Azərbaycan fellərindən düzəlib felin zaman və formaları ilə qəti əlaqəsi olmayan sıfətlər daxildir ki, bunlar da xüsusi şəkilçilərin fel köklərinə əlavəsi ilə hal-vəziyyət, xasiyyət, adət və s. məzmunlar ifadə edir. Feldən düzələn belə sıfətlərin əsas xüsusiyyətlərindən biri də onların yalnız felin təsdiq və məlum növləri əsasında yaranmasıdır; belə ki, bu qrupa daxil olan sıfətlər inkar və məchul fellərdən əmələ gəlmir. Feldən düzəltmə sıfət əmələ getirən şəkilçilər aşağıdakılardan ibarətdir:

a) -ağan (-ayən) şəkilçisini fel köklərinə əlavə etdikdə daimi xasiyyət bildirən sıfətlər əmələ gəlir: *qaçağan* (at), *küsəyən* (uşaq), *ağlağan* (qız) və s.;

b) -qan (-kən) şəkilçisini təsdiq bildirən məlum fel köklərinə əlavə etdikdə xasiyyət və keyfiyyət bildirən sıfətlər əmələ gəlir: *çalışqan* (tələbə), *sürüşkən* (yer), *döyüşkən* (əsgər) və s.;

c) -aq (-ək) şəkilçisini yenə də fel köklərinə artırmaqla xasiyyət və keyfiyyət bildirən sıfətlər düzəlir: *qorxaq* (adam), *ürkək* (at). Məsələn: *Qorxaq adam ürkək ata minə bilməz;*

ç) cingiltili samitlə bitən fel köklərinə -ğin (-kin, -ğun, -kün), kar samitlə bitən fel köklərinə -qın (-kin, -qun, -kün) şəkilçisini əlavə etməklə hal-vəziyyət, keyfiyyət bildirən sıfətlər əmələ gəlir: *azığın* (düşmən), *gərgin* (vəziyyət), *yorğun* (adam), *düzungün* (məsələ), *satqın* (dost), *kəskin* (söz), *tutqın* (hava), *küssükün* (uşaq) və s. Məsələn: *Azığın düşmən gərgin vəziyyət tələb edir. Yorğun adam düzungün*

*məsələ qaldıra bilməz. Kəskin n söz qılınca iti olur. Tutqun hava insanı tez yorur. Küskün xasiyyət dostları uzaqlaşdırar;*

d) **-ici** (-ici, -ucu, -ücü) şəkilçisini fellərə artırmaqla qismən peşə, vəzifə, bacarıq; qismən də keyfiyyət bildirən sıfətlər düzəlir: *alıcı* (quş), *keçici* (bayraq), *qurucu* (əllər), *bağlayıcı* (söz), *çəşidləyici* (dəstə), *təccübəndirici* (iş), *heyrətləndirici* (münasibət), *kəsici* (dəzgah), *yırtıcı* (heyvan) və s. Məsələn: *Alici quş sahibini razi saldı. Keçici bayraq Sarvana verildi. Qurucu əllər hər cür ehtirama layiqdir. Zoo-parkda yırtıcı heyvanlar çoxdur. Vaqif heyrətləndirici bir istedada malikdir;*

e) **-caq** (-cək) şəkilçisinin əlavəsi ilə fellərdən xasiyyət və hal-vəziyyət bildirən sıfətlər düzəlir: *utancaq* (uşaq), *sevincək* (adam), *ərincək* (uşaq). Məsələn: *Utancaq uşaq nəzakətli olar. Professorun sevincək çöhrəsindən nur töküldü;*

f) **-iq** (-ik, -uq, -ük) şəkilçisi vasitəsilə fel köklərindən hal-vəziyyət və keyfiyyət bildirən düzəltmə sıfətlər əmələ gəlir; *açıq* (qapı), *kəsik* (ağac), *uçuq* (divar), *sökük* (yer) və s. Məsələn: *Açıq qapı onun nəzərini cəlb etdi. Kəsik ağac hesaba alındı. Uçuq divar təzələndi. Paltarın sökük yeri tikildi;*

g) **-unc** (-ünc) şəkilçisi ilə fel köklərindən sıfət düzəlir: *qorxunc* (hadise), *gülünc* (iş) və s. Məsələn: *Qorxunc hadisə hamını ayıltdı. Gülünc iş nizama salındı;*

h) **-c** şəkilçisi vasitəsilə fel kökündən sıfət əmələ gəlir: *qısqanc* (adam). Məsələn: *Qısqanc adam hər şeyin səbəbini söylədi;*

i) **-ma** (-mə) şəkilçisini fel köklərinə artırmaqla düzəltmə isim əmələ gəldiyi kimi, düzəltmə sıfət də əmələ gəlir: *galmə adam, hörmə saç, burma biğ, alınma söz* və s. Məsələn: *Onun gəlmə adam olduğu aydın seçilirdi. Qızın hörmə saçları ona xüsusi bir məlahət verirdi. Burma biğ də adamin igid olduğunu göstərən əlamət deyil. Dildə alınma sözlərin çoxluğu onun mənimsənilməsini çətinləşdirir.*

## Mürəkkəb sıfətlər

Müasir Azərbaycan dilində işlənən sıfətlərin quruluşca üçüncü növünə mürəkkəb sıfətlər daxildir. Mürəkkəb sıfətlər iki sözün birləşməsindən əmələ gəlir. Lakin bu birləşmə tərkib şəklində olmur. Buradakı iki ayrı-ayrı söz əvvəlki məzmunların əsasında yeni məzmun ifadə edən bir söz kimi işlənir, hətta bunlar iki müxtəlif nitq

hissəsindən əmələ gəldikdə belə, bir vurğu altında işlənir. Müasir Azərbaycan dilində işlənən mürəkkəb sıfətləri də mənşə etibarilə iki qrupa ayırmaq olar:

1. Azərbaycan sözlərindən əmələ gələn mürəkkəb sıfətlər.

2. Ərəb, fars dillərindən keçmiş mürəkkəb sıfətlər.

### **1. Azərbaycan sözlərindən əmələ gələn mürəkkəb sıfətlərin aşağıdakı növləri vardır:**

a) iki sadə sıfətin təkrar edilməsi ilə mürəkkəb sıfət əmələ gəlir: *yaşıl-yaşıl* (çəmənlər), *balaca-balaca* (uşaqlar), *uzun-uzun* (yollar) və s. Məsələn: *Ya s tı - ya s tı təpələr gözəl görünürdü. Balaca-balaca uşaqlar əl çalırdı. Uzun - uzun yollar onu yorurdu;*

b) isimdən düzəlmüş iki sıfətin yanaşı işlənməsi ilə mürəkkəb sıfətlər əmələ gəlir. Belə mürəkkəb sıfətlər bəzən həm şəkil, həm də mənaca eyni sözlərdən, bəzən də mənaca yaxın, şəkilcə müxtəlif sözlərdən ibarət olur: *dadlı-dadlı* (meyvələr), *hədsiz-hesabsız* (qəhrəmanlıqlar), *bağlı-bağçalı* (yerlər), *güllü-çiçəkli* (bağçalar) və s. Məsələn: *Dadlı - dadlı meyvələr süfrəni bəzəmişdi. Həzi hədsiz-hesabsız qəhrəmanlıqlar göstərmişdi. Güllü-çiçəkli, bağlı-bağçalı yerlər bu ölkənin yaraşığı idi;*

c) bir sadə sıfət və bir isimdən düzələn sıfətdən mürekkeb sıfətlər düzəlir: *ucaboylu* (oğlan), *uzunsaçlı* (qız), *istiqanlı* (uşaq) və s. Məsələn: *Ucaboylu oğlan uzunsaçlı qızı qarşılıdı. Asif istiqanlı uşaqdır;*

ç) bir əslı sıfət və bir isimdən mürekkeb sıfətlər düzəlir: *dikbaş* (adam), *qaraqaş* (oğlan), *göygöz* (uşaq) və s. Məsələn: *Azər dikbaş adamdır. Nuşirəvan qaraqaş oğlandır. O, göygöz uşağı yanına çağırıldı;*

d) bir sadə isimlə feldən düzələn sıfətdən mürekkeb sıfət əmələ gəlir: *ziyanverici* (həşərat), *sözdaiyişdirici* (şəkilçi), *sözdüzəldici* (vasitə), *başgicəlləndirici* (əhvalat), *iştahagətirici* (dərman), *həyat-verici* (qüvvə), *şəfaverici* (təbəssüm) və s. Məsələn: *Tarlada ziyanverici həşərata qarşı bioloji mübarizə aparırlar. Azərbaycan dili sözdüzəldici vasitərlə zəngindir. Bu başgicəlləndirici söz-söhbəti qurtarmaq lazımdır. Müalicə həkimin şəfaverici təbəssümündən başlayır;*

e) birinci tərəfi feldən düzəltmə sıfət, ikinci tərəfi isimlə ifadə olunan mürekkeb sıfətlər: *açıqgöz* (adam), *kəsiksəç* (qız). Məsələn:

*Açıq göz adamı rəhbər təyin etdirilər. Kəsiksaç qız onların bri-qadırı idi;*

Ə) birinci tərəfi mənsubiyyət şəkilçisi ilə işlənən isimdən, ikinci tərəfi sadə və ya düzəltmə sıfətdən ibarət mürəkkəb sıfətlər: *dilişirin* (uşaq), *gözütəx* (adam), *qaniqara* (uşaq), *sözübüütəv* (dost), *üstüörtüllü* (məsələ), *gözüqanlı* (adam), *ürəyiaçıq* (oğlan) və s. Məsələn: *Üstüörtüllü məsələ həll edilmədi. Gözüqanlı adam dostlarına kədərlə baxdı. Aydın ürəyiaçıq oğlandır. Gözübağlı adam həyat zövqlərindən xəbərsizdir;*

f) müxtəlif hallarda işlənmiş bir isim və ya zərflə feli sıfətin birləşməsindən mürəkkəb sıfətlər əmələ gəlir: *sözükeçən* (yoldaş), *ağlabatmaz* (hadisə), *əməksevər* (qız), *dodaqdəyməz* (təcnis), *çoxislənən* (mallar), *aztapılan* (mal), *uzaqgörən* (adam), *başgicəlləndirən* (oyun), *ağılkəsən* (məsələ), *ürəyəyatan* (iş), *əlçatmaz* (ulduzlar), *gözəgələn* (sahə) və s. Məsələn: *Bir özükəçən yoldaş desə, razi olar. Əməksevər qız bol məhsul topladı. Əlçatmaz ulduzlar indi bizə yaxın görünür. Dostum, deyəsən, ürəyəyatan iş axtarır. Bu mağazada çoxislənən mallar satılır və s;*

g) *-dan (-dən)* şəkilçisi ilə işlənən bir isimlə bir sıfətdən ibarət mürəkkəb sıfətlər: *Adəmdənqalma* (qaydalar), *sinifdənxaric* (işlər), *adətdənkənar* (hərəkət), *ağıldankəm* (uşaq), *göydəndüşmə* (vəzifə). Məsələn: *Bu Adəmdənqalma eybəcər qaydalarla üzülüşmək lazımdır. Ev sahibinin adətdənkənar hərəkəti bizi təaccübləndirdi. Bu onun üçün lap göydəndüşmə vəzifə oldu;*

g) bir say və bir sadə isimdən düzələn mürəkkəb sıfətlər: *beşguşə* (ulduz), *ikimərtəbə* (ev) və s. Məsələn: *Asif plastilindən beşguşə ulduz düzəltdi. İkimərtəbə ev tikdirdik;*

h) bir say və bir düzəltmə isimdən əmələ gələn mürəkkəb sıfətlər: *besillik* (plan), *dördayaqlı* (heyvan), *üçtelli* (durna), *ikiağızlı* (xəncər), *beşmərtəbəli* (ev) və s. Məsələn: *Beşillik plan ödənildi. Dördayaqlı heyvan əhliləşdirildi. "Üçtelli durna" mahnisı ifa edildi. İkiağızlı xəncər parıldayırdı. Beşmərtəbəli ev uzaqdan görünürdü:*

x) ikinci növ təyini söz birləşməsi ilə, yəni ikinci mənsubiyyət şəkilçisi qəbul edən iki ismin birləşməsi ilə ifadə olunan mürəkkəb sıfətlər: *bayramqabağı* (hazırlıq), *seçkiqabağı* (yiğincaq), *məktəbyanı* (təsərrüfat) və s. Məsələn: *Bayramqabağı hazırlıq başa çatdı. Seçkiqabağı yiğincaq qurtardı. Məktəbyanı təsərrüfat qaydaya salındı.*

**2) Ərəb, fars dillərindən keçmiş mürəkkəb sifətlər.** Müasir Azərbaycan dilində işlənən mürəkkəb sifətlərin bir qismi də mənşə etibarilə ərəb və fars sözlərindən ibarətdir.

Alındığı dildə mürəkkəb sifət olan bu sözlərin böyük bir qismi bugünkü dilimizdə düzəltmə sifətlər kimi işlənir. Çünkü bu sözlərin ikinci tərəfi Azərbaycan dilində ayrıca söz kimi mövcud olmadığından onlara yalnız şəkilçi kimi yanaşmaq lazım gəlir: *quşbaz* (oğlan), *xəyalpərvər* (şair), *xeyrxah* (insan), *əlaqədar* (işlər) və s. (Düzəltmə sifət bəhsinə bax).

Ərəb, fars dillərindən keçmiş mürəkkəb sifətlərə aid bəzi misallar vermeklə kifayətlənirik: *xoşqədəm* (uşaq), *bədbəxt* (hadisə), *hazır-cavab* (tələbə), *xoşraftar* (qadın), *alicənab* (adam), *bədniyiyət* (imperializm) və s.

## SİFƏTİN DƏRƏCƏLƏRİ

Sifətlər cümlədə, başlıca olaraq, isimləri təyin etməyə xidmət göstərir. Eyni keyfiyyət, əlamət və s. bildirən sifətlər əşyaları eyni dərəcədə təyin etmir, onların təyinlik dərəcəsi bəzən adı halda, bəzən az, bəzən də çox ola bilir. Digər tərəfdən, bir əşyanın keyfiyyəti, əlaməti, xasiyyəti, həcmi və s. başqa bir əşyanın eyni nişanələri ilə müqayisə edilir ki, buradan da sifətin mənaca müqayisə dərəceləri meydana çıxır. Sifəti başqa nitq hissələrindən, xüsusən isimlərdən ayıran əlamətlərdən başlıcası da onun dərəcələridir.

İnqilaba qədər Azərbaycan dilinə dair yazılmış bəzi qrammatika kitablarında sifətin üç dərəcəsi (müqayisə, kiçiltmə, üstünlük) olduğu irəli sürürlür.

1924-cü ildə Azərnəşr tərəfindən buraxılmış qrammatika kitabında sifətin dərəceləri tamamilə ərəb dili sifət dərəcələrinə uyğun olaraq, yeddi növə bölünür və adları da ərəb terminləri ilə verilir.

1948-ci ilə qədər yazılmış dərsliklərdə sifətin beş dərəcəsi verilmişdir: 1) adı, 2) kiçiltmə, 3) müqayisə, 4) üstünlük, 5) şiddətləndirici.

Ə.Demirçizadə 1947-ci ildə sifət haqqında yazdığı məqaləsində sifətin dərəcelərini adı, azaltma və çoxaltma adı ilə üç yere böllür. O, adı dərəcəni özündən əvvəlkilərdə olduğu kimi verir, həmin vaxta qədər müqayisə dərəcəsi kimi qəbul edilmiş *-raq* (*-rək*) şəkilçisini

azaltma dərəcəsi şəkilçisi kimi verir və həmin şəkilçi ilə işlənən *yaxşıraq*, *gödərək* sifətlərini də azaltma dərəcəsini bildirən sifətlər hesab edir<sup>1</sup>.

Sifətin dərəcələri haqqında başqa mülahizelər də vardır. Tədqiqatlarda eksər hallarda sifət dərəcələrini süni şəkildə çoxaltmaq, hər cür məna çalarını sifətin müstəqil dərəcəsi kimi təqdim etmək meyli hiss olunur.

Sifətin dərəcələri haqqında bu qısa icmaldan sonra belə bir nəticəyə gəlmək olar ki, bir dərəcə şəkilçisinin başqa dərəcə şəkilçisi kimi qəbul edilməsi dilimizdəki sifət dərəcələrinin ümumi vəziyyətinə ve kəmiyyətinə heç bir xələl gətirə bilmez.

Azərbaycan dilində sifətin üç dərəcəsi vardır: 1) adı dərəcə, 2) çoxaltma dərəcəsi, 3) azaltma dərəcəsi.

1) Adı dərəcə həm məzmun, həm də şəkilcə başqa dərəcələrdən onunla fərqlənir ki, o bütün dərəcələr üçün meyar hesab olunur. Sifətlər öz adı vəziyyətində normal keyfiyyət, əlamət, rəng və sairə ifadə edir. Başqa dərəcələr həmin adı vəziyyətə görə müxtəlif adlar daşıyır; yəni onlar həm şəkil, həm də məzmunca adı dərəcədən fərqlənir. Deməli, adı dərəcədə sifətin təyinlik dərəcəsi də adı halda olur: *ağ kağız*, *qırmızı qələm*, *yaxşı adam*, *böyük qardaş*, *kiçik dağ*, *uzun yol*, *ağlılı uşaq*, *çalışqan tələbə* və s. Məsələn: *Ağ kağız yazmaq üçün əlvərişlidir. Qırmızı qələm onun əlində idi. Yaxşı adam xeyirxah olar. Böyük qardaş zəhməti çox sevir* və s.

2) Çoxaltma dərəcəsi vasitəsilə bir keyfiyyət, rəng, əlamət və sairənin adı dərəcədən çox olduğu göstərilir. Bu dərəcə üstünlük və şiddetləndirmə növlərini özündə birləşdirir. Üstünlük növü analitik yolla formallaşır. Belə ki, bu mənəni ifadə etmək üçün sifətlərin əvvəllində *ən*, *lap*, *çox*, *olduqca* sözləri işlədilir: *ən gözəl*, *lap gözəl*, *çox gözəl*, *olduqca gözəl*, *ən yaxşı*, *lap yaxşı*, *çox yaxşı*, *olduqca yaxşı*; *ən böyük*, *lap böyük*, *çox böyük*, *olduqca böyük* və s. Məsələn: *Ən gözəl mükafat Asifə verildi. Lap gözəl hədiyyə Zərnisanındır. Çox gözəl əsər Akifə təqdim olundu. Olduqca gözəl ev Nüşirəvana məxsusdur. Ən yaxşı qiymət sənə verildi. Lap yaxşı meyvə evə göndərildi. Çox yaxşı iş səni qane edər. Olduqca yaxşı məqalləni sən yazmışdır. Ən böyük mükafat sənə verilməlidir. Lap*

<sup>1</sup> Ə.Demirçizadə. Azərbaycan dilinə aid tədqiqlər. Bakı, 1947, səh. 128.

*böyük bina şəhərin mərkəzində ucalır. Çox böyük küçə mərkəzdən keçir. Olduqca böyük ölkə mənim vətənimdir.*

Coxaltma dərəcəsinin şiddətləndirmə növü rəngin, keyfiyyətin və ya əlamətin adı veziyyətdən qat-qat artıq olduğunu göstərir.

Şiddətləndirmə növünü bildirmək üçün ilk növbədə sıfət ifadə edən sözün özündən istifadə olunur; sıfətin ilk hecası və ya birinci saitindən sonra *m*, *p*, *r*, *s* samitlərindən biri artırılaraq həmin sıfətlə birlikdə işlədir: *qıpqırmızı*, *sapsarı*, *yamyasıl*, *dümdüz*, *bomboş*, *dop-dolu*, *tərtəmiz*, *dopdoğru*, *dost-doğma* və s. Şiddətləndirmə növü analitik yolla da, yəni *tünd*, *zil* və *düm* sözlərini sıfətin əvvəlində işlətməklə de ifadə oluna bilir; *tünd-qırmızı*, *tünd-sarı*, *tünd-qəhvəyi*, *tünd-yaşıl*, *tünd-göy*, *tünd-abi*, *tünd-bənövşəyi*, *tünd-qara*, *dümağ*, *dümqara*, *zil qara*, *zil qırmızı* və s. Məsələn: *Tünd-qırmızı*, *tünd-sarı* geyim ona yaraşırıdı. *Yoldaşımın tünd-bənövşəyi rəng daha çox xoşuna gəlir. Hər yan düm ağı qarla örtülmüşdü. Zil qara paltarı o çox sevirdi.*

Müsəir orfoqrafiya qaydalarına görə *düm* sözü bitişik, *zil* sözü ayrı yazılır, *tünd* sözü ilə sonra gələn sıfət arasında defis qoyulur. Burların yazılışı vahid prinsipə tabe deyil.

3) Azaltma (kiçiltmə) dərəcəsi onun təyinlik dərəcəsini adı haldan qismən az göstərir; *sarı* adı bir rəngi, *sarımtıl* isə adı sarılıqdan xeyli az sarı bir rəngi, *sarıya* çalan bir rəngi bildirir.

Sıfətin dərəcəsi sintetik və analitik yolla əmələ gəlir:

1. Sintetik yolla:

a) **-mtıl** (**-imtıl**, **-umtıl**, **-ümtıl**) və **-mtraq** şəkilçilərini sıfət köklərinə artırmaqla: *qırmızımtıl*, *ağımtıl*, *bozumtıl*, *göyümtıl*, *qırmızızmtraq*, *sarımtıraq* və s. Məsələn: *Qırmızımtıl parça aldım. Sarımtıl rəng mənə xoş gəlir. Bozumtıl palto geymişdi. Göyümtıl don aldım. Qırmızımtıraq parçadan don tikdirdi. Sarımtıraq parça aldı.*

b) **-raq** (**-rək**) şəkilçisini sıfətlərə artırmaqla: *kiçirək*, *alçaraq*, *yastıraq* və s. Məsələn: *Gödərək bir kişi bizə yaxın gəldi. Yolun kənarında yastıraq bir daş var idi.*

Qeyd. Bu sözlərin bəzilərində şəkilçidən əvvəl *q*, *k* samitləri düşür: *kiçi(k)rək*, *gödə(k)rək*, *alça(q)raq*.

c) sıfətlərə **-sov** şəkilçisi artırmaqla: *uzunsov*, *dəlisov*. Məsələn: *Uzunsov qarpız ağır gəldi. Onun çox dəlisov xasiyyəti var idi;*

c) sifətə -şın şəkilçisi artırmaqla: *sarışın, qaraşın*, Məsələn: *Sarışın Vasya mənə yaxınlaşırıdı. Qaraşın Adil düşmənə aman vermirdi.*

## 2. Analitik yolla:

a) sifətdən əvvəl *ala* sözünü işlətməklə: *ala-yarımçıq, ala-babat, ala-çıy, ala-sütül* və s. Məsələn: *Ala - yarımçıq işdən xoşum gəlməz. O özünə ala-babat otaq tikmişdi. Ala-çıy at yemək olmaz.*;

b) sifətdən sonra *təhər* sözünü əlavə etməklə: *qırmızıtəhər, sarıtəhər, göytəhər* və s. Məsələn: *Qırmızıtəhər adam idi. Sarıtəhər rəngi var idi. Göytəhər kepka qoymuşdu;*

c) sifətin əvvəlinə *açıq* sözünü artırmaqla: *açıq-sarı, açıq-sürməyi, açıq-qırmızı* və s. Məsələn: *Açıq-sarı parçadan don geymişdi. Açıq-sürməyi paltar onu gözəl göstərirdi.*

## SAY

### ÜMUMİ MƏLUMAT

Say da əsas nitq hissələri sırasına daxildir. 1920-ci ilə qədər yazılmış bütün qrammatika kitablarında saylar da sifətlər kimi isim bəhsinə daxil edilirdi. Onlar “ismi-ədəd” adı ilə isimlərin bir növü kimi verilirdi.

1920-ci ildən 1933-cü ilə qədər saylar gah isim, gah da sifətlər sırasında izah olunduğundan tam müstəqil bir nitq hissəsi kimi tanınmamışdır. Şübhəsiz, sayların bəzən isim, bəzən də sifət kimi qəbul edilməsi təsadüfi deyildir. Onların bu cəhətdən isimlərə, digər cəhətdən sifətlərə yaxın olması həmin nitq hissələri sıralarına daxil edilmələri üçün əsas götürülmüşdür.

Məsəleyə inqilabdan əvvəl yazılmış qrammatikaların müəlliflərinin baxış nöqtəsindən yanaşdıqda, sayların ayrı-ayrı kəmiyyət adlarından başqa bir şey olmadığını görərik. Həqiqətən, *beş* müəyyən bir rəqəmin, *on beş* başqa bir rəqəmin adı olduğunu inkar etmək olmaz. Həmin adlar nəhayətsiz rəqəmləri bir-birindən ayırmak üçün insanlar tərəfindən yaranmış sözlərdir ki, onları say adları kimi qəbul etmək mümkündür. Buna görə də saylar təklikdə isim kimi hal, kəmiyyət və mənsubiyyət kateqoriyası şəkilçilərini qəbul edə bilir. Deməli, sayları isim kimi qəbul edib, “ismi-ədəd” adı ilə izah edən müəlliflərin fikirlərində, az da olsa, həqiqət vardır.

Məsəleyə sayları sifət kimi qəbul edən müəlliflərin baxışı ilə yanaşılarsa, ikinci bir məsələ ilə karşılaşmalı oluruq ki, bu da sayların əşyaları kəmiyyətcə təyin etmək üçün yaranmış olmasından ibarətdir. Şübhəsiz, əşya olmadan və həmin əşya miqdarda da çox olmadan say haqqında düşünmək belə artıqdır. Saylar əşyaların miqdarını göstərən sözlər olduğu üçün onlar, əsasən, isimlərlə bir yerdə işlənir və özündən sonra gələn ismin miqdar və ya sırasını təyin edir.

Sayların bu xüsusiyyətinə, yəni özündən sonra gələn ismi təyin etməsinə əsasən də onları müəyyən dövrde sifətlər sırasına daxil etmişlər. Həqiqətən, *beş* *kitab* birləşməsində *beş* sözü sifət kimi heç bir sözdəyişdirici şəkilçi qəbul edə bilmir və özündən sonra gələn *kitab* sözünü kəmiyyətcə təyin edir.

Deməli, sayları “təyini sifət” adı ilə izah edənlər sayla sifət arasında müəyyən bənzəyiş olduğuna əsaslanmışlar. Lakin bu olsa-

olsa, təyin olmaq etibarilə bənzəyişdir, bütövlükdə isə sintaktik vəzifə baxımından yaxınlığına baxmayaraq, sayıları sıfətlərə daxil etmək qətiyyətin özünü doğrudə bilməz. Əslində sayıların müstəqil nitq hissəsi olması üçün həm isim, həm də sıfətlərdən fərqlənən cəhətləri vardır. Hər şeydən əvvəl, sayılar mənə etibarilə nə isim, nə də sıfətlərə müvafiq gəlir. Sayın mənası tamamilə başqa məfhum kimi dərk edilir. Digər tərəfdən, sayıların təklikdə hal və kəmiyyətçə dəyişməsi onların cümlə daxilində müəyyən bir əşya kimi təsəvvür edilməsindən irəli gəlir. *Üçlər*, yaxud *iyirmi altılar* dediyimiz zaman kəmiyyət təsəvvüründən artıq əşya təsəvvürü dərk edilir. Hətta müəyyən miqdardır sayıları özlərindən sonra gələn isimlərə təsir edir və isimlər qismən saylardan asılı olub heç cür xüsusi kəmiyyət şəkilçisi (-lar, -lər) qəbul edə bilmir; çünki müəyyən kəmiyyət bildirən saydan sonra isimlərin qeyri-müəyyən kəmiyyət şəkilçisi qəbul etməsinə Azərbaycan dilinin məntiqi də imkan vermir. *Beş kitab* birləşməsində *kitab* sözünün cəm şəkilçisi qəbul etməməsi həmin sözün konkret miqdarını bildirən *beş* sözünün tələbindən irəli gəlir ki, bu da, bir tərəfdən cəm şəkilçisi qəbul etməmək baxımından ismin saydan asılı olmasını, digər tərəfdən, sayı sıfətdən tamamilə fərqləndiyini göstərir.

Doğrudur, sıra sayıları miqdardır sayılarına nisbətən həm məzmun, həm də sintaktik cəhətdən sıfətlərə daha yaxındır. Lakin bu yaxınlıq müəyyən şəkilçilərin köməyi ilə miqdardır sayılarının mənasında müəyyən dəyişiklik əmələ getirmək nəticəsində mümkün olur. Belə hallarda müəyyən miqdardan deyil, bir varlığın dərəcəsindən və sira nömrəsindən danışılır.

Deməli, sayıların müstəqil bir nitq hissəsi kimi əsas nitq hissələri ilə bərabər hüquqda qəbul edilməsi həqiqətə tamamilə uyğun hesab edilməlidir.

Sayılda başqa nitq hissələrinə nisbətən daha çox ümumi əlamətlər vardır. Demək olar ki, bir çox xalqların dilində sayılar eyni sistem üzrə sayılır. Geniş miqyasda işlənən say sistemi onluq və iyirmilik sistemidir. Onluq sistemi daha çox inkişaf etmişdir ki, dünyada mövcud olan dillerin böyük bir qismi bu sistemdən istifadə edir. Onluq sistemi ondan yüzə qədər onluqların on dəfə təkrar olunması deməkdir. Məsələn: azərbaycanca *səksən* – səkkiz on, *doxsan* – doqquz on demək olduğu kimi, ruscada *семьдесят* – yeddi on, *восемьдесят* səkkiz on, fars dilində *həftad* – yeddi on, *həştad* – səkkiz on deməkdir.

İber-Qafqaz dillerində ve bəzi başqa dillerdə başlıca olaraq, iyirmilik sistemi işlədir. İyirmilik sistemi iyirmidən yüze qədər iyirmənin beş dəfə təkrar olunması deməkdir. Məsələn, gürcü dilində altmışa *sammozda* (üç iyirmi), tat dilində yetmişə *səsistodəh* (üç iyirmi bir on) deyilir.

Təkliklərə gəlincə, demək olar ki, dünyada olan dillerin təqribən hamısı eyni sistemdə sayıdır. Lakin Azərbaycan dilində ondan yüze kimi əvvəlcə onluq, sonra təklik gəldiyi halda (*on beş, iyirmi beş*), bir çox başqa dillerdə ondan iyirmiyə kimi əvvəlcə təklik, sonra onluq işlədirilir: *пятынадцать, восемьнадцать* və s. İyirmidən sonra isə yenə də Azərbaycan dilində olduğu kimi sayılır: ruscada *двадцать пять* və s.

Sayıları mənasına görə indiyədək daha çox aşağıdakı kimi təsnif etmişlər: miqdar, sıra, kəsr və qeyri-müəyyən sayılar. Başqa cür təsnifat verənlər, bu bölgünü artıranlar da az olmamışdır. Müxtəlif cür təsnif edilməsindən asılı olmayıaraq, hər hansı say əslində yerinə görə ya əşyanın miqdarını, ya da sırasını bildirir. Miqdar sayıları da konkret, ya da təqribi – qeyri-müəyyən ola bilər. Kəsr sayıları da məzmununa görə müəyyən kəmiyyət bildirir, onları yalnız ifadə formasına görə müəyyən qeyd-şərtlə miqdar sayının ayrıca növü kimi nəzərdən keçirmək olar. Müasir Azərbaycan dilində bəzi sözlər (*az, çox, xeyli* və s.) vardır ki, onlar konkret miqdar bildirməsələr də, əşyanın kəmiyyəti (azlığı, çoxluğu) barədə az-çox təsəvvür yarada bilirlər. Belələri də qeyri-müəyyən miqdar sayı adlandırılara bilər.

Beləliklə, müasir Azərbaycan dilində sayıları mənaca iki böyük qrupa ayırmak olar: 1) miqdar sayıları; 2) sıra sayıları.

## MİQDAR SAYLARI

Miqdar sayıları dörd cür olur: a) müəyyən miqdar sayıları; b) təqribi miqdar sayıları; c) kəsr sayıları; ç) qeyri-müəyyən miqdar sayıları. Miqdar sayıları *neçə? nə qədər?* suallarına cavab verir.

**Müəyyən miqdar sayıları.** Müəyyən miqdar sayıları bütün say növlərinin (dilimizdə onsuz da azlıq təşkil edən qeyri-müəyyən miqdar sayılarını çıxmaqla) əsasını təşkil edir. Bu sayılar quruluşca sadə və mürəkkəb olur. Bir sözlə ifadə olunan sayılar sadə: *beş, on, qırx, yüz, min*; iki və daha artıq sözlə ifadə olunanlar isə mürəkkəb say adlanır: *on beş, yüz on beş, dörd yüz on beş, min yüz on beş*.

Azerbaycan dilində işlənən müəyyən miqdardar sayılarının aşağıdakı xüsusiyyətləri vardır:

1) Müəyyən miqdardar sayıları birinci növ təyini söz birləşməsinin birinci tərəfi kimi işlənib, özündən sonra gələn əşyanın müəyyən bir miqdarnı göstərir. Belə hallarda miqdardar sayı heç bir sözdəyişdirici şəkilçi qəbul etmir, yəni nə hallanır, nə də cəmlənir: *on beş kitab, iyirmi tələbənin, otuz beş adama* və s. Məsələn: *On beş kitab bizə çatmaz. İyirmi tələbənin ictimai vəzifəsi vardır. Otuz beş adama ictimai tapşırıq verildi.*

2) Miqdardar sayıları (bəzi xüsusi halları nəzərə almasaq) ikinci növ təyini söz birləşməsinin heç bir tərəfində iştirak etmir.

3) Miqdardar sayıları üçüncü növ təyini söz birləşməsinin ikinci tərəfi olarkən isimdən sonra işlənir və mənsubiyyət şəkilçisi qəbul edərək hallanır: *tələbələrin beşi, əsgərlərin yüzü, uşaqların iyirmisinə* və s. Məsələn: *Tələbələrin beşi aşağı düşdü. Əsgərlərin yüzü də “oldu!” – deyib cavab verdi. Uşaqların iyirmisinə mükafat verildi.*

Belə birləşmələrdə sayılar cəm şəkilçisi qəbul etmədikləri haldə, ondan əvvəlki söz həm tək, həm də cəm şəklində işlənə bilir. Bu cür hallarda miqdardar sayı qeyri-müəyyən miqdardar yalnız müəyyən bir hissəsini göstərərsə, ondan əvvəlki isim cəm şəkilçiləri ilə işlənər. *Tələbələrin beşi* dediyimiz zaman bir çox tələbənin yalnız beşi nəzərdə tutulur. Belə birləşmələrdə sözlərin yerini dəyişdirib, birinci növ təyini söz birləşməsi halına salsaq, əsil məzmundan uzaqlaşmış olarıq.

Əgər birləşmədə say ümumi miqdardarın müəyyən bir hissəsini ifadə etmirsə, birinci tərəf olan isim say kimi cəm şəkilçisi qəbul etmir. Məsələn: *Dəftərin beşi on qəpikdir. Dəftərin beşi mənə kifayətdir.* Belə birləşmələrdə sözlərin (tərəflərin) yerini dəyişmək mümkündür və cümlənin də əsas məzmununa xələl gəlməz. Məsələn: *Bəş dəftər on qəpikdir, yaxud bəş dəftər mənə kifayətdir.*

Saylarla onların təyin etdikləri isimlər arasında müxtəlif sözlər işlənə bilər. Belə hallarda sayılarla isimlər arasında üç cür vəziyyət ola bilər:

1) Azərbaycan dilində miqdardar sayıları ilə isimlər arasında müəyyən sözlər işlənir ki, onlar müxtəlif əşyaların tələblərinə görə saylardan sonra, isimlərdən əvvəl gəlir. Dilçilikdə belə sözlərə numera-tivlər deyilir. Həmin sözlər, başlıca olaraq, aşağıdakılardır:

**Nəfər** – yalnız insan bildirən isimlərlə işlənir: *beş nəfər adam, iki nəfər oğlan, üç nəfər qız, iki nəfər qonaq* və s.

**Baş** – əsasən, ev heyvanlarının adlarını (öküz, inek, at və s.) bildirən isimlərlə işlənir: *beş baş öküz, altı baş inək* və s. Bəzən *ailə* və *adam* sözləri ilə də işlənir: *altı baş ailə*. Qoşalıq məzmunu ifadə etmək üçün belə isimlər *cüt* sözü ilə işlənə bilir: *bir cüt camış, bir cüt öküz* və s.

**Ədəd – dənə** – tək-tək sayılan cansız əşyanın adını bildirən isimlərlə işlənir: *beş dənə alma, iki ədəd daftər*.

**Cüt** – *iki cüt ayaqqabı, beş cüt corab* (cüt olan şeylərdir).

**Dəst** – *bir dəst paltar, iki dəst yorğan-döşək*.

**Dəsta** – *bir dəsta gül, iki dəsta göyərti*. Bəzən insan bildirən isimlərlə də işlənir: *bir dəsta şagird, bir dəsta çalğıçı*.

**Parça** – *bir parça çörək, beş parça çit, iki parça yer*.

**Tikə** – *bir tikə çörək, iki tikə qənd, beş tikə ət*.

**Nüsxə** – *beş nüsxə qəzet, on nüsxə jurnal*.

**Cild** – *dörd cild kitab, üç cild lügət*.

**Qətrə** – *beş qətrə qan, iki qətrə göz yaşı*.

**Top** – *iki top çit, üç top iynə, bir top mahud*.

**Qəlib** – *iki qəlib sabun, üç qəlib kərpic*.

**Göz** – *üç göz otaq, altı göz pəncərə*.

2) Miqdar sayıları ilə isimlər arasında elə sözlər işlənir ki, onlar isimləri müxtəlif cəhətdən (vəzn, həcm, boy və s.) müəyyən edir. Belə hallarda say isimlə deyil, bilavasitə həmin sözlərlə əlaqədar olur, daha doğrusu, isimlərin miqdarını yox, ölçülerin miqdarını bildirir. İsimlərin ümumi qədəri isə həm sayın, həm də ölçü bildirən sözün birgə ifadə etdiyi mənə ilə müəyyən edilir. Məsələn: *İki şüşə ətir işlətdi. Beş sətir yazı yazdım. İyirmi səhifə yazı oxudum. Beş pərdə tamaşa göstərdilər. İki yüksək odun, beş vəqon mal, üç səbat üzüm gətirdi. On çuval bugda, iki şələ odun alıb yola saldı. İki qazan su qızdırıldı. İki ovuc kişmiş verdim. Beş stəkan çay içdi. Beş kəlmə söz dedi. Beş şiş kabab yedik. Xəstə bir qasıq dərman içdi. Mən ancaq on xətt yazı yazdım. Goydə üç qatar durna uçurdu* və s.

3) Miqdar sayıları ilə isimlər arasında keyfiyyət, əlamət, xasiyyət, rəng və s. bildirən sıfətlər işlənir ki, bunlar sayıların bilavasitə isimlərlə əlaqədar olmasına mane olmur; yəni onlar isimləri bir cəhətdən,

saylar isə başqa cəhətdən təyin edir. Məsələn: *beş qırmızı qələm*, *üç maraqlı kitab*, *iki qoçaq oğlan*, *dörd qabaqcıl dəstə* və s. kimi birləşmələrdə iştirak edən *iki*, *üç*, *dörd*, *beş* miqdardı sayları bilavasitə *qələm*, *kitab*, *oğlan* və *dəstə* isimlərinin miqdarını bildirir.

Miqdar sayıları tərkib xaricində işləndiyi zaman həm hallanar, həm də cəmlənər. Lakin yuxarıda qeyd edildiyi kimi, bu hallanma və cəmlənmə onların ya eşya kimi, ya da özlərindən sonra bir əşyanın da təsəvvür edilməsi nəticəsində mümkün olur. Məsələn: *Şagird beşə layiq cavab verdi* cümlesindəki *beş* sözü vasitəsilə müəyyən qiymət təsəvvür edildiyinə heç bir şübhə yoxdur.

Azərbaycan dilində miqdardı sayılarının ilk sayı və vahid rəqəmi olan *bir* sözündən söz yaratmaq işində geniş istifadə olunur. *Bir* sözü təklikdə bir neçə mənaya malik olduğu kimi, müxtəlif şəkilçilər və sözlərlə birlikdə müxtəlif mənalı ayrı-ayrı nitq hissələrinin əmələ getirilməsində də əsas amil kimi özünü göstərir. *Bir* sözünün istifadə mövqeleri başlıca olaraq aşağıdakılardır:

a) miqdardı sayılarının ilk vahidi kimi işlənir: *bir*, *iki*, *üç* və s. Məsələn: *Bir kitab iki adama azlıq edirdi*;

b) qeyri-müəyyənlik və ümumilik məzmunu yaradır: *Sizə bir söz demədilər? Sizi bir adam axtarırdı*;

c) qüvvətləndirici ədat olaraq sıfətlə isim arasında təyinlik dərəcəsini artırır və azaldır: *gözəl bir nitq*, *kiçik bir iş* və s. Məsələn: *Bu şeirin dalısını söyləsəm, gözəl bir beyt olar...* (C.Cabbarlı);

ç) qüvvətləndirici ədat olaraq fellərdən əvvəl və bəzən sonra təskinlik, yaxud hiddət məzmununu ifadə edir: *sən bir dayan*, *qoy bir gəlsin*, *sən bir yaz* və s. Məsələn: *Müntəzirdir, anası bir gəlsin; Ağzına bircə-bircə yem versin* (R.Əfəndiyev).

d) *an*, *dəqiqli*, *saat*, *gün*, *vaxt*, *zaman*, *dəfə* kimi isimlərin əvvəlində işlənərək zaman zərfi əmələ getirir: *bir an*, *bir dəqiqli*, *bir saat*, *bir gün*, *bir vaxt*, *bir zaman*, *bir dəfə* və s. Məsələn: *Bir an belə sakit olmurdu*. *Bir dəqiqli gözləyin*. *Onu mən bir saat gecikdirdim*. *O bizim işdə bir gün işlədi*. *Bir vaxt sən də oxuyardın*. *Bir zaman o çox qəmli görünürdü*. *Bir dəfə o mənə dedi* və s.;

e) *az*, *çox*, *qədər*, *belə*, *elə*, *neçə* sözlərindən əvvəl işləndikdə qeyri-müəyyənlik məzmununu ya artırır, ya da əskildir: *bir çox*, *bir az*, *bir qədər*, *bir belə*, *bir elə*, *bir neçə* və s. Məsələn: *Bir çox məsələ həll olunmamış qaldı*. *Bir az sakit danış*. *Bir qədər meyvə lazımdır*. *Bir belə meyvə kimə lazımdır?* *Orada bir neçə uşaq gördüm*;

ə) *təhər, sayaq, cür, növ* kimi sözlərin əvvəlində işlənərək, tərzi-hərəkət zərfi əmələ gətirir: *bir təhər, bir sayaq, bir cür, bir növ* və s. Məsələn: *O bir təhər (bir sayaq, bir cür) danışır;*

f) *aləm, yiğin, ətək, sürü, böyük, ovuc* kimi sözlərdən əvvəl işlənərək, qeyri-müəyyən kəmiyyət bildirir: *bir aləm iş, bir yiğin adam, bir ətək daş, bir sürü qoyun, bir böyük uşaq, bir ovuc torpaq* və s. Məsələn: *Bir aləm iş tökülib qalmışdır. Bir yiğin adam komandırın əmrini gözləyirdi. Bir ətək daş topladı. Bir sürü qoyun yaylaqda otlayırdı. Bir böyük uşaq qaçdı-tutdu oynayırdı. Bir ovuc torpaq atdı;*

g) *tərəf, yan, cəhət* kimi sözlərin əvvəlində işlənərək, bölgü məzmunu yaradır: *bir tərəf, bir tərəfdən, bir yan, bir yandan, bir cəhət, bir cəhətdən* və s. Məsələn: *Bir tərəf (bir yan) işiq, bir tərəf (bir yan) qaranlıq idi. Sən də bir cəhətdən haqlısan;*

ğ) -cə şəkilçisi vasitəsilə tam vahidlik məzmununu ifadə edir: *bircə bala, bircə söz, bircə dəqiqə* və s. Məsələn: *Bircə bala ona dün-yalar qədər şirin görünürdü. Bircə söz ona kifayət idi. Bircə dəqiqə kifayət idi.*

h) -dən şəkilçisi vasitəsilə tərzi-hərəkət zərfi əmələ gətirir. Məsələn: *Birdən qapı açıldı;*

x) birincisi -dən, ikincisi -ə şəkilçisi ilə təkrar olunaraq yenə də tərzi-hərəket zərfi əmələ gətirir; *birdən-birə*. Məsələn: *Akif birdən-birə oxumağa başladı.*

i) -gə şəkilçisi ilə bərabərlik məzmununu ifadə edən zərf yaradır: *birgə*. Məsələn: *Biz onunla birgə oxuyurduq;*

i) -lik şəkilçisi ilə vəhdət ifadə edir. Məsələn: *Birlik lazımdır.* Bu söz -də şəkilçisi qəbul edərsə, bərabərlik, birlilik məzmunlu zərf yaradır. Məsələn: *Birlikdə İsləyib yaradıraq;*

j) *hərdən, tək, ara, saatda, gündə, ayda, ildə* sözlərindən sonra işlənərək, təsadüf və təkrar məzmununu ifadə edir: *hərdənbir, tək bir, ara bir, saatda bir, gündə bir, ayda bir, ildə bir* və s. Məsələn: *Mən hərdənbir oraya gedirəm. Tək bir o bizə gəlir. Gündə bir zakonu görən canımız (Q.Zakir). Qəzet həftədə bir, jurnal ayda bir çıxır;*

k) mənsubiyyət şəkilçisi ilə qeyri-müəyyən əvəzlik əmələ gətirir. Məsələn: *Biri belə deyir, biri elə. Birisi səni çağırırdı;*

q) üçüncü növ təyini söz birləşməsinin ikinci tərəfində hal-vəziyyət, keyfiyyət, bacarıq miqyası olur: *uşağıın biri, dəliqanlıının*

biri, od-alovun biri və s. Məsələn: *Yoxsa uşağın biri bizi xoşqeyrət hesab edir* (İ.Sıxlı).

Bunlardan başqa, *bir də, bir daha, birinci, birbaş, birbaşa, bir-bir, bir, bir-birinə, birə-bir, birə-beş, bir şey, bir zad, əlbir, dilbir, sözbir, bir para, bir səslə, bir sözlə* və sair sözlər də müxtəlif məzmun ifadə edir. Məsələn: *Xahiş edirəm bir də təkrar edəsən. Mən bir da ha onu görmədim. Cavid hər işdə birinci olmalıdır. Fariz çağırışı alan kimi birbaş hərbi komissarlığa getdi. Hükümcü topu birbaşa qapıya yönəldi. Nümayəndələr bir-bir salonu tərk edirdilər. Rəqiblər bir-birinə üstün gələ bilmədilər. Onlar bir-birini gözdən qoymurdular. Sevda ilə Ramiz bir-birindən bərk nigaran idilər. Oyunçular bir-biri iləancaq yarış ərafəsində görüşürdürlər. Ənənəyə görə biz ancaq birə-bir döyüşürdük. Bizim imkanımız birə-beş artdı. O mənə bir şey demədi. Biz ancaq əlbir işlədikdə müvaffaqiyət qazana bilərik. Dostlar sözbir, dilbir olma-lıdlılar. Bir para insanlar əsil həqiqəti inkar edirlər. Zeynəbi bir səslə sədr seçdilər. Bir sözlə, tapşırığı yerinə yetirdim.*

Azərbaycan dilində *bir* sözündən nə qədər geniş həcmidə istifadə edildiyini yuxarıdakı misallardan aydın görmək mümkündür.

**Təqribi miqdər sayıları.** Müxtəlif miqdər sayıları yanaşı işlədi-lərək müəyyən miqdər yox, təqribi miqdər bildirir: *üç-dörd, dörd-beş, beş-altı, yeddi-səkkiz, on-on beş* və s. Məsələn: *Sanki aradan dörd-beş il keçməmişdir* (Ə.Əylisli). *İndi orada beş-altı qoca otururdu* (Ə.Əylisli). *Yanında da yeddi-səkkiz yaşılı oğlu, dörd-beş yaşılı qızı* (Anar).

Təqribi miqdər sayıları, göründüyü kimi, müəyyən miqdər sayılarının kiçik vahiddən böyük vahidə doğru ardıcıl sıralanması ilə yaranır. Əks sıralanma nadir hallarda mümkündür. Məsələn: *Beş-üç adamin künclə-bucaqda piçildaması hələ camaatin narazı qalması demək deyildir.*

**Kəsr sayıları.** Bu sayılar müəyyən miqdərin bir hissəsini bildirir. Bunlar da müəyyən miqdər sayılarından əmələ gelir. Lakin həm şəkil, həm də mənaca onlardan fərqli olduqları üçün miqdər sayının ayrıca bir növü kimi nəzərdən keçirmək məqsədəyğundur.

Kəsr sayılarını əmələ gətirmək üçün bütövü bildirən bir sayıla hissəni bildirən başqa bir sayı birgə işlənməsi lazımdır. Bütövü bildirən say öz şəklini dəyişir, hissə bildirən say isə heç bir dəyişikliyə uğramır; yəni bütövü bildirən say ya *-dan* (*-dən*), ya da *-da* (*-də*)

şəkilçiləri ilə, hissə bildirən say isə şəkilcisiz işlənir. Bütövü bildirən say əvvəl, hissə bildirən say isə sonra gelir: *üçdən bir*, yaxud *üçdə bir*, *beşdən üç*, yaxud *beşdə üç* və s. Məsələn: *Şeylərin üçdən bir* (*üçdə bir*) *hissəsini mən götürdüm. Yanacağın beşdən üç* (*beşdə üç*) *hissəsi kolxoz üçün gətirilib.*

Çoxluq bildirən sayıların şəkilçilərinə gəldikdə, onu qeyd etmək lazımdır ki, bu sözlerin *-dan* (*-dən*) şəkilçisi ilə işlənməsi daha doğrudur; çünkü həmin şəkilçi vasitəsilə bütövün neçə yerə bölündüyü və ondan müəyyən bir azlıq götürüldüyü nəzərdə tutulur. Məsələn, *beşdən bir* sözündə müəyyən əşyanın beş hissəsində yalnız bir hissəsi ayrıldığı dərk edilir. (*O buradan apardığı şeylərin heç beşdən birini də qaytarmayıbdir.*). Lakin müasir ədəbi dilimizdə, xüsusiyyən riyaziyyat elmində həmin sözlərin *-da* (*-də*) şəkilçisi ilə işlənməsi çox inkişaf etmişdir: *dördən bir*, *beşdə üç* və s.

**Qeyri-müəyyən miqdər sayıları.** Azərbaycan dilində qeyri-müəyyən miqdər sayıları, əsasən, *az*, *çox*, *xeyli* sözlərindən ibarətdir. *Az*, *çox*, *xeyli* məzmunlarında qeyri-müəyyən kəmiyyət məfhumu olan sözlərdir. *Çox* və *az* sözləri heç bir şəkli dəyişikliyə uğramadan bir çox vəzifə daşıdığı kimi, şəkli cəhətdən də dəyişilərək (*çoxluq*, *çoxdan*, *çoxdankı*), yeni məzmun ifadə edən söz (başqa nitq hissəsi) olur. Lakin bunlardakı qeyri-müəyyən kəmiyyət məzmunu birinci vəziyyətdə tamamilə, ikinci vəziyyətdə isə nisbətən mühafizə edilir. *Xeyli* sözündən başqa nitq hissəsi əmələ gəlmədiyi kimi, onun vəzifələri də *çox* və *az* sözlərinə nisbətən məhduddur.

Qeyri-müəyyən kəmiyyət bildirən sözlərin aşağıdakı vəzifələri vardır:

a) bütün qeyri-müəyyən kəmiyyət bildirən sözlər əşyanın qeyri-müəyyən miqdarını bildirir. Məsələn: *çox kitab*, *az kitab*, *xeyli kitab* kimi söz birləşmələrində *kitab* sözündən əvvəl işlənmiş *çox*, *xeyli* sözləri qeyri-müəyyən miqdər sayı olduqları üçün kitabın qeyri-müəyyən kəmiyyətini bildirir. Məsələn: *Adil Tükiyədən çox kitab gətirdi. Respublikamızda bu il xeyli kitab nəşr olunmuşdur;*

b) iş və hərəkət bildirən sözlərin (fellerin) qarşısında miqdər zərfi olur: *çox danışdı*, *az danışdı*, *xeyli danışdı*;

c) sıfətlərin qarşısında onların təyinlik dərəcəsini artırıb, azalda bildiyi kimi, zərflərin qarşısında da əlamətin miqdarını və dərəcəsini göstərir: *çox yaxşı*, *olduqca yaxşı*, *xeyli yaxşı*. Məsələn: *Kitab mənə çox yaxşı kömək etdi. Dərnəyin üzvləri xeyli yaxşı oxudular*;

c) az sözünün əvvəlində işlənib, onun qeyri-müəyyən kəmiyyətini azaldır: *çox az, az-az, xeyli az*. Məsələn: *Aslan çox az kitab gətirmişdir. Az-az adam bu işin şahidi oldu. Xeyli az adam ali məktəbə daxil ola bildi. Planı ödəmək üçün xeyli az vaxt vermişlər;*

d) çox sözünün əvvəlində işlənib, onun qeyri-müəyyən kəmiyyətini artırır: *çox-çox, xeyli çox*. Məsələn: *Gündüzün sənə çox-çox salamı var. Xeyli çox kitab oxuması onun hörmətini qaldırmışdı.*

e) bir sözü *çox, az, xeyli* sözləri ilə işlənərək qeyri-müəyyənlik məzmununu daha da artırır: *bir çox, bir az, bir xeyli*. Məsələn: *Bir çox məsələ həll olunmamış qalmışdı. Söhbətlərdə bir az adam var idi. Bir xeyli iş görüldü.*

Bu ümumi vəzifələrdən başqa, *çox* və *az* sözlərinin özünəməxsus xüsusiyyətləri də vardır. Bu xüsusiyyətlər aşağıdakılardan ibarətdir:

a) sıfırların üstünlük dərəcəsini bildirən *ən, lap, daha* kimi ədatlar *çox, az* sözləri ilə də işlənərək, onların qeyri-müəyyən kəmiyyətini artırır və ya azaldır: *lap çox, ən çox, daha çox, yaxud ən az, lap az, daha az* və s. Məsələn: *Nə lap çox yorğunam, nə də tamam dincəlmisəm. Ən çox israr edən müdir idi. Müdir müavini daha çox təmizliyə fikir verirdi. Mənə ən az danışan xoş gəlir. Mən lap az istəyirəm. Yox, daha az adam gələcəkdir;*

b) *çox* və *az* sözlərindən fel əmələ gəlir: *çoxal(dı), azal(dı), çoxalt, azalt*. Məsələn: *Çalış yüksək qiymətlərin miqdarını çoxalt. Dərsə qulaq asanda heç vaxt diqqətini azaltma;*

c) bu sözlərdən (*az, çox*) düzəltmə isim yaranır: *çoxluq, azlıq* və s. Məsələn: *Coxluq azlığa qalib gələr;*

ç) *çox* və *az* sözləri mənsubiyət (-u, -i) şəkilçisi ilə qeyri-müəyyən kəmiyyətin son hüdudunu göstərir; yeni müvafiq olaraq maksimum və minimum məzmununu ifadə edir; *çoxu bir ay, azi on gün*. Bəzən bu sözlər *ən, lap* ədatları ilə də işlənir: *lap çoxu, ən çoxu, ən azi, lap azi* və s.;

d) *az* və *çox* sözləri birgə işlənərək *bir qədər* mənasını ifadə edir: *O da az-çox danışdı. Xəstənin həli az-çox yaxşılaşmışdır.*

Bəzən bunlar eyni məzmunu *-dan* şəkilçisini qəbul etməklə də ifadə edir: *Az dan-çox dan nə varsa, gətir.*

Bunlardan başqa, *çox* sözünün yalnız özünəməxsus aşağıdakı xüsusiyyətləri vardır:

a) cəm və mənsubiyət şəkilçisi ilə kəmiyyət məzmunlu qeyrimüəyyən əvəzlik kimi işlənir. Məsələn: *Çoxları bu məsələ*

*ətrafında düşünmüş, lakin bir nəticəyə gələ bilməmişlər.* Bəzən çoxları sözündən əvvəl *bir* sözü də əlavə olunur: *Bir çoxları belə hərəkət etmişlər;*

b) mənsubiyyət şəkilçisi ilə qeyri-müəyyən əvəzlik kimi işlənir. Məsələn: *Çoxu hələ məsələ ilə tanış deyildir.* Bəzən danışq dilində -*u* mənsubiyyət şəkilçisindən sonra saitlə bitən sözlərə məxsus -*su* mənsubiyyət şəkilçisi də əlavə olunaraq işlənir: *Çoxusu bılır, coxusu bilmir;*

c) sıfət düzəldən -*lu* şəkilçisi ilə işlənir, lakin yenə də say olaraq qalır: *çoxlu kitab* və s. Məsələn: *Çoxlu kitab oxu ki, nitqin inkişaf etsin. Çoxlu adam bu hadisənin şahididir;*

ç) -*dan* şəkilçisi ilə zərf əmələ getirir. Məsələn: *Bu hadisə mənə coxdan məlumudur.*

d) -*dan* şəkilçisindən sonra -*ki* şəkilçisini qəbul edərək sıfət olur: *çoxdankı məsələdir, coxdankı işdir;*

e) *da* ədati, bəzən də *həm da, həm da ki* ədatları ilə birlikdə “nə olsun ki” mənasında işlənir: *çox da, çox da ki.* Məsələn: *Çox da (çox da ki) sən istəmirsin.*

Az sözünün də özünə xas olan aşağıdakı xüsusiyyətləri vardır:

a) az sözü təkrar nəticəsində *az-maz* şəkli alaraq “bir qədər”, “bir az” mənasını ifadə edir. Məsələn: *Mən də az-maz yazıram;*

b) *qala* sözü ilə birgə işlənərək işin icrasının bitmək ərəfəsində olduğunu, lakin bitmədiyini bildirir. Məsələn: *Az qala mən də getmişdim;*

c) mənsubiyyət şəkilçisi qəbul etmiş *az* sözü təkrar edilərək minimum mənasının son hüdudunu göstərir. Məsələn: *Bu iş üçün azi-azi bir ay vaxt lazımdır.*

Yuvarlaq miqdardı saylarına -*larla* (-*lərlə*), -*larca* (-*lərcə*) şəkilçilərini artırmaqla da qeyri-müəyyən miqdardı sayıları yaranır: *onlarla, onlarca, yüzlərlə, yüzlərcə, minlərlə, minlərcə, on minlərlə, on minlərcə, milyonlarla, milyonlarca (adam)* və s. Məsələn: *Yüz-lərlə ağaç əkildi.*

## SIRA SAYLARI

Sıra sayıları mənşə etibarilə müəyyən miqdardır. Sıra sayılarından əmələ gəlmışdır; lakin bugünkü arayışda onlar həm məzmun, həm də şəkilcə miqdardır. Sıra sayılarından tamamilə fərqlənir. Miqdardır. Sıra sayıları heç bir şəkilçi qəbul etmədən müəyyən kəmiyyət ifadə edə bildiyi halda, sıra sayıları xüsusi şəkilçi vasitəsilə sıra və ya dərəcə məzmunu ifadə edir. Deməli, miqdardır. Sıra sayılarında şəkli cəhətdən müəyyən dəyişiklik əmələ gəldikdə onların məzmunu da dəyişmiş olur, yəni əşyanın miqdardırını bildirən bir söz onun sırasını bildirən başqa bir söz olur. Həqiqətən, beş cərgə deyildikdə müəyyən miqdardan (beşdən) nə artıq, nə də əskik bir kəmiyyət təsəvvür edilir. Lakin *beşinci cərgə* dedikdə heç bir kəmiyyət təsəvvür edilmir; bir çox cərgədən yalnız biri (beşincisi) dərk edilir. Buradan da beş sözünün bir məfhum, *beşinci* sözünün başqa bir məfhum ifadə etdiyi meydana çıxır ki, bu da həmin sözlərin zahiri əlamətlərində və daxili məzmunlarında əmələ gəlmiş dəyişikliyin nəticəsi kimi izah edilə bilər.

Sıra sayılarının şəkli əlaməti **-inci** (*-inci*, *-uncu*, *-üncü*, *-ncı*, *-nci*) şəkilcisiidir: *birinci*, *ikinci*, *üçüncü*, *dördüncü*, *beşinci*, *altıncı*, *yeddinci*, *səkkizinci*, *doqquzuncu*, *onuncu* və s. Məsələn: *Arif birinci cərgədə durmuşdu. Mayis ikinci kursa keçdi. Hafız üçüncü kursda oxuyurdu. Dördüncü, beşinci məktəbələr tutulmuşdur. O, altıncı məktəbdə oxuyurdu. Onun təhsili doqquzuncu sınıfə bərabərdir* və s.

Sıra sayıları ilə miqdardır. Sıra sayıları arasındaki fərqlərdən biri də birincinin sıfətlərə daha yaxın olmasıdır. Bu yaxınlıq, bir tərəfdən, sıra sayılarının sıfətlərə məxsus *hansi?* sualına da cavab verə bilməsi, digər tərəfdən, özündən sonra gələn ismin müvazilik bildirdiyi zaman cəm şəkilçisi qəbul etməsindən aydın görünür. Doğrudan da, *üçüncü siniflər* birləşməsində bir neçə üçüncü sınıf təsəvvür edildiyi kimi, *hansi siniflər?* sualını da vermək mümkünür. Halbuki miqdardır. Sıra sayılarında bu xüsusiyyətlərin heç birinə təsadüf edilmir. Bu xüsusiyyətləri eynilə sıfətlərdə də görmək mümkünür.

Sıra sayıları müstəqil işləndiyi zaman (birləşmə şəklində yox, təklikdə işləndiyi zaman) miqdardır. Sıra sayılarına nisbətən isimlərə daha yaxın olur. Bu yaxınlıq müstəqil işlənən sıra sayının tamamilə müəyyən əşya təsəvvürü verməsindən irəli gəlir ki, bu, şəkli cəhətcə də özünü göstərir. Həqiqətən, müstəqil işlənən sıra sayının hallanma,

cəmlənmə qabiliyyeti müstəqil işlənən miqdardan daha artıq və qanunidir. Məsələn: *üç* sözünün hallanma (*üçün*, *üçə*, *üçü*, *üçdə*, *üçdən*) və cəmlənməsindəki (*üçlər*) müəyyən sünilik *üçüncü*, *üçüncüün*, *üçüncüyü*, *üçüncüünü*, *üçüncüdə*, *üçüncüdən*, *üçüncülər* kimi sözlərdə hiss edilmir.

Digər tərəfdən, sıra sayıları insan təsəvvürü verdiyi zaman *kim?* sualına da cavab olur. Məsələn: *Üç ün cü yaxşı oxuyur. Üç ün cü - lər irəlidədirlər* kimi cümlələrdə *üçüncü* sözü *kim?*, *üçüncülər* sözü həm *kim?*, həm də *kimlər?* sualına cavab verir. İsimlərə məxsus sualın sıra sayıları ilə də işlənməsi onların arasındaki əlaqənin yaxınlığını göstərir.

Buradan belə bir nəticə çıxır ki, sıra sayıları öz məna və vəzifələrinə görə isimlərlə sıfətlər arasında orta bir mövqe tutur, yəni bir tərəfdən sıfətlərin, digər tərəfdən isimlərin xüsusiyyətləri ilə uyğunlaşır.

Tələb etdikləri suallara görə də sıra sayıları miqdardan fərqlənir. Miqdar sayılarının özlərinə məxsus sualları vardır ki, bular da *neçə?* və *nə qədər?* sözlərindən ibarətdir. Sıra sayılarında isə bu suallardan yalnız birini (*neçə?*) müəyyən şəkilçinin (-inci şəkilçisinin) əlavəsi ilə işlətmək mümkün olduğu kimi, isimlərə məxsus *kim?* (*Kim qalib gəldi? – Birinci*), sıfətlərə məxsus *hansi?* (*Hansi yaxşı oxuyur? – İlkinci*) sualını da işlətmək olar. Deməli, miqdar sayılarının sualı da şəkilcə dəyişib sıra sayılarının şəkli əlamətinə uyğunlaşmalı olur ki, bu da miqdardan suallarının sıra sayıları ilə işlətməyin qeyri-mümkün olduğunu göstərir.

## ƏVƏZLİK

### ÜMUMİ MƏLUMAT

Əvezlik başqa nitq hissələrinin (isim, sıfət, say və zərfin) yerində işlenən, mənaca onu əvəz edən və həmin sözün funksiyasını yerinə yetirən nitq hissəsidir.

Müxtəlif dillərə məxsus tipoloji materialların araşdırılması göstərir ki, əvezliklər digər nitq hissələrinə nisbətən daha mücərrəd və ümumi məna yükü daşıyır.

Danişan, *mən* əvezliyi ilə özünü, *sən* əvezliyi ilə dinləyəni, o əvezliyi ilə ya haqqında danişilan şəxsi, ya da əşyanı ad çəkmədən göstərir. Beləliklə, *mən*, *sən*, o əvezlikləri ayrı-ayrı şəxsləri yalnız ümumi şəkildə bildirmiş olur. *Mən* sözü konkret bir şəxsin adını bildirmədən bütün birinci şəxsləri bildirdiyi kimi, *sən*, o əvezlikləri də eyni qayda üzrə bütün ikinci və üçüncü şəxsləri bildirir. Məsələn:

*Sən* deyirsən: “*Qəlbimizdə Koroğlunun qanı vardır*”.

*Mən* deyirəm: “*Bu namusla yaşayanlar bəxtiyardır*”.

*Sən* deyirsən: “*Misri qılinc. Leş bir yana, baş bir yana*”.

*Mən* deyirəm: “*Ölüm yoxdur od içində qəhrəmana*”.

*Sən* deyirsən: “*Xoş yaşasın ana yurdun qız-gəlini*”.

*Mən* deyirəm: “*Səhər yeli öpsün sən in mərd əlini*”.

(S.Vurğun)

Bu misralardakı *sən*, *mən*, *sənin* əvezlikləri ilə yalnız birinci və ikinci şəxsi müəyyənləşdirmək mümkündür. Birinci və ikinci şəxsin kim olduğunu və mükələmədə konkret olaraq kimlərin iştirak etdiyini həmin misal üzrə müəyyənləşdirmək qeyri-mümkündür. Biz Səməd Vurğunun bu şeiri partizan Babaşa həsr etdiyini öyrəndikdən sonra deyə bilərik ki, *sən* sözü şairin müsahibi olan partizan Babaşı, *mən* sözü isə Səməd Vurğunun özünü göstərən əvezlidir. Yaxud *Onun gözlərində seyr elədim mən*, *Sənin o müqəddəs pak əməlini...* (S.Vurğun).

Bu misallarda *onun*, *mən*, *sənin* sözlerinin kimə, *o* sözünün nəyə aid olduğunu biləvasitə müəyyənləşdirmək qeyri-mümkündür.

Buradan tamamilə aydın olur ki, əvezliklər, hətta şəxs əvezlikləri belə, ümumilik bildirən bir nitq hissəsidir.

Əvəzliyi səciyyələndirən mühüm əlamətlərdən biri də onun situativ şərtliyə malik olmasıdır. Məsələn: *O* əvəzliyi bütün əşyalara, *elə* – bütün əlamətlərə, *neçə* isə bütün kəmiyyət mənalı anlayışlara müvafiq gələ bilər.

Azərbaycan dilinin əvəzlikləri bu vaxta qədər dərindən və hərtərəfli şəkildə tədqiq edilməmişdir; halbuki dilçilik elmində bir çox məsələlərin aydınlaşdırılması üçün Azərbaycan dilinin əvəzlikləri müəyyən material verə bilər.

Azərbaycan dilinə aid ilk qrammatika kitabında əvəzliklər izah edilərkən onların müstəqil bir nitq hissəsi, müəyyən suala cavab verən müstəqil bir cümle üzvü, müəyyən mənaya malik bir söz olub-olmadığına fikir verilməmişdir; tamamilə şəkilçi halına düşmüş bir söz hissəciyi ilə müstəqil mənalı bir söz eyni hüquqlu nitq hissəsi kimi qəbul edilmişdir. Əvəzliklərin növləri və miqdarı haqqında müxtəlif izahatlar verilmişdir.

Bu qrammatikalarda göstərilən əvəzliklərin məna növlərinə diqqətlə fikir verilsə, onların (əvəzliklərin) şəxs, izafi, mülki, rəbt, vəfsi, nisbi, sual, feli, mübhəm, qayıdış və qeyri-müəyyən adı ilə on bir növü meydana çıxmış olur ki, bu da qətiyyən doğru deyildir. Əvəzlik adı ilə verilən bu sözlərin üçdə iki hissəsi müstəqil söz kimi işlənə bilmir, şəkilçi olaraq sözlərə qoşulur və həmin mənalar şəkilçidən əmələ gəlir.

Əvəzlik haqqında irəli sürürlən bu müxtəlif və səhv fikirlər, ümumiyyətlə, əvəzliyin başqa sözlərdən, eləcə də müstəqil şəxs əvəzliyi ilə şəkilçi kimi də işlənən şəxs şəkilçilərinin fərqini dərindən dərk etməməkdən irəli gəldi.

Bir çox dillərdə olduğu kimi, Azərbaycan dilində də şəxs əvəzliklərinin müəyyən qismi dilin inkişafı nəticəsində müstəqil söz şəklini itirərək, şəkilçi halına düşməsdür. Əvəzliklərin bu cür şəkilçiləşməsi nəticəsində də dilimizdə mənsubiyət, şəxs və xəbərlik kateqoriyası kimi kateqoriyalar yaranmışdır. Vaxtilə müstəqil sözlə ifadə olunan bu kateqoriyalar müasir Azərbaycan dilində yalnız şəxs əlamətləri ilə ifadə olunur. Sözdən ayrılıqda heç bir mənaya malik olmayan, heç bir vəzifə daşımayan, heç bir suala cavab ola bilməyən şəxs əlamətlərini (şəkilçilərini) müstəqil mənaya, formaya, vəzifəyə və suala malik sözlə (müstəqil əvəzliklərlə) eyniləşdirmək doğru deyildir.

Aydındır ki, əşya və hərəkətlərlə şəxs arasındaki münasibət əvvəlcə müstəqil sözlərlə ifadə olunmuşdur. Sonralar isə dilin tarixi inkişafı nəticəsində bu müstəqil sözlərdən ayrı-ayrı kollektivləri və fərdləri bildirmək üçün müəyyən əlamətlər – qeyri-müstəqil sözər (şəkilçilər) əmələ gəlib, ayrı-ayrı nitq hissələrinə əlavə olunmaqla yuxarıda qeyd olunan münasibətləri bildirmişdir.

Azərbaycan dilində də bu hadisenin canlı nümunələri vardır. İkinci şəxsin tekini bildirən *sən*, ikinci şəxsin cəmmini bildirən *siz* söz-ləri eyni şəkildə həm müstəqil əvəzlik kimi, həm də isim və fellərin şəxsə olan münasibətini bildirmək üçün şəkilçi vəzifəsində işlənir: *sən tələbəsən, siz tələbəsiniz, sən gələsən, siz gələsiniz, sən gedəsən, siz gedəsiniz*<sup>1</sup> və s.

Son illərin qrammatika kitablarında, müxtəlif tədqiqat əsərlərində də əvəzlik, xüsusən onun təsnifi ilə bağlı bir-birindən fərqli olan izahatlara, ziddiyətli fikirlərə rast gəlmək olur.

Müasir Azərbaycan dilində əvəzliklərin aşağıdakı növləri var:

1. Şəxs əvəzliyi: *Deyirsən b i z ə təzə müdir yollayıblar, hə? Sən özün onu heç görməmişən?* (M.Hüseyn).

Burada *biz*, *sən* sözləri şəxs əvəzlikləridir.

2. İşarə əvəzliyi: *Keçən gün həmin adamı gördüm. Mənə bu sözləri dedi.*

Bu cümlələrdə *həmin*, *bu* sözləri işaret əvəzlikləridir.

3. Sual əvəzliyi: *Sən nə üçün bizə gəlmədin? Nadir Natiqə kimini nişan verdi?*

Bu misralarda *nə üçün*, *kim* sözləri sual əvəzlikləridir.

4. Qeyri-müəyyən əvəzlik: *Hər kəs istəsə, özüna, güc verib hirslənə bildiyi halda, başına güc verib düşünə bilərmi?* (S.Rəhimov).

Bu misaldakı *hər kəs* sözü qeyri-müəyyən əvəzlikdir.

5. Teyin əvəzliyi: *Bütün tələbələr imtahanı yaxşı verdilər. Hər adam öz işinə məsuliyyət və yaradıcılıqla yanaşmalı, diqqətli və intizamlı olmalıdır.* Bu cümlələrdə bütün, *hər*, *öz* sözləri teyin əvəzlikləridir.

6. İnkər əvəzliyi: *Sən heç kəsi tanımırsan. Mənim dostum heç nə dən qorxmur.* Bu cümlələrdə işlənən *heç kəs*, *heç nə* sözləri inkər əvəzlikləridir.

<sup>1</sup> Bəzi şivelərdə *-siniz* əvezinə *-siz* işlənir: *bilirsiz, müəllimsiz*. Hətta ədəbi tələffüz üçün məhz bu məqbul sayılır.

Əvəzliklər quruluşca da iki yerə bölünür. Yuxarıdakı misallarda *biz, sən, həmin, bu, kimi, bütün* əvəzlikləri sadə, *nə üçün, hər kəs,* heç *nə* əvəzlikləri isə mürəkkəb əvəzliklərdir.

Qeyd etmək lazımdır ki, əvəzliklər daha çox adlarla bağlı bir nitq hissəsidir.

## ŞƏXS ƏVƏZLİYİ

Şəxs əvəzlikləri dildə şəxs məfhumlarını heç bir konkretlik bildirmədən, heç bir şəxsin konkret adı çəkilmədən ümumi şəkildə ifadə etmək üçün işlədilən əvəzliklərdir.

Şəxs əvəzlikləri, öz məzmunundan və formasından asılı olaraq, qayıdış və yiyəlik məzmunları da ifadə etdiyi üçün onları şərti olaraq üç yerə ayırmış olar: müəyyən şəxs əvəzliyi, yiyəlik şəxs əvəzliyi və qayıdış şəxs əvəzliyi.

**Müəyyən şəxs əvəzliyi.** Müəyyən şəxs əvəzlikləri hər üç şəxsin (I, II, III) tek və cəmini ümumi şəkildə bildirən *mən, biz, sən, siz; o, onlar* əvəzliklərindən ibarət müstəqil sözlərdir. Bunlardan *mən* – birinci şəxsin təkini, *biz* – birinci şəxsin cəmini; *sən* – ikinci şəxsin təkini, *siz* – ikinci şəxsin cəmini; *o* – üçüncü şəxsin təkini, *onlar* – üçüncü şəxsin cəmini ifadə edir. Məsələn: *Mən hələ heç bir qurur göstərməmişəm* (M.İbrahimov). *Mən onun saçlarını sigallayaraq təsəlli verir və deyirdim: – Siz mənə inanın, hələlik siz yaşamaq imkanından tamamilə məhrum deyilsiniz. Siz özünüzün vicdanən casus olmadığınızı göstərməklə xalqı inandırmalısınız* (M.S.Ordubadi). O, sakit və xəyalpərəst baxışlarla Südabənin anasını süzür, heyrət içərisində olan Qəhrəmanıya baxır və düşünürdü (M.İbrahimov). *Kiçik atını yavaş-yavaş tərpətdi, bir xeyli yol getdikdən sonra onlar ovlağa çatdilar* (S.Rəhimov).

Birinci və ikinci şəxs əvəzliklərinin cəmi isimlərin cəmindən fərqləndiyi kimi, üçüncü şəxsin cəmindən də fərqlənir; yəni bunların təki ayrı-ayrı söz, cəmi də başqa bir sözlə ifadə olunur. Lakin bəzi hallarda ümumiliyi nisbətən müəyyənləşdirmek məqsədi güdüllürsə, qeyri-müəyyənlik bildirən şəkilçi ilə əvəzlik bir yerdə işlənərək, nisbətən müəyyənlik bildirir. Başqa sözlə desək, *biz, siz* sözləri *bizlər, sizlər* şəklində də işlənə bilir. *Biz və siz* sözləri iki nəfəri

bildirdiyi kimi, milyonlarca şəxsləri də bildirir. Buna görə də *bizlər*, yaxud *sızlər* sözləri vasitəsilə ən çox nisbətən kiçik bir qrup dairəsində qeyri-müəyyən kəmiyyət ifadə edilə bilir ki, bu da *biz* və *siz* sözlərinə nisbətən konkret hesab edilir. Məsələn: *Biz Vətənimizin bir parçasını da düşmən əlində qoymayacaq* cümləsində *biz* sözü bütün azərbaycanlıları bildirir. *Ağa, siz bizləri təmiz yaddan çıxarımişınız, belə şey olmaz ha...* (M.İbrahimov) cümləsindəki *bizləri* sözü ən çoxu bir ailəni əhatə edə bilir.

*Biz* və *siz* sözləri cəm şəkilçisi ilə birlikdə ismin bütün hallarında işlənir və yenə də eyni vəzifəni, yəni *biz* və *siz* əvəzliklərinin ifadə etdiyi kəmiyyəti nisbətən məhdudlaşdırır. Məsələn: *Sızlardən hər şey gözləmək olar, hər şey...* (M.İbrahimov). *Bizlərdə ərənlər üçə deyərlər* (S.Rəhimov). *Bizlərdən oralara gedən yoxdur. Sızlardən bu yaxında mərkəzə gedən yoxdurmu?* (Mir Cəlal). *Bizlərin bir adəti var – basılanı kəsmərik* ("Koroğlu").

Müəyyən şəxs əvəzlikleri cümlə daxilində müəyyən bir üzv olaraq işləndiyi kimi, ayrılıqda lügəvi mənaya da malikdir. Bunlar əvvəlcə isim olduqlarından və cümlə daxilində də müstəqil subyekt və obyekt ola bildiklərindən ismə aid olan bir neçə xüsusiyyəti daşıya bilir; yəni hallanma, mənsubiyyət və qismən kəmiyyət kate-qoriyaları isimlərə aid olduğu kimi, əvəzliklərə də aiddir. Birinci və ikinci şəxs əvəzlikləri cümlənin sintaktik quruluşunda tamamilə başqa məna daşıyır. Onlar heç bir isimlə əvəz edilə bilməz və özü isə hərəkət və ya halın subyektini ifadə edər. Lakin I və II şəxs əvəzliklərinin isimlərdən bir sıra fərqli cəhətləri də vardır. Bunlar isimləri əvəz etdiyi zaman bəzən ismin bir çox xüsusiyyətlərini daşıya bilmir. Əvvələn, bunlar, bəzi istisnaları nəzərə almasaq, cümlə daxilində özündən əvvəl təyin qəbul etmir və cümlənin təyinedici üzvü də ola bilmir.

Birinci və ikinci şəxs əvəzlikləri (iyiqlik haldan başqa) cümlənin təyinedici üzvü ola bilmədikləri kimi, təyin olunan üzvlər kimi də nadir hallarda işlənirlər, yəni özlərindən əvvəl gələn sözlər çox az hallarda təyinlik vəzifəsini daşıyıb, onları təyin edə bilir. Birinci və ikinci şəxs əvəzlikləri cümlə daxilində subyekti ifadə etdiyi zaman müstəqil cümlə üzvü olur, obyekti ifadə etdiyi zaman yarımla asılı üzv olur. Başqa sözə desək, şəxs əvəzlikləri cümlənin ya mübtədəsi, ya xəbəri, ya da tamamlığı olur. Məsələn: *Kəndə mən ondan xeyli tez çatdım. Narahat olma uşaqlar bizdədir.*

Onu da qeyd etmek lazımdır ki, yiyelek halda olan (*bizim, sizin*) birinci və ikinci şəxsin cəmi mənsubiyyət şəkilçisi ixtisar edilmiş başqa bir ismin əvvəlində işləndiyi zaman həmin ismi təyin edə bilir. Belə təsadüflərdə birləşmənin birinci tərəfi cümlənin təyin-edici üzvü kimi *hansi?* sualına cavab olur. Birləşmənin ikinci tərəfi isə təyin olunan bir üzv kimi işlənərək cümlədə müxtəlif üzv ola bilir. Məsələn: *Dekabrin on ikisi – səs verəcək dağ, dərə; Şairlərin ilham evi bizim bu ağ günlərə* (S.Vurğun). *Qədimdən bizim eldə sinanmış bir məsəl var; Ulduz görməsə, ölməz haçadilli ilanlar* (R.Rza). *Nə olar ki, bizim Nəbi Boz atı özündən də çox istəyir* (S.Rehimov).

İsimlərin mənsubiyyət şəkilçiləri ixtisar edilmədikdə onlardan əvvəl gələn şəxs əvəzlikleri cümlənin ayrıca bir üzvü ola bilməz; hər iki söz (əvəzliklə isim) birlikdə bir üzv olar. Məsələn: *Bizim dünyamızdaitməz zəhmətin; Həyatın qəlbidir şerin, sənətin. Hər alın tarılı yazılmış əsər; Bizim qəlbimizdə qalır yadigar* (S.Vurğun).

Birinci şəxs əvəzliyi olan *mən* və *biz* sözləri hallanarkən həm isimlərdən, həm də digər şəxs əvəzliklərindən fərqlənir. Bütün isimlər ahəngə, eyni zamanda sait-samitlə bitmələrinə görə yiyelek halda *-in* (*-in, -un, -ün; -nin, -nin, -nun, -niün*) şəkilçisini; ikinci şəxs əvəzliyi *sən, siz -in* şəkilçisini; üçüncü şəxs əvəzliyinin təki *-nun*, cəmi isə *-in* şəkilçisini qəbul etdiyi halda, birinci şəxs əvəzliyinin təki və cəmi *-im* şəkilçisi ilə işlənir:

İsimlər: *kitabın, daftərin, qolun, gözün, almanın, pəncərənin, ordunun, körpünün.* İkinci şəxs əvəzliyi: *sənin, sizin.* Üçüncü şəxs əvəzliyi: *onun, onların.* Birinci şəxs əvəzliyi: *mənim, bizim.*

### Müəyyən şəxs əvəzliklərinin hallanması

#### Tək

A.	<i>mən</i>	<i>sən</i>	<i>o</i>
Yiy.	<i>mənim</i>	<i>sənin</i>	<i>onun</i>
Yön.	<i>mənə</i>	<i>sənə</i>	<i>ona</i>
T.	<i>məni</i>	<i>səni</i>	<i>onu</i>
Yer.	<i>məndə</i>	<i>səndə</i>	<i>onda</i>
Ç.	<i>məndən</i>	<i>səndən</i>	<i>ondan</i>

## Cəm

A.	biz	siz	onlar
Yiy.	bizim	sizin	onlarınız
Yön.	bize	size	onlara
T.	bizi	sizi	onları
Yer.	bizdə	sizdə	onlarda
Ç.	bizdən	sizdən	onlardan

Müəyyən şəxs əvəzliklərinin hallanmasında nəzərə çarpan xüsusiyyətlərdən biri də üçüncü şəxsin təkində *bu*, *o* işarə əvəzliklərində olduğu kimi, hal şəkilçisindən əvvəl *n* samitinin artırılmasıdır.

Müasir Azərbaycan dilində müəyyən şəxs əvəzliklərinin qosmalarla işlənməsində də bəzi xüsusiyyətlər vardır.

*Üçün* qosması isimlərin qeyri-müəyyən yiyəlik halına qoşulduğu halda (*Azər üçün*, *kitab üçün*, *ceyran üçün*, *bağ üçün*), şəxs əvəzliklərinin yalnız müəyyən yiyəlik halına qoşulur; *mənim üçün*, *bizim üçün*, *sənin üçün*, *sizin üçün*, *onun üçün*. Məsələn: *Sənin üçün hər cəfaya dözərəm*. *Sizin üçün kitab*, *onun üçün ov tüsəngi lazımdır*. *Azər üçün maraqlı nağıl söylədim*. *Bağ üçün qayçı aldım*. *Mənim üçün oxumaq vacibdir*. *Bizim üçün kitab daha vacibdir*.

*Mən*, *sən*, *biz*, *siz* əvəzlikləri əksərən müəyyən yiyəlik halda, bəzən də isimlər kimi, qeyri-müəyyən yiyəlik halda *kimi*, *tək* qosmaları ilə işlənir: *mənim tək*, *mənim kimi*, *sənin kimi*, *sənin tək*; *bizim kimi*, *bizim tək*; *sizin tək*, *sizin kimi*; *mən tək*, *mən kimi*; *siz kimi*. Məsələn: *Mənim tək hamı işləyir*. *Mənim kimi oxumaq bütün tələbələrin vəzifəsidir*. *Sənin kimi oxumaq mənə ağırdır*. *Sənin tək oxusam*, *dostlarım məni qınayar*. *Sizin kimi əlaçı olacağam*. *Mən tək idmanı sevə bilməzsən* və s.

*O* şəxs əvəzliyi həmişə müəyyən yiyəlik halda, *onlar* şəxs əvəzliyi isə qeyri-müəyyən yiyəlik halda *kimi*, *tək* qosmaları ilə işlənir. Məsələn: *Onun tək vətəni sevmək borcumuzdur*. *Onun kimi oxumağa çalışacağam*. *Onlar üçün keyfiyyət əsas şərtidir*.

Birinci və ikinci şəxs əvəzliyi ilə üçüncü şəxs əvəzliyi arasındakı fərqlərdən biri də üçüncü şəxs əvəzliyinin eyni cümlədə isim yerində işlənilə xəbərlə uzlaşa bilməsidir. Məsələn: *Eldar çox çalışır və buna görə də o bütün fənlərdən “əla” qiymət alır*.

**Yiyəlik şəxs əvəzliyi.** Şəxs əvəzliklərinin bu növü yiyəlik hal şəkilçilərini qəbul etmiş müəyyən şəxs əvəzliklərinə malikiyyət bildirən *-ki* (*-ki*, *-ku*, *-kü*) şəkilçisini artırmaqla yaranır: *mənimki*, *səninki*, *onunku*, *bizimki*, *sizinki*, *onlarinki*.

Yiyəlik şəxs əvəzlikləri bütün hal şəkilçilərini qəbul edə bildiyi üçün qətiyyən təyin vəzifəsində işlənilməz və özlərindən sonra konkret əşya teləb edə bilmez. Belə əvəzliklər öz məzmununda subyektin malik olduğu obyekti də ümumi şəkildə ifadə edə bilir. Məsələn: *Bu kitab səninki deyilmi? Bizimki mütləq qalib gəlməlidir. Sizinkinə söz ola bilməz.*

Yiyəlik şəxs əvəzlikləri hallanır, cəmlənir və təyindən başqa, cümlənin bütün üzvləri kimi işlənə bilir: *mənimkinin*, *səninkinə*, *onunkunu*, *bizimkinə*, *sizinkində*, *mənimkilər*, *səninkilər* və s. Məsələn: *Mənimkinin məzmunu daha genişdir. Səninkinə çoxlu nöqsan deyildi. Sizinkində çatışmazlıq çoxdur. Mənimkilər bəyənildi. Səninkiləri bəyənmədilər. Onunkular bəyənildi* (103-cü səhifədəki cədvələ bax).

Misallardan aydın görünür ki, həm tərkibində *-ki* (*-ki*, *-ku*, *-kü*) şəkilçisi olan yiyəlik şəxs əvəzliklərinin, həm də yiyəlik haldan sonra *-ki* (*-ki*, *-ku*, *-kü*) şəkilçisini qəbul edən isimlərin hallanmasında subyekt və obyektin kəmiyyətinə görə nisbəti mənsubiyyət kateqoriyasındaki nisbətin eynidir.

Qeyd etmək lazımdır ki, malikiyyət məzmunu yalnız *-ki* (*-ki*, *-ku*, *-kü*) şəkilçisi vasitəsilə yaranmır və bu şəkilçi də yalnız yiyəlik halında işlənmiş şəxs əvəzliklərinə aid olmur. Yiyəlik hal şəkilçisini qəbul edə bilən hər bir nitq hissəsi həmin şəkilçini qəbul etdiğdən sonra həm subyekt, həm də qeyri-müəyyən bir obyektdə malikiyyət məzmunu bildirir. Subyekt məzmunu sözün kökü ilə, malikiyyət məzmunu isə yiyəlik hal şəkilçisi ilə meydana çıxır. Lakin sahib şəxsin və ya əşyanın malik ola bildiyi obyektin zahirə çıxməsi üçün yiyəlik halda işlənən hər bir nitq hissəsi özündən sonra bir isim teləb edir. Yiyəlik halda işlənən sözün üzərinə *-ki* (*-ki*, *-ku*, *-kü*) şəkilçisi artırıldığda isə obyektin zahirə çıxmamasına ehtiyac qalmır. Burada subyektlə obyekt tək bir sözlə ifadə olunur. Məsələn: *Mənimki aydın yazılmışdır. Səninki yaddan çıxmışdır. Üzümünkü şirin olur.*

Yiyəlik şəxs əvəzliyi müqayisə məzmunu da yaradır. Yuxarıdakı misallar subyekt və obyekt təsəvvürü ifadə etməklə bərabər,

## Misallar

Həllar	I şəxs		II şəxs		III şəxs	
	subyekt və obyekt tək	subyekt cəm, obyekt tək	subyekt və obyekt tək	subyekt cəm, obyekt tək	subyekt və obyekt tək	subyekt cəm, obyekt tək
A. menimki Yiy. menimkinin Yön. menimkino T. menimkini Yer. menimkində C. menimkindən	bizimki bizimkinin bizimkino bizimkini bizimkində bizimkindən	seninkı seninkının seninkine seninkini seninkində seninkinden	sizinkı sizinkının sizinkine sizinkini sizinkində sizinkinden	onunku onunkunun onunkuna onunkunu onunkunda onunkundan	onunkı onunkıların onunkıläri onunkıları onunkıarda onunkıardan	onunkı onunkıların onunkıläri onunkıları onunkıarda onunkıardan
A. menimkiler Yiy. menimkilerin Yön. menimkiliər T. menimkili Yer. menimkildə C.	bizimkiler bizimkilerin bizimkiliər bizimkili bizimkildə	seninkilər seninkilərin seninkiliər seninkili seninkildən	sizinkilər sizinkilərin sizinkiliər sizinkili sizinkildən	onunkular onunkuların onunkıläri onunkıları onunkıarda onunkıardan	onunkı onunkıların onunkıläri onunkıları onunkıarda onunkıardan	onunkı onunkıların onunkıläri onunkıları onunkıarda onunkıardan
A. quşunku Yiy. quşunkunun Yön. quşunkuna T. quşunkunu Yer. quşunkunda C.	quşlarınkı quşlarınının quşlarınına quşlarınını quşlarınında	qusunkular qusunkuların qusunkulara qusunkuları qusunkularda	qusunkular qusunkuların qusunkulara qusunkuları qusunkulardan	qusınlıktar qusınlıqların qusınlıklärə qusınlıqları qusınlıqlarda	qusınlıktar qusınlıqların qusınlıklärə qusınlıqları qusınlıqlarda	qusınlıktar qusınlıqların qusınlıklärə qusınlıqları qusınlıqlarda

Bu cür hallanma sistemini əynilə yiyəlik hal şəkilçisindən sonra -*ki* (-*ki*, -*ku*, -*kij*) şəkilçisini qəbul edən isimlərdə də görürük; məsələn:

A. quşunku Yiy. quşunkunun Yön. quşunkuna T. quşunkunu Yer. quşunkunda C.	qusınlıktı qusınlıqların qusınlıklärə qusınlıqları qusınlıqlarda
--	--

qabaqcadan məlum olan və nəzərdə tutulan iki obyektin müqayisə edildiyini də göstərir.

**Qayıdış şəxs əvəzliyi.** Azərbaycan dilində qayıdış şəxs əvəzliyi öz təyin əvəzliyinə bütün şəxslər üzrə mənsubiyyət şəkilçiləri artırmaqla əmələ gəlir. Belə ki, öz sözüne müvafiq olaraq *-üm*, *-ümüz*, *-ün*, *-ünüz*; *-ü*; *-ləri* şəkilçilərini artırmaqla I, II, III şəxsin tek və cəmini bildirən qayıdış şəxs əvəzlikləri düzəlir. Bunlardan *-üm* birinci şəxsin tekini (öz-*üm*), *-ümüz* birinci şəxsin cəmini (öz-*ümüz*), *-ün* ikinci şəxsin tekini (öz-*ün*), *-ünüz* ikinci şəxsin cəmini (öz-*ünüz*), *-ü* üçüncü şəxsin tekini (öz-*ü*), *-ləri* üçüncü şəxsin cəmini (öz-*ləri*) bildirir.

Daşdıqları vəzifə və ifadə etdikləri məzmuna görə, *özüm*, *özümüz*, *özün*, *özünüz*, *özü*, *özləri* sözlərindən dilimizdə çox geniş şəkildə istifadə edilir. Əvvələn, bu əvəzliklər müstəqil söz kimi subyekti bildirir. Məsələn: *Cavanşir məglub olarsa, özüm qılınca sarılacağam* (M.Hüseyn). *Xalatı özüm alsam, yaxşı düşməz* (M.Hüseyn). *Özümüz razılıq vermişik, özümüz qərar çıxarmışiq, özümüz də məsuliyyət daşımalyıq. Gərək özün burada olub görə idin* (M.Hüseyn). *Özün özəlinlə etmişən* (S.Rəhimov). *Həm özünüz şad olarsınız, həm fəhlələr, həm də ki biz* (M.Hüseyn). *Özü Şəmkirin Çardaxlı kəndindəndir* (M.Hüseyn). *İşin əsil mahiyyətini özləri bizzən yaxşı bilirlər.*

Digər tərəfdən, bu əvəzliklər yalnız adlıq halda işlənərkən subyekti bildirib mübtəda olur; yönlük, yerlik və çıxışlıq hallarında işləndiyi zaman tamamlıq, xəbər şəkilçisi qəbul etdikdə xəbər vəzifəsi daşıyır. Məsələn: *Özümə bir yaxşı sənət seçmişəm. Əlaçılar məktəbdə özlərinə böyük hörmət qazanmışlar. Özünüzü hər yerdə yaxşı aparıb nümunə olmalısınız. Özünə umac ova bilmir, özgəyə əriştə kəsir* (Atalar sözü). *Bütün günahlar özündədir. Hər şeyə cavabdeh özümük. Bu gündən burada başçı özünsən.*

Qayıdış şəxs əvəzliyi isimlər kimi hallanır və obyekti əvəz edir. Məsələn: *Bir də ayağın bura dəysə, özünü ölmüş bil* (M.Ibrahimov). *Qoca, İmaməlini özündən rədd edib acıqlandı* (S.Rəhimov).

Qayıdış şəxs əvəzliklərinin hallanma sistemi eynilə isimlərdə olduğu kimidir:

## Tək

A.	özüm	özün	özü
Yiy.	özümün	özünün	özünün
Yön.	özümə	özünə	özünə
T.	özümü	özünü	özünü
Yer.	özümdə	özündə	özündə
Ç.	özümdən	özündən	özündən

## Cəm

A.	özümüz	özünüz	özləri
Yiy.	özümüzün	özünüzün	özlərinin
Yön.	özümüze	özünüzə	özlərinə
T.	özümüzü	özünüzü	özlərini
Yer.	özümüzdə	özünüzdə	özlərində
Ç.	özümüzdən	özünüzdən	özlərindən

Qayıdış şəxs əvəzlikləri subyektlə birlikdə işlənərək, subyekti daha da konkretləşdirir və onunla birlikdə cümlənin mürəkkəb üzvü olur. Məsələn: *Mən özüm həmin güllü istəkanda su atdım, bax, bu balaca istəkanda. İndi də gərək istəkanda çay içəsən, mən özüm szüzüm, sən də içəsən* (S.Rəhimov). *Bunu sən özün demişdin. Bəlkə, qonaq özü də bizim dərvişlər kimi nağıl etmişdi* (S.Rəhimov).

Bəzən qayıdış şəxs əvezliyi yiyəlik halda olan şəxs əvəzlikləri ilə birlikdə işlənərək cümlənin müxtəlif üzvü olur. Belə hallarda qayıdış əvezliyi də ismin müvafiq hallarında olmalıdır:

### I şəxs tək

mənim özüm  
mənim özümün  
mənim özümə  
mənim özümü  
mənim özümdə  
mənim özümdən

### II şəxs tək

sənin özün  
sənin özünün  
sənin özünə  
sənin özünü  
sənin özündə  
sənin özündən

### III şəxs tək

onun özü  
onun özünün  
onun özünə  
onun özünü  
onun özündə  
onun özündən

I şəxs cəm	II şəxs cəm	III şəxs cəm
bizim özümüz	sizin özünüz	onların özleri
bizim özümüzün	sizin özünüzün	onların özlerinin
bizim özümüzə	sizin özünüze	onların özlərinə
bizim özümüzü	sizin özünüzü	onların özlərini
bizim özümüzdə	sizin özünüzdə	onların özlərində
bizim özümüzdən	sizin özünüzdən	onların özlərindən

Bunlar cümlədə mürəkkəb üzv olur. Məsələn: *Bu hadisə mən i m özümün başıma gəlmişdir. Mənim özümə dedilər. İclasə mən i m özümü də çağırmışdır. Mənim özüm də də o kitabdan vardır. Əhvalatı əvvəlcə mənim özümdən soruşdular. Bu iş sənin özü-nün xeyrinədir. O sənin özünə lazımlar. Mən sənin özünü eşitmək istəyirəm. Sənin özündə də təqsir vardır. Onu sənin özündən tələb edəcəklər. Bunları onun özü yaxşı bilir. Bu kitab onun özünündür. Tapşırığı onun özünə verdilər. Onun özünü də çağırışam. Onun özündə təqsir çoxdur. Get, onun özündən soruş. Obizim özümüzdür, bizim özümüzə dedilər. Bizim özümüzdən soruşdular və s.*

Adlıq halda olan qayıdış şəxs əvezliklərinin əvvəlində işlənən müəyyən şəxs əvezliklərinin yiylilik hal şəkilçisi olmadan işlənməsi daha təbii və işlək xarakter daşıyır. Məsələn: *Mən özüm ona tapşırışam. Sən özün getməlisən. O özü hər şeyi anlayır. Bizi özümüz nə edə bilarik? Siz özünüz onu daha yaxşı tanıyırsınız. Onlar özləri hər şeyi yoluna qoyarlar və s.*

Bəzən özü sözü mənsubiyyət şəkilçisi ilə işlənməsinə baxmayaraq, *də* bağlayıcısı ilə birlikdə *özü də* şəklində mürəkkəb bağlayıcı əmələ gətirir. Belə halda *özü də* sözü şəxs bildirmir və *həm də* bağlayıcısının məzmununu ifadə edir. Məsələn: *Mən sözümün üstündə dururam, yoldaş olaq... Özü də bu ovu siz atmış olun* (S.Rəhimov).

Qeyd. Cümlədə *də* bağlayıcısı ilə yanaşı işlənib, üçüncü şəxsi bildirən *özü* əvezliyini bununla qarışdırmamalı. Məsələn: *O özü də getdi.*

## İŞARƏ ƏVƏZLİYİ

İşarə əvəzlikləri mənşə etibarilə şəxs əvəzliklərindən qədim olub müxtəlif məkan və zaman sərhədində yerləşən predmetləri göstərmək üçün işlədir; daha doğrusu, həmin predmetləri konkretləşdirən əlamətləri ümumi şəkildə ifadə edir. Ədəbi dilimizdə on çox işlədi-lən işarə əvəzlikləri bunlardır: *bu, o, belə, elə, həmin, həmən* və s.

*O* işarə əvəzliyi şəxs əvəzliklərinin üçüncü şəxsinin eynidir və onun kimi hallanır. *O* əvəzliyi cümlənin mübtədası olduqda həm şəxs, həm də işarə əvəzliyi, təyin vəzifəsi daşıdıqda isə yalnız işarə əvəzliyi sayılır. İşarə əvəzliklərinin şəxs əvəzlikləri ilə yaxınlığı və eyniliyi haqqında indiki elmi ədəbiyyatda müəyyən fikirlər vardır. Bütün diller üçün ümumi qayda olaraq, *bu, o* işarə əvəzlikləri üçüncü şəxs əvəzliyi kimi hallanır.

Üçüncü şəxs əvəzliyində olduğu kimi, *bu, o* işarə əvəzliklərinin hallanması ilə isimlərin hallanması arasında müəyyən fərq vardır. Bunlar da hallanarkən bütün hal şəkilçilərindən əvvəl *n* samitinin əlavə olunmasını tələb edir: *bu, bunun, buna, bunu, bunda, bundan* yaxud *o, onun, ona, onu, ondan*.

Bir sıra dillerde olduğu kimi, Azərbaycan dilində də işarə əvəzlikləri isimlərin əvvəlinə əlavə edilməklə həmin ismi müəyyən edir, lakin onu (ismi) sıfət kimi əlamət və keyfiyyət cəhətindən deyil, başqa cəhətdən, daha doğrusu, aydınlaşdırmaq, seçmək və müəyyən-leşdirmək cəhətindən izah edir. Məsələn: *Həmin işdə bir neçə ildir ki, çalışıram* cümləsində işlənən *həmin* sözü *iş* ismini konkret surətdə (tam leksik-semantik müəyyənliklə) əlamət və keyfiyyət cəhətdən izah edə bilməz, çünki burada *həmin* sözü işin başqalarından fərqləndiyini, onun nisbətən müəyyənliyini göstərir. Buna görə də işarə əvəzlikləri eksərən bu və ya digər bir sözün təyinedicisi vəzifəsini daşıyır.

Sifətlərlə işarə əvəzliyini birləşdirən və ayıran müəyyən xüsusiyyətlər vardır.

Bunları birləşdirən xüsusiyyətlər aşağıdakılardır:

1. Hər ikisi (yəni həm sıfət, həm də işarə əvəzliyi) isimdən əvvəl gəlib, eyni suala cavab olur. Məsələn: *Yaxşı kitab tez oxunur. Bu kitabdan xeyli şey öyrəndim* cümlələrində *yaxşı* (sifət), *bu* (işarə əvəzliyi) sözləri isimdən əvvəl işlənərək, *hənsi?* sualına cavab olur.

2. Hər ikisi cümlədə, əsasən, təyin olur. Məsələn: *Yaxşı adam təvazökar olar. O qızın sözləri məni düşündürdü* (S.Rəhimov). Bu misallardakı *yaxşı* və *o* sözləri təyindir.

3. Hər ikisi isimlə birlikdə işləndiyi zaman hal və cəm şəkilçisi qəbul etmir. Lakin substantivləşdikdə hər ikisi hal, cəm və xəbər şəkilçilərini qəbul edə bilir. Məsələn: *Dünən gözəl məruzələr oldu. Belə məruzələr cana layiqdir* (Mir Cəlal). Bu cümlələrdə gözəl və belə sözleri məruzələr ismindən əvvəl işlənərək birləşmə əmələ getirdikləri üçün deyişilməz qalmışdır. Onlardan sonra gələn isim (*məruzələr*) adlıq halda işlənmişdir. Deməli, işaret əvəzliyi ilə (*belə*) sıfət (*gözəl*) eyni dərəcədə tabe üzv kimi iştirak etmişdir; yeni nə hal-lanmış, nə də cəmlənmişdir. Halbuki: *Yaxşını pisdən ayırmaq lazımdır. Bunu deyərək Gülsənəmin gözlərində bir kin parladı* (S.Rəhimov). *Gözəl odur gözəllərdən seçilə. Elələrin i aramızdan çıxarmaq lazımdır* (S.Rəhimov). *Mənim dediyim budur. Sənin söylədiyin daha yaxşıdır* cümlələrində yaxşını pisdən, bunu, gözəllərdən, elələrini, budur, yaxşıdır sözleri təyini birləşmələrdə yox, ümumən cümlə daxilində mübtəda, tamamlıq və xəbər vəzifəsində işlənmişdir.

Bunları bir-birindən fərqləndirən cəhətlər aşağıdakılardır:

1. İşarə əvəzliyi sabitləşmiş işaret mənasında, sıfət sabitləşmiş əlamət və keyfiyyət mənasında işlədir.

2. İşarə əvəzliyi təyin etdiyi sözü sıfət kimi keyfiyyət cəhətin-dən deyil, başqalarından fərqləndirmək, seçmək cəhətindən təyin edir.

3. Sıfətlərdən fərqli olaraq, işaret əvəzlikləri üçün *hansi?* suali daha səciyyəvidir. Məsələn: *Bu adam atamın dostudur* cümləsində *bu* sözünə *necə? nə cür?* suallarını vermək təbii görünməz.

4. İşarə əvəzlikləri sıfətlərdən fərqli olaraq, heç bir dərəcə əla-məti qəbul etmir.

*Belə, elə işaret əvəzlikləri bəzən mənaca bu, o işaret əvəzliklərinə yaxın olsalar da, bir çox cəhətdən fərqlənir. Bu əvəzliklər də, əsasən, təyin vəzifəsini daşıyır.*

*Belə, elə əvəzlikləri cümlədə heç vaxt mübtəda vəzifəsi daşıya bilməz, lakin bunlar bu, o əvəzlikləri kimi xəbərlik şəkilçisi qəbul edə biler. Məsələn: Hayatın əsas qanunu belədir. Mən beləyəm, sən elə. Mən eləyəm, sən belə* (S.Rüstəm).

*Belə, elə işaret əvəzliklərinin xüsusiyyətlərindən biri də odur ki, bunlar özlərindən sonra qeyri-müəyyənlik bildirən bir sözü ilə birlikdə işaret əvəzliyi vəzifəsi daşıya bilir. Məsələn: Bəzən görürsən ki, otun-alağın içində elə bir gül qalxıb pardاقlanır ki, ətri və tamaşası baxanı heyran edir* (M.İbrahimov). *Bu arada ev sahibinin*

*qoca anasının başı titrəyən səsi ilə biza tərəf b elə bir xəbər verdi*  
(C.Məmmədquluzadə).

*Belə, elə işarə əvəzlikləri yalnız üçüncü şəxs mənsubiyyət şəkilçisi qəbul etdiqdən sonra hallanır və bu vaxt müxtəlif cümlə üzvləri, o cümlədən mübtəda funksiyasında işlənə bilir: beləsi, beləsinin, beləsinə, beləsini, beləsində, beləsindən; eləsi, eləsinin, eləsinə, eləsini, eləsində, eləsindən.* Məsələn: *Beləsi heç yerdə yoxdur. Beləsinin sözünü inanmaq çətindir. Beləsinə söz demək olmur. Beləsini alqışlamaq lazımdır. Eləsi heç yerdə yoxdur. Eləsinin sözünü inanmaq çətindir. Eləsinə söz demək olmur. Eləsini alqışlamaq lazımdır. Eləsində güc çox olur. Eləsindən seçib götürmək lazımdır.*

*Belə, elə işarə əvəzlikləri mənsubiyyət şəkilçisi qəbul etməklə cəmlənir və sonra yenə də hallanır: belələri, belələrinin, belələrinə, belələrini, belələrində, belələrindən; elələri, elələrinin, elələrinə, elələrini, elələrində, elələrindən.* Məsələn: *Belələri vətən uğrunda canını qoyur. Belələrinin cavabını vermək çətindir. Belələrinə hər nə versən, xoşdur. Belələrini hamı sevir. Belələrində aslan gücü var. Belələrindən iibrət götürmək lazımdır. Elələri vətən uğrunda canını qoyur. Elələrinin cavabını vermək çətindir. Elələrinə hər nə versən, xoşdur. Elələrini hamı sevir. Elələrində aslan gücü olur. Elələrindən iibrət götürmək lazımdır.*

*Həmin, həmən işarə əvəzlikləri bu, o işarə əvəzliklərinin müqabili ndə işlənir, lakin cümlədə daşıdığı vəzifəyə görə onlardan müəyyən dərəcə fərqlənir. Həmin sözü nisbətən yaxını, həmən sözü isə nisbətən uzağı bildirir. Məsələn: Onlar Gülbəbatını tez həmən xanımın evinə düzəlttilər (M.İbrahimov). Həmin günün səhəri maşın üçün artel idarəsinə getdim (İ.Əfəndiyev).*

*Həmin, həmən əvəzlikləri bu, o işarə əvəzlikləri ilə birlikdə işlənərək müəyyənliyi daha da qüvvətləndirir. Məsələn: Həmin bu adamdır. Həmən o adamdır. Bu həmin adamdır. O həmən adamdır. O həmin adamdır.*

## SUAL ƏVƏZLİYİ

Müasir ədəbi dilimizdə işlənən əvəzliklərin üçüncü qısmına sual əvəzlikləri daxildir. Bu əvəzliklər cümlə daxilində müəyyən bir şəxsi, predmet, əlamət və ya kəmiyyəti sual tərzində yenə də ümumi halda bildirir. Şübhesiz, sual əvəzlikləri də şəxs əvəzlikləri kimi eyni cümlə daxilində heç bir nitq hissəsini tamamilə əvəz edə bilmir. Bunların işləndiyi cümlədən sonra ikinci bir cümlə, cavab cümləsi olmalıdır ki, orada sual əvəzliyinin yerini tutə bilən bir söz olsun; yəni birinci cümlədəki sözün (əvəzlik) ikinci cümlədəki cavab olan sözü əvəz etdiyi məlum olsun. Bunlardan *kim* və *nə* sual əvəzlikləri tamamilə şəxs əvəzlikləri kimi cümlənin mübtədəsi, tamamlığı və xəbəri olur. Bunlar adlıq halda mübtəda, başqa hallarda tamamlıq olduğu kimi, cümlənin ismi xəbəri də ola bilər.

Azərbaycan dilində işlənən əsas sual əvəzlikləri aşağıdakılardır: *kim*, *nə*, *hara*, *hansi*, *haçan* (yaxud *haçaq*), *neçə*, *necə* və s. Bunlardan *kim*, *nə*, *hara*, *hansi*, *neçə* sözləri hal və cəm şəkilçiləri qəbul edərək müxtəlif hallarda sual əvəzlikləri ola bilir və bunların hallanması isimlərin hallanmasından fərqlənmir: *kimlər*, *nələr*, *haralar*, *hansılar*, *neçələr*; *kimin*, *nəyin*, *haranın*, *hansının*, *neçənin*; *kimə*, *nəyə*, *haraya*, *hansına*, *neçəyə*; *kimi*, *nəyi*, *haranı*, *hansını*, *neçəni*; *kimdə*, *nədə*, *harada*, *hansında*, *neçədə*; *kimdən*, *nədən*, *haradan*, *hansından*, *neçədən*.

Bunlardan başqa, *nə* sözü vasitəsilə *nə vaxt*, *nə zaman*, *nə cür*, *nəyə görə*, *nədən ötrü*, *nə təhər*, *nə üçün*, *nə qədər*, *nə səbəbə* və s. mürəkkəb sual əvəzlikləri də əmələ gəlir. Məsələn: *Nədən ötrü ittiham edirsiniz?* *Nə təhər danışdin?* *Nə üçün gec gəldin?* *Nə qədər lazım olacaq?* *Nəyə görə məndən incidin?* *Nə vaxt gələcəksən?* *Dərslər nə zaman başlanır?* *O nə cür dedi?*

*Kim* sual əvəzliyi bir çox xüsusiyyətlərə malikdir ki, bunlar da aşağıdakılardan ibarətdir:

a) *kim* sözü yalnız insan adları və insan təsəvvürü verən əşyalarnın adlarını əvəz edə bilir: *Kim bu gün növbətçidir?* *Kim yaxşı oxuyur?* *Kim kimə qalib gəldi?*

b) *kim* sözü təsdiq bildirən fellərlə işləndikdə heç kəs məzmununu ifadə edir və inkar mənasını bildirir: *İnsan qəlbinin arzularını kim bilir?*;

c) *kim* sözü inkar bildirən fellərlə işləndikdə *hami* sözünü əvəz edir və təsdiq məzmunu yaradır. Məsələn: *Qatığın ağ olduğunu kim bilmir? Şən yaşamağı kim sevməz?*

*Kim* sözü *hər kəs* mənasında işlənib, nisbi əvəzliyə çevrilir və tabeli mürəkkəb cümlə daxilində bağlayıcı söz mövqeyində çıxış edir. Məsələn: *Biza kim düzünü desə, bağışlanacaq.*

*Kim* və *nə* sözləri yönlük halda da *heç kimə, heç nəyə* sözlərinin məzmununu ifadə edir. Məsələn: *Kimsəyə işiq verməyən günəş, kimsəyə görsənməyən gözəllik kimə və nəyə lazımdır* (C.Cabbarlı).

*Nə* sual əvəzliyinin xüsusiyyətləri daha mürəkkəb və daha çoxdur ki, bunlar da təxmininən aşağıdakılardır:

a) *nə* əvəzliyi insan adları və insan təsəvvürü verən adlardan başqa, bütün canlı və cansız əşyaların adlarının yerində işlənə bilir. Məsələn: *Sən nə oxuyursan? Vəli nə aldı?*

b) *nə* sözü təsdiq bildirən fellərlə inkar məzmunu ifadə edir. Məsələn: *Mən nə bilim? O nə bilir ki, danışsun?*

c) *nə* sözü *necə* və *haradan* mənasında işlənir. Məsələn: *Adam nə bilsin? Sən mənim gəldiyimi nə bildin? Nə ağır iş olsa, mənə deyərsən;*

ç) *nə* sözü *hər* şey, *hər nə* mənasında işlənir. Məsələn: *Dünyada nələr olmur?*;

d) *nə* sözü *necə, hansı* mənasında heyrət ifadə edir. Məsələn: *Sən nə xəyalalı düşmüsən?*;

e) *nə* sözü *niyə* mənasında işlənir. Məsələn: *Sən nə qarışırsan? O nə atılıb-düşür? Nə* sözü çıxışlıq halda da *niyə?* sualının əvəzində işlənir. Məsələn: *Nə dən bu günə düşmüsən?* (C.Cabbarlı).

## QEYRİ-MÜƏYYƏN ƏVƏZLİK

Qeyri-müəyyən əvəzliklər cümlə daxilində konkret olmayan şəxsin və ya başqa əşyaların adlarını bildirən sözlərin əvəzində işlənir. Bu əvəzliklərin müəyyən bir qismi *kim* sözünün şəkilçi, qoşma və başqa sözlərlə işlənməsi ilə əmələ gelir: *kimi, kimisi, kimsə, kim isə, hər kim* və s. Məsələn: *Kim i güldü, kimisi də yeni bir şey danişacağını güman edib kiridi* (Mir Cəlal).

Göstərilən qeyri-müəyyən əvəzliklərin hamısı (o cümlədən *kim isə*) hallana bilər. Məsələn: *Kiminin var, kiminin yoxdur. Kimini*

*qandırır, kimini yandırır. Kimindən razıdır, kimindən yox. Kimisinə iş tapıldı, kimisinə yox. Kimisini bəyənir, kimisinə qovur. Hər kimə dedim, boyun qaçırdı. Hər kimi istəyirsən, gətir.*

*Kim isə əvəzliyi hallanarkən və cəmlənərkən şəkilçilər kim sözünə artırırlar: kimin isə, kimə isə, kimi isə, kimdə isə, kimdən isə, kimlər isə, kimlərin isə, kimlərə isə, kimlərdə isə və s.*

Qeyri-müəyyən əvəzliklərin bəziləri *nə* sözünün *isə* (-sə) ədati ilə və ya *hər* sözü ilə birgə işlənməsindən əmələ gəlir: *nə isə, hər nə*. Məsələn: *Yazıram hər nə varsa, mən bir-bir; Gülür aləm iyirmi beş ildir* (S.Rüstəm). *Mən nə isə deməliyəm, ya yox?*

*Nə* sözü *isə* (-sə) ədati ilə işlənərkən ədatdan əvvəl hal şəkilçisi də qəbul edib, qeyri-müəyyən əvəzlik ola bilər: *nəyinsə, nadənsə* və s.

Bu əvəzliklər cəm şəkilçisi ilə də işlənir: *nələr isə, nələrinsə* (*isə*), *nələrdənsə* (*isə*) və s.

*Biri, birisi, hər biri* sözlərindən ibarət qeyri-müəyyən əvəzliklər vardır ki, bunlardan da yalnız *hər bir* sözü hallanmir; qalanları hallanır, lakin cəmlənmir. Məsələn: *Bəli, heyrətdi bu çərxin qərarı; Bilinməz işdi aləm karü barı. Birisinə müyəssər nazi-nemət; Birisi ac, çəkir yüz min məzəmmət. Birisinin yağar dövlət başından. Birisi görməyib bir pul yaşından. Birisi başa qoymuş tacı-şahi; Birisi başı açıq, yoxdur küləhi; Biri bir laşkəri yalquzca qattar; Birinə "pix" deyibsən bağlı çattar. Birinin ağızı gülməkdən yiğışmaz; Birisi dərdü möhnətdən göz açmaz* (Məhəmmədbağır Xəlxali). *Mənim sualıma hər biriniz ayrıca cavab verməlisiniz.*

*Kəs* sözü vasitəsilə *hər kəs, bir kəs, hər bir kəs, filankəs* kimi sözlər əmələ gelir və ismin bütün hallarında qeyri-müəyyən əvəzlik kimi işlənir. Bunlardan yalnız *filankəs* sözü cəm şəkilçisi ilə işlənə bilir. Məsələn: *O, hər kəsin evinə gedib-gələr, hər kəsin sırını bilar, xeyirxah məsləhətlər verərdi* (M.İbrahimov). *Polis məmuru paltarını dəyişib, arada, camaat içində dolanırdı* və özünü elə aparırdı ki, *bir kəs* bunun *nə iş sahibi olduğunu duymasın* (C.Məmmədquluzadə). *Salonda əyləşənlərin hamısı, ya qoca olsun, ya cavan, hər bir kəs səhnə ilə yaşayırıdı* (S.Rəhimov). *Buna dəymə, filankəsin oğludur, ona bir söz demə, filankəsin nəvəsidir, o birisi ilə işin olmasın, behmankəsin nə bilim nəyidir.*

*Hər* sözünü *kim* sözü ilə birgə işlətdikdə *hər kim* qeyri-müəyyən əvəzliyi əmələ gəlir. Bu əvəzlik hallanır, lakin cəmlənmir. Məsələn:

*Hər kimə dost dedim, düşməni-can oldu mənə. Hər kimin sözü varsa, desin, utanmasın.*

Dilimizdə *hamı*, *hamısı*, *bəzi*, *bəzisi*, *neçəsi*, *neçələri* və s. kimi qeyri-müəyyən əvəzliklər vardır ki, bunlar ismin bütün hallarında işlənir. Məsələn: *Hamı onu təbrik edirdi. Elə bil ki, bütün bunlar hamısı dünən olmuşdu* (İ.Əfəndiyev). *Hamıdan eyni şeyi tələb etmək olmaz. O, camaatin hamısını çağırmağa fırsat tapmamışdı, bəzisinə də inanmamışdı. Bəziləri də bir dul arvadın oğlunun belə ağıllı sözlər tapıb danışmasına heyran olub qalmışdı. Adamların bəzisi xəncərə əl atır, bəzisi hoppanıb dama girir, bəzisi də firlana-firlana tüsəngin çaxmağını çəkirdi* (Mir Cəlal). *Bu əhvalati neçəsi mənə danışib, mən də neçələrinə söhbət eləmişəm. Onun çıxışı hamimizə xoş gəldi, hamimizi razi saldı.*

Qeyri-müəyyən əvəzliklər də I və II şəxs əvəzlikləri kimi eyni cümlə daxilində heç bir ismi tam müəyyənliliklə əvəz edə bilmir. Bunnar da şəxs əvəzlikləri kimi cümlənin müstəqil və ya yarimmüstəqil üzvləri olur. Məsələn: *Hər kəs öz işi ilə məşğul idi; kimisi kitab oxuyur, kimisi şəkil çəkir, kimisi də yazı yazırı. Bağça uşaqlarına Şaxta babanın mükafatı paylandı: kimisinə konfet, alma, fin-diq düşdü; kimisinə şokolad, oyuncaq şeyləri düşdü*. Bu misallarda kimisi sözü cümlənin müstəqil mübtədəsi olduğu kimi, *hər kəs* sözü də müstəqil mübtədə olaraq işlənmişdir. İkinci cümlədəki *kimisinə* sözü isə cümlənin tamamlığı vəzifəsində işlənmişdir.

Qeyri-müəyyən əvəzliklərdən biri də *hərə* əvəzliyidir. Bu əvəzliyin özünəməxsus aşağıdakı xüsusiyyətləri vardır:

a) *hərə* əvəzliyi kəmiyyət kateqoriyası şəkilçisi qəbul etmir; yəni cəmlənmir;

b) *hərə* sözü mənsubiyyət kateqoriyası şəkilçilərindən birinci və ikinci şəxsin cəmi üçüncü şəxsin təkinə aid şəkilçiləri qəbul edə bilir: *hərəmiz, hərəniz, hərəsi*. Məsələn: *Hərəmiz bir sahənin mütəxəssisi olacaq. Hərəniz bir iş görməlisiniz. Hərəsi bir arzu ilə yaşıyır.*

c) *hərə* sözü bütün hal şəkilçiləri ilə işlənə bilir. Məsələn: *Hərə bir arzu ilə yaşıyır. Hərənin bir arzusu var. Hərəyə bir otaq bəs edər. Hərəni bir rayona göndərdilər. Hərədə bir qabiliyyət var. Hərədən bir iş tələb edirlər;*

ç) mənsubiyyət şəkilçisi qəbul etmiş *hərə* sözü ismin bütün hallarında işlənə bilir: *hərəmiz, hərəmizin, hərəmizə, hərəmizi, hərəmizdə, hərəmizdən; hərəniz, hərənizin, hərənizə, hərənizi, hərənizdə,*

*hərənizdən; hərəsi, hərəsinin, hərəsinə, hərəsini, hərəsində, hərəsindən.* Məsələn: *Ocaq alovlarının zəif şölələrində, hərə bir qılinc kimi sancılıb yerində* (R.Rza). *Hərəmiz bir məslək uğrunda mübarizəyə qoşulduq. Hərəmizin bir arzusu vardır. Hərəmizə bir iş təklif etdirilər. Hərəmizi bir rayona təyin etdirilər. Hərəmizdə bir sahə qüvvətlidir. Hərəmizdən bir iş görməyi tələb etdirilər. İrili-xirdalı hərənin başı bir oyuna qarışmışdı* (Çəmənzəminli). *Hərəyə bir alma verib getdi. Hərəni bacardığı işdə işlətsək, faydalı olar. Hərədə bir tüsəng, bir qumbara var idi. Hərədən bir tük çəksən, kosaya da saqqal olar* (Atalar sözü). *Hərəniz bir kitab götürür. Hamısı dağılacaq, hərəsi bir dəstə ilə səngərlərə gedəcəkdi* (Mir Cəlal). *Bazardan qayıdanda isə hərəsinə nə qədər verdiyini yazırı* (M.Ibrahimov). *Hərəmiz onların hərəsindən bir dəstə gül alıb qayıtdıq.*

*Hərəsi* sözü insanlara aid olduğu kimi, başqa əşyalara da aid olabilir. Məsələn: *Hərəsi bostandan beş elə qarpız götürdü ki, hərəsi on beş kilogram gələrdi.*

*Hərə I və II şəxsin təkini çıxməqla qalan mənsubiyyət şəkilçiləri* ilə işləndiyi kimi, yiyəlik haldan sonra -*ki* şəkilçisini də qəbul edib özündə həm subyekti, həm də onun malik olduğu obyekti məzmununu birləşdirir: *hərəninki, hərəmizinki, hərənizinki*. Belə hallarda bunlara cəm şəkilçisi bitişdirilmir.

## TƏYİN ƏVƏZLİYİ

Təyin əvəzlikləri cümlədə isimlərdən əvvəl gələrək, onları təyin edir. Təyin əvəzliklərinə öz, bütün, *hər, hər bir, filan, eyni* və s. sözler daxildir.

Keçmiş qrammatikalarda qayıdış zəmiri kimi izah edilən öz əvəzliyinin özünəməxsus bir çox məna xüsusiyyətləri vardır.

*Öz* əvəzliyinin vəzifə xüsusiyyətləri ondan ibarətdir ki, o ya subyekti, ya da obyekti əvəz edir; ya subyekti, ya da obyekti təyin edir. Bütün bu vəzifələrdə öz sözü hər üç şəxsin tam müəyyənliliyini və əşyaya olan əlaqəsini göstərir.

*Öz* sözü mütləq obyekti olan bir əşyanın əvvəlində söz birləşməsi şəklində işlənərək, əşyani şəxsə görə təyin edir. *Öz* sözündən sonra işlənən isim mütləq mənsubiyyət şəkilçisi qəbul edib, müəyyən şəxsi

bildirməli olur və bunun nəticəsində də öz sözü əşya ilə (obyektlə) şəxsin (subyektin) əlaqəsini möhkəmləndirir. Əslində öz sözündən sonra gələn isim öz sözünün tələbine görə mənsubiyyət şəkilçisi qəbul edir. Əgər isim öz şəklini dəyişib, mənsubiyyət şəkilçisi qəbul etməzse, öz əvəzliyi ile birlikdə işlənə bilməz. Buna görə də şəkilcisişiz işlənən öz sözü təyin adlansa da, başqa təyinlərdən tamamilə fərqlənir. Başqa təyinlər təyin olunan sözdən əvvəl gələrək, həm subyekti, həm də obyekti müxtəlif cəhətdən təyin etdiyi halda, öz sözü yalnız obyekti şəxsə görə təyin edə bilir; daha doğrusu, obyekti subyektdə görə konkretləşdirir: *O öz ürəyinə inanırdı* (M.İbrahimov). *Ana onları öz uşaqları kimi mehribanlıqla qarşıladı* (M.İbrahimov).

Birinci misalda öz sözü üçüncü şəxslə (subyektlə) əşyanın (obyektin) əlaqəsini, ikinci misalda yenə də eyni vəzifədə ana ilə uşaqların əlaqəsini konkretləşdirir. Belə hallarda öz sözü yalnız mənaca təyin (daxili təyin) hesab edilir, cümlə üzvü olmaq etibarilə o (öz), obyektlə birlikdə bir cümlə üzvü olur. Hətta bəzən öz sözünü obyektdən ayırmak qeyri-mümkün olur. Məsələn: *O öz aləmində Südabənin evini ümumən İran kübarlarına məxsus əndərun-birundan, ibarət... bir imarət təsəvvür edirdi* (M.İbrahimov).

Öz sözünün birinci şəxsin təki ilə ikinci və üçüncü şəxsin tekindən sonra, eləcə də isimlərdən sonra işlənməsində də müyyəyen üslubi fərq vardır. *Mən öz kitabımı oxuyuram* cümləsini *Mən kitabımı oxuyuram* şəklində işlətsək, yenə də kitabın mənim olduğuna heç bir şübhə qalmır; çünkü *kitab* sözünün sonundakı *-ım* şəkilçisi yalnız birinci şəxsin təkini ifadə edir. Buna görə də çox vaxt birinci şəxsi bildirən əvəzliliklərdən sonra öz sözü işlənmir. *Sən öz kitabını oxuyursan*. *O öz kitabını oxuyur*. *Arif öz kitabını oxuyur* cümlələrində öz sözünü işlətmədikdə kitabın kimə aidliyi tam aydın olmur; öz sözü isə kitabın hansı şəxsə aid olduğunu tamamilə dəqiqləşdirir.

Beləliklə, mənsubiyyət şəkilçisi qəbul etməyən öz sözü heç bir şəylə əvəz olunmur, yalnız obyektlə subyektin əlaqəsini konkretləşdirməyə xidmət edir.

*Bütün* sözü dəyişilməyərək, cümlədə isimdən əvvəl gəlir. Məsələn: *Müəllim içəri girən kimi bütün sinif ayağa qalxdı*.

*Hər* sözü təklikdə işlənmir, ancaq cümlədə isimdən əvvəl gələrək, onu təyin edir və dəyişilmir. Məsələn: *Hər aşiqin dövrəni var*; *Hər bir bağın bağbanı var*. *Hər bağçanın reyhanı var*. *Rahimin öz cananı var*. *O bənzəməz gülə, bülbüл* (M.Rahim).

Bu söz *kəs*, *biri* sözləri ilə işlənib yeni leksik vahidlər (qeyri-müyyəyen əvəzlik) emələ gətirir. Məsələn: *Hər kəs gəlib o dəstəyi oradan çıxara bilsə, məni rahat edər. Qoy hər biri öz bildiyini danışın* (S. Rəhimov).

*Hər bir* təyin əvəzliyi də *hər* sözünün mənasına olduqca yaxın bir mənada işlənir və cümlədə yalnız təyin funksiyasını yerinə yetirir. Məsələn: *Hər bir gənc fəhlə texniki biliyini artırmaq haqqında düşünməlidir. Biz hər bir tələbənin elmi dərnəkdə iştirakına nail olmalıyıq.*

*Filan*, *eyni* sözləri də cümlədə isimdən əvvəl gələrək, onu təyin edir. Məsələn: *Filan adam işimə mane olur* (S.Rəhimov). *Siz həmişə eyni məsələdən danışırsınız.*

## İNKAR ƏVƏZLİYİ

İnkar əvəzlikləri dilimizdə böyük işlənmə tezliyinə malik olub heç sözünün *kim*, *kəs*, *nə*, *bir*, *şey* sözləri ilə birləşməsindən emələ gəlir: *heç kim*, *heç kəs*, *heç biri*, *heç nə*, *heç bir şey*, *heç bir kimsə*, *heç kim* mənasında işləndikdə və s.

Məsələn: *Heç ki məsənə yaxın düşməz* (S.Rəhimov). *Ay qızlar, hələ heç nə yoxkən yazılıq oğlanı dilə-dişə salmayın* (İ.Əfəndiyev). *Heç birindən onun xəbəri yox idi* (Mir Cəlal). *Heç kəs danışmırı, hamı ağızına su alıb dayanmışdı.* (S.Rəhimov). *Mən heç bir şey istəmirəm. Kimsə razı olmadı.*

İnkar əvəzlikləri isimlər kimi bütün hallarda işlənir:

A.	heç kim	heç nə	heç şey	kimsə
Yiy.	heç kimin	heç nəyin	heç şeyin	kimsənin
Yön.	heç kimə	heç nəyə	heç şeyə	kimsəyə
T.	heç kimi	heç nəyi	heç şeyi	kimsəni
Yer.	heç kimdə	heç nədə	heç şeydə	kimsədə
Ç.	heç kimdən	heç nədən	heç şeydən	kimsədən

*Heç biri* inkar əvəzliyi əvvəlcə mənsubiyət şəkilçisi qəbul etməklə substantivləşir, sonra isə hal şəkilçiləri ilə işlənir.

A.	heç biri
Yiy.	heç birinin
Yön.	heç birinə
T.	heç birini
Yer.	heç birində
Ç.	heç birindən

## ƏVƏZLİKLƏRİN DƏYİŞMƏSİ VƏ BAŞQA NİTQ HİSSƏLƏRİ İLƏ ƏLAQƏSİ

Əvəzliklərin bir qismi isimlər kimi hallanır, bir qismi hallanmır; bir qismi isimler kimi cəm şəkilçisi qəbul edir, bir qismi cəmlənmir. Bunların bir qismi yalnız şəxs bildirdiyi halda, bir qismi həm şəxs, həm də başqa əşya bildirir. Bəzi əvəzliklər nə şəxs, nə də əşya bildirir, onların yalnız əlamət və ya keyfiyyətini təyin etməyə, göstərməyə xidmət edir. Bunların bəziləri də əşyanın və ya iş, hərəkətin kəmiyyətini göstərmək vəzifəsi daşıyır. Buna görə də əvəzliklər başqa nitq hissələri ilə müxtəlif cəhətdən əlaqədar olur. Başqa nitq hissəsi ilə əlaqəsinə görə əvəzlikləri aşağıdakı şəkildə qruplaşdırmaq mümkündür.

**Əvəzlik-isim:** *mən, sən, o, biz, siz, onlar, özüm, özün, özü, özümüz, özünüz, özləri; kim, nə, heç kim, heç kəs, hər kim, kimsə, heç nə, hər nə, biri, birisi; filankəs, hərə, hamı.*

**Əvəzlik-sifət:** *bu, o, belə, elə, öz, filan, bəzi, hansı, necə, nə cür, heç bir, hər bir.*

**Əvəzlik-say:** *neçə, nə qədər, o qədər, bu qədər, filan qədər, bir qədər, bir neçə.*

**Əvəzlik-zərf:** *necə, nə cür, hanı, hara, bura, ora; bu qədər, nə qədər, o qədər, nə vaxt, nə üçün, nəyə görə, nədən ötrü və s.*

Əvəzlik-sifət qrupuna daxil olan sözlərdən yalnız *-ki* (*-ki*, *-ku*, *-kü*) şəkilçisi ilə işlənənlər təyini söz birləşməsinin birinci tərəfi (*təyin edəni*) ola bilmir.

Əvəzlik-say qrupunda gördüyüümüz *neçə, nə qədər, o qədər, bu qədər, filan qədər, bir qədər* sözləri; əvəzlik-sifət qrupuna daxil olan *necə, nə cür* sözləri fel və feldən düzəlmüş başqa nitq hissələri ilə bağlılıqda əvəzlik-zərf qrupuna mənsub olur.

## FEL

### ÜMUMİ MƏLUMAT

Fel əşyanın iş, hərəkət və halını bildirən bir nitq hissəsidir. Məsələn: *Məşin çox sürətlə gedirdi. Cəmилə Tahir yanaşı oturdu. Qonaqov tutuldu. Qırışq alnını iri tər damcıları basdı. Qonaqovun rəngi ağardı.*

Hər bir işdə dinamik və statik hərəkət olduğu kimi, müəyyən hal-vəziyyət də olur. Deməli, hər bir fel də bu mənaların hər üçünü ifadə edə bilir. Lakin ayrı-ayrı fellərdə bu mənaların biri digərinə nisbətən üstün olur. Yuxarıda birinci cümlədəki *gedirdi* felində hərəkət, ikinci cümlədəki *oturdu* felində dinamik hərəkətdən artıq statik iş, üçüncü, dördüncü və beşinci cümlələrdəki, *tutuldu, basdı, ağardı* fellərində hal-vəziyyət mənaları başqalarına nisbətən üstündür.

Azərbaycan dilinin felleri həm leksik tərkibinin, həm də qrammatik kateqoriyalarının zənginliyi etibarilə başqa nitq hissələri içərisində xüsusi yer tutur. Əsrlər boyu müxtəlif dillərin təsirinə məruz qalan Azərbaycan dili daha çox fellər vasitəsilə öz milli orijinallığını mühafizə edə bilmışdır.

Klassik ədəbi dilimizdə belə, fellərin milli xüsusiyyətlərinə heç bir təsir olmamışdır. Dilin milli xüsusiyyətlərini daha çox sadə, eləcə də müasir dil baxımından sadələşmiş fellər mühafizə edib saxlamışdır.

Məlum olduğu kimi, nitq hissələrinin bir-birindən ayrılmasında, müstəqil bir nitq hissəsi kimi meydana çıxmışında xüsusi əlamətlər əsas rol oynayır; daha doğrusu, müəyyən əlamət və xüsusiyyətlərinə görə bir nitq hissəsi digərindən fərqlənir. Azərbaycan dilinin felleri də səciyyəvi əlamətlərlə başqa nitq hissələrindən ayrıılır.

Azərbaycan dilinin felleri ona məxsus olan aşağıdakı əlamət və xüsusiyyətlərlə başqa nitq hissələrindən seçilir:

1. Fellərin iş görünəni, iş icra edəni olur.
2. Fellərdə inkarlıq kateqoriyası vardır.
3. Fellərdə təsirlik və təsirsizlik kateqoriyası vardır.
4. Fellərdə növ kateqoriyası vardır.
5. Fellərdə zaman kateqoriyası vardır.
6. Fellərdə şəxs və kəmiyyət kateqoriyaları vardır (bu kateqoriyalar isimlərdə də özünü göstərir).
7. Fellərdə xüsusi və ümumi şəkil vardır.

8. Fellərin törəmələri (feli isimi-məsdər, feli sıfət və feli bağlama) vardır.

Bu xüsusiyyətlər, əsasən, fellərə aiddir. Bütün bunlara əsasən, feli öz əlamət və xüsusiyyətlərinə görə başqa nitq hissələrindən nə qədər geniş və zəngin olduğunu təsəvvür etmək çətin deyildir. Deməli, feli öyrənmək üçün ona xas olan bu əlamət və xüsusiyyətləri bilmək lazımdır.

## FELİN QURULUŞCA NÖVLƏRİ

Azərbaycan dilində işlədirən fellərin hamısı eyni quruluşa malik deyildir. Bunların bir qismi mənşə etibarilə daha qədim olub, xüsusi şəkilçi qəbul etmədən və başqa nitq hissələrinin köməyi olmadan hərəkət bildirən sözlərdir. Digər qismi, əslində fel olmayan hər hansı bir nitq hissəsinə müxtəlif əlamət artırmaqla əvvəlki məzmunu uyğun hərəkət (fel) məzmunu ifadə edənlərdir. Üçüncü qismi isə tek-tək söz və ya söz ilə şəkilçidən ibarət iki sözün birləşməsindən əmələ gələnlərdir. Sonuncular fellər içərisində xüsusi bir yer tutmaqdadır.

Fellərin quruluşundakı bu müxtəlifliyə əsasən onları qrammatika kitablarında üç qismə ayıırlar: 1) sadə; 2) düzəltmə; 3) mürəkkəb fellər. Bu bölgü tamamilə doğrudur; çünkü fellərin quruluşundakı müxtəliflik bu bölgü dairəsindən kənara çıxa bilmir; yəni bütün felləri nəzərdən keçirdikdə onların bir qismi yalnız fel köklərindən, bir qismi fel və ya başqa nitq hissələri ilə sözdüzəldici şəkilçilərdən, digər bir qismi də bir felle başqa bir nitq hissəsinin, yaxud köməkçi feli iştirakından əmələ gələn fellərdən ibarətdir.

**Sadə fellər.** Heç bir sözdüzəldici şəkilçinin köməyi olmadan felə xas olan kateqoriyaları ifadə edən fellərə sadə fel deyilir. *Yazmaq, oxumaq, gəlmək, baxmaq, gülmək, görmək* kimi sade fellər bütün zamanlar və bütün şəxslər üzrə təsdiq və inkarda işlənir, təsirli və ya təsirsiz olur: *yazdım, yazdıq, oxudun, oxudunuz, gələrsən, gəlməyəcəklər* və s.

**Düzəltmə fellər.** Məlum olduğu üzrə, müstəqil sözlərin şəkilçi halına düşüb, bir nitq hissəsindən başqa bir nitq hissəsi əmələ getirməsi dilin əsas nitq hissələrinin əmələ gəldiyi dövrdən daha sonralara aiddir. Dil öz inkişafında o mərhələyə gelib çatır ki, əvvəller danışq üçün lazım olan sadə sözlərlə artıq kifayətlənmək mümkün olmur. Dilin öz inkişaf qanununa əsasən müxtəlif şəkilçilər vasitəsilə ayrı-

ayrı nitq hisselerinden yeni sözlər yaratmağa ehtiyac artır və bu yolla da düzəltmə sözlər yaranmağa başlayır.

Dilimizdə olan düzəltmə fellər isim, sıfət, say, əvəzlik, zərf və yamsılamalardan əmələ gəldiyi kimi, fel köklərindən də əmələ gələ bilir. İsim, sıfət, say, əvəzlik, zərf və yamsılamalardan fel əmələ gəti-rən şəkli əlamətlər (şəkilçilər) aşağıdakılardır: *-la (-lə); -lan (-lən); -laş (-ləş); -an (-ən); -a (-ə); -ar (-ər); -i (-i, -u, -ü); -sa (-sə); -imsə (-ümsə); -al (-əl); -ilda (-ildə, -ulda, -üldə); -iq (-ix, -ik, -uk, -ux); -aş (-əş)* və s.

Fel əmələ gətirən bu şəkilçiləri qoşulduqları sözlərə görə aşağıdakı qruplara ayırmaq olar:

1. *-la (-lə)* şəkilçisi isim, sıfət, say, zərf və yamsılamalardan fel əmələ gətirir:

a) isimdən: *ışla, başla, bağla, səslə, gözlə, alqışla, salamlı, parçala, yolla, tumarla* və s. Məsələn: *Firəngiz də bunu eşidib b aşla di qis-qanmağa* (İ.Əfəndiyev). *Rahila içəri girib qapını bərk bağladı. Əmimgilin kontorunda Lida adlı bir cavan qız işləyirdi* (İ.Əfəndiyev). *Get, – dedi, – kəhəri yəhərlət* (Mir Cəlal). *Elə bil həyatda nə qədər gözəl, incə, qəşəng xılqət var isə, hamısı Qəhrəmanlar kəndində cəm olub böyük intizar və həsrətlə kimi isə gözləyir* (Ə.Vəliyev). *Gürzlər, baltalar işlədikcə süxur parçalanırdı* (M.Süleymanov). *Yolları qar bağlamışdı* (M.Süleymanov). *İpək qızının saçını tumarladı* (M.Süleymanov);

b) sıfətdən: *hazırla, ariqla, hamarla, təmizlə, sərinlə, əzizlə, təzələ* və s. Məsələn: *Xalidə bacı, siz danışın, yازın, sonra da pozun, mən də bir az çərəz hazırlayıım* (M.Süleymanov). *O bu həftə ərzində xeyli ariqlamışdı* (M.Süleymanov). *Yan-yörədəki qarı da təmizləmişdir* (M.Süleymanov). *Qar ayaq altında tapdalanyıb hamarlanmışdı* (M.Süleymanov). *İpək qızını öpüb əzizlədi, bağırna basdı* (M.Süleymanov). *Təmiz hava yataq otağına dolub qızını sərinlətdi* (Ə.Vəliyev);

c) zərfdən: *qabaqla, irəlilə, gerilə* və s. Məsələn: *Əkbər sıçrayıb onu qabaqladı* (M.Süleymanov). *Dəmir qabaqda, Könüll də onun dalınca tunellə irəliləyirdilər* (M.Süleymanov). *Birinci yoxlamadan sonra geridə qalan briqadaların çoxu irəliləyibsə, irəlidə gedənlərin də bəziləri geriləyibdir;*

ç) yamsılamalardan (təqlidi sözlərdən): *parla, püflə, gurla, partla, çırtla, mələ* və s. Məsələn: *Ağ dişləri qalın dodaqları arasında partladı* (M.Süleymanov). *Bir-iki aya hamısı partladılacaq* (M.Süley-

manov). Özün yeyib, toxumların çırtlardıq (Şehriyar). Qoyunquzu dam-bacada mələrdi; Əmməcanım körpələrin bələrdi (Şehriyar). Uşaq ocağı püfləyirdi.

Qeyd etmək lazımdır ki, müasir ədəbi dilimizdə **-la** (-*la*) şəkilçisi ile bitən bütün fellər tarixən düzəltmə fellərdir, çünkü bu şəkilçilərlə bitən heç bir əsl (sadə) fel yoxdur. Dilin sonrakı inkişaf prosesində bu düzəltmə fellərin bir hissəsində köklər qismən ibtidai mənalarını ayrılıqda ifadə edə bilmir. Bunlar yalnız şəkilçilərlə birlikdə müəyyən məzmun ifadə edir. Məsələn: *dılə*, *danla*, *ağla*, *saxla*, *haqla*, *anla*, *söylə*, *inlə*, *çapala*, *qarmala* kimi fellərin kökləri bu gün müstəqil surətdə ya heç bir məzmun ifadə edə bilmir (məsələn: *sax*, *çapa*, *qarma*), ya da tam başqa mənada işlədilir (*din*, *dan*, *an*, *söy*, *ban*, *ağ*).

2. **-laş** (-*laş*) şəkilçisi ilə sıfət, say, əvəzlik və zərfdən düzəltmə fel əmələ gelir:

a) isimdən: *fikirləş*, *ayaqlaş*, *sözləş*, *yerlaş* və s. Məsələn: *Fikirləşdi ki, görəsən, evdə nə var* (Mir Cəlal). *Musa kişi çox tez-tez yeri-diyi üçün yoldaşları onunla ayaqlaşa bilmirdilər* (M.İbrahimov). *Bu binada MTS-in idarəsi yerlaşırdı* (M.İbrahimov). *Dostlar heç nəyin üstündə sözləşdilər*:

b) sıfətdən: *razılış*, *çətinlaş*, *tündləş*, *nazikləş*, *asanlaş*, *saflaş*, *gözəlləş* və s. Məsələn: *Arvad razılışmir. Hava azlıq edir, filiz qazı nəfəs almağı çətinlaşdırırdı. Göy üzünü örtmüş qara buludlar get-gedə tündləşirdi. Xalidənin ürəyi lap nazikləşdi. İndi texnika işləri xeyli, birə yüz asanlaşdırıbdır. Həm də filizi quru deyil, yaşı saflaşdırıra bilərik. Günəşin dağ arxasından boyanan şəfəqləri manzərəni daha da gözəlləşdirdi.*

c) saydan: *birləş*, *ikiləş*, *çoxlaş* və s. Məsələn: *Beş gündən sonra dağın sağ tərəfi ilə sol tərəfindən çəkilən yollar birləşdi* (Ə.Vəliyev). *Leyli birkən ikiləşmiş Məcnun* (H.Cavid). *Neyləyim, ey vay bu urus başdilar, Ölkdə gündən-günə çoxlaşdırılar* (M.Ə.Sabir).

3. **-lan** (-*lən*) şəkilçisi ilə isim və sıfətdən düzəltmə fel əmələ gelir:

a) isimdən: *şikayatlən*, *dillən*, *evlən*, *gileylən*, *maraqlan*, *ışığlan*, *hirslən*, *kədərlən*, *aciqlan*, *dirəklən* və s. Məsələn: *Baş mühəndis həyəcanla qabağa yeriyib, əsəbi bir səslə şikayatləndi* (M.Süleymanov). *Kim isə eyhamla dilləndi* (M.Süleymanov). *Ondan sonra daha evlənmir* (M.Süleymanov). *Biz təmizlədikcə sükür uçmasayıdı, budağa çoxdan çatmışdıq, – deyə Əkbər gileyləndi*. *O hər şeylə*

*maraqlanırdı. Əl fənərini yandırıb yolu işıqlandırdı. Səltənət bacı, niyə hirslənirsən? Birdən kədərləndi, iri, kələ-kötür əli ilə ağ saçlarını tumarladı* (M.Süleymanov). *Partlayışlar dağları parçalayıır, dərənin qıraqlarına iri daşlar düşür, havaya toz sütunu dirəklənirdi* (Ə.Vəliyev). *Sən də dolama görək, – deyə arvad mənə açıqlandı* (İ.Əfəndiyev);

b) sıfətdən: *xumarlan, genişlən, avaralan, lovğalan* və s. Məsələn: *Lovğalanıb, a görməmiş, çox da belə firıldama* (M.Ə.Sabir). *Ay oğul, avaralanma, get sən də bir işin qulpundan yapış. Əkin sahəsini genişləndirmək lazıim gəlirdi.*

4. -*al* (-əl, -l) şəkilçisi ilə sıfət və saylardan düzəltmə fel əmələ gəlir:

a) sıfətdən: *boşal, sağal, qaral, qısal, ucal, düzəl, dincəl, incəl* və s. Məsələn: *Qəni, deyəsən, yenə çənəvün yayı bəşəlib* (M.Süleymanov). *Eh, haqq-nahaq rezin kimi bir şeydir: hər kəs istədiyi qədər uzadıb-qısalıdır* (M.Süleymanov). *Yusif sağalacaqdır* (M.Süleymanov). *Hər şeyə əsəbiləşsən, qanın tez qaralar. Saçlarını oğlan-sayağı kəsdirib düzəltdi* (M.Süleymanov). *Qəni yalnız indi arxayın nəfəs alıb dincəldi* (M.Süleymanov). *Qız xeyli ariqlayıb, xeyli incəlmışdı* (Mir Cəlal). *Quşların səsi bir nəgmə kimi ucalırdı* (Ə.Vəliyev);

b) saydan: *çoxal, azal*. Məsələn: *Əllərindəki işləri buraxıb, hadisə yerinə qaçanların sayı çoxalırdı* (Ə.Vəliyev). *Motor və dəzgahın gurultusu gah artır, gah azalırdı* (M.Süleymanov).

5. -*ar* (-ər) şəkilçisi vasitəsilə isim və sıfətdən düzəltmə fel yaranır.

a) isimdən: *otar, közər*. Məsələn: *Balaca oğlu isə o gün quzuları və buzovu otarırdı* (Ə.Vəliyev). *Ocaqdakı odun hələ də közərirdi*.

Bu şəkilçi vasitəsilə *su* ismindən fel düzəlkən, həmin söz özünün ən qədim formasında -suv şəklində işlənir. Məsələn: *Qalınqas oğlan az qala Qədiri də özü kimi sevincə suvarırdı* (Mir Cəlal);

b) sıfətdən: *ağar, göyər, bozar* və s. Məsələn: *Divar əhənglə ağardılmışdı* (M.Süleymanov). *Yağışdan sonra quru yerlər də gömögöy göyərmışdı* (Ə.Vəliyev). *Qəni bir istədi kişinin üzünü bozarsın, özünü saxlayıb bozarmadı* (M.Süleymanov).

6. -*a* (-ə) şəkilçisi vasitəsilə isim və sıfətdən fel düzələr:

a) isimdən: *yaşa, ələ, qana* və s. Məsələn: *Əbəs yerə yaşıatmadıq neçə-neçə qəhrəmanın arzusunu, əməlini* (H.Arif). *Qızın anası dərhal ələyə un töküb ələdi, tez xamir yoğurdu* (Ə.Vəliyev). *Barmağın niyə qanayıb?*

b) sifətdən: *boşa, cilə*. Məsələn: *Kəsbinə getməyə, ata, fürsətin olmur, olmasın; Gündə bir arvad al, boşa, qeyrətin olmur, olmasın.* (M.Ə.Sabir). *Günəşin üzünü bulud örtmüsdü, yağış çiskin-çiskin ciləyirdi.*

7. -*i* (-*i*, -*u*, -*ü*) şəkilçisi ilə sifətlərdən fel düzəlir: *bərki, təngi, acı, turşu və s.* Məsələn: *Dünənki xörəklər günüñ altında qalib tamamilə turşumusdu. Yoğun dirəkləri yan-yanan düzür, arxadan taxta hörüb bərkidirdilər* (M. Süleymanov). *İçəridəkilərin nəfəsi getgedə təngiyirdi* (M. Süleymanov).

8. -*sa* (-*sə*) şəkilçisini artırmaqla isim və sifətdən düzəltmə fel əmələ gəlir. Məsələn: *Oaclığını o qədər də hiss etmirdi, ancaq bərk susamışdı. Şəhərli qızı beşcə gündən sonra qəribəsədi, anasına qəmli bir məktub da yazdı.*

9. -*imsə* (-*ümsə*) şəkilçisi vasitəsilə fel və əvəzlikdən fel əmələ gəlir: *mənimsə, gülümsə.* Məsələn: *Məxanizatorlar özlərinə aid olan bütün texniki bilikləri məniməsədir. Çox sağ ol, – deyə oğlan gülüməsədi* (İ. Əfəndiyev).

10. -*ilda* (-*ildə*, -*ulda*, -*üldə*) şəkilçisi vasitəsilə yamsılamalardan (təqlidi sözlərdən) düzəltmə fel əmələ gəlir: *zarilda, piçilda, şaq-qulda, hirilda, parilda, qarilda, marçilda, cingildə, hirilda, mızilda, şırilda və s.* Məsələn: *Göyün lap dərinliklərində ulduzlar parıldayırdı* (M. İbrahimov). *Birdən göy elə qüdrətləşəq qıldadı ki, elə bil, dinamit qoyub nəhəng bir dağı partlatdırılar* (İ. Əfəndiyev). *Təbrik edirəm, Araz, – deyə Sona piçıl dadı* (İ. Əfəndiyev). *Yağmasan da, gurulda, – deyib şofer kabinəyə girdi* (İ. Əfəndiyev). *Qarğı təki səs-səsə verib elə qarıldayırlar ki, ağız deyəni qulaq eşitmır* (M. Süleymanov). *Quyudaki balta nəyə isə ilişirmiş kimi xırıldadı* (M. Süleymanov). *Könül Fərruxu bir an belə unuda bilmir, gözəl simasını daim qarşısında görür, səsi qulaqlarında cingildəyirdi* (M. Süleymanov). *Əzəmət qollarını geniş açaraq naəlachiqla mızıldadı* (M. Süleymanov). *Qoşaçay lay-lay çalırmış kimi həzin-həzin şırıldayırdı* (M. Süleymanov).

11. -*ıq* (-*ıx*, -*ık*, -*uq*, -*ük*) şəkilçisi vasitəsilə isim, sıfət və zərf-dən düzəltmə fel əmələ gəlir: *darix, karix, yolux, gecik, pisik və s.* Məsələn: *Araz tək qalib darixmişdi* (İ. Əfəndiyev). *Dəmir azca geciksəydi, Ələmdar birtəhər olacaqdi.* (M. Süleymanov). *Ana, qızı pisikməsin deyə, sözün istiqamətini dəyişdi. Sən, Məmmədəli, qorxma, qəm çəkmə, darixma* (M. Ə. Sabir). *Ehtiyatlı olun, xəstəlik yoluxa bilər.*

12. **-aş** (-əş, -ş) şəkilçisi vasitəsilə isim, fel və yamsılamalarдан fel düzəlir: *yanaş, daraş, sarış, toqqaş, çaqqış* və s. Məsələn: *Həkim xəstəyə yanaşdı. İki keçi, körpüdən keçərkən bir-biri ilə toqqaşdı. Hər yana qarışqa daraşıb. Yumurtanı göyçək, güllü boyardıq; Çaqqışdırıb sinanların soyardıq* (Şəhriyar).

13. **-an** (-ən) şəkilçisi ilə isim və yamsılamalardan fel düzəlir: *gucən, hıqqan* və s. Məsələn: *At var gücü ilə gücəndi, arabanı çəkib çıxartdı. Nə hıqqanırsan, burada nə var ki?*

**Feldən düzələn fellər.** Başqa nitq hissələrindən fel düzəldiyi kimi, sadə, düzəltmə fellərdən də fel əmələ gelir. Belə fellər ona görə düzəltmə hesab olunur ki, bunların da müxtəlif şəkilçilər vasitəsilə həm şəkli, həm də mənası dəyişdirilir. Sadə fel köklərindən düzəltmə fel əmələ getirən şəkilçilər aşağıdakılardır:

**-ıl** (-il, -ul, -ül): *yazıl, deyil, pozul, döyük; -ın* (-in, -un, -ün): *alin, bilin, oxun, döyüñ; -ış* (-ış, -uş, -üş; -aş, -əş, -ş): *yazış, pozuş, çəkış, görüş, vuruş, söyüş, tutuş, deyiş, mələş; -dr* (-dir, -dur, -dür): *yazdır, əkdir, soldur, sökdür* və s.

Bu cür düzəltmə fellərdən başqa münasibətlə (felin növlərində) bəhs edəcəyimiz üçün burada misallar verilmədi.

### Mürəkkəb fellər

Öz zənginliyinə və oynadığı roluna görə müasir ədəbi dilimizdə işlənən mürəkkəb fellər də böyük əhəmiyyətə malikdir. Son zamanlar dilimizdə külli miqdarda mürəkkəb fel yaranmışdır. Bir isimlə bir feldən əmələ gəlmış mürəkkəb fel həm ismin, həm də felin əvvəlki məzmununu dəyişdirir, yeni bir məzmun ifadə edir. Bu da fellərin mənasından (semantikasından) irəli gəlir. Çünkü dilimizdəki fellərin bir şəkildə müxtəlif mənaları ola bilir. Məlum olduğu üzrə, *tutmaq* feli ayrılıqda müəyyən bir iş məzmununu ifadə edir. Lakin bu fel müxtəlif isimlərdə işlənib, mürəkkəb fel əmələ gətirdiyi zaman bir çox başqa mənalar bildirir. Məsələn: *qaçan bir şeyi tutmaq, verilən bir şeyi tutmaq, teatrdə yer tutmaq, müəyyən vəzifə tutmaq, əsir tutmaq, müəyyən xəstəlik tutmaq, vəkil tutmaq, şahid tutmaq, növbə tutmaq, tökülen bir şey üçün qab tutmaq, fikrində bir şey tutmaq, palto tutmaq, toxum tutmaq, qızdırma tutmaq* kimi ifadələrdə eyni şəkildə işlənilən *tutmaq* sözü özündən əvvəlki ismin mənası ilə əlaqədar

olaraq, müxtəlif mənalar ifadə edir. Lakin bu sözlərdə isim öz əvvəlki mənasını itirmədiyi kimi, fel də tutmaqla əlaqədar mənaları ifadə edə bilir. Mürəkkəb fellərin əmələ gəlmə üsullarını nəzərə alsaq, onların mənasının (semantikasının) nə qədər müxtəlif və zəngin olduğu aydınlaşmış olar.

Əmələ gəlmə üsuluna görə mürəkkəb fellər dörd yerə bölünür:

1. *Ol, et, elə* kimi qismən müstəqil, qismən də köməkçi fellər isim və bəzən də sıfətlərdən sonra işlənməklə mürəkkəb fel əmələ getirir: *hazır ol, daxil et, xaric et, qəbul elə, təftiş et, yaxşı olar, pis olar, xoş olar, sad olar* və s.

Qeyd etmək lazımdır ki, köməkçi fel adlanan *olmaq* feli dilimizdə ən çox işlənən fellərdəndir. Bu fel, bir tərəfdən, həm öz sözlərimizlə, həm də alınma sözlərlə işlənərək, zəngin mürəkkəb fel silsiləsi yaradır. Digər tərəfdən, *olmaq* feli müstəqil fel kimi də işlənir.

*Olmaq* felinin köməkçi fel kimi işlənib mürəkkəb fel əmələ getirməsini, yaxud müstəqil fel kimi işlənməsini müəyyən etmək üçün, hər şeydən əvvəl, onun müstəqil mənaya malik olub-olmamasını nəzərə almaq lazımdır. *Olmaq* felindən əvvəl işlənən söz onun (*olmaq* felinin) obyekti olursa, o, köməkçi fel vəzifəsi daşıyır və özündən əvvəlki sözlə birlikdə mürəkkəb fel olur. Məsələn: *Səni sevən çox bələya tuş olur. Əql gedir başdan, fəramuş olur. Avazın gələndə can bihuş olur. Qurbanam o nazik sədaya, Zeynəb* (M.P.Vaqif). *İçəri keç, Maya, anamlı tanış ol* (M.İbrahimov). *Sədr gedəndən sonra da hesabdar uzun müddət düşünməyə məcbur oldu* (Ə.Vəliyev). *Qədirin ürəyi xarab oldu* (Mir Cəlal).

Yuxarıdakı misallarda *tuş olur, fəramuş olur, bihuş olur, tanış ol, məcbur oldu, xarab oldu* sözləri mürəkkəb fellərdir. Bu mürəkkəb fellərin birinci sözləri *olmaq* köməkçi felinin obyektləridir və həmin köməkçi fel onlarsız heç bir qrammatik mənaya malik deyildir.

*Olmaq* feli müstəqil işlənərkən heç bir daxili obyekta ehtiyacı olmadan cümlədə müstəqil vəzifə daşıyır və özündən əvvəl işlənən isimlə yerinə görə müxtəlif qrammatik əlaqələrdə (uzlaşma, idarə) olur. Məsələn: *Nə esq olaydı, nə aşiq; nə nazlı afət olaydı; Nə xəlq olaydı, nə Xəliq; nə əşki-həsrət olaydı; Nə dərd olaydı, nə dərman; nə sur olaydı, nə matəm; Nə aşiyaneyi-vüslət, nə bari-fırqət olaydı* (H.Cavid). *Bülbül istər gülü, tuti şəkəri, mən də səni; Esq sevdası bu üç aşığı-nalanda olur; Nə təbiat görüb ömründə,*

*nə dünya yetirib; O gözəllər ki, bizim Azərbaycanda olur; Gül ağər bülbülli incitsə, vəfasız deməyin; Qızların taqsırı olmaz, günah oğlunda olur* (Ə.Vahid). *Sən burada ol, mən indi gəlirəm.*

Bəzən olmaq feli tam müstəqil işlənərək yaşamaq (qalmaq), bəzən də baş vermək felinin sinonimi olur. *Qardaşım Bakıda olur. Sən nə vaxtdan kənddə olursan?* Gör dünyada nələr olur? (M.İbrahimov).

*Etmək, eləmək* (eyləmək) köməkçi felləri başlıca olaraq mürəkkəb felin tərkibində işlənərək, həm alınma sözleri, həm də öz sözlərimizi felləsdirməyə xidmət edir. Bu köməkçi fellər az-az hallarda müstəqil fel kimi işlənə bilir. Məsələn: *Çox çalışdı, əlindən nə gəlirsə, elədi. Nə qədər ona dedim ki, etmə, eləmə, sözümə baxmadı.*

Mürəkkəb fellərə misal: *Parovozun səsi eşidildikcə hər kəs keçmişini xatırlayır, indi ilə müqayisə edirdi* (Ə.Vəliyev). *Gülşənin adını, familiyasını, hansı briqadada işlədiyini soruşub yazdı və söz verdi ki, onun təklifinə əməl ediləcək* (Ə.Vəliyev). *Ceyranın döşünə, alnına vurulan xalları görüb sevindi, razılıq elədi* (Mir Cəlal). *Telefona toxunmayın, gedin ayrı yerdən zəng eləyin* (İ.Əfəndiyev).

2. Müstəqil mənalı fellər isimlərdən sonra işlənməklə mürəkkəb fel emələ getirir. Belə mürəkkəb fellərin hər iki komponenti (ad və fel hissəsi) eyni kökə malik olur: *ov ovlamaq, sap saplamaq, əkin əkmək, tikis tikmək* və s.

Qeyd etmək lazımdır ki, buraya aid olan felləri tərəflərinin ifadə formasından asılı olaraq iki qrupa ayırmak olar: 1) belə mürəkkəb fellərin bir qismində ad hissəsi sadə isimlə, ikinci (fel) hissəsi isə həmin isimdən düzəlmüş fellə ifadə olunur (*ot otlamaq, su sulamaq, ov ovlamaq*); 2) digər qismində isə onun ad hissəsi ikinci yerdə duran felden düzəlmüş isimdən ibarət olur (*biçin biçmək, yamaq yamamaq, söyüş söymək*). Məsələn: *Səmaya içəri girəndə anası tikis tikirdi. Nənəsi səhərdən fasılə vermədən yamaq yamayırdı. Söyüş söymək ədəbsizlikdir.*

Eyni kökdən olan adla felin birləşməsindən əmələ gələn mürəkkəb fellərə daxili obyektlə fellər də deyilir. Belə daxili obyektlə felləri bütün vəziyyətlərdə mürəkkəb fel kimi götürmək olmaz. Bu fellərin hər iki komponenti (eyni kökdən olan ad və fel) yanaşı işlənərək birlikdə leksik-qrammatik vahid kimi çıxış edərsə, onları mürəkkəb fel kimi götürmək olar (yuxarıdakı misallara bax). Əgər həmin komponentlər leksik-qrammatik vəhdət təşkil etmirsə, onları mürəkkəb fellərə daxili obyektlə fellər də deyilir.

kəb fel kimi götürmək olmaz. Məsələn: *Yağmadı yağış, bitmədi bir danə, nə borcum* (M.Ə.Sabir). *Dağ rayonlarında, adətən, yağış yağanda ildirim da çaxır. Qar qarlayanda həyətdə oynamaq uşaqlara ləzzət verir.*

3. -*ib* şəkilçili feli bağlama ilə təsriflənən fel birləşerek mürəkkəb fel əmələ gətirir: *vurub-çatmaq, bəzənib-düzənmək, çalib-çapmaq, saralıb-solmaq, gəlib çıxmaq, donub qalmaq, gəlib çatmaq, atılıb-düşmək, qurub-yaratmaq* və s.

Göründüyü kimi, hər iki komponent bir leksik-qrammatik vahid kimi çıxış edir. Məsələn: *Ali dostunu gözləməkdən yoruldu, çıxıb getdi. Onun elə bil işi-gücü ancaq səhərdən axşama kimi güzgü qabağında durub bəzənib-düzənməkdir. Bu işə mən lap donub qalmışam. Nə dövranlar gəlib keçdi danışdığım vaxtdan bəri* (S.Vurğun). *Bir gecaya bütün kitabı oxuyub qurtardı.*

Yanaşı işlənən feli bağlama ilə təsriflənən fel birlikdə leksik-qrammatik vahid kimi çıxış etmədikdə feli bağlama cümlədə əksərən zərflik, ya da zamanı və şəxsi əsas fellə müyyəyenləşən, həmcins xəbər kimi çıxış edir. Məsələn: *Yusif hasarı aşüb gəldi* (Q.İlkin). *O, kitablarını şkafa qoyub getdi.*

4. Mürəkkəb fellərin böyük bir qismi leksik səciyyəsinə görə frazeologizmlərdən ibarətdir: *göz qoymaqtı, başa çıxmaktı, baş açmaqtı, qulaq asmaqtı, dil tökməktı, başa düşməktı, gözə gəlməktı, dilə düşməktı, əla salmaqtı, dilə tutmaqtı, əldən düşməktı, yoldan çıxmaktı, həvəsdən düşməktı* və s.

## FELİN İNKARLIQ KATEQORİYASI

İnkıralıq kateqoriyası iş və hərəkətin icra olunmasını bildirir. Buna görə fellər təsdiq və inkar adı ilə iki qismə ayrılır. İş və hərəkətin icra edildiyini göstərən fellərə təsdiq, icra edilmədiyini göstərənlərə isə inkar feli deyilir. İnkıralıq kateqoriyası xüsusi şəkli əlamətlə ifadə olunur. Bunun şəkli əlaməti -*ma* (-*mə*, -*m*) şəkilçisidir ki, bu da felin quruluşundan asılı olaraq ya fel kökündə, ya da bütün sözdüzəldici şəkilçilərdən sonra əlavə olunur. Bu şəkilçi kökə əlavə olunduqda felin kökündəki məzmunu dəyişdirmir; yəni *oxu* felin əmr, *oxuyursan* feli xəbər şəkli hesab edildiyi kimi, *oxuma* feli də əmr, *oxumursan* feli isə xəbər şəkli hesab edilir. Bunların arasındaki fərq yalnız işin icra olunub-olunmamasından ibarətdir. Həmin şəkilçi söz kökünün

mənasında inkarlıqdan başqa, heç bir məzmun dəyişikliyi əmələ gətirmir. İnkarlıq kateqoriyasının şəkli əlaməti (-ma, -mə, -m) vurğu altına düşmür. Vurğu söz kökünün son hecasının, yəni bu şəkilciden əvvəlki hecanın üzərinə düşür. Fel köküne əlavə olunaraq, feldən sıfət və ya isim əmələ gətirən sözdüzəldici -ma (-mə) şəkilçisini bunlarla qarışdırıbmamalı. Sözdəyişdirici inkarlıq -ma (-mə) şəkilçi-sindən fərqli olaraq, feldən isim və ya sıfət əmələ gətirən -ma (-mə) şəkilçisi həmişə vurğu altına düşür.

Azərbaycan dilində inkarlıq bildirən ikinci bir əlamət *nə* bağlayıcısından ibarətdir. Bu bağlayıcı yalnız fellərə aid deyildir. O bütün əsas nitq hissələri ilə işlənib, onlarda inkarlıq və mənfilik məzmunu yaradır. Məsələn: *nə ətdir, nə baliq; nə yazır, nə oxuyur; nə mən, nə də sən; nə Rəşid, nə də Asif; nə az, nə çox; nə yaxşı, nə pis* kimi misallarda *nə* bağlayıcısı inkarlıq və mənfilik məzmunu ifadə edir.

İnkarlıq kateqoriyası bütün dillərin fellərində mövcuddur. Lakin onların çoxunda inkarlıq məzmunu sözün əvvəlində olan ön söz və ya ön şəkilçilərlə ifadə olunur. Azərbaycan dilində isə bu (inkarlıq kateqoriyası) həm şəkilçi, həm də bağlayıcı kimi istifadə olunan əlamətlərlə ifadə olunur. Azərbaycan dilindəki *nə* bağlayıcısı bəzi dillərin inkarlıq kateqoriyası əlamətinə uyğundur. Dilimizdəki *nə* inkarlıq əlaməti fellərdən əvvəl işləndikdə -ma (-mə, -m) inkarlıq şəkilçisini, isim və başqa nitq hissələrinin əvvəlində işləndikdə isə *deyil* sözünü əvəz edir. Buna görə də bir cümlə içərisində iki inkarlıq əlamətini işlətmək doğru deyildir. Əgər feldən əvvəl *nə* bağlayıcısı işlənirsə, həmin felə -ma və ya -mə (-m) inkarlıq şəkilçisi artırılmış; çünkü *nə* bağlayıcısı həmin şəkilçinin məzmununu ifadə edir. Məsələn: *Nə yazır, nə oxuyur* cümləsi *Yazmir, oxumur* cümləsinin məzmununu ifadə edir. Yaxud: *Aparıclar gülümü; Eylədilər zülümü; Nə qoyular danışam; Nə kəsdilər dilimi* (Xalq mahnisı). *Nə dərd olaydı, nə dərman; Nə sur olaydı, nə matəm; Nə aşiyaneyi-vüslət, nə bari-fırqət olaydı* (H.Cavid). Üzündə xalını gördükcə şad olur könlüm; *Nə ay verər bu səfani, nə də sitarə mənə* (Ə.Vahid). Ancaq elə enin ki, *nə sal buzlar qırılsın, nə bulaqlar bulansın* (O.Sarıvəlli). Bu zaman iki yankı baxır körpünün üstdən; *Nə həyəcan keçirir, nə yerindən tərpənir; Dalgalar arasında tük ürpərdən o səsdən; Nə gözləri yaşarır, nə tükləri ürpəşir* (Əli Tude). *Sahil sənə vuruldu, sən sahilə vuruldu; Nə bu sahil yoruldu, nə də ki sən yoruldun* (S.Rüstəm).

Yuxarıdakı cümlələrdə *nə* inkarlıq bağlayıcısı işləndiyi üçün bütün fellər doğru olaraq təsdiq şəklində işlənmişdir.

İnkarlıq bildirən *-ma* (*-mə*) şəkilçisi ilə işlənən feldən sonra *nə*, *nə də* sözlərini işlətmək olar, çünkü belə hallarda *nə* inkarlıq bildirmir. *Nə, nə* bağlayıcı kimi işlenib *da*, *də* bağlayıcısını əvəz edir. Məsələn: *O, bir meyvəsidir bəxtəvar ömrün; Yatmayır nə gecə, nə gündüz şəhər* (N.Xəzri). Həmin beysi: *O, bir meyvəsidir bəxtəvar ömrün; Yatmayır gecə də, gündüz də şəhər* – şəklində işlətsək, məzmuna heç bir xələl gəlmir; çünkü bir inkar əlaməti ilə işlənmiş olur.

Bundan başqa, *yox* sözü və *-siz* (*-siz*, *-suz*, *-süz*) inkarlıq şəkilçisi də vardır ki, bunlar başqa nitq hissələri ilə işlənir.

## FELİN TƏSİRLİK VƏ TƏSİRSİZLİK KATEQORİYASI

Azərbaycan dilinin felləri təsirli və təsirsiz olaraq iki qismə ayrılır. Fellərin bir qismi subyektin obyektlə təsirini bildirdiyi halda, digər qismi subyektin obyekt üzərində həmin təsirini göstərə bilmir. Subyektlə obyekt arasında olan bu münasabətin fellərdəki ifadəsinə təsirlilik və ya təsirsizlik kateqoriyası deyilir.

Təsirli fellər həmişə özüne ismin təsirlik halında işlənən və *kimi?* *nəyi?* *haranı?* *nə?* suallarından birinə cavab verən müstəqim obyekt (vasitəsiz tamamlıq) tələb edir. Məsələn: *yazdım, bildim, gördü, dediniz, eşitsindər* kimi fellər yuxarıdakı sualların birinə cavab olan obyekt tələb edir və subyektin icra etdiyi işin həmin obyekt üzərinə keçidiyini, ona təsir etdiyini göstərir.

Təsirsiz fellərdə isə subyektlə obyektlə arasında belə təsir münasabəti baş vermir; çünkü subyektin icra etdiyi iş (fel) heç bir obyekt tələb etmir: *gəldim, getdim, gedəcəksiniz, çalışırlar, oturmuşduq* və s. Bu misalların heç birindən sonra *kimi?* *nəyi?* *haranı?* və *nə?* suallarından birini verib, obyekti zahire çıxarmaq mümkün deyildir, çünkü belə fellər keçici xarakterə malik deyildir.

Qeyd etmək lazımdır ki, bəzi fellərin təsirliliyi və ya təsirsizliyi onların leksik mənası ilə sıx surətdə bağlıdır. Felin leksik mənasına əsasən onun təsirli olub-olmamasını müəyyənləşdirmək mümkün olur. Məsələn: *başla, işlə, oxu* kimi fellər həm təsirli, həm də təsirsiz fellər sırasına daxil edilə bilər. Məsələn: *Sevil əhvalatı başdan başla də. Mən bu mövzunu işləyirəm. Bayağdan səni gəzirəm. Səlim yığıncaqda qərarı və əməli təklifləri oxudu* cümlələrində başlıdı,

*işləyirəm, gəzirəm, oxudu* felləri leksik mənalarına görə təsirli fel olduqları üçün müstəqil obyekt tələb etmişdir. *Uşaqlar bir qədər getdikdən sonra şiddətli yağış başladı. Tahirlə Cəmil bir buruqda işləyirdilər. Mən parkda gəzirəm. Sevil 5 il Moskvada oxudu* cümlələrində həmin fellər leksik mənalarına görə təsirsiz fellədir. Buna görə də bunlar özlərinə heç bir müstəqim obyekt tələb etməmişlər.

Şəkli əlamətlərinə görə təsirli fellərin özü də iki cür olur: onların bir qismi heç bir şəkli əlamət qəbul etmədən təsirlilik bildirir, yəni felin əsas mənasında təsirlilik məzmunu olur; digər qismi isə şəkilçi qəbul etdiqdən sonra təsirli fel halına keçir. Buna görə də təsirli və təsirsiz felləri aşağıdakı qayda üzrə izah etmək olar:

- a) sadə və düzəltmə fel köklərinin bir qismi məlum növdə heç bir xüsusi şəkilçi qəbul etmədən təsirli fel olur: *yaz, oxu, bil, anla, işla, yoxla, gözlə* və s. Belə təsirli fellər yalnız müstəqim obyekt tələb edir;
- b) sadə və düzəltmə fel köklərinin başqa bir qismi məlum növdə xüsusi şəkilçilər qəbul etməklə təsirli fel olur: *ax – axit, uç – uçur, qaç – qaçıır, yaşa – yaşat, yat – yatır*.

Təsirsiz fellərin məlum növü üzərinə aşağıdakı şəkilçiləri artırmaqla təsirli fellər əmələ gəlir:

a) **-t** şəkilçisini samitlə bitən təsirsiz fel köklərinə və **-al (-əl)** şəkilçisi ilə əmələ gələn təsirsiz düzəltmə fellərə əlavə etməklə: *əsnə – əsnət, acı – acıt, quru – qurut, çürü – çürüüt, oxşa – oxşat, bənzə – bənzət, boşal – boşalt, azal – azalt, çoxal – çoxalt, düzəl – düzəlt* və s;

b) **-it (-it, -ut, -üt)** şəkilçisi samitlə bitən bəzi təsirsiz fellərin kökünə əlavə olunmaqla: *ax – axit, qorx – qorxut, härk – härküüt* və s.;

c) **-ar (-ər)** şəkilçisi samitlə bitən təkhecalı təsirsiz fellərə əlavə edildikdə: *çix – çıxar, qop – qopar* və s. Bəzən bu fellərdə **-ar (-ər)** şəkilçisi **t** samitinin əlavəsi ilə işlənir; lakin felin məzmununa heç bir xələl gelmir: *çix – çıxar, yaxud çıxart, qop – qopar, yaxud qopart*.

Onu da qeyd etmək lazımdır ki, **-ar (-ər)** şəkilçisi ilə əmələ gələn təsirli fellər ikinci bir qeyri-müstəqim subyekt yaratmaq üçün həmin fellərə **-dir (-dir, -dur, -dür)** şəkilçisi əlavə etdiqdə həmin şəkilçilər arasında **t** samitinin işlənməsi məcburidir; *çix-ar-t-dir, qop-ar-t-dir* və s.;

ç) **-ir (-ir, -ur, -ür)** şəkilçisini yenə də samitlə bitən bəzi təsirsiz fellərin kökünə əlavə etdiqdə: *qaç – qaçıır, art – artır, aş – aşır, daş – daşır, köç – köçür, biş – bişir, yat – yatır, düş – düşür, uç – uçur, it – itir, bit – bitir* və s.

Bunlardan *qaçır*, *aşır*, *yatır*, *köçür*, *düşür*, *keçir*, *uçur* kimi fellerdə bu şəkilçilərdən sonra *t* samitini də əlavə etmək olar və mənaya heç bir xələl gəlməz: *qaçırt*, *aşırt*, *yatırt*, *köçürt*, *düşürt*, *keçirt*, *uçurt*. Bəzən samitlə bitən təsirli fellərə də *-ir* (-*ir*, -*ur*, -*ür*) şəkilçisini əlavə edib işlətmək olur: *iç* – *içir*.

Ümumiyyətlə, *-ar* (-*ər*), *-ir* (-*ir*, -*ur*, -*ür*) şəkilçilərindən sonra *t* samitinin əlavə edilməsini dilimizin inkişafı, zənginləşməsi ilə əlaqələndirmək lazımdır. Bizcə, qeyd olunan bu şəkilçilər eyni zamanda həm təsirli fel, həm də təsirsiz fellərin indiki və qeyri-qəti gələcək zamanlarının şəkilçiləri olduğu üçün fel kökünə əlavə olunduqda eyni şəkildə həm felin əmr şəklini, həm də indiki və qeyri-qəti gələcək zamanlarını ifadə edə bilir. Dilimizdə eyni şəkildə ayrı-ayrı məzmunlar ifadə edən bu şəkilçiləri bir-birindən fərqləndirmək məqsədilə müvafiq yerlərdə *t* samitindən istifadə edilmişdir. Felləri təsirli edən *-ir* (-*ir*, -*ur*, -*ür*) və *-ar* (-*ər*) şəkilçilərindən sonra *t* samitinin əlavəsi ilə sözün məzmunca heç bir dəyişikliyə uğramaması da bu fikrin təsdiqi üçün müəyyən əsas hesab oluna bilər;

d) *-dır* (-*dir*, -*dur*, -*dür*) şəkilçisi dilimizdə eyni şəkildə həm sözdəyişdirici, həm də sözdüzəldici şəkilçidir. O, xəbərlik kateqoriyası şəkilçisi olduğu zaman sözdəyişdirici, fellərdə təsirlik məzmunu yaratdığı zaman qismən sözdüzəldici şəkilçi olur.

Bu şəkilçi bütün təsirsiz məlum, qayıdış və qarşılıqlı felləri heç bir icbariyyət məzmunu ifadə etmədən təsirli fel şəklinə salır. Təsirsiz məlum fellərə misal: *əs* – *əsdir*, *din* – *dindir*, *çim* – *çimdir*, *bax* – *baxdır*, *çaş* – *çaşdır*, *yan* – *yanıdır*, *utan* – *utandır*, *sol* – *soldur*, *dol* – *doldur*, *sus* – *susdur*, *coş* – *coşdur*, *gül* – *güldür*, *öl* – *öldür*, *küs* – *küsdür* və s. Təsirsiz qayıdış fellərə misal: *yuyun* – *yuyundur*, *deyin* – *deyindir*. Təsirsiz qarşılıqlı fellərə misal: *görüş* – *görüşdür*, *vuruş* – *vuruşdur* və s.

Qeyd etmək lazımdır ki, bu şəkilçi təsirli fellərə artırıldıqda ikinci bir qeyri-müstəqim obyektin (vasitəli tamamlığın) işlənməsinə şərait yaradaraq, felin mənaca icbar növünü düzəldir: *yazdır*, *vurdur*, *doydur*, *çixartdır*, *işlətdir* və s.:

e) *-dar* (-*dər*) şəkilçisini bəzi təsirsiz fel köklərinə əlavə etdikdə: *qon* – *qondar*, *dön* – *döndər*.

Bunlardan başqa, *-ız* (-*iz*, -*uz*, -*üz*) şəkilçisi ilə də bəzən təsirli fel əmələ gelə bilir: *qalx* – *qalxız*, *qorx* – *qorxuz*.

Bəzən isə *-ız* (-*iz*, -*uz*, -*üz*) şəkilçisi ilə düzələn təsirli fellər müstəqil yox, *-dır* (-*dir*, -*dur*, -*dür*) şəkilçisinin əlavəsi ilə işlənir

və bu, felin ümumi məzmununa xələl gətirmir: *çimizdir*, *əmizdir*, *baxızdır* və s.

Misallardan aydın olur ki, yuxarıda göstərilən bu şəkilçiləri heç də hər yerdə icbar növ şəkilçiləri kimi qiymətləndirmek olmaz: Bu şəkilçilər həm də eyni dərəcədə təsirli fel yaradan şəkilçilərdir. Həqiqətən, misalların məzmununa diqqət yetirdikdə, hər yerdə icbarlıq məzmunu nəzərə çarpmır; yalnız təsirsiz fellərin təsirli felə çevrilmesi aydın surətdə nəzəri cəlb edir.

## AZƏRBAYCAN DİLİNDEKİ TƏSİRLİ VƏ TƏSİRSİZ FELLƏR HAQQINDA FİKİRLƏRİN XÜLASƏSİ

Müasir Azərbaycan dilində işlənən fellərin təsirlilik və təsirsizlik etibarilə iki qismə ayrılması həmişə müzakirə və mübahisə obyekti olmuşdur. 1936-cı ilə qədər yazılın qrammatika kitablarında fellərin təsirli və ya təsirsiz olması göstərilirdi, lakin bu, çox səthi izahatdan başqa bir şey deyildi. Təsirli fellər “mütəəddi”, təsirsiz fellər “lazım” adlandırılırlaraq, quru təriflərlə kifayətlənilirdi.

1936-cı ildə məsələ tamamilə başqa şəkil alır. Fellərin təsirli və ya təsirsizliyindən heç danışılmır, felin mənaca növləri “fel babları” adlanır və həmin bablara icbar bəbi artırılır. İcbar bəbi təsirli felləri guya əvəz edir və fellərdəki təsirliliyə mənsub olan bütün şəkilçilər həmin bab, yəni icbarlıq şəkilçiləri kimi qəbul edilir.

Bu hal 1936-cı ildən başlayaraq, uzun müddət mexaniki surətdə davam etdirilmişdir. Yazılan dərsliklər çox vaxt özündən əvvəlki kitabların haqlı və ya haqsız əhatə etdiyi məsələləri davam etdiridikləri üçün bu məsələ də, demək olar ki, eyni ilə, yaxud bəzi kiçik dəyişiklik, səthi ixtisarla təkrar edilmişdir. Məsələn: 1937-ci ildə çıxan qrammatika kitabında “felin babları” “felin növləri” adı ilə əvəz edildiyindən, “icbar bəbi” da “icbar növü” adlanmışdır. Həmin kitabda “bab”ın “növ” olması dəyişikliyindən və bir də 1936-cı ildə çıxan kitabda şəkilçilərin nisbətən geniş izahının ixtisarından başqa bir “yenilik” yoxdur.

Bu kitabda da felin təsirlilik məsələsi haqqında bir söz belə deyilmir. Halbuki fellərin təsirlilik məsələsi, hər şeydən əvvəl, felin mənaca növlərinin izah edilməsi və müəyyənləşdirilməsində başlıca rol oynayır ki, bu haqda ayrıca bəhs edilecəkdir.

1938-ci ildə çıxan qrammatika kitablarının morfologiya hissəsində yenə də fellərin təsirli və ya təsirsizliyindən danışılmır. Burada da felin icbar növü nümayiş etdirilərək əvvəlki fikirlər başqa sözlərlə təkrar edilir. Nəticədə, bəzi səhv'lərə yol verilir: təsirlik əmələ gətirən şəkilçi icbar şəkilçisi kimi qəbul edilərək göstərilir ki, guya bu şəkilçi (-dir, -dir, -dur, -dür, -t və s.) felin başqa növlərindən (məlum, məchul, qayıdış və qarşılıqlı) icbar növ əmələ gətirir.

Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, bu şəkilçi icbar növ şəkilçisi olsa da, felin məchul növündən icbar növ əmələ gətişə bil-məz, çünki felin məchul növündə iş görən (subyekti) naməlum olduğundan obyekt eyni zamanda onu (subyekti) əvəz edir və cümlənin mübtədəsi rolunu oynayır. İşi icra edəni məlum olmayan bir feldən icbarlıq yaratmaq qeyri-mümkündür.

Diger tərəfdən, icbar növ şəkilçisi adlanan bu şəkilçinin əsil mahiyyəti aydınlaşdırılmış, nəticədə onun məlum, qayıdış və qarşılıqlı növlərde olan təsirsiz fellərə əlavə edilməsi ilə həmin fellərin təsirli fel halına düşməsi nəzərdən qaçırlımışdır.

1939-cu ildən başlayaraq qrammatika kitablarının morfologiya hissəsi nisbetən sabitləşməyə başlamışdır. Morfologiya sahəsində bəzi yeniliklər olmuşsa da, felin təsirlilik-təsirsizlik kateqoriyası tamamilə unudulmuş, icbar növ isə mexaniki surətdə felin təsirlik kateqoriyasını əvəz etmişdir. Bu kitabın əvvəlkilərdən fərqi yalnız ondan ibarətdir ki, əvvəlki təriflər, misallar və şəkilciler olduqca çox ixtisar edilmiş və sira nömrələri dəyişilmiş; felin mənaca növləri içərisində icbar növ beşinci yerdən dördüncü yerə keçirilmişdir<sup>1</sup>.

Nəticə olaraq demək lazımdır ki, 1936-ci ildən 1950-ci illərə qədər çıxan qrammatika kitablarında nəzərə çarpan əsas səhv'lərdən biri fellərin təsirli və ya təsirsiz olması məsələsinin aradan qaldırılması və felin icbar növü ilə onun süni surətdə əvəz edilməsidir.

Fikrimizcə, fellərin təsirli və ya təsirsiz olması haqqında dərsliklərdə nəinki məlumat vermək lazımdır, hətta vacibdir də; çünki bu məsələ dilimizin fellərini və onlarla əlaqədar tamamlıqları elmi surətdə müəyyənləşdirmək və öyrənmək işində başlıca röл oynayır. Bu fikri isbat etmək üçün fellərin təsirli və ya təsirsizliyini, onların məna və şəkli cəhətini, başqa nitq hissələri və cümlə üzvləri ilə əlaqəsini nəzərdən keçirmek lazımdır.

<sup>1</sup> Ə.Abasov, D.Quliyev, S.Cəfərov. Azərbaycan dilinin qrammatikası (fonetika və morfologiya,), I hissə. Bakı, Azərnəşr, 1939-1941, səh. 84.

N.K.Dmitriyev 1940-cı ildə yazdığı “Грамматика кумыкского языка” əsərində fellerin təsirli və təsirsizliyindən ayrıca olaraq bəhs etmir. O yalnız düzəltmə fellərdən danışarkən qeyd edir ki, *-la* (-*la*) şəkilçisi ilə əmələ gələn fellər təsirli, sıfət köklərindən *-ar* (-*ər*) şəkilçisi ilə əmələ gələn fellər qumuq dilində təsirsiz olduğu kimi, Azərbaycan dilində də təsirsiz olur<sup>1</sup>.

Deməli, təsirli və təsirsiz fellər burada da başqa münasibətlə qısaca qeyd edilərək, yalnız onların adları çəkilir.

N.K.Dmitriyev də felin icbar növünü qəbul edir və onu, başqa növlər kimi, “Fel köklərindən düzələn fellər” bəhsində *-dir* (-*dir*, *-dur*, *-dür*); *-ir* (-*ir*, *-ur*, *-ür*) və s. şəkilçilər vasitəsilə izah edir. Demək olar ki, felin təsirliliyini bildirən bütün şəkilçilər müəllif tərəfindən icbar növ şəkilçiləri hesab olunur. Müəllif göstərir ki, bu şəkilçilər “icbar növünün mənasını ifadə edir, yəni elə bir növün ki, o, bir subyektin ikinci bir subyektin hərəkətinə qarışmasını göstərir”<sup>2</sup>.

Bu o deməkdir ki, guya felin icbar növündə iki subyekt iştirak edir və bunlardan biri digərinin işinə müdaxilə edir. Halbuki *bildir*, *qandır*, *uçur*, *keçir*, *anlat* kimi fellərdə heç bir ikinci subyekt iştirak etmir.

Fellərin mənaca təsirli və təsirsiz olaraq iki qismə ayrılması müasir ədəbi dilimizin elmi qrammatikasını yaratmaq işində çox böyük rol oynayır. Şübhəsiz, bu məsələ (fellərin təsirli və ya təsirsiz olması) heç də birinci dəfə bizim tərəfimizdən meydana atılmışdır. Yuxarıda göstərildiyi kimi, bu məsələ 1936-cı ilə qədər az və ya çox dərəcədə bütün qrammatika kitablarında izah edilmişdir. Lakin bütün bu izahlar formal xarakter daşımış, felin təsirli və ya təsirsiz olması 1950-ci illərə qədərki qrammatika kitablarında özünə möhkəm mövqe qazana bilməmişdir.

1950 və 1960-cı illərdə nəşr olunan qrammatika kitablarında, ayrı-ayrı tədqiqat əsərlərində felin təsirli-təsirsizliyi nisbətən özünnü ətraflı şərhini tapmışdır<sup>3</sup>. Doğrudur, bəzi əsərlərdə təsirli və

<sup>1</sup> Н.К.Дмитриев. Грамматика кумыкского языка. Изд. Академии наук СССР. М.-Л., 1940, стр. 129.

<sup>2</sup> Yenə orada, səh. 131.

<sup>3</sup> Azərbaycan dilinin qrammatikası. I hissə, Azərb. EA nəşriyyatı, 1951; M.Hüseynzadə. Müasir Azərbaycan dili. 1954 və 1963-cü il nəşrləri (eləcə də 1973-cü il nəşri, səh. 167-177); A.A. Azər. Категория залога в современном Азербайджанском языке (автореф. канд. дисс). Баку, 1955; Azərbaycan dilinin qrammatikası. I hissə, Bakı, 1960; Грамматика Азербайджанского языка. Баку, “Эlm”. 1971.

təsirsiz fellər müvafiq olaraq “keçər növ” və “keçməz növ” adı ilə felin növləri içərisində verilmişdir<sup>1</sup> ki, bu da, təbii ki, məqbul sayıyla bilməzdi. Azərbaycan EA-nın nəşr etdirdiyi “Müasir Azərbaycan dili” kitabında isə təsirlilik və təsirsizlik kateqoriyası ayrıca, həm də bütövlükdə düzgün mövqedən şərh olunmuşdur<sup>2</sup>.

Fellerin menaca bu cür bölgüsü bizə bəzi mühüm və mübahisəli məsələləri asanlıqla həll etmək imkanı verir:

1. Təsirli fellərin keçici xasiyyətə malik olub, özlərinə obyekt tələb etməsi, təsirsiz fellərin isə belə bir obyekt tələb edə bilməməsi ismin təsirlilik halını başqa hallardan ayırır. Bu, vasitəsiz (obyekt) tamamlığın vasitəli tamamlıqlardan nə kimi şərtlərlə fərqləndiyini müəyyənləşdirir və bu barədə olan bütün formalizmə, mübahisələrə son qoymuş olur.

Biz, felin təsirli olub-olmamasını qəbul etdikdən sonra qətiyyətlə deyə bilərik ki, vasitəsiz tamamlıq yalnız təsirli fellərin tələbinə görə meydana çıxa bilir və xəbəri təsirli fel olan cümlələrdə işlənir. Məsələnin bu cür həlli, yəni vasitəsiz tamamlığın təsirli fellərlə olan əlaqəsi ikinci bir mübahisəli məsələnin tamamılıq aydınlaşdırılmasına kömək edir ki, bu da vasitəsiz tamamlığın formalcasına izah edilməkdən xilas olunmasıdır.

Məlum olduğu kimi, vasitəsiz tamamlığın son vaxtlara qədər yalnız *nə?* sualına cavab olan, yəni təsirlilik hal şəkilçisi qəbul etməyən sözlərdən ibarət olduğu iddia edildi ki, bu da formalizmdən başqa bir şey deyildir. Belə ki, üzərində iş icra edilən, yəni işin təsiri keçən əşya (obyekt) təsirlilik hal şəkilçisi qəbul etmədikdə vasitəsiz, təsirlilik hal şəkilçisi qəbul etdikdə isə vasitəli tamamlıq hesab edildi. Başqa sözlə desək, sözün mənası, vəzifəsi yox, şəkli nəzərdə tutulurdu.

Fellərdə təsirliliyi qəbul etdikdən sonra qətiyyətlə demək olar ki, təsirli felin tələb etdiyi obyekt hansı şəkildə (şəkilçili və ya şəkilçisiz) meydana çıxarsa, hansı suala cavab olarsa, həmin halda, həmin şəkildə və həmin suallara cavab verməklə də cümlənin vasitəsiz (obyekt) tamamlığı olur. Məsələn: *Araz qardaşına məktub göndərirdi*

<sup>1</sup> A.A. Azər. Категория залога в современном Азербайджанском языке (автореф. канд. дисс.). Баку, 1955, стр. 10-17; Azərbaycan dilinin qrammatikası, I hissə. Bakı, 1960, səh. 130-138.

<sup>2</sup> Müasir Azərbaycan dili (Morfologiya), II hissə. Bakı, “Elm”, 1980, səh. 272-278.

cümləsində *göndərirdi* feli təsirli olduğu üçün *nə?* sualına cavab verən *məktub* sözünü (obyekti) tələb edir ki, həmin söz də cümlənin vasitəsiz (obyekt) tamamlığı olur. *Gülər yazdığını məktubu yoldaşına göndərdi* cümləsində də *göndərdi* feli təsirli olduğu üçün *nəyi?* sualına cavab olan *məktubu* sözünü (obyekti) tələb edir ki, bu söz ikinci cümlənin vasitəsiz (obyekt) tamamlığı olur. Eləcə də, *Moskvani lap yaxından görmək istəyirdim* cümləsində *görmək* sözü təsirli fel olduğu üçün *haranı?* (eyni ilə həm də *nəyi?*) sualına cavab olan *Moskvani* sözünün işlənməsini tələb edir. Göründüyü kimi, bu, tamamlıqların şəkilçi qəbul edib-etməməsi və *nə? nəyi?* hətta *haranı?* suallarına cavab verməsi onların vasitəsiz tamamlıq olmasına heç bir maneçilik göstərmir.

2. Fellərin təsirli və təsirsiz olması vasitəli tamamlıqların da müəyyənləşdirilməsinə kömək edir. Təsirli fellərin tələbinə görə vasitəsiz tamamlıq meydana çıxdığı kimi, vasitəsiz tamamlığın vasitəsilə də o biri tamamlıqlar, yəni vasitəli tamamlıqlar meydana çıxır. Xəbəri təsirsiz fel olan elə bir cümle tapılmaz ki, onda vasitəsiz tamamlıq iştirak edə bilsin. Vasitəsiz tamamlıq isə obyekt olduğu üçün ikinci bir tamamlığın da meydana çıxmamasına səbəb olur.

3. Tamamlıqların müəyyənləşdirilməsi isə indiyə qədər əsas mübahisəli məsələlərdən biri olan zərfliklərlə tamamlıqların arasındakı hüdudu, onların şəkli cəhətini deyil, məna cəhətini, yəni tamamlığın hansı və ya zərfliyin hansı fellərlə işlənə bilməsi məsələsini müəyyənləşdirmiş olur. Xüsusən, xəbəri təsirsiz fel olan cümlələrdə vasitəsiz tamamlıq axtarmalı olmadığımız üçün zərflik məsələsi də tamamilə aydınlaşacaqdır.

4. Təsirli və ya təsirsiz felləri ayırmalı felin növlərini müəyyənləşdirmək mümkün olur. Belə ki, qayıdış növün yalnız təsirli fellərdən əmələ gəlmesi və təsirsiz fel halına düşmesi, bunun səbəbləri, eləcə də məchul növün ancaq təsirli fellərdən əmələ gəlməsi və səbəbi bu vasitə ilə müəyyənləşdirilir ("Felin növləri"nə bax).

5. Felin təsirli və təsirsizliyi vasitəsilə fel növlərini müəyyənləşdiridikdən sonra dilimizdə şəxssiz cümlələrin də işləndiyi və həmin cümlələrin bir qisminin xəbərinin məhz şəxssiz fellərdən ibarət olduğu barədə qənaətimiz daha da möhkəmlənir. Məlumdur ki, məchul fellərin subyekti məchul olduğundan obyekt (üzərində iş icra olunan əşya) onun yerini tutur və cümlənin mübtədası olur. Lakin müasir ədəbi dilimizdə *baxıldı*, *gedildi*, *yanaşılır* kimi bir sıra fellərə

təsadüf edilir ki, bunlar təsirsiz fel köklərindən əmələ gəlmişdir. Şəkil etibarilə bunlar da məchul felə yaxındır, lakin məchul fel deyildir, çünki bir tərəfdən bütün məchul fellərin əmr şəkli ikinci şəxsədə müstəqil işlənib məzmun ifadə etdiyi halda, bu fellərin həmin şəkli müstəqil işlənib məzmun ifadə edə bilmir. Məsələn: *yazıldı, atıldı, açıldı* fellərinin verdiyi məzmunu *baxıldı, gedildi, yanaşıldı* felləri vermir. Digər tərəfdən, *Dünən iclasda sənin məsələnə baxıldı. Tapşırılan yerə gedildi. Məsələyə müxtəlif mövqelərdən yanaşılır* cümlələrinin nə subyekti (mübtədəsi), nə də onun yerini tutan obyekti vardır. Belə cümlələrə şəxssiz cümlə adı vermək həqiqətə daha uyğundur.

6. İndiyə qədər başqa nitq hissələrindən düzələn fellərin yalnız şəkli cəhəti, yəni bu felləri əmələ gətirən şəkilçilər sadalanıb, quruca misallar göstərilirdi. Onların məzmun və vəzifəsindən qətiyyən danışılmırırdı. Fellərin təsirli və ya təsirsizliyi bu məsələni də həll etməyə imkan yaratır. Məsələn, *-la (-lə)* şəkilçisi vasitəsilə isim və sıfət köklərindən təsirli fel (*təmizlə, başla*), *-al, -əl* şəkilçisi ilə keyfiyyət bildirən, *-ar, -ər* şəkilçisi ilə rəng bildirən sıfət köklərindən təsirsiz fel (*boşal, düzəl, ağar, gøyər*) yaranması və s. asanlıqla müəyyən edilə bilir (“Düzəltmə fellər”ə bax).

7. Nəhayət, bu vaxta qədər dərindən öyrənilməmiş *et, elə, ol* köməkçi fellərindən hansının təsirli, hansının təsirsiz olması və buna görə də nə vaxt müstəqil, nə vaxt köməkçi fel kimi işlənmələri də bu məsələ ilə əlaqədar olaraq həll oluna bilir. Məlumdur ki, *ol* təsirsiz, *et, elə* köməkçi felləri isə təsirli fellərdir.

Bütün bu dəlillər fellərin təsirli və ya təsirsiz olmasını müəyyən-ləşdirmeyin və dərindən öyrənmeyin, həqiqətən, çox böyük əhəmiyyətə malik olduğunu göstərir.

## FELLƏRDƏ NÖV KATEQORİYASI

Fellərdə növ müxtəlifliyi subyektin felə qarşı, subyektin obyektkə qarşı və bir də fellə obyektlər arasında münasibətdən irəli gəlir: hərəkətin icrasında subyektin fəal və ya qeyri-fəal iştirakı, yəni obyektkin üzərinə təsir edib-ətməməsi, subyektin obyekti və obyektkin subyekti əvəz etməsi və sairədən təzahür edir. Bu münasibət və əlaqələrə görə fellin mənasında müəyyən dəyişiklik əmələ gəlir ki, bu da həm xüsusi şəkli əlamətlərin əlavəsi ilə, həm də feldə heç bir şəkli dəyişiklik əmələ gətirmədən meydana çıxır. Yuxarıda göstərilən səbəblər nəti-

cəsində meydana çıxan bu mənə müxtəlifliyinə əvvəller “felin bəlləri”, indi isə “felin növləri” adı verilir. Müasir Azərbaycan dilində felin növləri aşağıdakılardan ibarətdir:

- 1) məlum (aktiv); 2) məchul (passiv); 3) qayıdış; 4) qarşılıqlı;
- 5) müştərək; 6) icbar.

### Məlum növ

Bu fellər subyektin (iş görənin) müstəqil söz şəklində cümlədə iştirak edib-etməməsindən asılı olmayaraq, görülən işə qarşı münasibətinin fəal olduğunu, yəni işin icrasında subyektin fəal iştirakı ilə zahirdə olmasını, yaxud istənilən zaman zahirə çıxa bilməsini göstərir. Buna görə də məktəb qrammatikalarında bu felə “iş görən məlum olarsa, fel məlum olur” tərifi verilmişdir.

Məlum fellərdə subyektin (iş görənin) məlum olması o demək deyildir ki, subyekt müstəqil söz şəklində cümlədə iştirak etməlidir. Ola bilər ki, cümlədə subyekt müstəqil söz şəklində iştirak etmədən fel məlum olsun. Məsələn: *Dünənki hadisəni eşitdi* cümləsində subyekt zahirdə olmadığı halda, *eşitdi* feli məlum hesab olunur; çünki istənilən zaman subyekti bu cümləyə əlavə etmək olar və cümlənin məzmununa da heç bir xələl gəlməz.

Məlum fellər təsirli və ya təsirsiz olmaq etibarilə iki qismə ayrıılır; yəni məlum fellərin bir qismi təsirlidir, başqa bir qismi təsirsizdir. Bunların təsirlili və təsirsiz olması obyektin cümlədə iştirak edib-etməməsindən və ya onu istənilən zaman cümləyə daxil etməyin mümkün olub-olmamasından asılıdır, çünki təsirlili fellərdə üzərində təsir icra olunan obyektin iştirakı mütləq lazımdır. Əger cümlədə obyekt bilavasitə iştirak etmirse, fel təsirlidirse, müəyyən suallar vasitəsilə obyekt zahirə çıxarıla bilər. Fel təsirsiz olarsa, cümlədə obyektin iştirakı mümkün deyildir; çünki bu cür fellər heç bir obyekt tələb etmir. Deməli, cümlədə məlum fel olursa, subyektlə fel məlum olur, obyekt isə cümlədə ola da bilər, olmaya da bilər; yəni təsirlili məlum fellərdə, subyekt və feldən başqa, bir də obyekt olmalıdır. Təsirsiz məlum fellərdə isə yalnız subyektlə fel olmalıdır, obyekt iştirak etməlidir. Başqa sözlə desək, cümlədə obyekt iştirak etsə də, etməsə də, subyekt məlum olur. Fellərin məlum növ olması üçün heç bir xüsusi şəkli əlamət yoxdur. Bütün sadə, düzəltmə və mürekkeb fellər özlüyündə götürüldükdə, yəni heç bir xüsusi növ şəkilçisi artırılmadığı vəziyyətdə məlum növ hesab olunur.

## Məchul növ

Məchul fellerdə işin kim tərəfindən icra olunduğu məlum olmur. Burada, əsasən, üzərində iş icra olunmuş əşya ilə (obyektlə) felin münasibəti bildirilir; daha doğrusu, subyekt naməlum olduğundan obyekt onun rolunu ifa edir. Başqa sözlə desək, obyekt subyekti əvəz edir. Bu o demək deyildir ki, işi icra edən yoxdur. İşin icrasında subyektin iştirakı vardır. Lakin məqsəd subyektin iştirakını deyil, ilk növbədə onun gördüyü işi qabarılq vermekdən, xatırlatmaqdən ibarət olduğuna görə subyekt zahirə çıxa bilmir və naməlum olaraq qalır. Məhz subyektin meydanda olmadığı əsas tutub bu cür fellərə məchul fel adı verilmişdir. Əslində isə burada məchul olan fel deyil, həmin işin icraçısıdır – subyektdir.

Məchul fellərin kökü təsirli fel olur. Müvafiq şəkilçi qəbul etdikdən sonra həmin fellərin hamısı təsisiz olur, çünki obyekt özü cümlənin qeyri-fəal deyil, fəal üzvü yerini tutur və obyektin (vasitəsiz tamamlığın) suallarına deyil, subyektin suallarına cavab verə bilir. Deməli, məchul felli cümlələrdə subyekt rolunu oynayan əşya (obyekt) ilə fel iştirak edir.

Fellərdə məchulluq məzmunu öz-özlüyündə meydana çıxmır. Bu məzmun xüsusi şəkli əlamətlərlə yaradılır. Məlum fellər öz şəklini dəyişdirdikdən sonra məchulluq mənası ifadə edə bilir. Bu şəkil dəyişkiliyi də onu quruluşca düzəltmə fellər sırasına daxil etməyə imkan yaradır. Məchul fellər həm təsirli məlum fel köklərindən, həm də başqa nitq hissələrindən yaranmış təsirli düzəltmə fellərdən əmələ gətirilir:

I. **-il (-il, -ul, -ül), -in (-in, -un, -ün, -n)** şəkilçiləri vasitəsilə təsirli məlum fellərdən məchul fel əmələ gəlir və bu fellər təsisiz olur: *yazdı – yazılıdı, göstərdi – göstərildi, qoydu – qoyuldu, döyüdü – döyüldü, dedi – deyildi, aldı – alındı, bildi – bilindi, oxudu – oxundu* və s. Məsələn: *Bütün məhsul son qozasına kimi yiğilib dövlətə təhvil verilsin* (Ə.Vəliyev). *Qaraşın səsi haradasa kəsilib qırıldı* (M.İbrahimov). *Dağlarda yaranmış özfəaliyyət dərnəyinin şöhrəti sonralar çox uzaqlara yayıldı. Hətta onun haqqında mərkəzi qəzetlərdə də məqalələr çap olundu* (İ.Əfəndiyev). *Stəkanlar dolur, sağlıqlar içilirdi. Eşitməli sözlər danışılırdı* (Mir Cəlal).

İcbar fellər təsirli fellər olduğu üçün onlara **-il (-il, -ul, -ül)** şəkilçisini artırmaqla yenidən məchul fel düzəltmək mümkündür: *yazdır – yazdırıl, kəsdir – kəsdiril, sildir – sildiril, asdır – asdırıl* və s.

Qeyd etmək lazımdır ki, *get*, *bax*, *yanaş*, *inan*, *təsadüf et*, *fikir ver*, *əməl et*, *istifadə et*, *hücum et* kimi bəzi təsirsiz fellər məchul növ şəkilçisi qəbul etsələr də, məchul fellərin ümumi qaydasından xaricə çıxır: *gedildi*, *baxıldı*, *yanaşıldı*, *inanıldı*, *fikir verildi*, *əməl edildi*, *istifadə edildi*, *hücum edildi*. Bu kimi fellər təsirsiz fellərdən düzəldiyi kimi, onların subyekti əvəz edəcək obyekti də olmur; daha doğrusu, bunların obyekti yönlük, bəzən də çıxışlıq halda işlənərək, şəxssiz (mübtədasız) cümlə əmələ gətirir və fel de şəxssiz fel hesab olunur.

II. Başqa nitq hissələrindən düzəlmış fellərdən yalnız *-la* (*-lə*) şəkilçisi ilə əmələ gələn fellər təsirli olduğundan məchul fellər də yalnız həmin şəkilçi ilə əmələ gəlmış fellərdən düzəlir ki, bunlar da iki qismə ayılır:

a) başqa nitq hissələrindən düzəlmış fellərdən bir qismi saitlə bitdiyi üçün təkcə *-n* şəkilçisini artırmaqla məchul fel ola bilir: *bağlandı*, *yağlandı*, *ayaqlandı*, *paylandı* və s. Məsələn: *Qapılar bağlandı*. *Maşınlar yollandı*. *Göy zəmilər ayaqlandı*. *Çay stəkanları paylandı*.

b) bunların digər bir qismi də *-il* (*-il*, *-ul*, *-üll*) şəkilçisinin əlavəsi ilə yaranır: *yoxlanıldı*, *gözlənildi* və s. Məsələn: *Təcili yoxlama gözlənilirdi*. *İki gündən sonra hər tərəf yoxlanıldı*.

Demək olar ki, müasir dilimizdə bu cür düzəltmə fellər yuxarıda göstərilən hər iki şəkildə işlənə bilir: *bağlandı* – *bağlanıldı*, *yoxlandı* – *yoxlanıldı* və s. Təsirsiz düzəltmə fellər isə yenə də təsirli fel olduqdan sonra məchul fel ola bilir: *hazırlasdırıldı*, *üzləşdirildi*, *gücləndirildi*, *dilləndirildi*, *düzəldildi* və s.

Yuxarıda göstərilən şəkilçilərdən *-in* (*-in*, *-un*, *-ün*) yalnız *l* samiti ilə bitən sözlərdə (*çalındı*, *bilindi*, *bölgündü*); *-n* saiti ilə bitən fellərdə (*oxundu*, *süründü*); *-il* (*-il*, *-ul*, *-üll*) isə başqa fellərdə (*açıldı*, *içildi*, *deyildi*, *yuyuldu*, *geyildi* və s.) işlənir.

## Qayıdış növ

Felin bu növü işi görənlə (subyektlə) üzərində iş icra olunan əşyanın (obyektin) arasındaki münasibəti bildirir; burada subyekt eyni zamanda obyekti də əvəz edir. Daha doğrusu, məchul felin əksi meydana çıxır, çünki məchul feldə obyekti subyekti əvəz edirse, qayıdış feldə subyekt obyekti əvəz edir. Başqa sözlə desək, subyekt

eyni zamanda obyekt hesab olunur, işin icrası onun üzərinə düşür. Belə fellərin obyektini subyektin özündən xaricdə axtarmaq doğru deyildir. Burada nəinki müstəqim obyektin, hətta qeyri-müstəqim obyektin də suallarını verib, onları zahirə çıxarmaq mümkün deyildir. Məsələn: *yuyundu* felindən sonra heç bir tamamlıq sualını vermək olmaz. Yalnız subyektin (mübtədanın) sualını verib həm iş görəni, həm də üzərində iş icra olunanı meydana çıxarmaq olar ki, bu da iş görenin (subyektin) özüdür.

Qayıdış növü bildirən fellər də xüsusi şəkilçilər vasitəsilə təsirli fellərdən əmələ gəlir və nəticədə təsirsiz fel olur. Bu növün şəkilçiləri aşağıdakılardır:

-*in* (-*in*, -*un*, -*ün*); -*il* (-*il*, -*ul*, -*ül*); -*n*: *qızındı*, *darandı*, *göründü*, *açıldı* (gül, yaxud hava), *üzüldü* (xəstə) və s. Məsələn: *Qızlar quyunun başında y u y u n u r d u l a r . G ü l ş ö n onun üzünə elə kinli baxdı ki, Xanpəri kənara çəkildi. Durna onun sözlərini xatırladı və utanırmış kimi əlləri ilə üzünü örtərək çarpayiya y i x i l d i* (İ.Əfəndiyev). *Səriyyə darandı*.

Görendüyü kimi, məchul növ bildirən felin şəkli əlamətləri ilə qayıdış növün şəkli əlamətləri eyniyyət təşkil edir, yəni hər iki növ (fel) eyni şəkli əlamətlərlə ayrı-ayrı mənalar ifadə edir. Lakin bunların şəkilcə eyniliyi mənə müxtəlifliyinə mane olmur. Bunları mənaca bir-birindən ayırmak üçün felin subyekte və yaxud əşyaya (obyekte) olan münasibətini nəzərə almaq lazımdır. Əgər subyekt məchullaşıb, fel bilavasitə əşya ilə (obyektlə) münasibətdə olarsa, yəni subyekt naməlum olduğu üçün obyekt onu əvəz etməklə bilavasitə xəbərlə əlaqədar olarsa, həmin fel məchul olur. Məsələn: *qapı açıldı dedikdə qapını açan məlum olmadığından qapı sözü bilavasitə açıldı feli ilə münasibətdə olur və mübtəda olmaq baxımından subyekti (qapını açanı) əvəz edir*.

Əksinə, əgər subyekt bilavasite fellə münasibətdə olarsa, yəni üzərində iş icra olunan əşyanı da özü əvəz edib, subyektlə fel arasında heç bir əşyanın (obyektin) işlənməsinə ehtiyac olmazsa, fel qayıdış olur. Məsələn: *hava açıldı*, yaxud *güllər açıldı dedikdə hava-nın*, yaxud *güllərin açılmasında* başqa bir subyekt iştirak etmir, hava və güllər öz-özünə açılır. Eyni zamanda buradakı *açıldı* feli heç bir obyekt tələb etmir, çünki *hava və güllər* sözləri (subyektlər) eyni zamanda obyekti əvəz etmişdir. Beləliklə də iş işi icra edəninin üzərində icra olunmuşdur.

Müasir Azərbaycan dilində bəzən *geyindi*, *soyundu* kimi fellər, müstəsna olaraq, obyekt də tələb edir. Məsələn: *Hafız paltarını geyindi*, yaxud *Araz paltarını soyundu* kimi cümlələrdə *geyindi*, *soyundu* felləri şəkilcə qayıdış olsalar da, məzmunca artıq qayıdış fellərindən uzaqlaşmışdır; çünkü bütün qayıdış fellər təsirsiz olduğu halda, *geyindi*, *soyundu* felləri təsirlidir və adətən özünə obyekt tələb edir.

Bəzi hallarda *-il* (*-il*, *-ul*, *-ül*) və *-in* (*-in*, *-un*, *-ün*) şəkilçiləri eyni felə ayrı-ayrılıqda artırıla bilir və bu vaxt birinci şəkilçi ilə məc-hul, ikinci şəkilçi ilə qayıdış növdə olan fellər meydana çıxır. Müqayisə edin: *deyildi* – *deyindi*, *geyildi* – *geyindi*, *soyuldu* – *soyundu*, *yuyuldu* – *yuyundu*, *çəkildi* – *çəkindi*, *döyüldü* – *döyündü* və s. Qarşılıqlı verilən bu misallardakı ciddi məna fərqləri də göz qabağındadır.

### Qarşılıqlı növ

Bu növdə də subyektin felə qarşı münasibəti göstərilir; yəni burada da üzərində iş icra olunan əşya olmur. Daha doğrusu, subyektin heç bir obyekt üzərinə təsiri olmur. Lakin felin mənasından müəyyən olur ki, onun icrasında yalnız bir subyekt iştirak etmir; iş iki subyekt tərəfindən qarşılıqlı suretdə icra olunur. Məsələn: *yazışdım*, *görüşdüm* kimi fellərdə birinci şəxs iştirak edir, lakin mənənə cəhetcə *yazdım*, *gördüm* fellərindən tamamilə fərqlənir; çünkü *yazışdım*, *görüşdüm* fellərində birinci şəxsdən başqa, ikinci bir şəxsin də mənə qarşı yazmış olduğunu anlamaq çətin deyildir. Halbuki *yazdım*, *gördüm* fellərində yalnız birinci şəxsin yazımiş olduğu məlum olur. Deməli, fellərin qarşılıqlı növündə iştirak edən şəxsin kəmiyyəti heç bir rol oynamır, yəni fellərin şəxsinin çoxluğu və ya azlığı onun qarşılıqlı məna daşıyb-daşımamasını həll etmir. Burada işin yalnız qarşı-qarşıya icra olunması əsas rol oynayır. Felin bu növü də xüsusi şəkli əlamətlərlə meydana çıxır.

Qarşılıqlı növün şəkli əlaməti *-ış* (*-ış*, *-uş*, *-üß*), *-aş* (*-əş*, *-ş*) şəkilçilərindən ibarətdir. Məsələn: *yazış*, *seviş*, *vuruş*, *görüş*, *döyüş*, *tutaş*, *qucaqlaş*, *deyiş* kimi fellər qarşılıqlı məna ifadə edir: *Sürətlə hərələnən dəyirman daşının o tərəfində dayanmış Musa əlinin ununu çırparaq üçümüzlə də görüşdü*. *Bəyim qızararaq mühəndislə əl tutuşdu* (İ.Əfəndiyev). *Uşaqlar tutaşdılar*. *Ana və bala qucaqlaşdılar*.

Fellerdən isim düzəldən -*iş* (-*iş*, -*uş*, -*üş*) şəkilçisi ilə bunları qarışdırılmamalı: *vuruş*, *görüş*, *satiş*, *çağırış*, *bildiriş* və s. Felin mənaca növünü əmələ gətirən -*iş* (-*iş*, -*uş*, -*üş*) şəkilçisindən sonra zaman şəkilçiləri işlənə bildiyi halda, fellerdən isim əmələ gətirən -*iş* (-*iş*, -*uş*, -*üş*) şəkilçisindən sonra zaman şəkilçilərini əlavə etmək mümkün deyildir (məsələn: *Qurban dostu ilə səmimi görüşdü*. *Qurban dostu ilə çox səmimi görüşür*. *Qurban dostu ilə sabah görüşəcək* və s.). Yaxud fellerdən isim əmələ gətirən şəkilçilərdən sonra hal, kəmiyyət və mənsubiyyət şəkilçilərini əlavə etmək mümkün olduğu halda, qarşılıqlı növü əmələ gətirən şəkilcidən sonra kəmiyyət, hal və mənsubiyyət şəkilçilərini artırmaq mümkün deyildir (məsələn: *Təşkilatımız tez-tez istehsalat qabaqcılları ilə görüşlər keçirir*. *Sülhü Müdafiə Şurasının çağırışına biz ürəkdən qoşuluruq*).

-*iş* (-*iş*, -*uş*, -*üş*); -*aş* (-*aş*, -*ş*) şəkilçiləri, yaxud sonu həmin şəkilçiye oxşar əlamətlərlə bitən fellərin də hamısı qarşılıqlı məna ifadə etmir. Bu cəhətdən onları aşağıdakı qruplara bölmək olar:

a) müstəqil mənaya malik sadə fel köklərinə -*iş* (-*iş*, -*uş*, -*üş*); -*aş* (-*aş*); -*ş* şəkilçiləri əlavə olunmaqla qarşılıqlı növdən olan fellər əmələ gətirilir: *at-iş*, *yaz-iş*, *sev-iş*, *de-yiş*, *vur-uş*, *gör-üş*, *döy-üş*, *tut-aş* və s.;

b) -*la* (-*laş*) şəkilçili bəzi düzəltmə fellərə -*ş* şəkilçisi artırmaqla qarşılıqlı növdən olan fellər əmələ gəlir: *gözlə-ş*, *sözlə-ş*, *daşla-ş*, *bağla-ş* və s.;

Qeyd. -*laş* (-*laş*) şəkilçisi ilə isimdən, bəzən də sıfətdən düzələn bəzi fellər də məzmunca qarşılıqlı görülən hərəkət mənası ifadə edir: *söz-ləş*, *dilləş*, *məsləhətləş*, *zəngləş*, *üzləş*, *vidalaş*, *vədələş*, *halallaş*.

c) -*iş*; -*aş* (-*aş*) ilə bitən bəzi fellər də qarşılıqlı məna ifadə edirlər: *barış*, *yariş*, *güləş* və s. Bu sözlərin də vaxtilə fel köklərinə -*iş*; -*aş* (-*aş*) şəkilçisini artırmaqla düzəldiyi şübhəsizdir. Lakin müasir vəziyyətdə həmin sözləri kök və şəkilçiye ayırmak mümkün olmadığı üçün onlara sadə fellər kimi yanaşılmalıdır;

ç) bəzi fellər şəkilcə qarşılıqlı fellərə oxşasalar da, onların məzmunlarında heç bir qarşılıq mənası hiss olunmur: *sovuş*, *sürüş*, *soruş*, *giriş*, *yanaş*, *qızış*, *bitiş*, *əziş*, *qatış*, *çatış*, *dolaş*, *üzüş* və s. Onları hər hansı bir şəxslə işlətsək belə, qarşılıqlı məna əldə edə bilmərik. Halbuki *barış*, *yariş*, *güləş* kimi fellər hansı şəxslə ifadə olunursa

olunsun, yenə də qarşılıqlı mənə verəcəkdir: *birişdim, birişdin, yarışdıq, güləşdik*. Məsələn: *Mən birişdim. Sən də birişarsan. Onunla bərk toqqasdıq. Uşaqlar yaxşı güləşdilər;*

d) Şəkilcə qarşılıqlı felə oxşayan, lakin kök və şəkilçiye ayrıldıqda kökləri tamamilə başqa mezmun ifadə edən və heç bir qarşılıqlı mənə bildirməyən bəzi fellər də məlum növə daxil olur: *yapış, çalış, aliş* və s.

Əksər qarşılıqlı fellər təsirli fellərdən əmələ gelir və növ şəkilçilərini qəbul etdikdən sonra obyekt tələb etmədikləri üçün təsisiz olur. Bunları təsirli felə çevirmək üçün, yəni özlərinə obyekt tələb etmələri üçün yenə də ümumi qayda üzrə *-dir* (*-dir*, *-dur*, *-dür*) şəkilcisindən istifadə etmək lazımdır. Qarşılıqlı fellərin sonuna bu şəkilçini əlavə etdikdə təsirli fel olur və obyekt tələb edir: *döyüşdür, vuruşdur, görüşdür* və s.

### Müştərək növ

Felin müştərək növü də hərəkətlə onun subyekti (daha doğrusu, subyektləri) arasındaki münasibəti əks etdirir. Felin bu növündə subyektin heç bir obyekt üzərində təsiri olmur. Müştərək növ fellərin mənasından məlum olur ki, onun icrasında bir subyekt deyil, bir neçə subyekt iştirak edir və həmin iş də subyektlər tərəfindən eyni vaxtda, həm də birgə və paralel surətdə yerinə yetirilir. Məsələn: *Gülüşdük, doluşmuşsuz, uçusur, məlaşir* və s.

Felin bu növü də xüsusi şəkli əlamətlə meydana çıxır. Müştərək növün şəkli əlaməti *-ış* (*-ış -uş, -üş, -ş*) şəkilcisindən ibarətdir.

Qarşılıqlı növ fellərdən fərqli olaraq, müştərək növ təsisiz fellərdən əmələ gelir, növ şəkilcisinə qəbul etdikdən sonra yenə də təsisiz olaraq qalır və buna görə də o heç bir obyekt tələb etmir: *qaynaş, yatis, dağılış, hürüş, bağış, ağlaş* və s. Müştərək növ fellərin müəyyən qismi yamsılamalardan düzəlmüş fellərdən əmələ gelir: *vizildaş, vaqqildaş, vəngildəş, qimildaş, bəyiriş, məlaş, qaruldaş, cikkildəş, quruldaş, sizildaş* və s. Məsələn: *Yazın gəldiyini hiss edən bal arıları vizildaşır, qurbağalar quruldaşır, qarğalar qarıldaşırıdı. Körpə sərçə balaları analarını görüb cikkildəşdilər.*

Müştərək növ felin bir neçə subyekti olduğundan o, əksər halda cəm şəklində ifadə olunur, felin özünə isə birinci və ikinci şəxsə aid olduqda cəmlik bildirən şəxs şəkilçisi, üçüncü şəxsə aid olduqda isə əsasən təklik bildirən şəxs şəkilçisi artırılır: *Biz tapşırıq alandan*

*sonra da gılışdıq. Fəhlələr skamyalardan gurultu ilə qalxıb, qapiya doğru axışdırılar* (M. Hüseyin). *Həmi gülüşdü* (İ. Əfəndiyev). *Pəncərədən içəri işiq dolur, teleqraf telləri, dəmir taxtaluşlar parıldasırdı* (Ə. Vəliyev).

Qarşılıq və müstərek növ fellər aşağıdakı xüsusiyyətlərinə görə bir-birinə oxşayır:

a) hər iki növün şəkli əlaməti eynidir: -*ış* (-*ış*, -*uş*, -*üş*, -*s*) şəkilçisidir;

b) hər iki növdə olan fel təsirsiz olduğundan heç bir obyekt tələb etmir;

c) hər iki növ felin bir neçə subyekti olur.

Bu oxşarlıqla baxmayaraq, qarşıq və müstərek növ felləri bir-birindən fərqləndirən cəhətlər də vardır. Həmin fərqli cəhətlər bunlardır:

a) qarşılıq növ əksərən təsirli, müstərek növ isə təsirsiz fellərdən düzəlir;

b) qarşılıqlı növ subyektlərin hərəkəti bir-birinə qarşı istiqamətdə icra etdiyini göstərirse, müstərek növdə subyektlər hərəkəti eyni istiqamətdə, eyni zamanda paralel yerinə yetirirlər;

c) qarşılıqlı növ fellərin, əsasən, iki subyekti olur, müstərek növ fellərin subyekti əksər halda daha çox olur;

ç) qarşılıqlı növ felin subyektlərindən biri adlıq halda olur, digəri isə *ilə* qoşması ilə işlənir. Müstərek növün subyektləri bir leksik vahidlə ifadə olunur və əksər halda cəmlik şəkilçisi ilə işlənir.

### İcbar növ

İcbar növü bildirən fellər təsirli fellərdən əmələ gelir və təsirli olaraq qalır. Felin bu növündə işin icrası bilavasitə birinci subyekte aid olmur. İki birinci subyektin ya xahişi, ya əmri, ya da tapşırığı ilə başqası icra edir; lakin işin həqiqi icraçısı subyekti kimi zahirə çıxa bilmir ("Təsirli və təsirsiz fellər" bəhsinə bax).

Felin icbar növündə işi əmr edən yox, əmr olunan (ikinci bir iş görən) icra etməli olur ki, o da qeyri-fəal olduğundan vasitəli obyekti kimi meydana çıxır. Məsələn: *oxutdum, yazdırıcı* kimi felləri heç də danışan şəxs deyil, onun vasitəsilə başqa bir şəxs icra etməli olur və bu da obyekti kimi dərk edilir. Halbuki *uzat, acıt, qurut, çürüt* kimi fellərdə işi icra edən subyektin özü olur; işi başqa bir naməlum şəxs icra etmir. Bunları bir-birindən fərqləndirmək üçün ikinci, daha

əhəmiyyətli cəhəti də nəzərə almaq lazımdır. Ümumiyyətlə, fəlin təsirlilik kateqoriyası şəkilçiləri həm təsirsiz, həm də təsirli fel kökləri ilə işlənə bilər və bütün təsirsiz felləri təsirli fel halına salar, halbuki bu şəkilçilər yalnız təsirli fellərlə işləndiyi zaman az və ya çox dərəcədə icbariyyət mənasını da bildirə bilər. Təsirsiz fellərdən isə heç bir icbar növ əmələ gətirmək mümkün deyildir; *gəl, get, qaç* kimi fellərdən heç bir icbar növ düzəltmək mümkün olmur. Təsirsiz fellər təsirli fel halına salındıqdan sonra (əgər bu mümkün olursa) icbar növü ifadə edə bilər: *qaç-qaçıır-qaçırt-qaçırtdır; boşal-boşalt; azal-azalt; çıxal-çıxalt; düzəl-düzəlt* və s.

Bu fellərin üzərinə *-t* şəkilçisindən sonra *-dır* şəkilçisi də əlavə etsək, yəni *boşaltdırdım, azaltdırdım, çıxaltdırdım, düzəltdırdım* şəklində işlətsək, görərik ki, işin icraçısı ikinci bir subyektdir. Lakin bu subyekt qeyri-fəal olduğundan subyekt halında qala bilmir, qeyri-müstəqim obyekt (vasitəli tamamlıq) rolu oynayır, çünki işin icrası haqqında xəbər verən yenə də birinci şəxsdir (fəal subyektdir). Əgər həmin feli *Mən sənin işini düzəltdırdım, Mən otaqları boşaltdırdım* şəklində işlətsək, yenə də birinci şəxs fəal icraçı kimi özünü göstərir. Lakin işi düzəldən və otaqları boşaldan tamamilə başqa bir naməlum şəxsdir ki, o, işin subyekti kimi *kim?* sualına cavab olaraq meydana çıxa bilmir; yəni *düzəltdırdım, boşaltdırdım* fellərindən hasil olan *kim?* sualına yenə də birinci şəxs – *mən* cavab verir. Bu cümlələrin mübtədası (*mən*), müstəqim obyekt tamamlığı (*sənin işini, otaqları*) və xəberi (*düzəltdırdım, boşaltdırdım*) olduğu məlumdur. Burada naməlum olan işi düzəldən və otaqları boşaldan həqiqi icracıdır ki, bu da yalnız qeyri-müstəqim (vasitəli) tamamlığın *kimə?* suali ilə meydana çıxa bilir. Əgər cümlələr həmin *kimə?* sualına da cavab verəcək bir şəkildə ifadə olunarsa, *Mən sənin işlərini katıba* (katib vasitəsilə) *düzəltdırdım*, yaxud *Mən otaqları xidmətçiye* (xidmətçi vasitəsilə) *boşaltdırdım* şəklində işlənəcəkdir ki, buradan da işin həqiqi icraçıları olan *katib* və *xidmətçi* sözləri qeyri-müstəqim tamamlıq olaraq meydana çıxacaqdır.

Beləliklə, əgər həmin fellər *boşaltdım* və *düzəltdım* şəklində işlənərsə, işi bilavasitə birinci şəxs icra edər və işin obyekt üzərində icrası üçün ikinci bir vasitəçi tələb olunmaz. Əksinə, əgər bu fellər *düzəltdırdım* və *boşaltdırdım* şəklində ifadə olunarsa, o işləri birinci şəxs bilavasitə deyil, bilavasitə icra edər ki, həmin vasitəçi də həqiqi icraçı olmasına baxmayaraq, yalnız köməkçi rola malik olar

və bunun nəticəsində boşaldıran fəal (mübtəda), boşaldan isə qeyri-fəal (tamamlıq) olar.

Bu izahatdan bir daha aydın olur ki, *-dir* (*-dir*, *-dur*, *-dür*) şəkilçisi bir sıra təsirli fellərin kökünə əlavə olunduqda fəlin icbar növünün yaranması ilə əlaqədar olaraq iş görənin köməkçisi də qeyri-müstəqim obyekt şəklində meydana çıxır.

Heç bir təsirsiz feldən icbar növ əmələ gəlmədiyi kimi, bütün təsirli fellərdən də icbar növ düzəlmir. Məsələn: *yazdım* feli təsirli olduğu kimi, *bildim* feli də təsirlidir. Bu fellərin hər ikisinə müvafiq şəkilçi (*-dir*, *-dir*) artırdıqda *yazdırdım*, *bildirdim* şəklində yenə də təsirli fel əmələ gəlir və forma etibarilə icbar növə oxşayır; halbuki bu fellərin birincisində (*yazdırdım*) icbar məzmunu olduğu halda, ikincisində (*bildirdim*) belə bir məna dərk edilmir. Buna görə də fellərdən yalnız birincisi icbar növ hesab edilə bilir, ikincisi isə yenə də məlum növ olaraq qalır. Hər ikisi təsirli və məlum hesab edilən *bildim* və *bildirdim* fellərinin məna fərqləri ondan ibarətdir ki, birinci (*bildim*) yalnız *nayı?* sualına cavab olan bir müstəqim obyekt (vasitəsiz tamamlıq) tələb etdiyi halda (*bildim*, *nayı bildim?* *Sənin fikrini bildim*), ikinci fel (*bildirdim*) isə həm *nayı?* sualına cavab olan müstəqim obyekt, həm də *kimə?* sualına cavab olan qeyri-müstəqim obyekt (vasitəli tamamlıq) tələb edir (*bildirdim*, *nayı bildirdin?* *Sənin fikrini bildirdim*. *Kimə bildirdin?* *Məktəb direktoruna bildirdim*). İşin icrasına gəlincə, tamamilə aydınlaşdır ki, misalların hər ikisində bir subyektiştirak edir; başqa bir şəxsin iştirakı dərk edilmir. *Bildim* felini də, *bildirdim* felini də birinci şəxsin təki icra edir.

*Yazdım* və *yazdırdım* fellərində isə vəziyyət tamamilə başqa cür olur. *Yazdım* feli də *bildim* feli kimi *nayı?* sualına cavab olan bir müstəqim obyekt tələb edir: *Yazdım. Nəyi yazdın? Məktubu yazdım.*

*Yazdırdım* feli ilə *bildirdim* feli arasında mühüm bir fərq vardır. *Bildirdim* feli bir müstəqim və bir qeyri-müstəqim obyekt tələb etdiyi halda, *yazdırdım* feli bir *nayı* (*nayı yazdırın?*) sualına cavab olan müstəqim obyekt, bir də *kimə?* (*kimə yazdırın?*) sualına cavab olan qeyri-müstəqim obyekt tələb edir. *Bildirdim* feli bir müstəqim obyektdən başqa, bir də işin istiqamətini bildirən qeyri-müstəqim obyekt tələb edirsə, *yazdırdım* feli bu obyektlərdən başqa, bir də işin kimin vasitəsilə icra olunduğunu bildirən üçüncü bir obyekt tələb edir: *Yazdırdım. Nə (nayı?) yazdırın? Məktub (məktubu) yazdırdım. Kimə məktubu yazdırın?* (Burada məktubun kimə göndəriləməsi, yəni

işin istiqaməti nəzərdə tutulur.) *Moskvada oxuyan oğluma məktub yazdırırdım. Məktubu kimə yazdırırdın?* (Burada məktubu kim yazdığını, yəni işin həqiqi icraçısı nəzərdə tutulur.) *Onuncu sinifdə oxuyan kiçik oğluma yazdırırdım.*

Deməli, *bildirdim* felindən kimin bildirməsi, nəyi bildirməsi və kimə bildirməsi dərk edilirse, *yazdırırdım* felindən də kimin yazdırması, nə yazdırması, kim üçün yazdırması və kimin yazması mənaları anlaşılır.

İcbar növün şəkli əlamətləri forma etibarilə təsirsiz fellərdən təsirli fellər əmələ gətirən şəkilçilərin eynidir (tesirli fel şəkilçilərinə bax).

## FELİN ZAMAN KATEQORİYASI

Müəyyən bir iş, hərəkət və hadisə zamanla əlaqədar olur; yəni işin icra olunub-olunmaması müəyyən zamanla bağlı olaraq göstərilir. Buna görə də felə məxsus kateqoriyalardan biri zaman kateqoriyası hesab olunur.

Fellərdə zaman kateqoriyası iki işin icrası arasındaki zamanın müddətini müəyyən edir. Yəni icra olunmuş, olunan və olunacaq bir işin icrası zamanı ilə indi həmin işin icrası haqqında xəbər verilən zaman arasındaki müddəti müəyyən edir.

Məlum olduğu üzrə, fellər üç zamanla əlaqədar olaraq izah edilir. Yəni iş və hərəkət ya keçmiş, ya indiki, ya da gələcək zamanda icra olunur. Bu üç zamanın vahid meyari indiki zamandır; yəni hər iki zaman (keçmiş və gələcək) yalnız indiki zamanla ölçülür. İndiki zamana görə keçmiş və ya gələcək müəyyən edilir. Keçmiş və ya gələcək məfhumları yalnız indiki zamana nisbətən meydana çıxır. İndiki zaman məfhumu olmadan keçmiş və ya gələcək məfhumları haqqında düşünmək qeyri-mümkündür, çünki keçmiş zaman gələcək zamana görə deyil, indiki zamana görə keçmiş hesab olunur. Yaxud gələcək zaman keçmişə görə deyil, indiki zamana görə gələcək adlanır.

Fellərin zaman kateqoriyası da keçmiş və gələcək zamanın indiki zamanla olan nisbətindən meydana çıxır. Bu nisbəti ifadə etmək üçün xüsusi şəkli əlamətlərdən (şəkilçilərdən) istifadə olunur ki, bunlara zaman kateqoriyası şəkilçiləri, yaxud felin zaman şəkilçiləri deyilir.

Yuxarıda qeyd edildiyi kimi, fellərin, başlıca olaraq, üç zamanı vardır: 1) keçmiş zaman; 2) indiki zaman; 3) gələcək zaman.

Keçmiş zaman keçmişdə icra olunmuş və ya olunmamış bir iş haqqında indi xəbər verilən vaxt arasındaki bir zamandır; yəni iki iş arasındaki zamandır. Bu işlərdən birisi əvvəlcə icra olunur və ya olunmur, digəri isə onun haqqında xəbər verir. Məsələn: *Müəllim gəldi* cümlesində iki iş vardır: a) müəllimin icra etdiyi (gəlmək) iş; b) müəllimin icra etdiyi (gəlmək) işin icrası haqqında verilən xəbər. Yaxud *Mən oxudum* cümlesində mən yenə də iki iş icra etmiş olram, yəni əvvəlcə oxumaq işini icra edirəm, sonra da həmin icra etdiyim iş haqqında xəbər verirəm. *Mən oxudum* o deməkdir ki, mən keçmişdə müəyyən bir iş icra etmişəm (oxumuşam), indi də o işimin icrası haqqında xəbər verirəm. Deməli, keçmiş zaman əvvəlcə icra olunmuş və ya olunmamış bir iş haqqında ya şifahi və ya yazılı olaraq xəbər verilən vaxt arasındaki zamana deyilir.

Azərbaycan dilində keçmiş zamanı iki cür ifadə etmək olar. İşin keçmişdəki icrası haqqında ya bilavasitə, ya da bilavasitə xəbər vermək olar, yəni II və III şəxs tərəfindən işin keçmişdəki icrası haqqında xəbər verən ya özünün bilavasitə şahidliyini, ya da həmin işin icrasını başqasından eşitdiyini və işin onsuz icra olunduğunu bildirir. Buna görə də dilimizdə keçmiş zaman *şühudi* və *nəqli* keçmiş zaman adı ilə iki yerə bölünür. Bu keçmiş zamanların mənaca fərqləri olduğu kimi, şəkilcə də fərqləri vardır; yəni bir zamanın ayrı-ayrı mənalar ifadə etməsi ayrı-ayrı şəkli əlamətlərlə təzahür etdirilir.

Şühudi keçmiş əvvəlcə (keçmişdə) icra olunmuş bir iş barədə indi onun haqqında şahidlilik yolu ilə xəbər verilən zaman arasındaki vaxta deyilir. Bu, elə bir zamandır ki, haqqında xəbər verilən işin icrasında xəbər verənin şahidliyi və bilavasitə müşahidəçi olduğu meydana çıxır. Məsələn: *Zəng çalındı* cümlesində zəngin çalındığını xəbər verən şəxs bilavasitə çalınmaq işinin icrasını ya gözü ilə gördüğünü, ya da öz qulağı ilə eşitdiyini bildirir.

Şühudi keçmişin şəkli əlaməti *-di* (*-di*, *-du*, *-dü*) şəkilçisidir: *yazdı*, *gəldi*, *oxudu*, *gördü*. Məsələn: *Baş üstə, -deyə oğlan şən halda üzümə baxdı* (İ.Əfəndiyev). *Sonra Həbib qızı iki konfet verdi, qız səmimi halda məsum-məsum guldü* (Ə.Vəliyev). *Təzə toyun nəzakat qaydalarını pozдум. Biz o biri otağa keçdi k* (Mir Cəlal).

Nəqli keçmiş əvvəlcə (keçmişdə) icra olunmuş bir iş haqqında indi (xəbər verilən zaman) şahidlilik vermədən, işin icrasında bilavasitə

müşahidəçi olmadan, yalnız işin icrasının nəticəsini bildirən zaman arasındaki vaxtdır. Bu zamana görə, əvvəlcə bir iş icra olunur, sonra isə onun nəticəsi başqasına şahidlik yolu ilə deyil, nağıl yolu ilə xəbər verilir, çünkü haqqında xəbər verilən işin icrasında xəbər verənin bilavasitə iştirakı olmur. Xəbər verən onsuz icra olunmuş işin yalnız nəticəsini bildirir.

Şübhəsiz, xəbər verilən iş əvvəlcə ikinci və ya üçüncü şəxs tərəfindən icra olunmuşsa, sonra birinci şəxs tərəfindən onun nəticəsi xəbər verilirsə, iş ya onsuz (xəbər verənsiz), ya xəbər verilən adamsız, ya da hər ikisi (xəbər verən və xəbər verilən) olmadan icra olunmuşdur. Məsələn: *Dərs başlanmış, müəllim gəlmış* kimi cümlələrdə dərsin başlanması və müəllimin gəlməsini görən bir şəxs sonradan başqasına xəbər verərsə, bu işlər xəbər verilən şəxssiz icra olunmuşdur. Əgər zəngin çalınmasını və müəllimin gəlməsini görməyən iki şəxs bir-birinə məlumat verirsə, işlər həm xəbər verənsiz, həm də xəbər verilənsiz icra olunmuşdur.

Əgər birinci şəxs özünün əvvəlcə icra etmiş olduğu işin nəticəsi haqqında başqasına (ikinci şəxsə) xəbər verirsə, işin icrasını ikinci şəxs (xəbər verilən) gözü ilə görməmişdir. Buna görə də işin icrasını xəbər verən şahidlik yolu ilə deyil (iş özü icra etmiş olduğuna baxmayaraq), nağıl yolu ilə söyleməlidir. Məsələn: *yazdım və yazmışam* fellərinin her ikisi birinci şəxs tərəfindən keçmiş zamanda icra olunmuş, indi isə başqasına xəbər verilir. Bu işlərin hər ikisində birinci şəxs bilavasitə iştirak etmişdir, çünkü işləri o özü icra etmişdir və başqasının gördüyü iş haqqında xəbər verilmədiyi üçün özünün şahidliyi və ya qeyri-şahidliyini bildirməyə ehtiyac qalmır, çünkü o özü hər iki işin sahibidir. Bəs nə üçün birinci şəxs özünün əvvəlcə icra etdiyi bir işi iki yol ilə başqasına xəbər verməli olur? Şübhəsiz, burada işin icrasında xəbər verilən ikinci şəxsin münasibəti nəzərə alınır. *Yazdım* feli o deməkdir ki, mənim yazmaq işimi xəbər verdiyim şəxs görür və onun şahididir. İşin icrasında müşahidəçi kimi iştirak edir.

*Yazmışam* felində isə xəbər verdiyim şəxs müşahidəçi deyildir. Mən işi onsuz icra edib, indi nəticəsini ona xəbər verirəm.

Nəqli keçmişin şekli əlaməti **-mış** (-*miş*, -*muş*, -*müş*) şəkilçisidir: *yazmış, gəlmış, oxumuş, görmüş* və s. Məsələn: *Abbas görürdü ki, onun yaşlıları çıxdan savadsızlığını ləğv etmiş, özlərinə bir peşə seçmişlər* (Ə.Vəliyev). *Biz işgal ordusunun sərəncamı ilə gəlmışık* (Mir Cəlal). *Müəllimin dediklərinin hamisini yazmı-*

*şam. O kinonu Hafız də gör müşdür. Nə durmus an dağ başında qar kimi* (Xalq mahnısı).

Qeyd etmək lazımdır ki, əvvəllər bütün qrammatika kitablarında şühudi keçmişə “maziyi-şühudi”, nəqli keçmişə “maziyi-nəqli” adı verilirdi. 1937-1940-cı illərə qədər bunlar heç bir elmi əsas olmadan *yaxın keçmiş və uzaq keçmiş* adlanırdı.

Şübhəsiz, Azərbaycan dilində heç bir yaxın və uzaq keçmiş yoxdur. Doğrudur, ilk baxışda şühudi keçmişə nisbətən nəqli keçmişin uzaq zamanı göstərməsi nəzərə çarpir: *oxudum* – yaxın, *oxumuşam* isə nisbətən uzaq kimi təsəvvür edilir. Həqiqətdə isə məsələ zamanın yaxın və ya uzaqlığında deyildir. *-di* (*-di*, *-du*, *-dü*) şəkilçisi ilə ifadə olunan və “yaxın keçmiş” adlanan fellərlə on il və ya yüz il bundan qabağın hadisələrini söyləmək mümkün olduğu kimi, *-miş* (*-miş*, *-muş*, *-müs*) şəkilçisi ilə ifadə olunan və “uzaq keçmiş” adlanan fellərlə də beş dəqiqə və ya bir dəqiqə bundan əvvəlki hadisələri ifadə etmək olar. Deməli, keçmiş zamanı yaxın və uzaqlığa görə deyil, işin icrasında xəbər verənin şahidlik münasibətindən asılı olaraq iki qismə ayırmak lazımdır.

Şühudi keçmişin mənasında elə bir qətilik və şahidlik vardır ki, bunun üzərinə hekayə və rəvayət məzmunu ifadə edən *idi*, *imiş* sözlerini artırmaqla felin xəbər şəklinin mürəkkəbini (hekayə və rəvayəti) əmələ gətirmək mümkün deyildir; çünkü *idi*, *imiş* müvafiq olaraq hekayə və rəvayət məzmunu daşıdıqlarından işin icrasında şahidlik məzmunu ilə müvafiq gələ bilmir.

Müasir Azərbaycan dilində nəqli keçmişin ikinci və üçüncü şəxsləri bir başqa şəkli əlamətlə də ifadə olunur; yəni *-miş* (*-miş*, *-muş*, *-müs*) şəkilçisinə müraciət etmədən, başqa şəkilçidən istifadə edərək ikinci və üçüncü şəxslər üzrə nəqli keçmişə ifadə etmək mümkün olur. Dilimizdə *-ib* (*-ib*, *-ub*, *-üb*) şəkilçisi vasitəsilə *-miş* (*-miş*, *-muş*, *-müs*) şəkilçisinin ifadə etdiyi mənəni bildirən nəqli keçmiş əmələ gəlir. Lakin bu nəqli keçmiş yalnız ikinci və üçüncü şəxslərə aid olur. Məsələn: *Müəllim gəlmış* cümləsi ilə *Müəllim gəlib* cümləsinin zaman etibarilə heç bir fərqi yoxdur. Hər iki halda müəllimin gəlməsi qeyri-şahidlik yolu ilə, yəni keçmişdə icra olunmuş işin yalnız nəticəsini bildirmək yolu ilə xəbər verilir.

Qeyd etmək lazımdır ki, nəqli keçmişin bu ikinci şəkli təkcə müasir dilimizə deyil, klassiklərimizin dilinə də aiddir; yəni *-ib* (*-ib*, *-ub*, *-üb*) şəkilçisi ilə felin nəqli keçmişinin ifadəsi dilimizə aid bütün bədii əsərlərde müəyyən yer tutur.

İndiki zaman icra olunan və ya olunmayan işlə onun haqqında xəbər verilən işin eyni zamanda baş verdiyini bildirir; yəni əvvəlcə bir işin icrasına başlanır və bu icra bitməmiş onun haqqında xəbər verilir. Nəticədə, hər iki hərəkət eyni zamanda icra olunur. *Mən yazıram* o deməkdir ki, mən yazmaq işini icra etdiyim bir zamanda onun haqqında başqasına xəbər verirəm; yəni eyni zaman içərisində iki iş görürəm, həm yazmaq işini davam etdirirəm, həm də icra etdiyim bu iş haqqında məlumat verirəm. Yaxud *Müəllim gəlir* cümləsində müəllimin gəlməsi haqqında o zaman xəbər verilir ki, həm müəllim bir işin icrasını davam etdirsin, həm də müəllimin icra etdiyi iş (gelmək) haqqında verilən xəbər eyni zamanda icra edilmiş olsun.

İndiki zamanın şəkli əlameti *-ır* (*-ir*, *-ur*, *-ür*) şəkilçisidir: *yazır*, *gəlir*, *qurur*, *görür*, *anlayır*, *isləyir*, *oxuyur*, *sürüyür* və s. Məsələn: *Həcərlə Gülsənin dolanacağı nə qədər yaxşı, kefləri kök olsa da, ana və bala tez-tez kövrəlirlər* (Ə.Vəliyev). *Çağırırıq, bütün ataları çağırırıq. Vacib iş görürük axı, nə qış qırırsınız* (Mir Cəlal). *Sizi narahat etdiyim üçün üzristəyirəm. Elə bilmə ki, mən ayrı planetə uçuram* (İ.Əfəndiyev).

Müasir Azərbaycan dilində inkar bildirən fellər indiki zamanda işlənərkən, bəzi xüsusiyyətlər meydana çıxır: inkarlıq kateqoriyası *-ma* (*-mə*) şəkilçisindən sonra fellərə indiki zaman şəkilçiləri əlavə olunarkən iki saitın yanaşı işlənməsinə yol verməmək üçün *-ma* (*-mə*) şəkilçisinin saiti atılır və **m** kimi işlədirilir. Beləliklə, *yazmayır*, *gəlməyir* əvəzinə, *yazmır*, *gəlmir* şəklində işlənərkək indiki zamanı ifadə edir.

Onu da qeyd etmək lazımdır ki, bu yeni şəkil canlı danışq dili-mizdə əsasən qəbul edilib, tələffüzdə asanlıq törətdiyi üçün müsbət hadisə hesab olunsa da, sözlərin şəkli təhlilində bəzən müəyyən çətinlik əmələ getirir. Belə ki, fel kökünü şəkilçilərdən ayırdıqda köklə zaman şəkilçisi arasında qalan **-m** samitinin inkarlıq kateqoriyası şəkilçisi olması üçün xüsusi izahatla bərabər, yenə də **a**, **ə** saitlərindən birini əlavə etmək lazım gəlir: *yazmır* felində yaz felin kökü, *-ır* isə zaman şəkilçisi kimi izah edilir: **m** samitinə **a** saiti əlavə etməklə onu *-ma* şəklində inkarlıq şəkilçisi kimi aydınlaşdırmaq olar.

Qəti gələcək zaman da iki iş arasındaki zamanı bildirir. Bu zaman məfhuminun meydana gəlməsində də indiki zaman meyar rolu oynayır, yəni gələcəkdə icra olunacaq və ya olunmayacaq bir işlə onun haqqında indi xəbər verilən iş arasındaki zamana gələcək zaman

deyilir. Bu zaman keçmiş zamanın eksini ifadə edir. Keçmiş zaman əvvəlcə icra olunmuş işin sonradan xəbər verilməsindən ibarət idisə, gələcək zaman sonradan icra olunacaq və ya olunmayacaq bir işin əvvəlcədən xəbər verilməsindən ibarətdir. Həqiqətən, *Mən yazacağam* cümlesiində *yazacağam* o deməkdir ki, naməlum bir gələcək zamanda mənim uzaq işimin icra olunacağı nezərə alınaraq, qabaqcada onun haqqında xəbər verilir. Deməli, gələcəkdə icra ediləcək işin haqqında indi xəbər verilərsə, gələcək zaman əldə edilmiş olar.

Azərbaycan dilində gələcək zaman da iki cür ifadə olunur. Əgər işin gələcəkdə icra olunacağı qətiyyətlə bildirilirsə, bir gələcək zamandan, qətiyyətlə bildirilmirsə, başqa gələcək zamandan istifadə edilir. Bu gələcək zamanların məzmunundakı qətilik və ya qeyri-qətilik yalnız mənaya görə deyil, şəkli əlamətlərlə də fərqlənir. Bunnarın arasındaki həm məzmun, həm də şəkli fərqi nəzərə alaraq birinə qəti gələcək zaman, digərinə qeyri-qəti gələcək zaman adı verilir.

Qəti gələcək – işin gələcəkdə icra olunub-olunmayacağını indi qətiyyətlə xəbər vermək deməkdir. Bunun şəkli əlaməti *-acaq (-əcək)* şəkilçisidir: *yazacaq, gələcək, oxuyacaq, işləyəcək* və s. Məsələn: *Unutmayın ki, manqamız Xanpəri Ağabəylinin manqası ilə yarışa girəcəkdir. Əgər qızlar vəd etdikləri məhsulu versələr, kolxozdada daha böyük nüfuz qazanacaqlar* (Ə.Vəliyev). *Mən yenə də pambıqılıq briqadasında işləyəcəyəm. Qorxmaz bu saat çay içib Mədədin yanına gedəcək. Nərgiz isə kitab oxumağa başlayacaqdır* (İ.Əfəndiyev).

Qeyri-qəti gələcək bir işin gələcəkdə icrasını indi qeyri-qəti bir şəkildə xəbər vermək deməkdir. Bunun şəkli əlaməti *-ar (-ər)* şəkilçisidir: *yazar, gələr, oxuyar, işləyər* və s. Məsələn: *Bərk tapşırıdı ki, sabah Bəhlulun toyudur, gələrsən. Qalxıb sənin barəndə bir tutarlı nitq deyərəm* (Mir Cəlal). *Qalır dəmirlə sement, onu da rayon mərkəzindən alarıq. Gedək oxuyaq, sonra qayıdır həmişəlik bir yerdə yaşayarıq* (Ə.Vəliyev).

Qeyri-qəti gələcək zamanın qəti gələcək zamandan mənaca bir fərqi də ondan ibarətdir ki, o, qəti gələcək zamanla indiki zaman arasında orta bir yer tutur, yəni bəzən qəti-gələcək zamanı, bəzən də indiki zamanı əvəz edə bilir: *Sən yaxşı oxuyanda ananın ürəyi şad olur. Sən yaxşı oxuyanda ananın ürəyi şad olar.*

Qeyri-qəti gələcək zamanın əsas xüsusiyyətlərindən biri də məzmunca ümumi zaman ifadə etməsidir. Məsələn: *Buna Koroğlu deyərlər* cümləsində *deyərlər* feli mənaca qətiyyən qeyri-qəti gələcək zamanı bildirmir. Bu, bütün zamanlara aid bir ifadədir; yəni “buna keçmişdə də, indi də, gələcəkdə də Koroğlu deyərlər” deməkdir.

Bundan başqa, xasiyyət, adət və bu kimi sıfətlərə malik bəzi iş və hərəkətlərdə də qeyri-qəti gələcək yalnız bir zamana (gələcək zamana) aid olmur, bütün zamanları əhatə edir. Məsələn: *Quş uçar, su axar, göz baxar; Su qabı, suda sinar; Bal tutan barmağını yalar* kimi cümlələrdə *uçar, axar, baxar, sinar, yalar* felləri yalnız qeyri-qəti gələcək zamanı bildirmir. Onlar hər bir zamana aid anlayış kimi təsəvvür olunur; çünkü quşun uçması, suyun axması, gözün baxması, su qabının suda sinması, bal tutanın barmağını yalaması yalnız gələcək zamana deyil, bütün zamanlara aid hadisələrdir.

Qeyri-qəti gələcək zamanın xüsusiyyətlərindən biri də felin inkar şəkli ilə işlənməsində özünü göstərir. Təsdiq bildirən fellərdə qeyri-qəti gələcək zaman -*ar* (-ər) şəkilçisi ilə ifadə olunduğu halda, inkar bildirən fellərdə birinci şəxs yenə də həmin şəkilçilərlə işləndiyinə baxmayaraq, ikinci və üçüncü şəxslərdə bu şəkilçilərin sait və samitlə bitən fellərdə həm sait, həm də samitdən əvvəlki *y* səsi düşür və *r* səsi *z* səsi ilə əvəz olunur, yəni qeyri-qəti gələcək zamanı yalnız *z* samiti ifadə edir: *yazmasan, yazmaz, yazmazsınız, yazmazlar* və s.

## FELİN ŞƏXS KATEQORİYASI

**Şəxs şəkilçiləri.** Felə məxsus kateqoriyalardan biri də şəxs kateqoriyasıdır. Fellərin formallaşmasında, müstəqil nitq hissəsi şəklində düşməsində əvəzliklərin nə qədər böyük rol oynadığı əvəzlik bəhsində qeyd edilmişdir. Həmin qeyri-müstəqil əvəzliklər şəxs şəkilçisi şəklində, yəni şəxs əlaməti halında fellərin şəxs kateqoriyasını ifadə edir. Hər bir iş və hərəkət müəyyən zaman daxilində icra olunduğu kimi, müəyyən şəxs tərəfindən də icra olunmalıdır. İş və hərəketin şəxsə olan münasibəti müəyyən şəkli əlamətlərlə təzahür etdirilir ki, bu şəkli əlamətlər də ayrı-ayrı şəxsi göstərən şəxs kateqoriyası şəkilçilərindən ibarətdir.

Fellərdə şəxs kateqoriyası bütövlükdə yalnız birinci və ikinci şəxslərə görə formalashmışdır; əmr şəklini istisna etməklə üçüncü

şəxsi bildirmək üçün heç bir şəkli əlamət yoxdur. İşin icrası birinci və ikinci şəxsə aid olduqda xüsusu şəkilçilərdən (qeyri-müstəqil əvəzliklərdən – şəxs şəkilçilərindən) istifadə olunur və bunların vasitəsilə felin subyekti müəyyənləşdirilir.

İşin icrası üçüncü şəxsə aid olduqda isə heç bir şəkli əlamətdən istifadə edilmir. İsimlərdə olduğu kimi, fellərdə də üçüncü şəxs yalnız təsəvvür edilir. Daha doğrusu, birinci və ikinci şəxs şəkilçiləri qəbul etməyən fellər üçüncü şəxs hesab olunur. Bütün isimlər fellərin şəxs şəkilçisi qəbul etmədən işlənməsini tələb etdiyi üçün zaman şəkilçilərindən sonra şəxs şəkilçiləri qəbul etməyən fellərin subyekti yalnız isimlər və ya bəzi əvəzliklər ola bilər.

**m**, **n** ünsürləri ahənginə görə, **ı**, **i**, **u**, **ü** vasitəsilə əşya bildirən sözə əlavə edilərək onu qrammatik cəhətdən müəyyən bir şəxslə bağlılığı kimi, fellərin də şəxslənməsində iştirak edərək, müvafiq surətdə birinci və ikinci şəxsin təkini formalasdır. Xüsusən felin şühudi keçmiş zamanında iştirak edən şəxs sonluqları bu şəkilçilərdən ibarətdir; yəni mənsubiyyət kateqoriyasının birinci və ikinci şəxsinin təkini bildirmək üçün isimlərin sonuna əlavə edilən **-im** (**-im**, **-um**, **-üm**); **-in** (**-in**, **-un**, **-ün**) şəkilçiləri eyni ilə felin şühudi keçmiş zamanında da şəxs ifadə etmək üçün işlənir. Lakin felin şühudi keçmiş zaman şəkilçisi (**-di**, **-di**, **-du**, **-dü**) saitlə bitdiyi və şəxs şəkilçiləri (**-im**, **-im**, **-um**, **üm**); (**-in**, **-in**, **-un**, **-ün**) saitlə başladığı üçün saitlərdən biri düşür və saitlə bitən isimlərdə olduğu kimi, yalnız **-m** və **-n** ünsürləri şəxs ifadə edir: **gəl+di+m**, **gəl+di+n** və s.

Şəxsə görə şühudi keçmişin cəmində müəyyən xüsusiyətlər vardır. Məlumdur ki, **z** formantı isimlərdə mənsubiyyət kateqoriyası şəkilçilərinin tərkibində həm birinci, həm də ikinci şəxsin cəmində şəxsin çoxunu bildirən ünsür kimi işlənir (**atamız**, **atanız**, **dəftərimiz**, **dəftəriniz**). Fellərdə isə çoxluğu ifadə edən şəkilçi şəxsə görə ayrılmışdır, yəni **z** çoxluq bildirən ünsür kimi yalnız ikinci şəxsin cəmində iştirak edir, birinci şəxsin cəmini ifadə etmək üçün isə **z** ünsüründən fərqli olaraq **q** və **k** ünsürləri işlədirilir ki, bu da birinci şəxsin cəmini ikinci şəxsin cəmindən asanlıqla ayırmaga imkan yaradır.

Burada **z**, **q** və **k** ünsürlərinin yuxarıdakı fərqindən başqa, bir xüsusiyəti də vardır. Belə ki, müasir ədəbi dilimizdə şühudi keçmişin ikinci şəxs cəmini bildirən **z** ünsürü saitdən başqa, **n** ilə də birlidə işləndiyi halda birinci şəxsin cəmini bildirən **q**, **k** ünsürləri nəinki belə bir samiti tələb etmir, hətta sait səs belə olmadan bilavasitə felin zaman şəkilçisinə bitişir: **gəldik**, **gəldiniz**, **oxuduq**, **oxudunuz**.

Bu izahatdan aydın olur ki, birinci ve ikinci şəxsin tekini ifadə edən **m**, **i** ünsürləri **t**, **i**, **u**, **ü** saitləri ilə birlikdə isimlərə əlavə edildikdə mənsubiyət kateqoriyası əlaməti kimi əşyanı müəyyən şəxsə bağladıği kimi, bunlar şühudi keçmişsi ifadə edən fellərə əlavə edildikdə də iş və hərəkəti şəxsə bağlayır.

Şəkilçilərin quruluşu və fonetik tərkibindən aydın olur ki, mənsubiyət kateqoriyası şəkilçiləri şühudi keçmişdəki şəxs şəkilçiləri ilə (birinci şəxsin cəmindən başqa) fonetik tərkib etibarilə eyniyyət təşkil etdiyi kimi, isimlərdəki xəberlik kateqoriyası şəkilçiləri də felin nəqli keçmiş, indiki, qəti gələcək və qeyri-qəti gələcək zamanlarının şəxs şəkilçiləri ilə tam eyniyyət təşkil edir.

Doğrudan da *gəlirəm*, *gəlirik*, *gəlmışsan*, *gəlmışsiniz*, *gələcəksiniz*, *gələrsiniz* fellərinin sonundakı **-əm**, **-ik**, **-sən**, **-siniz** kimi şəxs kateqoriyası şəkilçiləri ilə *müəlliməm*, *müəlliminik*, *tələbəsan*, *tələbəsiniz* isimlərinin sonundakı **-əm**, **-ik**, **-sən**, **-siniz** şəkilçilərinin fonetik tərkib və quruluşca heç bir fərqi yoxdur. Ayri-ayrı şəxsləri ifadə etmək cəhətindən də bunların heç bir fərqi nəzərə çarpmır. Bunların arasındaki fərq yalnız ondan ibarətdir ki, biri əşya və hadisənin, digəri isə iş və hərəkətin şəxsə aid münasibətini müəyyənləşdirib hökm ifadə edir.

Fellərin şəxs kateqoriyasının şəkli əlamətləri birinci və ikinci şəxs üzrə aşağıdakılardan ibarətdir.

Felin bütün növlərində, bütün şəkillərində və zamanlarında birinci şəxsin təki üçün **-m**, cəmi üçün **-q**, **-k**; ikinci şəxsin təki üçün **-n**, **-san** (**-sən**), cəmi üçün **-z** əsas ünsür hesab olunur. Bu əsas əlamətlər ayri-ayrı fel şəkilləri və zamanları ilə işlənərsə, müxtəlif saitlər vasitəsilə fellərə əlavə olunur ki, onlar felin şəkilləri və zamanlarına görə aşağıdakı qayda üzrə qruplaşır:

1. **-m** ünsürü üç şəkildə aşağıdakı təsadüflərdə birinci şəxsin təkini ifadə edir:

a) saitsız olaraq felin şühudi keçmiş zamanında, felin arzu, şərt şəkillərində və *idi* ədati iştirak edən fellərdə işlənə bilir: *yazdım*, *gəldim*, *oxudum*, *gördüm*; *gərək yazam*, *gərək gələm*, *gərək oxuyam*, *gərək görəm*; *yazsam*, *gəlsəm*; *yazmışdım* (*yazmış idim*), *gəlmışdım* (*gəlmış idim*); *yazırdım* (*yazır idim*), *gəlirdim* (*gəlir idim*); *yazardım* (*yazar idim*), *gələrdim* (*gələr idim*), *yazacaqdım* (*yazacaq idim*), *gələcəkdirim* (*gələcək idim*); *gərək yazaydım* (*gərək yaza idim*), *gərək gələydim* (*gərək gələ idim*); *yazasıydım* (*yazası idim*), *gələsiydim* (*gələsi idim*); *yazmaliydim* (*yazmali idim*), *gəlməliydim* (*gəlməli idim*),

yazmaqdaydım (yazmaqda idim), gəlməkdəydim (gəlməkdə idim) və s. Məsələn: *Mən onun gözlərinə baxdım, üzündə bir kədər hiss etdim, gözlərindən iki damcı yaş axdığını da gördüm* (İ.Əfəndiyev). *Doğru deyirsən, gərək çox oxuyam, gərək çox yazam ki, gəlib yol-daşlarına çatam.* *Mən yazsam, göndərsəm, o da yazar, göndərər.* *Yazmışdım ki gəlməsin, məni gözləsin. Gəlmışdım, Hafız-dən xəbər tutum.* *Mən ona həmişə yazırdım, onun yazdıqlarını da oxuyurdum.* O vaxt mən uşaq şeirləri də yazardım və uşaq şairlərini çox həvəslə oxuyardım. Sən gəlməsəydi, mən gələcəkdirim. Onda həvəsim çox idi, müharibə olmasaydı, oxuyaçaqdım, ali təhsil alacaqdım. *Doğru deyirsən, gərək oxuyaydım, ali təhsil alaydım, sonra evlənəydim.* Sən olmasan, gözəlim, gülistanə baxmaz idim. Çəmən çiçəklərinə aşiqanə baxmaz idim (Ə.Vahid);

b) əsas ünsür olan **-m** özündən əvvəl gələn *i*, *i*, *u*, *ü* saitləri ilə **-im** (**-im**, **-um**, **-üm**) şəklində fel köklərinə əlavə edilərək felin əmr şəklinin birinci şəxs təkini ifadə edir: *yazım, gəlim, görüm, qurum; anlayım, işləyim, oxuyum, sürüyüm* və s. Məsələn: *Mən də evə dayım. İcazə verin evinizi təmizləyim* (İ.Əfəndiyev). *İstəyirəm mən də gəlim yazım, hamisinin üzünü köçürüm. Qoy bir az da böyüyüm, hadisələri yaxşı anlayım, sonra özümə ev-eşik qurum;*

c) **-m** ünsürü özündən əvvəl *a*, *ə* saitlarını qəbul edərək **-am** (**-əm**) şəklində felin nəqli keçmiş, indiki, qəti və qeyri-qəti gələcək zamanlarında; *imiş* ədati iştirak edən fellərdə, *y* samitinin əlavəsilə felin lazımlı, vacib və davam şəkillərində birinci şəxsin təkini ifadə edir: *yazışam, gəlmışəm; yazıram, gəlirəm; yazacağam, gələcəyəm; yazaram, gələrəm; yazasıyam, gələsiyəm; yazmaliyam, gəlməliyəm; yazmaqdayam, gəlməkdəyəm; yazmış imişəm, yazırımuşam (yazırı imişəm); yazasıymışam (yazası imişəm), yazmaliymışam (yazmali imişəm)* və s. Məsələn: *Gəlmışəm sənə xəbər verim ki, tapşırıldıgnız şeylərin hamisini tapmışam, almışam, yerbəyer eləmişəm.* Mə bu saat Həsənzadəgilə gedirəm (İ.Əfəndiyev). *Ona deyin ki, dərs oxuyram, imtahana hazırlaşıram, oraya getmək istəmirəm.* Bir də deyin ki, *inciməsin, mən sonra gələrəm, onu təbrik edirəm.* *Qardaşım dedi ki, arxayı ol, mən onu başa salaram.* Axi mən özüm də onlara gedəcəyəm, yaxşı bir töhfə də alacağam, xalamı da, xalam oğlunu da razi salacağam, mənim də elə bir fikrim vardır. *Mən də ciddi hazırlaşmaqdayam.* Hələ işləməkdəyəm, ancaq az qalib, bitirməkdəyəm. Bu gün lap ağır günümdür, həm dərs hazırlayasiyam,

*həm də vacib bir yerə gedəsi yəm. Deyildiyinə görə, mən də o iclasa getməliyəm, hətta çıxış etməli və dənişmaliyəm.*

Qeyd. Felin şəkillərində şəxs şəkilçisinin əvveline əlavə olunan *y* samiti iki saitin bir yerde işlənməməsi zəruriyyətindən irəli gəlmüşdür.

2. Əsas ünsür hesab olunan *-q*, *-k* şəkilçiləri aşağıdakı hallarda birinci şəxsin cəmini ifadə edir:

a) *-q*, *-k* ünsürləri heç bir sait qəbul etmədən felin şühudi keçmiş zamanı, arzu və şərt şəkillərində, *idi* ədati iştirak edən fellərdə birinci şəxsin cəmini bildirir: *yazdıq*, *gəldik*, *oxuduq*, *gördük*, *gərək yazaq*, *gərək gələk*; *yazsaq*, *gəlsək*; *yazmışdıq* (*yazmış idik*) və s. Məsələn: *Müəllimin tapşırduğu kitabları oxuduq*, *qeydlər götürdük*, sonra *imtahana girdik*. Bir də *gördük*, *Bəndəli öz atlıları ilə böyürdən çıxdı* (İ.Əfəndiyev). İndi *gərək məqaləni yazaq*, *redaktora oxuyaq*. *Arifə yazmışdıq ki, oraya gəlsək*, *gərək bir yaxşı yerdə otaq tutaq*. *Bizə şair deməzlər cəmiyyətdən yazmasa q*, *Azadlıqdan yazmasa q*, *səadətdən yazmasa q* (S.Rüstəm);

b) bu ünsürlər özlərindən əvvəl *a*, *ə* saitlərini qəbul edərək, kökü saitlə bitən fellərdə isə bu saitlərdən başqa *y* samitinin də əlavəsi ilə (*-aq*, *-ək*, *-yaq*, *-yək* şəklində) fel köklərinə artırıldıqda felin əmr və arzu şəklinin birinci şəxs cəmini ifadə edir: *yazaq*, *gələk*, *oxuyaq*, *isləyək*, *gərək yazaq*, *gərək gələk*, *gərək oxuyaq*, *gərək isləyək*. Məsələn: *İcazə verin, biz də oturaq, yazaq*. *Biz elə yaxşı işləyək ki, hamı əhsən desin*. *Deyirsiniz toya biz də gələk*. *Dərnəkdə biz oxuyaq*, *onlar da oynasınlar*. *Düz deyirsiniz, gərək biz də yazaq*. *Bu axşam gərək gedək*. *Həfizgilda birgə oxuyaq, birgə hazırlaşaq*;

c) Bu ünsürlər özlərindən əvvəl *i*, *ı*, *u*, *ü* saitlərini qəbul edərək, *-iq* (*-ik*, *-uq*, *-ük*) şəklində felin bütün məna növləri üzrə nəqli keçmiş, indiki, qəti gələcək, qeyri-qəti gələcək zamanlarında; lazım və vacib şəkillərində, *imiş* ədati iştirak edən fellərdə birinci şəxsin cəmini bildirir: *yazmışıq*, *gəlmışık*, *oxumuşuq*, *görümüşük*; *yazırıq*, *gəlirik*, *yazacağıq*, *gələcəyik*; *oxuyarıq*, *görərik*; *yazasıyıq*, *gələsisiyik*; *yazmalıyıq*, *gəlməliyik* və s. Məsələn: *Biz çoxdan gəlmışık*, *xeyli qəzet oxumuşuq*, *sənin şəkillərinə də baxmışıq* və *çox şeylər görmüşük*. *Hey yazırıq*, *ancaq cavab almırıq*. *Biz kəndimizə istirahətə yox, işləməyə gəlirik*. *Darixmayın, mütləq məktub yaza - cağıq*, *yayda isə özümüz də gələcəyik*. *Əgər sözləri öyrənsəniz*,

*mahnını birlikdə oxuyarıq. Görərik kim kimə üstün gələr. Bu gün biz həm sizə gələsiyik, həm "Yeni həyat" a gedəsiyik, həm də mərkəzə hesabat yazaşıyıq. O tapşırığı biz də yazaşıyıq. Biz mütləq gəlməliyik və ona cavab hazırlamalıyıq.*

3. Əsas ünsür hesab olunan **-n** şəkilçisi heç bir sait qəbul etmədən felin bütün məna növləri üzrə şühudi keçmiş zaman və şərt şəklində, habelə *idi* ədatından sonra ikinci şəxsin təkini ifadə edir: *yazdin, gəldin, oxudun, gördün; yazsan, gəlsən; yazıldın, yazışdın, yazdırın, gəlmış-din, yazacaqdin, gələsi idin, yazmali idin* və s. Məsələn: *Yaxşı ki, gəldin, yadına saldin, yoxsa bu gün ißsiz qalacaqdin. Getdin, özünlə, mənim qəlbimi də apardın. Axi sən də gələsi idin, mənə kömək etməli idin, bəs nə oldu ki, gəlmədin. Yox, sən gəlməli idin, mütləq gəlməli idin.*

4. **-san (-sən)** şəkilçisi felin bütün məna növləri üzrə nəqli keçmiş, indiki, qəti gələcək, qeyri-qəti gələcək zamanlarında lazım, arzu və vacib şəkillərində, *imiş* ədati iştirak edən fellərdə ikinci şəxsin təkini ifadə edir: *yazmışsan, gəlmışsən, oxumuşsan; yazırsan, gəlirsən; yazacaqsan, gələcəksən; yazarsan, gələrsən; yazasısan, gələsisən; gərək yazasan, gərək gələsən; yazmalısan, gəlməlisən; yazarmışsan, gələrmışsən* və s. Məsələn: *Eşqin eləsə könlümü qan, bilməyəcəksən, Yüz dəfə desəm, mətləbi qan, bilməyəcəksən* (Ə.Vahid). Bir gün, gözəlim, qəbrimin üstdən ötüşərsən, *Dərdindən ölü aşıqını başa düşərsən* (Ə.Vahid). Görünür, *sən* çoxlu kitab oxumussan, *yaxşı hazırlaşmışsan ki, belə gözəl cavab verirsən. Sən* gərək vaxtlı-vaxtında dərslərə gələsən, *elmi disput* və müzakirələrdə iştirak edəsən və öz fikrini söyləyə biləsən. *Dedim – Ey qönçədəhan, könlümü qan eyləmisən. Dedi – Bica yerə eşqimdə fəqan eyləmisən* (Ə.Vahid). *Yazırsan ki, guya bu yaxında sən də Bakıya gələsisən, doğrudurmu? Hər gün dərsə gəlməlisən, mühazirələrə qulaq asmalısan, lazım gələndə, konspekt də tutmalısan. Lay-lay dedim, yatasan; Qızılğülə batasan. Qızılğülün içində; Şirin yuxu tapasan* və s.

5. İkinci şəxsin çoxluğununu ifadə edən əsas z ünsürü özündən əvvəl **i, i, u, ü** saitlarını qəbul edərək, ikinci şəxsin təkini ifadə edən **n** ünsürü ilə birlikdə **-niz (-niz, -nuz, -nüz)** şəklində felin şühudi keçmiş zamanında, *idi* ədati iştirak edən fellərdə və şərt şəklində ikinci şəxsin cəminini ifadə edir: *yazdınız, gəldiniz, oxudunuz, gördünüz, yazasınız, yazırdınız* və s. Məsələn: *Harda qaldınız, ay bala, niyə*

*belə gec gəldiniz? Qatarlanıb nə diyardan gəlirsiz? Bir xəbər versəniz bizə, durnalar* (M.P.Vaqif). *Nə üçün belə acıqlandınız? Siz də söz verdiniz. Siz Nərimanın qüsurlarını çox düzgün göstərdiniz. Oğlunuz kanikula gələndə hər səhər ondan qabaq durub çay qoyurdunuz* (İ.Əfəndiyev).

Müasir ədəbi dilimizdə felin əmr şəklinin ikinci şəxs cəmi -*in* (-*in*, -*un*, -*ün*) şəkilçisi ilə ifadə olunur: *yazın, gəlin, oturun, görün, anlayın, işlayın, oxuyun, sürüyün* və s. Məsələn: *Bəli, danışın, danışın, sizi eşidirəm. Əgər vicdanınız yoxdursa, qorxun. Elə isə mənim bu kitab şəkimi səliqəyə salın* (İ.Əfəndiyev). *Bir zaman havada qanad saxlayın. Sözüm vardır mənim sizə, durnalar* (M.P.Vaqif). *Nə durmuşsunuz? Yeyin, için, çalın, oynayın, məclisi bayram məclisinə oxşadın.*

Bu hadisəni də onunla izah etmək olar ki, felin əmr şəklində ikinci şəxsin təki heç bir şəkli əlamət olmadan fel kökləri ilə ifadə olunduğundan *n* ünsürü müvafiq saitlərlə birlikdə ikinci şəxsin cəmini ifadə edir. Buna görə də *z* ünsürünə ehtiyac qalmır.

6. **-siniz** (-*siniz*, -*sunuz*, -*sünüz*) şəkilçisi fellərin nəqli keçmiş, indiki, qəti və qeyri-qəti gələcək zamanlarında, lazım, arzu, vacib və davam şəkillərində, *imiş* ədati iştirak edən fellərdə ikinci şəxsin cəmini ifadə edir: *yazmışsınız, gəlmışsınız, oxumuşsunuz, görmüşsünüz, yazırsınız, gəlirsiniz, oxuyursunuz, görürsünüz, yazacaqsınız, gələcəksiniz, yazarsınız, gələrsiniz, yazasisiniz, gələsisiniz; gərək yazısınız, gərək gələsiniz, yazmalısınız, gəlməlisiniz, yazmaqdısınız; yazırıssınız və s.* Məsələn: *Məktubda yazmışsınız ki, siz Ariflə zəngləşmişsiniz, görüşmüşsünüz, məktubu birgə oxumuşsunuz. Bəs niyə yazmırınız ki, görüm nə vaxt gələcəksiniz. Axi bu sizin borcunuzdur, gərək yazısınız, bildirəsiniz. Bu il təcrübəye getməlisiniz, ya getməli deyilsiniz? Rasimin dediyinə görə siz təcrübə məşğələləri keçirməyəcəksiniz. Onda bu il bir qədər tez qurtararsınız, vaxtında gələrsiniz.*

7. **-sin** (-*sin*, -*sun*, -*sün*) şəkilçisi felin əmr şəklində üçüncü şəxsin təkini ifadə edir: *yazsin, gəlsin, oxusun, görsün, oynasin, vursun, dərsin, gəlməsin.* Məsələn: *Sevirəm mən elə cananı, güləndəm olsun. Söyü şirin, özü bir şux dildaram olsun* (Ə.Vahid). *Torpaq olsun* çəşminə *torpaq satan namərdərin;* *Mərd odur ki, düşmənə can versə, torpaq verməsin* (Ə.Vahid). *İnsafdimi ki, bu şənlikdə bizim bir çox yoldaşlarımız iştirak etməsin?*

Birəliklə, bütün şəxs kateqoriyası şəkilçiləri aşağıdakılardan ibarətdir:

Birinci şəxsin təki: **-m; -am (-əm); -im (-im, -um, -üm)**

Birinci şəxsin cəmi: **-q, -k, -aq (-ək); -iq (-ik, -uq, -ük)**

İkinci şəxsin təki: **-n; -san (-sən)**

İkinci şəxsin cəmi: **-niz (-niz, -nuz, -nüz), -in (-in, -un, -ün); -siniz (-siniz, -sunuz, -sünüz)**

Üçüncü şəxsin təki və cəmi: **-sin (-sin, -sun, -sün)** (əmr şəklində), **-dir (-dir, -dur, -dür)** felin nəqli keçmiş, qəti gələcək zamanlarında, vacib, lazımlı şəkillərində.

## FELİN ZAMAN, ŞƏXS VƏ ŞƏKİL ƏLAMƏTLƏRİNƏ GÖRƏ DƏYİŞMƏSİ

### Felin təsriflənən formaları

Zamana, xüsusən, şəklə və kəmiyyətə görə dəyişib-dəyişməməsini nəzərə alıb bütün fel formalarını iki böyük qrupa ayıırlar: 1. Felin təsriflənən formaları; 2. Felin təsriflənməyən formaları.

Felin təsriflənən formalarına elə fellər daxildir ki, onlar bütün hallarda zaman şəkilçiləri qəbul edə bilməsələr də, mütləq şəxsə və kəmiyyətə görə dəyişmiş olsunlar. Birəliklə, subyektin müəyyən əlamətləri öz əksini feldə tapa bilir və bu cür təsriflənən, yəni en azı şəxsə və kəmiyyətə görə dəyişə bilən formaları dilçilik ədəbiyyatında *Verbum finitum* adlandırırlar.

Fellərdə zaman və şəxs şəkilçilərinin iştirakı ilə əlaqədar olaraq, onların xüsusi şəkillərini əmələ gətirən şəkilçilərin də nə zaman və nə münasibətlə işləndiyini nəzərə alsaq, şəkil, zaman və şəxs şəkilçilərinə görə təsriflənən felləri üç qrupa bölmək olar:

1. Zaman və xüsusi şəkil əlaməti olmayan, yalnız şəxs şəkilçiləri qəbul edən fellər.

2. Zaman və şəxs şəkilçiləri qəbul edib, xüsusi şəkil əlaməti olmayan fellər.

3. Xüsusi şəkil əlaməti olan və şəxs şəkilçisi qəbul edib, zaman şəkilçisi qəbul etməyən fellər.

Birinci qrupa felin əmr şəkli, ikinci qrupa felin xəbər şəkli, üçüncü qrupa felin lazımlı, arzu, vacib, şərt və davam şəkilləri daxildir.

**Felin şəkillərinə və zamanlarına görə  
şəxs şəkilçilərini əks etdirən  
cədvəl**

Şəxslər		Felin şəkilləri				
		Əmr	Xəber (şü-hudi keçmiş və şərt)	Arzu	Xəber (qalan zamanlarda)	Lazım və vacib
I şəxs	Tək	-im (-im, -um, -üm)		-m		-am (-əm)
	Cəm	-aq (-ək)		-q (-k)		-iq (-ik, -uq, -ük)
II şəxs	Tək	—		-n		-san (-sən)
	Cəm	-in (-in, -un, -ün)	-niz (-niz, -nuz, -nüz)			-siniz (-siniz, -sunuz, -sünüz)
III şəxs	Tək	-sin (-sin, -sun, -sün)		—	-dir (-dir, -dur, -dür) <sup>1</sup>	
	Cəm	-sinlar (-sinlər, -sunlar, -sünlər)		—		-dirlər (-dirlər)

Beləliklə, zaman, şəxs və xüsusi şəkil əlamətlərinin iştirakından asılı olaraq, fellərin ayrı-ayrı şəkilləri meydana çıxır ki, bu şəkli ayrı-lijda onların məzmunundakı müxtəlifliyin təbiətindən irəli gəlmüşdür. Bütövlükdə fel şəkilləri subyektin hərəkətin icra olunub-olunmasına müxtəlif münasibətini əks etdirir və mənqi modallığın qrammatik ifadə vasitələrindən biri kimi özünü göstərir. Ayrı-ayrı fel şəkilləri bu modallığın təzahür xüsusiyyəti (subyektin hərəkətin icrasında iştirakı haqqında məlumatın gerçəkliliyi nə dərəcədə əks etdirməsi, hərəkətin icrasının zəruriliyi, labüdüyü, arzu olunması, müəyyən şərtlə bağlılığı və s.) kimi meydana çıxır.

<sup>1</sup> İndiki və qeyri-qəti gələcək zamanda işlənmir.

## Felin əmr şəkli

Zaman şəkilçisi və xüsusi şəkli əlaməti olmayan, yalnız şəxs şəkilçisi qəbul edən fellər əmr şəklində daxildir. Felin əmr şəklini ifadə etmek üçün heç bir xüsusi şəkli əlamətdən istifadə olunmur. Burada edilən əmrin hansı şəxsə aid olmasını bildirmək üçün yalnız şəxs şəkilçilərindən istifadə edilir. Felin əmr şəklində hərəkətin icrası müəyyən əmr, buyruq, öyünd, nəsihət əsasında olur.

Əmr şəklinin zamanı yalnız mənaca təsəvvür edilir. Əmr ifadə edən hər hansı bir fel mənaca nisbətən gələcək zamanı bildirir, çünkü əmr müəyyən bir işin icra olunması üçün edilir. İşin icrası isə hər halda əmrənən bir saniyə sonra başlanan biləcəyi kimi, bir il sonra da başlanan biler. Məsələn: *yaz, oxu, çalış, öyrən* kimi fellərdə yazmaq, oxumaq, çalışmaq və öyrənmək işi qeyri-müəyyən bir gələcəyə aiddir. Deməli, əmr indi edilərsə, iş gələcəkdə icra olunub, nəticə verməli olur. Lakin bu gələcək zaman yalnız felin məzmunundan irəli gəlir. Burada heç bir xüsusi zaman şəkilçisi iştirak etmir.

Bu, məntiq etibarilə də doğrudur, çünkü keçmişdə icra olunmuş iş haqqında indiki zamanda əmr etmək qeyri-mümkündür. Əmr gələcək üçün verilir. Bu gələcəyin indiki zamana nisbətən uzaq və yaxınlığı qeyri-müəyyən olur. Əmr cümləsinin ümumi məzmunu gələcək zamanın uzaq və yaxınlığını müəyyən edir.

Əmr şəklinin qəbul etdiyi şəkilçilər yalnız şəxs şəkilçilərindən ibarətdir. Bu şəkin şəxs şəkilçisi qəbul etməsindən də bəzi xüsusiyyətlər vardır:

Əvvələn, birinci şəxsin təki **-im** (**-im**, **-um**, **-üm**), cəmi isə **-aq** (**-ək**) şəkilçiləri ilə ifadə olunur: *yazım, bilim, qurum, görüm, anlayım, dinləyim, oxuyum, sürüyüm; yazaq, bilək, quraq, görək, gedək, oxuyaq, dinləyək* və s. Məsələn: *Saati qurum, qurmayım? Elə otur ki, onu mən də görüm. Tapşırığı evdə işləyim, işləməyim? Sona düşür göllərə; Seyrə çıxaq çöllərə; Gəl qucaq-qucaq, gülçiçək yiğaq; Düzək qara tellərə* (mahnı). *Ta gəlirik biz də bir az anlayaq; Məhzəri-ırfanda vurur tək səbir; Ya deyirik işləri sahmanlayaq; Maclisi-əyanda vurur tək səbir* (M.Ə.Sabir). *Siz danışın, biz dinləyək.*

Klassik ədəbi dilimizdə əmr şəklinin birinci şəxs cəmi həm **-aq** (**-ək**), həm də **-alım** (**-əlim**) şəkilçilərini felin köklərinə artırmaqla ifadə olunmuşdur. Məsələn: *Necə bir vəsvəseyi-əql ilə qəmnak ola lim, Gəlin alayışı-qəmdən çıxalım, pak ola lim; Nəşeyi-mey*

*tapalım, qabili-idrak olalım; Məstü mədhuşü xərabatiyü bibak olalım... Payibəsti-meyi-safı olalım dürd misal; Verəlim saqiyə can, eyləyəlim kəsb-i-hələl; Nəşədən bilməyəlim aləmi-keyfiyyəti-hal; Məstü mədhuşü xərabatiyü bibak olalım* (M.Füzuli). *Balışa bas qoyalım, yorğanı bərduş edəlim; Pənbeyi-qəfləti yox, zeybəci dərguş edəlim! Xabi-övham görüb, seyl kimi cuş edəlim* (M.Ə.Sabir).

Əslində, birinci şəxs özü özünə əmr edə bilməz. Əmr həmişə birinci şəxs tərəfindən başqasına edilir; yəni əmrin icrası əmr edənin özünə deyil, başqasına aid olur. Məsələn: *yaz, yazın, yazsin, yazsınlar* kimi əmr bildirən fellərdə yazmaq işinin başqası tərəfin-dən icra olunacağı məlumdur, çünki *yazmaq* işinin icrası başqasına birinci şəxs tərəfindən əmr olunur. Halbuki *yazım, yazaq* kimi fellər yalnız şəkilcə əmr bildirən fellərdir. Burada əmrdən artıq gərəklilik, lazımlıq, nisbətən xahiş və rica məzmunları vardır, lakin şəkilcə bun-ları əmr şəklindən başqa bir şəkil kimi qəbul etmək mümkün deyildir.

İkincisi, şəkilcə əmr şəklinin ikinci şəxs təkinin heç bir xüsusi əlaməti yoxdur. Heç bir sözdeyişdirici şəkilçi (zaman, şəxs, şəkil və s.) qəbul etməmiş fellər məzmunca ikinci şəxsin təkinini bildirir. Buna görə də dilimizdə məntiqin tələbinə əsasən ikinci şəxsin təkinini ifadə etmək üçün heç bir xüsusi şəkli əlamət yaratmağa ehtiyac qalmamışdır. Deməli, bu cəhətdən də əmr şəkli felin başqa şəkillərindən fərq-lənir, çünki başqa şəkillərdə ikinci şəxsin təki yalnız şəkli əlamətlə ifadə oluna bilir.

Azərbaycan dilində əmr şəklinin ikinci şəxs cəmində də müəyyən fərq nəzərə çarpır. Felin bütün başqa şəkillərində bu şəxs, əsasən, z ünsürünün vasitəsilə ifadə olunur; yəni ikinci şəxsin təkinin şəkilçi-ləri üzərinə müvafiq sait ilə həmin z ünsürü artırılır: *gəl-di-n-iz, gəl-ir-sin-iz* və s. Halbuki əmr şəklinin ikinci şəxs cəmi -*in* (-*in*, -*un*, -*ün*) şəkilçisi ilə, yəni z ünsürü iştirak etmədən ifadə oluna bilir: *yazın, gəlin, qurun, görün, başlayın, işlayın, oxuyun* və s.

Əmr şəklinin şəxsə görə dəyişməsində nəzərə çarpan xüsusiyyətlərdən biri də üçüncü şəxsin xüsusi şəkli əlamət (şəkilçi) qəbul etməsidir. Məlum olduğu üzrə, felin bütün başqa şəkillərində üçüncü şəxsə aid heç bir xüsusi şəkilçi yoxdur; yəni dilimizdə elə bir şəkilçi yaranmamışdır ki, felin başqa şəkillərində üçüncü şəksi ifadə edə bilsin. Halbuki əmr şəklində üçüncü şəksi bildirmək üçün müəyyən şəkilcidən istifadə edilir.

Əmr şəklinin üçüncü şəxs təki **-sin** (*-sin*, *-sun*, *-sün*) şəkilçisi ilə, cəmi isə həmin şəkilçiye **-lar** (*-lər*) cəmlik şəkilçisinin əlavəsi ilə ifadə olunur: *yazsin*, *gəlsin*, *oxusun*, *görsün*, *yazsınlar*, *gəlsinlər*, *oxusunlar*, *görsünlər* və s. Məsolən: *Mayisə tapşır ki, tez-tez məktub yazsin. Çalışın, gecikməsin, vaxtında gəlsin, çatsın.* Zərər yoxdur, *qoyun bir az da oxusun, yaxşı öyrənsin.* İmkan yaradın *gənc-lərimiz gəlsinlər, oxusunlar, ali təhsil alsınlar, xalqımıza daha çox fayda versinlər.* Bir az yana çəkilsinlər, yaxşı görsünlər.

Misallardan aydın olur ki, dilimizdə üçüncü şəxsi ifadə etmək üçün yalnız felin əmr şəklində xüsusi şəkli əlamətə təsadüf edilir ki, bu da əmr şəklini felin başqa şəkillərindən fərqləndirir.

Bələliklə, əmr şəklinin bütün şəxslər üzrə şəkilçiləri aşağıdakılardır:

Birinci şəxsin təkində: **-im** (*-im*, *-um*, *üm*)

Birinci şəxsin cəmində: **-aq** (*-ək*)

İkinci şəxsin təki üçün heç bir şəxs şəkilçisi yoxdur.

İkinci şəxsin cəmində: **-in** (*-in*, *-un*, *-ün*)

Üçüncü şəxsin təkində: **-sin** (*-sin*, *-sun*, *-sün*)

Üçüncü şəxsin cəmində: **-sinlər** (*-sinlər*, *-sunlar*, *-sünlər*)

### Felin xəbər şəkli

Şəxs və zaman şəkilçilərinin iştirakına görə xəbər şəkli fellərin ikinci qrupuna daxil olur, yəni felin bu şəklində heç bir xüsusi şəkil əlaməti iştirak etmir. Burada zaman və şəxs şəkilçiləri əsas rol oynayır.

Xəbər şəkli bir işin müəyyən zaman daxilində müəyyən şəxs tərəfindən icrasını xəbər verməyə xidmət etdiyi üçün heç bir xüsusi şəkil əlamətinə malik deyildir. Felin xəbər şəkli icra olunan və ya olunası bir işin hansı zamanda və hansı şəxs tərəfindən görüldüğünü və ya görüləcəyini başqasına xəbər vermək demək olduğundan yalnız zaman və şəxsin müəyyənləşdirilməsi lazımlıdır. Gəlir ki, bu da ayrı-ayrı zaman və şəxs şəkilçiləri vasitəsilə təzahür etdirilə bilər. Deməli, felin xəbər şəklində yalnız zaman və şəxs şəkilçiləri iştirak edir.

Qeyd etmək lazımdır ki, felin bu şəkli başqa şəkillərindən, bir tərəfdən, zaman şəkilçilərinin iştirak etməsi, digər tərəfdən, şəkil əlamətlərinin iştirak etməməsi ilə fərqlənərək xüsusi şəkil adı alır.

Felin xəbər şəkli "Zaman kateqoriyası" bəhsində göstərilən bütün zamanları əhatə edə bilir, yəni iki keçmiş (şühudi və nəqli keçmiş), bir indiki zaman, iki də gələcək (qəti və qeyri-qəti gələcək) zaman şəkilçiləri ilə işlənərək, iş və hərəkətin icrası zamanını xəbər verir.

Zaman şəkilçiləri, bir qayda olaraq, fel köklərindən sonra, şəxs şəkilçilərindən əvvəl artırılır. Zaman məfhumunun şəxs məfhumundan daha əvvəl mövcud olduğunu və zaman şəkilçilərinin şəxs şəkilçilərindən əvvəl yarandığını nəzərə alsaq, bu, təbii hesab edilməlidir. Buna görə də felin xəbər şəklində əvvəlcə zaman, sonra isə şəxs müəyyənlendirilir.

Felin xəbər şəklinin zaman şəkilçiləri aşağıdakılardır:

Şühudi keçmişdə: **-di** (-*di*, -*du*, -*dü*)

Nəqli keçmişdə: **-miş** (-*miş*, -*muş*, -*müş*); **-ib** (-*ib*, -*ub*, -*üb*)

İndiki zamanda: **-ır** (-*ır*, -*ur*, -*ür*)

Qəti gələcək zamanda: **-acaq** (-*acək*)

Qeyri-qəti gələcək zamanda: **-ar** (-*ər*)

Xəbər şəklində şəxs şəkilçilərindən yalnız I və II şəxs şəkilçiləri iştirak edir; III şəxs üçün xüsusi şəkilçi işlənmir. Bu cəhətdən də xəbər şəkli əmr şəklində fərqlənir. Xəbər şəklində işlənən şəxs şəkilçiləri zamanlara görə də fərqlənir. Bu cəhətdən xəbər şəklində işlənən şəxs şəkilçilərini üç qismə ayırmak olar:

1. Şühudi keçmişdə işlənən şəxs şəkilçiləri.

2. Nəqli keçmiş və indiki zamanda işlənən şəxs şəkilçiləri.

3. Qəti və qeyri-qəti gələcək (gələcək və müzare) zamanda işlənən şəxs şəkilçiləri.

Şühudi keçmişdə birinci şəxsin təki yalnız **-m**; cəmi isə **-q** (-*k*) ünsürləri ilə ifadə olunur; yəni şəkilçilər saitsiz olaraq işləmir: *yazdım*, *gəldim*, *oxudum*, *gördüm*; *yazdıq*, *gəldik*, *oxuduq*, *gördük* və s. Məsələn: *Bir yaz günü, dan ulduzu parlayanda gördüm o qızı; Əl toxunu, üz qızardı. Qara qıvrım telləri vardi. Baxdım mənə, baxdım ona; Getdi, qaldım yana-yana. Qayıtmadı bir də geri, unutmaram mən o gözləri* (Mahni). *Xeyli vaxtdır ayrılmışq yar ilən; Gördüm, amma danışmadıq, ayrıldıq... Bircə kəlmə danışmadıq ayrıldıq. Qərib-qərib durduq biganələr tək; Soyuq-soyuq baxdıq divanələr tək. Dönmədik başına pərvanələr tək, Eşq oduna yanışmadıq ayrıldıq* (M.P.Vaqif).

İkinci şəxsin təki **-n**; cəmi isə **-niz** (-*niz*, -*nuz*, -*nüz*) şəkilçisi ilə, yəni ikinci şəxsin təkini bildirən **n** ünsürünün üzərinə müvafiq sait və şəxsin çoxluğununu bildirən **z** ünsürünün əlavəsi ilə ifadə olunur: *yazdın*, *gəldin*, *oxudun*, *gördün*; *yazdırın*, *gəldiniz*, *oxudunuz*, *gördünüz* və s. Məsələn: *Qədəm basdın, sən səfalar gətirdin; Gözüm üstə, ey məstanə, xoş gəldin. Təftiş ki buyurdun götürdün*

*qədəm... Oxlar vurdun mənə gözü qaş ilən* (M.P.Vaqif). *Siz xoş gəldiniz, səfa gətirdiniz.* Yaxşı ki, siz özünüz oxudunuz, hər şeyi aydın başa düşdünüz.

Misallardakı **m**, **n**, **q**, **k** ünsürlərinin saitsiz işlənməsinə başlıca səbəb şühudi keçmiş zaman şəkilçisinin saitlə bitməsidir.

Şühudi keçmiş zaman üzrə üçüncü şəxsin təkini bildirən heç bir şəkli əlamət yoxdur; cəmində isə yalnız **-lar** (**-lər**) kəmiyyət şəkilçisi iştirak edir: *yazdlar, gəldilər, oxudular, gördülər*. Məsələn: *Çingiz vaxtında gəldi, hamidan qabaq yazdı, çıxıb getdi* (tək). *Bütün tələbələr vaxtında gəldilər, yazdlar, çıxıb getdilər* (cəm).

Nəqli keçmiş ve indiki zamanlarda şəxs şəkilçiləri eynidir. Yəni birinci şəxsin təkini bildirən **-am** (**-əm**) (*yazmışam, yazıram, gəlmışəm, gəlirəm*), cəmini bildirən **-ıq** (**-ik**, **-uq**, **-ük**) (*yazmışıq, yazırıq, gəlmışık, gəlirik, qurmuşuq, qururuq, görmüşük, görürük*), ikinci şəxsin təkini bildirən **-san** (**-sən**) (*yazmışsan, yazırsan, gəlmışsən, gəlirsən*), cəmini bildirən **-siniz** (**-siniz**, **-sunuz**, **-sünüz**) (*yazmışsınız, yazırsınız, gəlmışsınız, gəlirsiniz, oxumuşsunuz, oxuyursunuz, görmüşsünüz, görürüsünüz*) şəkilçiləri həm nəqli keçmiş zamanla, həm də indiki zamanla işlənir.

Bunların arasındaki fərq yalnız üçüncü şəxsin təkindədir. Nəqli keçmişdə üçüncü şəxsin təki **-dır** (**-dir**, **-dur**, **-dür**) şəkilçisi ilə ifadə oluna bildiyi halda (*yazmışdır, gəlmışdır, oxumuşdur, görmüşdür*), indiki zamanda bu şəkilçini işlədərək üçüncü şəxsin təkini ifadə etmək mümkün deyildir. Üçüncü şəxsin cəmi isə hər ikisində yenə də eynidir; **-lar** (**-lər**) kəmiyyət şəkilçisi həm nəqli keçmiş, həm də indiki zamanda üçüncü şəxsin cəmini ifadə edir; *yazmışlar, gəlmışlər, yazırlar, gəlirlər*.

Qəti və qeyri-qəti gələcək zamanlarda şəxs şəkilçilərinin başqa zamanlara görə fərqi dilimizin fonetik qanunlarına əsasən I və II şəxsin cəmində onların məhdudlaşmasından ibarətdir, yəni qəti və qeyri-qəti gələcək zamanlarda zaman şəkilçiləri yalnız açıq damaq saitləri (**a**, **ə**) ilə işləndikləri üçün şəxs şəkilçiləri də bu şəkilçilərə uyğunlaşaraq qapalı damaq **i**, **i** saitləri ilə, dörd variant əvəzinə, iki variantda işlənir: *yazacağıq, yazarıq, gələcəyik, gələrik, yazacaqsınız, yazarsınız, gələcəksiniz, gələrsiniz*.

Şəxsə görə qəti gələcək zamanla qeyri-qəti gələcək zaman arasındakı fərq yenə də üçüncü şəxsin təkində nəzərə çarpir. Belə ki, qəti gələcək zamanda üçüncü şəxsin təki **-dır** (**-dir**) şəkilçisi ilə ifadə

oluna bildiyi halda (*yazacaqdır*, *gələcəkdir*), qeyri-qəti gələcək zamanda üçüncü şəxsin təki üçün bu şəkilcidən istifadə etmək mümkün deyildir. Üçüncü şəxsin cəmi isə hər ikisində eynidir, yəni *-lar* (*-lər*) kəmiyyət (cəmlilik) şəkilçisi hər ikisində iştirak edir; *yazacaqlar*, *yazarlar*, *gələcəklər*, *gələrlər*.

Bələliklə, xəbər şəklində iştirak edən bütün şəxs şəkilçiləri zamanlara görə aşağıdakılardır:

#### **Şühudi keçmişdə:**

*Birinci şəxsin təki -m; cəmi (-k): yazdım, gəldim, oxudum, gördüm; yazdıq, gəldik, oxuduq, gördük.*

*İkinci şəxsin təki -n; cəmi: -niz (-niz, -nuz, -nüz): yazdin, gəldin, oxudun, gördün; yazdiniz, gəldiniz, oxudunuz, gördünüz.*

*Üçüncü şəxsin təki və cəmində şəxs şəkilçiləri yoxdur: yazdi, yazdilar, oxudu, oxudular.*

#### **Nəqli keçmiş və indiki zamanda:**

*Birinci şəxsin təki -am (-əm), cəmi -ıq (-ik, -uq, -ük): yazmışam, yazıram, gəlmışəm, gəlirəm, yazmışıq, yazarıq, gəlmışık, gəlirkik, oxumuşuq, oxuyuruq, görmüşük, görürük.*

*İkinci şəxsin təki -san (-sən); cəmi -siniz (-siniz, -sunuz, -sünüz): yazmışsan, yazırsan, gəlmışsən, gəlirsən; yazmışsiniz, yazırsınız, gəlmışsiniz, gəlirsiniz, oxumuşsunuz, oxuyursunuz, görmüşsünüz, görürsünüz.*

*Üçüncü şəxsin təki (yalnız nəqli keçmişdə) -dır (-dir, -dur, -dür): yazmışdır, gəlmışdır, oxumuşdur, görmüşdür.*

#### **Qəti və qeyri-qəti gələcək zamanlarda:**

*Birinci şəxsin təki -am (-əm); cəmi -ıq (-ik): yazacağam, yazaram, gələcəyəm, gələrəm; yazacağıq, yazarıq, gələcəyik, gələrik.*

*İkinci şəxsin təki -san (-sən); cəmi -siniz (-siniz): yazacaqsan, yazarsan, gələcəksən, gələrsən; yazacaqsınız, yazarsınız, gələcəksiniz, gələrsiniz.*

*Üçüncü şəxsin təki (yalnız qəti gələcək zamanda) -dır (-dir): yazacaqdır, gələcəkdir.*

Eyni şəxsin şəkilçilərinin zamanlar üzrə təkrarı bələdir: *-am* (*-əm*) şühudi keçmişdən başqa, bütün zamanlarda birinci şəxsin təkini; *-san* (*-sən*) şühudi keçmişdən başqa, bütün zamanlarda ikinci şəxsin təkini; *-ıq* (*-ik, -uq, -ük*) şühudi keçmişdən başqa, bütün zamanlarda birinci şəxsin cəmini; *-siniz* (*-siniz, -sunuz, -sünüz*) şühudi keçmişdən başqa, bütün zamanlarda ikinci şəxsin cəmini ifadə edir.

Felin xəbər şəkli həm məzmun, həm də şəkilcə sadə və mürəkkəb olaraq iki qismə ayrıılır.

**Sadə xəbər şəkli** felin zaman şəkilçisi + şəxs şəkilçisi modelində qurulur. Deməli, felə zaman şəkilçisi, onun da üzərinə şəxs şəkilçisi əlavə etdikdə sadə xəbər şəkli əmələ gelir. Sadə xəbər şəkli iş və hərəkətin müəyyən zaman içerisinde müəyyən şəxs tərəfindən icrasını sadəcə olaraq başqasına xəbər verməyə xidmət edir. Fellərin zaman və şəxsə görə dəyişməsi əsasən xəbər şəklinin zamana və şəxsə görə dəyişməsi deməkdir. Əgər bu dəyişmə sadə şəkildə, yəni *idi*, *imiş*, *isə* ədatlarının iştirakı olmadan icra edilirsə, sadə xəbər şəklinin zaman və şəxsə görə dəyişməsini bildirir; *yazdim*, *yazmişsan*, *yazır*, *yazarsınız*, *yazarlar* kimi fellər sadə xəbər şəklinin dəyişməsini, yəni zaman və şəxslər üzrə dəyişməsini göstərir.

**Mürəkkəb xəbər şəkli** *idi*, *imiş*, *isə* ədatları vasitəsilə meydana gəlir, yəni felə artırılan zaman şəkilçilərindən sonra, şəxs şəkilçisindən əvvəl *idi*, *imiş*, *isə* ədatlarından biri əlavə olunmaqla xəbər şəklinin mürəkkəb əmələ gelir. Xəbər şəklinin bu cür quruluşu (fel kökü + zaman şəkilçisi + ədat + şəxs şəkilçisi) onun yalnız şəkilcə mürəkkəbliyindən ibarət deyildir; məzmunca da müəyyən fərqlərə malikdir. Sadə xəbər şəkli ilə mürəkkəb xəbər şəkli arasındakı həm forma, həm də məzmun fərqi yalnız *idi*, *imiş* ədatları vasitəsilə meydana çıxır.

*İdi*, *imiş*, *isə* ədatları *imək* felindən əmələ gəlmışdır, *imək* feli vaxtilə müstəqil fel olub, müəyyən mənaya malik olmuşsa da, indi artıq müstəqil işlənmir. Bunun kökü müxtəlif şəkilçilərlə birləşdikdə hal-vəziyyət, şərt və zaman bildirən ədatlar əmələ gətirir, bunlarda *ikən*, *isə*, *idi* və *imiş* şəklində müxtəlif nitq hissələri ilə işlənərək yuxarıda qeyd olunan məzmunları ifadə edir.

*İdi*, *imiş* ədatları, şübhəsiz ki, əslində *imək* felinin *i* kökü ilə şühudi keçmiş *-di*, nəqli keçmiş *-miş* şəkilçilərindən başqa bir şey deyildir. Buna görə də bunlar hər hansı bir nitq hissəsi ilə işlənsə, həmin nitq hissəsində keçmiş zaman məzmununu yaradır: *Rəşid idi*, *Rəşid imiş*; *yaxşı idi*, *yaxşı imiş*; *o idi*, *o imiş*; *cox idi*, *cox imiş*; *oxumaq idi*, *oxumaq imiş* və s. Bütün bu misallarda keçmiş zaman məzmunu vardır ki, bu da yalnız *idi* və *imiş* ədatları vasitəsilə meydana çıxır.

Başqa nitq hissələrində olduğu kimi, fellərdə də bu ədatlar başqa zamanları keçmiş zamana bağlayır. Bunlar eyni zamanda şühudi və nəqli keçmiş zamanların əsas məzmunlarını da özlərində əks etdirir, yəni işin icrasında və hadisələrdə şahidlilik və ya qeyri-şahidlilik

mənasını da bildirir. Odur ki, felin xəbər şəkli və başqa şəkillər *idi* və *imiş* ədatları ilə işlənərək onlarda yalnız şəkilcə deyil, məzmunca da dəyişiklik əmələ gəlir. Mürəkkəb xəbər şəklində *idi* və *imiş* ədatları zaman şəkilçilərinin məzmununa təsir etdikləri və onları keçmiş zamana bağladıqları üçün fel köklərindən sonra deyil, mövcud zaman şəkilçilərindən sonra işlənir.

*İdi*, *imiş* ədatları şühudi keçmiş zaman şəkilçilərindən sonra işlənmir, çünkü şühudi keçmişdəki qətilik və şahidlik məzmunlarına bunlar heç bir təsir edə bilmir. Bunlar, başlıca olaraq, nəqli keçmiş, indiki, qəti və qeyri-qəti gələcək zaman şəkilçilərindən sonra işlənərək, onların məzmununda aşağıdakı fərqləri əmələ gətirir.

*İdi* ədatı keçmiş zamandan sonra işləndikdə, bir tərəfdən şahidlik məzmunu, digər tərəfdən, işin icrasının keçmişdə icra olunub bitdiyini və sonradan həmin iş haqqında danişildığını bildirir. Məsələn: *gəlmışdı*, yaxud *gəlmış idi*, *yazmışdı*, yaxud *yazmış idi* kimi fellərdə keçmişdə icra olunub bitmiş bir iş haqqında sonradan şahidlik yolu ilə xəbər verilir.

*İmiş* ədatı nəqli keçmiş zaman şəkilcisinən sonra işləndikdə həmin məzmunları şahidlik bildirmədən ifadə edir. Burada da zamanın nisbətin uzaqlığı, işin icrasının üstündən xeyli keçdiğden sonra onun haqqında danişildiği bildirilir. Lakin burada heç bir şahidlik yoxdur, işin icrası haqqında yalnız başqasından alınan məlumatə əsasən xəbər verilir. Məsələn: *yazmış imiş*, *gəlmış imiş* kimi fellərdə xəbər verənin özü yazmaq və gəlmək işləri haqqında heç nə bilmir, çünkü nə gələn, nə yazan və nə də yazılın əşyani görmüş, bunların haqqında yalnız sonradan əldə etdiyi məlumatlara əsasən xəbər vermiş olur. Halbuki *yazmışdı*, *gəlmışdı* fellərində yazanı da, gələni də və yazılın əşyani da iş icra edilib bitdikdən sonra gözü ilə görüyü haqda xəbər verilir.

Bunlardan başqa, *idi* ədatı, yaxud onun ixtisar şəkli olan *-di* (*-di*, *-du*, *-dü*) şəkilçisi indiki zaman şəkilcisinən sonra işlənərək işin hələ bitmədiyini, davam etdiyini bildirir. Məsələn: *Azadin vəziyyəti yaxşılaşırdı*. *Afaq kitab oxuyurdı* və s.

Odur ki, *idi* ədatı ilə əmələ gələn mürəkkəb xəbər şəklinin məzmununda həm hekayə, həm də davamiyyət (işin bitməməsi), *imiş* ədatı ilə əmələ gələn mürəkkəb xəbər şəklinin məzmununda isə rəvayət anlayışı vardır.

Son illərə qədər yazılın məktəb qrammatikalarında *idi* ədatı ilə ifadə olunan mürəkkəb xəbər şəklinə “xəbər şəklinin hekayəsi”, *imiş*

ədati ilə ifadə olunan mürəkkəb xəbər şəklinə isə “xəbər şəklinin rəvayəti” deyilirdi. Son dərsliklərdə felin şəkilləri “felin formaları” adı ilə təqdim olunmuş, *idi*, *imiş*, *isə* sözlərini artırmaqla yaranan quruluşlar (*yazmış idi*, *yazmış imiş*, *yazmış isə*) isə müvafiq olaraq *felin hekaya*, *rəvayətli* və *şərt şəkilləri* adı altında verilmişdir. Beləliklə, faktik olaraq felin üç şəklindən bəhs olunmuşdur.

Zaman şəkilçiləri ilə şəxs şəkilçiləri arasında *idi* ədati, yaxud onun ixtisar şəkli olan *-di* (-*di*, -*du*, -*dü*) şəkilçisi iştirak edən fellər şəkilcə (formaca) xəbər şəklinin mürəkkəbi, məzmunca hekayəsi hesab edilir: *yaz + müş + di + m*, *gəl + ir + di + n*, *oxu + yar + di + q*, *gör + əcək + di + niz*.

Misallardan görünür ki, xəbər şəklinin mürəkkəbində (hekayəsində) yalnız şühudi keçmiş zaman şəkilçisi iştirak etmir.

Deməli, xəbər şəklinin hekayəsini nəqli keçmiş, indiki zaman, qəti və qeyri-qəti gələcək zamanlar üzrə keçmiş zamana bağlayıb, ifadə etmək mümkün olduğu halda, şühudi keçmişə bağlamaq qeyri-mümkin olur.

Zaman şəkilçiləri ilə şəxs şəkilçiləri arasında *imiş* ədati, yaxud onun ixtisar şəkli olan *-mış* (-*mış*, -*mus*, -*müş*) şəkilçisi iştirak edən felləri şəkilcə xəbər şəklinin mürəkkəbi, məzmunca rəvayəti adlandırmaq doğrudur: *yaz + müş + am*, *gəl + ir + müş + sən*, *oxu + yar + müş + iq*, *gör + əcək + müş + siniz*.

Burada da yalnız felin şühudi keçmiş zaman şəkilçiləri iştirak etmir, çünki rəvayət edilən bir hadisəni şahidlik yolu ilə ifadə etmək məntiqcə də doğru olmur.

Qeyd edək ki, xəbər şəklinin rəvayəti bir çox hallarda fel kökü + zaman şəkilçisi + şəxs şəkilçisi + *imiş* (və ya onun ixtisar şəkli) quruluşunda olur: *yaz + müş + am + müş*, *gəl + ir + sən + müş*, *oxu + yar + iq + müş*, *gör + əcək + siniz + müş*.

Felin zaman və şəxs şəkilçilərindən sonra artırılan *isə* ədati, yaxud onun ixtisar şəkli olan *-sa* (-*sa*) şəkilçisi də şəkilcə felin xəbər şəklinin mürəkkəbini, məzmunca şərtini düzəldir: *bax + ir + am + sa*, *bax + ir + san + sa*, *bax + ir + sa (isə)*, *bax + ir + iq + sa*, *bax + ir + siniz + sa*, *bax + ir + lar + sa*; *bax + di + sa (isə)*, *bax + di + niz + sa (isə)*, *bax + di + lar + sa (isə)*; *bax + müş + di + sa*, *bax + acaq + iq + sa (isə)*, *bax + acaq + siniz + sa (isə)*, *bax + ar + am + sa (isə)* və s.

Qeyri-qəti gələcək zamanda I şəxs təkdə şəxs sonluğu *isə* (-*sa*, -*sə*) əlamətindən sonra da işlənə bilər: *bax + ar + am + sa - bax + ar + sa + m*, *gəl + ər + əm + sə - gəl + ər + sə + m*.

*İsə* əlaməti, görünündüyü kimi, xəbər şəklinin bütün zamanlarına (o cümlədən şühudi keçmiş zamana), eləcə də xəbər şəklinin mürəkkəbinə (*gör + dü + m + sa*, *gör + dü + k + sa*, *gör + müş + dü + m + sə*, *yaz + acaq + di + n + sa*, *yaz + acaq + müş + sa*, *yaz + acaq + müş + siniz + sa* və s. əlavə oluna bilir.

### Felin lazıim şəkli

Felin lazıim şəklində hərəkətin icrasının lazıim olduğu göstərilir. Bu şəkil xüsusi şəkilçi (-*ası*, -*əsi*) vasitəsilə əmələ gəlir və icrası lazıim olan işi göstərir. Lazıim şəkli quruluşca ya sadə, ya da mürəkkəb olur. Lazıim şəklinin sadəsi müxtəlif növlərdən olan fellərə şəkli əlamət və şəxs şəkilçisi artırmaqla düzəllir. Burada zaman şəkilçisi iştirak etmir, işin icrası yalnız mənaca gələcək zamana aid olur. *Oxuyasıyam, görəsisən, yazasıyıq, biləsisiniz* kimi fellər işin gələcəkdə müxtəlif şəxslər tərəfindən icra olunacağını göstərir. Məsələn: *Sənin gözlərindən öpəsiyəm mən; Başına qar külü səpəsiyəm mən* (X.Rza).

Lazıim şəklinin mürəkkəbi *idi*, *imiş*, *isə* ədatlarının iştirakı ilə düzəllir. Burada fel + şəkil əlaməti + həmin ədatlardan biri + şəxs şəkilçisi iştirak edir; *idi* ədatı iştirak edən lazıim şəkli hekayə məzmunu, *imiş* ədatı iştirak edən lazıim şəkli rəvayət məzmunu, *isə* ədatı iştirak edən lazıim şəkli isə şərt məzmunu ifadə edir: *yaz + əsi + idi + m* (yazasıydım), *yaz + əsi + idi + k* (yazasıydiq), *yaz + əsi + imiş + əm* (yazasıymışam), *yaz + əsi + imiş + ik* (yazasıymışıq), *gəl + əsi + idi + m* (gələsiydim), *gəl + əsi + idi + k* (gələsiydiq), *gəl + əsi + imiş + əm* (gələsiyımışəm), *gəl + əsi + imiş + ik* (gələsiyımışıq), *yaz + əsi + idi + n* (yazasıydın), *yaz + əsi + idi + niz* (yazasıydi-niz), *yaz + əsi + imiş + sən* (yazasıymışsan), *yaz + əsi + imiş + siniz* (yazasıymışsınız), *yaz + əsi + Yam+sa*, *gör + əsi + sən + sə, bil + əsi + yik + sə* və s.

Zaman etibarilə *idi*, *imiş* ədatları hər yerde olduğu kimi, burada da şühudi və nəqli keçmiş məzmunu bildirir, *isə* ədatı ilə işlənən lazıim şəklinin icrasının lazıim olduğunu zaman hüdudunda müəyyən şərtlə bağlayır. *İsə* ədatı *idi* və *imiş* ədatlarının iştirakı olmadan sadə lazıim

şəklində işlənirsə, məzmunca gələcək zamanı bildirir: *yazası isə, oxuyası yamsa*, yaxud *oxuyası isəm*. Halbuki *isə* ədati *idi* və *imiş* ədatlarının iştirak etdiyi fellərlə işlənərsə; yenə də məzmunca keçmiş zamana aid olacaqdır: *yazası idi+n+sə* (*isə*), *gələsi imiş+sən+sə* və s.

Felin lazımş şəklinin inkar mənasını yaratmaq üçün daha çox *deyil* sözündən istifadə olunur: *yazası-yam*, *yazası deyiləm* və s. Lakin az da olsa, *yazmayasıyam*, *getmeyasıyəm* formaları da işlənir.

### Felin arzu şəkli

Felin arzu şəkli işin icrasında gərklik, arzu məzmununu bildirir. Xüsusən, fellər *idi* və *imiş* ədatları ilə işləndikdə və feldən əvvəl *gərək*, *barı*, *təki*, *nola* ədatları da əlavə edildikdə arzu və təəssüf məzmunu daha güclü olur. Məsələn: *O iclasda mən də gərək iştirak edə idim. Barı tez gələ idi. Təki yaxşı oxuya. Nola tez gələ idi. Gərək hamidən əvvəl çıxıb gedə imiş.*

Arzu şəkli xüsusi şəkilçi (-a, -ə) vasitəsilə əmələ gəlir.

Bu şəkil də sadə və mürəkkəb olaraq iki qismə ayrıılır; sadə arzu şəkli: fel kökü+şəkil əlaməti+şəxs şəkilcisindən ibarət olur. Arzu şəklinin sadəsində zaman şəkilçisi iştirak etmir, felin bu şəkli yalnız məzmunca gələcək zamanı bildirir: *gərək yazam*, *gərək yazasan*, *gərək yaza*, *gərək yazaq*, *gərək yarasınız*, *gərək yazalar*, *gərək oxuyalar* və s. Məsələn: *Çox yaxşı olar ki, sabah yaxşı hava ola, gün çıxa, hava da bir qədər istilənə, gedə sən bağa, həm təmiz hava u dasan, həm də bir qədər işləyəsən, gələsən. Düz deyirsən, gərək biz də maraqlanaq, uşağı özbaşına burax mayaq, dərsinə, hərəkatlaşınə ciddi fikir verək. Siz də gərək çox işləyəsiniz. Təki səsin ola, söz biləsən, utanmayasan, çıxıb bir yaxşı-yaxşı oxuyasan. Sabah gərək rayona gedəsiniz, qiyabiçılara məsləhat verəsiniz. Biz də gərək lazımı materialllar hazırlayaq. Gərək mən də gedəm yaxşı-yaxşı başa salam. Əlbəttə, gərək gedək, baş çəkək. Mənca, gərək gedəsiniz.*

Arzu şəklinin mürekkebi *idi* və *imiş* ədatlarının iştirakı ilə düzəllir və felin zamanı həmin ədatın məzmununa əsasən dəyişilir, gələcək zaman məfhumu əvəzinə, keçmiş zaman məfhumu meydana çıxır. Mürəkkəb arzu şəkli: fel + şəkil əlaməti + həmin ədatlardan biri + şəxs şəkilcisindən ibarət olur. Lazım şəklində olduğu kimi burada da *idi* ədati ilə işlənən fellər formaca arzu şəklinin mürekkebi, məzmunca hekayəsi hesab olunur. *İmiş* ədati ilə işlənənlər isə yenə də

şəkilcə arzu şəklinin mürəkkəbi, məzmunca rəvayəti adlanır: *gərək yazam, yazasan, yaza* (sadə arzu şəkli), *gərək yaza idim, yaza idin, yaza idi* (arzu şəklinin hekayəsi), *gərək yaza imişəm, yaza imişsən, yaza imiş* (arzu şəklinin rəvayəti). Məsələn: *Mən də gərək səninlə gedəydim, onun özü ilə görüşəydim. Sənə demişdilər yaz, gərək yazaydın, vaxtında ona təqdim edəydin. Biz gərək sudan yaxşı iştiradə edəydiq, bütün bağçanı suvarayıdız. Bəs məsələni niyə açmadınız, gərək açaydırınız, onu yaxşı-yaxşı başa salaydırınız, tamam in andıra idiniz ki, usaqın heç bir təqsiri yoxdur.*

Modallıq çalrı yaradan *isə* ədatını felin arzu şəklinə artırmaq olmur, bu, məntiqcə də mümkün deyil.

Felin arzu şəklinin inkarı *-ma (-mə)* şəkilçisi ilə düzəlir: *gərək getməyəm, gərək yazmaya idin*. Məsələn: *Xahiş edirəm, sualımı cavabsız qoymayasınız*.

### Felin vacib şəkli

Felin vacib şəklində hərəkətin icrasının zəruriliyi ifadə olunur. Lazım və arzu şəkilləri kimi; felin vacib şəkli də xüsusi əlamətlə *-məli (-məli)* şəkilçisi ilə düzəlir. Bu şəkilçi müxtəlif növdən olan fellərə əlavə olunarkən onların məzmununda vaciblik anlayışı yaradır. Odur ki, işin icrasının ya gələcək zamanda, ya da keçmiş zamanda vacib olduğunu göstərən fellərə vacib şəkli deyilir. Vacib şəklində xüsusi zaman əlaməti iştirak etməsə də, lazım və arzu şəkilləri kimi, burada da zaman məfhumu felin öz məzmunundan irəli gəlir. Felin quruluşundan asılı olaraq vacib şəkli də məzmunca ya gələcək, ya da keçmiş zamanı bildirir.

Felin vacib şəkli də sadə və mürəkkəb olur. Sadə vacib şəkli *fel + şəkil əlaməti + şəxs şəkilçiləri* modelində qurulur. Sadə vacib şəkli məzmunca gələcək zamanı ifadə edir: *yazmaliyam, yazmalısan, yazmaliyiq, yazmalısınız, gəlməliyəm, gəlməlisən, gəlməliyik, gəlməlisiniz* və s.

Vacib şəklinin mürəkkəbi *idi, imiş* və *isə* ədatlarının əlavəsi ilə əmələ gəlir: *yaz + məli + idi + m, gəl + məli + idi + k, oxu + məli + idi + k, gör + məli + idi + niz, çalış + məli + idi, bil + məli + idi + lər; bax + məli + imiş + əm* (baxmalıymışam), *axtar + məli + imiş + sən* (axtarmalıymışsan), *yazdır + məli + imiş + ik* (yazdirmalıymışq); *oxu + məli + Yam + sa, kəs + məli + sən + sə, sil + məli + siniz + sə* və s.

Felin xəbər, lazımlı və arzu şəkillərində olduğu kimi, vacib şəklinin mürəkkəbinin məzmununda da hekayə, rəvayət və şərt anlayışı vardır ki, bu da *idi*, *imiş*, *isə* sözlərinin məzmunundan irəli gelir. *İdi* ədatı burada da hekayə, *imiş* ədatı rəvayət, *isə* ədatı isə şərt məzmunu bildirir. Beləliklə, *yazmaliyam*, *gəlməlisən*, *bilməlidir*, *oxumalıyıq*, *getməlisiniz*, *görüşməlidirlər*, *yazdirmalıyıq* kimi fellər vacib şəklinin şəkilcə sadəsini, zamanca gələcəyini bildirir.

*Yazmali idim*, *yazmali idin*, *bilməli idi*, *oxumali idik*, *görməli idiniz*, *çalışmali idilər* kimi fellər vacib şəklinin quruluşca mürəkkəbi, zamanca keçmiş, məzmunca hekayəsi hesab olunur.

*Yazmali imişəm*, *yazmali imişsən*, *bilməli imiş*, *oxumali imişik*, *görməli imişsiniz*, *çalışmali imişlər* kimi fellər vacib şəklinin quruluşca mürəkkəbi, zamanca keçmiş, məzmunca rəvayətidir.

*Yazmaliyamsa*, *yazmalisansa*, *yazmalidirsə*, *yazmalıyıqsə*, *yazmalısınızsa*, *yazmalidirlərsə* kimi fellər vacib şəklinin quruluşca mürəkkəbi, zamanca gələcəyi, məzmunca şərtidir. Felin vacib şəklinin inkarı həm -ma (-mə) şəkilçisi, həm də deyil sözü ilə ifadə oluna bilir: *yazmamaliyam* – *yazmali deyiləm*, *gəlməməlisən* – *gəlməli deyilsən*, *yazmamalı idim* – *yazmali deyildim*, *gəlməməli idin* – *gəlməli deyildin* və s.

### Felin şərt şəkli

Felin bu şəkli işin icra olunub-olunmamasını müəyyən şərtə bağlayır; yəni bir işin icra olunması və ya olunmaması müəyyən şərtlə başqa bir işə və ya hal-vəziyyətə bağlanır, məzmunca həmin işin icrasından asılı olur.

Felin şərt şəkli də xüsusi şəkilçi (*-sa*, *-sə*) vasitəsilə əmələ gelir.

Felin başqa şəkilləri kimi, şərt şəkli də sadə və mürəkkəb olur. Sadə şərt şəkli fel+şəkil əlaməti+şəxs şəkilçisindən ibarət olur, məzmunca gələcək zamanı ifadə edir: *yaz + sa + m*, *gəl + sə + n*, *oxu + sa*, *gör + sə + k*, *bil+sə + niz*, *daniş + sa + lar*.

Şərt şəklinin mürəkkəbi *idi*, *imiş* ədatları vasitəsilə əmələ gelir; yəni fel + şəkil əlaməti + həmin ədatlardan biri + şəxs şəkilçisinindən ibarət olur: *yaz + sa + idi + m*, *gəl + sə + idi + n*, *oxu + sa + imiş + om*, *bil + sə + imiş + sən* və s.

Şərt şəklinin də hekayəsi və rəvayəti olur; *idi* ədatı hekayə, *imiş* ədatı isə rəvayət məzmununu yaradır. Məsələn: *yaz + sa + idi + m*,

*gəl + sə + idi + n, bil + sə + idi, yaz + sa + idi + k, gəl + sə + idi + niz, bil + sə + idi + lər* kimi fellərdə şərtlə icra edilən işlər hekayə yolu ilə ifadə edilir.

*Yaz + sa + imiş + əm, gəl + sə + imiş + sən, bil + sə + imiş, yaz + sa + imiş + ik, yaz + sa + imiş + siniz, yaz + sa + imiş + lər* kimi fellərdə də şərtlə icra edilən işlər rəvayət yolu ilə ifadə edilir.

Beləliklə, **-sa** (-*sə*) şəkilçisi iştirak edən və *idi*, *imış* ədatları iştirak etməyən fellər quruluşca şərt şəklinin sadəsi, zaman məfhumu baxımından gələcək zaman hesab edilir.

*-sa* (-*sə*) şəkilçisindən sonra *idi* ədatı qəbul edən fellər quruluşca şərt şəklinin mürəkkəbi, məzmunca hekayəsi, zaman məfhumu baxımından keçmiş zamanı hesab edilir.

*-sa* (-*sə*) şəkilçisindən sonra *imış* ədatı qəbul edən fellər də quruluşca şərt şəklinin mürəkkəbi, məzmunca rəvayəti, zaman məfhumu baxımından yenə də keçmiş hesab edilir.

Felin şərt şəkli o biri şəkillərdən fərqli olaraq yalnız tabeli mürəkkəb cümlələrdə işlənir və bir qayda olaraq həmin cümlələrin budaq cümlə komponentini təşkil edir. Məsələn: *İşdən vaxtında qayıtsan, kinoya gedərik. Yağış yağmasa idi, yolumuzu davam etdirərdik.*

### Felin davam şəkli

Felin bu şəkli əvvəlcə başlanmış bir iş, hal və hərəkətin icrası haqqında xəbər verilən zamanda da davam etdiyini bildirir. Davam şəkli **-maqda** (-*məkdə*) şəkilçisi vasitəsilə əmələ gelir. Bütün növ-lərdən olan fellərə həmin şəkilçini artırıqdə davam şəkli düzəlir: *yaz + maqda + Yam, yaz + maqda + san, yaz + maq + da + dir; yaz + maqda + yiq, yaz + maqda + siniz, yaz + maqda + dirlar, yaz + maqda + Yam, yazış + maqda + yiq, yazdır + maqda + san* və s.

Felin davam şəkli də lazım şəkli kimi inkar şəkilçisi (**-ma**, **-mə**) qəbul etmir. Davam şəklinin inkarını bildirmək üçün *deyil* sözündən istifadə edilir (lakin bu formadan nadir hallarda istifadə edilir): *oxumaqda deyiləm, işləməkdə deyilsiniz* və s.

Felin davam şəkli də sadə və mürəkkəb olur. Sadəsi müxtəlif növdən olan fellərə şəkil əlaməti və şəxs şəkilçisi artırmaqla düzəlir və məzmunca indiki zamanı bildirir: *oxumaqdayam, işləməkdəyəm, oxumaqdasan, işləməkdəsan, oxumaqdadır, işləməkdədir, oxumaqdayıq, işləməkdəyik, oxumaqdasınız, işləməkdəsiniz, oxumaqdadırlar, işləməkdədirlər*.

Davam şəklinin mürəkkəbində *idi*, *imiş* və *ısa* ədatları iştirak edir. *İdi* ədatı davam şəklini həm keçmiş zamana bağlayır, həm də hekayə mənası yaradır: *oxumaqda idim*, *oxumaqda idin*, *oxumaqda idi*, *oxumaqda idik*, *oxumaqda idiniz*, *oxumaqda idilər*.

*İmiş* ədatı da davam şəklini keçmiş zamana bağlayır və rəvayət mənası yaradır: *oxumaqda imişəm*, *oxumaqda imişsən*, *oxumaqda imişə*, *oxumaqda imişik*, *oxumaqda imişsiniz*, *oxumaqda imislər*.

*İsa* ədatı, yaxud *-sa* (-*sə*) ünsürləri ilə işlənən davam şəkli iş və hərəkətin şərtle davam etdiriyini bildirir və nəticə etibarilə davam şəklinin şərti meydana çıxmış olur: *oxumaqdayamsa*, *isləməkdəsənsə*, *yazmaqdadırısa* və s.

### Felin bacarıq şəkli

Fellərin xüsusi şəkillərindən başqa, bir də ümumi şəkli vardır. Əger xüsusi şəkillərdə hər dəfə ayrı-ayrı şəkilcildən istifadə edilirsə, ümumi şəkil o deməkdir ki, bir şəkil felin bütün növləri, bütün zamanları, bütün şəxsləri və bütün şəkilləri ilə işlənə bilir. Felin bacarıq şəkli məhz belə bir xüsusiyyətə malikdir. Fel şəkillərinin hekayəsi, rəvayəti və şərtini də ümumi şəkillərdən hesab etmək olar.

Felin bacarıq şəkli də yalnız fellərə məxsus bir şəkildir. Məqsədə müvafiq bir mənəni ifadə etmək üçün iki feldən istifadə edilir. Bu fellərdən biri əsas işi, digəri isə bacarıq məzmununu ifadə etməli olur. Əsas işi bildiren fel bacarıq bildirən felə xüsusi şəkilçi vəsi-təsilə bağlanır ki, buradan da bacarıq şəkli meydana çıxmış olur.

Felin ümumi bacarıq şəklini əmələ gətirmək üçün əsas fel kökünə *-a* (-*a*) şəkilçisi artırılır və bu şəkilçi ilə işlənən fel kökündən sonra ayrıca olaraq *bil*(mək) feli işlədirilir, bütün zaman, şəkil, inkar və şəxs şəkilçiləri bacarıq bildirən *bil* fel köküne əlavə edilir. Bacarıq şəkli felin bütün növlərinə aid olduğu kimi, bütün başqa şəkillərinə də aid ola bilir: *yaz + a bil + di + m*, *yazı + la bil + müş + ik*, *yazış + a bil + ər + sən*, *yaz + a bil + məli + siniz*, *yaz + a bil + sə + lər*, *yaz + a bil + mə + sə + lər* və s.

Son zamanlara qədər qrammatika kitablarında ümumi şəkillərdən biri də felin sual şəkli hesab olunurdu. Bu şəkil yalnız fellərə aid olmayıb, bütün nitq hissələrinə məxsus bir ifadə tərzidir. Lakin sual məzmunu yaradan şəkilçilər fellərlə də işlənə bildiklərindən onlardan fel bəhsində də məlumat verilirdi. Felin sual şəkli “şəkilçisi” adlanan *-mi* (-*mi*, *-mu*, *-mü*) əslində şəkilçi deyil, sual ədatıdır.

Bu ədat bütün şəkilçilərdən, hətta şəxs şəkilçilərindən sonra da fələ artırılır. *gəl + di + mi, yaz + müş + lar + mi, oxu + yacaq + san + mi, oxu + yar + siniz + mi.*

Yuxarıda qeyd edildiyi kimi, bu ədat bütün şəkilçilərə nisbətən daha ümumidir, felin bütün növləri, şəkilləri, hətta bacarıq şəklinin özü ilə də işlənə bilir: *yaz + malı + san + mi, yaza bil + əcək + siniz + mi* və s.

Bu ədat isim, sıfət, say, əvəzlik və zərflərlə də işlənə bilər: *Sən kitabı m ü ə l i m d ə n m i aldin? Dediyin yaxşımı tələbədir? O, dərs-lərdən həmişə b e ş m i alır? Bilmirəm kimə tapşırım, sənəmi, onamı? O həmişəmi belə danışır?* (Bu barədə “Ədat” bəhsinə bax.)

## FELİN TƏSRİFLƏNMƏYƏN FORMALARI

Təsriflənən formalardan fərqli olaraq, felin təsriflənməyən formaları konkret zaman bildirmir, şəxsə və kəmiyyətə görə dəyişmir. Feli isim (məsdər), feli sıfət və feli bağlama felin təsriflənməyən formaları sayılır. Bunlar başqa nitq hissələrinə doğru meyillənən kateqoriyalar kimi meydana çıxmışlar. Belə ki, müəyyən cəhətlərinə görə məsdər ismə, feli sıfət sıfətə, feli bağlama isə zərfə uyğun gəlir. Bəzi cəhətlərə fikir verək. Məsdər isimlər kimi hallanır, mən-subiyyətə görə dəyişir, hətta bəzən cəmlənir, sintaktik vəzifə baxımdan da ismin cümlədə daşıya bildiyi vəzifələri yerinə yetirir. Feli sıfət sıfətlər kimi aid olduğu sözün əvvəlində gəlib onu izah edir, *necə? nə cür? hansı?* suallarından birinə cavab verir və cümlədə əksərən təyin olur. Feli bağlama da zərflər kimi bir qayda olaraq, felə aid olur və cümlədə zərflilik mövqeyində işlənir. Bütün fərqli cəhətlərinə baxmayaraq, hal-hazırkı vəziyyətində nə məsdərlərə isim, nə feli sıfətlərə sıfət, nə də feli bağlamalara zərf demək olar, çünki felin bu təsriflənməyən formaları ən mühüm fel əlamətlərini saxlamışdır. Yəni özlüyündə hərəkət anlayışı ifadə edir, inkar və təsdiqdə işlənir, təsirli və təsirsiz olur, hətta ümumi zaman məfhumu ifadə edirlər. Feli isim (məsdər), feli sıfət və feli bağlama düzəldən şəkilçilər felin bu ən mühüm əlamətlərinə qətiyyən təsir göstərə bilmədiyi kimi, bu kateqoriyaları düzəldən şəkilçiləri də heç bir məhdudiyyət olmadan bütün növ şəkilçilərdən sonra artırmaq olur: *yazmaq – yazılməq – yazışmaq – yazdırmaq – yazdırılmaq; yazar – yazılın – yazışan – yazdırın – yazdırılan; yazanda – yazılında –*

*yazışanda – yazdıranda* və s. Məhz fel əlamətlərinin hələ çox güclü olduğuna görə feli isim (məsdər), feli sıfət və feli bağlamalar fel sisteminde öyrənilir. Elə bir-birindən fərqli semantik cəhetlərə, morfoloji əlamətlərə, sintaktik vəzifəyə malik olan bu kateqoriyaları bir-birinə yaxınlaşdırıran da həmin fel əlamətləridir.

## FELİ İSİM

### Məsdər

Feli isim məsdər zaman və şəxslə əlaqədar olmayıb, xüsusi şəkilçi vasitəsilə yalnız fellərin adlarını göstərə bilir. Hər bir şeyin adı olduğu kimi, işin və hərəkətin də adı vardır. *Oxumaq* bir işin, *yazmaq* isə başqa bir işin adını bildirir.

Lakin felin ən bəsət qismi belə, heç bir xarici əlamət (şəkilçi) qəbul etmədən məzmunca müəyyən şəxs və müəyyən zaman (ikinci şəxsin təkini və nisbətən gələcək zamanı) ifadə edir. Odur ki, fellərdən zaman və şəxs məfhumunu ləğv edib, onları isim halına, yəni yalnız hərəkət adları bildirmək vəziyyətinə salmaq üçün dildə xüsusi şəkli əlamətlər yaranır. Dilimizdəki *-maq* (*-mək*) şəkilçisi fellərin adlarını bildirmək üçün yeganə vasitədir.

Bəzi dillərdə feli isimlər isimlərə daxil edilir. Azərbaycan dilində də feli isimlər fel adlarından başqa bir şey deyildir. Feli isimlərin iş və hərəkət adları olmasına aşağıdakı dəlillər vardır:

1. Fel kökləri *-maq* (*-mək*) şəkilçisi qəbul etdikdən sonra felə məxsus olan bir sıra xüsusiyyətlərdən məhrum olur; yəni zaman, şəxs şəkilçiləri qəbul etmək qabiliyyətini itirməklə bərabər, felə aid olan forma şəkilçisi qəbul edə bilmir.

2. Feli isimləri əmələ gətirən *-maq* (*-mək*), eləcə də *-ma* (*-mə*) şəkilçisindən sonra əlavə olunan şəkilçilərin hamısı ismə məxsus olan şəkilçilərdən ibarətdir; yəni ismin daşıdığı xüsusiyyətləri eyni ilə feli isimlər – məsdərlər də daşıyır. Başqa sözlə desək, feli isimlər də isimlər kimi hallanır, mənsubiyyət kateqoriyası şəkilçilərini qəbul edir və cümlənin müxtəlif üzvü ola bilir.

Feli isim isim kimi mənsubiyyət şəkilçisi qəbul edə bilir: *oxumağım*, *oxumağımız*, *oxumağın*, *oxumağınız*, *oxumağı*, *oxumaqları*; *bilməyim*, *bilməyimiz*, *bilməyin*, *bilməyiniz*, *bilməyi*, *bilməkləri*. Məsələn: *Oxumağım xoşunuza gəldimi?* Necə bilirsən, *oxumağımız* yaxşıdır,

*ya yazmağımız? Bilirsən, sənin oxumağın da, yazmağın da mənim xoşuma gəlir. Onun oxumağı lap vacibdir. Bu məsələni mənim bilməyim vacibdir, sənin bilməyin çox vacib deyildir. Onun işləməyi ilə oxumağı bir vaxta düşürdü. Onların oxumağı (oxumaqları) işləməyindən (isləməklərindən) daha sərfəlidir.*

Onlar da isimlər kimi hallanır: *oxumaq*, *oxumağın*, *oxumağa*, *oxumağı*, *oxumaqda*, *oxumaqdan*; *bilmək*, *bilməyin*, *bilməyə*, *bilməyi*, *bilməkdə*, *bilməkdən*. Məsələn: *Oxumaq*, *öyrənmək*, *bilmək* hər bir insana lazımdır və vacibdir (adlıq hal). *Oxumağın* öz qaydası vardır (müəyyən iyiyəlik hal). *Oxumaq qaydası başqadır* (qeyri-müəyyən iyiyəlik hal). *Mən bura oxumağa gəlmışəm* (yönlük hal). *Mayis oxuyub ali təhsil almağı hər şeydən yüksək tuturdu* (müəyyən təsirlilik hal). *Mən hər şeyi özüm görəmək istəyirəm* (qeyri-müəyyən təsirlilik hal). *Belə tez qayıtməqda, yəqin ki, bir məqsəd vardır* (yerlik hal). *Darixmaqdan bir şey çıxmaz* (çıxışlıq hal).

İsimlər kimi, feli isimlər də mənsubiyət şəkilçisi qəbul etdiqdən sonra yenidən hallanır: *oxumağım*, *oxumağın*, *oxumağına*, *oxumağını*, *oxumağında*, *oxumağından* və s. Məsələn: *Mənim oxumağım onun xoşuna gəldi. Oxumağımın səbəbi var idi. Oxumağımı çoxu heyran idi. Mənim oxumağımı hamı bəyəndi. Mənim oxumağımda bir sərr var idi. Oxumağımdan hamı razi qalmışdı.*

Feli isimlər həm mənsubiyət, həm də hal şəkilcisinən sonra ancaq xəbərlik kateqoriyasının III şəxs şəkilçisini qəbul edə bilir: *oxumağimdır*, *oxumağındır*, *oxumağıdır*, *oxumağımızdır*, *oxumağınızıdır*, *oxumağıdır*, *oxumaqdandır*. Məsələn: *Bu mənim oxumağımdır, o da sənin oxumağındır. Əsas məqsəd həvəssiz oxumağındır. Bütün həvəsi oxumağadır. İş yaxşı oxumaqdadır. Bu çox oxumaqdandır* və s.

Feli isimlər də isimlər kimi qoşmalarla işlənir: *oxumaq üçün*, *oxumağa görə*, *oxumaqdan ötrü* və s.

Feli isimlər də II və III növ təyini söz birləşməsinin həm birinci, həm də ikinci tərəfi ola bilir. Məsələn: *Oxumağın faydası hamiya məlumdur. Bədən tərbiyəsi ilə məşğul olmaq qaydalarını gözləmək lazımdır. Uşağın pis yatmağı ananı narahat edirdi.*

İsimlər kimi, feli isimlər də cümlənin mübtədəsi, xəbəri, tamamlığı və bəzən də zərfliyi vəzifəsini daşıya bilir. Məsələn: *Oxumaq, öyrənmək gənclərin əsas arzusudur. O gülməyi də, güldürməyi də yaxşı bacarır. Xanəli gülməkdən xüsusi həzz alırdı.*

*Oxumağı hamı sevir. Mənim məqsədim oxumaq, vətənimə xidmət etməkdir. Sevmayı hər adam bacarmaz. Bizim əsas vəzifəmiz oxumaqdır. Ağlamaqdan gözləri qızarmışdır. Mən bura gəzməyə gəlmışəm.*

Doğrudur, feli isimlər isimlər kimi hallanır, mənsubiyət şəkilçiləri qəbul edir, qoşmalarla işlənir, bununla belə, isimlərin tam eyni olmur. Demək olar ki, bütün isimlər cəmlənə bildiyi halda, feli isimlərin cəmlənmə imkanları çox məhduddur. Belə ki, məsərlər yalnız mənsubiyət şəkilçisini əlavə etməklə cəmlənə bilirlər. Məsələn: *Gəlməkləri yaxşıdır. Danışmaqları xoşuma gəlmədi* və s. (*gəlməklər, danışmaqlar* şəklində işlənə bilməz). Digər tərəfdən, isimlərdən müxtəlif sözdüzəldici şəkilçilər vasitəsilə başqa nitq hissəsi əmələ gətirmək mümkün olduğu halda, feli isimlərdən başqa nitq hissəsi düzəltmək olmur; çünkü feli isimlər yalnız sözdəyişdirici şəkilçilər qəbul edə bilir, *-maq (-mək)* şəkilcisinən sonra heç bir sözdüzəldici şəkilçi işlətmək mümkün deyildir.

Feli isimlərdə felə xas olan cəhətlər aşağıdakılardır: əvvələn, *oxumaq, yazmaq, getmək, gəlmək* kimi sözlərdə iş-hərəkət anlayışı olduğu üçün onlar hər hansı bir varlığın deyil, yalnız iş-hərəkətin adlarını bildirir. Digər tərəfdən, feli isimlərdə yalnız felə xas olan inkarlıq kateqoriyası şəkilçisi *-ma (-mə)* iştirak edə bilir: *oxumaq – oxumamaq, getmək – getməmək*. Məsələn: *Yalnız adamlara üz verməmək daha münasibdir. Gözəl necə bax mamaq olar.*

Bunlardan başqa, feli isim şəkilçisi felin bütün növ şəkilçilərindən sonra artırıla bilir: *yazmaq, yazılməq, yazışmaq, yazdırmaq* və s. Məsələn: *Tez-tez məktub yazmaq lazımdır. O da abunə yazılımaq istəyir. Onunla yazışmaqdan həzz alıram. Uşağa gündəlik dərsi yazdırmaq faydalıdır.*

Feli isimlər felin bacarıq şəkli ilə də əmələ gələ bilir: *yaza bilmək, yazısa bilmək, yazdırma bilmək* və s. Məsələn: *Sən istədiyin kimi yaza bilmək çətindir. Çıxış etməyə yazıla bilmək asan deyildi. Onunla yazışa bilmək mümkün oldu.*

Feli isimlərdə felliyin bariz cəhətlərindən biri də onların tərkib əmələ gətirməsidir. Feli sıfət və feli bağlamalar kimi, feli isimlər də izahedici sözlərlə genişlənərək feli söz birləşmələri – feli isim (məsələ) tərkibləri yaradır. Məsələn: *Gündəlik dərsləri evdə hazırlamaq daha yaxşıdır. Mühabirələri diqqətlə dinləməyə adət etmək lazımdır. Bütün dərslərdən əla qiymət almağın səmərəsini sonra bilərsiniz. Fakültənin bütün ictimai işlərində*

*fəal çalışmaq hər tələbənin borcudur. Hər gün evdə dərslərə yaxşı hazırlaşmaq hər tələbənin əsas vəzifəsidir.*

Köhne qrammatika kitablarında fellərə dair verilən izahat məsdlərlə – feli isimlərlə ölçülürdü. Məsdəri əmələ getirən *-maq* (*-mək*) şəkilçisi “ədati-məsdər” adlanırdı. Felin bütün növləri, şəkilləri, feli sıfətlər, feli bağlamalar və s. məsdərlə bağlılıb izah edildirdi.

Azərbaycan dilində *-ma* (*-mə*) şəkilçisi vasitəsilə də feli isimlər əmələ gelir və mahiyyətçə bu şəkilçi ilə *-maq* (*-mək*) şəkilçili feli isim – məsdərlər arasında elə bir fərq yoxdur: *məktəbə getmək* – *məktəbə getmə*, *dərsin başlanması* – *dərsin başlanması* və s. Başqa sözlə; *-ma* (*-mə*) şəkilçisi *-maq* (*-mək*) şəkilçisindən son samitin düşməsi ilə əmələ gəlmışdır. Azərbaycan dilində hər iki şəkilçi ilə düzələn feli isimlərin (xüsusən *-ma* (*-mə*) ilə düzələnlərin) tamamilə ismə keçməsi faktları vardır: *qazmaq*, *çaxmaq*, *qovurma*, *çığırma*, *dondurma*, *bozartma*, *qızdırma*, *vurma*, *döymə*, *qazma* və s. Bu vaxt həmin sözlər felə məxsus əlamətləri tamamilə itirir, yalnız əşya kimi təsəvvür olunur.

Fellər *-ma* (*-mə*) şəkilçisi ilə işləndikdə felə aid xüsusiyyətlərini saxlayarsa, feli isim olur. Belə feli isimlər keçmiş qrammatika kitablarında *məsdəri-xərif* (yüngül məsdər) adlanırdı.

Feli isimlərə aşağıdakılari misal göstərmək olar: *göndərmə*, *çağırlıma*, *danişma*, *qalma*, *girmə*, *təkmilləşdirmə*, *planlaşdırma*, *yaxşılaşdırma*, *davam etdirmə*, *əsaslandırılma*, *həll olunma*, *yerinə yetirilmə*, *idarə etmə* və s. Məsələn: *Əli sözlərini bitirmişdi, lakin gözlərinin düşüncə içində qırçılması onun qane olmamasını göstərirdi. O sanki qaranlıq üfüqdə bəzi parıltılar sezmiş, lakin onun işiq olub-olmamasını kəsdirə bilmirdi* (Y.V.Çəmənzəminli). *Həzrət İsanın göyə çəkilməsinə, – dedi, – necə inanmaq olar?* (Y.V.Çəmənzəminli). *Qəzetlərin poçt yesiyində yiğilib qalmasından bildim ki, beş-altı gündür buradasan* (S.Qədirzadə). *Onların içəri girməsi ilə evə bir səs-küy düşdü ki, ağız deyəni qulaq eşitmədi* (S.Qədirzadə). *Bəzən mənə elə gəlirdi ki, onun bu barədə heç kəslə danişma-masına səbəb tam bir laqeydliyi, biganəliyidir* (Anar).

*İdarəetmənin və planlaşdırmanın təkmilləşdirilməsi, idarəetmə sisteminin və metodlarının təkmilləşdirilməsi, hər şeydən əvvəl, ictimai istehsalın hərtərəfli intensivləşdirilməsinin*

*təmin edilməsinə və onun səmərəsinin yüksəldilməsinə yönəldilməlidir*

Misallardan da göründüyü kimi, *-maq* (*-mək*) şəkilçili feli isimlər həm feli tərkib, həm də təyini söz birləşmələrində işləndiyi halda, *-ma* (*-mə*) şəkilçili feli isimlər əksərən III şəxs mənsubiyət şəkilçisi qəbul edib III növ təyini söz birləşmələrində 2-ci tərəf kimi işlənə bilirlər. Müqayisə et: *bu gün səhər tezdən məktəbə getmək; onun bu gün səhər tezdən məktəbə getməyi; onun bu gün səhər tezdən məktəbə getməsi*.

Bütün bu izahatdan aydın olur ki, məsərlər (feli isimlər) zaman və ya şəxs şəkilçilərindən məhrum, yalnız xüsusi şəkli əlamət qəbul edən sözlərdir ki, bunlar yerinə görə fel qrupuna daxil olaraq, fel adlarının ifadəsinə xidmət edir.

## FELİ SİFƏT

Feli sıfət ikili xarakter daşıyan, yəni həm fellik, həm də sıfətlik xüsusiyyəti olan fel formasıdır. Feli sıfət əşyanın hərəkətlə bağlı əlamətini bildirir. Burada əşyanın ele əlaməti nəzərdə tutulur ki, o özlüyündə hərəket mənası da daşıyır və ya əksinə eyni zamanda həmin hərəkət başqa bir cəhətdən müəyyən bir predmeti, əşyanı, subyekti də əlamətləndirmiş olur. Məsələn: *İşləyən gənclərin təhsilinə qayğı göstərilir* cümləsini götürək. Burada *işləyən* sözü *gənclərin* sözünün əlamətini bildirir, *necə? nə cür? hansı?* sualına cavab verir. Məhz bu cəhetinə görə də sıfətə yaxın gəlir. Bu yaxınlığına baxmayaraq, *işləyən* sözündə felliyin hələ güclü olduğunu, yəni onun ilk növbədə hərəkat, hal-veziyət məzmunu daşıdığını da inkar etmək olmaz. Belə ki, bu söz felin təsdiq formasında işlənmişdir, təsirsizdir, məlum növdədir, idarə edə bilir. Demək, feli sıfət özünün bəzi mühüm əlamətləri ilə haqlı olaraq fel sisteminə daxil edildiyi kimi, bəzi cəhətlərinə görə də tamam fərqli kateqoriya olan sıfətlə qarşılaşdırıla bilər. Bunları ayrı-ayrılıqda nəzərdən keçirək.

Feli sıfətlərdə təsriflənən felə uyğun gələn əlamətlər bunlardır:

a) feli sıfətlər də bütün fellər kimi hərəkət, hal-veziyət anlayışı ifadə edir: *danişan* (oğlan), *yazılan* (roman), *baxılacaq* (film), *görüləsi* (iş), *oxuduğum* (əsər) və s.;

b) təsdiq və inkarda işlənir: *yazdım* (əsər), *yazmadığım* (əsər), *görüləcək* (iş), *görülməyəcək* (iş), *gülən* (uşaq), *gülməyən* (uşaq) və s.;

c) təsirli və təsirsiz olur: *məktubu* (nəyi?) *göndərdiyim gün, atasını* (kimi?) *axtaran oğlan, klubda* (harada?) *baxdiğim tamaşa, kinoya* (nəyə?) *çəkilən aktyor* və s.;

ç) müəyyən dərəcədə zaman, bəzən də şəkil anlayışı ifadə edir: *görünən* (kənd), *gördüyüm* (adam), *görüləcək* (iş), *yerinə yetirilən* (tapşırıq) və s.;

d) feli müvafiq növlərində olur və feli sıfət şəkilçiləri də fel köklərinə əlavə oluna bildiyi kimi, növ şəkilçilərindən sonra da işlənə bilir: *yazan, yazılın, yazısan, yazdırın* (adam), *görüləcək, görüləsi* (iş) və s.;

e) isimləri, eləcə də substantivleşmiş digər nitq hissələrini yönlük, təsirlik, yerlik və çıxışlıq hallarında idarə edir: *Moskvada yaşayın* (dostum), *şəhərə gələn* (qonaqlar), *əsəri tamamlamış* (yazıcı), *uzaqdan gələn* (məktublar) və s.

Feli sıfətin sıfətlərə uyğun gələn əlamətləri aşağıdakılardır:

1. Sıfətlər kimi aid olduğu ismin əvvəlində gəlib onun əlamətini bildirir. Fərqli burasındadır ki, sıfətlər eşyanın daimi əlamətini bildirdiyi halda, feli sıfətlər eşyanın hərəkətlə ifadə olunmuş müvəqqəti əlamətini bildirir. Müqayisə et: *ağlayan qız, kəsilmiş ağac; ağlağan qız, kəskin söz* və s.

2. Sıfətlər kimi *necə? nə cür? hansı?* suallarına cavab verir: *hörlümiş* (necə? nə cür? hansı?) *divar, baxılmalı* (necə? nə cür? hansı?) *tamaşa, dadlı* (necə? nə cür?) *meyva, şirin* (necə? nə cür? hansı?) *söz* və s.

3. Sıfətlər kimi əksərən cümlənin təyini olur və aid olduğu sözə yanaşma əlaqəsi ilə bağlanır.

Beləliklə, feli sıfətlə sıfət arasında oxşar cəhətlər özünü göstərir. Doğrudan da *yazan adam, açıq qapı* kimi söz birləşmələrində *yazan* sözü ilə *açıq* sözü ilk baxışdan eyni nitq hissəsi kimi görünə bilər.

Bu sözlərin əsil mahiyyəti nəzərə alındıqda isə *yazan* sözünün morfoloji cəhətdən *açıq* sözündən ciddi fərqləndiyini hiss etmək o qədər də çətin deyildir. *Açıq* sözü hal və vəziyyət ifadə etdiyi halda, *yazan* sözü bu xüsusiyyətlərin heç birini ifadə etməyərək, işlə iş görən arasındaki əlaqəni bildirir.

*Yazan* feli sıfəti fele aid xüsusiyyətləri: təsdiq və inkar formasını, təsirli və təsirsizliyini, növ kateqoriyasını saxlayır.

*Açıq* sözü isə feldən düzələn sıfət olduğu üçün burada felin heç bir xüsusiyyətini (təsirlilik-təsirsizlik, zaman, növ, təsdiq, inkar və s.) görmürük. *Açıq* sıfətində idarəetmə xüsusiyyəti də yoxdur və tərkib əmələ getirə bilmir. *Yazan* feli sıfəti isə məhz fel xüsusiyyəti daşıdığı üçün idarə edir və tərkib əmələ getirir: *məktub yazar* (adam), *sənə məktub yazar* (adam), *kəndlərindən sənə məktub yazar* (adam) və s.

Mənə və formallaşma xüsusiyyətlərinə görə Azərbaycan dilinin feli sıfətlərini 4 qrupa bölmək olar:

Birinci qrupa felin heç bir zaman və şəkil kateqoriyası ilə uyğunluğu olmayan və felin həm təsdiq, həm də inkar formasında işlənə bilən *-an* (-ən) şəkilçili feli sıfətləri daxil etmək mümkündür ki, onların da ismə aid olmasında iki cəhət özünü göstərir:

1. *-an* (-ən) şəkilçisi məlum, qayıdış, qarşılıq-müştərək və icbar növdən olan fellərin üzərinə əlavə olunmaqla iş görəni işlə əlaqədə təyin edir: *yazan şagird, oxuyan qız, görməyən göz, döyünen ürək, açılan gül, vuruşan dəstə, döyüşən ordu, gülüşən qızlar, piçildaşan ləpələr, yazdırın şəxs, oxuyan müəllim* və s. Məsələn: *Səliqəli yazan şagirdin xətti yaxşı olar. İkinci kursda oxuyan qız mənim bacımdır. Anlamayan adama söz başa salmaq çətindir. Görməyən gözə nə eyib? Döyünen ürək fəaliyyətsiz yaşaya bilməz. Açılan gül dərildi. Qabaqda vuruşan dəstəyə Əsəd komanda verirdi. Biz döyüşən ordudan hər gün yeni xəbər gözləyirdik. Gülüşən uşaqların səsi mənə tanış gəldi. Məktub yazdırın şəxs Qurban idi.*

Bu misallarda *şagird, qız, adam, göz, ürək, gül, dəstə, ordu, uşaqlar, şəxs* sözlərini təyin edən sözlərin sıfət rolu oynadıqlarını inkar etmək mümkün olmadığı kimi, həmin sözlərin (*yazan, oxuyan, anlayan, görməyən, döyünen, açılan, vuruşan, döyüşən, gülüşən, yazdırın*) müstəqil işləndikləri zaman müəyyən bir işin icraçısını ifadə etdiklərini də inkar etmək mümkün deyildir. Məsələn: *Yazan Arif idi. Oxuyanda təqsir yoxdur, təqsir çalanlardadır. Gülüşənləri tanıdım* və s.

2. Yenə də *-an* (-ən) şəkilçisini məchul fellərin üzərinə əlavə etdikdə feli sıfətlər əmələ gelir ki, bunlar da əsasən həm əşyani, həm də əşyanın üzərində nə kimi iş icra olunduğunu müəyyənləşdirməyə xidmət edir: *yazılan kitab, oxunan mühazirə, eşidilən söz, anlaşılmayan məsələ, keçirilməyən məşğələ, yazdırılan məktub* və s. Məsələn: *Yaxşı yazılan kitab çap olunur. Dünən oxunan mühazirə çox məzmunlu idi. Keçirilən iclasda anlaşılmayan məsələ qalmadı* və s.

Bu feli sifətlər (yaxud “ismi-fail” və “ismi-məful”lar) başlıca olaraq, indiki zaman mənasını ifadə etdikləri kimi, bəzən də ümumi zamanlılıq bildirir.

İkinci qrupa felin keçmiş və gələcək zamanları ilə əlaqədar feli sifətlər daxildir. Bu qrupa daxil olan feli sifətlər, başlıca olaraq, felin nəqli keçmiş, qəti gələcək və qeyri-qəti gələcək zaman məfhumlarını özündə saxlayan şəkilçilər vasitəsilə əmələ gəlir ki, bunlar da aşağıdakılardan ibaretdir:

1. *-miş* (-miş, -muş, -müş) şəkilçisi vasitəsilə düzələnlər. Müxtəlif növlərdə işlənmiş fellərə -miş (-miş, -muş, -müş) şəkilçisini əlavə etdikdə feli sifətlər əmələ gəlir.

Bunlar felin keçmiş zamanı ilə əlaqədar olduqları üçün yalnız cümlədəki yerlərinə və rollarına görə feli sifət ola bilir: *oxumuş adam*, *görmüş insan*, *oxumamış adam*, *solmuş çıçək*, *qurumamış yarpaq*, *çürülmüş alma*, *düşünlümüş məsələ*, *silinmiş lövhə*, *açılmış səma*, *görüşmüş dostlar* və s. Məsələn: *Ox umuş adamlar gözüəçiq olurlar*. *Çox gəzmış*, *çox görmüş insan bilikli olar*. *Solmuş çıçəyin rayihəsi az olar*. *Ağacların altında hələ də qurumamış yarpaq çox idi*. *Kişi istəyirdi çürümüş almaları da məna satsın*. *Bu, diqqətlə düşünlümüş məsələ idi*. *Silinmiş lövhə parıldayırdı*. *Çoxdan görüşməmiş dostlar indi ayrılmış istəmirdilər* və s. Zaman etibarilə bunlar yalnız keçmiş zamana aid olur.

Bu şəkilçilərlə əmələ gələn sözlərin feli sifət, feli bağlama və ya təsriflənən fel olduğunu yalnız cümlə daxilində müəyyən etmək mümkündür; çünkü bunlar ayrı-ayrı cümlələrdə müxtəlif cümlə üzvü olduqları kimi, müxtəlif nitq hissələri də ola bilər. Məsələn: *Oxumamış adamlar kor kimi olurlar* cümləsində *oxumamış* sözü cümlənin təyini və nitq hissəsinə görə feli sifətdir. *Oxumamış a nə deyəsən?* cümləsində *oxumamışa* sözü cümlənin tamamlığı və nitq hissəsinə görə substantivləşmiş feli sifətdir. *Yaxşıca oxumamış imtahana getmə* cümləsində *oxumamış* sözü cümlənin zərfliyi və nitq hissəsinə görə feli bağlamadır. *Xosrov ona göndərilən kitabı hələ oxumamış* cümləsində *oxumamış* sözü cümlənin xəbəri və nitq hissəsinə görə təsriflənən feldir.

Bu şəkilçiləri təsdiq və inkar bildirən məchul fellərin də üzərinə əlavə etdikdə eyni şəkildə müxtəlif nitq hissələri və müxtəlif cümlə üzvləri əmələ gəlir. Məsələn: *çağırlılmış bayati*, *çağırlılmamış qonaq*

kimi söz birləşmələrində çağırılmış və çağırılmamış sözlerinin morfoloji cəhətdən feli sıfət, sintaktik cəhətdən təyin olduqlarına heç bir şübhə yoxdur. *Sən heç yerə çağırılmış getmə. Mən də o qonaqlığa çağırılmışam* cümlələrində feli sıfət axtarmaq artıqdır; çünkü bu cümlələrdə işlənən çağırılmış və çağırılmamış sözləri şəklinə yuxarıdakı tərkiblərdə göstərilən sözlərin eyni olsalar da, feli sıfət deyildir. Bunlardan birinci cümlədəki çağırılmış feli bağlama, ikinci cümlədəki çağırılmışam sözü nəqli keçmiş zamanda olan feldir. Buna görə də onlar cümlənin müxtəlif üzvləri ola bilir. Buradan da belə bir nəticə çıxır ki, Azərbaycan dilinin xüsusiyyətlərinə əsasən, eyni şəkildə işlənən sözləri həmişə eyni nitq hissəsi kimi götürüb izah etmək doğru deyildir.

2. *-ar*, *-ər* şəkilçisini təsdiq bildirən, *-z* şəkilçisini inkar bildirən məlum və məchul növ fellərə əlavə etdikdə adət, xasiyyət, qismən keyfiyyət və sairə bildirən feli sıfətlər əmələ gəlir: *gülər üz, axar su, dinməz uşaq, solmaz çıçək, keçilməz yollar, aşilmaz dağlar, pozulmaz yazı, silinməz ləkə* və s. Məsələn: *Onun çox qəşəng gülər üzü vardır. Axar sularbulanmazmı?* (M.Füzuli). *Hələ qarşıda keçilməz yollar, aşilmaz dağlar dururdu* və s. Bu qrupa daxil olan feli sıfətlər zaman etibarı ilə yalnız gələcək zamanla əlaqədar deyildir. Bunlar bütün zamanlara aid bir hökmün ifadəsini bildirir. Buna görə də onların şəkilçiləri yalnız şəkil etibarı ilə qeyri-qəti gələcək zamana müvafiq gəlirsə, məzmunca bir-birindən tamamilə fərqlidir: *axar su, su axar*.

Qeyd etmək lazımdır ki, bu şəkilçilərlə düzələn feli sıfətlərdə sıfətləşmə meyli çox güclüdür. O biri feli sıfətlərdən fərqli olaraq, belə feli sıfətlərdə əşyanın daimi əlamətini bildirmək keyfiyyəti olur ki, bu xüsusiyyət də əslində sıfətlərə məxsus cəhətdir. Digər tərəfdən, belə feli sıfətlər təsdiq və ya inkarda işlənmək, idarə etmək qabiliyyətini də tədricən itirir:

3. *-acaq* (-əcək) şəkilçisini müxtəlif növdən olan fellərin, xüsüsən məlum və məchul fellərin üzərinə əlavə etməklə feli sıfətlər əmələ gəlir. Bu feli sıfətlərin məzmununda, gələcək zaman çalarından başqa, bir də bütün zamanlara aidlik mənası təsəvvür edilir: *olacaq iş, gələcək zaman, oxunacaq material, alınacaq şey, görüləcək iş, deyiləcək söz, baş tutmayacaq iş* və s. Məsələn: *Olaçaq işə çarə yoxdur. Gələcək zaman iki cür olur. Oxunacaq yer hazırlmalıdır. Alınacaq material alınmalıdır* və s.

**-acaq (-əcək)** şəkilçili feli sıfətləri həm qəti gələcək zamandan, həm də bəzi feldən düzələn isimlərdən fərqləndirmək lazımdır. Məsələn: *Gələcək günlərimiz daha şən olacaqdır* (feli sıfət). *Gözəl günlər gələcəkdir* (qəti gələcək zaman). *Gələcək bizə çox şey vəd edir* (isim).

**-acaq (-əcək)** şəkilçisinə *-im* (*-im -in, -in*), *-i* (*-i*), *-imiz* (*-imiz, -iniz, -iniz*), *-ları* (*-ları*) mənsubiyət şəkilçilərini artırmaqla *-acağım* (*-əcəyim*), *-acağıñ* (*-əcəyin*), *-acağı*, (*-əcəyi*), *-acağıñiz* (*-əcəyimiz, -acağınız, -əcəyiniz*), *-acaqları* (*-əcəkləri*) kimi feli sıfət şəkilçiləri yaranır. Həmin şəkilçiləri müvafiq fellərə artırmaqla feli sıfətlər yaradılır: *yazacağım kitab, deyəcəyim söz, alacağın meyvə, gedəcəyin, yer, oxuyacağı dərs, gələcəyi yer, yazacağımız kitab, görəcəyim iş, alacağınız meyvə, gedəcəyiniz yer, oxuyacaqları dərs, gəzəcəkləri yer* və s. Məsələn: *İş ləyəcəyi mövzu təsdiq olundu. Deyəcəyim sözü demədim. Alacağın meyvələri əlindəki zənbilə yiğarsan. Gedəcəyin yerin şəraitini öyrənmək lazımdır. Oxuyacağı dərslər çox asandır. Gəzəcəyi yerləri indidən təsəvvür edirdi. Yazacağınız kitab plana düşmədi. Görəcəyimiz iş əvvəlcədən planlaşdırılmalıdır. Alacağımız meyvələri boşqablara yiğarsınız. Gedəcəyiniz yerin çox gözəl abu havası vardır. Oxuyacaqları dərsləri cədvəldə görəcəklər. Gəzəcəkləri yerlər onları məftun edəcəkdir.*

Bu feli sıfətlər də gələcək zamanı ifadə edir.

Üçüncü qrupa felin lazımlı və vacib şəkilləri ilə əlaqədar olan və zaman etibarı ilə ən çox gələcək zaman təsəvvürü verən feli sıfətlər daxildir ki, bunlar da aşağıdakı şəkilçilər vasitəsilə əmələ gəlir:

1. **-məli (-məli)** şəkilçisini, əsasən, təsdiq, bəzən də inkar fellərin üzərinə əlavə etdikdə feli sıfətlər əmələ gəlir ki, bunlar da əşyanın və ya hadisənin keyfiyyətini və yaxud fərqləndirici xüsusiyyətini ifadə edir: *yeməli xörək, içməli su, oxumalı kitab, gəzməli bağ, yeyilməli şey, görülməli iş, oxunmalı kitab* və s.

Şübhəsiz, bu feli sıfətlər terkib daxilindən çıxsa, artıq felin vacib şəklini ifadə edəcəkdir, yəni tərkib daxilindəki sözlərin yeri dəyişdirilib, *xörək yeməli, su içməli, kitab oxumalı, bağ gəzməli* və s. şəkildə işlədilərsə, həmin sözlər felin vacib şəkli kimi qəbul edilməlidir. Bu şəkilçilər felin inkari ilə də feli sıfət əmələ gətirir: *yeyilməməli xörək, içilməməli su, oxunmamalı kitab* və s.

2. **-ası (-əsi)** şəkilçisi vasitəsilə təsdiq bildirən fel köklərindən feli sıfətlər əmələ gəlir ki, mənə etibarı ilə bunlar da **-mah (-məli)**

şəkilçisi ilə düzələn feli sıfətlərin eynidir: *deyiləsi söz, oxunası kitab, gediləsi yer* və s.

Bunlar da yalnız isimlərdən əvvəl işləndikdə feli sıfət olur. Başqa vəziyyətdə isə felin lazım şəklidir: *söz deyiləsidir, kitab oxunasıdır, o yerə gedəsisən* və s. Misallardan məlum olur ki, bunlar felin lazım şəklini ifadə etmək üçün şəxs şəkilçisi qəbul etməli olur.

Dördüncü qrupa **-diq** (-*dik*, -*duq*, -*dük*) şəkilçisinə bütün şəxslər üzrə mənsubiyyət şəkilçilərini artırmaqla düzələn feli sıfətlər daxildir.

*-diğim* (-*diyim*, -*duğum*, -*düyüm*); *-diğin* (-*diyin*, -*duğun*, -*düyün*); *-diği* (-*diyi*, -*duğu*, -*düyü*); *-diğimiz* (-*diyimiz*, -*duğumuz*, -*düyümüz*), *-diğiniz* (-*diyiniz*, -*duğunuz*, -*düyünüz*); *-diqları* (-*dikləri*) kimi feli sıfət şəkilçilərini müxtəlif növdə işlənmiş fellərə artırılması ilə feli sıfət yaranır: *yazdığım kağız, oxuduğum kitab, yazdırıldığım ünvan, yazışlığı adam, yazıldığı qəzet, alındığım meyvə, alındıdığım parça, çaldığı hava, vurdüğü zərbə, vuruşduğu cəbhə, yazılıdığı qəzet, oxuduğu muz kitab, alındığımız meyvə, yuduğumuz dəsmal, çaldıqları hava, vurdıqları zərbə, dediyim söz, gördüyüm iş, yediyin alma, sürdüyüñ hayatı, gəldiyi nəticə, düzdüyü cərgə, dediyimiz söz, gördüyüümüz iş, yediyimiz alma, sürdüyüümüz hayatı, gəldikləri nəticə* və s. Məsələn: *Adamin dediyi sözlə gördüyü iş bir-birinə uyğun olmalıdır. Oxuduğum kitab çox xoşuma gəldi. Əzbərlədiyimiz şeri oxuyaq. Dediyiniz sözün üstündə möhkəm durun. Getdiyiniz yol doğru yoldur. Qaldırıldıqları məsələ hamının ürəyindən oldu.*

## FELİ BAĞLAMA

Feli bağlama əsasən fel, qismən də zərf xüsusiyyəti daşıyan söz formasıdır. Belə ki, feli bağlama təsriflənən feldən fərqli olaraq, başqa bir fellə mənaca bağlanıb onu müxtəlif cəhətdən izah edir: şəklə, zamana, şəxsə və kəmiyyətə görə dəyişmir, özündən sonra gələn fellə müqayisədə asılı mövqedə işlənir, bununla belə, mühüm fel əlamətlərini də (hərəket anlayışı bildirmək, təsdiq və inkarlıq, təsirli və təsirsizlik, növ, idarə etmə) saxlayır. Dil faktları göstərir ki, feli bağlama əsas feli tərz, zaman, səbəb, kəmiyyət, bəzən də şərtə görə izah edir və zərfin cümlədə daşıdığı funksiyani yerinə yetirir. Məsələn: 1. *Ayağa qalxıb əllərini yumaq üçün quyu başına getdi* (Q. İlkin). 2. *Çəmbərəkəndin dolasıq küçələrində Heydərgilin evlərini çətinliklə axtarıb tapdı* (Q. İlkin). 3. *Bu saxtalıq böyüyüb xəstəliyə çevrilə bilər* (B. Vahabzadə). 4. *Ağadadaş əsgəri şalvarının balaqlarını dizə qədər çırmaya rəq, quyudan su çəkirdi* (Q. İlkin). 5. *Nəsrulla soyunmadan uzandi* (Q. İlkin). 6. *Heyran xanım danışdıqca özü də qəzəblənirdi* (Q. İlkin). 7. *Görünür, çomağın o biri başını döndərməyəndə iş getmir* (B. Vahabzadə). 8. *Məngələndə özüm bağlaram* (Q. İlkin). 9. *Damdan öskürək səsi eşitcək ayağa qalxdı* (Q. İlkin). 10. *Damda yatmış Nəsrullanın niyyətindən bir şey öyrənməyincə sakit ola bilməyəcəkdi* (Q. İlkin). 11. *Onları evlərimizin damına sancıb dünyanın o başında yatanların dərdini, qəmini, azarını, bezarını eşidirik, görürük* (B. Vahabzadə). 12. *Orada cəmi bircə gülənin qaldığını görüb heyrətlə qaşalarını çatdı* (Q. İlkin).

Bu cümlələrdə *ayağa qalxıb, axtarıb, böyüyüb, çırmaya rəq, soyunmadan, danışdıqca, döndərməyəndə, gələndə, eşitcək, öyrənməyincə, sancıb, görüb* sözləri ona görə feli bağlama hesab edilir ki, onlar müvafiq olaraq özlərindən sonra gələn *getdi, tapdı, çevrilə bilər, çəkirdi, uzandi, qəzəblənirdi, iş getmir, bağlaram, ayağa qalxdı, sakit ola bilməyəcəkdi, görürük, qaşalarını çatdı* fellərini müxtəlif cəhətdən (1, 2, 3, 4, 5-ci cümlələrdə tərzə, 6, 7, 8, 9-cu cümlələrdə zamana, 10-cu cümlədə zaman hüduduna, 11-ci cümlədə şərtə, 12-ci cümlədə səbəbə görə) izah etmişdir. Belə ki, *Nəsrulla soyunmadan uzandi* cümləsində *soyunmadan* feli bağlaması subyektin görmüş olduğu işin (*uzandi*) icra tərzini göstərmək üçün asılı vəziyyətdə

işlədilmişdir. Həm də asılı vəziyyətdə işlənən feli bağlama zərf kimi necə? nə cür? nə tərzdə? sualına cavab verir.

Göründüyü kimi, Azərbaycan dilində feli bağlama şəkilçiləri çox zəngin və müxtəlif olduğu kimi, onların ifadə etdikləri mənalar da rəngarəngdir və bu mənalar da başlıca olaraq cümlənin ümumi mənasından xüsusən, əsas felin mənasından asılı olur.

Beləliklə, feli bağlama əsas felə bağlanıb, onu müxtəlif cəhətdən izah edən, məhz bu xüsusiyyətinə görə də zərfə yaxınlaşan söz qrupudur. O, zaman və şəkil əlamətlərinə, şəxsə və kəmiyyətə görə dəyişməmək cəhətdən təsriflənən felə qarşı dursa da, hərəkət anlayışı bildirərək, mühüm fel əlamətlərinə malik olur:

- a) təsirli və ya təsirsiz olur: *yazanda* (nəyi?), *baxdıqda* (nəyə?);
- b) təsdiq və inkarda işlənir: *görüb* (təsdiq) *dedi*, *görməyib* (inkar) *çixib getdi* və s.;
- c) felin müvafiq növündə olur və feli bağlama şəkilçiləri fel kökündən sonra işləndiyi kimi, bu şəkilçilərdən sonra da işlənə bilir: *görüb danışdı*, *görünüb aradan çıxdı*, *görüşüb getdi*, *işi gördürüb qurtardı* və s.;

ç) özündən əvvəlki sözü yönelik, təsirlik, yerlik və çıxışlıq hallarında idarə edir: *şəhərə gələndə*, *kitabı oxuduqca*, *bağda işləyərkən*, *səyahətdən qayıtdıqda* və s.

Qeyd edək ki, feli bağlamanın asılı olduğu əsas fel kimi, məsdər (feli isim), feli sıfət, elə feli bağlamanın özü də işlənə bilir.

Feli bağlama məsdərə aid olur. Məsələn: *Bu gün Yetim oraya kağız doğrayıb qoymağı yadından çıxarmışdı* (Q.İlkin). *Mən sənə inanıb aldanmaq istəyirəm* (B.Vahabzadə). *İldirimin buradaca onlardan ayrılib getməsi ürəyindən oldu* (Q.İlkin).

Feli bağlama feli sıfətə aid olur. Məsələn: *Mən Əminini sevmədən onunla yaşadığım zaman riyakar idim, saxtakar idim* (B.Vahabzadə). *Rizvanın onun üçün ayırıb qoyduğu məqaləni yiğmağa başladı* (Q.İlkin).

Feli bağlama feli bağlamaya aid olur. Məsələn: *O, kəmərini çəkib möhkəmlədəndə Ağadadaş onun köynəyinin altından belinə tapança bağladığını gördü* (Q.İlkin).

Məsdər (feli isim) ismə, feli sıfət sıfətə yaxın gəldiyi kimi, feli bağlamalar da daşıdığı mənalar, sintaktik vəzifə, felə yanaşması baxımdan zərfə meyil edir. Bu mənada bəzi bağlamaların zərf sırasına

keçməsi (*qaçaraq*, *çaparaq*, *dabanbassaraq*, *olduqca*, *dedikcə*, *get-dikcə*, *döna-döna* və s.) faktları da təsadüfi sayıla bilməz. Şübhəsiz, burada təbii bir inkişafın, qanuna uyğunluğun olduğunu etiraf etmək lazımlı gəlir.

Feli bağlama, bir qayda olaraq, həmişə izah etdiyi feldən əvvəl gəlir və əksərən cümlənin zərfliyi, bəzi hallarda isə üslubun tələbinə görə cümlənin qeyri-müstəqil həmcins xəbəri olur. Feli bağlamalar cümlənin qeyri-müstəqil həmcins xəbəri mövqeyində işləndikdə (bu xüsusiyyət yalnız *-ib* (-*ib*, -*ub*, -*üb*) və *-araq* (-*ərək*) şəkilçili feli bağlamalara aiddir) şəxsi və zamanı özlərindən sonra gələn, cümlənin xəbəri olan əsas (serbəst) feldən asılı olur:

*Firidun şanani hələ döyülməmiş taxıl dərzlərinə söykəyib süfraya yaxın gəldi... Gülnaz da gəlib anasının yanında əyləşdi. Onlar çörəyi tikə-tikə kəsərək mis kasadaki pendirdən onun arasına qoyur və iştaha ilə yeyirdilər* (M.İbrahimov).

Birinci cümlədəki *söykəyib* feli bağlaması şühudi keçmiş zamanı və III şəxsin təkini ifadə edir, çünki *söykə* feli -(y)*ib* feli bağlama şəkilçisi ilə *gəldi* felinə bağlanmışdır. *Gəldi* feli isə həmin zamanı və həmin şəxsi bildirir. İkinci cümlədəki *gəlib* feli bağlaması da eyni mənaları verir, çünki buradakı *-ib* şəkilçisi də cümlənin həmcins xəbərlərini *gəlib*, *əyləşdi* şəklində bir-birinə bağlamışdır. Hər iki cümlədə şahidlik yolu ilə deyilən işlərin icrası bitib qurtarmışdır. Üçüncü cümlədə isə işlərin bitmədiyi, müəllifin (söyləyənin) nəzərdə tutduğu vaxtda hələ də davam etdiyi anlaşılır. Buna görə də cümlədəki feli bağlama (*kəsərək*) özündən sonra gələn *yeyirdilər* feli ilə əlaqədar olaraq indiki zamanın hekayəsini, işin bitməməsini və III şəxsin cəmini ifadə edə bilir.

Üçüncü cümlədə bir mübtədə, üç həmcins xəbər vardır. Bu cümlə əslində belə deməkdir: *Onlar çörəyi tikə-tikə kəsirdilər, mis kasadaki pendirdən onun arasına qoyurdular və iştaha ilə yeyirdilər*. Dilin üslubu üç xəbərin eyni şəkildə ifadəsinə yol vermədiyindən birinci xəbərin (*kəsirdilər* felinin) zaman şəkilçisi *-ir*, idi ədatının ixtisar şəkli *-di* və şəxsə görə kəmiyyət şəkilçisi *-lər* ixtisar olunub *-ərək* feli bağlama şəkilçisi ilə əvəz edilmişdir. Feli bağlamanın və əsas felin təkrar olunmaması üçün ikinci xəbərin (*qoyur* felinin) də bəzi şəkilçiləri ixtisar edilmişdir; lakin bu dəfə həmcins xəbərlərin (fellərin) özünəməxsus ixtisar üsullarından istifadə edilərək, ikinci xəbərin ədat əlaməti *-du* və cəm şəkilçisi *-lar* ixtisar edilmişdir.

Bütün bu misallardan aydın olur ki, Azərbaycan dilində feli bağlamalar əsas fellerdən, yəni şəxs və zaman şəkilçisi qəbul edən, müstəqil nitq hissəsi kimi işlənən fellerdən əmələ gəlmış və cümlədəki vəziyyətinə görə də əsas fellerdən asıldır.

Feli bağlamalar aşağıdakı şəkilçilər vasitəsilə əmələ gəlir:

1. -ib (-ib, -ub, -üb) şəkilçisi vasitəsilə fel köklərindən və müxtəlif növlərdə işlənmiş fellerdən əsasən hal-vəziyyət, tərzihərəkət, qismən də səbəb və zaman məzmunlarını ifadə edən feli bağlamalar əmələ getirilir. Bu şəkilçi ilə əmələ gələn feli bağlamalar həm forma, həm məzmun, həm sintaktik vəzifə, həm də işlənmələrinə görə başqa şəkilçilərlə düzələn feli bağlamalardan çox üstün və fərqlidir. Bu şəkilçi qədim zamanlardan bəri canlı danışq və bədii əsərlərin dilində -ibani (-ibəni, -ubani, -übəni), -iban (-ibən, -uban, -übən) şəklində də işlənir. Məsələn: *Yanına gəlübəni rəvani; Söylədi ona sözü nəhani* (Xətayı). *Darıdünyanı könül cəhd e dübən tərk edə gör; Xabi-qəflətdə ikən özünü didar eylə; Ey cığər zəxmi, ağız açma xədəngin görübən; Yetənə raz-nəhanım yetər izhar eylə* (M.Füzuli). *Görüşübən eyləmədik xoşsəfa; Keçən hali soruşmadıq, ayrıldıq* (M.P.Vaqif).

Yeri gəlmışkən deyək ki, -ib (-ib, -ub, -üb) şəkilçisi həm də -miş (-miş, -muş, -müs) şəkilçisinin qrammatik sinonimi olaraq felin keçmiş zamanını düzəldir: *yazib* (yazmışdır), *oxuyubsan* (oxumusan) və s. Bunlar -ib şəkilçili feli bağlamalardan fərqli olaraq müstəqil fel kimi işlənir.

Xüsusən canlı danışq dilində, folklorda felin nəqli keçmiş zamanı daha çox -ib (-ib, -ub, -üb) şəkilçisi ilə ifadə olunur. Bu şəkilçi ilə düzələn fellərin yalnız II və III şəxsi olur. Müasir Azərbaycan dilində birinci şəxsi bu kimi şəkilçilərlə işlətmək qeyri-mümkündür. İkinci və üçüncü şəxsin təki və cəmi nəinki müasir dilimizdə işlənir, hətta bədii əsərlərin dilində qədim dövrlərdən ta bu vaxta qədər işlənmiş və işlənməkdədir. Məsələn: *Bidakılə köksünə urub daş; Dərd ilə gözündən axudub yaş; Nolub sana beylə məst olubsan; Qəm damınə payibəst olubsan* (M.Füzuli). *Səg rəqibin firibinə uyubsan; Neyləmişəm məndən nə tez do yubsan; Gecə-gündüz məni susuz qoyubsan; Şirin ləbdən zülalını kəsübən* (M.P.Vaqif). *Qaşlarını nə qurubsan; Burca bənzər boyun, Eyvaz* ("Koroğlu"). *Borclularından birisi ölübüdür, pullarını almağa*

*gedibdir* (M.S.Ordubadi). *Əvvəllər deyir orada arabanı gözdən salıblar. Arabaçular da tərpənməyib. Deyib ki, ya maşın, ya araba... Görüb'lər ki, iş tökülüb qalıb, bir də arabanı işə salıblar* (S.Rəhimov).

Bütün bu misallardan aydın olur ki, *-ib* (-ib, -ub, -üb) şəkilçisi ilə işlənib nəqli keçmiş zamanda ikinci və üçüncü şəxsləri bildirən fellər həm ədəbi-bədii dilimizdə, həm də canlı nitqimizdə çox geniş həcmidə işlənəmekdədir.

*-ib* (-ib, -ub, -üb) şəkilçili feli bağlamalar ya sadə cümlənin qeyri-müstəqil həmcins xəbəri, ya hər hansı bir cümlənin əsas xəbəri ilə birlikdə mürəkkəb xəbəri, ya da sadə cümlənin zərfliyi olur. Bunlar sadə cümlənin qeyri-müstəqil həmcins xəbəri olarkən bir işin əvvəlcə başlandığını və ikinci iş başlanmadan (başlansa da, hələ qurtarmadan) bitdiyini bildirir və özündən sonra gələn əsas işin zamanı və şəxsi ilə uzlaşa bilir. Məsələn: *Hayqırıb açsam, meydani; Su tək axıdaram qanı; Dəstələyib bayı, xanı; Qırat döşünə qatarəm* (“Koroğlu”).

Bunlar sadə cümlənin tərzi-hərəkət zərfliyi olur. Məsələn: *Qırat yeldən qanad taxıb uçurdu. Qırat ayaqlarını yerə döyüb kişnəyirdi.*

Bu feli bağlamalar səbəb zərfliyi də olur. Məsələn: *Qızı elə gəldi ki, Şahin inciyib kəndə qayıdır* (Əfqan). *Onu başa düşmə-yəcəklərindən ehtiyyat edib danışmadı.*

Bunlar bəzən cümlənin zaman zərfliyi də ola bilir. Məsələn: *Mən indi kəndə gələ bilmərəm, imtahanlarımı tamamilə verib gələrəm* cümləsində *imtahanlarımı verib* sözləri *imtahanlarımı verəndən* sonra mənasında işlənmişdir.

Bu feli bağlamalar özlərindən sonra gələn fellə birlikdə cümlənin mürəkkəb xəbəri ola bilər. Bunlar bəzən əsas felin yanında, bəzən də ondan aralı olur. Məsələn: *Bürcü sultan gəlib çatdı. Amma bax, heç bir şey eləmirəm, buraxıram ki, çıxıb gedəsən Koroğlu, gərək məni götürüb qaçmayaydın...* (“Koroğlu”).

Bu misallardakı *gəlib*, *çıxb* və *götürüb* feli bağlamaları özlərin-dən sonra gələn fellərin əvvəlində işlənib onlarla birlikdə mürəkkəb xəbər olur.

2. *-araq* (-ərək) şəkilçisi vasitəsilə tərzi-hərəkət, hal-vəziyyət, bəzən də səbəb məzmunu ifadə edən feli bağlamalar əmələ gelir.

Bunlar ya sadə cümlənin tərzi-hərəkət, səbəb, qismən də zaman zərfliyi olur, ya da sadə cümlədə bir şəxs tərəfindən icra olunan iki işi, həmcins xəberi bir-birinə bağlayır. Sadə cümlələrdə bunların aşağıdakı mənə növləri və vəzifələri vardır:

a) sadə cümlənin əsas felinin (xəberin) nə cür, nə halda, nə vəziyyətdə icra olunduğunu bildirir. Məsələn: *Polad qılınclar yenicə doğan günəşin qızıl şüalarını əks edərək parıldışır* (M.Hüseyn). *Züleyxa qaşlarını düşünləyərək dedi* (A.Şaiq). *Cavanşir sevinclə bağıraraq Urmuza möhkəm bir zərbə vurdu* (M.Hüseyn);

b) əsas felin icrasının səbəbini bildirir. Məsələn: *Əşrəf arabir ilk eşqini, daha sonra yeni qurdugu ailə həyatının pozulduğunu düşünərək kədərlənirdi* (A.Şaiq).

Bu misalda *düşünərək* feli bağlaması kədərlənmək işinin nə cür icra olunduğunu yox, onun (kədərlənməyin) səbəbini bildirir;

c) əsas felin icra zamanını bildirir. Məsələn: *Sən get, mən işimi qurtararaq gələrəm* cümləsində *qurtararaq* feli bağlaması *gəlmək* işinin nə icra tərzini, nə də səbəbini bildirir. Bu feli bağlama ancaq *gəlmək* işinin nə vaxt icra olunacağını göstərir, yəni bu cümlə *Sən get, mən işimi qurtarandan sonra gələrəm* cümləsinin mənasını ifadə edir.

Bunlar sadə cümlələrdə qeyri-müstəqil həmcins xəbər olarkən bir işin əvvəlcə başlanıb bitdiyini, ikinci işin (əsas felin) isə ondan sonra başlandığını bildirməklə iki işi bir-birinə bağlayır. Məsələn: *İki gün sonra Əşrəf toxucu fabrikinə qəbul edilərək toxuculuq şöbəsində həvəslə işləməyə başladı* (A.Şaiq).

Bu misalda cümlənin qeyri-müstəqil həmcins xəbəri olan *qəbul edilərək* feli bağlaması *qəbul edildi* şəklində də işlənə bilər və cümlənin əsas məzmununa və növünə heç bir xələl gəlməz, yəni həmin cümlə *İki gün sonra Əşrəf toxucu fabrikinə qəbul edildi, toxuculuq şöbəsində həvəslə işləməyə başladı* şəklində də işlənib yenə də həmcins üzvlü sadə cümlə olar. Bu cümlələr arasındaki əsas fərq həmcins olan birinci xəberin birinci cümlədə qeyri-müstəqil, ikinci cümlədə müstəqil olmasına ki, bu da birincinin feli bağlama, ikincinin təsriflənən fellə ifadə olunmasından irəli gəlir.

3. -*anda* (-əndə) şəkilçisi vasitəsilə zaman, hal-vəziyyət, bəzən də eyni cümlədə həm zaman, həm də hal-vəziyyət məzmunu ifadə edən feli bağlamalar əmələ gəlir. Məsələn: *Qulam dayının bu cava-*

*bını eş idəndə o özündən çıxdı* (M.Hüseyin). *Dərsə gələndə, dərs-dən qayıdanda Sabirin gözləri küçədəki adamlar arasında yalnız onu axtardı* (M.Hüseyin).

O biri feli bağlamalar kimi bunlar da sadə cümlədə feli bağlama tərkibi əmələ gətirir. Məsələn: *Ədhəmi bütün şəhər tanıyanda Sabri hirslənirdi* (M.Hüseyin). *Muğanın pambığı faraş gələndə; Qozalar gül açıb, üzə güləndə; Qızlar iş gününə ipək böləndə; Könüllər mülkündə ilk bahar olur* (S.Vurğun).

4. Qeyri-qəti gələcək, indiki və nəqli keçmiş zaman şəkilçiləri ilə *ikən* ədatından əmələ gəlmış *-arkən* (-ərkən); *-ırkən* (-irkən, -urkən, -ürkən); *-mişkən* (-mişkən, -muşkən, -müsskən) şəkilçilərini fel köklərinə əlavə etdikdə zaman və hal-vəziyyət məzmunu ifadə edən feli bağlamalar əmələ gəlir. Məsələn: *Vuruşarkən uzun danışmaq mənə çox baha oturdu* (M.Hüseyin). *Onlar yenə vuruşmağa həzirlaşarkən qoca keşikçi Cavanşirə yanaşdı* (M.Hüseyin). *Zeynalov gəlmışkən kitabxana məsələsini də həll etmək lazımdır*.

5. *-diqda* (-dikdə, -duqda, -dükdə) şəkilçisi vasitəsilə zaman məzmunu ifadə edən feli bağlamalar əmələ gəlir. Məsələn: *Xavər Firidunu gördükdə görərləndi* (M.İbrahimov). *Qapı döyüldü, kim olduğunu soruşdu qada bir qadın səsi eşitdi* (M.İbrahimov).

Bunlar sadə geniş cümlədə feli bağlama tərkibi əmələ gətirir və həmin cümlənin mürəkkəb zərfliyi olur. Məsələn: *Cəlil içəri girib, salam verdikdə oturanlar hamısı ayağa durdu* (M.İbrahimov). *Məryəm xala qapını açdıqda Firidun və Kürd Əhməd içəri girdi* (M.İbrahimov).

6. *-diqca* (-dikcə, -duqca, -dükcə) şəkilçisi ilə müxtəlif mənə növlərində işlənmiş fellərdən həm zaman, hal-vəziyyət, həm də davamiyyət məzmunu ifadə edən feli bağlama əmələ gəlir. Məsələn: *Sevinc yaşlarıla dolur gözleri; Gəzdikcə bu doğma, azad yurdunu* (Ə.Bahar). *Yığdıqca pambığı o qalaq-qalaq; Heyrətdə buraxır azad insanı* (Ə.Bahar).

Bu misaldakı *gəzdikcə*, *yığdıqca* feli bağlamaları həm zaman, həm hal-vəziyyət məzmunu ifadə edir, həm də dolmaq və heyrətdə buraxmaq işlərinin nə qədər davam etdiyini bildirir. Bu feli bağlamalar da sadə cümlənin zaman və qismən də tərzi-hərəkət zərfliyi olur. Məsələn: *Ağ çörəyi bozbaşın zəfəranlı suyunu batırıb yedikcə ağızı dada gəlirdi* (M.Hüseyin). *Göz işlədikcə uzanan düzlər yaşılıq içinde üzürdü* (M.Hüseyin).

Bunlar cümlede feli bağlama türkibi əmələ gətirir və həmin cümlənin zərfliyi olur. Məsələn: ...*Yarpaqlar tərpəndikcə elə bil iki sevgili haradasa gizlənib yavaşdan piçildəşirdi* (M.Hüseyin). *Hava işıqlandıqca Girdman qalasının möhtəşəm bürcləri aydın görünməyə başlayırdı* (M.Hüseyin).

7. **-inca** (-incə, -unca, -üncə) şəkilçisini müxtəlif mənə növlərində işlənmiş fellərə artırıldıqda zaman miqdarı məzmunu bildirən feli bağlama əmələ gəlir. Məsələn: *O bir şey almayıncə çıxıb gedəsi deyildi* (Makulu).

Bu misaldakı *almayıncə* feli bağlamasının məzmununda həm zaman, həm də zaman hüdudu anlayışı vardır. Bəzən bu cür feli bağlamalar zamanın hüdudunu deyil, bir anını bildirir; yəni birinci iş baş verən kimi dərhal bitir, ikinci iş başlanır. Məsələn: *Bağırbəy Əlimərdanın alnında üstünə yağlı qara basılan yara yerini görünçə onu qəribə bir xəyalət götürdü* (Makulu). *Bu sözü eşidincə Rüstəmin qaşları çatıldı* (A.Şaiq).

Bunlar cümlede feli bağlama türkibi əmələ gətirir və həmin cümlənin mürəkkəb zaman zərfliyi olur. Məsələn: *O, bir nöqtəyə qədər kiçilib gözdən itincə qız həsrətli gözlərini bir kərə belə qırpmadı* (M.Hüseyin). *Yurdunuzdan bu qanlı ləkə yuyulub getməyinçə qoy Terek suları bir daha durulmasın* (M.Hüseyin).

8. **-əli** (-əli) şəkilçisi ilə düzələn feli bağlamalar hərəkət və hadisənin hansı zamandan başlandığını, birinci işlə ikinci işin (yaxud hadisənin) arasında nə qədər zaman olduğunu göstərir. Məsələn: *Bakiya gələli bu nöqsanımı qismən düzəltmişəm* (M.Hüseyin). *Qabil məktəbə gedəli çox böyümüşdür*.

Bunlar bəzən ismi cümlede işlənir və hadisə məzmunu ifadə edərək cümlənin mübtədəsi olur. Məsələn: *Səbri təhsildən qayidalı iki ildir* (M.Hüseyin).

Bu feli bağlamalar cümlede feli bağlama türkibi əmələ gətirir və cümlənin mürəkkəb zaman zərfliyi olur. Məsələn: *Sizin kəndinizə qonaq gələli; Şair də bu qızı bəsləyir hörmət* (İ.Səfərli). *O ağ xalatlı qız kəndə gələli; Xəstələr sağalmış öz əllərilə* (Ə.Kürçaylı).

9. **-madan** (-mədən) şəkilçisi vasitəsilə, əsasən, hal-vəziyyət, qismən də zaman bildirən feli bağlamalar düzəlir. Məsələn: *Gölənilmədən sinə gələn bu məchul adamin sıfəti hər dəqiqə gəlib onun gözləri önünde dururdu* (M.Hüseyin).

Bu misalda *gözlənilmədən* feli bağlaması gəlmək işinin (burada *gələn* feli sıfətinin) nə halda, vəziyyətdə və nə kimi şəraitdə icra olunduğunu göstərir. Məsələn: *Ah, azadlıq... İnsanın qəlbində min həvəs və ehtiras oyadaraq yorulmadan yaratmağa, ağrı və əzab hiss etmədən yaşamağa, ülvi, müqəddəs bir həyatla yaşamağa ruhlandırır* (M.İbrahimov). Burada *yorulmadan, hiss etmədən* feli bağlamaları da hal-vəziyyət məzmunu ifadə edir.

*Arxi hoppanmadan "hop" deməzlər* atalar sözündə isə *hoppanmadan* feli bağlaması, əsasən, zaman, qismən də hal-vəziyyət, tərz məzmununu ifadə edir.

Bu feli bağlamalar cümlədə feli bağlama tərkibi əmələ gətirir və mürəkkəb zaman zərfliyi olur. Məsələn: *Hələ Azərbaycanda milli hökumət qurulmadan mən onun əri Əzizi aradan qaldırıb: Toqayı almaq nəqşəsini çəkmişdim* (Makulu). *Kolxozi sədri onun nəzərə çarpan tutqunluğuna əhəmiyyət vermədən birbaş mətləbə keçdi.*

10. Felin inkar formasının üzərinə *-mış* (*-miş*, *-muş*, *-müş*) şəkilçisi artırmaqla yenə də zaman və hal-vəziyyət bildirən feli bağlamalar əmələ gelir. Məsələn: *O, dörd-beş gündən bəri ürəyini narahat edən bu sualların cavabını almamış, bu sirri öyrənməmiş əl çəkməyəcəkdi* (M. Hüseyin).

Bu feli bağlamalar da feli bağlama tərkibi əmələ gətirir və mürəkkəb zaman zərfliyi olur: Məsələn: *Onlar gəlib bizi çatmamış biz yənə də yolumuza davam etməyə başladıq.*

11. Təkrarlanan eyni felin birincisi *-ar* (*-ər*), ikincisi *-maz* (*-məz*) şəkilçisini qəbul edərən də feli bağlamalar əmələ gelir. Bu feli bağlamalar həm zaman, həm də hal-vəziyyət məzmunu ifadə edərək zərflik olur (sadə cümlədə zaman və terzi-hərəkət zərfliyi olur). Məsələn: *Musa stansiyaya çatar-çatmaz ikinci zəng səsini eşitdi.*

Bunlar da bir sıra başqa feli bağlamalar kimi sadə cümlədə feli bağlama tərkibi əmələ gətirir və mürəkkəb zərflik olur. Məsələn: *Yolçular və atlar ayaqlarını yerdən götürər-götürməz onların izlərini qar doldururdu* (Makulu).

12. Fellərə artırılmış *-caq* (*-cək*) şəkilçisi də feli bağlama əmələ gətirir. Bunlar da sadə cümlələrdə zərflik olur və zaman məzmunu ifadə edir. Məsələn: *Gülşən tarlaya çatcaq pambığı yoxlamağa başladı. Yunis biletini götürərək yerində oturub hazırlaşdı.*

Bu feli bağlamalar da sadə cümlədə feli bağlama tərkibi əmələ gətirir və mürəkkəb zaman zərfliyi olur. Məsələn: *Kolxozi sədri tarlaya çatcaq Dilşad onu öz manqasının işlədiyi sahəyə apardı.*

13. **-andan** (-əndən) şəkilçisi ilə də zaman bildirən feli bağlamalar əmələ gəlir. Məsələn: *Rəhim institutu bitirəndən bu vəzifədə çalışır. Pakiza instituta daxil olandan mən onu tanıyram.*

Qeyd etmək lazımdır ki, **-andan** (-əndən) şəkilçisi ilə düzələn və zaman bildirən feli bağlamalar şəkilcə çıxışlıq halda işlənən feli sıfətlərin eyni olsa da, məzmunca tamamilə fərqlidir. Məsələn: *Dünən Bakıya gələndən sənə həm məktub, həm də bağlama gəndərdim* (gələndən – çıxışlıq halda işlənən feli sıfətdir, kimdən? sualına cavab olur). *Dünən Bakıya gələndən əhvalım yaxşılaşıbdır* (gələndən – feli bağlamadır, nə vaxtdan? sualına cavab olur).

14. Fel köklərinə **-a** (-ə) şəkilçisini artırıb təkrar etməklə mürekkeb feli bağlama yaranır. Məsələn: *baxa-baxa – Tahir bu mənzərəyə baxa-baxa* "Mosviç" in sürətini artırırdı (M.Hüseyn). *Əsa-əsa – Rüstəm kişi barmaqları əsə-əsə trubkasını təmizləyirdi* (M.İbrahimov). *Tuta-tuta, iməkləyə-iməkləyə – Edik isə qayalardan tuta-tuta, iməkləyə-iməkləyə yeriyirdi* (M.Hüseyn). *İşləyə-isləyə – Tahir fəhlərlə bərabər işləyə-isləyə onların söhbətlərinə qulaq asırdı* (M.Hüseyn). *Yüyürə-yüyürə – Tahir sudan çıxib yüyürə-yüyürə özünü Lətifəyə yetirdi* (M.Hüseyn). *Sürünə-sürünə – Sürünə-sürünə özümü çörəyə yetirdim* (M.Hüseyn). *Gülə-gülə – O yenə gülə-gülə Nərgizi təriflədi* (M.Hüseyn). *Oxuya-oxuya, danişa-danişa, gülə-gülə. Qabaq toxumu ilə qarğıdalını Mərcan xala oxuya-oxuya, danişa-danişa, gülə-gülə sobanın üstündə qovurdu* (Ə.Əylisli). *Deyə-deyə, süzülə-süzülə, düşünə-düşünə, qışqıra-qışqıra, ağlaya-ağlaya, çeynəyə-çeynəyə, öskürə-öskürə, qaçaqaça, bilə-bilə, oynaya-oynaya, qorxa-qorxa, utana-utana və s.*

## ZƏRF

### ÜMUMİ MƏLUMAT

İş və hərəkətin icra tərzini, zamanını, yerini, miqdarını, eləcə də əlamətin əlamətini bildirən sözlərə zərf deyilir.

Bütün nitq hissələrində olduğu kimi, zərfin də başqa nitq hissələri ilə şəkilcə eyniliyi vardır. Tərzi-hərəkət zərflərinin bir qismi şəkilcə sıfətlərlə (sifət-zərf), kəmiyyət zərflərinin bir qismi saylarla (say-zərf) ortaqdır. Bunları bir-birindən ayırmak üçün cümlədəki yerini, daşıdığı vəzifəsini, əşyaya və ya hərəkətə, hadisəyə aid olmasına nəzərə almaq lazımdır. Sifət əşyaya, zərf isə hərəkətə (felə), əlamətə (sifətə və ya zərfə) aid olur. Məsələn: *Çox keçmişəm bu dağlardan; Durna gözlü bulaqlardan* (S.Vurğun) cümləsində çox sözü nə dağın, nə də bulağın çoxluğunu bildirir. Çox sözü keçmək işinin kəmiyyətini bildirdiyi üçün qeyri-müəyyən say deyil, kəmiyyət zərfidir. Yaxud: *Çoxdan çox pay düşər, azdan az pay* cümləsində çox, az sözləri qeyri-müəyyən miqdar sayı hesab edildiyi halda, *Burda şahlar, dərəbəylər, xanlar; Şəni-şövkət keçirən xaqqanlar;* *Çoxdan öz vaxtını tərk etmişdir. Gøyün altında sönüb getmişdir* (S.Vurğun) şeirində *çoxdan* sözü heç bir əşyanın kəmiyyətini bildirmir, yalnız *tərk etmişdir, sönüb getmişdir* fellərinin (hərəkətlərin) zamanını bildirən zaman zərfidir.

Zərflər həm şəkil, həm də mənaca müxtəlif olur. Zərfin quruluşca üç növü vardır: 1) sadə; 2) düzəltmə və 3) mürəkkəb zərflər.

Zərfin mənaca dörd növü vardır: 1) tərzi-hərəkət zərfi; 2) zaman zərfi; 3) yer zərfi; 4) kəmiyyət zərfi<sup>1</sup>.

### TƏRZİ-HƏRƏKƏT ZƏRFİ

Hərəkətin icra tərzini və ya vəziyyətini bildirən zərfə tərzi-hərəkət zərfi deyilir. Tərzi-hərəkət zərfi *necə? nə cür? nə halda?* *nə vəziyyətdə?* suallarından birinə cavab verir.

Tərzi-hərəkət zərfləri quruluşca üç cür olur: 1) sadə; 2) düzəltmə və 3) mürəkkəb.

<sup>1</sup> Zərfin quruluşca növləri məna növlərinin içərisində izah ediləcəkdir.

**Sadə tərzi-hərəkət zərfi.** Yalnız bir sadə sözdən ibarət olan və heç bir sözdüzəldici şəkilçisi olmayan tərzi-hərəkət zərfinə sadə tərzi-hərəkət zərfi deyilir. Sadə tərzi-hərəkət zərfləri aşağıdakılardır: *tez, düz, cəld, tək, dik, ağır, yavaş, sakit, sərt, yaman, bərk, asta, aşkar, ac, təkrar xəlvət, diri, yekə, havayı, salamat, arxayın, məyus, şax, acəb, dürüst, çətin, yaxşı, əla, gözəl, pis*<sup>1</sup> və s. Məsələn: *Səttar tez atı tövləyə çəkdi* (Makulu). *Sən onu düz deyirsən ki, oxumaq kasıblara müyəssər olmurdu* (Mir Cəlal). *O cəld qalxıb yerində oturdu* (Ə.Məmmədşanlı). *Ana qaranlıq otaqda tək qaldı* (Ə.Məmmədşanlı). *Tahirzadə öz adını deyəndə Mirzə Rza diksizmiş kimi onun üzünə d i k baxdı* (Mir Cəlal). *Səttarxanın bu sözləri bütün oturanlara, xüsusən deputatlara a g i r təsir etdi* (Makulu). *Gülsəhər əvvəlcə y a v a ş danişirdi* (Ə.Vəliyev). *Şirzad adəti üzrə sakit görünürdü* (M.İbrahimov). *Qışın axır ayı çox sərt keçmişdi* (M.İbrahimov). *Şərə düşdüm, saldilar məni şərə, y a m a n saldilar* (Mir Cəlal). *Əbil Gürşadın sözündən b e r k qəzəbləndi* (Ə.Vəliyev). *Maşın asta gedirdi* (Ə. Vəliyev). *Səfəh olma, o xəyallara-zada düşmə, a c qalarsan* (Mir Cəlal). *Kəblə İsrafil təkrar soruşdu* (Mir Cəlal). *Kiri, ana, xəlvət gəlmışəm, haray salma* (Mir Cəlal). *Elə adamları dəyirmanın yuxarısından ö l ü sal, aşağıından d i r i çıxacaq* (S.Rəhimov). *Çox yekə danişma, arvad!* (Mir Cəlal). *Qaranlıqda çapər dalından gələn səslərə Bəndəli heç cavab vermir, h a v a y i da güllə atmırdu* (Mir Cəlal). *Sanki vəziyyəti yumşaltmaq üçün arxayın oturdu* (Mir Cəlal). *Adətən dərsin kəsilməyinə sevinən bəzi uşaqlar da nədənsə bu dəfə məyus, p e r i ş a n çıxdılar* (Mir Cəlal). *Gülsəhər ayağa qalxıb anasının qarşısında ş a x dayandı* (Ə.Vəliyev). *Firdovsi a c a b deyib* (Mir Cəlal). *Seyid qamış qələmi cizdiği kağız üzərində cirildadaraq kəşidə xətlə Tahirzadənin adını, yaşını, peşəsini soruşub d ü r ü s t yazdı* (Mir Cəlal). *Nərgiz xanım düşündü: yazıq Azad, Ulduz mənim qızımdırsa, o sənin bu eyhamını çox çətin başa düşəcək* (Ə.Məmmədşanlı). *Yəni ay Rüstəm, adamları, sən məndən yaxşı tanıyırsan?* (M.İbrahimov). *Məlumat üçün xəbər verim ki, mən imtahani həmişə ə l a vermişəm* (Ə.Vəliyev). *Məşədi Hüseynin səsi eşidildi: Şair nə gözəl deyib* (Mir Cəlal). *Niyə, Məşədi, necə bəyəm, p i s daşıyıram?* (Mir Cəlal).

<sup>1</sup> Sadə tərzi-hərəkət zərfləri öz forma və məzmunlarına görə sadə sıfətlərdən fərqlienmir. Odur ki, belə sözləri sıfət-zərf adlandırmaq da olar. Bu sözlər əşyaya aid olduğunu zaman sıfət, iş-hərəkətə aid olduqda zərf hesab olunur.

**Düzəltmə tərzi-hərəkət zərfi.** Bunlar, əsasən, sıfət və ya sadə tərzi-hərəkət zərflərinin, bəzən də başqa nitq hissələrinin (isim, say) üzərinə sözdüzəldici şəkilçi, şəkilçiləşmiş qoşma və ədat artırmaqla düzəlir. Düzəltmə tərzi-hərəkət zərfləri aşağıdakı qayda üzrə əmələ gəlir:

a) sadə sıfət və ya tərzi-hərəkət zərflərinin üzərinə *-dan* (*-dən*) şəkilçisini artırmaqla: *bərkdən*, *ucadan*, *astadan*, *qəfildən*, *dərindən*, *yavaşdan*, *təzədən*, *alçaqdan*, *hündürdən* və s. Məsələn: *Mahir bərk-dən dedi* (Ə.Vəliyev). *Tahir Lətifənin əksinə olaraq ucadan soruşdu* (M.Hüseyn). *Əlini onun enli kürəyinə vurub astadan soruşdu* (Ə.Vəliyev). *Gülsəhər Əbilin gözlərinə baxıb dərindən köksünü ötürdü* (Ə.Vəliyev). *Az keçmədi ki, otaq qapısı yavaşdan taqqıldı* (Makulu). *Yolunu azmış su təzədən üzüəşağı kənd bağçalarına axdı* (Ə.Vəliyev). *Bu zaman Əncümənim üzvlərindən bir neçəsi papiroş çəkir, bəziləri bir-biri ilə a l ç a q d a n danışırı* (Makulu);

b) sadə isimlərin, bəzən də feldən düzələn sıfətlərin sonuna *-yana* şəkilçisini artırmaqla: *a ğ a y a n a*, *zarafatyana*, *saymazyana* və s. Məsələn: *O, a ğ a y a n a hərəkət etdi, tez qalxıb stolun dalında oturdu* (M.İbrahimov). *Səlim ərklə güldü, zarafatyana dedi* (M.İbrahimov). *Ancaq dilucu, guya s a y m a z y a n a bunu demişdi* (Mir Cəlal);

c) təkterəfli təyini söz birləşmələrinə *-nə* şəkilçisini artırmaqla: *tərsinə*, *kəcina*, *çəpinə* və s. Məsələn: *Ay arvad, mən ha düzəldirəm, sən məni tərsinə burur, kəc inə çəkirsən* (Mir Cəlal);

ç) isimlerin sonuna *-la*, *-la* şəkilçisini artırmaqla: *heyrətlə*, *dəhşətlə*, *güclə*, *süratlı*, *təəccübə*, *diqqətlə*, *qəzəblə*, *aramla*, *məmnuniyyətlə*, *həsədlə*, *təəssüflə*, *həyəcanla*, *qeyzlə*, *məhəbbətlə*, *hərarətlə*. Məsələn: *Səkinə heyrətlə geri döndü* (M.İbrahimov). *İnəklər burunlarını yerə tutub güllüyü iyiləyir və dəhşətlə böyüürürdülər* (Makulu). *Hümmətəli iclasdakıların tutqun qaşqabaqlarını görəndə boğazına tixanmış ağrını güclə udub, sürətlə xəyalından keçirtdi* (M.Hüseyn). *Vətən müharibəsi əlili olan qorуuqcu təəccübə* *çiyinlərini çəkdi* (Ə.Vəliyev). *Kirov bir an diqqətlə mənim gözlərimə baxdı* (Ə.Məmmədxanlı). *Səttarxan yerindən durub bu dəfə qəzəblə danışmağa başladı* (Makulu). *Bir az sonra onlar çox aramla addimlamağa başladılar* (Makulu). *Ramazan onu məmnuniyyətlə dinləyib, çiyinlərini çəkdi* (M.Hüseyn). *Əbil Qənbərov Müşgünəza da, Ənvərə də həsədlə baxdı* (Ə.Vəliyev). *Həlim Qüdrətov, Maşadi Şərifin Əbil Qənbərovlə qohum olduğunu biləndə təəssüflə köksünü ötürdü* (Ə.Vəliyev). *Fırtına sizi bərk incitdimi? – deyə həyəcanla*

soruşdu (S.Rəhimov). Bu da şeytanın başqa bir cildi, – deyib qeyzlə içəri girdi (S.Rəhimov). O, rus fəhləsinin gücünü duyur, onun qəhrəmanlarını həqiqi bir məhəbbətlə sevir (M.Hüseyn). O, birinciləri nə qədər hər arətla sevirdisə, ikincilərə bir o qədər nifrat bəsləyirdi (İ.Qasimov, H.Seyidbəyli);

d) isimlərin sonuna **-ən** şəkilçisini artırmaqla: *qəflətən, qəsdən; cismən, qəlbən, ruhən*. Məsələn: *O qəflətən möhkəm bir səslə dedi* (Ə.Vəliyev). *Mən onu qəsdən eşiç çıxarddım* (M.Hüseyn). *Arxayın olun! Cismən ayrılsaq da, qəlbən hamımız sizinləyik* (Mir Cəlal). Özüdür, o, adamları həm cismən, həm də ruhən müalica etmək istəyir (Mir Cəlal);

e) isimlərin sonuna **-casına (-cəsinə)** şəkilçisini artırmaqla: *qəhrəmancasına, hiyləgərcəsinə, eybəcərcəsinə*. Məsələn: *Eh, necə olacaq, – deyə arvad hiyləgərcəsinə qımışaraq ağızını əydi* (M.Hüseyn). *Rüstəm kişiyyə elə gəldi ki, Qoşataxanın çiyindəki kostyum eybəcərcəsinə tikilmişdir* (M.İbrahimov);

ə) bir sayının üzərinə ayrı-ayrılıqda **-dən** və **-gə** şəkilçilərini artırmaqla: *birdən, birgə*. Məsələn: *Birdən Salatin yerində diksindi* (Ə.Məmmədxanlı). *İki gün sonra raykomun bürosuna birgə getdilər* (Ə.Vəliyev);

f) sadə, bəzən də düzəltmə sıfət və ya zərflerin sonuna şəkilçiləmiş **-ca**, **-cə** ədatını artırmaqla: *yavaşca, sakitcə, gizlicə, yüngülçə, sadəcə, yamanca, xəfifcə, rahatca, səssizcə*. Məsələn: *Doğrudan da, iki dəqiqə keçməmiş eyvanda ayaq səsi eşidildi və evin qapısı yavaşca açıldı* (M.İbrahimov). *Mirzə Cəlil jurnalı birtəhər xilas etmək üçün senzorun sözlərini dinləyir, hərdən səkitcə işarə verirdi* (Mir Cəlal). *Əbil gizlিংcə köksünü ötürdü* (Ə.Vəliyev). *Atlı təpənin başındakı ağaçın altına çatanda yüyüni yüngülçə dartdı* (Y.Şirvan). *O zaman kişini hələ "Rüstəm kişi" yox, sadəcə Rüstəm çağırırdılar* (İ.İbrahimov). *Onlar Səmədin yamanca tələsdiyini duymamış deyildilər* (M.Hüseyn). *O, Tahirin üzünə əvvəlcə çox sərin baxırdı, lakin onun incidiyini görüb, xəfifcə gültümsədi* (M.Hüseyn). *O bayaqqı qonaqlıqda rəhatcə oturub araq, konyak içənlərə təacüb eləyirdi* (M.Hüseyn). *Hətta təyyarəçi mayor da yeməyinə ara verdi, çəngəlini səssizcə boşqaba qoyub diqqətlə Tahirə baxdı* (M.Hüseyn);

g) çəp, yan sözlərinin sonuna **-əki (-aki)** şəkilçisi artırmaqla: *çəpəki, yanaklı*. Məsələn: *Bu qaradınməzin içərisi söznən dolmuş ki, – deyə Pərşən çəpəki Şirzadı süzdü* (M.İbrahimov). *Rüstəm kişi yanaklı oturub balaca stola dirsəkləndi* (M.İbrahimov);

ğ) fellərə **-iq** (-ik, -uq, -ük); **-caq**, (-cək); **-maz** (-məz) şəkilçi-lərini artırmaqla: *açıq, tələsik, sevincək, dinməz*. Məsələn: *Ay dost, - dedi, - niyə mənimlə açıq danışmursan, siyasət işlədirsin*. (M.İbrahimov). *Sürmə xala Əzizi hamamxanaya salıb mətbəxə qayıtdı və tələsik yemək hazırlamağa başladı* (S.Rəhimov). *Xırda-paradan gözədiyi dolağı belədən-bələ bağlayar, ayaqlarına baxa-baxa sevinçək yeriyərdi* (Mir Cəlal). *Əziz din məz oturdu* (S.Rəhimov);

h) isimlerin sonuna **-sız** (-siz, -suz, -süz) şəkilçisini artırmaqla: *halsız, mərifətsiz, pulsuz, gücsüz*. Məsələn: *Bəzən də Bəndalı gələn kimi içəri girər, çul kimi halsız düşərdi* (Mir Cəlal). *O bunların heç birindən mərifətsiz oturmaz, pis oxumazdı* (Mir Cəlal). *Naxoşlara pulsuz baxan həmin Nərimandır* (Mir Cəlal). *Rüstəm kişi indi özünü tamamilə gücsüz hiss edirdi* (M.İbrahimov);

x) **-luq** (-lik, -luq, -lük) şəkilçisi ilə düzəlmüş isimlərə **-da** (-də) şəkilçisi artırmaqla. Məsələn: *Bir gün agronom bu barədə Muxtar Zeynalovla təklikdə danışdı* (Ə.Vəliyev). *Bu məsələni birlikdə düşünmək lazımdır. Sonra ikiilikdə danışarıq*.

**Mürəkkəb tərzi-hərəkət zərfi.** Mürəkkəb tərzi-hərəkət zərfləri iki eyni və ya müxtəlif sözün birləşməsi yolu ilə yaranır. Bu zərflər aşağıdakı qaydada düzəlir:

a) sadə sıfət və ya tərzi-hərəkət zərfinin təkrarı ilə: *tez-tez, ağır-agır, yavaş-yavaş, bərk-bərk, sakit-sakit, həzin-həzin, heyran-heyran, məyus-məyus, mat-mat, acı-acı, tərs-tərs, dik-dik, əyri-əyri, qırmızı-qırmızı, valeh-valeh, yasti-yasti, bic-bic, xəşif-xəşif, müləyim-müləyim*. Məsələn: *Ənvər ləzzətli dolmani iştahı ilə yeyir, kəvərdən, turpdan tez-tez ağızına qoyurdu* (Ə.Vəliyev). *İndi sözlər də onun ağızında yağ kimi əriyirdi, ağır-ağır çıxırdı* (M.İbrahimov.) *Əbil Qənbərovun təklifləri yavaş-yavaş bura toplaşanların ürəyinə yol tapdı* (Ə.Vəliyev). *O, sözünün dalını gətirə bilməyib gözlərini bərk-bərk yumdu* (Ə.Vəliyev). *Poladzadə sakit-sakit danışındı* (Ə.Vəliyev). *Müşgünaz içəridə həzin-həzin oxuyurdu* (Ə.Vəliyev). *Uşaq heyran-heyran ətrafına baxırdı* (Mir Cəlal). *Şirmayı isə məyus-məyus gözlərini döyürdü* (M.Hüseyn). *Nə durmusan, mat-mat baxırsan* (Mir Cəlal). *Tahir Nərgizin sadəliyinə acı-acı gülürdü* (M.Hüseyn). *Yaxşı, yaxşı, mənə tərs-tərs baxma* (M.Hüseyn). *Sen-zor təəccübüllü bir söz eşitmış kimi ədibin üzünə dik-dik baxdı* (Mir Cəlal). *Hacı Rəsul çomaqlı kəndliliyə əyri-əyri baxdı* (Mir Cəlal). *Bu*

*mədəniyyətlə də sədr müavini olmaq istəyirsən? – deyə Şirzad qır-*  
*mızı-qırmızı* soruşdu (M.İbrahimov). *Pərşan arxadan atasının*  
*boynunu qucaqlayaraq başını başına söykədi, valeh-valeh qulaq*  
*asdı* (M.İbrahimov). *Salman yasti-yasti güldü* (M.İbrahimov).  
*Gözləri b i c - b i c işildayırdı* (M.İbrahimov). *Nərgiz həm tövşüyür,*  
*həm də x ə f i f - x ə f i f titrəyirdi* (M.Hüseyn). *O da müləyim-müla-*  
*yim dedi* (M.Hüseyn);

b) təkrar olunan isim və ya sayın arasına **-ba** (-**ba**) ünsürünü artırmaqla mürəkkəb tərzi-hərəkət zərfi yaranır: *dalbadal, üzbəüz,*  
*taybatay, yanbayan, şəhərbəşəhər, kəndbəkənd*<sup>1</sup> və s. Məsələn: *Rüstəm* kişi *trubkasını üç dəfə dalbadal* sümürdü (M.İbrahimov). *Qapı-*  
*lar avtomat kimi dərhal taybatay açıldı* (Makulu). *Rüstəmin yanına*  
*gəldi, onunla üzbəüz oturdu* (M.İbrahimov). “*Molla Nəsrəddin*”  
*niyə belə şəhərbəşəhər yayılır* (Mir Cəlal). *Onu tapmaq üçün*  
*kəndbəkənd, evbəev gəzmək lazımdı;*

c) birincisi **-dən**, ikincisi **-ə** şəkilçisi qəbul edən bir sözünün təkrar olunması, *bir* sayı ilə *baş, dəfəlik* sözlərinin birgə işlənməsi ilə mürəkkəb tərzi-hərəkət zərfi əmələ gəlir: *birdən-birə, birbaşa, bir-*  
*dəfəlik*. Məsələn: *Mən bunu birdən-birə hiss etdim* (Ə.Məmmədxanlı). *Qız qorxusundan dərhal satılıni sudan yarımcıq çəkib*  
*birbaşa evlərinə tərəf götürülür* (Mir Cəlal). *Sənin kimi birdəfəlik*  
*unutmuram* (Ə.Məmmədxanlı);

ç) birincisi qeyri-müəyyən yiyəlik halda, ikincisi **-i** (-*i*, -*u*, -*ü*) mənsubiyət şəkilçisi qəbul etmiş iki ismin birləşməsindən mürəkkəb tərzi-hərəkət zərfi əmələ gəlir: *gözaltı, gözücü, sözarası, addım-*  
*başı, dodaqaltı, dodaqucu, əlaltı, dilcavabı, ağızücü, əlüstü, sinədo-*  
*lusu, əlhavası* və s. Məsələn: *Səkinə gözaltı ona baxdı* (M.İbrahimov). *Ancaq həyətdən çıxanda gözücu gördüm ki, hamısı evin*  
*dalında, mətbəxin yanında qaynaşır* (M.İbrahimov). *Direktor müa-*  
*vinini, – deyə sözarası Rüstəm kişi cavab verdi* (M.İbrahimov). *İran,*  
*İraq və Türkmənistan səfərlərində belə işlərə addımbaşı rast gəl-*  
*mişdi* (Mir Cəlal). *Sanki baş ağrısı duyduğu üçün sağ əlini alınna*  
*qoyaraq bir xeyli hərəkətsiz dayanan müəllim qızın dalınca baxır,*  
*dodaqaltı təkrar edirdi* (Mir Cəlal). *Rüstəm kişi dodaqucu və*  
*etinasızcasına: – Yaxşı, keç əyləş, Mixməmməd olma! – dedi*

<sup>1</sup> Bəzən təkrar olunmayan iki müxtəlif ismin **ba** ünsürü ilə birləşməsi mürəkkəb tərzi-hərəkət zərfi olur: *Müşgünəz tapıklə, əlbəyaxa vuruşmaq istəyirdi* (Ə.Vəliyev).

(M.İbrahimov). *O əlaltından öz işini görürdü* (M.İbrahimov). *Mərdan Yəhyanın məktubunu Taliba verdi, d ilcavabı müfəssəl danışdı* (Mir Cəlal). *Əziz artıq pul sərf edib özgə maşınınə xəlvət minməyi sevməzdi, ona görə də ağız ucu cavab verdi* (S.Rəhimov). *Zinqirovlu və məftiltəkər faytonların müsafir minikləri də bu səsi əl üstü seçərdilər* (Mir Cəlal). *O hər gün şərqi səsi eşitdikdə həsrətlə, s inə dolusu ah çəkərdi* (Mir Cəlal). *Gözləri hələ qaranlığa alışmadığı üçün əlhavası yeriyirlər* (İ.Qasimov və H.Seyidbəyli);

d) birincisi adlıq, ikincisi yönlük halda olan iki eyni ismin təkrarından mürekkeb tərzi-hərəket zərfi düzəlir: *üz-üzə, baş-başa, yan-yana*. Məsələn: *Şükür, Gülənbər həkimlə üz-üzə oturmuşdur* (Ə.Vəliyev). *Kabab və çığırma hazır olana yaxın Rüstəm kişi yuxarı qalxdı və üç stolu b a ş - b a ş a qoydu* (M.İbrahimov). *Rüstəm kişi ilə Şərəfoğlu yuxarı başda yan-yana oturmaq istəyirdilər* (M.İbrahimov);

e) ilk sözü təktərefli təyini söz birləşməsi ilə ifadə olunan mürəkkəb tərzi-hərəkət zərfləri: *gözüyumułu, gözüyaşlı, əliboş, üzüstə, üzüyola, üzüqölyu, ağızyuxarı*. Məsələn: *Heç təhsili yox idi, amma uzun illərin təcrübəsi sayəsində Suraxani neft təbaqəsini Ramana təbaqəsindən g ö z ü y u m u l u fərqləndirə bilərdi* (M.Hüseyn). *Xavər daha bir söz deməyib, g ö z ü y a ş l i çıxıb getmişdi* (M.İbrahimov). *Di get, get gör təzə nə var, nə yox! Əliboş gəlmə* (Mir Cəlal). *Qara Məlik bərk işləyəndə Bəndali üzüstə yixildi* (Mir Cəlal). *Adamlar məscid qapısından çıxanacaq bu sayaq, quzu kimi üzüyola görünürdülər* (Mir Cəlal). *Rüstəm kişi bu sözləri deyib çıxdı və birbaş öz otağına gedib soyundu, üzüqölyu yixildi* (M.İbrahimov). *De, polis gətir, mərəkə, sür a ğ z i y u x a r i Sibir meşələrinə* (Mir Cəlal);

ə) iki düzəltmə sıfetin və ya zərfin təkrarı ilə əmələ gələn mürəkkəb tərzi-hərəkət zərfləri: *aciqli-acıqli, şübhəli-şübhəli, odlu-odlu, qəmli-qəmli, hirsli-hirsli, narazi-narazi, yuxulù-yuxulu, kəsmə-kəsmə, yaniqli-yaniqli, yavaşca-yavaşca, tutarlı-tutarlı*. Məsələn: *Çalsaqqaq, qara arxalıqlı, gümüş sapoçkali; çalpapaq, gödək, kök bir kişi də irəliyə yeriyib oğlana və qızə nə isə deyirdi, a c i q l i - a c i q l i* danışındı (Mir Cəlal). *Xəlilov əvvəlcə qulaqlarına inanmadı, şübhəli-şübhəli Mollayevin üzünə baxdı* (M.Hüseyn). *Qəsəbədə düzəltmiş ilk özəyin katibi odlu - odlu* danışındı (M.Hüseyn). *Teymur qəmli - qəmli gülümsədi, yaylığı ilə əlini sildi və Qüdrətlə, Səlimlə görüşdü* (M.Hüseyn). *Qüdrət yenə papırosunu yandırıb, hirsli-hirsli sümürdü* (M.Hüseyn). *İnsanlara yaxşılıq eləməkdən qəribə bir*

*zövq alan usta Ramazan şagirdinin sözlerindən inciyən kimi oldu, narazı-narazı başını buladı (M.Hüseyin). O yuxulu-yuxulu əsnayırdı (M.Hüseyin). Anasını oyadıb kəsmə-kəsmə yuxusunu danışdı (Mir Cəlal). O, sakit və zərif səslə yanıqlı-yanıqlı ağlayırdı (Ə.Məmmədxanlı). Yavaşça-yavaşça basib yeyir fermanı özü üçün (M.Ibrahimov). Belə düşündüyü üçün də yavaşça-yavaşça, lakin tutarlı-tutarlı danişdi (M.Ibrahimov);*

f) birincisi çıkışlıq, ikincisi ya adlıq, ya da yönlük halda işlənən iki antonim mənalı və ya bir-birinə yaxın mənalı ismin və ya zərfin birgə işlənməsi ilə mürəkkəb tərzi-hərəkət zərfi düzəlir: *başdan-ayağa, altdan-yuxarı, yuxarıdan-aşağı, boğazdan yuxarı*. Məsələn: *Ürəyi az qala yerindən çıxan Səkinə gəlini başdan-ayağa süzdü* (M.Ibrahimov). *Maarif müdürü altdan-yuxarı Rüstəm kişini süzdü və "him" eyləyib gülümsədi* (M.Ibrahimov). *Elə bil ki, hamiya yuxarıdan-aşağı baxır* (M.Ibrahimov). *İnan ki, Hacı Axundun sözlərinə amin deyənlərin çoxu boğazdan yuxarı deyirlər* (Mir Cəlal);

g) iki ismin təkrarı ilə mürəkkəb tərzi-hərəkət zərfi düzəlir. Bu zərflər müxtəlif qayda ilə əmələ gəlir:

1) İki eyni ismin adlıq halda təkrarı ilə: *qat-qat, lay-lay, dil-dil, dəstə-dəstə* və s. Məsələn: *De, xeyir olsun, yuxu gördüm ki, bir dərya kənarında; Töküblər yanlayan, qat-qat, bütün lay-lay hürriyyət* (M.Ə.Sabir). *Telli oglu Rza "müzqəssirə" tənbəh olunduğunu görüb, dil-dil ötdü* (Mir Cəlal). *İndi artıq bütün faşist soldatları dəstə-dəstə bu quyuya doğru gedirlər* (Ə.Məmmədxanlı).

2) İki antonim mənalı sözün yönlük halda işlənməsi ilə. Məsələn: *Haradansa gətirilmiş bir şəkilli kitabı həvəslə sağa-sola vərəqləyirdi* (Mir Cəlal).

3) Çıçışlıq halda işlənən iki sözün təkrarı ilə. Məsələn: *Camaat yavaşdan da olsa, altdan-altdan deyinirdi* (Ə.Vəliyev);

ğ) çıkışlıq halda işlənən isimlə felin və ya feli ismin birgə işlənməsindən mürəkkəb tərzi-hərəkət zərfi düzəlir. Məsələn: *Görünür ki, onlar uşaqları uc dantutma oxudur* (Mir Cəlal). *Bura bax ey, çox atılıb-düşmə. Qoymaram şumu başdan sovdu şumlayasan* (M.Ibrahimov);

h) mənaca bir-birinə yaxın iki zərfin, əvəzliyin, ismin ya hər iki-sinin, ya da ikincisinin *-siz* (-siz, -suz -süz) şəkilçisi qəbul edib birgə işlənilməsi ilə mürəkkəb tərzi-hərəkət zərfi düzəlir. Məsələn:

*Ər-arvad bir müddət oturub səssiz-səmirsiz bir-birinə baxdilar* (Ə.Vəliyev). *Mən də oxumuşlarımıza məsləhət görürəm ki, şəhərdə, kənddə hərəsi beş nəfər savadsız öyrədib gözünü açınlar, xalq maariflənsə, tərəqqi, hürriyyət yolunu mənsiz-sənsiz də tapar* (Mir Cəlal). *Bu yandan da uşaq a c-susuz qalıbdır* (Mir Cəlal);

x) öz sözünün tekrarı (ikincisi yönlük halda) və ya həmin sözə yönlük halında bir ismin birləşməsi ilə düzələn mürəkkəb tərzi-hərəket zərfləri. Məsələn: *Məsmə bu cür xəyalata bəzən elə cumurdu, özünün də xəbəri olmadan öz-özünə danışındı* (Mir Cəlal). *O, dükənda o təraf-bu tərafə gedir, öz-özünə nə isə danışındı* (Makulu). *Son günlər Salman tamamilə özbaşına hərəkət edirdi* (M.İbrahimov).

Bunlardan başqa, *elə-bələ, belədən-bələ, dinməz-söyləməz, qeyri-ixtiyari, lal-dinməz* və s. sözlər də mürekkeb tərzi-hərəket zərfi kimi işlənir. Məsələn: *Məqsədi elə-bələ oxutmaqdı* (Mir Cəlal). *Xırda-paradan gözədiyi dolağı belədən-bələ bağlayar, ayaqlarına baxardı* (Mir Cəlal). *Yenə nəhəng gövdəsini şax tutmuş, çallaşmış başını dik qaldıraraq, enli sinəsini qabartmış, daş kimi lal-dinməz oturmuşdu* (M.İbrahimov). *Tez-tələsik kəndin kənarına çıxırsan* (Mir Cəlal). *Rast gələndə o mənim də qarşında dayanıb dinməz-söyləməz açıq əlini uzadırdı* (Ə.Məmmədxanlı). *Gecədən xeyli keçdiyi üçün Nəcəfin gözləri qeyri-ixtiyari örtülməyə başladı* (Q.İllkin). *Rusiyada belə bu mujiklər ki var, dvoryanları, pomesikləri, knyazları cücəboğaz eləyib, xoş-naxoş torpağı onlardan alacaqlar* (S. Rəhimov).

## ZAMAN ZƏRFİ

İş və hərəkətin icrası zamanını, hal-vəziyyət və hadisənin vaxtını bildirən zərflərə zaman zərfi deyilir. Zaman zərfi *nə vaxt? nə zaman? haçan?* suallarına cavab verir. Zaman zərfləri quruluşca üç cür olur: 1) sadə; 2) düzəltme; 3) mürəkkəb.

**Sadə zaman zərfi.** Sözdüzəldici şəkilçisi olmayan, yalnız bircə sözdən ibarət zaman zərflərinə sadə zaman zərfi deyilir: *tez, gec, indi, bayaq, dünən, daim, hələ, həmişə, sonra, səhər, axşam, gecə, bildir, əvvəl, sabah, qabaqlar, dərhal* və s. Məsələn: *İclası tez başlamaq lazımdır. Tükəzban bu əhvalatdan çox gec xəbər tutmuşdu* (M.Hüseyn). *Onlar indi xoşbəxt yaşayırdılar.* (Ə.Vəliyev). *Bayaq*

*nahaq yera təbiətdən narazılıq edirdin* (Ə.Vəliyev). *Dünən bu hadisə onu bərk əsəbiləşdirmişdi* (M.İbrahimov). *Məndən sizə məsləhət, özünüüzü daim gümrəh saxlayın* (Ə.Vəliyev). *Siz hələ heç yera getməyin. Elə iş tut ki, camaat həmişə yaxşı desin* (M.İbrahimov). *Sonra yenidən kəndə qayıtdı. Səhər o, xoruz banına ayıldı* (Ə.Məmmədxanlı). *Axşam birinin təvəllüd bayramına gedəcəkdi* (Mir Cəlal). *Maya evə gecə qayıtdı* (M.İbrahimov). *Əvvəl Əli dayı ilə məsləhətləş, sonra işə başla* (Makulu). *Qabaqlar biz onunla tez-tez görüşərdik* (İ.Əfəndiyev). *Salman dərhal bu təklifə də səs verdi* (M.İbrahimov). *Bildir məhsulumuz bol olub.*

**Düzəltmə zaman zərfi.** Düzəltmə zaman zərfləri, əsasən, sadə zaman zərflərinə, bəzən də başqa nitq hissələrinə sözdüzəldici şəkilçilər və ya şəkilçiləşmiş ədat artırmaqla yaranır.

Düzəltmə zaman zərfləri aşağıdakılardır:

a) sadə zaman zərflərinə **-lik** şəkilçisini artırmaqla. Məsələn: *Yanaqlarının qırışığı azalsa da, hələlik yeddi ilimin əvəzini çıxmışam* (Ə.Vəliyev). *İndilik mənim konkret təkliflərim var* (Ə.Vəliyev);

b) sadə zaman zərflərinə **-liklə** və **-likdə** şəkilçilərini artırmaqla. Məsələn: *Məşədi Şərif Kürşadla bu tezliklə üzləşəcəyini gözləmirdi* (Ə.Vəliyev). *Hərgah üz görsəydin, bu tezlikdə getməzdin* (Ə.Vəliyev);

c) sadə zaman zərflərinə **-dan (-dən)** şəkilçisini artırmaqla. Məsələn: *Arabaçlarının biri ilə danışib səhər tez dən yola çıxdı* (Mir Cəlal). *Bayaqdan sizə qulaq asıram. Dünəndən onu gözləyirik;*

ç) qeyri-müəyyən kəmiyyət zərfi olan çox sözünə **-dan** şəkilçisini artırmaqla. Məsələn: *İndi Rüstəmin qara gur saçları çoxdan seyrəkləşmiş və çallaşmışdı* (M.İbrahimov);

d) hər təyin əvəzliyinə **-dən** şəkilçisini artırmaqla. Məsələn: *Əntiqə hərdən özüne cürət verib ağasından soruşurdu* (Mir Cəlal);

e) o işarə əvəzliyinə və zaman mənali bəzi isimlərə **-da (-də)** şəkilçisini artırmaqla. Məsələn: *Əgər onda mane olurdular, indi olmazlar* (Mir Cəlal). *Onda başa düşərlər ki, yaylaq bulaqlarının suyu loğman, çiçəklərin ətri dərmandır* (Ə.Vəliyev). *Ayda bir dəfə iclasımız olur. İldə bir dəfə görüşürük. Onu gündə görürəm;*

ə) əvvəl, təzə, yeni, indi sadə zaman zərflərinə şəkilçiləşmiş **-cə** ədatını artırmaqla. Məsələn: *Əvvəlcə Ənvərlə Müşgiñaz barədə danışdilar* (Ə.Vəliyev). *Hava təzəcə işıqlanmağa başlayanda yola*

düşdük. Stansiya yenice yaradılmışdı və rayonda on cavan MTS hesab olunurdu (M.İbrahimov). Yoldaş Poladzadə, indicə sizə zəng eləmişdi (Ə.Vəliyev).

**Mürəkkəb zaman zərfi.** Mürəkkəb zaman zərfi iki sözdən ibarət olur. Bu zərflər aşağıdakı qayda üzrə düzəlir:

a) eyni sadə zaman zərfinin təkrarı ilə. Məsələn: *Əbil mədəniyyət evində tez-tez mühazırələr oxuyurdu* (Ə.Vəliyev). *Səhər-səhər qoy bir gözümü açım, sonra qabağımı kəs* (M.İbrahimov). *Məclisindi-indi qızışırıdı*;

b) düzeltmə zaman zərfinin təkrarı ilə. Məsələn: *Yenice-yenice top oynayırdı* (S.Vurğun);

c) bir-birinə yaxın mənalı iki sadə zaman zərfinin birgə işlənməsi ilə. Məsələn: *İlk avval dükənlərə, Hacı Səlim oğlunun türkəçarə həkiminin yanına yürüymüşdü* (Mir Celal). *Səhər ertə göyün üzü açıq, hava ayaz idi* (Ə.Vəliyev). *Dil gödəkliyi də o babətdən idi ki, Münəvvər xanımın binadan-başdan usağı olmurdu* (Mir Cəlal);

ç) antonim mənalı iki sadə zaman zərfinin yanaşı işlənməsi ilə. Məsələn: *Beləliklə, Rüstəm kişi səhər-axşam gözünü buludlu-dumanlı göylərə tutaraq havaların açılmasını gözləyirdi* (M.İbrahimov). *Gecə-gündüz yaş tökürlər gözlərinin qarasından* (S.Vurğun). *Bu gündə-sabahda qayıdar* (M.Hüseyn). *Gecitezi Əbili böyüdəcəklər* (Ə.Vəliyev). *Əvvəl-axır işin üstü açılaceq* (Ə.Vəliyev);

d) birincisi çıxışlıq, ikincisi yönlük halda işlənən iki zaman bildirən zərfin, ismin və ya əvezliyin təkrarı ilə. Məsələn: *Tahir tam duruxdu, sonradan-sonraya dilləndi* (M.Hüseyn). *Nəriman gündən-günə ayazıyr, özünə gəlirdi* (Mir Cəlal). *Poladzadə fikrə getdi və haçandan-haçana dedi* (Ə.Vəliyev);

e) birincisi adlıq, ikincisi çıxışlıq halda işlənən iki zaman bildirən ismin təkrarı ilə. Məsələn: *Dəstələrin sayı gün-gündən çoxalırdı*.

Bu zərf günü-gündən şeklinde də işlənir. *Onsuz günü-gün-dən çoxalır qəmim; Oydu bu yerlərdə həmdəmim* (S.Vurğun);

ə) hərdən, ara sözlerinin bir və sıra sözleri ilə birgə işlənməsi ilə. Məsələn: *Gürşad stəkanı yerə qoyandan sonra şorbadan gəvələyir, hərdən bir də odunları ocağın gözünə itələyirdi* (Ə.Vəliyev). *Gecəyari, hər yer sakit, hərdən-birdən verilir fit* (S.Rüstəm). *Ara-bir pəncərədən külək stol üstündəki təqvimin vərəqlərini tərpədib sükütu pozurdu* (Ə.Vəliyev). *Bəlkə də, ara-sıra dostunu narahat edən başağrısı təkrar gəlmışdı* (Mir Cəlal);

f) bu, o işaret evezlikləri ve zaman mənalı isimlərin birgə işlənməsi ilə. Məsələn: *Elə bu zaman qapını açan direktor onların qabağına çıxdı* (Ə.Rəhimov). *O vaxt mən neçə min camaatin rəhbəri olacağam* (Ə.Vəliyev). *Mən bilirəm ki, Əsədulla o gün vuruşmada olmayıbdır* (Makulu). *Bakıdadır, ancaq bu gün dayışılığa çağrılıb* (Mir Cəlal). *Bakıda, yəqin, bu saat məni axtarırlar* (Mir Cəlal). *Bu il orta məktəbi qurtarıram;*

g) ikinci növ teyini söz birləşməsi şəklində mürekkebləşməkle. Məsələn: *Axşam çığı Canpoladin qapısı vurulur* (M.S.Ordubadi). *Kəlməbaşı barmağını silkələyir, yumruğunu düyür, müqəssirlərin tənbəh olunmasını tələb edir* (Mir Cəlal). *Axşamüstü Mürşüd kişi kəndin qəşərində dayanıb hər bir evə göz qoyurdu* (Ə.Vəliyev);

ğ) qeyri-müəyyənlik bildirən bir sözü ilə müddət, zaman, vaxt, dəfə isimlərinin birgə işlənməsi ilə. Məsələn: *O, qəlbinin necə döyündüyünü yoxlayırmış kimi bir müddət hərəkətsiz durdu* (Y.Şirvan). *Bir dəfə Qızılca Məscidindən bir neçə keçə uğurlanır* (Ə.Vəliyev).

Bunlardan başqa, *anbaan, ilbail, get-gedə* və s. kimi həm zaman, həm tərzi-hərəkət məzmunu verən mürekkeb zaman zərfləri də vardır. Məsələn: *Bu mərəkəyə tamaşa edənlərin sayı isə anbaan çoxalırdı* (Mir Cəlal). *Kolxozun bölünməz fondu ilbail artırdı* (Ə.Vəliyev). *Köç yolundan ayrılib içərilərə doğru diklənən dar küçələrdə izdiham get-gedə artırdı* (Mir Cəlal).

## YER ZƏRFİ

Hərəkətin və hadisənin icra yerini, istiqamətini, son nöqtəsini, çıxış nöqtəsini bildirən sözlərə yer zərfi deyilir. Yer zərfi *hara? haraya? harada? (harda?) haradan? (hardan?)* suallarından birinə cavab verir. Yer zərfləri cümlədə yer zərfliyi vəzifəsi daşıyan və yer zərflərinin suallarına cavab olan yer mənalı isimlərə həm forma, həm də məzmunca çox oxşayır; çünkü bunlar cümlədə eyni vəzifə daşıyır və eyni cümlə üzvü olur. Yer zərfləri ilə yer bildirən isimlərin fərqi şəkli əlamətdə deyil, onların əşya anlayışına malik olub-olmamasındadır. Yer bildirən isimlər ismin hansı halında işlənirse işlən-sin, cümlədə hansı vəzifə daşıyırsa daşısın, müəyyən yer bildirən varlıq kimi də təsəvvür olunur, yer zərfləri isə belə bir anlayış bildirmir. Müqayisə üçün aşağıdakı cümlələri nəzərdən keçirək: *Qəsəbədə*

yaraşıqlı idman meydançası salındı. Avtobus kənddən yola düşdü. Bütün dünya Moskvaya ümidi baxır. Mən yuxarıdan aşağı endim. Nümayişçilər dəstəsi irəli hərəkət etdi.

Bu cümlələrdə qəsəbədə, kənddən, Moskvaya sözləri əşya anlayışına malikdir ve həmin yer mənalı isimlər müvafiq olaraq *harada?* *haradan?* *haraya?* (hətta *Moskva* sözü şəxs məfhumu kimi təsəvvür olunaraq *kimə?* sualına da cavab verir) suallarını tələb edir. Yer zərfləri olan *yuxarıdan*, *aşağı*, *irəli* sözləri isə əşya bildirməkdən uzaqdır. Yer mənalı isimlərlə yer zərflərini bir-birinə yaxınlaşdırın onların hər ikisinin cümlədə yer zərfliyi kimi işlənib eyni suala cavab verməsidir.

Yer zərfləri quruluşca sadə, düzəltmə və mürəkkəb olaraq üç qismə bölünür:

**Sadə yer zərfi.** Sadə yer zərfləri bir sözdən ibarət olur. İsmiin yönelik, yerlik, çıxışlıq hal şəkilçilərinin iştirakı yer zərflərinin sadəliyinə xələl gətirmir. Sadə yer zərfləri aşağıdakılardır:

a) *içəri*, *içəriyə*, *içəridə*, *içəridən*. Məsələn: *Ana çayı dəmlədikdən sonra samovarı içəri apardı* (Ə.Vəliyev). *Mirzə Rza cəld içəri getdi* (Mir Cəlal). *Qoca nəqqaş onu qucağına alib içəriyə apardı* (Ə.Məmmədxanlı). *İçəridə Trofim Mixayloviç taxtadan müvəqqəti stol və skamyaya düzəldirdi* (Ə.Məmmədxanlı). *İçəridən heç bir cavab eşitmədi* (Makulu);

b) *irəli*, *irəliyə*, *irəlidə*, *irəlidən*. Məsələn: *Əbil ürəkləndi, bir-iki kösöv götürüb irəli yeridi* (Ə.Vəliyev). *Yenə cavab gəlməyəndə Nayib əldə beşaçılan çapərdən çıxbı ata-ata irəliyə, ev qapısına tərəf yollandı* (Mir Cəlal). *İndi irəlidə bir işq aydın göründü* (Ə.Məmmədxanlı);

c) *yuxarı*, *yuxariya*, *yuxarıda*, *yuxarıdan*. Məsələn: *İsmayıllızadə başını qeyri-ixtiyari yuxarı qaldırdı* (M.Hüseyn). *O, ayağını faytona qoyub yuxarıya boylandı* (Mir Cəlal). *Demək, yuxarıda o boyaq gülü artıq çiçək açmışdı* (Mir Cəlal). *Gəlirəm, anacan, - deyə qız yuxarıdan anasına səs verirdi* (Ə.Məmmədxanlı);

ç) *geri*, *geriyə*, *geridə*, *geridən*. Məsələn: *Daha lazım olmadı – deyə o, qulluqunu geri qaytardı* (Makulu). *Şırmayı geriyə boylandı* (M.Hüseyn). *Bağırıxn ondan geridə dayanmışdı* (Makulu). *Mən bəridən çıxanda sən geridən səs salarsan;*

d) *bura*, *buraya*, *burada* (*burda*), *buradan* (*burdan*). Məsələn: *Tiflisdə səni axtaranın hamısı bura gəlir* (Mir Cəlal). *Bu saat mister*

*Şusterə telefon ilə de ki, xahiş edirəm tez buraya gəlin* (Makulu). *Mən burada cinayət eləyirəm ki, cavab verməli olam* (M.İbrahimov). *Təəssüf ki, şəxsən burada iştirak etmir* (Mir Cəlal). *Gedək, buradan gedək* (Mir Cəlal);

e) ora, oraya, orada (orda), oradan (ordan). Məsələn: *Maral yaylağını ki bu qədər tərifləyirlər, bu gün uşaqları da götürüb ora gedək* (Ə.Vəliyev). *Rüstəm kişi oraya yollandi* (M.İbrahimov). *Rüstəm kişinin siması getdikcə dəyişirdi, orada dərin bir fikrin və iztirabın əlamətləri görünürdü* (M.İbrahimov). *Oradan qadın səsi da gəlirdi* (Makulu);

ə) yaxın, yaxına, yaxında, yaxından. Məsələn: *Bir az yaxın gəl, açıq danış* (Ə.Vəliyev). *Birdən o lap yaxına, mənim pəncərəmin qarşısına gəldi* (Ə.Məmmədxanlı). *Bir az sonra onlar yaxında çox aramla addimlayan bir ayaq səsi eşitdilər* (Makulu). *Bir qədər irəli gəlib yaxındañ gözlərinin içində dik baxdı* (Ə.Məmmədxanlı);

f) aşağıya, aşağıda, aşağıdan. Məsələn: *Az sonra tufan qulaq batırıb gurultularla uzaqlaşdı, dağdan enən bir ayı kimi nərildəyə-nərildəyə aşağıya – dərələrə tərəf yuvarlandı* (Ə.Məmmədxanlı). *Aşağıda hamballardan ikisi yük daşıyırıldı* (Ə.Məmmədxanlı). *Bu an birdən aşağıdañ bir qışqırıq qopdu* (Ə.Məmmədxanlı).

**Düzəltmə yer zərfi.** Azərbaycan dilində aralığa, aralıqda, ortalığa, ortalıqda, yaxınlığa, yaxınlıqda kimi cəmi bir neçə düzəltmə yer zərfi işlənir.

Məsələn: *Küçələrə su səpmişəm; Yar gələndə toz olmasın; Elə gəlsin, elə getsin; Aralıqda söz olmasın!* (Xalq mahnısı). O, başını aşağıya sazin üzərinə əyər, sanki simlərdən deyil, sinəsindən qopan səslərdən məst olaraq narın-narin ortalıqda süzərdi (Ə.Məmmədxanlı).

**Mürəkkəb yer zərfi.** Mürəkkəb yer zərfleri en azı iki sözün birləşməsindən əmələ gəlir. Dilimizdə çox işlənən mürəkkəb yer zərfleri aşağıdakı qayda üzrə düzəlir:

a) antonim mənalı iki sözün (zərf-əvəzlik, zərf-isim) yanaşı işlədilməsi ilə. Məsələn: *Ənvərin əlinə heç bir şey keçmədiyindən peşman-peşman ora-bura baxırıldı* (Ə.Vəliyev). *Xoruz banında kəndə girib ora-buraya baxdı* (Ə.Vəliyev). *Gündə neçə dəfə irəlini-gerini yoxlayan bu adam, dostu ilə danışanda səsini alçaldıb oraya-buraya baxar* (Ə.Vəliyev). *Bəzən orda-burda cib fənərləri yanıb-sönürdü* (İ.Qasimov və H.Seyidbəyli).

*Çaparsan atını hey s o l a - s a ğ a* (S.Vurğun). *Gödək əlləri ilə önlükü adamları yan eləyib sa ğ a - s o l a çöyrükür, sanki vahimə çəkirdi* (Mir Cəlal). *Axund nagəhani bir zərbə yemiş, bir an içində özünü itirmiş kimi çevrilib d a l a - q a b a ğ a baxırdı* (Mir Cəlal);

b) sinonim mənali iki sözün (zərf-isim) birgə işlədilməsi ilə. Məsələn: *Yan - yörəsinə çox baxdilar, bir şey tapmadılar* (Makulu). *Yan - yörəsində bir neçə cavan oğlan vardi* (Makulu). *Düzdür, arada - bərədə çox danışırlar,ancaq bahasına qəpik də vermir-lər* (Mir Cəlal);

c) o, bu işaret əvəzlilikləri ilə zərf-isimlərdən düzəlmış mürəkkəb yer zərflərinin təkrarı ilə. Məsələn: *Heyvanlar hürküb o yan - bu yan na qaçmışdisa da, özlərini bu dəcəl uşaqların əllərindən qurtara bilməmişdilər* (Makulu). *Canım, biz də o yanda - bu yanda bədəfkar axtarırıq* (Mir Cəlal). *Qaşqabaqlarını töküb könülsüz-könülsüz keçəni o baş - bu başa itələyirdilər. Kəndin kənarındaki qəbiristanın qara yazılı baş daşları o tərəf - bu tərəfə ayılmışdı* (S.Rəhimov);

ç) hər, heç sözlərinin yan, yer, tərəf (zərf-isim) sözləri ilə birgə işlədilməsi ilə. Məsələn: *Heç yer də mərhumun dərdinə əlac tapılmadı* (Mir Cəlal). *Hər tərəfdən alqış sədaları ucaldı* (Mir Cəlal);

d) bir sözünün yan, tərəf, yer (zərf-isim) sözləri ilə birlikdə işlənməsi ilə. Məsələn: *Tahirzadənin işaretisi ilə hərəsi bir yanda oturdu* (Mir Cəlal). *Burada fikir müxtəlifiyi var, bir yerdə düzəltmə söz kimi, bir yerdə də mürəkkəb söz kimi işlənir* ("Kommunist"). *Bir tərəfdə əlaçılardır, bir tərəfdə də qeyri-kafı qiymət alanlar oturmuşdu* (Mir Cəlal).

Bunlardan başqa üzüxaşığı, üzüyüuxarı kimi mürəkkəb yer zərfləri də vardır: *Yuxulu kəndin orta küçəsi ilə üzüyüuxarı qalxdılar* (Ə.Məmmədxanlı). *Rayon mərkəzindən çıxıb aşağı sovetlərə yollananlar üzüşağı enməli idi* (Ə.Vəliyev).

Misallardan göründüyü kimi, yer zərflərinin mənaca üç növü vardır:

1. Hərəketin və hadisənin icra olunduğu yeri bildirənlər. Bu zərlər *harada?* (*harda?*) sualına cavab verir: *irəlidə, geridə, aşağıda, yuxarıda, içəridə, bayırda, eşikdə, üstdə, altda, qabaqda, dalda, ortada, arada, ortalıqda, aralıqda, yaxında, uzaqda, qıraqda, kənardı, burada (burda), orada (orda), arxada, bəridə, hər yerdə, hər yanda, hər tərəfdə, bir yanda, bir yerdə, bir tərəfdə, bu yanda, o yanda, o tərəfdə, bu tərəfdə, orda-burda, orada-burada, arada-bərədə, yan-yörədə və s.*

2. Hərəkətin başlanğıc – çıxış nöqtəsini bildirənlər. Bu zərflər *haradan?* *hardan?* sualına cavab verir: *irəlidən*, *geridən*, *aşağıdan*, *yuxarıdan*, *içəridən*, *bayırdan*, *eşikdən*, *uzaqdan*, *yaxından*, *üstdən*, *aldan*, *qabaqdan*, *daldan*, *ortadan*, *aranan*, *ortalıqdan*, *qıraqdan*, *kənardan*, *ətrafdan*, *buradan*, *oradan*, *bəridən*, *oradan-buradan*, *o yandan*, *bu yandan*, *o yandan-bu yandan*, *hər yandan*, *hər yerdən*, *heç yandan*, *heç yerdən* və s.

3. Hərəkətin istiqamət və son nöqtəsini bildirənlər. Bu zərflər *hara?* *haraya?* sualına cavab verir: *irəli*, *geri*, *aşağı*, *yuxarı*, *irəliyə*, *geriyə*, *aşağıya*, *yuxariya*, *içəri*, *içəriyə*, *bayır*, *eşiyə*, *yaxına*, *uzağə*, *dala*, *qabağə*, *alta*, *üstə*, *kənara*, *yana*, *ora*, *oraya*, *bura*, *buraya*, *bəriyə*, *o yana*, *bu yana*, *heç yerə*, *hər yerə*, *heç yana*, *hər yana*, *aralığa*, *orta-**lığı*, *ortaya*, *o yan-bu yana*, *ora-bura*, *orada-burada* və s.

## KƏMIYYƏT ZƏRFİ

Cümlədə hal-hərəkətin və əlamətin kəmiyyətini bildirən, *neçə?* *nə qədər?* *neçə-neçə?* suallarından birinə cavab verən zərfə kəmiyyət zərfi deyilir.

Kəmiyyət zərfi quruluşca üç cür olur: 1) sadə; 2) düzəltmə; 3) mürəkkəb.

**Sadə kəmiyyət zərfi.** Sözdüzəldici şəkilçisi olmayan, yalnız bir sözdən ibarət kəmiyyət zərfinə sadə kəmiyyət zərfi deyilir.“

Dilimizdə işlənən sadə kəmiyyət zərfələri miqdarda azdır. Sadə kəmiyyət zərfələri aşağıdakılardır:

1. Çox. Məsələn: *İncə nazik dodaqları*, *balaca zərif burnu*, *çəkilmə qara qaşları və kəsik qara saçları* ağ üzünə, *girdə çənəsinə çox yarasırdı* (M.İbrahimov). *Bu mənzərə Səttara çox təsir etdi* (Makulu). *Qonşular Əbil Qənbərovdan və ailəsindən çox razi idilər* (Ə.Vəliyev). *Baba, sən bu gün çox yoruldun* (Ə.Məmmədxanlı).

2. Az. Məsələn: *Boynuna alarsan ki, hər hektarda yeddi sentner taxılımız a z olub, səkkiz sentner pambığımız* (M.İbrahimov). *Adətən, onlar süfrə üstündə a z danışurdılar* (Ə.Vəliyev). *Amma bir həqiqəti dürüst bilirik; çox bilib xalqa a z xidmət etməkdənsə, a z bilib çox xidmət etmək min dəfə məsləhətdir* (Mir Cəlal).

3. Xeyli. Məsələn: *Hüseyn başqa yoldaşlarına nisbatən xeyli şən görünürdü* (A.Şaiq). *Onlar dolana-dolana xeyli yol gəlmışdılər*

(Makulu). *Tahirzadə yenicə bağlanmış gül dəstəsini qəbrin üstüna qoydu və bir xeyli sakit dayanıb baxdı* (Mir Cəlal).

**Düzəltmə kəmiyyət zərfi.** Dilimizin sözyaradıma prinsiplerinə əsasən düzəltmə kəmiyyət zərfəri də ya sadə kəmiyyət zərfərindən, ya da başqa sadə nitq hissələrindən sözdüzəldici şəkilçilər artırmaqla düzəlməli idi. Lakin düzəltmə kəmiyyət zərfərində bu proses çox zəif tərədə gedir. Əvvələn, dilimizde düzəltmə kəmiyyət zərfəri miqdarca çox azdır. Digər tərəfdən, bunlar şəkilçiləşməyə doğru gedən ilə qoşmasını bir neçə sözə əlavə etməklə düzəlir: *tamamilə, bütünlüklə, dəfələrlə* və s. Məsələn: *Narincə tamamılə şənləndi* (S.Rəhman). Əbil xəyalən *Gülsəhərlə Dildarı balkonda seyr etdiyi zaman yoxuşun başına çıxdığını tamamılə unutmuşdu* (Ə.Vəliyev). *Bu sözü sən-dən dəfələrlə eйтmişik.*

Dilimizdə *-ən* və *-i* şəkilçisi qəbul edən *təkrar*, *nisbət*, *təxmin*, *təqrib* sözleri də *təkrarən*, *nisbətən*, *təxminən*, *təqribən*, *təxmini* və *təqribi* şəklində düzəltmə kəmiyyət zərfi kimi işlənə bilir. Məsələn: *Mən bu sözləri təxmin i deyirəm. Anası bu sözləri Narınca təkrarən deməli oldu* (S.Rəhman).

**Mürəkkəb kəmiyyət zərfi.** Mürəkkəb kəmiyyət zərfəri iki və daha artıq sözün birləşməsindən əmələ gəlir:

1) Az sözünün (zərfinin) təkrarı ilə. Məsələn: *İndi Əbil Qənbərov kəndlərə a z - a z gedirdi* (Ə.Vəliyev). *Azəri yurdunun oğluyam mən də; A z - a z uydururam yeri gələndə* (S.Vurğun).

2) Çox sözünün təkrarı ilə. Məsələn: *O gündən sonra Maya Rüstəm kisinin gözündə çox - çox yüksəlmişdi* (M.İbrahimov).

3) Az və çox sözlerinin birgə işlənməsi ilə: Məsələn: *İlyas Mərdani a z - ç ox təniyirdi* (Mir Cəlal). *Biz sizin şagirdlərin işlərinə a z - ç ox kömək edərik, yoldaş müəllim* (S.Rəhimov). *Bu fikir onu a z - ç ox təskin edirdi* (M.İbrahimov).

4) Müxtəlif miqdardı saylarının təkrarı ilə. Məsələn: *Arvad b i r - b i r evin şeylərini nəzərdən keçirdi* (M.İbrahimov). *RİK sədri xəyala dalib, son illər Əbillə əlaqədar əhvalatları b i r - b i r fikrindən keçirdi* (Ə.Vəliyev). *Nabat xala dedi ki, əgər mən ağılli uşaqlı olsam, ərikdən, alçadan rastıma nə çıxsa, üç - üç, b e ş - b e ş gətirib dama ataram* (Ə.Əylisli).

5) Müxtəlif saylarla *dəfə* sözünün birgə işlənməsi ilə. Məsələn: *Burada üzüm tənəklərini ancaq beş ildə b i r dəfə kəsərmişlər* (M.İbrahimov). *Bir oğlum var, b i r dəfə evləndirəcəyəm, yüz dəfə*

*evləndirməyəcəyəm ki? (M.İbrahimov). Əbil oxuduğu iki il ərzində Muxtar dörd dəfə görüşünə gəldi (Ə.Vəliyev). Anasına neçə dəfə təklif etdi ki, çıxıb getsin (Mir Cəlal). Artıq başqalarından soruş-mağə üzüm gəlmirdi, üç dəfə mənə gedəcəyim istiqaməti nişan vermişdilər, lakin yenə də xalamgilin evini tapa bilməmişdim (Ə.Məmmədxanlı).*

6) Əvəzlik və isimlərlə qədər sözünün birgə işlənməsi ilə. Məsələn: *Əjdər bütün günü o qədər gəzmiş, o qədər yorulmuşdu ki, yavaş-yavaş mürgüləməyə başladı* (S. Rəhman). Yaxşı, nənə, onu bu qədər sixisdırma (M.İbrahimov).

7) Yönlük halda olan *bir* sayı və adlıq halda olan başqa sayın birgə işlənməsi ilə. Məsələn: *Bir az keçməmiş hava birə-i ki istiləşdi* (M.Hüseyn). *Bir eləmisən, əvəzini birə-beş görmüsən* (Ə.Vəliyev). *Sizi inandırıram ki, o vaxt qəzetimizin hörməti birə-min qal-xar* (M.Hüseyn).

8) *Az* və *çox* zərflərinin çıxışlıq halda birgə işlənməsi ilə. Məsələn: *Mən də azdan-çoxdan bu işlərin bir az içərisindəyəm* (S.Rəhimov).

9) *Qat, təkrar* sözlərinin təkrar edilməsi ilə. Məsələn: *Havanın bu qədər xoş olması kolxozçuların fərəhini qat-qat arturmuşdı* (Ə.Vəliyev). *Hamı şəklin altındaki mənali yazını təkrar-təkrar oxuyurdu* (Mir Cəlal).

10) Bəzi feli bağlama təkrarları da tədricən idarəetmə xüsusiyətini itirərək zərf kimi işlənməyə başlayır: *dönə-dönə, gedə-gedə* və s. Məsələn: *O, iki il ərzində müntəzəm olaraq Əjdərdən aldığı məktubları indi gecələr qarşısına töküb dönen-dönen oxuyurdu* (Ə.Məmmədxanlı). *Havalər gedə-gedə yaxşılaşmağa başlayır.*

11) *Az* zərfinə onun təhrif forması olan *maz* ünsürünü əlavə etməklə. Məsələn: *Əski əlisba ilə az-maz oxuyub-yazırıdı. O dili mən də az-maz başa düşürəm.*

# KÖMƏKÇİ NİTQ HİSSƏLƏRİ

## QOŞMA

### ÜMUMİ MƏLUMAT

Qoşmalar əsas söz köklərindən əmələ gəlib, şəkilçiləşməyə doğru inkişaf edən və hər ikisindən (həm müstəqim mənalı söz köklərindən, həm də müstəqil mənaya malik olmayan şəkilçilərdən) tamamilə fərqlənən bir nitq hissəsidir. Bu cəhətdən qoşmaların aşağıdakı xüsusiyyətləri vardır:

1. Qoşmaların təklikdə müstəqil mənası yoxdur. 2. Heç bir suala cavab vermir. 3. Müstəqil cümlə üzvü ola bilmir. Yalnız qoşulduğu sözlə birlikdə cümlə üzvü ola bilir. 4. Müəyyən bir sözə qoşularaq həmin sözlə fel arasında sintaktik əlaqə yaradır. 5. Cümlədə, əsasən, yerini dəyişə bilmir. Ancaq qoşulduğu sözlə birlikdə yerini dəyişə bilir, lakin bəzən qoşulduğu sözlə qoşma arasında təyinədici sözlə işlənə bilər. 6. Qoşmanın sözdəyişdirici şəkilçi qəbul etmək imkanları da olduqca məhduddur. Belə bir vəziyyət yalnız istisna hallarda özünü göstərir. 7. Həmişə sözün sonuna qoşulur. 8. Qoşmaların bir qismi heç bir vurğuya malik olmur; bir qisminin isə yarım vurğusu olur. 9. İsmiñ iyilik, yönük və çıxışlıq hallarına qoşulur. 10. Qoşmalar sözlərə qoşulduqdan sonra müxtəlif mənalara malik olur. 11. Bir neçə qoşma eyni bir məna ifadə edə bildiyi kimi, bir qoşma da qoşulduğu sözlə birlikdə müxtəlif mənalara ifadə edə bilir.

### QOŞMANIN İNKİŞAFI

Qoşmalar mənşə etibarı ilə əsas nitq hissələrindən (əsas söz köklərindən) əmələ gələrək, müstəqil mənası olmayan şəkilçiyə doğru inkişaf prosesi keçirir.

Qoşmaları müasir vəziyyətinə görə dörd qismə ayırmak olar:

- 1) Əsas nitq hissəsi ilə omonim olanlar;
- 2) Bağlayıcı ilə omonim olanlar;
- 3) Yalnız qoşma kimi işlənənlər (sabit qoşmalar);
- 4) Şəkilçi ilə oxşar olanlar.

**Birinci qrupa bəri**, *qədər*, *tərəf*, *başqa*, *özgə*, *ayrı*, *əlavə*, *qeyri*, *qarşı* və s. sözlər daxildir. Bu sözlər cümlədə həm müstəqil mənali söz kimi, həm də müstəqil mənaya malik olmayan qoşma kimi işlənir. Qeyd etmək lazımdır ki, bu sözlər müstəqil söz kökü kimi işləndiyi zaman hansı mənaya malik olursa olsun, qoşma kimi işləndiyi zaman da qoşulduğu sözlə birlikdə eyni mənani ifadə edir.

**Bəri** sözü müstəqil mənali söz kimi: *Pəncərədən daş gəlir*, *ay bəri bax*, *bəri bax* (Xalq mahnısı).

**Bəri** sözü qoşma kimi: *Tahir dünəndən bəri səsini çıxartma-mışdı* (M.Hüseyn).

**Qədər** sözü müstəqil mənali söz kimi: *Heç kəs qədərin i bilmir*.

**Qədər** sözü qoşma kimi: *Bir məsələ haqqında qəti qərara gələnə qədər xeyli düşündərdi* (M.İbrahimov).

**Tərəf** sözü müstəqil mənali söz kimi: *Kolxozi sədri ilə Eyvaz stolun bir tərəfində*, *Gülşən isə o biri tərəfində oturmuşdu* (Ə.Vəliyev).

**Tərəf** sözü qoşma kimi: *Şofer gündüz saat ikidə sement anbarından beş ton sement və silikat tozu alıb*, *şərqə tərəf yola düşdü* (M.Süleymanov).

**Başqa** sözü müstəqil mənali söz kimi: *Mən isə başqa cürəm*. *Bəlkə mənim zahirim*, *paltarım*, *geyimim*, *səsimdəki başqa bir əlamət səni aldadır* (M.İbrahimov).

**Başqa** sözü qoşma kimi: *Tahirə anasından başqa bir adamın da içəri girdiyini duydı* (M.Hüseyn).

**Özgə** və **ayrı** sözləri müstəqil mənali söz kimi: *Onu da bilmirlər ki, xəmirimə özgə mayası qatmamışam* (M.İbrahimov). *Biz ayrı yerdə mənzil tutmalı olduq*.

**Özgə** və **ayrı** sözləri qoşma kimi: *Olsayıdı mənim bir ixtiyarıım*; *Olmaz idi səndən özgə yarım* (M.Füzuli). *Qanı səndən ayrı dilbər*; *Qanı səndən özgə yar* (İ.Nəsimi).

**Qeyri** sözü müstəqil mənali söz kimi: *Sovet hakimiyyəti illərində qeyri millətlər də xeyli tərəqqi etmişlər*. *Mənim qeyriləri ilə işim yoxdur*.

**Qeyri** sözü qoşma kimi: *Zərif İran xalçası ilə döşənmiş balaca otaqda Firdudan qeyri heç kəs yox idi* (M.İbrahimov).

**Əlavə** sözü müstəqil mənali söz kimi: *Müəllim biletdəki suallardan başqa*, *ona əlavə sual da vermişdi*.

**Əlavə** sözü qoşma kimi: *Ondan əlavə*, *biz birlikdə bəlayə düş-düyümüz kimi*, *birlikdə də oradan xilas olmalyıq* ("Kəlilə və Dimnə").

*Qarşı* sözü müstəqil mənalı söz kimi: *Qarşıdan üç atlı çıxdı, bir az keçməmiş Qaraşla qarşılaşdı* (M.İbrahimov).

*Qarşı* sözü qoşma kimi: *Tələbələr də bu saf, səmimi və fədakar adama qarşı dərin bir hörmət bəslədilər* (A.Şaiq).

**İkinci qrupa** həm qoşma, həm də bağlayıcı kimi işlənən *ilə* sözü daxildir. Həmcins üzvlər arasında işlənərək və bağlayıcısı və ya vergül işarəsi ilə əvəz oluna bildiyi hallarda *ilə* sözü bağlayıcı olur. Məsələn: *Xalıqverdi ilə qonağı tapılmalıdır* (Ə.Vəliyev) cümləsində *ilə* sözü istənilən zaman həm və bağlayıcısı, həm də vergül işarəsi ilə əvəz oluna bilər; aralarında *ilə* işlənən sözlər (*Xalıqverdi, qonağı*) cümlənin həmcins üzvləridir.

*İlə* sözlərin sonuna qoşularsa, qoşulduğu sözlə birlikdə cümlənin tamamlığı və ya zərfliyi olarsa, və bağlayıcısı və ya vergül işarəsi ilə əvəz edilə bilməzsə, qoşma olur. Məsələn: *Elxan öz məktəb yoldaşları ilə çox mehriban dolanır*.

**Üçüncü qrupa** *üçün, ötrü, görə, kimi, tək, sari, doğru, içrə, aid, dair, məxsus, savayı* qoşmaları daxildir. Bunlar yalnız qoşma kimi işləndiklərində sabit qoşmalar hesab olunur. *Üçün, ötrü, görə* qoşmaları müvafiq hallarda işlənən *o, bu* əvəzliklərinə qoşularaq, bəzi mürəkkəb bağlayıcıların yaranmasında iştirak edirlər: *onun üçün, bunun üçün, onun üçün ki, onun üçün də, ona görə də, buna görə də, ondan ötrü ki* və s.

Dördüncü qrupa həm qoşma, həm də şəkilçi kimi işlənən *ilə (-la, -lə), -can (-cən), -dək* qoşmaları daxildir. Bunlar formaca şəkilçiləşsə də, məzmunca əvvəlki mənalarını saxlayır. *-can (-cən), -dək* qoşmaları həmişə sözə bitişik yazılır. *İlə* isə həm ayrı, həm də bitişik (*-la, -lə* şəklində) yazıla bilir.

## QOŞMANIN MƏNA NÖVLƏRİ VƏ QOŞULDUĞU HALLAR

Yuxarıda qeyd edildiyi kimi, qoşmalar təklikdə müstəqil mənaya malik deyildir. Onlar ismin müxtəlif hallarında işlənən sözlərə qoşulduğdan sonra müxtəlif mənalar kəsb edir. Bu cəhətdən qoşmaları aşağıdakı qruplara ayırmak olar:

I. İsmiñ qeyri-müəyyən və müəyyən yiyəlik, eləcə də yönük halında işlənən sözlərə qoşulanlar: *kimi (tək) qədər, -can, -cən*.

Məsələn: *qızıl kimi, sənin kimi, axşama kimi, igid tək, onun tək; Arif qədər, sənin qədər, ona qədər; bağacan, evəcən, axşamacan.*

Bu qoşmalar müxtəlif hallara qoşulduğu zaman müxtəlif mənalar ifadə edir.

a) *kimi* və *tək* qoşmaları qeyri-müəyyən yiylilik halda işlənən isim, sıfət, məsdər, feli sıfət və yiylilik halda işlənən əvəzliyə qoşulduqda təşbih vasitəsi kimi müqayisə və bənzətmə mənasını ifadə edir. Məsələn: *O şeydə Səkinə güzəşt nə olduğunu bilmir, qaya kimi möhkəm dururdu* (M.İbrahimov). *O yaxşı bilirdi ki, son zamanlar qızının da, ərinin də nəbzi əvvəlki kimi vurmur, əvvəlki kimi sakit və rahat nəfəs almırı* (M.İbrahimov). *Səhərlər, axşamlar Dənizkənarı parkda gəzmək kimi faydalı heç bir dərman ola bilməz. Bayati səsi içəri dolanda Pərşən intizardan qurtarmış kimi köksünü ötürdü* (M.İbrahimov). *Bülbül oxuya kimi heç kəs oxuya bilmir. Orada bu kimi hadisələr çox olur. Yəqin elə o da sənin kimi əvvəlcədən müştəbeh olub* (M.İbrahimov). *Onun gözləri ulduz tək parladi. Səkinə Qaraşı bağırna basdı, körpəni oxşar kimi oxşadı* (M.İbrahimov);

b) *kimi, -dək, -can, -cən* qoşmaları qeyri-müəyyən yiylilik halda işlənən feli sıfətə, yönlük halda işlənən zaman zərflerinə qoşulduqda zaman mənası ifadə edir; icranın, hadisənin ya dəqiq zamanını, ya da zaman məsafləsi ilə birlikdə son nöqtəsini bildirir. Məsələn: *Bunu eşidən kimi sanki üstündən ağır bir yük götürüldü* (M.İbrahimov). *Əsgər kəndə qayıdan kimi əhvalatı ona xəbər verdilər* (Ə.Vəliyev). *İndiyə kimi onun harada olduğunu bilmirlər. O gecə səhərə kimi yatmadılar, çap edib lazımı yerlərə göndərdilər. Axşamadək nəticəsinə görəcəksiniz* (Makulu). *O, axşamacan çalışdı. Bəhruz səhərəcən yatmadı;*

c) *kimi, -dək, -can, -cən* qoşmaları yönlük halında işlənən yer mənalı isimlərə qoşulduqda məkan miqyası (iş-hərəkətin son nöqtəsini) bildirir. Məsələn: *Qonaqları vağzala kimi* (*vağzaladək, vağzalacan*) *yola saldıq;*

ç) *qədər* qoşması ismin qeyri-müəyyən və müəyyən yiylilik halında işlənən sözlərə qoşulduqda kəmiyyətə ölçü miqyası məzmununu, ismin yönlük halında işlənən sözlərə qoşulduqda isə zaman və məkana görə ölçü miqyasını bildirir. Məsələn: *Düzdür, boynuma alıram ki, bu sahədə səhvimiz var, kifayət qədər çalmamışıq*

(M.İbrahimov). *Yolunda ölümə də gedərəm, amma mən bilirom ki, yüz il də əlləssəm, bu nənəm qədər sənə qulluq edə bilmərəm* (M.İbrahimov). *Mən bu vaxta qədər nə qulluq görmüşəm, nə pul* (M.İbrahimov). Şeyda özünü yetirənə qədər Qüdrət bir neçə yerə zəng eləyib dünənki qazma işlərinin və neft istehsalının vəziyyətinə dair məlumat istədi (M.Hüseyin). *Biz beləcə şirin söhbət edə-edə dəniz kənarına qədər getdik. Onu heç kəs mənim qədər taniya bilməz. Siz də onun qədər səy göstərsəniz, əlaçı olarsınız.*

II. İsmiñ qeyri-müəyyən və müəyyən yiyəlik halında işlənən söz-lərə qoşulanlar – üçün, ilə, uşaq üçün, mənim üçün, əl ilə, sizinlə, onlarla və s. Bu qoşmalardan üçün müxtəlif mənalar ifadə edir.

a) üçün qoşması qeyri-müəyyən yiyəlik halda işlənən isimlərə qoşulduğu zaman cümlənin xəbərinin ismi və ya feli xəbər olmasından, feli xəbərinin təsirli və ya təsirsiz fellə ifadə olunmasından asılı olaraq, səbəb, aidlik və tamamlamaq məzmunları ifadə edir. Bu qoşma ismin yönelik hal şəkilçisi ilə əvəz oluna bildiyi və ya da cümlənin xəbəri ya təsirli felə, ya da başqa nitq hissəsi ilə ifadə olunduğu zaman tamamlamaq və aid olmaq məzmunu bildirir. Məsələn: *İdarə heyətinin o biri üzvləri kimi, Hümmətəlinin bu hərəkəti Gülsənəm üçün də gözlənilməzdi* (M.Hüseyin). *Bu, Qüdrət üçün də, Şeyda üçün də gözlənilməz bir hadisə idi* (M.Hüseyin). *Xavər əlin-dəki bağlamani Firiduna uzadaraq: bax, bu şeyləri Azad üçün almışam, - dedi* (M.İbrahimov);

b) qeyri-müəyyənlik halda işlənən isimlərə qoşulan üçün qoşması ötrü və görə qoşmalarının sinonimi kimi işlənsə və ismin yönelik hal şəkilçisi ilə əvəz oluna bilməsə, məqsəd məzmunu ifadə edir. Məsələn: *Hər adam ancaq iş üçün yaşasa, iş üçün düşünsə, biz yarışa qalib çıxarıq* (M.İbrahimov);

c) bu qoşma müəyyən, bəzən də qeyri-müəyyən yiyəlik halda işlənən əvəzliklərə qoşulduğu zaman ismin yönelik hal şəkilçisinin sinonimi kimi işlənərsə, aidlik və tamamlamaq məzmunu, ötrü və görə qoşmalarının sinonimi kimi dərk edilərsə, səbəb məzmunu ifadə edir. Məsələn: *Yox, Tahirçik, bir qaz onun üçün azdır* (M.Hüseyin). *Bir dəfə mədəniyyət sarayında bizim üçün mühazirə oxudu* (M.Hüseyin). *Bu kitab kim üçün (kimin üçün) alınmışdır? Bu parça nə üçün yarar?* Mən bu rayona yalnız sizin üçün gəlmışəm. *Bu məruza təkcə bizə yox, hamı üçün faydalı olacaqdır;*

ç) üçün qoşması feli sifətlərə qoşulduğu zaman ismin yönlük hal şəkilçisinin sinonimi olarsa, aidlik və tamamlamaq məzmunu, ötrü və görə qoşmalarının sinonimi kimi dərk edilərsə, səbəb məzmunu ifadə edir. Məsələn: *Lalə Şirmayını yalnız bir dəfə həyətdə uşaqlarla oynayan zaman özündən kiçik bir qızı döyiüb aqlatdıığı üçün bərk şillələmişdi* (M.Hüseyn). *Şübhəsiz ki, mən də yüksək familiyalı bir zatla tanış oldum üçün yüksələcəyəm* (M.S.Ordubadi). *Oxuyub - çalanlar üçün ayrıca süfrə düzəlttilər;*

d) bu qoşma qeyri-müəyyən iyiyəlik halda işlənən məsdərlərə qoşulur və əsasən məqsəd, qismən də səbəb məzmunu ifadə edir. Məsələn: *Lətifə nəfəsini dərmək üçün sözünə ara verdi* (M.Hüseyn). *Vaxtinizi almamaq üçün təklif eləmək istəyirəm* (Ə.Vəliyev);

e) qoşma kimi də işlədirən *haqqında, barəsində, haqda, barədə* sözləri əsas nitq hissəsi ilə köməkçi nitq hissəsi arasında kecid mərhələ təşkil edir. Bunlar hələ qoşma kimi formallaşmadığından hər üç şəxsin mənsubiyyət şəkilçisini də qəbul edə bilir. İsmi müəyyən iyiyəlik halında işlənən sözlərə qoşulan bu yarımqoşmalar, başlıca olaraq, aidlik bildirir. Məsələn: *Bu haqda (bu barədə) mən də danışmaq istəyirəm. Söhbət Arif haqqında gedir, sizin haqqında getmir. O məsələ barədə (barəsində) yuxarı təşkilatlarla da razılışmışıq. Belə qocalar haqqında o, nənəsindən maraqlı nağıllar eşitmışdi* (M.Hüseyn). *Bizim haqqımızda Qəzənfər sizinlə danışmışdır* (M.Süleymanov);

ə) *üstdə, üstündə* sözləri də eyni vəziyyətdədir. *Üst* sözü həm müstəqil söz kimi (*üst mərtəbə*), həm mənsubiyyət şəkilçisi qəbul edərək yarımmüstəqil söz kimi (*stol üstündə*), həm də qoşma kimi (*balaca bir iş üstə*) işlənir və səbəb məzmunu ifadə edir. Məsələn: *Dam üstədir damımız; Ucadır eyvanımız* (Xalq mahnısı). *Araz üstə, buz üstə; Kabab yanar köz üstə; Qoy məni öldürsünlər; Bir aлагöz qız üstə* (Xalq mahnısı). *Sənin üstündə hamimizi danlayırlar;*

f) ismin qeyri-müəyyən və müəyyən iyiyəlik hal şəkilçisi ilə işlənən qoşmalardan biri də *ilə (-la, -lə)* qoşmasıdır. Bu qoşma da sabit deyildir. O, dilimizdə həm qoşma, həm bağlayıcı, həm də şəkilçi kimi işlənir. Bu qoşmanın inkişafı şəkilçiləşməyə doğru gedir: *müvəffəqiyyətlə, sürətlə, tamamilə, cürətlə, bir sözlə* və s. Aşağıdakı misalda yerinə görə gah qoşma (birinci), gah da bağlayıcı kimi (ikinci) işlənir. Məsələn: *Bahadır anası ilə bərabər tövşüyü-tövşüyü içəri girəndə Pəri ilə Teyba bir-birinin saçından tutub dartsıdırlılar* (M.Hüseyn).

Bu qoşmanın aşağıdakı mənaları vardır:

a) vasitəli obyekti bildirir. Məsələn: *Nina Anilovna ilə vidalaşmağa gələnlər çoxdu* (Ə.Əbülləsən). *Bir böyük boşboğazıq, heyvərəlik adətimiz; Doludur lənət ilə, qeybat ilə səhbətimiz* (M.Ə.Sabir). *Aslanov onlarla vidalaşıb getdi* (M.Hüseyn). *O mənim ilə ciddi danışmağa məcbur oldu*;

b) birgəlik və iştirak obyekti bildirir. Məsələn: *Biz sənin ilə Xəzərin qoynunda təhsil alacağıq* (M.Hüseyn). *Nurcahan neçə il qabaq Alo kişinin dərz daşıyarkən ala cöngə ilə süpürləşdiyini yadına saldı* (S.Rəhimov);

ç) vasitə obyekti bildirir. Məsələn: *Tez-tez görüşməyə imkanları olmadığından çox vaxt telefonla hal-əhval bilirdilər* (M.Hüseyn). *Onlar əlləri ilə boz torpağı tərpədib, yeri çalalayıb eşdilər* (S.Rəhimov);

q) tərz obyekti bildirir. Məsələn: *Rüstəm kişi otaqdan çıxan kimi Pərşən bir uşaq sevinci ilə Mayanın boyununu qucaqladı* (M.İbrahimov). *Sən çıxdın qarşımı duzla, çörəklə; Bağından dərdiyin güllə, ciçəklə* (S.Rüstəm);

d) məkan obyekti ifadə edir. Məsələn: *O qarı yenə yorğun bir halda qoltuğunda bağlama dəniz kənarı ilə evinə qayıdırıldı* (Ə.Məmmədxanlı),

e) zaman obyekti bildirir. Məsələn: *İmrən kişi ürəyində keçən-ilki bu vaxt ilə indiki vəziyyəti tutuştururdu.*

III. İsmiñ qeyri-müəyyən iyilik halında işlənən sözlərə qoşulanlar: *içrə, üzrə*. Məsələn: *meşə içrə, eşq içrə, qəm içrə, adəti üzrə* və s. Yer, sahə və iç mözmunları ifadə edən, çox vaxt ismin yerlik hal şəkilçisinin sinonimi kimi işlənən *içrə* qoşması tarixən daha çox işlənmişdir. İndi öz işləkliyini itirmək üzrədir. Məsələn: *Hər necə ki, söhreyi-cahansan; Eşq içrə səramədi-zamansan* (M.Füzuli). *Mən can ilə istərəm çəkəm qəm; Mən can dilərəm qəm içrə hər dəm* (M.Füzuli). *Hər qanda ki aləm içrə qəm var; Qıl könlümü ol qəmə giriftar* (M.Füzuli). *Qati könlünə bağlı daşların düşmüş qəmi eşqin; Bir oddur eşqi-dilsuzun ki, daşlar içrə pünhandır* (M.Füzuli). *Meşə içrə kəsilmiş ağacların iri kötükləri ona heybətli adam şəklində görünürdü* (S.Rəhimov).

İsmiñ qeyri-müəyyən iyilik halında işlənən sözlərə qoşulan qoşmalardan ikincisi *üzrə* qoşmasıdır.

Tarixən səth və məkan mənasında da işlənmiş bu qoşma müasir dilimizdə əsas, isnad, mənbə mənalarını ifadə edir. Məsələn: *Bu*

vaxt ağına-bozuna baxmayan molla Qafar, adəti üzrə içini arıtlaya-arıtlaya daxil oldu (S.Rəhimov). Gülşən bizim trestin qazma üzrə baş mühəndisi, mənim müavinim təyin olunub (M.Süleymanov).

IV. İsmiñ yönük halında işlənən sözlərə qosulan qosmalar: *görə*, *nisbətən*, *qarşı*, *doğru*, *sarı*, *tərəf*, *məxsus*, *aid*, *dair*, *əsasən*, *isnadən*, *-dək*, *-can* (-cən) və s. Məsələn: *sənə görə*, *Arifə nisbətən*, *sizə qarşı*, *evə doğru*, *qəpiyə sarı*, *küçəyə tərəf*, *gəncliyə məxsus*, *onlara aid*, *işə dair*, *deyilənə əsasən*, *sizin fikrinizə nisbətən*, *axşamadək*, *səhərəcən* və s.

*Görə* qosması qosulduğu sözlə birlikdə aşağıdakı mənaları ifadə edir:

a) *görə* qosması səbəb məzmunu ifadə edir. Məsələn: *Tahir ona zəhmət verdiyinə görə evvəlcədən üzr istədi* (M.Hüseyn). *Mərdana görə Baharı da nökərçiliyə götürən yox idi* (Mir Cəlal);

b) *görə* qosması uyğunluq-müvafiqlik bildirir. Məsələn: *Hər kəs öz bacarığına görə nə bacarıır, onu da danışır* (M.İbrahimov). *Heç ağlım kəsmir ki, o, işləri indiki zamana görə apara bilə* (M.İbrahimov);

c) *görə* qosması əsas bildirir. Məsələn: *Təbiblərin tapşırığına görə iki ay Kislovodskda Narzan vannası götürdü* (A.Şaiq). *İndi də bu adətə görə elə daxmalar var ki, altında minlərlə arvadların iradələri boğulur* (M.İbrahimov);

ç) *görə* qosması isnad bildirir. Məsələn: *Biz bu qapını açanda süfrəyə görə yox, adamına görə açmışıq* (M.İbrahimov). *Eşitdimə görə yaxşı havalar bilir* (M.İbrahimov);

d) *görə* qosması nisbət bildirir. Məsələn: *Dünənə görə bu gün hava xoşdur. Kamrana görə Arif cavan görünür*.

*Nisbətən* qosması yalnız nisbi müqayisə bildirir və *görə* qosmasının sinonimi olur. Məsələn: *Sözüm yox, keçən illərə nisbətən bu il yaxşı İsləmişsiniz* (M.İbrahimov). *Halbuki ona nisbətən Qaras möhkəm və sağlamdır* (M.İbrahimov).

*Qarşı* qosması. *Qarşı* qosmasının aşağıdakı mənaları vardır:

a) bu qosma heç bir ziddiyət, qarşılıq bildirmədən mütəqabillik məzmunu ifadə edir. Məsələn: *Mən sevgimə qarşı əsil sevgi istəyirəm, sədəqə istəmirəm* (M.İbrahimov);

b) *qarşı* qosması yenə də heç bir ziddiyət bildirmədən istiqamət – yönəltmə məzmunu ifadə edir. Məsələn: *Maya Pərşanın sözlərində Şirzada qarşı qəribə bir ərk və tənə olduğunu hiss etdi*

(M.İbrahimov). *Şirzadın Soltana sərt cavab verməsi Rüstəm kişiyyə xoş gəldi, ona qarşı hörmətini artırırdı* (M.İbrahimov);

c) bu qoşma tam ziddiyət bildirir. Məsələn: *Yaxşılığa qarşı pislik etmək insanlıq yaramaz;*

ç) qarşı qoşması müqabillik məzmunu ifadə edir. Məsələn: *Rüstəm kişiyyə cavab verməsə, getdikcə dərəcəsini aşan təzyiqinə qarşı durmasa, onun nəzərində hörmətini itirəcəyini hiss edirdi* (M.İbrahimov). *Lakin yavaş-yavaş üstünə gələn boğucu dumana qarşı durub yaşamaq çətin idi* (M.İbrahimov);

d) bu qoşma ziddiyətli yönəltmə məzmunu bildirir. Məsələn: *Belə düşünəndə Mayanın üzəyində ona qarşı nifrətə oxşar bir duyu hiss edirdi* (M.İbrahimov).

**Tərəf, sarı, doğru** qoşmaları. Bu qoşmaların hər üçü qoşulduqları sözlərlə birlikdə istiqamət məzmunu ifadə edir və biri digərinin sinonimi olur. Məsələn: *Tahir ona doğru gedib təşəkkür elədi. Şeyda Tahirin qolundan tutub özünə sarı çəkdi* (M.Hüseyn). *Gülsənəm arvad itlərin yaxınlaşan səsindən kiminsə evə sarı gəldiyini açıq-aydın duyurdu* (M.Hüseyn).

**Məxsus, aid, dair** qoşmaları. Bu alınma qoşmalar aidlik məzmunu ifadə edir və biri digərinin sinonimi olur. Məsələn: *O, gəncliyə məxsus nə varsa, hamısını özündə əks etdirməyə çalışırırdı. Onların mükafatlanmasına aid sənədləri göndərmək lazımdır. O, dostunun tətilə dair məsləhətlərini dinləyirdi* (M.Hüseyn).

**Dək** qoşması. Şəkilçiləşən bu qoşma yönelik halda işlənən zərf, isim, əvəzlik və feli sıfətə qoşularaq iş və hərəkətin son nöqtəsini bildirir. Məsələn: *Mən inanmiram ki, ömrünün axırına dək onu yerindən tərpətsinlər* (M.Hüseyn). *Tahir onu axıradək danışmağa qoymadı* (M.Hüseyn).

V. İsimin çıxışlıq halında işlənən sözlərə qoşulan qoşmalar: *bəri*, *ötürü*, *başqa*, *savayı*, *əlavə*, *özgə*, *qeyri*. Məsələn: *İsdənötürü, Mayadan başqa, ondan savayı, ondan əlavə, səndən özgə, badi-səbadan qeyri*.

a) **bəri** qoşması. Bu qoşmanın qoşulduğu söz iş və hərəkətin, hadisənin başlandığı vaxtı, qoşma işə həmin vaxtin başlanmasından sonrakı məsafəsini bildirir. Məsələn: *Kolxozun idarə heyətində məsələsi qoyulandan bəri Gülsənəmdən bacardıqca uzaq gəzirdi* (M.Hüseyn);

b) **ötürü** qoşması. Bu qoşma çıxışlıq halda işlənən isim və əvəzliklərə qoşulsara, səbəb və məqsəd məzmunu ifadə edir. Məsələn:

*Səndən ötrü mənə söz gəlir. Firidun öz gənc, xoşbəxt arzularını  
Gülnazdan ötrü saxlayırdı (M.İbrahimov). Məhz səndən ötrü baliq  
tutmuşam (M.Hüseyn).*

*Ötrü qoşması çıxışlıq halda işlənən məsdərlərə qoşularsa, əsasən,  
məqsəd məzmunu ifadə edir: Məsələn: O, Şirinə qovuşmaqdan ötrü  
dağları çapmirdimi? (M.Hüseyn).*

*Ötrü qoşması bəzən çıxışlıq halda işlənən isim və əvəzliklərə  
qoşulduğda heç bir səbəb məzmunu ifadə etmir, aidlik bildirir. Məsə-  
lən: O ölübsə də, xətri bu gün məndən ötrü əziddir (M.Hüseyn).*

*Bəzən ötrü qoşması əvəzinə yana qoşması da işlənir. Məsələn:  
Bundan yan a dönüb itə, mir-mir mirildayır. Qoymur olam evimdə də  
rahət gavur qızı (M.Ə.Sabir);*

c) *savayı* qoşması. Bu qoşma xüsusiləşmə və seçilmə məzmun-  
larını ifadə edir: Məsələn: *Rüstəm kişi, elə güman edirsən ki, səndən  
savaş yə iş üçün yanın yoxdur (M.İbrahimov).*

## BAĞLAYICI

### ÜMUMİ MƏLUMAT

Biz sözlər və cümlələr arasında qrammatik və məntiqi əlaqələrin mövcud olmasının labüdüyünü bilirik. Bu o deməkdir ki, sözlər arasında belə əlaqə olmazsa, söz birləşmələri və cümlələr əmələ gələ bilməz. Söz birləşmələrinin öz arasında həmin əlaqə olmazsa, mənalı-məntiqi cümlə yarana bilməz. Cümlələr arasında bu əlaqələr mövcud olmazsa, qrammatik-məntiqi cəhətdən formalasmış nitq də meydana gələ bilməz. Şübhəsiz, bu əlaqələr yalnız həmcins sözlər, söz birləşmələri və cümlələr arasında deyil, eyni zamanda biri digəri ilə qarşılaşdırılan, biri digərini aydınlaşdırın, biri digərinə müxtəlif cəhətdən tabe olan sözlər, söz birləşmələri, cümlələr və cümlə qrupları arasında da yaradılır. Həmin əlaqələrin yaranması üçün müxtəlif qrammatik əlamətlərdən istifadə edildiyi kimi, bağlayıcı adlanan köməkçi nitq hissəsindən də geniş istifadə edilir.

Bağlayıcı dildə çox mühüm rola malik olan nitq hissəsidir, lakin əsas yox, köməkçi nitq hissəsidir. O, cümlədə müəyyən vəzifə daşıyır, lakin cümlə üzvü olmur. Bağlayıcı ayrılıqda lügəvi mənaya malik müstəqil söz olmadığı üçün söz yaradıcılığında iştirak etmir, yəni sözdüzəldici şəkilçi qəbul edib, başqa nitq hissəsinə çevrilə bilmir. Bütün bunlara əsasən bağlayıcıya belə tərif vermək olar: söz birləşməsinin və cümlənin tərkibindəki sözlər, birləşmələr, cümlələr və cümlə qrupları arasında sintaktik-məntiqi əlaqə yaradan, lakin lügəvi mənası olan, müstəqil bir söz kimi cümlə üzvü ola bilməyən köməkçi nitq hissəsinə bağlayıcı deyilir.

## BAĞLAYICI İLƏ QOŞMANIN FƏRQİ

Nitqdə oynadıqları rol və daşıdıqları köməkçi vəzifəyə görə bağlayıcılarla qoşmalar arasında müəyyən oxşarlıq vardır. Xüsusən tərkibində *görə, üçün, ötrü* qoşmaları olan tabelilik bağlayıcıları ilə eyni qoşmaların mənası arasında da yaxınlıq aydın dərk edilir. *İlə* sözünün həm qoşma, həm bağlayıcı kimi işlənməsi də bunların arasındakı yaxınlığın mövcud olmasını sübut edir. Bütün bu yaxınlıq və oxşarlıq baxmayaraq, bağlayıcılarla qoşmalar arasında çox mühüm fərqlər vardır. O fərqləri qısaca olaraq aşağıdakı kimi xülasə etmək olar:

- a) bağlayıcılar öz quruluşu ilə qosmalardan fərqlənir; bağlayıcılar sadə, düzəltmə və mürəkkəb quruluşa malik olduğu halda, qosmalar, başlıca olaraq, sadə sözlərdən ibarət olur;
- b) qosmaların inkişafı şəkilçiləşməyə doğru gedir və bir qismi də şəkilçiləşir. Bağlayıcılarda isə hələlik bu inkişaf prosesi (həm qosma, həm bağlayıcı kimi çıxış edən *ilə* sözü istisna edilərsə) hiss edilmir;
- c) bağlayıcılar nə ayrılıqda, nə də bağıldığı sözlərlə birlikdə cümlə üzvü ola bilmir. Qosmalar isə qoşulduğu sözlə birlikdə cümlə üzvü ola bilir;
- ç) işləndikləri yera görə də bunlar bir-birindən fərqlənir. Bağlayıcılar həm sözlər, həm də cümlələr arasında işləndiyi halda, qosmalar yalnız sözlərin sonuna qosulur;
- d) bağlayıcılar heç bir şəkilçi qəbul edə bilmir. Qosmalar isə həm sözlərə qosularkən, həm də mürəkkəb bağlayıcıların tərkibində iştirak edərkən xəbər şəkilçisi qəbul edir və qoşulduğu sözlə birlikdə cümlədə xəbər vəzifəsi daşıyır. Bəzi qosmalar cəm və hal şəkilçisi də qəbul edə bilir: *sənin kimilər*, *sənin kimilərin*, *sənin kimilərə*, *sənin kimiləri*, *sənin kimilərdə*, *sənin kimilərdən*;
- e) bağlayıcılar heç bir hal şəkilçisi ilə əlaqədar deyildir. Qosmalar isə ismin müxtəlif hallarına qosulur;
- ə) qosmaları heç bir durğu işaretisi ilə əvəz etmək mümkün olmadığı halda, bağlayıcıların bir qismi durğu işaretisi ilə əvəz edilə bilir.

## BAĞLAYICILARIN TƏSNİFİ

Bağlayıcıları aşağıdakı cəhətlərə görə təsnif etmək mümkündür:  
 1) quruluşuna görə; 2) sintaktik vəzifəsinə görə; 3) mənasına görə.

## QURULUŞUNA GÖRƏ BAĞLAYICILARIN TƏSNİFİ

Bağlayıcılar quruluşca üç cür olur: 1) sadə; 2) düzəltmə; 3) mürəkkəb.

**Sadə bağlayıcılar.** Sadə bağlayıcılar yalnız bir sözdən ibarət olur və tərkib hissələrinə ayrılmır. Sadə bağlayıcılar aşağıdakılardır: *və*, *həm*, *ki*, *ya*, *da*, *də*, *gah*, *əgər*, *amma*, *ancaq*, *lakin*, *zira*, *hətta*, *yəni*, *nə* və s.

**Düzəltmə bağlayıcılar.** Düzəltmə bağlayıcılar düzəltmə əsas nitq hissələrindən fərqlənir. Düzəltmə əsas nitq hissələri sözdüzəldici şəkilçilər vasitəsilə düzəldiyi halda, düzəltmə bağlayıcıların tərkibində heç bir sözdüzəldici şəkilçi iştirak etmir. Düzəltmə bağlayıcılar ya bağlayıcı ilə başqa bir morfemin, ya bağlayıcı ilə başqa bir sözün, ya da bir sözlə bir morfemin birləşməsindən əmələ gəlir və sadə bağlayıcılığa doğru inkişaf edir.

Düzəltmə bağlayıcılar aşağıdakılardır: *çünki, yaxud, hərçənd, nəinki, yainki, yoxsa*.

**Mürəkkəb bağlayıcılar.** Mürekkeb bağlayıcılar dilimizdə daha çox işlənir. Bunlar en azı iki sözdən ibarət olur və ayrı yazılırlar. Mürekkeb bağlayıcılar müxtəlif yollar və vasitələrlə əmələ gəlir. Əmələ gəlmələrinə görə mürekkeb bağlayıcıları başlıca olaraq iki qismə ayırmak olar:

1. Sadə və düzəltmə bağlayıcılarından əmələ gələnlər.

2. Başqa sözlərdən və başqa sözlərlə sadə bağlayıcılarından əmələ gələnlər.

Sadə və düzəltmə bağlayıcılarından əmələ gələn mürekkeb bağlayıcıların üç növü vardır:

a) *və, ki, da, də* sadə bağlayıcılarından biri ilə bir sadə və ya düzəltmə bağlayıcının birləşməsindən əmələ gəlir: *həm-həm də, gah-gah da, və ya, və yaxud, və habelə, habelə də, hərçənd ki, həmçinin də, yaxud da, nə-nə də, yainki, yainki də, madam ki, ya da və s.*

b) *və, ki, da, də* sadə bağlayıcılarından ikisi ilə bir sadə və ya düzəltmə bağlayıcının birləşməsindən əmələ gəlir: *həm də ki, gah da ki, də ki, və ya da, ya da ki, və yaxud da, yaxud da ki.*

c) *və, ki, da, də* sadə bağlayıcılarından üçü və bir sadə və ya düzəltmə bağlayıcının iştiraki ilə düzəlir: *və ya da ki, və yaxud da ki.*

Başqa sözlərdən və başqa sözlərlə sadə bağlayıcılarından əmələ gələn mürekkeb bağlayıcıların aşağıdakı növləri vardır:

a) *bu* və *o* işaret əvezliklərinə *belə* sözünün və *görə*, *üçün*, *ötrü* qoşmalarının qoşulması ilə mürəkkəb bağlayıcı əmələ gəlir: *buna görə, bunun üçün, bundan ötrü, ona görə, onun üçün, ondan ötrü, bununla belə;*

b) *bu*, *o* işaret əvezlikləri, *görə*, *üçün*, *ötrü* qoşmaları və bir sıra bağlayıcıdan ibarət mürəkkəb bağlayıcılar: *buna görə də, buna görə ki, bunun üçün də, bunun üçün ki, bundan ötrü də, bundan ötrü ki, ona görə ki, ondan ötrü də, ondan ötrü ki.*

## SİNTAKTİK VƏZİFƏSİNƏ GÖRƏ BAĞLAYICILARIN TƏSNİFI

Bağladıqları kəmiyyətlərə görə bağlayıcıların yeri, vəziyyəti və vezifəsi müxtəlif olur. Bağlayıcıların bir qismi sözləri, söz birləşmələrini, tabesiz mürəkkəb cümlələri və cümələ qruplarını bir-birinə bağlayırsa, başqa bir qismi də tabeli mürəkkəb cümlənin tərkibindəki budaq cümlələri baş cümləyə bağlamağa xidmət edir. Bu cəhətdən bağlayıcıları iki qismə ayırmak olar:

- 1) tabesizlik bağlayıcıları; 2) tabelilik bağlayıcıları.

**Tabesizlik bağlayıcıları.** Cümələ üzvləri və cümlələr arasında heç bir tabelilik münasibəti yarada bilməyən, bağladıqları kəmiyyətlərin daxili mənalarına heç bir təsir göstərməyən, yalnız köməkçi vasitəçilik vezifəsi daşıyan bağlayıcılara tabesizlik bağlayıcısı deyilir. Tabesizlik bağlayıcılarının hər iki tərəfindəki vahidlər bağlayıcının təsirinə məruz qalmadığından bərabərhüquqlu cümələ üzvü və cümələ olaraq qalır. Dilimizdə bu bağlayıcılarından çox geniş həcmdə istifadə olunur.

*Sadə ki, əgər; düzəltmə çünki, hərçənd; mürəkkəb hərçənd ki və tərkibində görə, üçün, ötrü qoşmaları olan mürəkkəb bağlayıcılarından başqa, bütün bağlayıcılar tabesizlik qrupuna daxildir.*

**Tabelilik bağlayıcıları.** Bu bağlayıcılar işləndikləri yerə və daşıqları vezifeyle görə tabesizlik bağlayıcılarına nisbətən məhduddur. Birincilər həmcins üzvlər, həmcins budaq cümlələr, söz birləşmələrinin tərkibindəki həmcins tərəflər, tabesiz mürəkkəb cümlənin tərkib hissələri və cümələ qrupları arasında işlənə bildiyi halda, tabelilik bağlayıcıları yalnız tabeli mürəkkəb cümlənin tərkibindəki budaq cümlələri baş cümləyə bağlaya bilir.

Bağlama vasitəsi roluna görə tabelilik bağlayıcıları birincilərə (tabesizlərə) nisbətən üstün mövqeyə malikdir. Bu bağlayıcılar tərəflərdən birinin digərindən asılı vəziyyətə düşməsinə, birinin digərinə tabe olmasına ciddi təsir edir.

*Əgər ki, çünki, hərçənd, hərçənd ki və tərkibində görə, üçün, ötrü qoşmaları olan mürəkkəb bağlayıcılar tabelilik bağlayıcılarıdır.*

## MƏNASINA GÖRƏ BAĞLAYICILARIN TƏSNİFİ

Azərbaycan dilində işlənən bağlayıcılarla aid aparılan tədqiqata əsasən onların (bağlayıcılarının) məna növlərini on bir yere bölmək olar. Daşdıqları sintaktik vezifə ilə yaratdıqları məna bir-birinə müvafiq gəldiyi üçün bağlayıcıların məna növlərini də vəzifələrinə əsasən iki böyük qrupa bölmək olar:

- 1) tabesizlik bağlayıcılarının məna növləri;
- 2) tabelilik bağlayıcılarının məna növləri.

### Tabesizlik bağlayıcılarının məna növləri

Bu qrupa daxil olan bağlayıcıların altı məna növü vardır və bunlar (məna növləri) eyni ilə həmcins üzvlər, həmcins cümlələr, həm də tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında işlənən bağlayıcılara aiddir. Həmin məna növləri aşağıdakılardır:

- 1) birləşdirmə-bitişdirmə bildirənlər;
- 2) qarşılaşma bildirənlər;
- 3) bölüşdurmə bildirənlər;
- 4) iştirak bildirənlər;
- 5) inkarlıq bildirənlər;
- 6) aydınlaşdırma bildirənlər.

**Birləşdirmə-bitişdirmə bildirənlər.** Bu bağlayıcılar aşağıdakılardır: *və, ilə (-la, -lə)*.

*Və* bağlayıcısı həm klassik, həm də müasir ədəbi-bədii dilimizdə çox işlənsə də, canlı danışq dilimizdə ondan az istifadə olunur. Bu bağlayıcı aşağıdakı hallarda işlənir:

a) cümlənin həmcins üzvləri arasında. Məsələn: *Həsey Hətəmxana tərəf dönərək bərkdən və ağızdolusu dedi* (S.Rəhimov). *Arvad çıxıb gedəndən sonra Məşədi Şərif kəndin aşağısında "Div damı" deyilən kahada saxladığı ata baş çəkməyə və ələf verməyə hazırlaşdı* (Ə.Vəliyev).

Əgər cümlədə bir necə həmcins üzv olarsa *və* bağlayıcısı yalnız son həmcins üzvlər arasında işlənir. Məsələn: *Heydər isə susub, iki-üç ay qabaq bu oğlanla əlbəyaxa olduğunu, atası Məşədinin hirsə oğlunun köməyinə gəldiyini və qəzetləri cırıq-cırıq edib küçənin ortasına səpələdiyini xatırlayırdı* (Q.İlkin);

b) ikinci və üçüncü növ təyini söz birləşməsinin həmcins tərəfləri arasında. Məsələn: *Neft və milyonlar şəhəri Bakı həyəcanlı günlər*

*keçirirdi* (M.Hüseyin). *Mən sizin birlik, səadət və qələbə bayramınızı təbrik edirəm* (Mir Cəlal). *Qabaqcıl və nümunəvi olmaq üçün “Yüksəlis” in hər cür imkan və şəraiti vardır* (Ə.Vəliyev);

c) feli sıfət və feli bağlama tərkiblərinin daxilindəki həmcins söz-lər arasında. Məsələn: *Bu qədər kitab və dəftər alan adam, yəqin ki, müəllimdir. Mən hər gün qəzet və jurnal oxumağa adət etmişəm;*

ç) tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında. Məsələn: *Bəndalının öldürülməsini, bütün bu həngaməni bəy özü yaxşı bilirdi və öz əli ilə olan iş idi* (Mir Cəlal). *Bəndali başını aşağı saldı, əlləri boşaldı, səsi açıldı və ığidə yaraşmayan bir həzinlik kəsb etdi* (Mir Cəlal).

*İlə* bağlayıcısı, başlıca olaraq, iki yerdə işlənir: a) həmcins üzvlər arasında. Məsələn: *Darğə ilə mollə söhbəti təzələdilər* (Ə.Vəliyev). *Südabə ilə Xavər də böyük bir qarışqlıq içində otaq şeylərini yiğitşirdilər* (M.İbrahimov); b) təyini söz birləşməsinin ikinci tərəfindəki sözlər arasında. Məsələn: *Kolxozun sədri ilə hesabdarı rayon mərkəzinə getməli oldular.*

**Qarşılaşma bildirənlər.** Qarşılaşma bildirən bağlayıcılar aşağıdakılardır: *amma,ancaq,lakin* (*leyk, və leyk, və lakin, vəli* klassik ədəbi dilimizdə), *fəqət, halbuki, yoxsa*. Bu bağlayıcılar qarşılaşdırılan iki zidd təsəvvürü bir-birinə bağlayır. Bağlayıcıdan əvvəlki cümlənin dinləyicidə doğurduğu ehtimalı bağlayıcıdan sonrakı cümlə aradan qaldırır, ona zidd bir təsəvvür yaradır. Bu bağlayıcılar çox vaxt biri digərinin sinonimi kimi işlənir və bağladıqları vahidlərin məzmununa xələl gətirmir. Bunlardan *amma,ancaq,lakin* bağlayıcıları həm müasir, həm də klassik ədəbi dilimizdə, *leyk, və leyk, və lakin, vəli* bağlayıcıları ancaq klassik ədəbi dilimizdə möhsuldardır. *Fəqət, halbuki* bağlayıcıları həm klassik, həm də müasir ədəbi dilimizdə az işlənən bağlayıcılardır.

*Amma,ancaq,lakin* bağlayıcıları aşağıdakı hallarda işlənir:

a) həmcins üzvlər arasında. Məsələn: *Bu süküt ani idi, lakin* çox mənali idi (Mir Cəlal). *Biz çörək yediyimiz zaman Musa kişi eyvana çıxbıç çox ədəbla, lakin quru və sərt bir ifadə ilə: hamınız xoş gəlmışsiz, – dedi* (İ.Əfəndiyev). *Söhbət genişlənir, ancaq Şuşadan o yana adlamırdı* (Ə.Vəliyev). *Səlbi beləcə qovrulur, amma gələnlərə heç nə sezdirməmək üçün özünü onda qoymur, şad görünməyə çalışırı* (Ə.Vəliyev);

b) tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında. Məsələn: *Mən incimirəm, ancaq Qaraşa yazığın gəlsin, iki gündür ki, o yanbu yana qaçmaqdan həlak olub* (M.İbrahimov). *Buna da minə bilərik,*

*a m m a bu yandan gedəndə yolumuz xeyli uzanır* (M.Hüseyin). *Sağlıq olsun, buranı da görərsən, a n c a q sən gərək mənə kömək edəsən* (Mir Cəlal). *Kərim etiraz etmək istədi, lakin Hüseynəga əl çəkmədi* (M.İbrahimov);

c) bu bağlayıcılar cümlə qruplarını bir-birinə bağlayır; yəni *amma, ancaq, lakin* bağlayıcılarından əvvəlki bir neçə cümlədə irəli sürülen fikrə qarşı sonrakı cümlələrdə zidd fikir söylənilir. Məsələn: *A m m a bil ha, Muğan ağır yerdir, qışına baxma, yazla payız yaxşı olur, bircə palçıq bir az əziyyət verir, a m m a yayının istisina hər adam dözməz* (M.İbrahimov). *Əlinə keçən boşqabı oğluna atmaq istərkən ana yenə də araya girdi, lakin o dəqiqə də tirtap yerə sərildi – boşqab onun başından dəymişdi* (Q.İlkin).

**Yoxsa** bağlayıcısı cümlədə şərtli qarşılaşdırma mənasının yaranmasına kömək edir. Özündən əvvəlki cümlənin icrasında şərt anlayışı yaradır, icra yerinə yetirilmədikdə özündən sonrakı cümlədə əvvəlkinin əksi olmalıdır. Məsələn: *Vaxt ikan cilovu çəkilməlidir, yoxsa baş alıb gedər* (M.İbrahimov). *Bir az dişli-başlı adam olsun, yoxsa çoban Kərəm elə basdırar ki, bir çöp də tapmaq olmaz* (M.İbrahimov). *Körpünü niyə dağıdırısan, cavab ver, yoxsa gözünü oynam* (M.İbrahimov).

**Yoxsa** bağlayıcısı bəzi hallarda *yaxud* bağlayıcısının sinonimi kimi işlənir. Məsələn: *Qonaqlıq günü Paşa bəyin kefi kök idi, yoxsa qanı qara idi?* (Ə.Vəliyev). *Dəyanətlidir, yoxsa qorxaq?* (Ə.Vəliyev). *Yol azmişdin, yoxsa itiyin itmişdi?* (Ə.Vəliyev).

**Bölüşdürmə bildirənlər.** Bölüşdürmə bildirən bağlayıcılar *ya, və ya, ya da, ya da ki, və ya da ki, ya ki, yaxud, yaxud da, və yaxud, yaxud ki, və yaxud da, yaxud da ki, və yaxud da ki, və yaxud ki, yainki, yainki də, və yainki də, gah, gah da, gah da ki, və gah da, və gah da ki, istər, istərsə, istərsə də* bağlayıcılarından ibarətdir. Bu bağlayıcıların bəzi-ləri (*ya, gah, istər, istərsə*) əsasən bağlanan vahidlərin yanında təkrar edilərkən işlədir.

Bölüşdürmə bildirən bağlayıcıların işlənmə qaydası aşağıdakı kimidir:

a) *ya* bağlayıcısı cümlədə biri digərinin antonimi olan iki həmcins üzvü həm ehtimal, həm də bölüşdürmə mənaları ilə bağlayarkən tək işlənə bilir. Məsələn: *Şəhərdən bir atlı, ya piyada gəldimi, sual-cavaba tuturdu* (Mir Cəlal). *Bilmirdi bu həngamə həqiqətdi, ya vahimədi, olan şeydir, ya xəyaldır, aşkarlıdır, ya yuxudur* (Mir Cəlal). *Bizim də bir şeyimiz var, ya yox?* (M.İbrahimov);

b) ya bağlayıcısı antonim mənə bildirmeyən iki həmcins üzv arasında tək işlənə bilir. Məsələn: *İstanbul ya Məkkə sevdası çoxdan köhnəlib getmiş və ziyanlı bir sevdadır* (Mir Cəlal);

c) ya bağlayıcısı üçüncü növ təyini söz birləşməsinin həmcins olan birinci tərəfləri arasında tək işlənir. Məsələn: *Dayının ya xalanın qayğısı ata-ana qayığını əvəz edə bilməz;*

ç) ya bağlayıcısı üçüncü növ təyini söz birləşməsinin həmcins olan ikinci tərəfləri arasında tək işlənir. Məsələn: *Polisdə, sudda elə adamın zəminliyini ya şahidliyini az qala yaxına qoymurlar* (Mir Cəlal);

d) ya bağlayıcısı tabesiz mürəkkəb cümlənin tərkibindəki cümlələr arasında tək işlənir və həmin cümlələri bölüşdürümə mənası ilə bağlayır. Məsələn: *Bu işi tək görə bilərsən, ya bir nəfər də sənə kömək etsin?*

e) əksər hallarda ya bağlayıcısı gah təkrar olunur, gah da onunla müqabil terəf kimi həmin bağlayıcının iştirak etdiyi başqa bir mürəkkəb bağlayıcı işlədir. Məsələn: *Kömək köməkdir, ya maddi olsun, ya da mənəvi olsun* (Mir Cəlal). *İndi oxuyub-oynamamış bir adam qoymayacağam qalsın; hamı ya çalacaq, ya oynayacaq, ya oxuyaçaq* (M.Ibrahimov). *Bu, qızın ya qardaşı, ya əmisidir* (Mir Cəlal). *Koroğlu! Bəlli Əhməd ölüm ayağındadır, naməm sənə çatan kimi ya özün gəl, ya da bir tədbir töküb onu ölümdən qurtar* ("Koroğlu"). *Əliquluya demişəm, bəhanə-zad məqamı deyil, ya bu yaz Qızılhaçılıya dönməyəcəyəm, ya, da ki, sizi ora aparacağam* (Mir Cəlal);

ə) və ya bağlayıcısı həmcins üzvlər arasında tək işlənir. Məsələn: *Küfr danışmayın, Qurani heç bir qazı və ya hacı yaza bilməz* (Mir Cəlal);

f) və ya bağlayıcısı üçüncü növ təyini söz birləşməsinin həmcins birinci tərəfləri arasında tək işlənir. Məsələn: *Bu söhbət yalnız bir şairin, bir xəstənin və ya bir müəllimin haqqındaki söhbət dərəcəsindən çoxdan çıxmışdı* (Mir Cəlal);

g) və ya bağlayıcısı üçüncü növ təyini söz birləşməsinin həmcins ikinci tərəfləri arasında tək işlənir. Məsələn: *İsrafıl bəy "Onun ölüsünü və ya dirisini gərək tapam" demək istəyirdi* (Mir Cəlal);

ğ) ya da, ya da ki, yaxud, və yaxud, və ya da ki, yainki bağlayıcıları həmcins üzvlər, təyini söz birləşməsinin həmcins tərəfləri və tabesiz mürəkkəb cümlənin tərkibindəki cümlələr arasında tək işlənə bilir. Məsələn: *Ona elə gəldi ki, həyatda, yaşadığı əsrin mübarizələrində öz yerini tapa bilməmiş, ya da tapdığı yerin qüvvələr tənasübünü yaxşı öyrənə bilməmişdi* (Mir Cəlal). *Bu bulvar rom-*

*nıdır, ya da ki kiminsə kəbin, evlənmək macərasıdır* (Mir Cəlal). *Şirzad bilirdi ki, yazda səmərəsiz keçən hər saat, yaxud vaxtında görülməyən ən xırda bir iş tonlarla məhsulun itməsi deməkdir* (M.İbrahimov). *Ona elə gəlirdi ki, Qüdrət məhz obyektiv görünmək üçün əsil həqiqəti təhrif eləyir, nahaq yerə Xəlilovun yaltaqlığını daha dərin və yaxud daha ciddi bir səbəblə izaha çalışır* (M.Hüseyn). *Lətifə Tahiri gördüyü, onunla üzبəüz durub, söhbət elədiyi və ya da ki telefonla danışlığı vaxtlarda elə bilirdi ki, onunla uzun müddət görüşməsə də, buna asanlıqla dözər* (M.Hüseyn). *Dəxi bizə nə, boşda qalıb dəst sualin; Ya inki acından mələşir əhlin, əyalın* (M.Ə.Sabir);

h) sadə *gah* bağlayıcısı cümlənin həmcins üzvləri, söz birləşməsinin həmcins tərəfləri və tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında təkrar olunaraq işlənir və bölgü bildirir. Məsələn: *Adamlar gah komalaşır, gah kənara çəkilir* (Mir Cəlal). *Kolxozen gah mühabibi, gah anbardarı onun yanına gəlirdi. Gah yağış yağır, gah gün çıxırı;*

x) sadə *gah*, mürəkkəb, *gah da*, *gah da ki* bağlayıcıları təkrar olunaraq cümlənin həmcins üzvlərini, təyini söz birləşməsinin tərəfləri arasındaki sözləri və tabesiz mürəkkəb cümlənin tərkib hissələrini bölüşdürmə mənası ilə bir-birinə bağlayır. Məsələn: *Qonaq gah yerə baxır, gah da altdan-altdan Xalıqverdi kişini nəzərdən keçirirdi* (Ə.Vəliyev). *Aslanov bir xeyli sükuta dalıb, gah Qüdrətin üzünə baxır, gah da ki məchul bir nöqtəyə baxa-baxa nə barədəsə düşünrüdü* (M.Hüseyn);

i) *istər, istərsə, istərsə də, və istərsə də* bağlayıcıları söz birləşməsinin tərkibindəki sözləri, cümlədəki həmcins üzvləri və tabesiz mürəkkəb cümlənin tərkibindəki cümlələri bir-birinə bağlayır. Məsələn: *İstər işdə, istərsə məişətdə “mən demişəm olmamışdır” düsturu ilə hərəkət edən adamlar onun nəzərində təbiətin anlaşılmaz bir ecazi idi* (M.İbrahimov). *Bu kişi tayfası ki var, görünür, elə ürəyinin bir guşəsi anadangəlmə qaranlıqdır, istər uşaq olsun, istər böyük* (M.İbrahimov). *Kolxozen istər sədri, istərsə briqadırı, istərsə də manqa başçıları bu şərəfli işdən kənardı qalmamalıdır.*

**İştirak bildirənlər.** Tabesizlik bağlayıcılarının bir qismi də iştirak bildirən bağlayıcılardır. Bu bağlayıcılar həm məna, həm də vəzifə etibarı ilə birləşdirmə bildirən bağlayıcırlara çox yaxın olsa da, bir sıra xüsusiyyətlərinə görə onlardan fərqlənir. Onların vəzifəsi birləşdirdikləri tərəfləri sadəcə sadalamaqla bitmir: bunlar eyni zamanda

iştirak məzmunu da bildirir. İslənmə yerinə görə də bu bağlayıcılar birləşdirmə bildirənlərdən fərqlənir.

İştirak bildirən bağlayıcılar aşağıdakılardır: *həm, həm də, həm də ki, da, də, hətta, habelə, habelə də, həmçinin, həmçinin də, özü də, bir də, o cümlədən*.

Bu bağlayıcılar aşağıdakı qayda üzrə işlənir:

a) *həm, həm də, həm də ki* bağlayıcıları təkrar olunaraq sadə cümlənin həmcins üzvlərini, söz birləşməsinin tərkibindəki sözləri və tabesiz mürəkkəb cümlənin tərkibindəki cümlələri bir-birinə bağlayır. Məsələn: *Qızı Bakıya gedəndən sonra Məsmə həm sevinmiş, həm qüssələnmişdi* (Mir Cəlal). *Bəzən eyni gündə həm yayı, həm qış, həm yazı, həm payızı andıran əlvən havalar olur* (Mir Cəlal). *Kənddə müəllim həm mirzədi, həm artistdi, həm doktorlu, həm vəkil, aqronom, həm qazı* (Mir Cəlal). *İmdad əminin həm qohum-qardaşı çoxdur, həm də ətraf kəndlərdə bir sözü iki deyil* (Ə.Vəliyev). *Aşiq gərək həm çalsın, həm oxusun və həm də oynasın* (M.Hüseyn). *Dedim ki, həm səni görüüm, həm də ki uşaqlara baş çəkim* (M.Hüseyn).

Bəzən *həm də* bağlayıcısı həmcins üzvlər və cümlələr arasında tək də işlənə bilir. Məsələn: *Vaqonun barmaqlı pəncərəsindən yorğun, həm də həyəcanlı bir səs eşidildi* (Mir Cəlal). *Əsgər bay razi qalsın, həm də kənddə təriflənim* (Ə.Vəliyev). *Doktordur, həm də müəllimdir* (Mir Cəlal);

b) *özü də* bağlayıcısı *həm də, habelə* bağlayıcılarını mənaca əvəz edir və bu vaxt qoşulma əlaqəsi yaradaraq, söylənmiş fikri dəqiqlişdirici məlumatla tamamlayır. Məsələn: *Əgər bir çinar yeməli bir meyvə gətirsə, özü də yaxşı tutsa, bütün bir kəndin ruzisi olar. Namizədləri diqqətlə nəzərdən keçirmək, özü də ən layiqlisinə üstünlük vermək lazımdır;*

c) *bir də* bağlayıcısı həmcins üzvlərin və tabesiz mürəkkəb cümlədə sadə cümlələrin sonuncusundan əvvəl işlənir və həmin üzvün iştirakını təmin etmiş olur. Məsələn: *Ogünkü iclasda Tofiq, Hafiz, bir də Gündüz yaxşı çıxış etdi. Mayisin xətti, şəkil çəkməyi, bir də pianino çalmağı mənim xoşuma gəlir. Bu gün Universitetdə şairlə görüş olacaq, dilçilik dərnəyinin növbəti məşğələsi olacaq, bir də yaradıcılıq gecəsi keçirəcəyik;*

ç) *da, də* bağlayıcısı həmcins üzvlər, tərkib daxilindəki sözlər və cümlələr arasında işlənir. Məsələn: *Bir eyni rəng aldı Mil də, Muğan da* (S.Vurğun). *Gündüz də, gecə də onu təqib edir; qorxulu kabus kimi xəyalından çıxmırıdı* (M.İbrahimov). *Gələr təslim olar polisə,*

*həyətində-zadda bir az girlənər, söz-söhbət də kəsilər, müddəilər sakitləşər, silis də, sud da soyuyar, dalısını görək neyləyərik* (Mir Cəlal);

d) **həttə** bağlayıcısı sintaktik vəzifəsinə görə sadə cümlənin həmcins üzvlərini, tabesiz mürəkkəb cümlənin tərkibindəki cümlələri bir-birinə bağlamağa xidmət edir. Mənə xüsusiyyətinə görə iştirak, seçilmə, qayə bildirir və aşağıdakı hallarda işlənir:

1) Təkrar olunan həmcins üzvlərin sonuncusundan əvvəl işlənir və həmin üzvün iştirakını seçilmə tonu ilə əvvəlkilərə bağlayır. Məsələn: *Şuşada, Ağdamda, Qərvəndə, Göytəpədə, Muradbəylidə, həttə Bağbanlarda bir çox adam "Molla Nəsrəddin" jurnalını alıb oxuyurdu* (Ə.Vəliyev).

2) *Həttə* bağlayıcısından əvvəl *nəinki* bağlayıcısı işlənir, seçilmə, iştirak daha qüvvətli olur. Məsələn: *Heç şey olmamış kimi nə i n k i Aslanın, həttə Rüstəm kişinin də üzünə gülümsəyib cavab vermək istəyəndə Aslan Rüstəm kişiye baxdı* (M.Ibrahimov);

e) **o cümlədən** bağlayıcısı həmcins üzvlərin və tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında işlənərək bütövün içərisindən hissəni ayrıca xatırlatmaqla dəqiqləşdirici – aydınlaşdırıcı iştirak məzmunu yaradır. Məsələn: *"Rüstəm və Söhrab" dastanı bir çox dillərə, o cümlədən Azərbaycan dilinə tərcümə edilmişdir.*

ə) **habelə, habelə də, və habelə** bağlayıcıları sadə cümlənin həmcins üzvləri və tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında bir-birinin sinonimi kimi işlənir. Məsələn: *Son illər respublikamız sənayedə, tikintidə, habelə kənd təsərrüfatının inkişafında böyük nailiyyətlər qazanmışdır. İməcilikdə universitetin bütün tələbələri, həmcinin professor-müəllim heyəti fəal iştirak edirdi. Qrupun tərkibinə Azadi, Elxanı və habelə Səbuhini də daxil etmək yaxşı olardı.*

**İnkarlıq bildirənlər.** İnkarlıq bildirən bağlayıcılar sintaktik vəzifəsinə görə təyini söz birləşməsinin tərəfləri arasındaki sözleri, sadə cümlənin tərkibindəki həmcins üzvləri, tabesiz mürəkkəb cümlənin tərkibindəki cümlələri bir-birinə bağlamağa xidmət edir. Bu bağlayıcılar mənaya görə inkarlıq bildirir. Bunlar felləri bir-birinə bağlayarkən inkarlıq bildirən -ma, -mə şəkilçisini, başqa nitq hissələrini bağlayarkən isə *deyil* və *yox* sözlerini əvəz edir.

İnkarlıq bildirən bağlayıcılar aşağıdakılardır: *nə - nə, nə - nə də, nə də ki*. Məsələn: *Nə bir gələn var, nə yoxlayan var* (O.Salamzadə). *Akıri ki, bu qədər işgəncədən sonra bic oğlu bic Əsədulla nə qızın,*

*nə də Səmədin yerini söylədi* (Makulu). *Nə az, nə də çox, düz yeddi kilometr piyada getməli olduq.* *Nə turş, nə şirin, meyxoş alma daha dadlı olur.* *Nə çox böyük, nə də çox balaca, ortabab yaxşıdır.* *Nə mülkədarsan; Nə torpağın var sənin;* *Nə bura Firəngistandır, Nə sən rantyesən* (R.Rza). Axi, mən nə qara köpəkdən, nə mənə onun nağılini danışan Səlim dayıdan, nə də hər dəfə qara köpəyi görəndə oğurlanmış xalçası yadına düşən o qəssabdan bibimə bir kəlmə söz demişdim (Ə.Əylisli).

Bəzən bu bağlayıcılar mürəkkəb cümlənin tərkibindəki feli və ismi cümlələrin də bir-birinə bağlanmasına xidmət edir. Məsələn: Çünkü *nə Qaçay bizi görüüb, nə Mürsəllə tanışıq, nə də ki Qönçənin üzünü görmüşük.* Səməndər nə özü yorğan-döşək gətirmişdi, *nə də burada artıq yataq vardi* (B.Bayramov).

İnkarlıq bildirən *nə, nə də* bağlayıcıları *-ma, -mə* inkar şəkilçisi işlənən fellərdən və *deyil*, *yox* inkar sözleri ilə bitən ismi xəbərlərdən sonra işlənərsə, inkarlıq anlayışını itirir, iştirak bildirən *da, də* bağlayıcısının məzmununu ifadə edir. Məsələn: *Ona elə gəlirdi ki, ömründə indiyəcən bu qədər xoşuna gələn adam görməmişdi, nə kənddə, nə şəhərdə, nə qocalar, nə cavanlar, nə ağalar, nə fəhlələr içində* (Mir Cəlal). *Yox, biz təslim olmayıacağıq.* *Nə mən, nə də Valentina* (O.Salamzadə). *Onu heç bir şey maraqlandırmırıldı; nə adam boyu qalxan taxıl, nə yolların pis olması, nə də bağlanan maşın* (O.Salamzadə). *Mənə lazımlı deyil; nə pulu, nə malı.* Daha mənim üçün kənddə heç nə dəhşətli deyildi: *nə Yaqubun bizə gəlməyi, nə camaatın dedi-qodusu...* (Ə.Əylisli). İndi heç nəyin əhəmiyyəti yox idi; *nə də təsəllinin, nə də* göz yaşlarının.

Bu misallardakı *nə, nə də* bağlayıcılarını *da, də* bağlayıcısı ilə əvəz etsək, cümlələrin məzmununa xələl gəlməz.

**Aydınlaşdırma bildirənlər.** Yalnız üç sözdən (*yəni, yəni ki, məsələn*) ibarət olan bu bağlayıcılar özündən əvvəl işlənən və izahı lazım olan sözü, söz birləşməsini və ya cümləni aydınlaşdırmağa, dəqiqləşdirməyə xidmət edir.

*Yəni, yəni ki* bağlayıcıları həmcins üzvləri və tabesiz mürəkkəb cümlənin tərkib hissələrini aydınlaşdırma yolu ilə bir-birinə bağlayır. Məsələn: *Bəylə darğani aralığa alan camaat bəyə üz vurur, darğadan təvəqqəf eləyir, ağsaqqalları nəhaq yerə dilə-dişə sal-mamağı, cavanları, yəni Mürsəli, Soltani qorxuya salmamağı məsləhət görürdülər* (Ə.Vəliyev). *Hərgəh Veysəl Kəngərli sözünün üstündə durub dediyini eləsə, yəni Mirzə Cəmili də, Əsgər bəyi də*

*fəhlələrin qabağında ifşa eləsə, gələcək işlərimizdə ondan istifadə eləyə bilərik* (Ə.Vəliyev). Bu gündən məsuliyyətimiz daha da artır, yəni ki hər kəs nə edəcəyini, özü də necə edəcəyini dəqiq ölçüb-biçməlidir.

**Məsələn** bağlayıcısı əvvəl işlənən və aydınlaşması zəruri olan ümumiləşdirici həmcins üzv ilə sonra işlənib əvvəlkini aydınlaşdırın həmcins üzv və eyni vəziyyətdə olan cümlələr arasında işlənir. Məsələn: *Dil dərnəyinin üzvləri, məsələn, Hacağa, Zemfira, Xanım, Çingiz və başqları maraqlı məruzələrlə çıxış etdilər*.

**Tabelilik bağlayıcıları.** Dilimizdə işlənən bağlayıcıların bir qismi də yalnız tabeli mürekkeb cümlənin baş cümləsi ilə budaq cümləsini bir-birinə bağlamağa xidmət edir. Bu bağlayıcıların bağladığı tərəflər heç vaxt bərabərhüquqlu olmur. Bunlar bir cümləni başqa bir cümləyə bağlamaqla tabelilik münasibəti yaradır, biri tabe, digəri tabe edən cümlələrdən ibarət tabeli mürekkeb cümlə əmələ gəlir.

Tabelilik bağlayıcılarının məna növləri aşağıdakılardır:

- 1) aydınlaşdırma bildirənlər;
- 2) səbəb bildirənlər;
- 3) müqayisə və bənzətmə bildirənlər;
- 4) şərt bildirənlər;
- 5) güzəşt bildirənlər.

**Aydınlaşdırma bildirən bağlayıcılar.** Bu bağlayıcılar tabeli mürekkeb cümlənin budaq cümləsini müxtəlif cəhətlərdən aydınlaşdırma mənaları ilə bağlayır. Bunlar *ki*, *belə ki* bağlayıcılarından ibarətdir.

*ki* bağlayıcısı aşağıdakı budaq cümlələrin baş cümlələrə bağlanmasına və məna variantlarının yaranmasına kömək edir:

a) *ki* bağlayıcısı mübtəda budaq cümləsini baş cümləyə bağlayarkən baş cümlədə iştirak etməyən mübtədanın aydınlaşmasına kömək edir. Məsələn: *Sənə yaraşmaz ki, onun-bunun sözünü danışsan* (M.İbrahimov). *Dəmirin danışlığından məlum oldu ki, təşkilatın fəal nümayəndəsidir* (Ə.Vəliyev);

b) *ki* bağlayıcısı xəbər budaq cümləsini baş cümləyə bağlayarkən baş cümlənin xəbərinin aydınlaşmasına kömək edir. Məsələn: *Əsil mətləb orasındadır ki, bu quyunun sayəsində zəngin neft yataqları ala biləcəyik* (M.Hüseyn);

c) *ki* bağlayıcısı tamamlıq budaq cümləsini baş cümləyə bağlayarkən ya baş cümlədə iştirak etməyən, ya da əvəzliklərlə ifadə olunub aydınlaşdırılması labübənən tamamlıqların müəyyənləşməsinə

xidmət edir. Məsələn: *O haradan bilir ki, mən xəstəyəm* (M.Hüseyn). *İndi ona təəccüb edirəm ki, bura necə düşmüsən* (M.İbrahimov);

ç) ki bağlayıcısı baş cümlənin müxtəlif üzvlərini teyin edən budaq cümlələri baş cümləyə bağlanmasına kömək edir. Məsələn: *Elə oğlanlarımız var ki, gözünün içində gülə sıxsan, yenə geri qayıtmaz* (Ə.Vəliyev). *Bir sədr ki, tüpürdüyüünü yalaya, onda abırmı qalar?* (M.İbrahimov). *Bu elə bir işdir ki, sən onun öhdəsindən layiqincə gələ bilərsən* (M.Hüseyn);

d) bu bağlayıcı tərzi-hərəkət və nəticə bildirən budaq cümlələri baş cümləyə bağlamağa xidmət edir və baş cümlədəki iş-hərəketin həm tərzi-hərəkət, həm də nəticəsini aydınlaşdırmağa kömək edir. Məsələn: *Aslanov elə danışdı ki, bütün fəhlələr onu sürəkli alqışlarla qarşılıdalar* (M.Hüseyn);

e) bu bağlayıcı kəmiyyət-nəticə bildirən budaq cümlələri baş cümləyə bağlayır. Məsələn: *Külqabı ora-bura o qədər sürüdülmüşdü ki, süfrənin üstündə izlər əmələ gəlmişdi* (Ə.Vəliyev);

ə) ki bağlayıcısı zaman budaq cümlələrinin baş cümləyə bağlanmasında böyük rol oynayır. Bu bağlayıcı ya təkcə işlənərək zaman budaq cümləsini baş cümləyə bağlayır və onu (baş cümləni) zamana görə aydınlaşdırır, ya da *elə ki, onda ki, o gün ki, o zaman ki, nə vaxt ki, nə qədər ki, nə zaman ki, necə ki* mürəkkəb bağlayıcıların tərkibində iştirak edərək budaq cümlələrin baş cümlələri zamanca aydınlaşdırmasını təmin edir. Məsələn: *Rüstəm kişi küçənin o başına çatmışdı ki, arxadan Qizyetərin səsini eşitdi* (M.İbrahimov). *Tahir küçəni keçirdi ki qızlar onun qarşısına çıxdılar* (M.Hüseyn). *Elə ki boz inək soyulub qurtardı, maraq daha da artdı* (Ə.Vəliyev). *Elə ki qəti qərara gəldi, fikrindən dönməzdi* (M.İbrahimov). *Nə qədər ki biz arvadlara belə baxırıq, hələ çox utanıb-qızarmalı olacaqıq* (M.İbrahimov). *Onda ki səndən üz döndərdilər, onda ki səndən doyub soyudular, bil ki, səni gözünün üstündə saxlayacaq adam var* (M.İbrahimov). *O zaman ki qaranlıq içərimə kölgə salmağa başlayıb, tənhalıq duyğusu ürəyimi qurd kimi yeməyə başlayıb, onda sənin munis, mehriban, müqəddəs səsini eşitməmişəm* (M.İbrahimov). *Necə ki atasından bərəət kağızı gəlməmişdi, quzu kimi idi, indi az qalır göz çıxartsın* (M.İbrahimov);

f) ki bağlayıcısı ya təkcə səbəb, ya da həm səbəb, həm də məqsəd bildirən budaq cümlələri baş cümləyə bağlayır. Məsələn: *Günah məndədir ki, sənin kimi deməqoqla ağız-ağıza verirəm* (M.İbrahimov). *Xoş oldu, qeyri-xoş oldu, eşitdiyimi deyirəm ki, sədrsən,*

*tədbir tökəsən* (M.İbrahimov). *Qadanızı alım, qızlar, bir də əyər-əskiyi yoxlayın ki, söz-sov olmasın* (M.İbrahimov);

g) *belə ki* bağlayıcısı nəticə budaq cümləsini baş cümləyə bağlayır və baş cümləde icra olunmuş işin və baş vermiş hadisənin nəticəsini aydınlaşdırmağa xidmət edir. Məsələn: *Müzakirəyə qoyulmuş məsələlər yaxşı həll olundu, belə ki hamı razi qaldı.*

**Səbəb bildirən bağlayıcılar.** Bu bağlayıcılar biri digérinə səbəb olan və səbəbə görə de biri digérinə tabe olan iki cümlə arasında işlənir, onları bir-birinə bağlayır. Səbəb bildirən bağlayıcılar aşağıdakılardır: *çünki, ona görə ki, buna görə ki, onun üçün ki, bunun üçün ki, ondan ötrü ki, bundan ötrü ki, o səbəbə ki, ona görə, buna görə, ona görə də, buna görə də, onun üçün, bunun üçün, onun üçün də, bunun üçün də, ondan ötrü, ondan ötrü də, o səbəbə, o səbəbə də, odur ki.*

Bunlar tabeli mürəkkəb cümlənin tərkibindəki səbəb budaq cümləleri baş cümləyə üç cür bağlayır:

a) *çünki, ona görə ki, buna görə ki, onun üçün ki, bunun üçün ki, o səbəbə ki, bu səbəbə ki* bağlayıcıları baş cümlədən sonra gələn səbəb budaq cümləsinin əvvəlində işlənir, budaq cümləni aid olduğu baş cümləyə bağlayır və baş cümlədəki hərəkət və əlamətin səbəbini bildirir. Məsələn: *Mənə elə ittiham verə bilməzlər; çünki o cür günahdan uzağam* (M.İbrahimov). *O, üzünü Tahira tərəf çevirdi, ona görə ki onunla gizli danışmaq istəyirdi* (M.Hüseyn). *Mən dünənki yığıncağa iyirmi dəqiqə gecikmişdim, onun üçün ki* (*ona görə ki, ondan ötrü ki, o səbəbə ki*) *dərsim var idi;*

b) səbəb budaq cümləsi yenə də baş cümlədən sonra gəlir, baş cümlədə ifadə olunan fikrin səbəbini aydınlaşdırır. Belə hallarda *ona görə, onun üçün, ondan ötrü, o səbəbə* bağlayıcıları baş cümlənin tərkibində olur və baş cümlə ilə budaq cümlə arasında *ki* bağlayıcısı işlənir. Məsələn: *Səndən küsmürəm, ona görə küsmürəm ki, nöqsanımı deyirsən. Ona görə küsürəm ki, mənim bədxahalarıma inanırsan* (M.İbrahimov). *Maya bir də ona görə* (*onun üçün, ondan ötrü, o səbəbə*) *Rüstəm* kişisinin *qəzəbini* *coşdururdu ki, evində yetişmiş Pərşən* vardi (M.İbrahimov);

c) *ona görə, buna görə, ona görə də, buna görə də, onun üçün, bunun üçün, onun üçün də, bunun üçün də, ondan ötrü, bundan ötrü, ondan ötrü də, bundan ötrü də, o səbəbə, o səbəbə də, odur ki* bağlayıcıları baş cümlədən sonra gələn nəticə budaq cümləsinin tərkibində işlənir, budaq cümləni baş cümləyə bağlayır. Məsələn: *Öz ürəyi çirklidir, ona görə belə şeyləri söz qayırır* (M.İbrahimov). *Maya bacının*

*ürəyi təmizdir, ona görə də nəyimiz var, xoşuna gəlir* (M.İbrahimov). *Kələntər onun sözlərini eşitmirdi; onlara qulaq asmırıldı, buna görə də (bunun üçün də, onun üçün də, o səbəbə də, bu səbəbə də), saatə baxdı* (M.İbrahimov). *Kələntər harasa tələsirdi, o dur ki, sözü tez kəsdi* (M.İbrahimov).

**Müqayisə və bənzətmə bildirən bağlayıcılar** iki təsəvvürü, iki iş-hərəkət, iki hal-vəziyyəti bir-birinə bənzətmək və bir-biri ilə müqayisə etmək üçün işlədilir. Bunlar ən çox tabeli mürəkkəb cümlənin tərkibindəki müqayisə çalarlı tərzi-hərəkət budaq cümləsini baş cümləyə bağlamağa xidmət edir.

Buraya *necə, necə ki, nə cür, nə cür ki* bağlayıcıları daxildir. Məsələn: *Zəhlən getsə də, hirsini ye, necə ki mən yedim* (M.İbrahimov). *Sən də döz, nə cür ki mən dözürəm*.

**Şərt bildirən bağlayıcılar.** *Əgər, hərgəh, indi ki, madam, madam ki* sözlərindən ibarət olan şərt bağlayıcıları, əsasən, tabeli mürəkkəb cümlənin şərt budaq cümləsini baş cümləyə bağlamağa xidmət edir. Bu bağlayıcılar şərt bildirən bağlayıcı adlansa da, aralarında bəzi xüsusiyyətlər nəzərə çarpır.

*Əgər* bağlayıcısı həm də budaq cümləyə şərt məzmunu verən *-sa, -sə* şəkilçisinin iştirak etdiyi cümlənin həm də həmin şəkilçilərin iştirak etmədiyi budaq cümlənin tərkibində işlənir və şərt budaq cümləsinin baş cümləyə bağlanmasına xidmət edir.

Birinci halda *əgər* bağlayıcısının rolu və vəzifəsi ikinci dərəcəli əhəmiyyətə malikdir; çünkü bağlayıcı sintetik tipli tabeli mürəkkəb cümlədə iştirak etdiyi üçün şərt anlayışını bir qədər gücləndirməyə xidmət edir. Əsas şərt məzmunu *-sa, -sə* şəkilçisi ilə yaranmış olur. Məsələn: *Əgər səni bu Pərsandan, bu Qaraşdan az istəyirəmsə, üzüm gülməsin* (M.İbrahimov). *Əgər istəyirsənsə, sabah bir də gedə bilərəm* (M.Hüseyn). *Əgər Ələsgər razi olsa, Mürsəlin oğlunu onlardan gizlədərik* (Ə.Veliyev).

Bu cümlələrdən *əgər* bağlayıcısı atılsa, cümlənin əsas şərt məzmununa heç bir xələl gəlməz. Odur ki, çox vaxt şərt budaq cümləsi *əgər* bağlayıcısının iştirakı olmadan işlədilir. Məsələn: *Qonşular qaçıb qızı qaytarmasayıdı, kim bilir, Kiçikxanım haralara gedəcəkdi* (Mir Cəlal). *Əsil gözəlliyyin iki şeydir nişanəsi; Zülfü qaraysa, sineyi-safı bəyaz ola* (Ə.Vahid). *Zənnimcə, bu qız pis bir adamın əlinə düşərsə, mütləq həyatını böyük bir faciə ilə qurtaracaq* (M.İbrahimov).

İkinci halda budaq cümlədə *-sa, -sə* şərt şəkilçisi iştirak etmir, şərt məzmunu yalnız *əgər* bağlayıcısı vasitəsilə yaranır. Məsələn:

*Əgər öldürməklə iş qurtarır, üçümüzün də bir qaşıq qanı sənə halal-*dir (M.İbrahimov). *Əgər buruq ustası deyil, bəs buralarda nə gəzir* (M.Hüseyn).

**Hərgah** bağlayıcısı *əgər* bağlayıcının sinonimi kimi sintetik tipli, yəni *-sa*, *-sə* şərt şəkilçisi iştirak edən budaq cümlələrdə işlənir. Məsələn: *And olsun qardaşımın canına, hərgah sözümün biri o yan-bu yan olsa, səni diri-dirə quşlara yedirəcəyəm* (Ə.Vəliyev).

**İndi ki, madam ki** bağlayıcıları baş cümlədən əvvəl gələn budaq cümlənin tərkibində işlənərək, onu baş cümləyə bağlayır və bu vaxt güzəştli şərt məzmunu yaradır. Məsələn: *İndi ki boyunduruq yoldaşı olmuşsunuz, gərək bir-birinizi gözləyəsiniz* (M.İbrahimov). *İndi ki sən oldun dərdimə şərik; Qoy açım qəlbimi, qulaq as, qardaş* (S.Rüstəm). *Mürsəl, madam ki bizimlə əl-ələ vermisən, gərək belə seyləri başa düşəsən* (Ə.Vəliyev).

**Güzəşt və qarşılaşdırma bildirən bağlayıcılar** tabeli mürəkkəb cümlənin tərkibindəki budaq cümləni güzəşt yolu ilə baş cümləyə bağlayır. Bunlar *hərçənd*, *hərçənd ki*, *gərçi*, *əgərçi* bağlayıcılarından ibarətdir. *Gərçi*, *əgərçi* bağlayıcıları klassik ədəbi dilimizdə çox işlənmişdir:

*Sən gərçi olubsan ona məftun; Oldur tələbində səndən əfzun* (M.Füzuli). *Leylidə əgərçi dərd çoxdur; Məcnuni-həzinəcə dərdi yoxdur* (M.Füzuli). *Əgərçi qaçarkən atı yormuşam; Yenə hər nə hökmün ola, durmuşam* (M.Ə.Sabir). *Gərçi bazarımı etməkdə kəsad; Səy edir bir para İrani-nəjad; Leyk mən baxmayram, hey satıram.* Ay alan!.. *Məmləkəti-Rey saturam* (M.Ə.Sabir).

**Hərçənd, hərçənd ki** bağlayıcıları xalis güzəşt məzmunu yaratmağa xidmet edir. Məsələn: *Hərçənd ilk söz böyüyündür, ancaq Mədət adəti pozub dedi* (Ə.Vəliyev). *Hərçənd ki xanım özünü pis hiss edirdi, ancaq bunu qonaqlara bildirmədi.*

Müasir Azərbaycan dilində *-sa da*, *-sə də* şərtlə güzəşt bağlayıcısı da işlənir. Tabeli mürəkkəb cümlənin budaq cümləsində *-sa*, *-sə* şəkilçisi şərt məzmunu yaradır, onlardan sonra artırılan *da*, *də* bağlayıcısı budaq cümləni baş cümləyə bağlayarkən güzəşt məzmununun yaranmasına kömək edir. Məsələn: *Özü gəlmək istəsə də, oradan onu qoparmaq çətin olacaqdır* (Mir Cəlal). *Qul belə mənzum mükalimələri çox eşitmışsə də, yenə heyrətindən qulaqlarındakı sırgalar yırğalandı* (A.Zöhrabbəyov).

## ƏDAT

### ÜMUMİ MƏLUMAT

Ədatlar dilimizdə ən çox işlənən köməkçi nitq hissələrindəndir. Onların nitqdəki rolu geniş və cox cəhətlidir.

Müasir qrammatikalarda işlədilən ədat termini, bu termin altında izah və şərh edilən köməkçi nitq hissəsi əvvəlki qrammatika kitablarında “ədat”, yaxud “ədavat” terminlərindən və həmin terminlər altında verilən qrammatik materiallardan tamamilə fərqlidir. Əvvəlki kitablarda “ədat”, “ədavat” bəhsinə bütün köməkçi nitq hissələri (qoşma, bağlayıcı, nida, ədat) və bütün şəkilçilər daxil edilirdi. Müasir qrammatikalarda verilən ədatlar köməkçi nitq hissələrindən fərqli olan, vaxtılı ya onların içərisində itib-batan, ya da heç hesaba alınmayan sözlər və morfemlərdir.

Ədatlar cümlə üzvü olmur, lakin cümləyə müxtəlif cəhətdən mənə incəlikləri verir, ifadənin səlisləşməsinə, fikrin məntiqi qurulmasına kömək edir. Bunlar cümləyə, yaxud aid olduğu sözə elə bir incəlik verir ki, dinləyicinin diqqəti nəzərdə tutulan cəhətə cəlb olunur. Ədatların bir qismində modallıq qabarlıq şəkildə özünü göstərir.

Ədat müstəqil nitq hissələrindən törəyib, köməkçi nitq hissəsinə, oradan da şəkilçiye doğru inkişaf prosesi keçirməkdə olan bir nitq hissəsidir. Bu cəhətdən ədatları dörd yərə bölmək olar:

- 1) müstəqil nitq hissəsi ilə omonim olanlar;
- 2) bağlayıcı ilə omonim olanlar;
- 3) sabitləşmiş-xalis ədatlar;
- 4) şəkilçiləşməyə doğru gedən ədatlar.

**Müstəqil nitq hissəsi ilə omonim olanlar.** Dilimizdə elə ədatlar vardır ki, onlar ayrılıqda lügəvi mənaya malik olan və cümlə üzvü vəzifəsi daşıyan əsas sözlərdən tamamilə təcrid olunub köməkçi nitq hissəsinə (xalis ədata) çevrilə bilməmişdir. Onlar cümlədə həm əsas, həm də köməkçi söz (ədat) kimi işlənir. Həm müstəqil nitq hissəsi, həm də ədat kimi işlənən sözlər aşağıdakılardır:

a) *belə, elə* sözləri tərkib və ya cümlə daxilində işaret əvəzliyi, ya da tərzi-hərəkət zərfi kimi işlənib teyin, zərflik vəzifəsi daşısa və *bu cür, o cür* sözləri ilə əvəz oluna bilsə, müstəqil söz olur. Məsələn: *O belə adamlara həmişə hörmət etməyi sevirdi. Mən belə başa düşürəm ki, paraya dəymə, bütünü kəsmə, doğra, doyunca ye demək*

*asandır* (Ə.Vəliyev). *Elə şahin, – dedi, – taxtı tərac olsun* (Mir Cəlal). *Adam özündən böyük ilə elə danışmaz* (Mir Cəlal).

*Belə, elə* sözləri cümlədə heç bir vəzifə daşılmazsa, *bu cür, o cür* sözləri ilə əvəz edilə bilməzsə və başqa bir ədatla əvəz oluna bilərsə, ədat olur. Məsələn: *Bu zaman onun üçün təsadüfən bir iş çıxsa belə, etina etmir* (Ə.Məmmədxanlı). *Elə bu anda onun pəncərəsində nə isə bir şölə titrədi və söndü* (Ə.Məmmədxanlı).

Bəzən bu sözlər eyni cümlədə həm müstəqil söz, həm də ədat kimi işlənir. Məsələn: *Osipov haqqında belə bir danışq gedirdi ki, onun əli dəyən xəstə dərman belə içməsə sağalar* (S.Rəhman);

b) *axır* sözü cümlədə bir vəzifə daşısa, *son* sözünün sinonimi, əvvəl sözünün antonimi ola bilsə, müstəqil söz, *axı* sözünün sinonimi olsa, ədat olur. Məsələn: *Axır günlər bizim də evimiz belə idi* (M.İbrahimov). *Bu qədər ört-basdır eləmək olmaz axır, canım!* (S.Rahimov);

c) *artıq* sözü əskik sözünün antonimi, ziyadə sözünün sinonimi olarsa, cümlədə vəzifə daşıyarsa, müstəqil söz, heç bir müstəqil sözün sinonimi ve ya antonimi olmazsa və cümlə üzvü vəzifəsi daşılmazsa, ədat olur. Məsələn: *Artıq tamah baş yarar* (Atalar sözü). *Artıq -əskik danışmaq lazımlı deyildir. Artıq həyat məni tərk edir, nəfəsim boğulur* (Ə.Məmmədxanlı);

ç) *tək, təkcə, bir, bircə* sözləri cümlədə vəzifə daşısa, müəyyən suala cavab olsa, *yalnız, ancaq* sözləri ilə əvəz edilə bilməsə, müstəqil söz olur. Məsələn: *Bircə dəqiqli o xalçaya baxıb yenə kəndə qayıdırıq* (Ə.Məmmədxanlı). *Hami çıxdı, Nayib evdə tək qaldı* (Makulu). *Çox gözlədim, gəlmədi, gecə növbətçiliyini də təkcə çəkməli oldum. Bayrama bir gün qalmışdı.*

Bu sözlər heç bir suala cavab olmazsa, heç bir sintaktik vəzifə daşılmazsa və *yalnız, ancaq* ədatları ilə əvəz edilə bilsə, ədat olur. Məsələn: *Tək bu rəhmətlikdə olan hümmətin yarısı indiki dirilərdə olaydı* (Mir Cəlal). *Bunu bircə onlar bilir* (Makulu). *Ərinə köməkçi olmaq təkcə bişmiş bişirmək, paltar yumaq, təsərrüfatla maşğıl olmaqdan ibarət deyil* (Ə.Vəliyev). *Bir sənə etibar edirəm;*

d) *bax, gəl, gəlin, qoy, qoyun, gör, görün, görüm, görək* sözləri cümlədə xəbər vəzifəsində olub, həqiqətən, *baxmaq, gəlmək, qoymaq, görmək* mənalarını ifadə edərsə, müstəqil söz kimi işlənir. Məsələn: *Hər şeyə diqqətlə bax. Gecikmə, vaxtında gəl. Uşaqlara da xəbər ver, saat beş tamamda məktəbə gəlin. Sən o evin binasını qoy, mən tikib başa çatdıraram. Götürdüyüünüz kitabları öz yerinə*

*qoyun. Bir az tez gedib onu evində g ö r, bizim də sözümüzü çatdır. Elə otur ki, mən də görüm. Məsləhətdirsə, biz də gedək görək, siz də görün.*

Həmin sözlər eyni şekilde müstəqil söz kimi deyil, ədat kimi də işlənir. Məsələn: *Nə olar, q o y azadlıq alaq, q o y bu köpək oğlunu qovaq, təzə məclis seçək, torpaq məsələsinə də baxarıq* (M.İbrahimov). *Gəlin hamiliqca karvansaraya gedib, məlun kazakı da oradan götürüb aparaq şəriət qapısına* (Makulu). *Ağalar, gəlin bir az açıq danışaq* (Makulu). *Bax bir də deyirəm, yerinizdən tərpənməyiniz ha!* (Makulu). *Danış görüm yaralı necədir?* (Makulu). *Bir danış görək bu gün nə etməlisən* (Ə.Rəhimov).

**Bağlayıcı ilə omonim olanlar.** Dilimizdəki ədatların bir qismi də həm bağlayıcı, həm də ədat kimi işlənir. Başqa sözlə desək, bağlayıcıların bəzisi ədatlaşır, öz əvvəlki şəklini saxlamaqla bağlayıcılıq vəzifəsini itirib, ədatlıq vəzifəsini daşıyır. Buraya *ki, hətta, da, də,ancaq, fəqət* sözlərini daxil etmək olar:

a) *ki* köməkçi söyü tabeli mürəkkəb cümlənin budaq cümlələrini baş cümləyə bağlamaq vəzifəsi daşıdığı zaman tabelilik bağlayıcısı olur (*ki* bağlayıcısı bəhsinə bax). Həmin köməkçi söz ayrı-ayrı sözlərdən və cümlələrdən sonra işlənib onların ifadəsini qüvvətləndirərsə, yaxud onlara sual məzmunu gətirərsə, ədat hesab olunur. Məsələn: *Ay Rüstəm, od olub məni yandırmayacaqsan ki!* (M.İbrahimov). *Əsil-nəcabətdə bir məlik olubsan ki!* (A.Zöhrabbeyov). *Bu ki uşaqdır!* (Xoşkinabi). *Biz rayon üçün nə eləmişik ki...* (M.İbrahimov);  
b) *hətta* söyü bağlayıcı, həm də ədat kimi işlənir. Bağlayıcı kimi: *Şirzada elə gəldi ki, Rüstəm kişi bu hərəkəti ilə nəinki çoban Kərəmi heç adam yerinə qoymur, hətta ona və Qoşatxana da meydən oxuyur* (M.İbrahimov). Ədat kimi: *Hətta Nyura xala ona deyir ki, böyükündə sən hələ çox dil biləcəksən* (Ə.Məmmədxanlı);

c) *da, də* cümlədə təkrar olunarsa, və bağlayıcısı ilə əvəz oluna bilərsə, bağlayıcı olur. Bunlar tek işlənərsə, özündən əvvəlki sözün üzərinə vurğu gətirərsə və başqa bir bağlayıcı ilə əvəz olunmazsa, ədat olur. Məsələn: *Nə olar, bir az baş apardı da* (Ə.Vəliyev). *Bələ bir şey onu maraqlandırmırı də* (Mir Cəlal). *Bu çərxi-fələk tərsinə dövran edir indi; Fələ də özün daxili-insan edir indi!* (M.Ə.Sabir);

ç) *ancaq, amma, fəqət* sözləri bağlayıcı olduqları kimi, ədat da ola bilir. (Bağlayıcı bəhsinə bax.) *amma* heç bir ziddiyət məzmunu bildirməsə, qeyd-şərt və ya istehza, bəyənmə məzmunu ifadə etse, ədat olur. Məsələn: *Plov, amma plov ha! Amma nə dedin!*

*Var-yoxun bəzmi-islam etdi! Amma, millət a! Moldayı, gördün nə iqdam etdi? Amma millət a!* (M.Ə.Sabir).

Ancaq, *fəqət* sözləri heç bir ziddiyət bildirmədən məhdudluq məzmunu ifadə etsə və *təkcə*, *bircə*, *yalnız* ədatlarının sinonimi kimi işlənsə, ədat olur. Məsələn: *Yadında qalan Nəcəf komsomola dediyi kimi, ancaq təriflər və yenə təriflər idi* (M.İbrahimov). *Xəstəxanaya gətirilmiş adam həkim üçün ancaq xəstədir* (Ə.Vəliyev). *Palit-qadır hər işləri, alışları, verişləri. Olarda bir əməl fəqət quru, boş iftişarı gör* (M.Ə.Sabir).

**Sabitləşmiş-xalis ədatlar.** Azərbaycan dilinin inkişafı prosesi ilə bağlı olaraq vaxtile müstəqil mənaya malik sözlərin bir qismi indi yalnız ədat kimi çıxış edir. Dilimizdə işlənən *lap*, *axı*, *məhz*, *məgər*, *kaş*, *barı*, *bəs (də)*, *di* kimi sözləri müasir vəziyyətlərinə və mövqelərinə görə sabitləşmiş ədat hesab etmək olar.

**Şəkilçiləşməyə doğru gedən ədatlar.** Müasir dilimizdə işlənən ədatların bir qismi də şəkilçiləşməyə doğru inkişaf edir; yəni şəkilçiləşərək sözə bitişik yazılır. Belə şəkilçiləşmiş ədatların bir qismi həttə sözdüzəldicilik rolu oynayaraq, müxtəlif nitq hissələrinin sonuna bitişməklə eyni nitq hissəsinin düzəltmə şəklini əmələ gətirir. Buraya *-ca (-cə)*; *-sana (-sənə)* morfemlərini daxil etmək olar. *-mı (-mi*, *-mu, -mü)* morfemi də şəkilçiləşmiş ədat hesab olunur.

## ƏDATIN QURULUŞCA NÖVLƏRI

Ədatlar quruluşu etibarilə üç yerə bölünür: 1) sadə; 2) düzəltmə; 3) mürəkkəb.

1) Sadə ədatlar yalnız söz köklərindən ibarət olur: *axı*, *lap*, *daha*, *dəxli*, *ancaq*, *amma*, *fəqət*, *belə*, *elə*, *yalnız*, *məhz*, *məgər*, *bəs*, *bax*, *gör*, *əsil*, *di*, *gəl*, *qoy*, *ki*, *ha*, *artıq*, *barı*, *biri*, *tək* və s.

2) Düzəltmə ədatlar sadə ədatların bir qisminə şəkilçiləşmiş *-ca*, *-cə* ədatlarını artırmaqla düzəlir: *beləcə*, *eləcə*, *bircə*, *təkcə* və s.

3) Mürəkkəb ədatlar ya iki və daha çox sadə, ya da sadə və düzəltmə ədatlardan əmələ gəlir: *beləcə də*, *eləcə də*, *bir də*, *bir də ki* və s.

## ƏDATIN MƏNACA NÖVLƏRİ

Dilimizdə işlənən ədatlar mənaca da müxtəlif olur. Hələlik ədatların aşağıdakı məna növləri müəyyən edilmişdir:

- 1) qüvvətləndirici ədatlar;
- 2) dəqiqləşdirici ədatlar;
- 3) məhdudlaşdırıcı ədatlar;
- 4) sual ədatları;
- 5) əmr ədatları;
- 6) təsdiq və inkar ədatları;
- 7) arzu və qeyd-şərt ədatları.

### Qüvvətləndirici ədatlar

Qüvvətləndirici ədatlar ya cümlə daxilindəki sözlərin, ya söz birləşmələrinin, ya da bütünlükə cümlənin mənasını qüvvətləndirir. Bu o deməkdir ki, həmin ədatlar bir sözə, söz birləşməsinə, yaxud bütün cümləyə aid olduqda həmin sözün, söz birləşməsinin, ya da cümlənin təsir qüvvəsini aid olmadığı söz və cümləyə nisbətən artırır və onun daha tez nəzərə çarpmasına kömək edir, aid olduğu cümlədə yürüdülən fikrin emosional təsirini başqa cümlələrdən fərqli bir tərzdə dinləyiciyə çatdırır.

Qüvvətləndirici ədatlar aşağıdakılardır: *axı (axır), ki, lap, ha, hətta, belə, elə, artıq, daha, bir, bircə, da, də, ca, cə*.

**Qüvvətləndirici *axı (axır)* ədatı.** Bu ədat, bir tərəfdən, cümlənin ümumi məzmununu qüvvətləndirir, hökmü müəyyən dərəcədə qətiləşdirir və cümləyə nida intonasiyası verir. Digər tərəfdən də, əvvəlki və ya sonrakı hadisələrlə əlaqə yaradır. Mənşə etibarilə *axı* ədatı *axır* sözündən əmələ gelmişdir. Son və neticə bildirən *axır* sözü ədat kimi işlənməklə tədricən *axı* şəklində düşməyə başlamışdır. Bu ədat indi də *axı*, bəzən də *axır* şəklində işlənməkdədir. Məsələn: *Hacı ağa, oxumağın faydasını kim qanmaz axı* (Mir Cəlal). *Ağa, sudyə yalan danışır axır* (Mir Cəlal). *Bu qulluq işi, bu divanla zarafat olmaz axır* (S.Rəhimov). *Qulluq əmrirdir, axır, günü-güñə satmaq da olmaz* (S.Rəhimov).

Qüvvətləndirici *axı* ədatı işlənmə yerinə görə tam sərbəstdir; o, cümlənin hər yerində gələ bilir, lakin on çok cümlənin başında və axırında işlənir.

Cümlənin başında: *Axi mən nə günahın sahibiyəm?* (Mir Cəlal). *Axi Tahirzadəni niyə araya qatırsan?* (Mir Cəlal). *Axi mən sənə yalvarmışdım, Yaqut, getmə demişdim* (Ə.Məmmədxanlı). *Axi sən məndən nə istəyirsən?* (S.Rəhimov).

Cümlədə xitabdan sonra: *Eh, qızım, qızım, – dedi, axı ona qara haşıya yaraşmazdı. Axı o bizim qaralmağın günəşimizdi* (Ə.Məmmədxanlı).

Cümlədə modal sözdən sonra: *Xalaoglu, deyəsən, axı siz şəriət xadimi olmuşsunuz* (Makulu).

Cümlənin ortasında: *Molla Nəsrəddin də axı, necə olsa, gülməli sözlər danışır* (Mir Cəlal).

Cümlənin sonunda: *Mən heç onu yaddan çıxara bilmirəm axı* (Mir Cəlal). *Xalqın başı qalmaqaldan təzə qurtarır axı* (Mir Cəlal).

Mürəkkəb cümlənin tərkibində: *Axı heç qeyrətdəndi ki, el-oba dağa çıxsın, düşmənlə üz-üzə gəlsin, mən durub baxım* (Makulu). *Axı deyirlər: kim ki sözünün üstüne gəldi, o, ürəyi açıq adamdır* (Makulu).

**Qüvvətləndirici *ki* ədati.** Bu ədat da *lap* ədati kimi cümlənin müxtəlif üzvlərinin üzərinə vurğu getirir və onların ifadə etdiyi mənəni gücləndirir. *lap* ədati ilə *ki* ədatının fərqi aid olduğunu sözdən əvvəl və ya sonra işlənmələrindən ibarətdir. *lap* ədati aid olduğu sözdə əvvəl, *ki* ədati isə sonra işlənir.

Qüvvətləndirici *ki* ədatı cümlənin ya ortasında, ya da axırında işlənir.

Cümlənin ortasında: *Bu ki səs deyil – bu ki Cavahirdir* (Ə.Məmmədxanlı). *Amma siz ki həmd olsun, məxsusi kamal sahibiniz. Siz ki bilirsınız* (S.Rəhimov).

Cümlənin sonunda: *Səsimi almayıacaqsan ki!* (Mir Cəlal). *Yaxşı əkin sahələri təkcə bu sahədən ibarət deyil ki* (M.Ibrahimov).

**Qüvvətləndirici *lap* ədatı** cümlənin ya əvvəlinde, ya da ortasında işlənir.

Cümlənin əvvəlinde: *lap* yüzbaşı gələ, ağızını açma (Mir Cəlal). *lap* ağıllı iş görüb, – dedi (Makulu).

Cümlənin ortasında: *Yekə-yekə danışan sən özünsən, o lap doğru deyir* (Makulu). *Zalimin qızı lap möcüzə görsədir* (Mir Cəlal).

*lap* ədati cümlə üzvlərinə aid olması və onların ifadə etdiyi mənəni qüvvətləndirməsi cəhətdən çox sərbəstdir. O, cümlənin bütün üzvlərinə aid olur, onların üzərinə vurğu getirir və onlarla birlikdə bir cümlə üzvü hesab olunur. Məsələn:

**Mübtədaya aid:** *lap Rüstəm kişi quyrugunu yerə də dirəsə, başqasına verən deyiləm* (M.Ibrahimov).

**İsmi xəbərə aid:** *Bu, Molla Nəsrəddinin lap özüdür* (Mir Cəlal). *Əntiqə şəhərdə, lap Hacının yanındadır* (Mir Cəlal). *Adam özünə lənət oxumaz! Sən özün ki lap şeytansan* (Makulu).

**Feli xəbərə aid:** *İkinci mahbus irəli gələndə kəndlilər lap dəhşətə gəldilər* (Makulu). *Əntiqənin hərdən ağzına atdığı üzüm gilələri ürəyini lap siyirirdi* (Mir Cəlal). *Onun verdiyi həblər xəstəni lap dildən salmışdı* (Mir Cəlal).

**Tamamlığa aid:** *Yusif elə deyir ki, guya lap öz gözü ilə görür* (Makulu). *Deyəsən, bu sözləri lap mənə qoşublar* (Mir Cəlal). *Lap dul Məsmənin özünü götürək* (Mir Cəlal).

**Təyinə aid:** “*Molla Nəsrəddin*” sözünün *lap ilk hərflərini görəndə, sanki öz öksinin eybacər şəkildə çəkildiyini görəndə Hacı özünü saxlaya bilmədi* (Mir Cəlal). *Ona ad qoymaq lap nabikə işdir* (Mir Cəlal).

**Zaman zərfliyinə aid:** *Qarı yerindən qalxan kimi lap ala-qaranlıqda ətrafına diqqətlə baxdı* (Mir Cəlal). *Çünki küsüb evdən gedib, lap çoxdan gedib* (Ə.Məmmədxanlı).

**Yer zərfliyinə aid:** *Birdən lap yaxına, mənim pəncərəmin qarşısına gəldi* (Ə.Məmmədxanlı). *Bu qapının lap ağızında ikimərtəbəli bir binada Təbriz nəzmiyyə idarəsi yerləşirdi* (Makulu).

**Qüvvətləndirici ha ədati.** Bu ədat çox vaxt feli cümlələrin sonunda işlənir və inkarlıq bildirən feli xəbərin mənasını qüvvətləndirir. Qüvvətləndirici *ha* ədatı qüvvətləndirici *ki* ədatının sinonimi kimi işlənir və istəniləndiyi zaman onunla əvəz oluna bilir. Məsələn: *Rüstəm dayıdan az yazmayıblar ha!* (M.İbrahimov). *Camaat naħaq yera başımıza and içmir ha!* (M.İbrahimov).

*Ha* ədatı ismi cümlələrin sonunda da işlənir. Məsələn: *Cənab nazir, yaman da qəhrəmansanmış ha!* (Makulu). *Bir şeyə şübhə eləmək zəiflikdən deyil ha!* (M.İbrahimov). *Elə indinin özündə kolxoza sən ondan az cavabdeh deyilsən ha!* (M.İbrahimov).

**Qüvvətləndirici hətta ədati.** Həm bağlayıcılıq, həm də ədatlıq keyfiyyətinə malik olan *hətta* son vaxtlara qədər yalnız bağlayıcı kimi izah edilirdi. Onun qüvvətləndirici keyfiyyəti nəzərə alınmır. Son tədqiqat nəticəsində bunun ədatlıq keyfiyyəti də zahirə çıxarılmışdır. *Hətta* sözü özündən sonra gələn sözün təsir dərəcəsini artırır, onun başqa sözlərdən qüvvətli ifadə edilməsini təmin edir. *Hətta* ədatı ya təsir dərəcəsini artırdığı sözün yanında, ya da ondan aralı işlənir. *Hətta* ədatının hansı sözə aid olduğunu bildirmək

üçün həmin söz sonra *da*, *də* ədatlarından biri işlədir. Məsələn: *Hətta yuxarılarda da belələri var* (M.İbrahimov). *Hətta Qoşatxanı da qolundan tutub ortalığa çəkdilər, oynatdilar* (M.İbrahimov).

**Qüvvətləndirici *belə* ədati.** Son vaxtlara qədər yalnız işarə evəzliyi, yaxud zərf kimi izah edilən *belə* ədati qüvvətləndirmə dərəcəsinə görə *hətta* ədatına uyğun gəlsə *də*, işlənmə yerinə görə ondan fərqlənir. *Hətta* ədati qüvvətləndirdiyi sözdən əvvəl işləndiyi haldə, *belə* ədati qüvvətləndirici sözdən sonra gəlir. Bu ədat *da*, *də* qüvvətləndirici ədatları ilə sinonim olur. Məsələn: *Anamı və atamı harada itirdiyimi belə yaxşı bilmirdim* (Ə.Məmmədxanlı). *O, Pərşəni incidə biləcək bir kəlmə belə dilinə gətirmədi* (M.İbrahimov). *Şirzadın dodağını belə tərpətmədən ürəyində dediyi bu sözləri hamı eşitdi* (M.İbrahimov).

**Qüvvətləndirici *elə* ədati.** Bu ədat özündən sonra gələn sözün təsir qüvvəsini artırır. *Elə* ədati cümlənin başında və ortasında işlənir. Məsələn: *Elə mən də o fikirdəyəm* (Makulu). *Azərbaycanlı qonaqların kurd obalarına gəlməsi xəbəri dodukanlılara elə birinci gün çatmışdı* (Makulu).

Bu ədatın qüvvətləndirdiyi sözdən sonra *da*, *də* ədati bəzən işlənir, bəzən işlənmir. Məsələn: *Bir azdan sonra məlum oldu ki, elə Həsən əminin özünü də axtarırlar. Onu elə Atabəy ilə qutudarı aparan gün həbs edəcəkmişlər* (Ab.Qədiri).

*Elə* ədatı çox zaman *lap* ədatının sinonimi kimi işlənir; yəni bu ədatları bir-biri ilə evəz etmək mümkündür. Məsələn: *Biz Atabəy kimi xainləri elə (lap) bu dəqiqə öz cəzalarına çatdırmałyıq* (Makulu).

**Qüvvətləndirici *artıq* ədati.** Bu ədat ifadə qüvvəsini artırdığı sözdən əvvəl işlənərək bir iş və hadisenin tamamlandığını və həmin tamamlanmış hadisenin başlanğıcını göstərir. O, cümlənin əvvəlində, ortasında işlənir və çox zaman (xüsusən canlı danışiq dilimizdə) *daha* ədatı ilə evəz oluna bilir.

Cümlənin əvvəlində: *Artıq zaman çatmışdı* (Ə.Məmmədxanlı). *Artıq nə iş, nə oyun, nə əyləncə, nə dostlar ona atasının qatillərini unutdura bilirdilər* (Makulu).

Cümlənin ortasında: *Rüstəm kişi artıq səbri də, təmkini də itirmişdi* (M.İbrahimov). *Bir neçə dəqiqə sonra artıq hamı öz yerində oturmuşdu* (Makulu).

*Daha* ədatı ilə evəz oluna bilənlər: *O artıq (daha) özünü dədə-baba kəndli kimi hiss edirdi* (M.İbrahimov). *O hələ uzaqdan daxma-*

*sının pəncərəsini əvvəlki kimi qaranlıq görərkən – artıq (daha) irəli gedə bilmədi* (Ə.Məmmədxanlı).

**Daha ədati.** Həm canlı damışq dilimizdə, həm də ədəbi dilimizdə işlənən *daha* ədati qüvvətləndirici *artıq* ədatının sinonimi kimi işlənməklə bərabər, ondan fərqli olaraq sözün emosional təsirini artırır. Bu ədat özündən sonrakı sözü və ifadəni qüvvətləndirir, onun daha təsirli, daha qabarlı ifadə olunmasını nəzərə çatdırır. O, əsasən, cümlənin əvvəlində, bəzən də ortasında işlənir. Məsələn: *A bala, sözdü, ağızma gəldi, dedim, da ha qanın niyə qaralır* (Ə.Məmmədxanlı). *Mən deyirdim ki, da ha otaq tərəfdən qulağım dincdir* (M.İbrahimov). *Yoxsa adsız kağızlara yazmağa da ha söz tapa bilmirsən?* (M.İbrahimov). *Da ha heç kəs xəbər tutmayacaq* (M.İbrahimov)

Bəzən *daha* ədati bir ədati ilə birgə işlənir və ifadəni daha da qüvvətləndirir. Məsələn: *Bir daha Şamaxıda yaşamağa tabü tavanım qalmayıbdır* (Mir Cəlal).

Bəzən *daha* ədati ilə birgə işlənir. Məsələn: *Əlyar xan əsəbi bir halda otaqda gəzinir, dəqiqələr keçir, qırmacların səsi da ha da siddətlənirdi* (Ə.Məmmədxanlı).

*Daha* ədati *lap* və *ən* ədati kimi sıfətin və zərfin dərəcəsini artırır, qüvvətləndirir. Məsələn: *Onun sözünün özündə də, nidasında da lap köhnə, lap çürük bir dünya yaşayır* (M.İbrahimov). *Bu vaxta qədər sükut da ha mənali, da ha gözəl idi* (Ə.Məmmədxanlı). *Yarməmməd ən aydın həqiqətləri belə gücə qurban verməyə hazır idi* (M.İbrahimov). *O, kolxozun qüvvə və imkanlarını da ha yaxşı bilirdi* (M.İbrahimov).

**Bir, bircə ədatları.** Dilimizdə *bir* və *bircə* ədatları da vardır ki, bunlar əmr cümlələrinde işlənir və cümlədəki təkid, hədə, təsəlli, nəsihət mənalarını daha da qüvvətləndirir. Yuxarıda göstərilən mənaları verərkən də ifadəni qüvvətləndirir. Bu ədatlar ona görə də vaxtilə əmr ədatları sırasında verilmişdir. Əslində isə bunlar əmr mənasını yaratmır, cümlədə olan əmr mənasını qüvvətləndirməyə xidmət edir. Bu ədatlar ya əmr sözündən əvvəl, ya da sonra işlənir. Məsələn: *Ay bədbəxtin qızı, bir məsləhət elə, bir soruş-soraqlaş, bir gör nədi, nə deyil* (Mir Cəlal). *Bunda üzə bax bir* (M.İbrahimov). *Ay İsa bəy, bir qulaq as* (Mir Cəlal). *Əllərin ağrımاسın, Satır dadas, bircə tez ol* (Makulu). *Bunun iştahasına bax bir* (Mir Cəlal). *Bircə gəl bu tərəfə* (Makulu).

**Da (də) ədati.** Azərbaycan dilinə aid qrammatika kitablarında uzun müddət yalnız bağlayıcı kimi qəbul edilən və dilimizdə çox

işlenen *da* (*də*) ədati aid olduğu sözden sonra işlenir; həmin sözün üzərinə qüvvətli vurğu gətirir. Bu ədat vasitəsilə oxucunun və ya dinləyicinin nəzəri müəyyən sözə, ya da bütün ifadəyə daha artıq cəlb olunur. Aid olduğu sözü və ya ifadəni qüvvətləndirərkən bu ədat təkid, təəssüf, etiraf, istehza, kinayə və s. kimi emosional məna çalarlığı da yaradır.

Yerinə görə bu ədat cümlənin ortasında və sonunda işlenir. Məsələn: *Ata-anasından xəbərsiz özünə adaxlı da tapmışdı* (M.İbrahimov). *Camaat da danışır-danışır, dayanır* (M.İbrahimov). *Bələ şey onu maraqlandırmır da* (Mir Cəlal).

**-ca (-cə) ədati.** Bu ədati qüvvətləndirici başqa ədatlardan fərqləndirən cəhət onun formaca şəkilçiləşməsi və sözə bitişik yazılımasıdır. Bu, məzmunca bitişdiyi sözlərin təsir dərəcəsini qüvvətləndirir; ən çox zərf və sıfət dərəcəsinin qüvvətlənməsinə xidmət edir. Məsələn: *Qızyetər Nəcəfin sözlərini eşitmədi, lakin ürəyindən keçəni yaxşıca bildiyindən sevinərək uçundu* (M.İbrahimov). *Qaras qapını açıb yavasca həyətə çıxdı* (M.İbrahimov). *Elə bu saatca açıb bütün fikirlərini Qaraşa anlatmaq istəyirdi* (M.İbrahimov). *Gələn günün sabahısı evindən sahmanlıca bir yorğan gətirdi* (Mir Cəlal). *On-on beş ilin ürək dostu kimi şirinca söhbət edirdi* (Mir Cəlal).

### Dəqiqləşdirici ədatlar

Dilimizdə işlenen ədatların bir qismi də aid olduqları sözün mənasının dəqiq müəyyənləşməsinə xidmət edir. Belə ədatlar miqdarda azdır. Onlar *elə*, *məhz*, *əsil* sözlərindən və *-ca*, *-cə* morfemlərindən ibarətdir. Bu ədatlar dəqiqləşdiridi sözün üzərine vurğu gətirir, həmin sözün başqalarından fərqlənməsini təmin edir. Bunlar tekçə dəqiqləşdiridi sözün deyil, ifadənin və ya cümlənin ümumi mənasının dəqiqləşməsində də müəyyən rol oynayır.

***Elə* ədati.** Eyni şəkildə həm işarə əvəzliyi, həm tərzi-hərəkət zərfi, həm qüvvətləndirici ədat, həm də dəqiqləşdirici ədat kimi işlenən *elə* sözü aid olduğu sözün mənəsini dəqiqləşdirmədə daha çox iştirak edir. *Elə* ədatı ona görə həm qüvvətləndirici, həm də dəqiqləşdirici ədat hesab olunur ki, cümlədə *bu*, *o*, *belə* işarə əvəzlikləri teyin vəzifəsində işlənərkən teyin etdiyi sözü dəqiq müəyyənləşdirir. Əgər belə cümlələrdə həmin işarə əvəzliklərindən əvvəl *elə* ədatı işlənərsə, həmin ədat dəqiqliyin dərəcəsini daha da qüvvətləndirir. Deməli, *elə* ədatı həm dəqiqləşdirir, həm də dəqiqliyi qüvvətləndirir.

Məsələn: *Elə o saat tapşırdım ki, uşaqlar, o qızı çöldə, vəhşilər içində qoymaq olmaz* (Mir Cəlal). *Elə bu saat çağırtdır gəlsin* (Mir Cəlal). *Elə bunun üstündə sürgünə gedir* (Mir Cəlal).

Bu ədat xalis dəqiqləşdirmə ədati kimi də çox işlənir. Məsələn: *Elə Muğanın da dərdi su dərdidir* (M.İbrahimov). *Elə biri qonşun Qara Kərəmoğlu, müəllimlərə onotaqlı, eyvanlı, bağçalı ev tikdirib* (M.İbrahimov).

Yerinə görə bu ədat cümlənin əvvəlinde və ortasında işlənir. Məsələn: *Elə bizi şəriət adı ilə bu günə salan sizsiniz* (Makulu). *Qarasə elə bil özü də onu deyirdi* (M.İbrahimov).

**Məhz ədatı.** Əsasən ədəbi dildə işlənən *məhz* ədatı da *elə* ədatı kimi özündən sonra gələn sözü dəqiqləşdirməklə cümləyə xüsusi bir intonasiya əlavə edir, özündən sonra gələn sözə vurğu getirir və onu daha qabarlıq şəkildə nəzərə çarpdırır. *Məhz* ədatı da cümlənin əvvəlinde və ortasında işlənərek, onun bütün üzvlərini dəqiqləşdirə bilir. Məsələn: *Bu sözü məhz Rüstəm kişi deməli idi* (M.İbrahimov). *Bütün bunlar məhz Maya gələndən sonra baş vermişdir* (M.İbrahimov). *Amma mənim aləmimdə xalqına, torpağına xidmət etmək istəyənin yeri məhz xalqın öz içindədir* (Mir Cəlal).

**Əsil ədatı.** Bu, dilimizdə həm müstəqil mənalı söz, həm də ədat kimi işlənir. *Əsil* sözü sıfət mənasında təyin vəzifəsində işləndiyi zaman müstəqil mənalı söz olur. Məsələn: *O adamlardan istifadə etməyin əsil vaxtı indidir* (Makulu). *Əsil yoldaş yalnız belə hərəkət edə bilərdi*.

*Əsil* ədatı cümlədə heç bir vəzifə daşımasa, heç bir suala cavab verməsə və *məhz* ədatının sinonimi kimi işlənsə, dəqiqləşdirici ədat olur. Məsələn: *Bu mövzu əsil sənin malındır. Bu tələbə əsil sən deyəndir*.

**Şəkilçiləşmiş -ca (-cə) ədatı** yalnız mənaca ədat hesab oluna bilər, formaca tamamilə şəkilçiləşmişdir. O, əsasən, zaman və yer bildirən sözlərə bitişir, sadə sözdən düzəltmə söz əmələ getirir və sadə sözün mənasını dəqiqləşdirir. Məsələn: *İndicə səni düşünürdüm, sənin xəyalınla yaşayırdım* (Makulu). *Əvvəlcə məndən üzr istəyib dil-agız elədi* (Ə.Vəliyev). *Onlar əvvəlcə bunu başa düşmürdülər* (Makulu). *Müşgünaz orta məktəbi qurtaran ili Böyük Vətən mühərbiyi yenice susmuşdu* (Ə.Vəliyev). *Avtomobil təmiri idarəsində təzəcə işə girmişdim* (Ə.Məmmədxanlı). *Mən səni karvansara qapısındaca gözləyəcəyəm* (Makulu). *Qasım orada da ca Yusif əminin işini bitirmək istəyirdi* (Makulu). *O, günorta azanını burada – bazar-daca gözləməyi qət etdi* (Makulu).

## Məhdudlaşdırıcı ədatlar

Qüvvətləndirici və dəqiqləşdirici ədatlardan fərqli olaraq dilimizdə elə ədatlar da vardır ki, onlar özlərindən sonra gələn sözün və ya söz birləşməsinin, bəzən də bütün cümlənin mənasını məhdudlaşdırır. Mehdudlaşdırıcı ədatlar aşağıdakılardır: *yalnız, ancaq, bir, bircə, təkcə, elə*.

**Yalnız ədatı.** Ədəbi dilimizdə daha çox işlənən bu ədat özündən sonra gələn sözün, söz birləşməsinin üzərinə təsirli vurğu gətirməklə cümləyə məhdudluq mənası verməyə xidmət edir. *Yalnız* ədatı cümlənin əvvəlinde və ortasında işlənir. Məsələn: *Yanındakı mücahidlərdən yalnız iki nəfəri onunla içəri girdi* (Makulu). *Yalnız axşamlar günəş batıb gedəndən sonra hava sərinləşirdi* (M.İbrahimov).

**Ancaq ədatı.** Bu ədat da *yalnız* ədati kimi özündən sonra gələn söz və söz birləşməsinə məhdudluq məzmunu verir. Bu iki ədat bir-birini əvəz edə bilir və bəzən də hər ikisi eyni cümlədə işlənir. Məsələn: *Ondan yalnız yuxuda olduğu zaman və ya tək qaldığı vaxtlar eşidilən söz ancaq Mahmudun adı və bəxtindən etdiyi şikayatlər idi* (Makulu).

*Ancaq* ədatı cümlənin əvvəlinde və ortasında işlənə bilir. Məsələn: *Ancaq sən bu işi görə bilərsən. O bu işdə ancaq özünü günahkar hesab edir, özünü danlayırdı* (Makulu).

Istisna hallarda üslubla bağlı olaraq *ancaq* ədatı cümlənin sonuna da keçə bilir. Məsələn: *Kefi gələndə, özü havalananda oxuyur ancaq* (Mir Cəlal).

**Bircə ədatı.** Bu ədat müxtəlif mənalar daşıyan *bir* sözünə dəqiqləşdirici -cə morfemini artırmaqla düzəlir, özündən sonra gələn söz və ya söz birləşməsinin mənasında məhdudluq yaradır və cümlənin əvvəlinde, ortasında işlənir. Məsələn: *Bircə onu əlavə etmişdi ki, arvadin deməqoqu dəhşətlidir* (M.İbrahimov). *Bunu bircə onlar bilir* (Makulu). *Rüstəm kişinin sərt xasiyyətdən bircə Nəcəf qorxub susmadı* (M.İbrahimov).

*Bircə* ədatı da üslubla əlaqədar cümlənin axırına düşə bilir. Məsələn: *Ondan qorxmoram bircə*.

Bəzən məhdudlaşdırıcı *elə* ədatı ilə məhdudlaşdırıcı *bircə* ədatı birgə işlənərək məhdudiyyət mənasını daha da qüvvətləndirir. Məsələn: *Elə bircə onu görməyəcəklər* (Makulu).

**Təkcə ədatı.** Bu ədat da cümlənin əvvəlinde və ortasında işlənərək özündən sonra gələn söz və ya söz birləşməsinin üzərinə təsirli

vurğu getirir, cümlede məhdudluq, fərqlənmə mənasının yaranmasına kömək edir. Məsələn: *Təkcə məhkəməyə düşənlər yox, onların qohum-əqrəbəsi da qayğılı idi* (Mir Cəlal). *İş təkcə naşı başına gəlmir ki* (M.İbrahimov).

*Ancaq, yalnız, bircə, təkcə* ədatlarının yaratmış olduğu məhdudluq, seçilmə, istisna etmə mənasını *bir və tək* ədatları vasitəsilə də ifadə etmək mümkündür. Məsələn: *Bir (ancaq, yalnız, bircə, tək, təkcə) ona deməmişəm. Bütün bu işlərdən tək (ancaq, yalnız, bircə, bir) sənin xəbərin var idi.*

**Elə ədati.** Bu ədat *yalnız, təkcə* ədatlarının sinonimi kimi işləndikdə məhdudlaşdırıcı ədat olur və özündən sonra gələn sözün və ya söz birləşməsinin mənasına dəqiq məhdudluq çalarlığı verir. Bu ədat da cümlənin əvvəlində və ortasında işlənir. Məsələn: *Elə götürək sənin köhnə, uşaqlıq rəfiqlərin Səttarxan və Bağırxanı* (Makulu). *Mənə heç şey lazıim deyil, – dedi, – elə İsmayıllı dayını görmək istəyirdim* (Makulu). *Məsumə xanıma da elə bu söz lazıim idi* (Makulu).

### Sual ədatları

Azərbaycan dilində çox işlənən ədatlardan biri də sual ədatlarıdır. Sual ədatları, başlıca olaraq, sual cümlələrində işlənir və cümlənin ümumi məzmununa aid olan sualın daha da qüvvətlənməsinə kömək edir. Sual ədatları aşağıdakılardır: *ki, bəs, məgər, yəni, ha, -mi (-mi, -mu, -mü).*

**Ki ədati.** Dilimizdə müxtəlif vəzifə daşıyan *ki* sözü cümlədə ədat kimi işləndiyi zaman həm qüvvətləndirici, həm də sual ədatı olur. *Ki* ədatı sual ədatı kimi işləndikdə də öz qüvvətləndiricilik rolunu itirmir, sual intonasiyasını artırır və qüvvətləndirir. Sual ədatı kimi işlənən *ki*, başlıca olaraq, cümlənin sonunda işlənir. *Ki* sual ədatı həm ismi, həm də feli cümlələrdə, həm sual əvəzlikləri iştirak edən, həm də etməyen cümlələrdə işlənir. Məsələn: *Ürəklərdə niyə nisgil qalsın ki?* (Ə.Məmmədxanlı). *Burada qorxulu nə var ki?* (Mir Cəlal). *Şeir çap olunmuşdu ki?* (Mir Cəlal). *İndi daha bir qorxun yoxdur ki?* (M.İbrahimov). *Muğandan qaçmaq istəmirsən ki?* (M.İbrahimov). *Nə olub, burada nə var ki?* (M.İbrahimov).

Bəzən *ki* sual ədatı cümlənin ortasında da işlənir. Məsələn: *Buna ki sözün yox?* (Mir Cəlal).

**Bəs ədatı.** Bu ədat da sual cümlelərində işlənir və cümlənin mezmununa aid sualı artırır.

*Bəs* ədati işlənmə yerinə görə *ki* sual ədatına nisbətən sərbəstdir. Bu ədat cümlənin əvvəlində, ortasında və sonunda işlənə bilir. Məsələn: *Bəs nə üçün ağlayırsan?* (Ə.Məmmədxanlı). *Bəndali şuluqluq salanda bəs siz nə dediniz?* (Mir Cəlal). *Bağbanın səsini eşitmirsiniz bəs?* (Makulu). *Məndən, könül, o nazlı nigara nə dedin bəs?* *Çəkdin o güləndəni kənara, nə dedin bəs?* (Ə.Vahid).

**Məgər və bəyəm ədatları.** Ədəbi dilimizde işlənen *məgər*, canlı danışq dilində işlənen *bəyəm* ədatı da başqa sual ədatları kimi cümlənin sual intonasiyasını artırır. *Məgər* ədatı və ondan törəmiş *bəyəm* ədatı sual cümləsinin tərkibində sərbəst işlənir; yəni cümlənin həm əvvəlində, həm ortasında, həm də sonunda gelə bilir. Məsələn: *Məgər sən mücahid deyilsən?* (Makulu). *Bəyəm mən adam deyiləm?* (M.İbrahimov). *Siz məgər onu Azərbaycandaki qüvvələrdən ayıra bilməzsəniz?* (Makulu). *Ay bala, xoşbəxtlik məgər toyun zorbalığındadır?* (M.İbrahimov). *Bu arvad bəyəm mənim zahirimə aldanıb gəlib?* (M.İbrahimov). *Eşitməyibsən məgər?* (Makulu). *Ay kişi nə olub məgər?* (M.İbrahimov). *Ahin dağlara, daşlara, yoldaş briqadır, sahə kənarında da gübrə vacibdir bəyəm?* (M.İbrahimov).

**Yəni ədatı.** Sual cümləsinin tərkibində işlənib, suallıq intonasiyasını artırıran, istənilən zaman *məgər*, *bəyəm* ədatları ilə əvəz edilə bilən *yəni* sözü də ədat kimi işlənir. *Yəni* ədatı işlənmə yerinə görə sərbəstdir; cümlənin əvvəlində də, ortasında da, sonunda da işlənir. Məsələn: *Yəni, ay Rüstəm, adamları sən məndən yaxşı tanıyırsan?* (M.İbrahimov). *Siz yəni belə tügyan eləmisiniz?* (Mir Cəlal). *Bu mənim deyil yəni?* (Makulu).

*Yəni* sual ədatı, əsasən, intonasiya ilə ifadə olunan sual cümlələrində işlənir; lakin bəzən cümlənin başında *necə* sual əvəzliyi ilə birgə də işlənə bilir. Məsələn: *Necə yəni bilmir?* (Ə.Məmmədxanlı). *Necə yəni quş qəfəsdən uçub?* (Makulu).

**Hə ədatı.** Bu ədat eyni şəkildə müxtəlif cümlələrde müxtəlif ədat kimi işlənir və işləndiyi cümləyə müxtəlif mənalar gətirir. Onun yaratdığı mənalardan biri də sual mənasıdır ki, bu da sual cümləsində işlənərkən emelə gelir.

*Hə* sual ədatı ən çox sual cümləsinin sonunda işlənərkən aid olduğu cümlədə güclü bir sual intonasiyası yaradır və dinləyicidən qəti cavab tələb olunmasını təmin edir. Məsələn: *Demək, sən də o biri yoldaşın*

*kimi ağac altında döyülmək istayırsən, hə? (Makulu). Belə çıxır ki, plan doldurun nə istəsə eləyə bilər, hə? (M.İbrahimov).*

**-mi (-mi, -mu, -mü)** ədati. Bu ədat tamamile şəkilçiləşdiyi üçün bir müddət sual şəkilçisi kimi tanınmışdı. Şəkli cəhətdən bunun şəkilçi olduğunu və sözə bitişik yazıldığını inkar etmək olmaz. Digər tərəfdən, yalnız bir nitq hissəsinə deyil, bütün əsas nitq hissələrinə bitişib onlarda sual mənası yarada və cümləni bütünlükə sual cümləsinə çevirə bildiyi üçün bunu yalnız bir nitq hissəsinin (məsələn, felin) sual şəkilçisi qəbul etmək də doğru deyildir. Odur ki, bunu şəkilçiləşmiş ədat adlandırmak həqiqətə daha uyğundur. Bu ədat bitişdiyi sözün üzərinə təsirli sual vurgusu getirir və bitişdiyi söz cümlənin hər yerində müxtəlif sintaktik vəzifə – cümlə üzvü vəzifəsi daşıyır. Məsələn: *O istirahət edirmi, dincəlirmi?* (Ə.Məmmədxanlı). *Bu qədər qeyri-adi addım atan qız həyəcanlanmaya bilərmi?* (M.İbrahimov). *İsmayııl kişinin oraya getməsi azı xeyir verə bilərdi?* (Makulu). *Fələ özünü sən də bir insanmı sanırsan? Pulsuz kişi, insanlığı asanmı sanırsan?* (M.Ə.Sabir). *Naəhl olana mətləbi andırmaq olurmu?! Söz qanmayana zor ilə qandırmaq olurmu?!* (M.Ə.Sabir).

Bəzən təkrar olunan həmcins üzvlərin yalnız sonuncusuna **-mi** (**-mi, -mu, -mü**) artırılır, lakin həmin ədat həmcins üzvlərin hamısına aid olur. Məsələn: *Oxumaq sənin qapazlı başına, ac qarnına, çılpaq əyin-başınamı yaraşır?* (Mir Cəlal). *Nuri-çeşmanimmışan, ey pul ya canimmışan? İsmətim, namusum, irzim, qeyrətim, qanimmışan? Hörmətim, fəxrim, cələlim, sövkətim, şanimmışan?* (M.Ə.Sabir).

Bunlardan başqa, dilimizdə **əcəba** və **aya sual ədatları** da vardır. Məsələn: *Əcəba, haman yaralı qadın nədən ötrü evdə saxlanıbdır?* (M.S.Ordubadi). *Aya, bunun sənə bir mənfiəti olacaq?*

### Əmr ədatları

Əmr ədatları aid olduqları cümlədə və nitqdə arzu, məsləhət, təkid, xəbərdarlıq, sövqetmə, diqqəti cəlb etmə və sair mənaların yaranmasına kömək edir.

Əmr ədatlarının bir qismi həm müstəqil söz kimi (felin əmr şəkli kimi), həm də modallıq bildirən əmr ədatı kimi, bir qismi həm başqa köməkçi nitq hissəsi və başqa ədat, həm də əmr ədatı kimi, bir qismi ancaq ədat kimi, bir qismi də şəkilçi kimi işlənir.

Əmr ədatları aşağıdakılardır: *bax, gəl, gəlsən, gələsən, gəlsənə, gəlin, gələsiniz, qoy, qoyun, gör, görün, görək, görsün, ha, da, də, di, -sana, -sənə.*

**Bax ədati.** Bu ədat dinləyicidə xəbərdarlıq yaratmaq, onun diqqətini müəyyən hadisəyə cəlb etmək, həvəsləndirmək, razılıq ifadə etmək kimi mənaların yaranmasını təmin edir; cümlənin əvvəllində və ortasında işlənir. Məsələn: *Bax bizim qəti cavabımız ancaq bu ola bilər* (Makulu). Sözü *deyəndə bax beləcə gərək açıq deyəsən* (M.İbrahimov). *Bax belə sual ver, cavabını o saat deyim* (M.İbrahimov). *Bax bu saat gedirəm şikayətə* (M.İbrahimov). *Sən bax hələ uşaqsan* (Ə.Məmmədşanlı).

**Gör, görün, görüm, görək, görsün ədatları.** Bu ədatlar mənə cəhətdən eyn ilə *bax* ədatının yaratdığı mənaları yaradır, amma işlənmə yerinə və şəxsə görə ondan fərqlənir. Bunlar cümlənin əvvəllində, ortasında və sonunda işləndiyi kimi, hər üç şəxsə də aid ola bilir. Məsələn: *Gör necə də onlar dirildi, gör necə cana gəldi* (M.İbrahimov). *Görün bir necə ötür. Görün bizi haralara gətirib çıxartdı. Niyə belə fikirləşirsiniz, deyin görüm dərdiniz nədir* (Ə.Rəhimov). *Bir otur görüm* (Ə.Məmmədşanlı). *Kim mənə mane olmaq istəyirsə, buyursun görək* (Makulu). *Gədə, Məmmədağa, gəl otur görək* (Makulu). *Görək başımıza daha nələr gələcək. Heç eybi yoxdur, gərsün mən onun başına nə oyun gətirəcəyəm.*

**Görsün** sözü əsas sözdən ədatlığa doğru keçid vəziyyətində də işlənir. Məsələn: *Aftab xanım səbirsizliklə gözləyirdi ki, gərsün əri nə deyəcək* (Ab.Qədiri).

**Gəl, gəlin, gəlsən, gəlsəniz, gələsən, gələsiniz, gəlsənə ədatları.** Şəkilcə felin əmr şəklinin eyni olan, lakin iş-hərəkət bildirməyən, cümlədə heç bir vəzifə daşımayan, heç bir suala cavab verməyən və işlənmə yerinə görə də ondan fərqlənən *gəl*, *gəlin*, *gəlsən* və s. əmr ədatları dinləyicini (müraciət olunanı) birləş iş görməyə sövq etmək, məsləhət vermək, nəyə isə təhrik etmək kimi mənaların yaranmasına xidmət edir. Bu ədatlar ən çox cümlənin əvvəlində, bəzən ortasında və ya xitabdan sonra işlənir. Məsələn: *Gəl boğazını arıtlı, Maya bacının, Qaraş yoldaşın sağlığına bir şikəstə de* (M.İbrahimov). *İndi gəlin bir qədər geri qayıdaq* (Ab.Qədiri). *Gələsən (gəlsənə) biz də onların dalınca gedək. Gəl-səniz (gələsiniz) zarafatı buraxısınız. Gəlsənə o barədə sonra danışaq* (Makulu).

Bəzən üç ədat birgə işlənir. Məsələn: *Di gəl ki heç kəsdən kömək yoxdur* (Ab.Qədiri). *Di gəl ki nə oğlum var, nə qızım* (Ab.Qədiri).

**Qoy, qoyun ədatları.** Bu ədatlar cümləyə arzu, məsləhət, nəsihət, təsəlli, hədə mənaları vermək məqsədilə işlənir. *Qoy, qoyun* ədatları cümlənin əvvəlində və ortasında gəlir. Məsələn: *Qo y çalsın, q o y ah çəksin, Salatın hələ səsini çıxartmayacaqdır. Qo y gözləsin, q o y yol çəksin, indi də Salatın ondan hayif alacaqdır* (Ə.Məmmədxanlı). *Nə olar, q o y bir azadlıq alaq, q o y bir bu köpək oğlunu qovaq, təzə məclis seçək, torpaq məsələsinə də baxarıq* (M.İbrahimov). *Ay nənə, q o y Qaraş qağama yaxşı bir toy quraq* (M.İbrahimov). *Qoyun bircə işimizi görək. Qoyun Mirzə başa salsın* (Mir Cəlal).

**Ha ədatı.** Bu ədat cümləyə təkid, etiraz, təhdid mənaları götirməklə və əmr cümləsinin sonunda işlənməklə qüvvətləndirici *ha* ədatından fərqlənir. Məsələn: *Apar, amma uzağa getmə ha* (Ə.Məmmədxanlı). *Sən bunun arıqlığına baxma ha* (Ə.Məmmədxanlı). *Sən bunun arıqlığına baxma ha, cins atın balasıdır, böyüyündə lap Qırat olacaq* (Makulu). *Ehey, həddinizi bilin ha. Savaşmayın ha* (Makulu). *Ay dədə, qızına yaxşı bax ha* (M.İbrahimov).

**Da, də ədatı.** Bağlayıcı kimi işlənən *da*, *də* eyni şəkildə əmr ədatı kimi işlənir. Bu ədat əmr cümləsinin sonunda gəlir və başqa əmr ədatlarının yaratdıqları mənaları yaradır. Məsələn: *Harada lazımsa, olsun da* (Mir Cəlal). *Deyirəm, ay Mirzə Ələkbər qardaş, uşaqdır, qoy oxusun da* (Mir Cəlal). *Elə birdəfəlik deyinən, adam hesab eləmə də* (Mir Cəlal). *Nə deyirəm, necə məsləhətdirsə, eləyək də* (Mir Cəlal).

**Di ədatı.** Bu ədat xalis ədatlardan hesab olunur, cümlənin əvvəlində işlənir, sövqetmə, təhrik və s. kimi mənaların yaranmasına xidmet edir. Məsələn: *Di gəl gedək!* (A.Zöhrabbəyov). *Di get, səni Şirvanşah gözləyir!* (A.Zöhrabbəyov). *Di onda tez ol, uşaqa çarə elə* (Makulu). *Di get, get gör təzə nə xəbər var?* (Mir Cəlal). *Di get, gecən xeyrə qalsın* (M.İbrahimov).

Bəzən *di* ədatı canlı danışq dilində *de* şəkildə də işlənir. Məsələn: *De çıx, baş-qulağımı aparma!* (M.İbrahimov). *De yeri, xoş gəldin* (Mir Cəlal).

**-sana, -sənə ədatları.** Bu ədat şəkilçiləşmiş əmr ədatı sayılır. Həmin ədat ya *qoy, gəl* əmr ədatlarının sonuna artırılıb, onların yaratdıqları mənaları daha da gücləndirir, ya da felin əmr şəklinde olan sözlərə artırılıb, onlara məsləhət, təkid mənaları verir. Məsələn: *Gəl-sənə, ay aşna, səni müavin eləyim* (M.İbrahimov). *Qoysan a işimizi görək, get, əl-ayağa dolaşma* (Makulu). *Çoban baba, bu çox əmr etməyin sərrini bizə desənə!* (M.İbrahimov).

## **Təsdiq və inkar ədatları**

Dilimizdə işlənən ədatların bir qismi də cümlədə ifadə olunan fikrin ya təsdiq, ya da inkar olunması haqqında razılıq mənalarının əlaməti rolunu oynayır.

Bu ədatları təsdiq və inkar ədatı adı ilə iki yerə bölmək olar:

**Təsdiq ədatları.** Çox zaman söz-cümə kimi işlənən *bəli*, *ha*, *aha*, *bəli də*, *bəli a* sözləri təsdiq ədatı kimi də işlənir. Məsələn: *Bəli, atam Müğanda doğulmuşdur* (M.İbrahimov). *Bəli, bəli, elədir ki var, – deyə başqa bir tiryəki dilləndi* (Makulu). *Bəli də, demək, kolxoz sədrinin kefi istədikdə iclas çağırmağa da ixtiyarı yoxdur* (S.Rehman). *Bəli a, yanmağına yandi, ancaq o qamışya məsələsi məni açmir* (C.Cabbarlı). *Hə, əmican, anamla atam oturub davadan danışındılar* (Ə.Məmmədxanlı).

**Inkar ədatları.** *Yox, xeyr, heç, heç də* sözləri inkar ədatı kimi işlənərək, cümlədə inkarlıq mənasının yaranmasına xidmət edir. Məsələn: *Yox, bilmirəm, İsmayııl* (Makulu). *Xeyr, ağa, bu mümkün deyil* (Makulu). *Xeyr, fikrim isləməkdir* (M.İbrahimov). *Heç özündən kiçiyə də pis söz demək olmaz* (Ə.Məmmədxanlı). *Bu heç də kürdə yaraşan iş deyil* (Makulu).

## **Arzu və qeyd-şərt ədatları**

Azərbaycan dilində bir neçə ədat vardır ki, onlar yalnız feli cümlələrdə işlənir və cümləyə müxtəlif növlü arzu mənaları gətirir. Arzu ədatı işlənən cümlənin xəbəri felin ya emr, ya da arzu şəkli ilə ifadə olunur və bunun nəticəsində də arzu mənasının müxtəlifliyi yaranır. Arzu ədatı iştirak edən cümlənin xəbəri felin emr şəkli ilə ifadə olunarsa, cümlədə ümidi, həsrətli arzu; cümlənin xəbəri felin arzu şəkli ilə ifadə olunarsa, təəssüflü arzu mənaları ifadə olunur.

Dilimizdə işlənən *kaş, kaş ki, təki* sözləri arzu bildirən ədatlardır. Bunlardan başqa, dilimizdə qeyd-şərti arzu bildirən ədatlar da vardır ki, onlar *bari//barı, bir//bircə, nə ola//nola* sözlərindən ibarətdir.

**Kaş, kaş ki ədatları.** Bu ədatlar başlıca olaraq, xəbəri felin arzu şəkli ilə ifadə olunan cümlələrdə işlənir və təəssüflü arzu bildirir. Məsələn: *Kaş mən də böyüüb Səttarxan qoşununa fədal yazılaydım* (Mir Cəlal). *Kaş o vaxtlar mənim qulaqlarım kar, gözlərim kor olaydı* (Makulu). *Mən deyirəm ki, kaş insan tək olmayıyadı, kaş*

*adamin bir necə qoçaq, zirək yoldaşı olaydı* (Makulu). *Kaş o günləri geri qaytara biləydim* (Ə.Vəliyev).

**Kaş və kaş ki ədatları** xəbəri felin əmr, ya da sadə arzu şəkli ilə ifadə olunan cümlələrdə işlənəndə həsrətli, ümidli arzu mənası bildirir. Məsələn: *Kaş sən deyən olsun* (Ə.Vəliyev). *Kaş o oxusun, dərs deyənə nə gəlib* (Mir Cəlal). *Kaş ki o sağ-salamat qayıtsın, gonaqlığı mənim boynuma.*

**Təki ədati.** Bu ədat, əsasən, xəbəri felin əmr şəkli ilə ifadə olunan cümlələrdə işlənir və ümidli, həsrətli arzu mənası yaradır. Məsələn: *Təki bu komacığında səsin gəlsin* (Mir Cəlal). *Təki bir uşaq, təki bir uşaq sahibi olsun* (Mir Cəlal). *Təki aşkar üzə vurub, Mələknisənin yolunu kəsməsinlər* (Mir Cəlal).

**Təki ədati** əmr cümləsində qeyd-şərti arzu bildirir. Məsələn: *Bu saat xəbər verərəm iki yüz adam üçün xörək gətirərlər, təki pul olsun, qalanı asandır* (Makulu). *Təki haram olmasın, nə deyirəm ki!* (Makulu).

**Təki ədati** xəbəri felin arzu şəkli ilə ifadə olunan cümlələrdə təessüflü arzu mənası yaradır. Məsələn: *Təki mən də gedəydim* (Mir Cəlal). *Təki qoca dünya sizin iyirminci əsrin ilk müjdəçiləri olan yeniyetmələrin üzlərinə gülə idi* (Mir Cəlal).

**Bari//barı, bir//bircə, nə ola//nola ədatları.** Bu ədatlar həm xəbəri felin əmr, arzu şəkli ilə ifadə olunan cümlələrdə, həm də -mi (-mi, -mu, -mü) sual ədatı ilə bitən feli və ismi cümlələrdə işlənərək qeyd-şərti arzu, güzəştli arzu, kifayətli arzu mənalarını yaradır. Məsələn: *Qoy hava işıqlansın, bari bir dəqiqə üzünü görüm* (Ə.Məmmədxanlı). *Barı başa salın siz o afəti; Yetirməz bir daha bu dövran məni* (M.Rahim). *Barı siz yemisinizmi?* (M.İbrahimov). *Barı oxuduğundan xoşuna gəlibmi?* (M.İbrahimov). *Utanın, barı qadın xeylağına aman verin keçsin* (Mir Cəlal). *Bircə (bir) oğlum gələydi, görəydin sənə nə yaxşılıq edərdim. A bala, nola sən də oxuyub həkim olasan.*

Dilimizdə təessüflü arzu bildirən *mağul* ədatı da vardır. Məsələn: *Mağul əvvəllər həftədə, ayda bir dəfə görüşə bilirdik, indi o da olmur.*

## **MODAL SÖZLƏR**

### **ÜMUMİ MƏLUMAT**

Müasir Azərbaycan dilində işlənən nitq hissələrindən biri də modal sözlərdir. Söylənən fikrə aid müəyyən münasibət ifadə edən modal sözler digər köməkçi nitq hissələrindən (qoşma, bağlayıcı, ədat) xeyli dərəcədə seçilir. Müəyyən suala cavab verib cümə üzvü vəzifəsi daşımasalar da, bu sözlərdə çox hallarda lüğəvi mena əlamətləri özlüyündə çox aydın sezilir. Bu isə təsadüfi deyildir, çünki modal sözler mənşə etibarilə əsas nitq hissələrindən əmələ gəlmışdır. Həm də bu sözler o biri köməkçi nitq hissələri ilə müqayisədə nisbətən yaxın zamanlarda yarandıqları üçün, təbii ki, ilkin məna ilə əlaqəsini də az-çox saxlamalı olur. Modal sözler mənşəcə əsas nitq hissələrindən yaranıb inkişaf etsələr də, bugünkü vəziyyətində onlar tam müstəqil mənaya malik bir söz deyildir. Bunlar əmələ geldiyi əsas nitq hissəsinin malik olduğu funksiyaları itirərək, ya bütün cümləyə, ya da cümlənin bir hissəsinə müxtəlif modalliq məzmunu verən bir söz vəzifəsini daşımalı olmuşdur.

Modal sözlər uzun müddət doğru olmayıaraq ya zərflərə, ya da başqa nitq hissələrinə aid edilmişdir. Halbuki modal sözlər cümlədə tam müstəqil mənalı, müəyyən suala cavab verən bir söz kimi işlənmir və cümlədə yalnız ara söz kimi qəbul edilir.

Məlumdur ki, bütün əsas nitq hissələri lüğəvi mənaya malik olmaqla bərabər, cümə daxilində qrammatik cəhətdən bir-biri ilə bağlı olur. Modal sözlər isə bunlardan tamamilə məhrumdur. Modal sözlər tam müstəqil mənaya malik olmadığı, cümə üzvü vəzifəsi daşımadığı və qrammatik cəhətdən cümə üzvləri ilə bağlanmadığı kimi, heç bir şəkilçi də qəbul edə bilmir.

Modal sözlərin əsas vəzifəsi modallığı müxtəlif tərzdə ifadə etməkdən ibarətdir. Modalliq isə müəyyən bir iş, hadisə, əşya, əlamət və keyfiyyət haqqında verilən hökmün gerçəkliliyini, həqiqiliyini ya təsdiq, ya da inkar edən, söylənilən fikirlə bağlı müəyyən münasibət bildirən məntiqi-qrammatik kateqoriyadır. Modallığın dildə ifadəsi daha geniş və rəngarəngdir. Dildə modallığın ifadə vasitələrinə modal sözlər, ədatlar (modalliq bildirən ədatlar), felin şəkilləri və intonasiya daxildir. Modal sözlər modallığın leksik-qrammatik ifadə vasitələrinə aiddir. Qrammatik modallıqda hökmün təsdiq və ya inkar edilməsi ilə kifayətlənilmir; burada gerçəklisinin həqiqi və ya şübhəli olması gerçəkliyə qarşı müxtəlif münasibətlərdə təzahür edir.

Müasir vəziyyətinə görə modal sözləri iki qismə ayırmak olar:

- 1) əsas nitq hissəsi ile omonim olanlar;
- 2) yalnız modal söz kimi işlənənlər.

Həm əsas nitq hissəsi, həm də modal söz kimi işlənən sözlər aşağıdakılardır: *görünür, görəsən, deyəsən, demək, deməli, şübhəsiz, olsun ki, müxtəsər, demə* və s.

Əsas nitq hissəsi kimi işlənənlərə misallar: *Əhli-İranda, pah oğlan, yenə hümmət görünür!* Yenə hər guşədə bar tazə camaət görünür! (M.Ə.Sabir). *Bakıda bir neçə gün rahət edib dincələsən; Hacilarla olasan hər gecə həmməşgələ sən.* Görəsən, bir para yerlərdə nə canlar var, əmu! Necə kef çəkməyə xəlvətcə məkanlar var, əmu! (M.Ə.Sabir). Bütün bu dediklərimin hamisini gərək müəlli-mimə dəyəsən. Sözü *demək* asandır, yerinə yetirmək isə əsas şərtdir. *Ona hələ çox şey deməli, çox şey başa salmalısan.* Bütün bunlara şübhəsiz (şübhə etmədən) inanmaq olar. *Hafız axşamüstü gərək evdə olsun ki, gəlib kitabları apara bilək. Müxtəsər cümlə yalnız baş üzvlərdən ibarət olur.* Hələlik heç kəsə *demə*.

Modal söz kimi işlənənlərə aid misallar: *Görünür, uşaqlar ağır haldadır, gecikmək olmaz* (Q. İlkin). *Sən də çatırsan, deyəsən?* *Demək, doktoru qonaq apardılar* (S.Rəhimov). *Deməli, hər şey öz qaydasındadır, eləmi?* *O da, şübhəsiz, bir alicənab kişinin oğlu idi.* *Müxtəsər, hər cür geriliyə son qoyulmalıdır.* Görəsən, bu il hansı komanda birinciliyi qazanacaq? *Demə, bu tamam ayrı adam imiş.*

Modal sözlər bir sadə və ya düzəltmə sözdən ibarət olduğu kimi, iki və daha artıq sözdən də ibarət ola bilər. Sadə və düzəltmə sözlərə misal: *doğrusu, əlbəttə, şübhəsiz, həqiqətən, əksinə, düzü, görünür, görəsən, bəlkə, deyəsən, beləliklə* və s.

Bağlayıcılarla birlikdə işlənənlər: *əlbəttə ki, yəqin ki, ehtimal ki, şübhəsiz ki, demək ki, deməli ki, olsun ki, güman ki, guya ki* və s. Ədatlarla işlənənlər; məssələn: *bəlkə də, doğrudan da, doğrudan da ki* və s.

Modal sözlər əsas nitq hissələrindən əmələ gəldikləri üçün onlarla (əsas nitq hissələri ilə) əlaqəsi cəhətdən də iki qismə ayrılır: 1) ismi modal sözlər; 2) feli modal sözlər.

İsmi modal sözlər isim, sıfət, say, əvəzlik və zərfle əlaqədardır. İsmi modal sözlərə aşağıdakıları misal göstərmək olar: *təəssüf ki, doğrusu, düzü, əlbəttə, həqiqətən* və s.

Feli modal sözlər mənşə etibarilə fellərlə bağlıdır: *görünür, deyəsən, olsun ki, demə* və s.

## MODAL SÖZLƏRİN MƏNA NÖVLƏRİ

Modal sözlərin məna növləri gerçekliyə qarşı münasibətin müxtəlifliyindən irəli gəlir; yəni modal sözlər cümlədə ifadə olunan fikrə qarşı müxtəlif münasibətlərin təzahür etdiricisi olduqları üçün müxtəlif növlərə bölünür. Modal sözlərin aşağıdakı məna növləri vardır:

1. Gerçekliyə münasibətin dərəcəsini bildirənlər. Belə modal sözlər cümlədə ifadə olunan fikrin gerçekliyə uyğunluq dərəcəsini göstərməyə xidmət edir. Gerçekliyə uyğunluğun dərəcəsini göstərən modal sözlər üç yerə bölünür:

a) gerçekliyə uyğunluğun adı dərəcəsini göstərənlər: *təbiidir*, *təbii ki*, *qaydadır* və s.;

b) gerçekliyə uyğunluğun qəti təsdiqini bildirənlər: *əlbəttə*, *haqqatən*, *şübhəsiz*, *doğrudan*, *doğrudan da*, *doğrudan-doğruya*, *heç şübhəsiz ki*, *doğrusu* və s. Məsələn: *Doğrudan da*, *yaxşı qızdır*. *Əlbəttə*, *Salmando yalnız bu keyfiyyətlər olmasaydı*, *şübhəsiz ki*, *heç bir qız Şirzad kimi cəsur*, *qoçaq bir adamı qoyub onu seçməzdə* (M.İbrahimov). *Doğrusu*, *yazıq arvada lap ürəkdən acıyıram* (M.Hüseyn);

c) cümlədə ifadə olunan fikri gerçekliyinə şübhə, güman bildirənlər: *bəlkə*, *bəlkə də*, *güman ki*, *ehtimal ki*, *olsun ki*, *deyəsən*, *görünür ki* və s. Məsələn: *Deyəsən*, *sədrin gəlininə göz dikən çoxdur* (M.İbrahimov). *Bəlkə*, *əvvəlcə bir stəkan çay içələr* (M.İbrahimov). *Çox güman*, *o gəlməsin*. *Kim bilir*, *bəlkə də*, *bu səslər onun üzəyində çoxdan susmuş telləri tərpədirdi* (M.İbrahimov). *Ehtimal ki*, *sabah o buraya gələcəkdir* (M.Hüseyn). *Güman ki*, *Vasili səhər gəzintisindən belə məhrum ediləcəkdi* (M.Hüseyn).

2. Cümlədə ifadə olunan fikrə qarşı emosional münasibət (təəssüf, təəccüb, kədər) bildirənlər: *təəssüf ki*, *əcəbdir ki*, *təəccüblüdür ki*, *hayif ki*, *heyif ki*, *qəribədir*, *demə* və s. Məsələn: *Təəssüf ki*, *nə vaxt götürüləcəyini öyrənə bilməmişik* (M.Hüseyn). *Kür qıraqının əcəb seyrəngahı var*; *Yaşılbaş sonası*, *hayif ki*, *yoxdur!* (Vaqif). *Onun, hayif ki*, *xozeyinlərlə arası kökdür* (M.Hüseyn). *Demə*, *qurdun böyüyü damda qalıbmış*.

3. Nəticə və davamiyyət bildirənlər: *deməli*, *deməli ki*, *demək*, *demək ki*, *bir sözlə*, *müxtəsər*, *ümumiyyətlə*, *beləliklə*, *beləliklə də*, *nəhayət* və s. Məsələn: *Deməli*, *sizin fikrinizə görə, mən də orada*

*olmaliyam. Demək, səhərə az qalırdı* (M.Hüseyin). *Beləliklə, o, dikdirə qalxıb, ətrafına boylandı* (M.Hüseyin). *Xülasə, qonaq ayağa qalxaraq getməyə hazırlaşdı* (M.Hüseyin). *Müxtəsər, səninlə üzləşməyin vaxtı çatıb.*

4. Bənzətmə və müqayisə bildirənlər: *sanki, guya, guya ki, elə bil, elə bil ki, deyərdin* və s. Məsələn: *Gülsənəm arvad elə baxırdı ki, sanki Tahir “Hə, bəyənməz” desəydi, hədsiz dərəcədə kədərlənəcəkdi* (M.Hüseyin). *Özü də elə qırılmışdı ki, sanki bu işi qəsdən görmüşdülər* (Ə.Vəliyev). *Əşrəf Molla Qurbanın yanından elə çıxdı ki, guya qapısı açılmış qəfəsdən tərlan uçub getdi* (Ə.Vəliyev). *İştaham elə küsüb ki, elə bil bir qazan yağ içmişəm* (Ə.Vəliyev). *Elə tutulmuşdu ki, bəs deyirdin indi ağlayacaq.*

Modal sözlərin cümlədə işlənmə yerləri sərbəstdir; onlar cümlənin əvvəlində, ortasında və sonunda işlənə bilir.

## XÜSUSİ NİTQ HİSSƏLƏRİ

### YAMSILAMALAR

Dilimizdə bir sıra sözlər vardır ki, onlar təbiet və cəmiyyət hadisəlerinin təsiri ilə insanda olan eşitmə və görmə təsəvvürlərini ifadə edir. Bu sözlər insanların, heyvanların çıxardığı təbii səsləri və habelə təbiet hadisəleri ile əlaqədar eşidilən səsləri təqlid etmək, yamsılamacıq yolu ilə yaranmışdır. Bu təbiətindən çıxış edərək həmin sözlərə yamsılamalar deyilir. Belə sözlər müxtəlif dilçilik ədəbiyyatında başqa-başqa terminlərlə adlandırılmışdır. Belə ki, həmin sözlər “mimemlər”, “mimeoqrafik sözlər”, “obrazlı sözlər”, “təqlidi sözlər” adı altında verilir, hətta bəzi qrammatika kitablarında təqlidi sözlərin tərkibinə daxil olan bir qrupun adı ilə “səs təqlidi sözlər” termini işlədir<sup>1</sup>.

Təbiet, cəmiyyət hadisəleri ilə bağlı səsləri təqlid etmək, yamsılamacıq yolu ilə yaranan bu tipli sözləri öz təbiətindən çıxış edərək “yamsılamalar” termini altında birləşdirmək məqsədə uyğundur. Dil vahidi kimi, təqlidi sözlər emosional-ekspressiv leksikaya daxil olub, orada xüsusi bir yer tutur.

Semantik müxtəlifiyyinə görə yamsılamalar iki qrupda birləşir:

1. Səs yamsılamaları: *viz*, *tiq*, *çaq*, *şırr*, *pırr*, *gurr*, *tiq-tiq*, *çıq-çıq*, *şır-şır*, *xor-xor*, *taraq-turuq* və s.

2. Görünüş yamsılamaları: *bildir-bildir*, *gildir-gildir*, *puçur-puçur*, *par-par*, *işim-işim* və s.

Səs yamsılamaları təbiet səslərinin, eləcə də insanların qeyri-iradi olaraq çıxardıqları səslərin təqlid edilməsidir. Məsələn, ağacın və ya bu tipli digər predmetlərin sinmasından alınan səsi bildirmək üçün *şaraq*//*şarak*//*şarrak* sözü yaranmış olur. Eyni ilə *cik-cik* – cücenin çıxardığı səsi, *cık-cık* – işleyən saatın səsini, *ö hö* – insanın öskürək səsini, *tip-tip* üreyin döyünməsini ifadə edir.

Görünüş yamsılamaları görmə təsəvvürü ilə bağlı olub, zahiri görünüşün, işıq hadisəlerinin (parıltı) yaratdığı təəssürati ifadə edir. Məsələn: *bildir-bildir* gözdən axan yaşın əlamətini, *lap-lap* göz qırpmını ifadə edir.

Səs yamsılamaları ilə görünüş yamsılamaları arasında bir sıra fərqli və ümumi cəhətlər vardır. Fərqli xüsusiyyətlər bunlardır:

<sup>1</sup> Bu haqda bax: M.İ.Adilov. Azərbaycan dilində təqlidi sözlər. Bakı, ADU nəşriyyatı, 1979.

1. Səs yamsılamaları eşitmə, görünüş yamsılamaları isə görmə duyğuları ilə bağlıdır.

2. Səs yamsılamaları ilə təbiət hadisələri arasında müstəqim, bilavasitə əlaqə özünü göstərdiyi halda, görünüş yamsılamaları görmə duyğuları və onların fərdi qavranılması ilə bağlı olduğu üçün belə yamsılamalarla təbiət hadisələri (hadisə, vəziyyət, işıq) arasında bilavasitə deyil, dolayı əlaqə olur.

Səs yamsılamaları ilə görünüş yamsılamaları arasında oxşar cəhətlər aşağıdakılardır:

1. Hər ikisində, adətən, samitlərin yanaşı işlənməsi: *zinq*, *vizz*, *gurl*, *şart*, *part*, *sharp*, *mirt*, *nıqq*, *gumbur-gumbur*, *gildir-gildir*, *bildir-bildir* və s.

2. Təkrar formada işlənmələri: *gup-gup*, *mirt-mirt*, *viz-viz*, *parıl-parıl*, *işım-işım*, *gildir-gildir*, *puçur-puçur* və s.

3. Qrammatik əlaqə və sintaktik funksiyaca oxşarlığı: hər ikisinin feli birləşmələrdə çıxış etməsi (*vaq-vaq vaqıldımaq*, *parıl-parıl parıldımaq*, *işım-işım işıldamaq* və s.) və daha çox tərzi-hərəkət zərfliyi kimi işlənmələri.

Bütün bu sayılan xüsusiyyətlər bir daha göstərir ki, səs yamsılamaları ilə görünüş yamsılamaları arasında bir sıra fərqlər olsada, ümumi cəhətlərin çoxluğunu nəzərə alaraq, onları “yamsılamalar” adı altında birləşdirmək məqsədə uyğundur.

Yamsılamalar dildə geniş şəkildə yayılıraq, kommunikativ funksiyanın həyata keçməsinə xidmət edir. Lakin başqa sözlərdən fərqli olaraq, yamsılamalar dildə sərbəst, yəni ayrıca işlənmir, onlar yalnız cümlə daxilində yaşayırlar. Səs yamsılamalarının leksik-semantik mahiyyəti və fərqləndirici xüsusiyyəti onların müxtəlif səsləri bilavasitə təqlid etməsidir.

Bəzi yamsılamalar heç bir fonetik varianta düşmədən müxtəlif təbiət səslərini ifadə edir. Məsələn: *vız* sözü iki başqa-başqa hadisəni təqlid edə bilir. Birinci halda bu söz ağıcaqanadın, yaxud digər milçək və həşəratın uçarkən çıxardığı səsi bildirirsə, ikinci halda hər hansı bir əşyanı tullayarkən onun havada çıxardığı səsi ifadə edir. İkinci mənada *vıy* sözündən də istifadə edilir ki, bu da səsin akustik xüsusiyyəti və alınan təəssüratla bağlıdır.

Eyni yamsılama müxtəlif hadisələri bildirdiyi kimi, bəzən eyni hadisə də müxtəlif fonetik variantlı yamsılamalarla ifadə oluna bilir. Saatin işləməsini bildirmək üçün həm *çıq-çıq*, həm də *tiq-tiq* sözündən istifadə edilir. Məsələn: *Saat aramsız işləyir*: *çıq*, *çıq*, *çıq*...

*Çıq-çıq, çıq-çıq çıqqıldayır saat* (Y.Həsənbəy). Ancaq divardakı saat “*tiq-tiq*” vururdu (C.Cabbarlı).

Müxtəlif fonetik variantların işlənməsi həm də səsin özünün müxtəlifliyi ilə bağlıdır. Yəni hər iki səsi çıxaran saat olsa da, hər halda, bunlar başqa-başqa saatlardır: *çıq-çıq* qol saatının, *tiq-tiq* isə divar saatının səsini ifadə edir.

Eləcə də ürəyin normal, adı qaydada döyünməsini göstərmək üçün *tip-tip* sözündən istifadə edildiyi halda, insanın qeyri-adi vəziyyətdə olduğunu, ürəyin təşvişini, narahatlığını ifadə etmək üçün *gup-gup* yamsılaması işlədirilir: *Gup-gup döyüňüb darıldı bağrim* (M.Ə.Sabir). *Gup... Ürəyim sanki dayandı*.

Misallardan göründüyü kimi, müxtəlif variantlarda işlənmə yamsılamalar üçün xarakterikdir. Bu isə onunla bağlıdır ki, ya həmin səsi çıxaran varlıqlar və ya onların vəziyyəti bir-birindən fərqlənir, ya da bu təbii səslər müxtəlif adamlar tərəfindən müxtəlif tərzdə qaralanılib ifadə olunur. Beləliklə, bu təbii səslər ayrı-ayrı fonetik variantlara düşür. Sərçənin çıxardığı səs *cik-cik*, *cük-cük*, *civ-civ*, *cip-cip* və sair şəkillərdə öz ifadəsini tapır. Məsələn: *Builkı sərçə bildirkı sərçəyə cik-cik öyrədir* (Atalar sözü). *Quşların cük-cük səsi bağlı doldurmuşdur* (B.Adil). *Dünyaya yenicə göz açmış körpələr yuvada civ-civ civildəyirdilər* (S.Azəri). Eyni hadisəni bildirən yamsılama müxtəlif fonetik şəkillərdə işlənərkən onlarda ya ilk səs (məsələn: *çıq-çıq//tiq-tiq*, *ciz//ciz*); ya son səs (məsələn: *cik-cik//civ-civ//cip-cip*, *ham-ham//hav-hav*); ya da ortadakı səs, yəni sait dəyişir (məsələn, *cik-cik*, *cük-cük*, *tik-tik//tak-tak*), hətta əvvəlki səs qalmaqla sonrakı iki səs də dəyişə bilir (məsələn: *cük-cük//civ-civ*, *cip-cip*).

Quruluş etibarilə yamsılamalar iki yerə bölünür: sade yamsılamalar, mürəkkəb yamsılamalar.

Sade yamsılamalar birhecalı olub, adətən, iki (*qa*, *qu*, *du*, *diü*) və üç (*viz*, *tap*, *tak*, *ciz*, *fis*, *qıj*, *cik*) səsdən ibarət olur. Məsələn: *Qarğı edib qa, qondu budağa; Maşın siqnali lap yaxından eşidilməyə başladı: bap* (B.Adil). *Yenə nömrələri yiğdi, yenə qulaq asdı, yenə həmin səslər: du... du... du...* (Elçin). *Tap... Tap... Damcılardı. Yanaqlarından yuvarlanıb yerə düşən damcılar* (G.Hüseynoğlu). *Qapının sakitcə döyüldüyünü eşitdim: tak.*

Təbiətdəki mürəkkəb səsləri ifadə etmək üçün bir çox hallarda iki və ya üç səs bəs etmir və təbii ki, daha çox danişq səslərindən ibarət olan yamsılamalar yaranır; *dinq*, *zinq*, *part*, *gurp*, *xırç*, *hort*, *xırıp*, *zırıq*, *ziring*, *dirinq*, *dirink*, *şaraq*, *şarraq* və s. Məsələn: *Part!*

*Bir güllə – bu sənin. Part! Bir güllə – bu da Səfərin* (N.Abbasova). *Üstünə necə qısqirdımsa, səsini xırp kəsdi, dərhal oturdu* (G.Hüseynoğlu). *Hayət qapısının zəngi eşidildi: zinq, zırinq* (İ.Əfəndiyev). *Ağa atama yanaşib üzünə şart bir sillə vurdu* (C.Cabbarlı).

Bəzən sadə yamsılamalarda son samit iki dəfə və ya daha çox təkrar olunur: *piqq, tapp, şapp, şırr, pirr//pirr... gurr//gurr...* və s. Belə hallarda yamsılama uzunmüddətılık bildirir, yəni onun ifadə etdiyi səsin özü nisbətən sürəkli, davamlı olur. Məsələn: *Bu zaman yaxındakı kollar arasından hansı quşdusa pırr eləyib uçdu* (M.Süleymanlı). *Vurulan sillə otaqda əks-səda verdi: şapp* (M.Hüseyn).

İntensivlik, sürəklilik, müxtəlif emosional çalarlar ifadə etmək üçün söz ortasında da samitlər qoşlaşır. Məsələn bir *r* ilə tələffüz olunan *şaraq* (*şarak*) sözündən fərqli olaraq iki *r* ilə tələffüz olunan *şarraq* (*şar-rak*) sözündə başqa bir emosional çalar (*gurultu*, səsin bərk çıxması) vardır.

Müşahidələr göstərir ki, əksər yamsılamalarda söz sonunda fərqləndirici əlamət olaraq ya *k, g, p, b, ç, t, y, z, r* samitlərindən biri, ya *-ir, -ir, -ur, -ür; -il, -il, -ul, -ül; -dir, -dir, -dur, -dür* struktur ünsürləri işlədirilir: *danq, zinq, diring, piq, xırç, part, şart, şarp, gurup, şırr, pirr, piril, şırıl, bildir-bildir, gildir-gildir, gumburgumbur, puçur-puçur* və s.

Mürəkkəb yamsılamalar başlıca olaraq iki sadə təqəlidi sözün təkrarından yaranır: *çak-çak, tak-tak, vaf-vaf, cik-cik, xirt-xirt, hort-hort, qa-qa, şırıl-şırıl, piril-piril, gildir-gildir, bildir-bildir*. Məsələn: *Cüçələr cik-cik deyə oxumağa başladılar* (A.Şaiq). *Saat aramsız olaraq işləyir: çıq-çıq-çıq*. *O isə hələ də xəyal əlamindədir* (B.Adil). *Bu zaman həyətdə it səsi eşidildi: ham-ham* (B.Bayramov). *Cənnətəli əlindəki almani xart-xart yeyib üzünü içəri girənlərə tutdu: Siz də xoş gəlmisiniz* (N.Abbasova). *Təhlükəni hiss edən qazlar təşvişə düşdülər... qa-qa-qa* (F.Səfərov). *Yağış yağır, şırıldayı novalçalar şırıl-şırıl; Quşlar uçur budağından piril-piril; Göydə iki qara bulud toqquşaraq; Şaqqıdayır ildirimlər şaraq-şaraq* (M.Müşfiq). *Qapı sürətlə və aramsız döyülməyə başladı: tak-tak* (M.Hüseyn). *Taraq-turuq atlılar; Atları qanadlılar* (A.Şaiq).

Mürəkkəb yamsılama sözün üç dəfə, hətta dörd dəfə təkrarı ilə də ifadə oluna bilər. Məsələn: *Əri Novruzun işarəsi ilə qapını üç dəfə döydü: tak-tak-tak* (F.Səfərov). *Taq-taq-taq*. *İşdən bir*

*qorxumuz yox* (A.Şaiq). *Saat aramla işləyirdi: çəq-çəq, çəq-çəq* (B.Adil).

Təkrarlanan yamsılamaların ikinci tərəfi müəyyən dəyişikliyə də uğraya bilir: *çaq-çuq, şap-şup, şarap-şurup* və s.

Azərbaycan dilində yamsılamalardan söz yaradıcılığında geniş şəkildə istifadə edilir.

Ya müəyyən sözdüzəldici şəkilçilərin artırılması, ya da təkrar yolu ilə yamsılamalardan isim, fel, zərf düzəldilir.

Yamsılamalardan düzələn isimlər: *çəpik, qidiq, xorultu, gurultu, fisilti, nərlitti, piçilti, şaqqılti, qaqqılti, parıltı, qaqqanaq, çaqqanaq, tüsəng, fişəng, xortum, qurtum, şapşap, hophop, caxçax, düdük, tütək, miğmişa, pişpişi, pispisa, xirtdək, zurna, şapalaq* və s.

Yamsılamalardan düzələn fellər: *qicamaq, zarımaq, şoqqumaq, fişqırmaq, partlamaq, xortlamaq* (*xortdamaq*), *fisildamaq, piçilda- maq, qaqqıldamaq, tiqqıldamaq, guruldamaq, şaqqıldatmaq, üfürmək, tüpürmək, gəyirmək, bəyirmək, asqırmaq, mələmk* və s.

Yamsılamalardan düzələn zərflər: *guppadan, guruppadan, şarap- padan, lapdan* və s.

Bəzən yamsılamalar intensivlik ifadə edərək, eyni kökdən düzəlmış fellə birlikdə işlənir: *zar-zar zarımaq, fir-fir firlamaq, par-par parıldamaq, şir-şir şirıldamaq, gur-gur guruldamaq, işim-işim işil- damaq, fis-fis fisildamaq* və s.

Göründüyü kimi, yamsılamalar yeni mövqedə işləndikdə yalnız kök etibarile təqlid mənasını saxlayır, özünün bütün qrammatik səciyyəsi baxımından tərkibinə daxil olduğu nitq hissəsinin xüsusiyyətlərini daşıyır. Məhz bu cəhətinə görə də həmin sözlər artıq yamsılama olmaqdan çıxır.

Yamsılamalar bədii ədəbiyyatda, xüsusən uşaqlar üçün yazılan əsərlərin dilində ekspressivlik, bədii təsir yaratmaq üçün ən çox istifadə edilən vasitələrdəndir. Faktlar göstərir ki, yamsılamalar söz oyunu (kalambur), alliterasiya yaratmaq üçün çox mühüm mənbələr-dəndir. Xalq ədəbiyyatı nümunələrində belə faktların çoxluğu da bunu sübut edir. Məsələn: *Şap elə bilər şupdadır, şup elə bilər şapdadır; Nə şapdadır, nə şupdadır; Yaziq şarap-şurupdadır* (Məsəl). *Taxçadan düşdü tapp elədi; Gülsənəm onu happ elədi* (Tapmaca).

M.Ə.Sabir, C.Məmmədquluzadə, Aşıq Ələsgər, M.Müşfiq və başqları yamsılamalardan geniş istifadə etmişlər.

Bütün bunlar sübut edir ki, yamsılamalar dildə mühüm əhəmiyyəti olan leksik-morfoloji kateqoriyadır.

## NİDA

### ÜMUMİ MƏLUMAT

Cümlədə qrammatik vəzifə daşımayan nitq hissələrindən biri dənidalarıdır.

Anlaşma, bir-birini başa düşmə həm əqli yolla – müstəqil sözlərlə, həm də hissələrlə – nida sözləri ilə mümkün olur. Biz “başım ağrıyrı” cüməsində ifadə etdiyimiz fikri əlimizi alnımıza qoyaraq “uf!” deməklə də ifadə edə bilərik. Nidalar məfhum bildirmir, başlıca olaraq, subyektin daxili aləmi ilə bağlı olur və müxtəlif hissələr – duygular ifadə edir ki, həmin hissələr – duygular “nidaların mənası” adlanır. Şifahi nitqdə nidaların mənası situasiya və intonasiya ilə, yazılı nitqdə isə mətn, kontekst vasitəsilə müəyyən edilir. Hərəkət, mimika və jestlər bu mənaların çatdırılmasında yardımçı rol oynayır. İnsanın hiss-həyəcanını, duygularını, istək və arzularını, hiddət və nifrətini, coşqunluğunu, nəşə və kədərini bilavasitə adlandırma-dan təzahür etdirən sözlər – nidalar, həmin xüsusi səciyyəli sözlərin birləşdiyi söz kateqoriyası isə nida adlanır. Nitq hissələrinin təsnifində məlum leksik, morfoloji, sintaktik prinsiplərlə də yanaşlıqda məlum olur ki, nidalar, həqiqətən, xüsusi nitq hissəsidir, onu nə əsas nitq hissələrinə, nə də köməkçi nitq hissələrinə daxil etmək mümkün deyil.

Məna bildirməsinə görə nidalar müstəqil sözlərə benzəyir. Bu cəhətinə görə nidaları əsas nitq hissələrinə daxil edənlər də vardır. Lakin nidaların mənası spesifikdir – hissələrlə bağlıdır. Onlar adlandırma xüsusiyyətinə malik deyil, özünəməxsus morfoloji əlamətləri yoxdur, söz yaradıcılığında iştirak etmir. Nə nidalardan şəkilçilər vasitəsilə yeni söz yaranır, nə də başqa sözlərdən şəkilçilərlə nida yaranır. Nidalar cümlədə qrammatik vəzifə daşımayan nitq hissəsidir, suala cavab vermir, cümlədə müəyyən üzv yerində işlənmirlər. Morfoloji və sintaktik xüsusiyyətlərinə görə nidalar köməkçi sözlərə oxşayır, lakin hissi yolla məna bildirdiyinə, söz-cümələ kimi çıxış etdiyinə, cümləyə ekvivalent olduğuna, sözlərə, cümlələrə əlavə məna çalarlığı, boyra və rəng vermədiyinə, sözlər, cümlələr arasında əlaqə yaratmadığına görə köməkçi nitq hissələrindən fərqlənir. Ona görə nidalar anlaşmaya hissələr – duygular vasitəsilə xidmət edən xüsusi nitq hissəsidir.

Müasir Azərbaycan dilindəki nidaları indiki vəziyyətinə görə iki qismə ayırmaq olar:

1. Müstəqil mənaya malik söz kökü kimi işlənə bilməyən, elə yaranışından hiss və duyğuların ifadəsinə xidmət edən nidalar: *A! Ə! O! U! Ay! Ey! Oy! Uy! Ax! Ox! Ux! Oh! Of! Əh! Ba! Pa! Pi! Va! Fu! Eh! Hm! Aha! Oho! Ehe! Bay! Biy! Boy! Buy! Bah! Bəh! Pah! Pəh! Tuf! Tüf! Puf! Püf! Tfı! Vəh! Vey! Xux! Xox! Ura! Ehey! Bəhey! Bahö! Paho! Ay hay! Ay vay! Oybay! Paho ey! Oxay! Heyhat!* və s.

Bu nidalardan müstəqil söz kökü kimi istifadə etmək çətindir; bunlar ancaq nida kimi işlənir.

2. Müstəqil mənaya malik söz kökü kimi, həm də nida kimi işlənənlər: *Vay! Aman! Haray! Can! Ah! Ay şabaş!* və s.

İkinci qrupa daxil olan sözlər nida sözləri olduğu kimi, dilimizdə müstəqil mənali söz kimi də işlənir. Məsələn: *Bir qərib könül var, səni haraylar; Əlindən sağala bu yara, bəlkə* (S.Vurğun). *A mandır, Teymur ağa, bu fikirdən düş...* (M.F.Axundzadə). *Qonaq dərin-dən bir a h çəkdi. Vurğunun ahları yüksəlir göyə* (S.Vurğun).

## NİDALARIN MƏNACА NÖVLƏRİ

Azərbaycan dilində nidaları leksik cəhətdən iki qrupa bölmək olar: 1. Emosional nidalar. Bu qrupa sırf hissi nidalar (bunların əksəriyyəti birheçalı olur) və bir sıra əqli-intellektual nidalar daxil olur. Emosional nidaların bir qismi müsbət: *Ura!* (sevinc, alqış), bir qismi yalnız mənfi hissələr: *Tfü!* (nifret), *Tü!* *Fu!* *Fuş!* (iyrənmə, narazılıq), *Vaveyla!* (qorxu, narahatlıq), bir qismi isə həm mənfi, həm də müsbət hissələr ifadə edir: *O!* (sevinc, təəccüb, ağrı, qorxu, sadlıq), *Oho!* (sevinc, şadlıq, təəccüb, heyvət, kinayə), *Of!* (ağrı, sevinc, təəssüf).

2. Əmr və müraciət bildirən nidalar: *A! Ə! Ay! Ey! Hey! Xudaya! Pərvərdigara! İlahi! Sss! Tss! Çss! Şşş! Bis! Haydi! Arş! Marş! Ay şabaş!*

Semantik cəhətdən nidalar təkmənalı və çoxmənalı olur. “Çoxmənalı nidalar” termini altında eyni səs tərkibinə malik bir nidanın müxtəlif hiss və duyğular ifadə etməsi başa düşülür.

Nidalarnın mənaları özlüyündə çox müxtəlif və rəngarəngdir. Onların bir qismi xitab sözlərindən əvvəl gəlir, xitabla birgə işlənir, xitaba çağırış mənası artırır, ikisi birlikdə, çağırış – xitab bildirən

nidalar hesab olunur. Məsələn: *Ey dövlətimin zavalı oğlum! Ey başı ağır bələli oğlum! Ey məktəbü dərsin aşinası! Ey rişteyi-elm mübtəlasi!* (M.Ə.Sabir).

Bu nida sözlərində yalnız çağrıış və xitab mənaları vardır. Həmin sözlərə nəsihət, təklif, sual, xahiş, inam, rəhm, yaziqliq, məsləhət, nifrət, qınama, təəccüb, etiraz, arzu, tərif, istehza və s. mənaların əlavə edilməsi mətndən, cümlənin öz daxili məzmunundan aydınlaşır.

Xitabsız işlənən nidalar cümləyə hiss-həyəcan, qorxu, kədər, ağrı, təlaş, təəccüb, təəssüf və s. mənalar artırmış. Nümunə üçün bir neçəsini nəzərdən keçirək:

1. *Vay, vay-vay, ey vay* nidaları cümləyə qorxu, vahimə, təlaş, ağrı, əzab, təəssüf, nifrət, qüssə mənaları verir. Məsələn: *Vay-vay! Nə yaman müşkülə düdü işim, Allah!* (M.Ə.Sabir). *Baş tutdu müəllimlərin iclasi-siyezdi, ey-vay, uçitelər yenə dərkar olacaqdır!* (M.Ə.Sabir). *Başqa söz tapmiram, cəlladsınız siz, vay oldüm, vay oldüm, kömək ediniz* (S.Rüstəm).

2. *Ah, ax, vah, ey vah* nidaları cümləyə iztirab, ağrı, nifrət, qəzəb, şadlıq, arzu, razılıq, istehza, həsrət mənaları verməyə xidmət edir. Məsələn: *Etdim nə yaman əsrə təsadüf, aman ey vah! Molla, qovula, yəni müəllim gələ, vah-vah* (M.Ə.Sabir). *Ax, ay keçən illər, nola bir də dolanaydın!* (M.Ə.Sabir). *Ax, bu uşaqlar necə bədzatdilar!* (M.Ə.Sabir). *Vah!.. Bu imiş dərsi-üsəli cədid?!* (M.Ə.Sabir). *Ax, nə yaxşı kişidir qonşumuz Ağcanın əri* (M.Ə.Sabir). *Ah, nələr duyuram onun səsində; Bu ellər qızının xoş nəfəsində* (S.Vurğun).

3. *Oho, paho, pəh-pəh-pəh, pah-pah, bəh-bəh-bəh, bah-bah, oxqay, can, ay can-ay can* nidaları sevinc, şadlıq, istehza, təəccüb, tərif, zövq, nəşə mənaları bildirir. Məsələn: *Port-Artur, hürriyyəti-Mancuriya, qah-qah!.. bah-bah... yenə bah-bah... yenə bah-bah, yenə bah-bah* (M.Ə.Sabir). *Gül açılanda yaz olur, bəh-bəh-bəh!* Kədərim qəmim az olur, bəh-bəh-bəh! (Xalq mahnısı). *Düdü bütün qəzetlər qiymətdən, ay can-ay can!* Xəlqin canı qurtardı töhmətdən, ay can-ay can! (M.Ə.Sabir). *Pah, nə çoxdur bütün İranda ləqəb* (Ə.Sabir). *Oxqay, çoxdan arzuladığım bu idi ki, tapdim* (Ə.Vəliyev). *Paho! Xudaya, bu arvad niyə gedib yatır?* (C.Məmmədquluzadə). *Can! Nə heybətli qocasan? Qapıçılar səni görmədi* ("Kitabi-Dədə Qorqud").

4. *Haray, ay haray, aman, ay aman* nidaları imdad, nifrət, qəzəb, istehza, çağrıış, yalvarış kimi mənalar ifadə edir. Məsələn: *Ay*

*haray, bir neçə şair kimilər; İstəyir döndərələr Gəncəyə Şirvanımızı! (M.Ə.Sabir). A man, ay Molla dayı, bir kitab açdır, fala bax; Tapmasan çarəsini sən də de ordan: ölüb ə!.. Qorxdum, ay a man, yarıldı bağım (M.Ə.Sabir).*

5. *Bay! Bıy! (Boy! Buy!)* nidası təəccüb, sevinc, heyrət mənalarını bildirir. Məsələn: *Bay, bay, yenə bu ağa gəldi, gözünü dikdi boğaz inayə* (M.İbrahimov). *Bıy, iraq canına, elə demə, ay qaşa* (İ.Şixlı). *Boy! Sən burda nə gəzirsən?* (Mir Cəlal). – *Buy, xanim, heç sizi tanımadım* (Ü.Hacıbəyov).

6. *Eh, əh* nidası etiraz, təsəlli, kədər, təəssüf və s. mənalarını bildirir. Məsələn: *Eh... Dünya vəfasız, zəmanə amansız oldu* (Ə.Vəliyev). *Eh, cəhənnəmə itib* (M.İbrahimov). *Vahimə əlini oynada-oynada: Eh - eh - eh!* *Bacım da durdu-durdu özünə kürəkən tapdı* (B.Bayramov). *Əh! Cühudlar müqəddəs Rusiyani batırdılar* (Y.V.Çəmen-zəminli). *Qorxutdum... Əh, uşaqdır katibimiz ki* (S.Dağlı).

Bunlardan başqa, nidaların daha bir sıra mənə növləri vardır.

Quruluşuna görə nidalar sadə və mürekkeb olur. Birhecalı nidaların (*a, ə, ax, oy, oh, uy, of ox, bay, biy, boy, buy, xox, na, tfu* və s.) hamısı quruluşca sadənidalardır. Mürekkeb nidalar eyni nidaların təkrarı və ya müxtəlif nidaların birləşməsi yolu ilə əmələ gelir, bitişik, ayrı və defislə yazılı bilir. Daha yüksək tonla, intonasiya ilə tələffüz olunduqda cümlədən nida işarəsi, qismən alçaq tonla tələffüz edildikdə isə vergüllə ayrılırlar. Onlar cümlənin əvvəlində, ortasında və sonunda işlənir. Məsələn: *Aha! Almani aparan bu imiş!* (Azərb. nağılları). *Oho, bizim kəndimizin kolxozu bu mahalda ən qabaqcıl kolxozdur* (Ə.Vəliyev). *Ay-hay, belə də meşə olar?!* (Əfqan). *Etdim nə yaman əsrə təsadüf, aman, ey vah!* (M.Ə.Sabir). *Ey vay, tanrı! Yaman yerdə axşam oldu!* (M.F.Axundzadə). *Ay-hay... Ağarza rişxəndlə əlini havada oynatdı* (V.Babaklı). *Gülparı qışkırdı – Öldüm ay haray!* (S.Vurğun). *Bir gün padşah gördü ki, paho, saqqalına dən düşüb, qəm dəryasına qərq oldu* (Azərb. nağılları). *Hay-hay! – deyə Hətəm xan başını yırğaladı* (S.Rəhimov). – *Paho ay!.. Baxır ki, Cavahiri yola saldım getdi* (N.Vəzirov). *Bah... bah... bah... Ağzım dostdan yanmışdı, çay da qalanını bişirdi* (B.Bayramov). *Vaayy günüm vaaaayy!.. vaaaayy... canım vaaaayy!.. vaxsey öldüm vayy!..* (Mir Cəlal). *Pə, pə, pə! Ləzzət nə ləzzət* (N.Vəzirov). *Eh, işə düşdüm də?!* (S.Əhmədov). *Yaşasın bizim gələcəyimiz olan cavanlarımız, təzə nəsil! Vurrey! Vurrey!* (S.Dağlı).

## MÜNDƏRİCAT

### GİRİŞ

Morfologiya haqqında ümumi məlumat . . . . .	5
Sözün tərkibi haqqında ümumi məlumat . . . . .	6
Kök . . . . .	7
Şəkilçi . . . . .	10
Nitq hissələri . . . . .	16

### ƏSAS NİTQ HİSSƏLƏRİ

#### İsim

Ümumi məlumat . . . . .	19
İşmin mənaca növləri . . . . .	24
İşmin quruluşca növləri . . . . .	26
Ümumi qrammatik kateqoriyalar . . . . .	37
İşmin kəmiyyət kateqoriyası . . . . .	38
İşmin mənsubiyyət kateqoriyası . . . . .	39
İşmin hal kateqoriyası . . . . .	44
İsimlərdə xəbərlik kateqoriyası . . . . .	58

#### Sifət

Ümumi məlumat . . . . .	64
Sifətin quruluşca növləri . . . . .	66
Sifətin dərəcələri . . . . .	78

#### Sayı

Ümumi məlumat . . . . .	82
Miqdar sayıları . . . . .	84
Sıra sayıları . . . . .	93

#### Əvəzlik

Ümumi məlumat . . . . .	95
Şəxs əvəzliyi . . . . .	98

İşarə əvəzliyi .....	107
Sual əvəzliyi .....	110
Qeyri-müəyyən əvəzlik .....	111
Təyin əvəzliyi .....	114
İnkar əvəzliyi .....	116
Əvəzliklərin dəyişməsi və başqa nitq hissələri ilə əlaqəsi ..	117

## Fel

Ümumi məlumat .....	118
Felin quruluşca növləri .....	119
Felin inkarlıq kateqoriyası .....	127
Felin təsirlik və təsirsizlik kateqoriyası .....	129
Azərbaycan dilindəki təsirli və təsirsiz fellər haqqında fikirlərin xülasəsi .....	132
Fellərdə növ kateqoriyası .....	137
Felin zaman kateqoriyası .....	148
Felin şəxs kateqoriyası .....	154
Felin zaman, şəxs və şəkil əlamətlərinə görə dəyişməsi (felin təsriflənən formaları) .....	162
Felin təsriflənməyən formaları .....	178
Feli isim (məsdər) .....	179
Feli sıfat .....	183
Feli bağlama .....	190

## Zərf

Ümumi məlumat .....	200
Tərzi-hərəkət zərfi .....	200
Zaman zərfi .....	208
Yer zərfi .....	211
Kəmiyyət zərfi .....	215

## KÖMƏKÇİ NİTQ HİSSƏLƏRİ

### Qoşma

Ümumi məlumat .....	218
Qoşmanın inkişafı .....	218
Qoşmanın məna növləri və qoşulduğu hallar .....	220

## **Bağlayıcı**

Ümumi məlumat .....	228
Bağlayıcı ilə qoşmanın fərqi .....	228
Bağlayıcıların təsnifi .....	229
Quruluşuna görə bağlayıcıların təsnifi .....	229
Sintaktik vəzifəsinə görə bağlayıcıların təsnifi .....	231
Mənasına görə bağlayıcıların təsnifi .....	232

## **Ədat**

Ümumi məlumat .....	245
Ədatın quruluşca növləri .....	248
Ədatın mənaca növləri .....	249

## **Modal sözlər**

Ümumi məlumat .....	264
Modal sözlərin məna növləri .....	266

## **XÜSUSİ NİTQ HİSSƏLƏRİ**

<b>Yamsılamalar .....</b>	.268
---------------------------	------

## **Nida**

Ümumi məlumat .....	.273
Nidaların mənaca növləri .....	.274

**Muxtar Hüseyin oğlu Hüseynzadə**

**MÜASİR  
AZƏRBAYCAN DİLİ**

**III hissə**

**MORFOLOGİYA**

**“Şərq-Qərb”  
Bakı  
2007**

---

Buraxılışa məsul: *Əziz Güləliyev*

Texniki redaktor: *Rövşən Ağayev*

Kompyuter səhifələyicisi: *Yalçın Şükürov*

Korrektorlar: *Fəridə Səmədova*  
*Pərinaz Musqızı*

Yığılmağa verilmişdir 07.03.2007. Çapa imzalanmışdır 24.07.2007.

Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 17,5. Ofset çap üsulu.

Tirajı 25000. Sifariş 195.

DÜST 5773-90, DÜST 4.482-87



Kitab “CBS-PP” MMC metbəəsində çap olunmuşdur.  
Bakı, Şərifzadə küçəsi, 3.